

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT DİLLƏR UNIVERSİTETİ
AZƏRBAYCAN "TƏFƏKKÜR" UNIVERSİTETİ**

**PROF. MÄİL DƏMİRLİ
PROF. MAHAL MƏMMƏDLİ**

**AZƏRBAYCAN TARİXİ
(MÜHAZİRƏ MƏTNLƏRİ)**

(ALI MƏKTƏB TƏLƏBƏLƏRİ ÜÇÜN DƏRS VƏSAITİ)

BAKİ – "ELM" – 1997

Elmi redaktor

TOFIQ VƏLİYEV - tarix elmləri doktoru, professor

Rəyçilər

SÜLEYMAN MƏMMƏDOV - tarix elmləri doktoru, professor

RƏFAEL SÜLEYMANOV - tarix elmləri doktoru, professor

HƏMİD FƏRRUXOV - tarix elmləri namizədi, professor

KƏRİM KƏRİİMOV - tarix elmləri namizədi, dosent

M.Məmmədli, M.Dəmirli. Azərbaycan tarixi (mühazirə mətnləri). Bakı, "Elm", 1997, 336 səh.

ISBN 5-8066-0833-6

"Mühazirə mətnləri" "Azərbaycan tarixi" programı əsasında hazırlanmışdır. Mətnlər xronoloji ardıcılıq və problem prinsipləri əsasında yazılmışdır. "Azərbaycan tarixi"nin isə iki əsrlik rus və sovet imperiyalarının əsarəti dövründən miras qalmış belə problemləri kifayət qədərdir. Mündəricatdan da mətum olduğu kimi, "Mühazirə mətnləri"ndə tariximizin bir sıra aktual eimi və nəzəri problemlərinin həlliinə ciddi təşəbbüs göstərlmişdir. Milli tariximizin "qədim" və "orta əsr dövri" "Azərbaycan tarixi" dərsliklərində kifayət qədər şərh edildiklərinə görə, "Mühazirə mətnləri"ndə başlıca diqqət "yeni dövr"lu, daha çox isə "ən yeni dövr"ün əsərini verilmişdir. "Mühazirə mətnləri" yazıklärən müəlliflərin on illər boyu ali məktəb auditoriyalarında topiadıqları zəngin təcrübədən istifadə edilmişdir.

"Mühazirə mətnləri" ali-məktəblərin tələbələri, aspirantlar və gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

M 0503000000-624

Qrifli naşr

655 (07) - 97

I FƏSİL
AZƏRBAYCAN TARIXİ FƏNNİNƏ GİRİŞ

- 1. "Azərbaycan tarixi" anlayışı
və onu bilməyin zəruriliyi**
- 2. Azərbaycan tarixi bizə nə öyrədir?**
- 3. Ali məktəblərdə "Azərbaycan tarixi"nin tədrisinin vəziyyəti
və onu yaxşılaşdırmaq tədbirləri haqqında**
- 4. Azərbaycan tarixini öyrənən tələbələr
 üçün qısa tarixşünaslıq**
- 5. "Era", "Hicri", "dövrləşmə" anlayışları
və tariximizi öyrənmək üçün onların əhəmiyyəti**
- 6. Azərbaycanın təbii-coğrafi şəraiti
və onun sərvətləri**

I FƏSİL

"AZƏRBAYCAN TARİXİ" FƏNNİNƏ GİRİŞ

1. "Azərbaycan tarixi" anlayışı və onu bilməyin zəruriliyi

"Azərbaycan tarixi" ifadəsinin hər bir sözünün ayrılıqda öz mə'na və məzmunu vardır. Məsələn, "Azərbaycan" sözü ərazi-coğrafi anlayışdır, yəni ərazinin adıdır. Həm də adı ərazinin yox, dünyanın ən qədim yaşayış məskənlərindən birinin adıdır. Bu ərazi şimalda Dərbənd, cənubda Zəncan və Qəzvin daxil olmaqla Həmədənə qədər, qərbdə Ürmiya, Göyçə gölləri və İrəvan daxil olmaqla Tiflisdən başlayıb, şərqdə Xəzər dənizinin dərinliyinə qədər uzanıb gedən böyük bir sahəni əhatə edir. Azərbaycanın sahəsi təxminən 300 min kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərə qədərdir. Azərbaycan Respublikası hal-hazırda bu ərazinin cəmi 70 min kvadrat kilometrinə nəzarət edir. Qalan ərazinin ən böyük hissəsi, yəni Cənubi Azərbaycan, İran imperiyasının, 46 min kvadrat kilometrə qədəri "Ermənistən" in, Dərbənd - Rusyanın, Borçalı isə Gürcüstanın əsarəti altındadır. Dünyada elə bir ərazi yoxdur ki, dünya ictimaiyyətinin laqeyid, soyuq baxışları altında Azərbaycan kimi 5 hissəyə parçalanıb bölüşdürülmüş olsun.

"Azərbaycan tarixi" ifadəsinin ikinci hissəsini təşkil edən "tarix" sözünə gəldikdə, "tarix" insan cəmmiyyətinin keçmişini öyrənən elmdir. "Tarix" ərəb sözüdür, "tədqiqat" və "hadisələr haqqında hekayət" deməkdir. "Azərbaycan tarixi" tarix elminin bir sahəsi, ayrılmaz tərkib hissəsidir. Deməli, bütövlükdə "tarix" kimi, ayrılıqda "Azərbaycan tarixi" də elmdir. "Tarix" elmi bütün bəşər cəmiyyətinin keçmişini öyrəndiyi kimii, "Azərbaycan tarixi" də bəşəriyyətin ayrılmaz bir hissəsi olan Azərbaycan xalqının tarixini öyrənir. "Azərbaycan tarixi" anlayışının mə'na və məzmunu bundan ibarətdir. "Azərbaycan tarixi"ni öyrənmək və ona sahib olmaq isə hər bir azərbaycanının müqəddəs borcudur.

"Azərbaycan tarixi" bizə öyrədir ki, hələ çox-çox qədimlərdə bu tarixi ərazidə yaranıb məskunlaşmış əcdadlarımız "ibtidai insan sürüsü" halından - müasir sivilizasiyalı cəmiyyət səviyyəsinə yüksələnə qədər uzun və çətin bir yol keçmişdir. Bu müddət ərzində onlar tarixin dolanbac və uzun sürən "ibtidai icma", "quldarlıq", "feodalizm", "kapitalizm" və "sosializm" kimi formasiyalarından keçib, bəşər tarixinin "uşaqlıq" dövrü olan "qədim", "gənclik" dövrü olan "orta əsr", "yetkinlik" dövrü olan "yeni" və "müdriklik" dövrü olan "ən yeni" dövrünə gəlib çatmışlar.

Bu müddət ərzində onlar "ailə" kimi kiçik insan birliklərindən - "nəsil", "qəbilə" və "tayfa" kimi nisbətən iri insan birliklərinə, oradan da inkişaf edərək "xalq" və "millət" kimi daha böyük insan birliklərinə çevrilmişlər. "Millət" birliyi - insan birliyinin ən yüksək zirvəsi olmuşdur. "Millət" anlayışı - "milli hiss", "milli duyu", "milli şərəf", "milli iftixar", "milli qürur" və "milli ləyaqət" kimi daha yüksək mənəvi keyfiyyətlərin yaranmasına səbəb olmuşdur. Belə mənəvi keyfiyyətlərə malik "milli burjuaziya" və "milli ziyanlılar" yaranmış, onların birliyi millətin oyanmasına səbəb olmuşdur.

Bu müddət ərzində xalqımız dünya dövlət quruculuğu tarixinə 40-a qədər müstəqil dövlət vermişdir. Azərbaycan Demokratik Respublikası, onun davamı, inkişafı olan müstəqil Azərbaycan Respublikası onların zirvəsini təşkil edir.

Bu müddət ərzində xalqımız bir çox dünya məqyaslı alim və mütəfəkkirlər yetişdirmiş və onlar öz bəşəri ideyaları ilə dünya elm və mədəniyyət xəzinəsini daha da zənginləşdirmişlər. Dünyada yaradılmış müxtəlif fəlsəfi-siyasi təlim və nəzəriyyələrdə onların da iştirakı olmuşdur. Bu təlimlərin əsasında xeyir və şər, işiq və qaranlıq, nur və zülmət, həqiqət və yalan kimi əbədi olaraq bir-biri ilə ölüm-dirim mübarizəsi aparan, bir-birinə zidd olan iki mənəvi qüvvə durmuşdur.

Əsrlərlə bu təlimlər əsasında tərbiyə alan xalqımız inanmışdır ki, xeyir nəticə e'tibarılı şər qüvvələr üzərində

öz qəti qəlibəsim təmim edəcəkəm. Buna əlinə olan xalqımızın bir çox nəşrləri xeyir qüvvələrə arxalanmaq ruhunda tərbiyə almış və buna görə də bir üzə və bir sözə, bir sıfətə və bir simaya malik olmuşlar. Bunu daha aydın görmək üçün dünyanın bir çox görkəmli ədiblərinin xalqımızın müsbət mə'nəvi keyfiyyətləri haqqında vaxtilə dedikləri xoş sözləri yada salmaq kifayətdir. Bütün bunlar isə xalqımızın xeyir qüvvələrə məhəbbət, şər qüvvələrə isə nifrət ruhunda tərbiyə edilməsinin nəticəsi idi.

Təəssüf ki, həmin sözləri indi çox çətinliklə demək olur. Ona görə ki, yałan ayaq tutub yeriyir, baş alıb gedir. Səbəbi isə odur ki, son iki əsr ərzində yuxarıdakı tə'limlərin yerini xalqımıza yad olan başqa tə'limlər tutmuşdur. Mə'lumdur ki, marksizm-leninizm tə'limi yalanı şəxsi münasibətlər çərçivəsində çıxarıb, dövlət münasibətləri səviyyəsinə qaldırmışdır. Hal-hazırda isə xalqımız daha böyük faciə ilə qarşılaşmaqdadır. Köhnə qurtarmış, yeni isə meydana çıxmamışdır. Yəni bütün köhnə tə'limlərdən imtina edilmiş, yeni tə'lim isə işlənib hazırlanmamışdır. Beləliklə, xalqımız malik olduğu bütün köhnə mə'nəvi keyfiyyətlərin və bəşəri dəyərlərin bir hissəsini itirmək təhlükəsi qarşısında dayanmışdır. Halbuki, müstəqilliyimizlə əlaqədar olaraq indi onların hamisini xalqın özünə qaytarmaq vaxtı gəlib çatmışdır. Bunun üçün respublika səviyyəsində tərbiyə, tə'lim və təhsil işini gücləndirmək kimi tarixi bir zərurət meydana gəlmişdir. Tərbiyə, təhsil və tə'lim işinin isə çoxlu forma və metodları, üsul və vasitələri vardır. Bizim fikrimizcə indiki şəraitdə bunların ən vacib və zəruri formalarından biri ali məktəb tələbələrinə "Azərbaycan tarixi"nin dərindən tədris edilməsindən ibarətdir. Ona görə ki, Azərbaycan tarixi itirdiyimiz bütün e'tiqad və sosial-siyasi tə'limləri ehya cdə bilər. Deməli, Azərbaycan tarixi bizə xalqımızın keçdiyi uzun və çətin, lakin şanlı və şərəfli həyat yolunu öyrədir. Bəs Azərbaycan tarixinin tədrisinin vəziyyəti necədir?

S. Ali Məktəbiçərə Azərbaycan tarixinin tədrisinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında

Azərbaycan tarixinə qarşı ciddi bir achiq hiss edildiyi indiki şəraitdə onun 100 saat həcmində ixtisar edilib 70 saatə endirilməsini əlbəttə, normal hal hesab etmək olmaz. Ona görə ki, respublikamız imperiya tərkibində olanda da onun tarixinin tədrisinin cəmi 60-70 saat vaxt ayrıldı. Lakin əvəzində çox böyük həcmdə "SSRİ tarixi" və "Sov.İKP tarixi" keçilir, tələbələr saxta "beynəlmiləlçilik" ruhunda "tərbiyə edilir", yaşıdlıqları torpağın bir hissəsinin ermənilərə, digər hissəsinin isə ruslara və farslara məxsus olduğu, özlərinin isə "gəlmə" olduqları beyinlərinə yeridilirdi. Beləliklə, Azərbaycan tələbələri Vətən və vətənpərvərlik kimi nəcib hiss və duygulardan məhrum edilirdilər. Son illər ön və arxa cəbhələrdəki uğursuzluqlarımızın səbəblərindən biri də məhz elə budur. Gənclərimizin öz miilli tarixini bilməməsi isə imperiya qüvvələrini tə'min edirdi.

Ona görə də gənclər Azərbaycan tarixini bilməlidirlər. Azərbaycan tarixi fənninin ən mühüm vəzifəsi gənclərə bunu öyrətməkdən ibarətdir ki, dünyanın bu ən qədim və zəngin ərazisi onun özünüdür, onun öz əzəli və əbədi ərazisidir və ondan başqa heç kəsə məxsus deyildir. Buna görə də bu torpağı o, özü müdafiə etməlidir, bu torpağın üstündə o, özü əsməlidir, yadelliləri bu torpağa ayaq basmağa o, özü qoymamalıdır, ayaq basanları isə o, özü qovub çıxarmamalıdır. Azərbaycan tarixi tələbələrə belə bir əqidə və məslək aşılamalidır ki, "torpaqdan pay olmaz" torpaqdan qaçmazlar, torpaqdan köçməzlər, "qaçqına" və "köçküñə" çevrilənlər. Hikmətli bir atalar sözündə deyildiyi kimi: "Köçərəm demərəm yurdum eşidər, sataram demərəm malim eşidər". Böyük bir türk vətənpərvərinin dediyi kimi: "Torpağın altında, ya üstündə olimağın heç bir fərqi yoxdur, təki o, düşmən tapdağında olmasın", bir cəsur çəçən zabiti isə deyirdi: "Qalib gəlsək azad olacaqıq, őlsək cənnətə gedəcəyik".

Məlum olduğu kimi, vaxtıqə bəlinmiş, parçalanmış xalqlar olmuşdur. Lakin bütün xalqlar xarici təhlükə qarşısında birləşmişlər. Azərbaycan xalqının başı üstünü isə erməni-rus-fars birliyi kimi amansız bir təhlükə almışdır. Lakin əziz əminlik ki, onun bir yumruq kimi birləşəcəyi gün uzaqda deyildir, dəhşətli xarici təhlükə isə onu daha da sür'ətləndirəcəkdir. Azərbaycan tarixinin öyrənilib, mənimsənilməsi isə bütün bunlara kömək edəcəkdir. Deyilənlərdən bir daha məlum olur ki, hər bir azərbaycanlı üçün öz milli tarixini bilmək, onu öyrənmək, mübaliğəsiz demək olar ki, hava və su qədər lazımdır. Fikrimizcə, Azərbaycan tarixini bilmək, öyrənmək, dərindən mənimsəmək üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyində, ali məktəblərdə Azərbaycan tarixinin program üzrə tədris saatlarına yenidən baxılmalı və heç olmazsa müstəqilliyimizin ilk illərindəki 170 saat bərpa edilməlidir.

2. Azərbaycan tarixi istisnásız olaraq bütün ali məktəblərin bakalavr və magistr təhsil sistemində qəbul və buraxılış imtahanlarına, kurs və semestr imtahanlarına, aspirantların qəbul imtahanlarına və namizədlik minimumlarına salınmalıdır.

3. Azərbaycan tarixini öyrənmək üçün kurslar təşkil edilməli, məktəb müəllimlərindən, ali məktəblərin isə professor-müəllim heyətindən həmin kurslarda istifadə edilməlidir.

4. Respublikadan kənardə, yəni xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün də belə kurslar təşkil edilməli və bu məqsədlə ali məktəblərin tərixçi alımlarından istifadə edilməlidir.

5. Milli tariximizin öyrənilməsi ümumxalq işinə, ümummilli işə çevrilməli, son iki əsr ərzində Azərbaycan tarixinin öyrənilməsi sahəsində sün'i yolla yaradılmış məhdudiyyət aradan qaldırılmalı, xalq öz kök və soyuna qaytarılmalı, onda özünə qayıdış, özünüdərk hiss və duyğuları yaradılmalıdır. Azərbaycan tarixini bilməyi zəruri edən səbəblər bunlardan ibarətdir.

4. Azərbaycan tarixini öyrənən tələbələr fürün qısa tarixşünaslıq

Tələbələrə ən yaxın olan ədəbiyyat müxtəlif illərdə nəşr edilmiş "Azərbaycan tarixi", "Siyasi tarix" kitabları və ali məktəblərin professor-müəllim heyətinin oxuduqları müəzzipələrdir. Tələbələr tariximizi əsasən həmin ədəbiyyatlardan öyrənir, seminar məşğələlərinə həmin mənbələrdən hazırlanır, imtahan və məqbulları həmin mənbələr əsasında verirlər. Son illər milli tariximizi işıqlandıran xeyli sanballı əsərlər yazılıb nəşr edilmişdir. Xronoloji ardıcılıqla onlardan aşağıdakılari qeyd etmək olar:

Birincisi. 1958-1973-cü illərdə çap edilmiş üç cildlik "Azərbaycan tarixi" kitabıdır. Bu kitab sovet imperiyası dövrünün məhsuludur. İmperiya dövründə milli tarixlər ideologiyaya qurban verilirdi. İdeologiya isə bütün hadisələrə "sinfi" və "partiyalı" münasibət tələb edirdi. Yəni bütün tarix bir sinfin və partiyanın, başqa sözlə fəhlə sinfinin və Kommunist partiyasının mənafeyi nöqtəyi-nəzərindən işıqlanırdı. Həmin sözlər eyni ilə üç cildliyə də aiddir. Məsələn, kitabda Azərbaycanın rus imperiyası tərəfindən "içqalı" - "ilhaq" kimi; "Oktyabr çevrilişi" - "Böyük Oktyabr inqilabı" kimi; "Bakıda daşnak-bolşevik diktaturası" - "Bakıda Sovet hakimiyyəti" və "Bakı Xalq Komissarları soveti" kimi; "daşnak-bolşevik soyqırımları" - "Musavat hökumətinin xalqa zidd siyasəti" və "vətəndaş müharibəsi" kimi; "Azərbaycan Demokratik Respublikası" kimi milli, müstəqil dövlətimiz - "burjua-mülkədar dövlət" kimi; "Türklərin xilaskarlıq rolu" - "Türk işqalı" və sair kimi qələmə verilmişdir. Bununla belə onlardan tənqidə yolla istifadə etmək olar; belə ki, kitab tariximizi ən qədim dövrlərdən başlayıb - XX əsrin əvvəllərinə qədər əhatə edir.

İkincisi. Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, professor Mahmud İsmayılovun 1992-ci ildə nəşr etdirdiyi "Azərbaycan tarixi" kitabıdır. Höcmi 260 səhifədən ibarət olan bu kitabın müsbət cəhətləri çoxdur. Oxucu istədiyi hər hansı bir məsələni heç bir çətinlik çəkmədən uyğun fəsil və paraqrafda təpib onuna tanış

olur. Kitabın digər üstünlüyü ondan ibarətdir ki, müstəqilliyə nail olduqdan sonra milli tariximizə həsr edilmiş ilk nəşrdir. Bununla birlikdə kitab qüsurlardan da xali deyildir. Məsələn, kitabda hələ də "Azərbaycan milləti" - "Azərbaycan burjua milləti" kimi, "Milli ziyalılar" isə "burjua ziyalıları" kimi qələmə verilir. Bu isə öz növbəsində marksizm-leninizmin tə'siridir. Marksizm-leninizm isə iddia edirdi ki, guya hər millətdə iki millət, hər mədəniyyətdə isə iki milli mədəniyyət vardır. Mə'lumdur ki, bu, utopiyadan başqa bir şey deyildi. Məqsəd milləti parçalayıb iki hissəyə bölüşdurməkdən, sonra həmin hissələri bir-birinə qarşı qoyub vuruşdurmaqdan, "inqilab etməkdən", "vətəndaş müharibəsi salmaqdan", guya daha sonra isə qarışılıqdan istifadə edib hakimiyyət başına gəlməkdən ibarət idi. Bütün bunlara baxmayaraq kitab dəyərli kitabdır və ondan istifadə etmək məsləhətdir. Kitab ən qədim dövrlərdən başlayıb, XIX əsrə qədər tariximizi şərh edir.

Üçüncüüsü. 1993-cü ildə nəşr edilmiş "Azərbaycan tarixi" kitabıdır. 280 səhifə həcmində olan bu kitab ictimai-iqtisadi formasiyalar və yüzilliklər prinsipləri əsasında yazılmışdır. Hər bir məsələyə ayrıca bir fəsil və paraqraf həsr edilmədiyinə görə kitabda istənilən hər hansı konkret bir məsələni tapıb onunla tanış olmaq çətinlik törədir. Kitabda "ucsuz-bucaqsız səhralar" yaradılmışdır. Dayanacağı olmayan bu səhraların birindən digərinə keçmək oxucu üçün çox çətinliklə başa gəlir. Lakin müstəqilliyimizin üçüncü ili nəşr edilmiş bu kitab çox maraqlı materiallar əsasında yazılmışdır. Kitabdan istifadə etmək məsləhətdir. Bu kitab tariximizi ən qədim dövrlərdən başlayıb - əsimizin əvvəllərinə qədər şərh edir.

Dördüncüüsü. 1994-cü ildə nəşr edilmiş "Azərbaycan tarixi" kitabının I cildidir. Kitab ali məktəblər üçün dərslik kimi yazılmışdır. Lakin daha çox elmi iş, elmi-tədqiqat işidir. Kitab elmi cəhətdən əsaslandırılmış plan əsasında yazılmışdır. Kitabın ən böyük müsbət cəhətlərindən biri ondan ibarətdir ki, orada ən kiçik mövzuya belə başlıq verilmişdir. Kitabda ərazimizin adı, ibtidai icma quruluşu dövründə ərazimizdə yaşayan əhalisi, onun dünyagörüşü, etnik tərkibi, Azərbaycan

türkləri, onların mənşəyi, etnik adı, dili, xalqın təşəkkülü kimi çox ciddi və aktual məsələlər öz şərhini tapmışdır. Kitabın ümumi istiqaməti düzgündür. Kitab tariximizi ən qədim zamanlardan başlayıb XX əsrə qədər şərh edir. Kitabdan istifadə etmək lazımdır.

Besinciisi. Tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayevin 1992-ci ildə çap etdirdiyi "Qədim türklər və Ermənistən", 1994-cü ildə çap etdirdiyi "Azərbaycan türklərinin təşəkkülü tarixindən" və "Azərbaycanlıların etnik tarixinə dair" kitabları Azərbaycan tarixini daha obyektiv, yeni elmi konsepsiya nöqtəyi-nəzərindən öyrənmək üçün çox böyük əhəmiyyət kəsb edir. Kitablarda erməni tarixçiləri əleyhinə, tarixi faktlar əsasında sübut edilir ki, türklər Azərbaycanda gəlmə yox, yerli, köklü əhali olmuşlar. Onlar eradan əvvəl III minillikdən cənubi Azərbaycanda, I miniillikdənsə şimali Azərbaycanda mövcuddurlar. Səlcuq oğuzlarına qədər onlar ən iri tayfaların və onların yaratdıqları dövlətlərin adı ilə adlanmış, oğuzlar isə "Türk" etnik adını gətirmişlər. Müəllifin cətirafına görə həmin sözər eyni ilə Gürcüstanda və Ermənistanda yaşayan türklərə də aiddir. Ona görə ki, hal-hazırda sün'i olaraq "Ermənistən" adlanan yerin hamısı, Gürcüstanın isə Borçalı hissəsi əzəli, tarixi Azərbaycan əraziləridir.

Altıncisi. Azərbaycan tarixini öyrənməyin mənbələrindən biri də "Siyasi tarix" dərslikləridir. Mə'lum olduğu kimi, tarix elminin bir sahəsi olan siyasi tarix fənni respublikamızda 1989-cu ildən tədris edilməyə başlamışdır. O vaxtdan keçən müddət ərzində bir neçə siyasi tarix dərsliyi yazılib çap etdirilmişdir. Məsələn, 1991-ci ildə "XX əsrin siyasi tarixi (mühazirə kursu)" və "Siyasi tarix I hissə", 1993-cü ildə "Siyasi tarix I hissə" və "Siyasi tarix II hissə", 1995-ci ildə isə "Siyasi tarix I hissə" və "Siyasi tarix" II hissə adında dərsliklər yazılib çap etdirilmişdir. Nəşrdən-nəşrə təkmilləşdirilmiş bu dərsliklərin 1995-ci il nəşri siyasi tarixə daha çox oxşayır. Əvvəlki nəşrlər haqqında isə həmin sözər demək olmaz. Ona görə ki, həmin nəşrlər mülki tarix və partiya tarixi ilə qarışdırılır. Bu mə'nada biz müəlliflər kollektivini məzəmmət etmək fikrində deyilik. Ona görə ki,

dərslikləri yazan müəlliflər on illər ərzində "Sov.İKP tarixi" fənnini tədris etmiş alımlərdir. Ona görə başqa cür ola da bilməzdi. Bu tə'sir onların yazılmamasında da öz əksini tapmalı idi. Beləliklə, Azərbaycan tarixinin XX əsrə aid olan bəzi məsələləri üçün "Siyasi tarix" dərsliklərindən də istifadə etmək olar. Siyasi tarix fənni üzrə dərsliklərin yazılıb nəşr edilməsində akademik S.Aslanovun, professor S.Qəndilovun və professor S.Musayevin xidmətlərini xüsusilə qeyd etmək lazımdır.

Yedinciisi. 1996-ci ildə Süleyman Əliyarlının redaktorluğu ilə yazılıb nəşr edilmiş "Azərbaycan tarixi" kitabıdır. Kitab 869 səhifə həcmindədir. Bu kitabın əlamətdar cəhati ondan ibarətdir ki, o, universitetin professor-müəllim hey'əti tərəfindən hazırlanmışdır. Ona görə də bunu ali məktəblərin həyatında hadisə, Bakı Dövlət Universiteti "Azərbaycan tarixi" kafedrasının xidməti hesab etmək olar. Təəssüf ki, kitab ali məktəb tələbələri üçün mühazirədən daha çox, özündən əvvəlkilər kimi, elmi iş, elmi-tədqiqat işi kimi yazılmışdır. Kitabın əlamətdar cəhətlərindən biri də ondan ibarətdir ki, o, əvvəlkilərdən fərqli olaraq yeni, latin qrafikasında, Azərbaycan və Anadolu türkləri üçün təxminən ortaç ola biləcək bir dildə yazılmışdır. Kitab tariximiizi ən qədim dövrlərdən başlayıb - 1870-ci ilə qədər əhatə edir. Kitab zəngin tarixi materiallar əsasında yazılmışdır. Oxucular səbrsizliklə onun növbəti cildini gözləyirlər. Milli tariximizi öyrənmək üçün kitab ən mö'təbər mənbələrdən biridir və ondan istifadə etmək böyük fayda verərdi.

Səkkizinciisi. Azərbaycan tarixini öyrənən tələbələrə ən yaxın mənbələrdən biri ali məktəblərin professor-müəllim hey'ətinin oxuduqları mühazirələr və keçirdikləri seminar məşğələləridir. Mühazirələr daha çox dərsliklərdə olmayan və yaxud səthi işıqlandırılmış məsələlərə həsr edilir. İmtahan və məqbul isə mühazirə və seminar materialları əsasında götürülür. Buna görə də dərslərdə tələbələrin iştirakı labüb və zəruridir. Ona görə ki, tələbələrin dərsə davamıyyəti və hazırlıq dərəcəsi imtahan və məqbul zamanı professor-müəllim hey'əti tərəfindən nəzərə alınır.

Bütün bu mö'təbər mənbələr kifayət qədər yeni materialllar əsasında yazılmışlar və tariximiz haqqında doğru, dürüst təsəvvür yaradırlar. Lakin bu mənbələrin özləri də imperiya qalıqlarından hələ tamam xilas ola bilməmişlər. Bu mə'nada onların hamısına xas olan aşağıdakı qüsurları qeyd etmək olar.

Birincisi. Şimali Azərbaycan işgal edildikdən sonra rus imperiyası tərəfindən xaricdə yaşayan ermənilərin köçürülüüb əzəli, tarixi Azərbaycan ərazilərinə gətirilməsi, rus kazakları vasitəsilə onların yaylaqda olan türk evlərində yerləşdirilməsi, azərbaycanlılarla ermənilər arasında sün'i yolla etnik ədavət yaradılması, ədavətin genosid siyaseti yolu ilə kütləvi qırğınlara çevrilmesi, Azərbaycan ərazilərində əvvəl erməni vilayətlərinin, sonra erməni quberniyasının, daha sonra isə erməni dövlətlərinin yaradılması kimi çox ciddi və çirkin hadisələr bu mənbələrin heç birində axıra qədər açılıb aydınlaşdırılmamışdır. İndiki vəsaitin mühüm məqsədlərindən biri məhz həmin boşluğu doldurmaqdan ibarətdir.

İkincisi. Mənbələrdən heç biri tariximizi axıra qədər şərh etmir, onlar yarı yolda dayanıb qalırlar. Məsələn, onların hamısı bir qayda olaraq milli tariximizi ən qədim dövrlərdən başlayıb, XIX əsrin və XX əsrin əvvəllərinə qədər gətirib çatdırırlar. Tariximizin son iki əsti isə yazılmamış qalır ki, hazırkı vəsaitin çox mühüm məqsədlərindən biri də məhz həmin boşluğu doldurmaqdan ibarətdir. Azərbaycan Elmlər Akademiyasının akademikləri ilə görüşündə xalqımızın XIX və XX əsrlər tarixinin tə'cili olaraq yazılması haqqında prezidentimiz H.Əliyevin fikir və mülahizələri də görünür məhz elə həmin ehtiyacdan irəli gəlir.

Əvvəlki mənbələrlə indiki vəsaitin fərqi haqqında bu qədər.

5. "Era", "hicri", "dövrləşdirmə" anlayışları və tariximizi öyrənmək üçün onların əhəmiyyəti

Tariximizin tədrisi prosesində mə'lum olur ki, tələbələrimizin əksəriyyəti başlıqda adı çəkilən anlayışları bilmirlər və bu onların ümumiyyətlə tarix elmini, xüsusilə də milli tariximizi öyrənmələrinə, tarixi hadisələri yaddaşa keçirmə-

lərinə mane olur. Ona görə də, həmin anlayışların sadə dildə şərhinə xüsusi bir paraqraf həsr etmək qərarına gəldik.

Hər şeydən əvvəl, "era" anlayışı haqqında. "Era" latin sözüdür, "an" və deməkdir. Əlbəttə, burada söhbət tarixi "an"dan gedir. "Era" hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarixi hesabın, hadisənin başlangıç anına deyilir, başqa sözlə tarixi hadisənin ardıcıl hesabı bu andan başlayır. Qədim zamanlarda müxtəlif eralar olmuş, lakin onlar hamı tərəfindən qəbul edilməmişdir. Hamı tərəfindən qəbul edilmiş indiki "era" isə xristian dininin banisi, yaxud peyğəmbəri hesab edilən İsus Xristosun adı ilə bağlıdır. Beləliklə, bizim indi işlətdiyimiz "era"nın başlangıcı İsusun təvəllüdü, yəni doğum günüdür. Həmin gün - "milad" günü, yəni İsusun "anadanılma" günü adlandırılır. Beləliklə, "era" və yaxud "milad" tarixi hesablamanın başlangıç nöqtəsinə çevrilmişdir. Bu başlangıç nöqtəsinə qədər baş vermiş tarixi hadisələrə "eradan" və yaxud "miladdan əvvəl", sonrakı hadisələrə isə "eradan" və yaxud "miladdan sonra" deyilir.

"Hicri" nədir? Hicri - hicrət sözündəndir, ərəb sözüdür, başqa yerə getmək, köçmək, mühacirət etmək deməkdir. Hicrət Məhəmməd peyğəmbərin Məkkədən Mədinə şəhərinə köçdüyü 622-ci ilin sentyabr ayından başlanır. Azərbaycanda uzun müddət "hicri təqvim" işlədilmişdir.

"Dövrləşdirmə" anlayışına gəldikdə qeyd etmək lazımdır ki, bu vaxta qədər Azərbaycan tarixi adətən iki prinsip: ya formasiyalar, ya da əsrlər (yüzilliliklər) prinsipləri əsasında dövrləşdirilmişdir. Qeyd etmək lazımdır ki, formasiyalar və xronoloji ardıcılıq üzrə dövrləşdirmə daha elmi və qanuna uyğundur. Bu şərtlə ki, formasiyalar daxilindəki hadisələrin adı hər bir başlıqdə, paraqrafda, yaxud fəsilde öz əksini tapsın. Tariximizi öyrənmək üçün bunları bilməyin əhəmmiyyəti vardır.

6. Azərbaycanın təbii-coğrafi şəraitit və onun sərvətləri

Təbii-coğrafi şəraitinə görə Azərbaycan dünyanın ən zəngin ölkələrindən biridir. Azərbaycanın təbii-coğrafi şəraitit

və relyefi azı dəfə inçinən ilə birləşdirilmişdir. Azərbaycanın relyefinin mütləq yüksəkliyi Xəzər sahilində 28 metrdən başlayıb - Savalan dağında 4821 metrə qədər çatır. Azərbaycan aranlı və dağlı, çaylı və göllü, ovalıqlı və vadili, heyvanat və bitki aləmlə, duzlu və çörəkli bir ölkədir.

Azərbaycan tarixən dağlıq ölkə kimi mə'lumdur. Böyük və qocaman Qafqaz dağlarının şərq qolu Azərbaycan ərazisinə daxil olduqdan sonra, cənub istiqamətində uzanıb Kiçik Qafqaz dağ silsiləsini əmələ gətirir. Sonra bu silsilə cənuba doğru uzanıb İraq və İranın sərhədlərini təşkil edən Zaqros dağları silsiləsini davam etdirir. Azərbaycanın Urmiya gölü hövzəsindəki qərb sərhədləri Zaqros dağlarına söykənir. Azərbaycanda Murovdağ, Şahdağ, Qarabağ yayası, Talyş, Qaradağ, Səhənd, Savalan və sair dağlar yerləşir. Bütün bu qəlbi dağlar xalqımızın əsrlərlə qürur və iftixar hissi ruhunda tərbiyə edilməsinə yaxından kömək göstərmişlər. Azərbaycanın bu səfali dağları şairlərimiz tərəfindən mədh edilmişdir. Məsələn, Səməd Vurğun yazırdı:

*Dağlarının başı qardır,
Ağ örپayın buludlardır,
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşıın sənin.
Nələr çəkmiş başın sənin.*

*Çox keçmişəm bu dağlardan,
Durna gözlu bulaqlardan.
Eşitmişəm uzaqlardan
Sakit axan Arazları,
Sınamışam dostu, yarı...*

Azərbaycan böyük düzənliklər və vadilər ölkəsidir. Məsələn, Şimali Azərbaycanda Kür-Araz, Samur-Dəvəçi, Lənkəran, cənubi Azərbaycanda isə Ərdəbil, Urmiya gölü hövzəsi düzənlikləri, Salduz, Miyanə, Zəncanrud və sair düzənliklər hələ qədimlərdən yararlı torpaqlara malik olmuşdur. Beləliklə, Azərbaycanın təbii mənzərəsini dağlar ilə yanaşı məhsuldar ovalıqlar və vadilər, geniş aran düzləri

və maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır. Azərbaycanda təsərrüfatın və iqtisadiyyatın tarixən inkişafını dağ ilə aranın qarşılıqlı əlaqəsi tə'min etmiş, dağlarda yerləşən otlaqlar, alp çəmənlikləri maldarlığın ənənəvi təsərrüfat formasına çevrilməsinə şərait yaratmışdır. Düzlərimiz və onların üstündəki gözəlliklər də şairlərimizin nəzər-diqqətindən kənarda qalmamışdır.

*Hey baxıram bu düzlərə,
Alagözlü gündüzlərə,
Qara xallı ağ üzlərə
Könül istər şe'r yaza,
Gəncləşirəm yaza-yaza...*

Gözəllərlə yanaşı bizim Tomris anamız kimi cəsur və cəngavər qadınlarımız da olmuşdur. Görün şair - onun haqqında nə deyir:

*Tomris o cəlladdan qisas alaraq,
Hökmüdar "tacından daha keç" dedi:
Başını bir tuluq qana salaraq,
"Diriykən doymadın, indi iç" dedi.*

Yaxud:

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Təbii-coğrafi şəraitinə görə Azərbaycan çaylarla və göllərlə zəngindir. Şimalda Kür, cənubda Qızıl Üzən və ərazini iki hissəyə bölgən Araz Azərbaycanın ərazisindən axan ən böyük çaylardır. Azərbaycanın daxilindəki digər nisbətən kiçik çaylar və çay qolları öz başlangıcını dağlardan götürür. Kür, Araz çayları və digər çaylar Azərbaycan şairləri tərəfindən dönə-dönə ilhamla vəsf edilmişdir. Məsələn, Səməd Vurğun Kür çayı haqqında yazdı:

*Kiçicik bir sudur, yer üzündə Kür,
Baxsan bu dünyanın xəritəsinə,
Bəs niyə qəlbimdə ümman döyüñür?
Mən qulaq asdılqca Kürün səsində!*

Araz çayı haqqında:

*Araz dünən gəzir bir insan kimi,
Min yerin şirəsi hopur canına;
Şüşəyə tutulmuş bir saf qan kimi
İşləyir Muğanın damarlarına.*

Yaxud:

*Gəlin sevək ana yurdun axıb gedən çaylarını
Onun qarlı qışlarını, bir də bahar aylarını.*

Azərbaycan göllərlə də zəngin ölkədir. Məsələn, Azərbaycanın cənubunda şor sulu Urmiya gölü yerləşir. Urmiya gölünə şərqedən Açıçay, cənubdan Cəqetü, Tatayu və Gedər çayları tökülmür. Azərbaycanın şimalında isə məşhur Göycə gölü, göllər gözəli Goy-göl, Maral-göl, Güzgü-göl, Qara-göl, Zəli-göl və digərləri kimi dağ gölləri yerləşir. Dünyanın ən böyük gölü olan Xəzər isə Azərbaycanın şərqində yerləşir və ərazimizin bir hissəsi onun dərinliklərinə qədər uzanıb gedir. Beləliklə, Xəzər - bütün Xəzəryanı dövlətlər kimi, həm də Azərbaycanın gölüdür. Azərbaycan göllərinə, xüsusilə də Xəzərə və Goy-gölə Azərbaycan şairləri nə qədər tə'riflər demişlər. Məsələn, Səməd Vurğun Azərbaycanın bir tərəfi kimi Xəzəri belə tə'rif etmişdir:

*Bir tərəfin bəhri-Xəzər.
Yaşılbaş sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı.
Mənzil uzaq, ömür yarı.*

Goy-göl haqqında:

*Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy-gölə bax!*

Azərbaycan heyvanat və bitki aləmi cəhətdən də dünyanın ən zəngin ölkələrindən biridir. Azərbaycan dağlarında,

xüsusilə meşəli dağlarda müxtəlif vəhşi və yırtıcı ov heyvanları vardır. Yüksək dağlıq hissədə bezoar keçiləri və muflonlar məskunlaşdır. Dag-meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bə'zən bəbir, dağ qoyunu, cüyür, qaban, tetra quşu, göyərçinlər, ular və sair vardır. Yarımşəhərə şəraitində qırmızı quyruq, qum siçanı, oxlu kirpi, qaban, nutriya, gürzə, turac, kəklik, köçəri quşlar və başqa heyvanlar yaşayırlar. Bütün bunların içərisindən ceyran, cüyür və turac kimi təbiətin nadir varlıqları şairimiz üçün ilham mənbəyi olmuşdur.

*Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr,
Ceyran qaçar, cüyür mələr
Nə çoxdur oylağın sənin,
Aranın, yaylağın sənin.*

Azərbaycanın dağ meşələrində bitən dəmirağac, qarağac, palid və daha bir sıra başqa növ ağaclarдан qədim zamanlarda tikinti işində, qab-qacaq hazırlanmasında, nəqliyyat vasitələrində, o cümlədən qoşqu ləvazimatında və bə'zi silahların düzəldilməsində istifadə olunmuşdur, indi də olunur. Mə'lum olduğu kimi, meşə ağaclarının içərisində on çox şöhrət qazanmış ağac paliddır. Quşlar arasında qartal mərdlik və cəsurluq simvolu olduğu kimi, ağaclar arasında da palid mərdlik və möhkəmlik simvolu kimi qəbul edilmişdir. Meşələrimizin qürur simvolu olan palid ağacı da poeziyamızdan kənardı qalmamışdır. Məsələn, Səməd Vurğun bir palid ağacı haqqında demişdir:

*Qoca palid əyilmədən yaşayır yüz il,
Qopanda da vüqar ilə qopur kökündən.*

Deməli, palid ağacı əyilmir, ya qürurla yaşayır, ya da vüqarla qopur. Xaxud:

*Qarayazı, bulaq başı, göy çəmən,
Qoşa palid, tüstülenən od-oçaq,
Saç ağardı, unutmadım sizi mən,
Hansi şair bir də sizdən yazacaq?*

Azərbaycanda çox qədimlərdən adamlar bitkilərin müalicəvi xüsusiyətlərini müşahidə etmişlər. Azərbaycanın iqtisadiyyatında taxıl zəmiləri, pambıq tarlaları və üzüm bağları başlıca yer tutur. Subtropik zonalarda yetişdirilən limondan, dağlarda bitən "kəklikotu", "qantəpər" və "sarı çiçək" kimi otlardan və çiçəklərdən elə indi də çay dəmlənir, soyuqdəymədən doğan bir sıra xəstəliklər müalicə edilirlər. Şair demiş:

*Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-ciçək,
Hər üzümdən bir şirə çək,
Səhər-səhər ac qarına,
Qüvvət olsun qollarına.*

*Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının düm ağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.*

Azərbaycan yeraltı faydalı qazıntılarla da zəngin ölkədir. Bu torpaq ən qədim zamanlardan özünün yanacaq mənşəli faydalı qazıntıları ilə, ilk növbədə nefti və qazı ilə şöhrət tapmışdır. Bundan başqa dəmir, maqnezium, titan (maqnitli qumdaşı), xrom, mis, polimetallar, kobalt, mərgümüş, qızıl, gümüş, molibden. İslandiya şpatı, dağ billuru, kvars, kükürdülu kolçedan, kükürd, barit, alunit, andaluzit, bitum, oda davamlı abraziv və digər materiallar Azərbaycanın bütün ərazisində geniş yayılmışdır. Azərbaycan öz mineral bulaqları ilə də zəngindir. Azərbaycan yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-nun əmələ gəlməsinə şərait yaratır. Azərbaycan ərazisində yalnız 3 növ iqlim - tropik meşələr, savannalar və daimi soyuq iqlim çatışır.

Təqribən üçüncü geoloji dövrün ortalarında Azərbaycan ərazisinin xeyli hissəsini böyük bir dəniz körfəzləri tutmuşdu. Sonralar dəniz dayazlaşmış, quru sahələr tədricə böyümüş və indiki düzənliliklər və dağlar, heyvanat və bitki aləmi əmələ gəlmİŞdir. Qədimdən Azərbaycan ərazisində mastadontlar, hipparion adlanan qədim antlar, antiloplar,

donuzlar, kartalar, digər məməmlər və insandalar. Zəfər meymunları yaşamışdır. Bütün bunlar öz növbəsində Azərbaycanda insanın meydana gəlib formallaşması üçün vaxtilə əlverişli təbii şərait olduğunu göstərir. Artıq çoxdan sübut edilmişdir ki, Azərbaycan insanın ən qədim məskənlərindən biridir. Məşhur Azix mağarasından 350-400 min il bundan əvvəl yaşamış qədim insanın çənə sümüyü tapılmışdır. Bu, ölkəmizdə məskunlaşmış ulu əedadlarımızın hələlik ən qədim qalığıdır. Təbii-coğrafi şəraitin insan həyatına göstərdiyi tə'siri nəzərə alsaq, qeyd etmək lazımdır ki, gözəl təbii-coğrafi şərait Azərbaycan ərazisində özü kimi insanlar yaratmışdır. Bu insanların bizim günümüzə qədər gəlib çatan ən müsbət cəhətlərindən ikisi ondan ibarətdir ki, onlar şair və qonaqpərvərdirlər. Xalqımızın bu keyfiyyətləri bütün dünya tərəfindən e'tiraf və qəbul edilmişdir və bunları onun əlindən almaq mümkün deyildir.

Bələliklə, əvvəl Azərbaycanın fiziki, coğrafi və təbii şəraiti formallaşmış, sonra heyvanat və bitki aləmi əmələ gəlmış, daha sonra isə qədim insanlar yaranmışdır. İnsan - Azərbaycan ərazisinin son və ən qiymətli məhsulu kimi yaranmışdır. "İnsan" anlayışı da çox əsərlərin mövzusu olmuşdur. Böyük və mütəfəkkir şairimiz Nizami Gəncəvi yazdı:

*Ey insan, xəbərin varmı ki, sən!
Ayaq üstə gəzən bir sirrisən?*

Şeyx Nizami nə qədər haqlıdır. İnsan həm birlikdə, həm də ayrılıqda hələ indiyə qədər bir "sirr" olaraq qalır. Bütün bunlarla birlikdə bu bir faktdır ki, insanı təbiət yaratmışdır, insan təbiətin məhsuludur. Səməd Vurgun yazdı:

*İnsan yaratmışdır bizi təbiət.
Ən böyük övladı insandır gerçək.*

Yaxud

*Bildim, insan kimi böyük bir qüdrət
Hələ yaratmamış bizim təbiət.*

Gəlin e'tiraf edək ki, heç bir xalqın belə zəngin təbii-coğrafi şəraiti və sərvətləri yoxdur. Lakin bizzən fərqli olaraq onlar öz yoxsul ərazilərinin bir qarışını da düşmənə

vermirlər və verməzlər. Yəni ya qalib gəlib qəhrəman olurlar, ya da şəhidlik zirvəsinə yüksəlirlər.

Bu məsələlərlə əlaqədar böyük şair və mütəfəkkirimiz Səməd Vurğunun öz şəxsi həyatı ilə bağlı çox qiymətli fikirləri vardır. Səməd Vurğun Azərbaycanı çox sevirdi, onu mədh və tərənnüm edirdi. Təsadüfi deyildir ki, 30-40-cı illərin siyasi repressiyasına məruz qaldıqda, ona Azərbaycandan çıxıb getməyi və digər şəhərlərdə rahat yaşamağı məsləhət görənlərə demişdi:

*Mən ki, əllərimi dünyadan üzüb,
Demədim: "Bir sıfır yazılışın adım".
Çayld Harold kimi insandan küsüb,
Vətən torpağıyla vidalaşmadım.
Kim keçər bu yerin daşından, deyin?!
Vətəndən ayrılar hansı şərəfsiz?*

Səməd Vurğun Vətəndən ayrılmağı şərəfsizlik hesab edirdi. Gəlin biz də Vətənimizi Səməd Vurğun kimi sevək, ondan ayrılmayaq, onunla olaq, onun bir qarış torpağından və daşından keçməyək. 1996-cı ilin yanvarında yunanlar Egey dənizinin Anadolu türklərinə mənsub qayalıqdan ibarət kiçik bir adasını işgal etdikdə baş nazir Tansu Çillər dedi: "Yunanistana verməyə bizim bir parça daşımız da yoxdur". Türk komandosları isə həmin gecə saat 1-dən 3-ə qədər adanı azad edib, orada yenidən türk bayrağı qaldırdılar. Millət belə olar. Gəlin biz də, Azərbaycan türkləri də, Anadolu türkləri kimi olaq.

Azərbaycanı qarış-qarış gəzən və onun təbii-coğrafi şəraitinə heyran olan Səməd Vurğun yazdı:

*Şair, bu yerləri yaxından tanı,
Təbiət quranda Azərbaycanı
Onu sigallamış qüdrətin əli.
Bir böyük ürəkli qüvvətin əli.*

Azərbaycan öz təbii-coğrafi şəraitinə, yeraltı və yerüstü sərvətlərinə görə belə zəngin bir ölkədir.

II FƏSİL

"AZƏRBAYCAN" VƏ "ODLAR YURDU" ANLAYIŞLARI

1. "Azərbaycan" məskənimizin adı kimi

2. "Odlar yurdu" məskənimizin təbii-şəraitindən
əmələ gələn ad kimi.

I. "Azərbaycan" məskənimizin adı kimi

Müstəqilliyimizlə əlaqədar olaraq son illər "Azərbaycan" sözü yeni aktuallıq kəsb etmiş və respublika vətəndaşlarının ciddi marağına səbəb olmuşdur. Ona görə ki, 1918-1920-ci illərdəki mə'lum milli, müstəqil respublikamızın da adı, 1991-ci ildə onun varisi kimi bərpa edilmiş indiki, müstəqil respublikamızın da adı, onun dövlət atributlarının da adı, millətimizin, dilimizin, tariximiizin və mədəniyyətimizin də adı "Azərbaycan" sözü ilə başlanır. Məsələn, "Azərbaycan Demokratik Respublikası", "Azərbaycan Respublikası", "Azərbaycan Dövlət Bayrağı", "Azərbaycan Dövlət Gerbi", "Azərbaycan Dövlət Himni", "Azərbaycan xalqı", "Azərbaycan dili", "Azərbaycan tarixi", "Azərbaycan mədəniyyəti" və sair kimi. Tariximizə ötəri bir nəzər salsaq görərik ki, "Azərbaycan" sözündən dövlət adı kimi əvvəllər də istifadə edilmişdir. Məsələn, "Azərbaycan Atabəylər Dövləti", "Azərbaycan feodal dövlətləri", "Azərbaycan Səfəvilər dövləti", "Azərbaycan xanlıqları" və sair kimi.

"Azərbaycan" sözündən tariximizdə inzibati-ərazi vahidi adı kimi də istifadə edilmişdir. Məsələn, Səfəvilər dövründə Azərbaycan əraziSİ Şirvan - mərkəzi Şamaxı, Qarabağ - mərkəzi Gəncə, Azərbaycan - mərkəzi Təbriz və Çuxursəd - mərkəzi İrəvan olmaqla dörd böylərbəyliyinə bölünmüdüdür. Nadir şah isə İrəvandan Dərbəndə qədər olan ərazini "Azərbaycan vilayəti" adlandırdı. Azərbaycan parçalanıb iki hissəyə bölündükdən sonra isə, "Şimalı Azərbaycan" və "Cənubi Azərbaycan" kimi anlayışlar yarandı. İranın tərkibində qalan Cənubi Azərbaycan isə "Şərqi Azərbaycan" və "Qərbi Azərbaycan" kimi ərazi vahidlərinə parçalandı. Alımlarımız, ədəbiyyat və incəsənət xadimlərimiz özlərinin şah əsərlərini "Azərbaycan" adlandırmış, yaxud ona hösr etmişlər. Məsələn, Səməd Vurğun, Seyid Məhəmməd Hüseyn Şəhriyar kimi mütəfəkkir şairlərimiz, Üzeyir Hacıbəyov, Qara Qarayev kimi görkəmli bəstəkarlarımız özlərinin şah əsərlərini birbaşa "Azərbaycan" adlandırmış, ya da ona hösr etmişlər. Təsadüfi deyildir ki, Səməd Vurğunun "Azərbaycan" şe'rini oxuduqdan və Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasını dinlədikdən sonra bir çox əcnəbilar sovet

imperiyasının "dəmir pərdə"sinə keçib Azərbaycanı görməyə gəlmişdilər. Həmin sözləri bir sıra elmi əsərlər və rəsm əsərləri haqqında da demək olar. Azərbaycan sözünün belə aktuallıq kəsb etməsinin səbəbi odur ki, o, bizim vətənimizin adıdır.

Hər şeydən əvvəl qeyd edək ki, "Azərbaycan" sözü eramızın əvvəllərində məskən adı kimi əmələ gəlmışdır. Eramıza qədər isə bu diyar müxtəlif formalarda adlandırılmışdır. Məsələn, hələ eramızdan əvvəl III minillikdə Cənubi Azərbaycan ərazisini bildirən adlardan biri "Aratta" idi. "Aratta" Urmiya gölünün cənub və cənub-şərqini əhatə edən ölkənin adı idi. Sadəcə olaraq "dağ" mənasını daşıyan "Aratta" sözü heç şübhəsiz, ərazinin dağlıq coğrafi mənzərəsini əks etdirən söz kimi meydana gəlmışdır.

Eradan əvvəl III minilliyyin ikinci yarısında Azərbaycanın qərbi, yəni Urmiya gölünün qərb və cənub-qərb hissəsi kuti etnik adı əsasında "Kutium", həmin gölün cənubu isə lulubi etnik adı əsasında "Lullubum" adlandırılmışdır.

Eradan əvvəl II minillikdə Azərbaycanın yiğcam adları tayfa adları ilə əvəz olunmağa başlamış və Urmiya gölü hövzəsinin bir hissəsi turukki tayfasının adına əsasən "Turrukkum" adlandırılmışdı. "Turrukkum" adı Azərbaycanın "dağ", "dağlıq ölkə" adlanan keçmiş "Aratta" hissəsinə də şamil edilirdi.

Eradan əvvəl I minilliyyin əvvəlində Azərbaycan ərazisi "Manna" yaxud "mannalılar ölkəsi" adlandırılırdı.

Eradan əvvəl və eramızın I əsrlərində isə "Azərbaycan" "Atropatın" adı ilə bağlanmışdır. "Atropat" adı "Azərbaycan" adına oxşar səsləndiyinə görə xalq yozumu bu adın bütün ölkəyə şamil edilməsinə əsas vermişdir. Mə'lum olduğu kimi, Atropat vaxtilə cənubi Azərbaycan ərazisini əhatə edən Atropatena dövlətinin banisi olmuşdur. Atropat görkəmli sərkərdə və dövlət xadimi idi. Atropatın başçılıq etdiyi dövlət onun şərəfinə "Atropatena" adlandırılmışdır. Atropatena "Atropatın yeri, yurdu" demək idi. "Atropatena" adı qərinələrlə təkamül yolu keçərək "Azərbaycan" kimi tələffüz olunmağa başlanılmışdır. Beləliklə, Azərbaycan torpaqlarına

"Atropatena" adı verilmiş və Midiya coğrafi anlayışı bəzən buraya şamil edilmişdir.

Yer adının görkəmli şəxslərin adı ilə adlandırılması kimi hallar təsadüfi deyildir. Ona görə ki, tarixdə belə hallar az olmamışdır. Məsələn, "Lotaringiya" kral Lotarın adından, "Özbəkistan" Özbək adından, "Kolumbiya" Kolumbun adından götürüldüyü kimi, "Azərbaycan" da Atropatın adından götürülə bilər. Bu baxış Strabonun Atropat Midiyası "öz adını qoşun başçısı olmuş Atropatdan almışdır" fikri ilə uyğun gəlir.

Erkən orta əsrlərdə isə "Azərbaycan" adının həm coğrafi, həm də siyasi tətbiqi Araz çayından şimala doğru genişlənmişdi. Təsadüfi deyildi ki, Azərbaycan canişini Dərbənddə otrurdu. Ərəb mənbələri Dərbəndə qədərki ərazini "Azərbaycan" anlayışına daxil edir və buranı bəzən "Yuxarı Azərbaycan" adlandırırlar.

Hal-hazırda ABŞ-da yaşayan Azərbaycan alimi Elbəy Əlibəy zadə və Bakıda yaşayan filologiya elmləri doktoru Elməddin Əlibəy zadə "Azərbaycan" sözünün daha təkmil şərhini vermişlər. Məsələn, Elbəy Əlibəy zadə görə "Azərbaycan" - "Az" ellərində yaşayan "ər bəylərinin kənə, məkanı" mənasındadır. Alimə görə "Az" torpaqları, az elləri Orxon-Yenisey yazılarında göstərilmişdir. Məhz ər bəyləri, ərənlər Azərbaycan xalqının, millətinin kökündə durur. Ulu babalarımız 3500-4000 il bundan əvvəl Şimali Qara dəniz ətrafında yaşayanda onları çar skifləri də adlandırırlar. Alimə görə "ari" milləti olmamışdır. Ümumiyyətlə, bütün dünyada "Ari" kimi tanınan xalq məhz "ərlər-ərənlərdir". Bu söz qədim "Ər" və "Er" türk sözünün başqa dillərdə ifadə formasıdır. Xalqımızın qədim şah əsəri olan "Kitabi-Dədə-Qorqud"u oxuyan hər kəs Ər-ərənlərin kim olduğunu yəqin edə bilər. Mə'lum olduğu kimi, "Ər-ərən" sözləri indi də dilimizdə işlənir, həmin sözlər poeziyamıza daxil olmuş və onların əsasında atalar sözü də yaranmışdır. Məsələn, atalar sözünün birində deyilir: "Yaxşılığa yaxşılıq ər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir". "Ər-ərən" sözləri Səməd Vurğunun poeziyasına da daxil olmuşdur. Məsələn:

*Bir vətən eşqiylə ərlər-ərənlər,
Muğan çöllərində çadırlar qurdı.
Torpaqlı damlarda ömür sürənlər,
Xosrov ordusunun döşündən vurdu.*

Elbəy Əlizadə "Azərbaycan" sözünün mə'nasını "Adurba-daqan" və "Aderbayqan" kimi şərh edən "alimlərə" qarşı çıxır və bildirir ki, onlar bu sözün açılmasını istəmirlər. Həmyerlimizin bu fikirlərində "Azərbaycan" sözünün "kan" və "məkan" adı kimi meydana gəldiyi bir daha təsdiq edilir.

Filologiya elmləri doktoru Elməddin Əlibəyza də isə təsdiq edir ki, "Azərbaycan" dörd sözün - "Az" - "ər" "bay" və "can" sözlərinin birləşməsindən ibarətdir. Açıqlanmasına gəldikdə "Az" - qədim, güclü, qüdrətli türk tayfa adıdır; "Ər" - ər kişi, igid kişi deməkdir; "bay" - bəy, zəngin mə'nasına gəlir; "can" isə qan, kan, xan sözünün qədim ibtidai şəklidir. Beləliklə, "Azərbaycan" "Az ərlərin, bəylərin və xanların ölkəsi" deməkdir. Elbəy Əlizadə ilə Elməddin Əlibəyza dəninin gəldikləri nəticə bir-birinə uyğun gəlir: birinə görə "Azərbaycan" - "az ellərində yaşayan ər bəylərin kanı və məkanıdır", digərinə görə isə "Azərbaycan - az ərləri, bəyləri və xanları ölkəsidir". Bizim fikrimizcə məzmunca bir-birinə uyğun gələn, kan, məkan və ölkə adını bildirən hər iki formulu "Azərbaycan" adının əsil mə'nesi kimi qəbul edib tədris, tədqiq və təbliğ etmək olar.

"Azərbaycan" sözünün məkan, məskən və ərazi adı kimi əmələ gəlməsi müxtəlis illərdə yazılmış "Azərbaycan tarixi" dərsliklərində də təsdiq edilmişdir. Məsələn, hələ 1958-cü ildə nəşr edilmiş üç cildlik "Azərbaycan tarixi" kitabının 1 cildində yazılır: "Azərbaycan bəşər mədəniyyətinin ilk məskənlərindən biridir". 1993-cü ildə nəşr edilmiş "Azərbaycan tarixi" kitabında yazılır: "Artıq sübut olunmuşdur ki Azərbaycan insanın ən qədim məskənlərindən biridir". 1994-cü ildə ali məktəblor üçün nəşr edilmiş "Azərbaycan tarixi" dərsliyində isə yazılır: "Məskən adını "Azərbaycan" adının ən qədim və ilkin forması kimi qəbul etmək olar. Qədimdə Mannanın Midya ilə sərhəddində bir məskən şəhər edilən bu ad tədricən şimala doğru uzanan və eyni dağlıq coğrafi manzərəni eks etdirən əraziyə aid edilmiş

və xoronim şəklini almışdır, yəni böyük bir ərazini bildirən ölkə adına çevrilmişdir". "Azərbaycan" sözünün yurd, yuva və məskən adı kimi yarandığı böyük şairimiz Səməd Vurğunun "Azərbaycan" adlı şe'rində də bir daha təsdiq edilmişdir. O, yazırda:

*El bilir ki, sən mənim sən,
Yurdum, yuvam, məskənim sən,*

2. "Odlar yurdu" məskənimizin təbii şəraitindən əmələ gələn ad kimi

Məskənimizin əsl adından əlavə bir də onun təbii-coğrafi şəraitindən yaranan adı vardır. Ərazilər də insanlar kimidir. On zəngin insanların təbiətlərinə uyğun adları olduğu kimi ərazilərin də təbii-coğrafi şəraitlərdən irəli gələn adları olur. Azərbaycan məhz belə bir ərazidir. Onun təbiətindən irəli gələn adı "Odlar yurdu", "Odlar ölkəsi"dir. "Azərbaycan" kimi "Odlar yurdu" adının da qədim tarixi vardır. Bu ad qədimdən ərazimizdə mövcud olan təbii qazlarla, yanmış obədi odlarla, atəşpərəstliklə əlaqədardır. Bu adın şərhi də alimlərimizin nəzər-diqqətindən kənardə qalmamışdır. Məsələn, Mahmud İsmayılov bilicilərə istinad edərək "Azərbaycan" sözünün "Azər" hissəsini odla bağlayır. Beləliklə, alıma görə "Azərbaycan" adı ulu odlar yurdu, odun, alovun yüksək, ulu qoruyucusu kimi söslənir. Deməli, Azərbaycan övladları atəşpərəst olmuşlar, oda, atəşə sitaş etmişlər, odu göz obəyi kimi qoruyub saxlamışlar, odu qoruyanlar, qoruyucular olmuşlar, odu qorumaq, saxlamaq isə peşəyə, sənətə çevrilib və sitaş etdikləri odun adını doğma yurdlarına vermişlər. Təsadüfi deyildir ki, "Odlar yurdu", "Odlar ölkəsi" adları da tariximizə, ədəbiyyatımıza daxil olmuş və vətəndaşlıq hüququ qazanmışdır. Şair və yazıçılarımız bu adlardan öz əsərlərində elə indi də istifadə edirlər. Məsələn, Səməd Vurğun vaxtilə üzünü İran irticaçılara tutaraq qəzəblə deyirdi:

*Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq...
Hər torpağın öz eşqi var, hər millətin öz adı.*

*Kainata dəyişmərəm şöhrətimi bir anlıq,
Mənəm odlar ölkəsinin günəş donlu övladı!
Hər torpağın öz eşqi var, hər millətin öz adı.*

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar. Birincisi, "Azərbaycan" və "Odlar yurdu" sözləri ərazi, yer, yurd, məkan və məskən adları kimi əmələ gəlmişdir. İkincisi, ərazi adları adətən iki əlamətə görə yaranır: ya həmin ərazinin təbii-coğrafi quruluşuna, ya da ərazidə yaşayıb çoxluq təşkil edən və aparıcı rola malik olan etnosun adı ilə. Deyilən əlamətlərin hər ikisi "Azərbaycan" və "Odlar yurdu" adlarının əmələ gəlməsində iştirak etmişdir. Ümumiyyətlə, yer adlarının tədricən geniş bir ərazini əhatə etməsi tarixdə nadir hal deyildir. Lakin bununla birlikdə böyük ərazilərin tərkibində olub kiçik ərazilərə malik olan yer adları da vardır. Məsələn, Azərbaycan böyük ərazi kimi "Şirvan", "Şəki", "Mil", "Muğan", "Naxçıvan", "Qarabağ", "Qaradağ", "Qarayazı", "Borçalı", "Başkeçid", "Ağbulaq", "Ağbabə", "Göycə", "Dərəçiçək", "Dərələyəz", "Zəngəzur" və sair kimi kiçik ərazilərdən ibarətdir. Adətən Şirvanda doğulana şirvanlı və sair deyildiyi kimi, Azərbaycanda doğulana "azərbaycanlı" deyilir. Lakin bu ifadələrin heç biri milli-etnik mə'na kösb etmir. "Azərbaycan" və "Odlar yurdu" adlarının yaranma tarixi, onların mə'na və məzmunu belədir.

III FƏSİL

**"AZƏRBAYCANLILAR" və
"AZƏRBAYCAN XALQI" anlayışları**

1. "Azərbaycanlılar" və "Azərbaycan xalqı" anlayışları.

2. Azərbaycan xalqının mənşəyi.

I. "Azərbaycanlılar" və Azərbaycan xalqları anlayışları

Azərbaycan öz etnik tərkibinin müxtəlifliyi ilə fərqlənən, ölkədir. Burada əhalinin mütləq çoxluğunu təşkil edən turkdillilərlə yanaşı, azsaylı qafqazdilli və irandilli xalqlar da yaşayırlar. Türkdillilər azərbaycan türkləridir. Qafqazdilli dedikdə - ləzgilər, udinlər, avarlar, saxurlar, xinalıqlılar, qırızlılar, buduqlular, habelə qismən gürcü dilində danışan inqiloylar nəzərdə tutulur. İrandillilər dedikdə isə talişlər, tatlar, kürdlər, habelə tat dilində danışan yəhudilər nəzərdə tutulur. Azərbaycanın tarixən sabitləşmiş etnik vəziyyəti belədir. Türkdillilər Azərbaycanın hər iki hissəsində, qafqazdilli və irandillilər isə əsasən Şimali Azərbaycanda yaşayırlar.

Türkdillilər haqqında növbəti paraqrafımızda nisbətən ətraflı bəhs edəcəyik. Qafqazdilli və irandilli xalqlara gəldikdə qeyd etmək lazımdır ki, onlar Şimali Azərbaycan ərazisində min illər boyu baş vermiş bütün siyasi təbəddülatlarda fəal iştirak etmiş, Azərbaycanın maddi və mənəvi mədəniyyətinin yaradılmasında və formalasmasında fəal rol oynamışlar. Bir sözlə Azərbaycan xalqının tarixi təleyində həmin xalqların payları vardır.

Türkdillilər, qafqazdillilər və irandillilər birlikdə "azərbaycanlı" anlayışını təşkil edirlər. Ayrılıqda isə onların hər birinin türk, ləzgi, udin, avar, saxur, xinalıqlı, qırızlı, buduqlu, ingiloy, taliş, tat, kurd, yəhudü və sair kimi etnik adları vardır. Beləliklə, "azərbaycanlı" adı Azərbaycanda yaşayan bütün xalqların birgə, ümumi adıdır, lakin onların heç birinin milli etnik adı deyildir.

Mənsə məsələsinə göldikdə qeyd etmək lazımdır ki qafqazdilli və irandilli xalqların hər ikisi Azərbaycan ərazisinin qədim, yerli sakinləridirlər. Qafqazdilli xalqlar yerli Alban tayfalarındandırlar. "Alban" adını daşıyanlar Kürün hər iki sahilində yaşayır, çoxluq təşkil edir və türk dilində danışırlar. Qədim mənbələrdə indiki ləzgilər - "leg", avarlar - "silb" və "ibin", saxurlar - "ciqbi", qırızlılar - "her", xinalıqlılar - "kat", udinlər isə "udi" adları ilə mə'lum idilər.

Azərbaycanda yaşayan irandilli xalqlar da yerlidirlər. Məsələn, hələ eramızdan əvvəl V əsrдə qədim Yuna-

mənbələrində talişların adı "kadus" kimi çəkilir və dağlıq ərazidə onların çox döyükən olduqları göstərilir. Tatlar isə hələ eramızın əvvəllərindən Azərbaycanda məskun olmuşlar. Həmin sözləri qafqazdilli və irandilli digər xalqlar haqqında da demək olar. Düzdür, bu kiçik xalqların bir hissəsi türklər ilə qaynayıb qarışmışdır, lakin onlar tam asimiliyasiyaya mə'ruz qalmamışlar. Ona görə də onlar indi də mövcuddurlar.

Yeri gəlmışkən qeyd edək ki, Azərbaycan ərazisi indi təkcə bu qədim, yerli etnoslardan ibarət deyildir. Ərazimiz indi digər bir çox gəlmə entnoslarla da zəngindir və onlar artıq Azərbaycanda yaşamaq, onun vətəndaşı olmaq, "azərbaycanlı" adını daşımaq hüququna malik olmuşlar. Beləliklə, "azərbaycanlı" anlayışına indi yerli xalqlarla birlikdə gəlmə xalqlar da daxildirlər.

Lakin "azərbaycanlı" anlayışının mə'nalandırılması məsələsində səhv'lərə də yol verilir. Məsələn, bə'zi müəlliflər iddia edirlər ki, guya onun iki mə'nesi vardır. Biri guya konkret özünü adlandırma, ikincisi isə ümumi özünüadlandırmadır. "Azərbaycanlı" adı guya türkdillilər üçün konkret özünü adlandırma, qafqazdillilər və irandillilər üçün isə ümumi özünüadlandırmadır. Ona görə ki, guya azsaylı qafqazdillilərin və irandillilərin öz etnik adları vardır və coxsayılı türkdillilərin isə etnik adları yoxdur və buna görə də onlar "azərbaycanlı" olaraq qalırlar. Daha doğrusu, türkdillilərin etnik adı inkar edilir və onlar "azərbaycanlı" kimi qələmə verilirlər. Beləliklə, "azərbaycanlı" sözü türkdillilər üçün etnik ad kimi qəbul edilir. Əlbəttə, bu fikirlə rəsələşməq olmaz, ona görə ki, türkdilli, türkmənşəli xalqın da öz etnik adı vardır. Bu ad mə'lum və məşhur "Türk" adıdır. "Türk" etnik adının inkar edilməsi isə elmi və nəzəri cəhətdən səhv, əməli cəhətdən isə zərərlidir.

Mə'lum olduğu kimi, Sovet imperiyası dövründə dəb olub, ittifaq miqyasında işlənən "sovət xalqı" anlayışı yaranmışdı. Azərbaycanda həmin anlayışın analoqu kimi "Azərbaycan xalqı" anlayışı yarandı və bu rəsmən 1978-ci il Konstitusiyasının 68-ci maddəsinə daxil edildi. Bu anlayışın Konstitusiyada milli-etnik, yoxsa siyasi-hüququ mə'nada

verdiyi. Isə umtaşınınız olaraq qanırdı. Ona görə ki, sovet ideologiyası və onun siyasi sistemi milli məzmunun silinib yox edilməsinə yönəldilmişdi. Bədbəxtlikdən bu istiqamət Azərbaycanda özünü daha bariz şəkildə göstərirdi. Milli mənsubiyyətin gizlədilməsi beynəlmiləlçilik hesab edilir, onun təsdiqi isə millətçilik kimi pişlənir və tə'qib edilirdi.

Buna görə də türk mənşəli Azərbaycan əhalisi türklüyünü, ləzgi əhalisi ləzgiliyini, talış əhalisi talışlığını, kurd əhalisi kürdlüyüünü, tat əhalisi tatlığını və sair danmaq məcburiyyətində qalırdılar. "Azərbaycan xalqı" anlayışına isə "ingilis xalqı", "alman xalqı" və sair anlayışlar kimi milli-etnik məzmun verilirdi. Türkəlli Azərbaycanlılar isə "Azərbaycan xalqı" söz birləşməsini "Azərbaycan türkü" anlayışının daşıyıcısı və ifadəçisi kimi başa düşürdülər. Bununla da onların milli mənsubiyyəti sün'i yolla dəyişdirilirdi. Sadəlövh azərbaycanlılar inanırdılar ki, Lenin milli siyaseti nəticəsində imperiya miqyasında "sovet xalqı", Azərbaycanda isə "Azərbaycan xalqı" kimi insanların yeni tarixi birliyi yaranmışdır. Bundan sonra kimin atasının və babasının milliyətcə kim olmasının məqsədə heç bir dəxli yoxdur. İş bərkə düşəndə isə ləzgi ləzgiliyini, talış talışlığını, kurd kürdlüyüünü, tat tatlığını və sair bəyan edir, təkcə türkdillilər "Azərbaycan xalqı" olaraq qalırdılar, baxmayaraq ki, ləzgilər, talışlar, kürdlər, tatlar və digər azsaylı xalqlar da türklər kimi azərbaycan xalqının ayrılmaz tərkib hissəsini təşkil edirdilər. Beləliklə, onlar bu ifadədən heç bir zərər çəkmirdilər. Zərər çəkən isə "Azərbaycan xalqı" olaraq qalan türkdillilər idi.

Milli Məclisin 1993-cü il oktyabr tarixli iclası bu ince məsələnin aydınlaşdırılmasına həsr edilmişdi. "Azərbaycan" qəzetinin 1993-cü il 12 oktyabr nömrəsində çap edilmiş "Azərbaycan xalqı kimdir?" məqaləsi isə həmin məsələnin şərhinə həsr edilmişdi. Məqalədə mə'lumat verilirdi ki, "Azərbaycan xalqı" anlayışı sovet dövründə yaradılmış təsəvvürdən başqa bir şey deyildir, buna görə də ondan imtina edilməlidir. Konstitusiyada isə bu anlayış yalnız siyasi-hüququ mə'naya malikdir. Beləliklə, bu dəyişiklik Azərbaycan əhalisinin böyük əksəriyyətinin milli mənsubiy-

yətini pərdələyən ortuyun götürülməsi prosesinin mühüm mərhələsi oldu. Sual olunur, bəs "Azərbaycan xalqı kimdir?"

"Azərbaycan" qəzetinin cavabı: "Azərbaycan Respublikasının ərazisində və onun sərhədlərindən kənarda yaşayan bütün Azərbaycan Respublikası vətəndaşları" ("Azərbaycan" qəzeti, 12 oktyabr 1993-cü il) - "Azərbaycan xalqı" anlayışının əsl mə'na və məzmunu bundan ibarətdir. Beləliklə, bəzilərinin iddia etdikləri kimi, "Azərbaycanlılar" anlayışı kimi "Azərbaycan xalqı" anlayışına da təkcə turkdillilər mənsub olmayıb, Azərbaycan Respublikası ərazisində və onun sərhədlərindən kənarda yaşayan bütün Azərbaycan Respublikası vətəndaşları mənsubdurlar.

Hal-hazırda respublikada yaşayan çoxsaylı turkdillilərlə azsaylı qafqazdilli və irandilli xalqlar arasında mövcud olan nisbət aşağıdakı kimidir:

1989-cu il mə'lumatına görə respublikamızda yaşayan əhalinin 87,3 faizini azərbaycanlılar, yəni turkdillilər, 17,3 faizini isə azsaylı xalqlar təşkil edirdilər. 1994-cü il mə'lumatına görə Azərbaycanda 171 min ləzgi, 43 min avar, 40 min yəhudü, 27 min kürd, 21 min taliş, 20 minə qədər ukraynalı və belarus yaşayırdılar. Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycanda 100 min erməni yaşayır. Bununda 20 min Yuxarı Qarabağın hüdudlarından kənarda, yəni əsasən Bakıda yaşayırlar. ("Müxalifət", 27 avqust 1994) 1996-cı ilin yanvar mə'lumatına görə Azərbaycanda 7 milyon 500 min nəfər əhali yaşayır. Onun 6 milyon yarıma qədərini turkdillilər təşkil edirlər.

Konstitusiyamızın 44-cü maddəsi məhz bu etnik vəziyyəti təsbit edir və azərbaycanlıların bundan sonrakı tarixi talelərinin istiqamətini müəyyənləşdirir. Həmin maddədə deyilir: "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır." Bu, birincisi, çoxsaylı turkdillilərə də aiddir, ikincisi, milliyətindən asılı olmayaraq Azərbaycan hər kəs üçün doğma Vətəndir, hər kəs azərbaycanlıdır. "Azərbaycan" və "Azərbaycan xalqı" anlayışlarının mə'na və məzmunu bundan ibarətdir.

Türk mənşəli azərbaycanlılar haqqında iki konsepsiya - köhnə və yeni konsepsiylar vardır. Yeni konsepsiaya görə Azərbaycan ərazisində yaşayan türk mənşəli əhalı gəlmə deyil, yerli, köklü əhalidir. Belə ki, hələ eradan əvvəl mövcud olmuş Manna, Atropatena və Albaniya dövlətləri türk mənşəli etnosların qurumları olmuşlar. Təəssüf ki, bu vaxta qədər mammalılar - hürri dilli, madaylar və atropatenlilər iran dilli, Albanlar isə Dağıstan dilli hesab edilmişlər. Yeni konsepsiya Manna, Atropatena və Albaniyada qədim toponimlərin və dövrün hörmətli adamlarının, yəni çarların, feodalların və ruhanilərin adlarının qədim türk dilləri əsasında izah edilməsinə əsaslanır. İndiyə qədər həmin adların Şərqi və Dağıstan dilləri əsasında aydınlaşdırılmasına təşəbbüs göstərilsə də heç bir nəticə alınmamışdır. İran dillərində olması güman edilən bə'zi adlar istisna edilməklə, digər adlar "qədim yerli adlar" kimi bir kənara qoyulmuşdu. Demə, "qədim yerli adlar" adlandırılanlar məhz elə türk adları imiş. Hətta indiyə qədər İran mənşəli hesab edilən adların çoxu da qədim türk adlarıdır. Bu isə köhnə konsepsiaya uyğun gəlmədiyinə görə, onun tərəfdarlarının qıcıqlanmasına səbəb olmuşdur. Beləliklə, türk mənşəli, türk dilli etnoslar Azərbaycanın yerli-köklü sakinləri olmuşlar və onlar hələ eradan əvvəl Cənubi Azərbaycanda III minillikdən, Şimali Azərbaycanda isə I minillikdən mövcuddurlar. Türk mənşəli azərbaycanlılar haqqında yeni konsepsiyanın mahiyəti bundan ibarətdir.

Mə'lum olduğu kimi, Azərbaycanın ən qədim və ilk sakinləri türk tayfaları olmuşdur. Bununla birlikdə əsrlərlə Azərbaycana türk tayfalarının yeni-yeni axınları gəlirdi. Məsələn, Sasanilərin hakimiyyəti dövründə Dərbənd keçidi vasitəsilə türk tayfalarının bir neçə dəfə belə axını baş vermişdi. Onlar burada dil və dini bir olan öz soydaşları ilə birləşir, məskunlaşır və qaynayıb qarışıldilar. Türk tayfalarının Azərbaycana növbəti belə axını XI əsrin birinci yarısında səlcuq türklərinin gəlişi ilə başlandı və sonrakı əsrlərdə də davam etdi. Səlcuq türkləri də şimaldan Dərbənd

yolu ilə gəldilər. Azərbaycan hakimləri onları müqavimətsiz qəbul edirdilər. Ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi, səlcuqları onlar dili, dini və soykökü bir olan öz doğma qardaşları hesab edirdilər. Lakin sovet imperiyası dövründə belə bir uydurma yaradılmışdı ki, guya bu dəfə səlcuq türkləri şimaldan yox, cənubdan İran yolu ilə gəlmisdir. Əlbəttə bu yalandır. Məqsəd isə mə'lumdur.

Köhnə konsepsiya görə səlcuq türklərinin Azərbaycan ərazisinə gəlməsi ilə guya İran dilli atropatenlər və qafqaz dilli albanlar türkləşdirilmişlər. Lakin bu əsla həqiqətə uyğun deyildir. Ona görə ki, səlcuq türkləri yerli atropatenlərdən və albanlardan səviyyəcə yüksək deyildilər, əksinə aşağı idilər. Məsələn, səlcuq türkləri köçəri idilər, yerli türklər oturaq, səlcuq türklərinin sultanları belə alaçıqlarda yaşayırdılar - yerli türklər evlərdə və yeraltı damlarda, səlcuqlar maldarlıqla, qoyunçuluqla və atçılıqla məşğul idilər, yerli türklər əkinçilik və sənətkarlıqla. Yerlilərin Təbriz, Urmu, Ərdəbil, Qəbələ, Gəncə, Bərdə, Bakı, Şamaxı, Şabran, Naxçıvan, Ordubad, Xunan, Beyləqan və başqaları kimi inkişaf etmiş iri şəhərləri var idi, səlcuqların yox. Bu şəhərlər isə səlcuqlardan çox-çox əvvəl salınmışdı və onların əhalisi turkdilli və türk mənşəli idilər. Sadaladığımız şəhərlərdən əlavə, qalaların, dağların, çayların da çoxunun o vaxtkı adları türk adları idi. Səlcuq oğuzlarına qədər Azərbaycanın hər iki hissəsində iran mənşəli və qafqaz mənşəli şəhər və qala adları aşkar edilməmişdir. Ümumiyyətlə oğuzların, guya iki müxtəlif dili - cənubda iran mənşəli, şimalda isə dağıstan mənşəli dilləri - eyni vaxtda və qısa müddəttdə məhv edə bilməsi haqqında uydurulmuş fikir əsla həqiqətə uyğun deyildir. Ona görə də Azərbaycan türklərinin guya türkləşmiş irandillilərdən və qafqazdillilərdən əmələ gəldiyi haqqında köhnə, dolaşış konsepsiya elmi və əməli cəhətdən səhv, nəzəri və siyasi cəhətdən isə zərərli konsepsiyadır, həqiqətə uyğun deyildir. Ona görə ki, səlcuq türkləri Azərbaycanda öz dillərinə uyğun bir dilə rast gəlmış, yerli əhali ilə qaynayıb-qarışmış və hər iki tərəf mövcud dilin inkişafında fəal rol oynamışdır. Yerli əhalinin islam

dünnə mənsub olmuşası isə qatı müsəlmanlı olan oğuzlarla münasibətdə daha müsbət rol oynamışdır.

Düzdür, səlcuq oğuzlarına qədər Azərbaycan ərazisində yaşayan etnoslar özlərini türk adlandırmırdılar. Lakin burada təəccübülu heç nə yoxdur. Ona görə ki, türk xalqlarının çoxu hətta indi də özlərini birbaşa "Türk" adlandırmırlar. Məsələn, etnik adları "hun", "uyğur", "qırğız", "saxa", "kakas", "tatar" və sair olan bir sıra türk xalqlarının etnik adları elə əvvəldən türk olmamışdır. Lakin onlar Altay dil ailəsinin türk qoluna mənsub olduqlarına görə turkdürər. Həmin sözlər səlcuqlara qədər Azərbaycan ərazisində olan türk mənşəli etnoslara da eyni ilə aiddir. Beləliklə, türk mənşəli etnoslar Azərbaycan ərazisində hələ eradan əvvəl yaşayırdılar. Lakin onların adları türk olmayıb, "kas", "manna", "maday", "alban" və s. idi.

Aydındır ki, özlərini türk adlandıran etnoslar da olmuşdur. Belə etnoslar isə eranın əvvəllərindən mə'lumdur. Məsələn, VI əsrə onlar Altayda tarixdə türk xaqanlığı adlanan nəhəng dövlət yaratmışdır. Səlcuq oğuzları da mənşəcə həmin türklərə mənsubdurlar. XI əsrəki yenilik isə ondan ibarət oldu ki, "Türk" adını oğuzlar Azərbaycan torpağına da gətirdilər.

Beləliklə, bə'zilərinin iddia etdikləri kimi, türk mənşəli Azərbaycan xalqını heç də oğuzlar yaratmamışlar. Oğuzların xidməti ondan ibarət olmuşdur ki, onlar burada türklərin sayını və Azərbaycan dilində oğuz dilləri qrupuna aid olan sözləri artırmışlar. Bir də onlar Azərbaycana köçəri maldarlıq formasını gətirmişlər. Əlbəttə, onların gəlişinə qədər də Azərbaycanda maldarlıq var idi, lakin əhalinin böyük əksəriyyəti oturaq həyat keçirirdi. Hətta eranın əvvəllərində şimaldan gəlib Azərbaycanda məskunlaşmış hun, suvar, kəngər, bolqar, peçenik, aran, gorus, çul və sair türk dilli tayfalar oğuzlar gələnədək əsasən oturaq həyat tərzi keçirirdilər. V-X əsrlərə aid mənbələrdə bu tayfaların adlarını əks etdirən qaçaq, şəhər və kənd adları çəkilir. Oğuz tayfalarının bir çoxu məsələn, Bayat, Alpoud, Əfşar, Bərdili, Xələc və başqa köçəri tayfalar yalnız XIX əsrin

axılarında oturaq həyata keçmişdilər. Deməli, türklər Azərbaycan ərazisinin əsas əhalisi olmuş və onlar tarixin bütün mərhələlərində aparıcı rol oynamışlar.

Bələliklə, yuxarıda dediyimiz kimi, eradan əvvəl III və I minillikdə yaşamış mammalılar, madaylar, albanlar və başqa etnoslar Azərbaycan ərazisində yaşamış qədim türklərdir. Təəssüf ki, iranşünasların təqsiri üzündən qədim türk etnosları tarixinin böyük bir hissəsi iran dilli xalqların tarixinə calanmışdır. Onlar mammalılar, madaylar, kaslar, albanlar idilər. Mammalılar və madaylar eradan əvvəl III minillikdə Cənubi Azərbaycan ərazisində yaşamış kuti, lulubi, subi, kas və başqa türk mənşəli tayfaların sonrakı nəsillərinin davamçıları idi. Eradan əvvəl III minillikdə Dəclə və Fərat çayları hövzələrində yaşamış şumerlərin də türk mənşəli olması fikri vardır.

Deməli, xalqımızın mənşəyi haqqında Azərbaycan tarixində kök salmış köhnə konsepsiya artıq öz qüvvəsini itirmişdir. Köhnə konsepsiya erməni, gürcü, rus və Qərbi Avropanın xristian tarixçilərinin fikirlərini əks etdirir. Ona görə də bu konsepsiyaya qarşı çıxməq üçün güclü faktlar və tarixçilər lazımlı idi. Əvvəlcə professor Yusif Yusifov eradan əvvəl III minillikdə Cənubi Azərbaycan ərazisində altay mənşəli tayfaların yaşaması fikrini söyləmiş və bir sıra məqalələr çap etdirmiştir. Qiyasəddin Qeybullayevin araşdırmaları isə bu fikri təsdiq etdi. Professorlardan Mahmud İsmayılov, Süleyman Əliyarov, Firudin Cəlilov, Tofiq Hacıyev, Nizami Xudiyev və başqları isə bu sahədə yeni fikirlər söyləmiş və xalqımızın mənşəyi haqqında yeni konsepsiyanın bir sıra sahələrinin həllində yaxından iştirak etmişlər. Bütün bunları bilmək, öyrənmək, respublika və dünya ictimaiyyətinə çatdırmaq çox vacibdir. Xüsusiilə də ona görə ki, bizim ermənilər kimi psixi xəstəliyə tutulmuş qonşularımız vardır və onlar fasıləsiz olaraq bizə qarşı torpaq, ərazi iddiası irəli sürürülər. Onların iddiasının tarixi cəhətdən "əsaslandırılması" isə belə bir saxta fikirlə əlaqədardır ki, guya azərbaycanlılar XI-XII əsrlərdə gəlmış köçəri türklərdir, onlardan əvvəl isə buranın əhalisi irandillilər, qafqazdillilər

Şəhərinə qayğıları, məscidin isə yaxarıda dedikleriniz
kimidir, tarixi həqiqət ələdir.

İste'dadlı tarixçi Qiyasəddin Qeybullayevin 1994-cü ildə "Azərbaycanlıların etnik tarixinə dair" 100 səhifə həcmində maraqlı bir kitabı nəşr edilmişdir. Azərbaycanlılar və onların əsasını təşkil edən türklər haqqında oradan daha ətraflı mə'lumat almaq olar. Onun "Qədim türklər və Ermənistən" (1993), "Azərbaycan türklərinin təşəkkülü tarixindən" (1994) adlı məzmunlu və mə'nalı monoqrafiyalarından da faydalanaq mümkündür.

IV FƏSİL

AZƏRBAYCANIN DÖVLƏTÇİLİYİ VƏ DÖVLƏT DİLİ

1. Azərbaycanın dövlətçiliyi tarixindən

2. Azərbaycanın dövlət dilü

I. Azərbaycanın dövlətçiliyi tarixindən

Azərbaycan dövlətçiliyinin 3 min ildən artıq tarixi vardır. Bu müddət ərzində azərbaycanlılar dünya dövlət quruculuğu tarixinə 40-a qədər dövlət vermişlər. Məsələn, Azərbaycanda Manna, Maday, Atropatena və Albaniya kimi qədim dövlətlər; Şirvanşahlar, Atabaylər - Eldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər kimi bir çox orta əsr feodal dövlətləri; xanlıqlardan ibarət 20-yə qədər yeni dövr dövlətləri; XX əsrдə isə müstəqil Azərbaycan Demokratik Respublikası, müstəmləkə tipli Azərbaycan Sovet Sosialist Respublikası və müstəqil Azərbaycan Respublikası kimi ən yeni dövr dövlətlərimiz olmuşdur.

Bu dövlətlərin içərisində biz üçü ilə daha çox fəxr edirik. Onun birincisi, Səfəvilər dövlətidir ki, 250 ildən çox ömür sürmüş və 2 milyon 800 min kvadrat kilometr əraziyə malik olmuşdur. İndiki İran, İraq, Əfqanistan, Gürcüstan, Ermənistən, Özbəkistanın böyük bir hissəsi və kiçik Asyanın bir sıra vilayətləri bu dövlətin tərkibinə daxil olmuşdur. Səfəvi dövləti bir əsrə qədər milli dövlət olmuş və türk dili dövlət dili kimi işlədilmişdir.

İkinci, müstəqil Azərbaycan Demokratik Respublikasıdır, cəmi 23 ay yaşamışdır. Bu müddət ərzində o, beş kabine dəyişmiş, lakin öz süqutunun qarşısını ala bilməmişdir. Bütün şərqiin tarixində ilk parlamentli demokratik respublika olmuşdur. Bu respublikanın böyüklüyü ondan ibarət olmuşdur ki, o, bir əsrдən artıq müddət ərzində dövlətçiliyini itirmiş olan xalqda öz milli, müstəqil dövlətini qurmaq inamı yaratmışdır. Bu respublika tariximizdə silinməz izlər buraxmışdır. Təkcə bunu demək kifayətdir ki, o, bizə müstəqil dövlətin üçrəngli bayrağını, gerbini, himnini, dilini, istiqlal gününü və demokratik dövlət quruculuğu kimi qiymətli təcrübəsinə qoyub getmişdir.

Üçüncüüsü, müstəqil Azərbaycan Respublikasıdır. 1991-ci ildə SSRİ dağılıqdan sonra yaranmışdır. Azərbaycan Respublikası özünü ADR-ın varisi e'lan etmiş, onun üçrəngli bayrağını, gerbini, himnini, istiqlal gününü və dövlət dilini olduğu kimi qəbul etmişdir. Parlamentli demokratik respublika olan ADR-dən fərqli olaraq, AR prezident

usul-idarəli respublikadır. Dündür, Azərbaycan Respublikası da öz varlığının ilk iki ili ərzində üç prezident dəyişmişdir. Lakin üçüncü president, cənab Heydər Əliyev respublika sükəninin arxasında möhkəm dayanmışdır və onu parçalanmaqdan, süqut olmaqdan artıq dörd dəfə xilas etmişdir. Heydər Əliyevin sayəsində 1994-cü ilin mayında Ermənistanla mühəribədə atəşkəsə nail olunmuşdur və qan axıdılmır; ATƏT-in 1994-cü il Budapeşt sammitində Dağlıq Qarabağ üçün beynəlxalq müşahidəçilərin göndərilməsi haqqında qərar qəbul edilmişdir. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" bağlanmışdır. 1995-ci il noyabrın 12-də parlament seçimlərini və Respublikanın yeni Konstitusiyasının qəbul edilməsini yuxarıda dediklərimizə əlavə etsək, əsasımız var deyək ki, 1995-ci il respublikamızın həyatında dönüş ilə olmuşdur.

Konstitusiyada deyildiyi kimi, Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik və unitar dövlət quruculuğu işini başa çatdıracaqdır. Yuxarıda deyilənlərin hamisi Azərbaycanda belə bir dövlətin qurulacağına inam yaradır. Böyük Mustafa Kamal Atatürk dövlətdən danişarkən onun üç əsas vəzifəsini müəyyən edirdi. Dövlətin birinci vəzifəsi ərazini, sərhədləri qorumaqdan; ikincisi, əhalinin təhlükəsizliyini tə'min etməkdən, üçüncüüsü isə əhalinin rifahını yüksəltməkdən ibarətdir. Azərbaycan xalqı əmindir ki, öz prezidentinin rəhbərliyi ilə, belə bir dövlət quracaqdır.

2. Azərbaycanın dövlət dili

XI-XII əsrlərdə "Türk" sözünü Azərbaycana oğuzlar gətirdilər. Onlar Azərbaycanda öz dilbir qardaşları olan yerli türklərlə qaynayıb-qarışdılar və indiki dilimizin inkişafında fəal rol oynadılar. Beləliklə, XI-XII əsrlərdən - XX əsin 30-cu illərinə qədər türk mənşəli azərbaycanlıların etnik adı "Türk", dilləri isə "Türk dili" adlanmışdır. Təsadüfi deyildir ki, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının baniləri həmin vəziyyəti nəzərə alaraq, respublikanın dövlət dilinin "Türk dili" olduğu haqqında ərar qəbul etdilər. 1920-ci ildə respublikanın devrilməsinə,

sovət hakimiyyətinin qurulmasına baxmayaraq, 30-cu illərin axıllarına qədər "Türk dili" Azərbaycanda dövlət dili olaraq qaldı.

Düzdür, Sovet hakimiyyəti qurulandan sonra "Türk dili" sözü imperiya qüvvələrinin xoşuna gəlmir və onları qıcıqlandırırırdı. Lakin Azərbaycanın Nəriman Nərimanov və onun kimi milli ruhlu rəhbərləri Türk dilinin keşiyində möhkəm dayanmışdır. 1922-ci ildə Nəriman Nərimanov həmin qüvvələri nəzərdə tutaraq yazırıdı: "Türk dili Azərbaycanda dövlət dili e'lan olunub və o, bu dilin hüquq və üstünlüklerindən bütünlükə yararlanmalıdır. Heç kəs onu aradan götürə bilməz, bunu bacarmaz. Azərbaycan... doğma dilindən keçə bilməz və o, heç kimin Azərbaycanda bu dili gözdən salmasına yol verməz. Qoy Azərbaycanda çeşidli bəhanələrlə Türk dilinə qarşı çıxanların hamisi bunu yaxşı-yaxşı bilsin" ("Azadlıq" qəzeti, 28 yanvar 1995).

Azərbaycanda Türk dilinin zəngin tarixi təcrübəsi vardır. Büyyük babalarımız Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Məhəmmədəmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Fətəlixan Xoysi, Nəsibbəy Yusifbəyli, Üzeyirbəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyin Cavid, Məhəmməd-hüseyn Şəhriyar, Səməd Vurğun və digərləri kimi klassiklərimiz yazıb yaratdıqları dili "Türk dili" adlandırır və onunla fəxr edirdilər.

20-30-cu illərdə Azərbaycan KP MK-nin birinci katibi M.C.Bağırovdan və digər partiya və dövlət rəhbərlərindən başlamış adı, sıravi vətəndaşlara qədər hamının pasportunda və rəsmi "anket"lərində millət "Türk", dil isə "Türk dili" kimi göstərilirdi. Təəssüf ki, 30-cu illərin axıllarında imperiya qüvvələrinin iradəsini yerinə yetirən Stalin "Türk" və "Türk dili"nə qarşı çıxıb, xalqa "azərbaycanlı" adını verdi. Bununla da bütün pasportlar dəyişdirilib millətin öz tarixi etnik adına son qoyulmuş oldu. 30-cu illərin axıllarından 90-cı illərin əvvəllərinə qədər, yəni 60 ilə yaxın bir müddədə ərzində rus dili Azərbaycanda dövlət dili kimi işlədildi.

Respublikanın bütün dövlət adamları idarə və müəssisələrin işini rus dilində aparır, iclas və yiğincəqlarda rus

dilində danişirdilar. Bütün bunlar isə o dövrün qabaqcıl Azərbaycan ziyalılarını qəzəbləndirir və onların narazılığına səbəb olurdu. Məsələn, həmin illərin narazılıqları Səməd Vurğunun şə'rlerinin birində öz əksini belə tapmışdı.

*Nədən söyləməsin ana dililə,
Öz odlu nitqini yoldaş komissar?
Türkçə danışmasın sevgilisiylə...
Bu mənhus adətdə böyüklükmü var?
Məndən inciməsin yoldaş komissar.*

Bütün bunları nəzərə alan respublikanın sonrakı rəhbərliyi 70-ci illərdə başda Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev olmaqla, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında "Azərbaycan dili"nin dövlət dili kimi göstərilməsinə nail oldular. Lakin bütün bunlara baxmayaraq 1991-ci ilə qədər, yəni sovet imperiyası dağılana qədər rus dili Azərbaycanda dövlət dili olaraq qalırdı.

1992-ci il dekabrın 22-də Milli Məclis Azərbaycan Respublikasında dövlət dilinin "türk dili" olduğu haqqında qərar qəbul etdi. Əlbəttə, bu qərar təsadüfi qəbul edilmədi, əksinə, bu qərar ADR-in iki illik və millətin çoxəsrlilik tarixi təcrübəsinin ümumiləşdirilib yekunlaşdırılması nəticəsində qəbul edildi.

Lakin bu qərar əhali arasında heç də birmə'nalı qarşılanmadı. Ona görə ki, birincisi, bu qərar 60-70 illik fasilədən sonra heç bir hazırlıq işi görülmədən, qəflətən, gözlənilmədən, izahat işi aparılmadan qəbul edildi. İkincisi, qərarda "türk dili" sözü "Azərbaycan" sözündən təcrid edilmiş şəkildə göstərildiyinə görə əhali çəş-baş qaldı.

Bütün bunlara baxmayaraq 1992-ci ilin dekabından 1995-ci ilin noyabrına, yəni üç ilə qədər bir müddət ərzində Azərbaycanda dövlət dili "türk dili" adlandırıldı. Bu müddət ərzində o, özünə yol açdı, radioda, televiziyyada, mətbuatda, ayrı-ayrı adamların əsərlərində, məruzə, nitq və məqalələrində təsdiq və ifadə edildi. Bununla birlikdə respublika ictimaiyyəti "türk dili" sözünə adət etməklə yanaşı, ona öz düzəliş və redaktəsini də edirdi. Məsələn, respublika ictimaiyyəti özbaşına axınla "türk dili" ifadəsinə "Azərbaycan"

sözünü əlavə edib, dövlət dilinin "Azərbaycan türk dili" kimi, milli-etnik adı isə "Azərbaycan türkü" kimi işlətməyə başlamışdır. Bu da çox təbii və qanunauyğun görünürdü. Beləcə hər şey öz axarına düşürdü.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını hazırlamaq üçün prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Komissiya Konstitusiya layihəsini hazırlayıb xalqın müzakirəsinə verdi. Layihədə dövlət dili yenidən "Azərbaycan dili" kimi göstərildi. Bu bənd ciddi mübahisələrə səbəb oldu. Bununla əlaqədar olaraq respublika səviyyəsində iki müzakirə təşkil edildi. Müzakirənin biri 1995-ci il oktyabrın 31-də Elmlər Akademiyasında, ikincisi noyabrın 2-də prezident aparatında keçirildi. Akademiyadakı müzakirədə mə'lum oldu ki, dövlət dili məsələsində komissiya üzvlərinin arasında da yekdillik yoxdur. Məsələn, Konstitusiya Komissiyasının dörd üzvü, şair Bəxtiyar Vahabzadə, yazıçı Elçin Əfəndiyev, yazıçı Anar Rzayev və tarixçi E'tibar Məmmədov "Türk dili" ifadəsinin, Komissiyanın digər üzvləri isə "Azərbaycan dili" ifadəsinin tərəfdarı idilər.

Qeyd edək ki, "Azərbaycan dili" ifadəsini irəli sürübə əsaslaşdırılanların biri və birincisi Elmlər Akademiyasının dilçilik institutunun direktoru Ağamusa Axundov idi. Prezident aparatında həmin ideyanı qızışlıqla müdafiə edənlər Ziya Bünyadov, İqrar Əliyev, Yusif Səmədoğlu, Asya Manafova və başqaları oldular.

Mübahisə zamanı bütün meyarlar itirilmişdi. Xüsusilə belə bir meyar itirilmişdi ki, birincisi, respublikada yaşayan bütün xalqların dili yox, yalnız çoxluq təşkil edən və aparıcı rolə malik olan xalqın dili dövlət dili ola bilər. Belə bir dil isə türk dilidir. İkincisi, belə bir meyar da itirilmişdi ki, Konstitusiyanın özü türk dilində hazırlanmışdır, onun müzakirəsi də türk dilində keçirilir, Komissiyanın sədri, üzvləri və mübahisədə iştirak edən bütün alımlar, ziyalılar türk dilində danışırlar.

Ən başlıcası odur ki, Konstitusiya layihəsində olduğu kimi, Konstitusiyanın özündə də dövlət dili "Azərbaycan dili" kimi nəşr edildi və 1995-ci il noyabrın 12-də keçirilmiş

referendumda da həmin formada təsdiq edildi. Mə'lümndür ki, Konstitusiya sənəddir, dövlət sənədidir, hüquqi sənəddir və siyasi sənəddir. Buna görə də, birincisi, biz hesab edirik ki, "Azərbaycan dili" ifadəsi Konstitusiyada milli-etnik mə'nada deyil, hüquqi-siyasi mə'nada getmişdir. İkincisi, həmin "Azərbaycan dili" elə "Türk dili"dir ki, inkişaf edib, vəndi bütün azərbaycanlıların dilinə çevrilmişdir.

Mübahisələrdə fəal iştirak edən bir çox görkəmli ədiblər, dilçilər, tarixçilər, filoloqlar, filosoflar və digər elm sahəsinin adamları Azərbaycanda dövlət dilinin "Türk dili" kimi göstərilməsini tə'kidlə tələb edir və elmi cəhətdən əsaslandırdılar.

Onların dəlil və sübutları, fikir və mülahizələri belədir həqiqətə əsaslanır ki, birincisi, "Azərbaycan" sözü milli-etnik anlayış olmayıb, coğrafi-ərazi anlayışıdır. "Azərbaycan dili" ifadəsi isə sovet imperiyasından və onun başçısı Stalindən qalmış mirasdır. İkincisi, tarixin bütün mərhələlərində türklər bu ərazidə yaşayanların mütləq çoxluğununu və əsasını təşkil etmiş, bütün dövlət qurumlarının yaradıcısı olmuş və aparıcı rol oynamışdır. Üçüncüüsü, Azərbaycan Respublikasının varisi Azərbaycan Demokratik Respublikası dövlət dilini "Türk dili" elan etmişdi. O vaxtdan keçən müddət ərzində isə türklərin sayı respublikada nəinki azalmamış, əksinə, Ermənistandan, Gürcüstandan və Orta Asiya respublikalarından zorla köçürünlərin hesabına daha da artmışdır. Dördüncüüsü, Azərbaycan ərazisi parçalanıb bölüşdürülmüşdür, Şimali Azərbaycanda yaşayan türklər özlərini "azərbaycanlı", cənubda yaşayanlar isə "Türk" adlandırsalar etnik cəhətdən də parçalanmış olarlar ki, bu da daha böyük faciəyə səbəb ola bilər. Beşinciisi, müstəqilliyimizlə əlaqədar olaraq, "Şimal" və "Türk" sözlərini respublikanın adına daxil edib, onu "Şimalı Azərbaycan Türk Respublikası" adlandırmaq kimi tarixi bir zərurət yaranmışdır. Altıncısı, 1923-cü ilə qədər Anadolu türkləri özlərini "osman", "Türkiyəni" isə "Osmanlı" adlandırdılar. Lakin Böyük Atatürk nüqəlab edib "Türkiyə Respublikası" yaratdı. Qəbul etdiyi Konstitusiyada isə Respublikanın dövlət dilini "Türk dili" elan etməklə, başlanmış tarixi mübahisəyə son qoymuş oldu.

Başqa bir tərəfdən isə prezident Heydər Əliyev özü Anadolulularla Azərbaycanlıları "bir xalq - iki dövlət" kimi səciyyələndirmişdir. Deməli, hər iki dövlətin dili türk dili adlandırıla bilər. Yeddincisi, mə'lum olduğu kimi ərəb dövlətlərinin hər biri öz adına "ərəb" sözünü əlavə ediblər. Bununla onlar dünya ictimaiyyətinə 20-yə qədər ərəb dövlətinin olduğunu çatdırırlar. Onların adında "ərəb" sözü olmasa idi mütəxəssislərdən başqa heç də hamı bu qədər ərəb dövləti olduğunu bilməzdik. Necə ki, "Türk" sözü olmadığı üçün dünya ictimaiyyəti neçə türk dövlətinin olduğunu bilmir. Bununla ərəblər öz dillərini dünya dillərindən birinə, BMT dilinə çeviriblər. Halbuki, ərəblər sayca 100 milyondan çox, türklər isə 200 milyondan çoxdurlar. Türk dövlətlərinin adında "Türk" sözü çatışmadığını görə dünya elə hesab edir ki, cəmi 2 türk dövləti vardır: Türkiyə və Türkmenistan. Halbuki, təkcə SSRİ məkanında indi 5 müstəqil, 10 suveren türk dövləti yaranmışdır. Çatışmayan isə "Türk" sözüdür. Bizim fikrimizcə bunun üçün türk dövlət başçılarının bir zirvə toplantısı kifayət edərdi. Filologiya elmləri doktoru Elməddin Əlibəyza də yazır: "Mən Şumer köklü, iskit soylu sak ləyaqətli, hun əzəmətli, oğuz nəsilli, türk əsilli türkəm". Bununla da fəxr edirəm! Millətim türk, dilim türk dili Vətənim Azərbaycandır!". ("Millət" qəzeti, 7 noyabr 1995).

Hələ XII əsrda türk dərdini böyük Nizami də çəkmişdir. Mə'lum olduğu kimi, "Leyli və Məcnun" poemasını yazmadan üçün o, hökmdar Şirvanşah Axsitandan sıfariş almışdır. Şirvanşah özü türk əsilli ola-ola Nizami Gəncəviyə yazmışdır ki, o, poemanı türk dilində yox, ya fars, ya da ərəb dilində yapsın. Ona görə ki, türk dili onun şah nəslinə yaraşmaz.

*"Bu təzə gəlinə çəkəndə zəhmət
Fars, ərəb dililə vur ona zinət.
Türk dili yaraşmaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə."*

Mənliyinə, milli heysiyyətinə toxunulmuş, təhqir edilmiş böyük şair bununla əlaqədar olaraq özünü saxlaya bilməyi keçirdiyi hiss və duyğuları poemada belə ifadə etmişdi:

*Qulluq həlqəsinə düşdü qulağım,
Qan vurdu beynimə, əsdi dodağım,
Nə cür'ətim vardi qulluqdan qaçam,
Nə də sözüm vardi, xəzinə açam.
Ömrüm viran oldu, solub saraldım,
Bu əmrin önündə cavabsız qaldım.*

XV əsrдə Əmir Teymur öz dövlətini belə səciyyələndirirdi: "Biz mülki Turan, əmiri-Türkistan, türk oğlu türk, millətlərin ən qədimi və ən ulusu Türkün başbuğuyuq!" XV əsrin əvvəllərində Əmir Teymur İrana müvəffəqiyyətli hərbi səfərindən sonra böyük şair Firdovsinin məzarını ehtiramla ziyarət etmiş və ona müraciətlə demişdir: "Qalx, qalx, ey böyük insan, "Şahnamə"də istehza ilə danışdığını məğrur türkü indi öz gözlərinlə gör".

Söhbət dildən gedəndə fransız krallarının birinin Avropanın əsas dillərinə verdiyi qiymət yada düşür. O, deyirdi: "Fransız dili - qadınla, alman dili - düşmənlə, ispan dili - dostla, italyan dili isə Allahla danışmağa layiqdir." Bü mə'nada Şərq xalqlarının dilləri də mə'nalandırılmışdır. Məsələn, ərəb dili elm, fars dili şe'r, türk dili isə hünar dili hesab edilir. Türk dilinə verilən qiymət ümumi türk dilinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan türklərinin dilinə də aiddir. Dediklərimizi Aleksandr Duma, Mixail Lermontov və bir çox başqaları da e'tiraf etmişlər. Onlar türk dilinin Qafqazda və Yaxın Şərqdə ümumi ünsiyyət dili olduğunu, çox incə mətləbləri açmağa qadir və layiq olduğunu qeyd etmişlər. O zaman "Azərbaycan türkü" ifadəsi ilə yanaşı "Qafqaz türkləri" ifadəsi də işlədilirdi. Təəssüf ki, Sovet Hakimiyyəti bütün bu ifadələri ləğv etdi.

Dünya ədəbiyyatı xəzinəsinin ən nadir inciləri Azərbaycan türk dilinə tərcümə edilmişdir. Böyük rus şairi A.S.Puşkinin "Yevgeni Onegin" poemasını iki il ərzində Azərbaycan türk dilinə tərcümə edib qurtardıqdan sonra Səməd Vurğun yazdı:

*Axitdim alnumun inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini,
Çevirdim Vaqifin şirin dilinə.*

GƏNCƏ BƏYLƏRBƏYLİYİ VƏ BORÇALI SULTANLIĞI (1736-1917)

1. Gəncə bəylərbəyliyi və tarixi Borçalı mahalı
haqqında ümumi mə'lumat

2. Borçalı Gəncə bəylərbəyliyindən alınmış
Kartlı-Kaxeti çariğinə verildikdən sonra

1. Gəncə bəylərbəyliyi və tarixi Borçalı mahalı haqqında ümumi mə'lumat

"Borçalı" bu ərazidə yaşamış ən böyük Türk tayfalarından birinin adı olmuşdur. Bunu Gürcü Sovet Ensiklopediyası da etiraf edir. Lakin onun səhvi ondan ibarətdir ki, o, bu adı XVII əsrə aid edir. Halbuki ki, "Borçalı" adı ondan çox-çox əvvəl mövcud olmuşdur. Bu adın tarixi eradan əvvəl birinci minilliya, Türklərin Şimali Azərbaycanda məskunlaşlığı dövrə aiddir. Azərbaycan Sovet Ensiklopediyası isə daha kobud səhvə yol vermişdir. Guya Borçalıya erkən orta əsrlərdə türkdilli tayfalar, XVI-XVII əsrlərdə isə kütləvi surətdə azərbaycanlılar köçmüdüllər. (Bax: II cild, səh.255). Sual qlunur, görəsən azərbaycanlılar hansı etnosa məxsusdurlar? Aydındır ki, onlar da turkdürlər. Beləliklə, Azərbaycan Sovet Ensiklopediyasında nəinki Borçalının tarixi, həm də orada məskunlaşmış qədim türk etnosunun adı və mənşəyi təhrif edilir. Belə çıxır ki, guya "Türk" bir etnos, "azərbaycanlı" isə başqa etnosdur. Biz "Azərbaycan" adının yaranma tarixindən də bildik ki, yer adları 2 əlamətə görə yaranır. Ya yerin təbii-coğrafi şəraitinə görə, ya da həmin yerdə yaşayan ən böyük tayfanın adına görə. "Borçalı" adı da məhz belə yaranmışdır. "Borçalı" orada yaşayan qarapapaq türk tayfalarının ən böyüyündən birinin adı olmuşdur. Bu həmin qarapapaqlardır ki, eradan əvvəl bu torpağa həyat gətirmiş və tarixdə oğuz, qıpçaq, tərəkəmə adları ilə Şərqi Anadolunun da sakinləri olmuşlar.

Yeri gəlmışkən qeyd edək ki, 1736-cı ildə Borçalının Gəncə bəylərbəyliyindən alınib Kartli-Kaxeti carlığına verilməsi Azərbaycan ərazisinin bir tam kimi parçalanmasında az rol oynamamışdır. Baxmayaraq ki, o zaman Azərbaycan kimi Gürcüstan və Ermənistən da İran imperiyasının təbeçiliyində idi. Borçalını, indiki təbirlə desək Azərbaycan-dan alıb Gürcüstana verən isə sapi özümüzdən olan Nadir şah oldu. Əfşar adlı türk tayfasından olan Nadir şah Səfəvi hökməarı II Təhmasibin (1722-1732) rəğbətini qazanmaq üçün özünü onun şərəfinə "Təhmasibqulu xan" adlandırmışdı. 1726-cı ildə bu "qul" İran ordusunun komandanı tə'yin edildi. 1732-ci ildə isə bu "qul" Təhmasibi taxtdan saldı.

Yerinə onun kiçik yaşlı oğlu Abbası formal olaraq III Şah Abbas adı ilə taxta əyləşdirdi. Hakimiyyəti isə özü idarə etdi. Fürsət düşən kimi Nadir Səfəvi sülaləsinin bu son nümayəndəsini də aradan götürüb, 1736-cı ildə Muğanda çağırduğu qurultayda özünü şah e'lan etdi. Lakin Gəncə bəylərbəyi Ziyadoğlu Nadirin şahlığını qəbul etmədi. Nadir isə intiqam almaq məqsədilə Gəncə bəylərbəliyinin hakimiyəti altında olan Otuzkilər, Cavanşir və Kəbirli tayfalarını zorla Xorasana sürgün etdi, Qarabaq məliklərinə Gəncə bəylərbəliyinə tabe olmamaq əmrini verdi, Qazax-Şəmsəddil və Borçalı mahallarının idarəsini isə Kartlı-Kaxeti çarlığına tapşırdı. Bununla da o, Ziyadoğuların hakimiyətini, hərbi və iqtisadi qüdrətini xeyli zəiflətdi. O vaxtdan bu günde qədər keçən iki əsr yarımından artıq bir müddət ərzində hər şey öz yerini tapmışdır. Lakin Borçalı mahalı o vaxtdan Gürcüstanın tərkibində qalmış, sonra isə Ermənistənla Gürcüstan arasında bölgüsündür. Bununla da Borçalının Azərbaycan ərazisi olduğu yaddaşlardan silinmiş, "Azərbaycan tarixi" kitablarında isə yaddan çıxarılmışdır. Ona görə də biz bu gün Borçalı mahalına ayrıca bir mühazirə həsr etməklə unutqan olan xalqımızın yaddasını yenidən təzələmək istədik. İstədik yadına salaq ki, Borçalı da onun ərazisidir. Azərbaycan və Gürcü Sovet Ensiklopediyalarının hər ikisində Borçalı "tarixi mahal" kimi etiraf edilir. Lakin burada mahal sözü inzibati bölgü anlayışı mənasında yox, öz təbii-coğrafi şəraitinə görə ərazi anlayışı mənasında işlədir. Başqa sözlə, mahal adı ona bu və ya digər dövlət tərəfindən deyil, təbiət tərəfindən, tarix tərəfindən verilmişdir.

Borçalının ərazisi əsasən dağlıq, cəmi üçdə biri düzənlilikdir. Borçalı öz təbii quruluşuna görə 3 hissəyə bölünür: Aran Borçalıya, Bağ Borçalıya və Dağ Borçalıya. Sınıq Körpüdən başlayıb Bala Muğanlıya qədər - Aran Borçalıya, Bala Muğanlıdan başlayıb - Bala Dumanısa qədər - Bağ Borçalıya, Bağ Dumanıstan Başlayıb Şərqi Anadoluya qədər - Dağ Borçalıya daxildir. Geniş yay və qış otlaqlarına malik olan Borçalıda maldarlıq, qoyunçuluq, taxılçılıq, ipəkçilik, bağçılıq və bostançılıq inkişaf etmişdir. Öz mənbəyini Anadoludan alan Kür çayı və onun üç qolu -

Xram, Debed və Alget çayları Borçalıdan keçir. Onlar Borçalının əkin yerlərindən bol ne'mət - buğda, arpa, çəltik, tütün, üzüm, hər cür meyvələr götürməyə imkan verir. Borçalı Tiflis şəhərini qarşız-yemiş, bağ-bostan məhsulları və digər məhsullarla tə'min edir.

Borçalı həm də zəngin yeraltı sərvatləri olan diyardır. Borçalı - qızılı, gümüşü, misi, filizi, qurmuşunu, manqanı, dəmir filizi, mərməri, inşaat daşı ilə zəngindir. Borçalı hələ 1763-cü ildə əsası qoyulmuş öz Gümüşxanası, Allahverdi kimi mis mə'dəni, Şamlıq, Ağtala, Tambulat kimi qızıl-gümüş yataqları, Ləlvər ("Ləl" "var" mə'nasında) kimi zəngin qəlibi dağları, barlı-bərəkətli topaqları və lili par bulaqları olan çox qədim zəngin bir diyardır.

Yuxarıda qeyd etdiyimiz kimi 1736-ci ilə qədər Borçalı Gəncə bəylərbəyliyinin tərkibində olmuşdur. Bəylərbəyi nədir? XVI-XVIII əsrlərdə bəylərbəylik Səfəvi dövlətində ən böyük inzibati-ərazi vahidi idi. Bəylərbəyliyini - bəylərbəyi idarə edirdi. Səfəvi dövləti 13, Azərbaycan isə 4 bəylərbəyliyinə böylənmüşdü. 1. Şirvan bəylərbəyliyi - mərkəzi Şamaxı, 2. Azərbaycan bəylərbəyliyi - mərkəzi Təbriz, 3. Qarabağ bəylərbəyliyi - mərkəzi Gəncə, 4. Azərbaycan ərazisində Çuxursə'd adlı daha bir bəylərbəylik var idi. O, da Səfəvilər dövlətinin inzibati vahidlərindən biri idi. Mərkəzi İrəvan idi. XVI əsrin birinci yarısında yaradılmışdı. XVII əsrən Naxçıvan vilayəti də onun tərkibinə daxil edilmişdi. Səfəvilər dövlətinin tənəzzülü ilə çuxursə'd bəylərbəyliyi inzibati-ərazi vahidi kimi əhəmiyyətini itirdi. XVIII əsrin ortalarında Çuxursə'd bəylərbəyliyi ərazisində İrəvan və Naxçıvan xanlıqları yarandı. Borçalı kimi Çuxursə'd də unutqanlığımızın qurbanı olmuşdur.

2. Borçalı Gəncə bəylərbəyliyindən əlinə Kartli-Kaxeti çarlığına verildikdən sonra

XVIII əsrin ortalarında Azərbaycanda xanlıqlar yaradıldıqda, Borçalı sultanlıq e'lan edildi.

1880-ci ilə qədər Borçalı sultanlıq¹ oldu və sultan tərəfindən idarə edildi. Borçalı sultanlığının ərazisi Sınıq Körpüdən başlayıb - Şərqi Anadoluda qurtarırdı. O zaman Borçalı ilə Anadolu arasında Ermənistən adlanan "paz" hələ yox idi. İndiki Ermənistən da daxil olmaqla Anadoluya qədər bütün ərazi oğuz ellərinin idi. Borçalı sultanlığı çox geniş bir ərazini əhatə edirdi. Borçalı sultanlığının ərazisi Qarayazı (indiki Qardabani), Qaraçöp (indiki Sığnax), Sarvan (indiki Marneuli), Ağbulaq (indiki Tetri-Skaro), Boluslu (indiki Bolnisi), Başkeçid (indiki Dmanisi) rayonlarının (Gürcüstan) və Allahverdi (indiki Tumanyan), Cəlaloğlu (indiki Stepanavan), Hamamlı (indiki Spitak), Barana (indiki Noyanberyan), Varansovka (indiki Taşır) rayonlarının (Ermənistən) ərazilərini əhatə edirdi. 1880-ci ildə Borçalı sultanlığı ləğv edilib Borçalı qəzasına² çevrildi.

Borçalı qəzası Tiflis quberniyasının³ tərkibinə verildi. Borçalı qəzaya çevrildikdən sonra ərazisi türk olan iki rayonu - Qarayazı və Qaraçöp rayonlarını ondan ayırdılar. Buna da qəzanın ərazisi Sultanlıq nisbətən xeyli daraldı, 1886-ci ildə qəzanın sahəsi 6.000 kvadrat kilometr, türklərin sayı isə 33.770 nəfər idi. 1895-ci ildə isə Borçalı qəzasının əhalisi 89 min 76 nəfərə çatmışdı.

Borçalı qəzasının və ondan ayırdıqları Qarayazı və Qaraçöp rayonlarının əhalisi türk idi. Qəzada yaşayan əhalinin 93 faizi, yəni 36 min 615 nəfəri, Qarayazida isə 88,8 faizi, yəni 7 min 419 nəfəri türk idi. Xüsusilə Borçalının orta hissəsində, yəni Sınıq Körpüdən - Axalkələk sərhədlərinə, Əyriqardan - Yemlikli dağlarına qədər uzanan

¹ Sultanlıq - sultanın başçılıq etdiyi monarxiya dövlətidir. "Sultan" ərəb sözlündür "hakim", "hökmdar" deməkdir.

² Qəza Rusiyada inzibati-ərazi vahidi idi. XVIII əsrin başlangıcında quberniyaın tərkib hissəsi olmuşdur.

³ Quberniya Rusiyada inzibati bölgünün və yerli idarəciliyin ali vahidi idi.

belə geniş bir ərazidə əsas e'tibarilə türklər yaşayırırdılar. Borçalının orta zonası Azərbaycan üçün nəinki əhali və ərazi cəhətdən, həm də Qafqazın cənub-qərbinə birbaşa yol kimi, Qara dənizə və Anadoluya uzanan "dəhliz" kimi xüsusi strateji və iqtisadi-ticarət əhəmiyyətinə malik idi. Borçalının bu hissəsi bütün türk xalqı, türk dünyası üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Borçalı müxtəlif vaxtlarda Azərbaycan və Gürcü feodallarının tabeçiliyində olsa da çox zaman öz müstəqilliyini qoruyub saxlaya bilmüşdir.

Borçalı qəzası böyüklüyünə görə Tiflis quberniyasının qəzaları içərisində ikinci yeri tuturdu. Borçalı qəzazı 4 nahiyəyə¹ bölünmüdü: 1. Loru nahiyəsi, 2. Borçalı nahiyəsi, 3. Trialet nahiyəsi və 4. Yekaterinfeld nahiyəsi. Borçalı qəzasında ərazisinin böyüklüyünə və əhalisinin sayına görə birinci yeri Loru nahiyəsi, ikinci yeri Borçalı nahiyəsi, üçüncü yeri Trialet nahiyəsi və dördüncü yeri Yekaterinfeld nahiyəsi tuturdu. Loru nahiyəsi Allahverdi (indiki Tumanyan), Cəlaloglu (indiki Stepanavan), Barana (indiki Noyanberyan), Hamamlı-Pəmbək (indiki Spitak) və Varansovka (indiki Taşır) rayonlarının (Ermənistən) ərazilərinə uyğun idi. Borçalı nahiyəsi - indiki Marneuli rayonunun, Trialet nahiyəsi - təxminən Başkeçid (indiki Dmanisi) və Zalqa rayonlarının, Yekaterinfeld nahiyəsi isə Boluslu (indiki Bolnisi) və Ağbulaq (indiki Tetri-Skar) rayonlarının ərazilərinə uyğun idi.

XIX əsrin axırlarında və XX əsrin əvvəllərində ermənilər Borçalını ələ keçirmək üçün dəridən-qabıqdan çıxır, indi Azərbaycana böhtan və iftira yağıdırıldıqları kimi, o zaman da Gürcüstana yağıdırıldılar. Hələ 1877-ci ildə klassik gürcü yazıçısı, ictimai xadim İlya Çavçavadze "Daşların fəryadı" adlı əsərində bu münasibətlə yazdı: "Erməni alımları var gücləri ilə çalışır, bütün qüvvələrini sərf edirlər ki, Gürcüstanı bütün dünyaya pis tanışınlar, mümkün qədər ondan çox ərazi kəsib mənimsəsinlər, keçmişini məhv etsinlər, hətta bu gününü də ləkələsinlər. Onlar iddia edirlər ki, Kür şayının yuxarı hissəsi və Çoroxi çayı hövzəsi böyük

¹ Nahiyə də Rusiyada ərazi vahidi idi. Bu vahid qəzadan kiçik, rayondan isə böyük idi. Nahiyə qəzanın tərkibində olurdu.

Ermənistanın tərkibinə daxil olmuşdur. Bizer isə yalnız on qarış torpaq verirlər" (bax: Şurəddin Məmmədli. "Paralanmış Borçalı". B., 1991, səh. 11-12). Mə'lum olduğu kimi həmin ssenarini indi onlar Azərbaycana tətbiq edirlər.

XX əsrin 10-cu illərində isə ermənilər Borçalı qəzasını bütövlükdə Tiflis quberniyasından ayırib İrəvan quberniyasına birləşdirmək haqqında məsələ qaldırdılar. 1913-cü ildə Canişin Şurası Qafqazda mövcud quberniyaların sərhədlərində dəyişiklik aparmaq haqqında layihə də işləyib hazırladı. Layihədə etnik prinsiplərə əsasən Borçalı qəzasının böyük bir hissəsinin İrəvan quberniyasına, şimal-şərqi hissəsinin isə Gəncə quberniyasına birləşdirilməsi nəzərdə tutulurdu. Lakin xüsusi komissiya qəzanın təbii-coğrafi şəraitini, yəni őnün şərqdən və cənubdan dağlarla əhatə olunduğunu, Gümrüyə gedən hər iki yolun - Bozabdal və Güllübulaq araba yollarının qışda bağlandığını, ümumiyyətlə, iqtisadi baxımdan bu səmtin Tiflislə daha yaxın əlaqədə olduğunu və əhalinin həyatı mənafeyinin həllədici rola malik olduğunu rəhbər tutaraq "Borçalı qəzasını Tiflis quberniyasının tərkibindən ayırmagın arzuedilməz" olduğunu yekdilliklə qərara aldı. 1914-cü il yanvarın 24-də Tiflis Quberniya Şurası qərarı təsdiq etdi. Beləliklə, sərhədləri dəyişdirmək və Borçalını əla keçirmək haqqında ermənilərin bu planı baş tutmadı:

1917-ci ildə Qafqazda zemstvo¹ idarə-üsulunun tətbiqi ilə əlaqədar olaraq ermənilər tərəfindən sərhəd bölgüsü məsəlesi yenidən qaldırıldı. Bu dəfə ermənilər Borçalı qəzasının Loru nahiyyəsi hesabına yeni Gümrü (Aleksandropol, Leninakan) quberniyası yaratmaq eşqinə düşdülər. Xoşbəxtlikdən həmin il Borçalı qəza komissarı məşhur Azərbaycan yazıçısı, ictimai xadim Əbdürəhimbəy Haqverdiyev idi. Onun sədrliyi ilə Loru nahiyyəsi üzrə bütün icma nümayəndələrinin qurultayı keçirildi. Qurultay qərara aldı: "Tiflis quberniyası hüdudlarından heç vəchlə ayrılmamalı və yeni yaradılan Aleksandropol quberniyasına birləşməməli". Cəmi bir nəfər - Cəlaloğlu (indiki Stepanavan) kəndinin erməni nümayəndəsi qərar əleyhinə səs verdi.

¹ Zemstvo Rusiyada bir sıra quberniyalarda yaradılan yerli idarəciliğin orqanları idi.

1917-ci il, noyabrın 10-da Tiflisdə Əlamirdə müşavirliq keçirilib, Borçalı qəzasını parçalamaq niyyətinə qarşı qətnamə qəbul edildi. Bu zaman ermənilər mə'lum fantastik "Dənizdən-dənizə", "Böyük Ermənistən" xəritəsini çizmaqla məşğul idilər. Peterburqdə və İstanbulda nəşr edilmiş üzəndəniraq bu xəritəni gürcü tarixçisi İvane Cavaxişvili "fantastik xəritə" adlandırdı. Doğrudan da bu xəritə nəinki fantastik, həm də xəyali, uydurma, qurub-quraşdırma bir xəritədir. Tarixin heç bir mərhələsində onların arzu etdikləri belə bir erməni dövləti olmamışdır. Ola da bilməzdii, ona görə ki, onların ən çox saya malik olduqları dövr indidir. İndi isə onların öz əraziləri olmadığına görə Azərbaycan ərazilərində yerləşirlər. İddia etdikləri dövrdə isə onlar minlərlə idilər. Sayı minlərdən yuxarı olmayan bir millətin "dənizdən-dənizə" belə bir böyük dövləti, imperiyası necə ola bilərdi? Ermənilərin bu iddiasını dünya tarixi də qəbul və təsdiq etmir. Sadəcə olaraq ac toyuq yuxusunda dari gördüyü kimi, ermənilər də istərdilər ki, onların belə bir imperiyaları olsun. Onu indi də istəyirlər. Rusyanın imperiyapərəst qüvvələri ilə də bu məqsədlə birləşiblər.

1736-cı ildə Borçalı Gürcüstana verilərkən sultanlıq idi, yəni müstəqil dövlət idi. Sonra Gürcüstan rəhbərliyinin "məqsədyonlu" siyaseti nəticəsində "sultanlıq" ləğv edilib "qəzaya", "qəza" - "nahiyələrə", nahiyələr isə "rayonlara" çevrildi. Qarayazı və Qaraçöp rayonlarını Borçalıdan ayırdılar. Loru nahiyəsini Ermənistən aldı.

VI FƏSİL

AZƏRBAYCANDA DİNİ E'TİQADLAR VƏ SOSİAL-SİYASİ TƏ'LİMLƏR.

(İbtidai icma, quldarlıq və feodalizm)

1. Animizm, fetişizm, totemizm, şamanizm və bütperəstlik
2. Atəşperəstlik və Atəşgah (Atəşgah)
3. Zərdliş və zərdlişlilik
4. Avesta (xeyir və şər, işıq və qaranlıq, nur və zülmət, həqiqət və yalan, Hürmüzd və Əhrimən)
5. Hürmüzd və Əhrimən obrazları Azərbaycan pocziyasında
6. Mani və manilik
7. Məzdək, məzdəkiliç və məzdəkilər hərəkatı
8. Xürrəmillik və xübü emilər hərəkatı
9. Xristianlıq və İslam

Məlum olduğu kimi, Azərbaycanda islam dini VII əsrin ortalarında qəbul edilmişdir. Sual olunur: bəs ona qədər bu xalq dinsiz, inamsız və etiqadsızlığı olmuşdur? Əlbəttə yox! Belə ki, islama qədər də onun inandığı dini etiqadlar və sosial-siyasi tə'limlər olmuşdur. Onların öyrənilməsi və tələbə kollektivinə çatdırılması, xüsusilə indiki şəraitdə, çox böyük aktuallıq kəsb edir. Xüsusilə ona görə ki, həmin etiqadların mərkəzində iki əsas mə'nəvi qüvvə: xeyir və şər, işiq və qaranlıq, nur və zülmət, həqiqət və yalan durur. Bizim kökümüzdən və soyumuzdan olan bir çox nəsillər məhz həmin prinsiplər əsasında tərbiyə edilmişdir. Yəni xeyirə, işığa, nura və həqiqətə məhəbbət; şərə - qarnılığa, zülmətə və yałana nifrət ruhunda tərbiyə edilmişlər. Həmin tərbiyə sistemi nəsillərimizdə doğruluq, düzlük, saflıq kimi keyfiyyətlər yaratmış və onlara dünya şöhrəti qazandırmışdır. Məsələn, keçən əsrin ortalarında Qafqaza səyahət edən böyük fransız yazıçısı Aleksandr Dumanın səfərini başa çatdırıldıqdan sonra bizim xalqımız haqqında yazdığı fikirlər, digər görkəmli şəxsiyyətlərin fikir və mülahizələri dediklərimizə parlaq misallardır. O, yazırkı ki, azərbaycanlıları hər bir məsələni həll etdiğdə rəsmi nüqavilə yazıb, qol çəkdirmək və möhür vurdurmaq lazımdır. Onların şifahi sözləri bütün bunları əvəz edir. Belə misalların sayını artırmaq olardı. Lakin etiqad və tə'limlərin sərhinə keçək.

1. Animizm, fetişizm, totemizm, şamanizm və bütperəstlik

ANİMİZM

Anima - latin sözüdür, ruh deməkdir. Animizm isə ruhlara itaiş deməkdir. Animizmə görə insanları, heyvanları və həddi aləmin digər cism və hadisələrini ruh idarə edir. Bədən bu və ya digər hadisə ilə bağlıdırsa, ruh müstəqildir, eyri məhduddur. Animizmin meydana gəlməsi və inkişafı, ibtidai insanların təbiət qüvvələrinə qarşı mübarizədə cizikləri ilə əlaqədar idi. Belə ki, ibtidai insan doğum, lüm, bayılma, yuxu, xəstəlik və s. kimi hadisələri bədəndəki

ruhun fəaliyyətinin yekunu, nəticəsi hesab edirdi. Axırət dünyasına, əcdada, təbiətə pərəstiş Animizmin əsas ideyasıdır. İlk dövrlərdə ruh konkret varlıq şöklində anlaşılırdı. İnsanın gözdə əks olunan surəti də ruh hesab edilirdi.

Azərbaycanda ilk animistik təsəvvürlər eradan əvvəl 4-5-ci minilliklərdə yaranmışdır. Qədim Azərbaycan adətinə görə pərvanəni öldürmək günahdır. Çünkü pərvanə evə gəlmış dədə-baba ruhu sayılır. Animizmin bir çox ünsürünə islam, xristian dinlərində və digər dinlərdə də təsadüf edilir.

FETİŞİZM.

Fetişizm - maddi əşyalara dini sitayışdır. Fetişlər cürbəcür olur; daş, ağac parçası, heyvan bədəninin bir hissəsi və təsvirlər. Fetişizm-xristianlıq dinində quru cəsədlərə, ikonaya pərəstiş, islam dinində isə müqəddəs yerə və "qara daşa" pərəstiş formasında qalmaqdadır. Beləliklə, fetişizm-dindarların təsəvvüründə fövqəltəbii xassələri olduğuna görə dini ibadət obyektiñə çəvrilmiş cansız əşyalara deyilir. "Fetiş" terminini ilk dəfə XVIII əsrin əvvəlində Holland səyyahi Bosman işlətmüşdür. Fransız maarifçiləri fetişizmə dinin arxaik forması kimi baxırdılar. Hegelə görə isə fetişizm ibtidai dinin, sehrbazlığın bir forması idi.

Müxtəlif xalqların etiqadında fetişizmin yeri müxtəlifdir. Məsələn, Avstraliyalılarda fetişlər (çurinq) totemin simvolu və əvəzləyiçisidir, Şimali Amerika hindularında qəbilə himayəçisinin təcəssümüdür, qərbi Afrika xalqlarında isə şəxsin himayəçisidir. Müqəddəs yerlərə sitayış Azərbaycanda da olmuşdur və indi də vardır.

TOTEMİZM.

Totemizm - ibtidai icma cəmiyyətində mövcud olmuş etiqad və adətlər kompleksidir. Müəyyən insan qrupu ilə, məsələn, tayfa və qəbilə ilə heyvan və ya bitkilərin qohumluq əlaqəsinə inamla əlaqədar yaranmışdır. Hər tayfa və qəbilə öz toteminin adını daşımışdır. Ona görə də totemi öldürmək və ya yemək olmazdı. Totem dünya xalqları arasında geniş yayılmışdır. Məsələn, Şimali Amerika hindularının dilində totemin hərfi mə'nası - onun nəslidir. Totemizm

qalıqları bütün dinlərdə, o cümlədən islam dinində də saxlanmışdır.

SAMANİZM.

Şamanizm - ibtidai icma quruluşunda bə'zi xalqlarda yaranmış dindir, şamanın, yə'ni kamin ruhlarla ünsiyətinə inama əsaslanır. Ayrı-ayrı xalqlarda kamlanmaq formaları, ruhlar haqqında təsəvvürlər, şamanların (kamların) ixtisaslaşması dərəcəsi fərqli idi. Bə'zi xalqlarda şamanizm qalıq kimi sinifli cəmiyyətdə də qalırdı. Sibir xalqlarında, məsələn, tuvalılarda, evenklərdə, yakutlarda və başqalarında şamanizm mürəkkəb forma almışdır. Xüsusi paltar geyən Sibir Şamanlarının kamlanması dəf ilə, coşğun rəqslərlə, hipnoz, müxtəlif fokuslar və qabaqcadan xəbər vermək, yə'ni pcyğəmbərlik ilə müşayiət olunurdu. Guya ruhlar aləminə bə'zən at və bə'zən də maralla edilən səyahətdən, ruhlarla mübarizədən ibarət idi. Asiya, Afrika, Mərkəzi Amerika və Polineziyanın bə'zi xalqlarında Şamanizm digər din formaları ilə yanaşı mövcud idi. Şamanizmin qalıqları sonrakı bir çox dini sistemlərə, o cümlədən, bütperəstlik dininə, həmçinin axırınca din olan islam dininə də daxil olmuşdur. Məsələn, islamda dərvişlərin zikri və digər hadisələr dediklərimizə oyani misaldır.

BÜTPƏRƏSTLİK.

Büt dini sitayış obyekti olan maddi cisimdir. Bütə pərəstiş, yə'ni bütperəstlik qədim zamanlarda meydana gəlmışdır. Bütpərəstlərin təsəvvürünə görə büt - allahı təcəssüm etdirir, allahı əvəz edir, allahı özündə yerləşdirir, yaxud da o, allahın özüdür. Düzdür, bütperəstlik müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır, lakin büt, ikona, çarmıx, yə'ni İsanın çarmixa çəkilmiş formasında, və digər formalarda indiki dinlərdə də qalmaqdadır. Bə'zilərinin pirlərə və müxtəlif əşyalara olan etiqadının özü də bütperəstliyin qalıqlarıdır.

Bütpərəstlik təbiətin cisim və əşyalarını ilahiləşdirən daha ibtidai dinlərin - animizmin, fetişizmin, totemizmin və

şamanizmin zeminində yaranmış dini-fəlsəfi etiqaddır. Qədim Azərbaycan dövləti Manna bütpərəstlik geniş yayılmışdı. Manna dövləti Azərbaycan ərazisində yaşayan tayfaların ilk siyasi qurumu idi. Azərbaycanda eramızın I minilliyinin I yarısına aid gil və daş bütlər tapılmışdır.

2. Atəşpərəstlik və Atəşgədə (Atəşgah)

ATƏŞPƏRƏSTLİK. Atəşpərəstlik - oda pərəstiş, ona ilahi qüvvə kimi səcdə etməkdir. Oda pərəstiş ibtidai cəmiyyətdə dünyanın bir çox xalqları arasında yayılmışdır. Bu, od əldə etməyin və saxlamağın çətinliyi, onun insan həyatındaki əhəmiyyəti ilə əlaqədar idi. Atəşpərəstliyin müxtəlif formaları qədimdə Qafqaz, Orta Asiya, İran, Hindistan, Qədim Yunanistan, Qədim Roma, Peru və s. yerlərdə yayılmışdır. Azərbaycanda isə Atəşpərəstlik əsrlər boyu davam etmişdir. Atəşpərəstlər zəhmət çəkməyi, torpaq şumlamağı və taxıl əkməyi on min duaya bərabər hesab edirdilər. Atəşpərəstlik tərkdünyalıqdan çox uzaq idi. İslam dininin Azərbaycanda, İranda və Orta Asiyada yayılması ilə əlaqədar Atəşpərəstlik tədricən zəifləmiş, VIII-IX əsrlərdən sonra isə əhəmiyyatını itirmişdir. Atəşpərəstliyin müxtəlif formaları Hindistanda parslar, İranda isə gəbrilər arasında qalır.

Atəşpərəstliyin geniş yayıldığı Azərbaycanda, Orta Asiyada, Hindistanda və Əfqanistanda Atəşgədələr var idi. Azərbaycandakı Atəşgədələr xristianlığın və islam dininin yayılması ilə əlaqədar dağıdılmışdır. Alban hökmdarı III Vaçaqan zərdüstiliyin dərin kök saldığı Arsxadə Atəşgədələr tikilməsini qadağan etmişdir. Atropatenanın dini mərkəzi Qazakada (Cənzədə) isə məşhur Azərgüşəsb Atəşgədəsi var idi. Orta əsr məxəzələrində Bakı yaxınlığında "Əbədi od" və atəşgədələr olduğu göstərilir. XV-XIX əsrlərdə Bakı, Şamaxı, Salyan və s. şəhərlərdə yaşayan atəşpərəst Hind tacirləri ibadətgahlar yaradırdılar. Suraxanı qəsəbəsindəki "Hind atəşgədəsini" XVIII əsrda Hindistanın Multan vilayətində gölən tacir və zəvvarlar tikdirmişdilər. Bə'zi tədqiqatçıların fikrincə, həmin mə'bəd yerli atəşpərəstlərə məxsus qədim atəşgədəninin yerində tikilmişdir. Suraxanı Atəşgədəsi əhali

arasında "Atəşgah" adı ilə məşhurdur. Lənkəranda eradan əvvəl III əsrə aid Atəşgədə qalıqları aşkar edilmişdir. Abşeronda, Pirallahıda (Artyom) və sair yerlərdə də belə Atəşgədələr var idi. Suraxanı Atəşgədəsi beşguşəli daxili həyəti əhatə edən hücrələrdən və həyətin ortasında tikilmiş üstü günbəzələ örtülən dördbucaklı "od məbədi"ndən, ibadətgahdan ibarətdir. "Müqəddəs od"un, yəni təbii yanar qazın saxlandığı ibadətgahda oda sitayışla əlaqədar müxtəlif dini ayinlər icra edilir, qurbanlar kəsilirdi. Həyətin ətrafindakı hücrələrdə isə kahinlər, zəvvarlar və xidmətçilər yaşayırırdı. Suraxanı Atəşgədəsi me'marlıq həllinə görə hələ Mədiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının ikintisi ilə bağlı olan ənənələri öks etdirir. Abidənin əsası qədim zamanlarda qoyulmuşdur. Hücrələrin üzərindəki Hind dilində yazılmış kitabələrdə atəşgədənin 1713-cü ildə tikildiyi göstərilir.

Azərgüşəsb, Azərgüşnəsp, Azərcəşəsf, Azərəxş, Azərxoş - bütün bunlar Atropatenanın dini mərkəzi Qazaka (Şiz) əhərinəndəki atəşgədələrdir. Xarabalıqları Marağa yaxınlığında Təxti-Süleyman ərazisindədir. Azürgəşəsbin nə vaxt tikildiyi aqqında dəqiq mə'lumat yoxdur. Bəzi mənbələrdə göstərilir ki, Azərgəşəsb zərdüst məbədlərinən olmuşdur. X əsrədə bu Düləfin dediyinə görə atəşpərəstlər Atəşgəşəsbən od parıllar. Atəşgəşəsbin qübbəsində gümüş aypara var idi.

1958-1961-ci illərdə aparılmış arxeoloji qazıntılar zamanı ünövrəsi daşdan, divarları isə körpicdən hörülülmüş atəşgəənin başlığında müqəddəs od saxlanılan dördkünc çalaşkar edilmişdir. Bizans-İran müharibələri zamanı Bizans imperatoru II İraklinin qoşunları 627-ci ildə atəşgədəni dağıtmışdı.

3. Zərdüst və zərdüştılık.

Zərdüst ənənəyə görə peygəmbər, islahatçı, zərdüştiliyin ənənəyə görə peygəmbər, islahatçı, zərdüştiliyin anisidir. Avestanın qədim hissələrində Zərdüst real xəsiyyət, xalqın həyat tərzinin dəyişdirilməsi uğrunda übariz kimi çıkış edir.

Alımların büyük eksəriyyətinin fikrincə müəllifi Zərdüşt olan Qatalarda Zərdüşt - ailəsi, dostları, düşmənləri, öz qayğıları və idealları olan canlı insandır. Bu insanın idealı əkinçi əməyi, oturaq maldarlıq və güclü hakimiyyət yaratmaqdan ibarət idi. İlk əvvəller insan və müəllim kimi çıxış edən Zərdüşt xeyli sonra Avestada müqəddəsləşdirilmiş, fövqəltəbii cəhətlərə malik, mö'cüzə yaranan əsatiri və əfsanəvi qəhrəmana və yarımallaha çevrilmişdir. Bunu qeyd etmək lazımdır ki, klassik müəlliflər Zərdüştün tarixi şəxsiyyət olmasına zərrə qədər də şübhə etməmişlər Beləliklə, Zərdüşt real tarixi şəxsiyyətdir. Müasir tədqiqatçıların böyük eksəriyyəti belə bir fikirdəirlər ki, Zərdüşteradan əvvəl 1000-600-cü illər arasında yaşamış və öz təlimi ilə Şərqi İranda, yaxud Orta Asiyada çıxış etmişdir. Zərdüşt Qatalarda əksini tapmış tə'limini dualist¹ təsəvvürlər və mazdaizm² əsasında yaratmışdır. Zərdüşt öz tə'limində dünyanın inkişafı prosesində insana mühüm yer vermişdir. Peyğəmbərin din sistemində sosial-etik müddəalarla yanaşmucərrəd anlayış və obrazlar da xeyli yer tutur. Məsələn Ahura Mazda (Hürmüzd) ali allah e'lan edilir. Dünya ədalətinin simvolu kimi çıxış edən oda sitayış ritualda əsər rol oynayır, Zərdüştün ideyaları nəinki onun ardıcıllarına hətta qədim dövrün bir çox alimminə - Platona, Aristotele Hermində və başqalarına güclü tə'sir göstərmişdir. Zərdüşt yeni dövr alımlarının də diqqətini cəlb etmişdir.

Zərdüşt dini cənubi Azərbaycan ərazisində yayılmağa başlamışdı. Zərdüşt dininin inkişafına ondan əvvəl yaranmış Mədiya kahinləri dini tə'liminin tə'siri olmuşdur. Zərdüşt dini qədim Azərbaycan, İran və Orta Asiya tayfalarını dini idi. Zərdüştilik ənənəsinə görə Zərdüşt Azərbaycan dandır. Onun Vətəninin Azərbaycan olduğunu bir çox ort əsr müsəlman tarixçiləri də qəti təsdiq edirlər. Səməd Vurğun da öz əsərlərində dönə-dönə Zərdüştə müraciət etmişdir. Məsələn, o, "Muğan" poemasında yazır:

1 Dualizm - fəlsəfi tə'limdir. Dualizmə görə, materiya və şüur, maddi və mə'nə substansiya müstəqil, bir-birindən ayrı mövcud olan başlangıclardır və onlara vəhdət halında birləşə bilməzlər.

2 Mazdāizm - ulu tanrı xeyir allahi, ali allah Ahura Mazdanın adıdır. E. minilliyyin ilk əsrlərindən başlayaraq Qərbi İranda, Əfqanistanda, Orta Asiyada yaranmış dönlərin geniş yayılmış adıdır.

*Qoca Zərdüst! Qoca Zərdüst! Üç min il qabaq,
Sən də Muğan səhrasını gəzib dolandın!
Min ölümlə, fəlakətlə qarşılışaraq,
Araz kimi, gah durulub, gah da bulandın!*

Səməd Vurğun bu noticəyə o zaman filosof Heydər Hüseynovdan aldığı mənbələrdən götürdüyü materiallar əsasında gəlmışdır. Ona görə də Zərdüştün mənşəyi, kimliyi haqqında Səməd Vurğunun poetik kəlamları ilə, qədim alimlərin fikirləri bir-birinə uyğun gəlir. Ona görə ki, hər ikisi tarixi faktlara əsaslanır.

Bələliklə, Zərdüştilik ? Azərbaycan, İran, Orta Asiya, Əfşanistan və Ön Asiyadan bir sıra digər vilayətlərində yayılmış qədim dövrün, erkən orta əsrlərin ən mühüm dinlərindən biridir. Hazırda Zərdüştilik İranda Gəbirlər, Hindistanda isə parsalar arasında qalmaqdadır. Onların sayı 100 min nəfərdən artıqdır. Dinin adı Zərdüştün adından götürülmüşdür.

Zərdüştilik həmçinin mazdaizm də adlandırılmışdır ki, bu bir o qədər də düzgün deyildir. Yunanlar onları güman ki, kahinlik funksiyalarını əllərində cəmləşdirmiş Midiya tayfalarının birinin adı ilə maqlar, müsəlmanlar isə zərdüştlərin ayın və e'tiqadlarında odun böyük rol oynadığına görə atəşpərəst, yaxud gəbr adlandırmışlar. Zərdüştiliyin müqəddəs kitabı Avestadır.

Nüfuzlu alimlərin fikrincə sonralar zərdüştilik kimi mə'lum olan dini e'tiqadların inkişafında üç mərhələ olmuşdur:

I - zaratuştrianizm, II - zaratuştrisizm, III - zaroastrianizm I mərhələ - Zaratuştrianizm - Zərdüştün özünün Qatalarda verilmiş tə'limidir. Zaratuştrianizm nəsl - tayfa quruluşundan erkən sinifli cəmiyyətə keçid dövründə meydana gəlmişdir. Zərdüştün moizəsi nəsil və tayfa başçılarına və köhnə kahinlərə qarşı çevrilmişdi. O, öz xalqının həyat tərzinin dəyişdirilməsi, əkinçi əməyinin və oturaq maldarlığın təntənəsi, güclü hakimiyyətə arxalanan siyasi birləşmə uğrunda mübarizə aparır, geniş miqyashi qurbanvermə adətinə qarşı çıxır, köhnə icma allahlarının kultunu rədd edirdi.

İki əzəli başlangıçın - xeyir və şərin, həqiqət və yalanın bir-birinə qarşı qoyulması bütün dünya ictimai prosesinin nəzəmununu təşkil edir. Həmin mübarizədə insanın rolü

Başdır. Bu, Zərdüştçilikin səciyyəvi cənətiñ. Xeyir qəvə
lərinin başında Ahura Mazda (Hürmüzd), Şər qüvvələrin
başında isə Anqra Manyu (Əhrimən) durur.

Zərdüştün tə'limində dünya ikiləşmiş, iki sferaya
bölməmişdir:

1. Real, cismani dünya; 2. Ruhi, xəyali dünya. Əsas
diqqət real dünyaya verilir. Zərdüştün tə'liminə görə insan
xeyirlə şər arasındaki mübarizədə sərbəst olaraq istədiyi
tərəfə keçə bilər. Son nəticədə xeyir qalib gəlir. Bu
mübarizədə mühüm yer tutan insan xeyir və həqiqətin, şər
və yalan üzərində qələbə çalması üçün fəal sə'y
göstərməlidir. Bu mübarizədə insanın başlıca silahı "xeyirxah
fikir", "xeyirxah söz", "xeyirxah əməl"dir. İnsan şər üzərində¹
qələbəsinə ayin və dualarla deyil, daha çox özünün həyat
tərzi ilə, kənd təsərrüfatı ilə məşğul olmaq, mal-qaraya
qayıq göstərmək, torpağı sə'yələ becərmək, maddi ne'mətləri
artırmaq yolu ilə nail olmalıdır. Bunlarla yanaşı doğruluq,
sazişə sadıq qalmaq: səxavət də qiymətləndirilirdi. Subaylıq
ən ağır günah hesab edilirdi. Ritualda oda sitayış əsas yer
tuturdu. Oda ilahi ədalətin ifadəsi, yaxud simvolu kimi
baxılırdı.

II. Zarafıştrisizm - Zərdüştilikdə ikinci mərhələdir.
Görünür Zərdüştün ölümündən çox keçməmiş onun ardıcılları
bir sıra başlıca Qata müddəalarını saxlayaraq, vaxtilə
peyğəmbərin rədd etdiyi çoxlu köhnə e'tiqad və ayinləri
zərdüştiliyə qaytarmışlar. Zərdüştün rədd etdiyi qədim
allahlar, məsələn, Mitra, Anahita və başqları yenidən
meydana gəlmiş və onlara geniş sitayış edilməyə başlamışdır.
Kiçik Avesta həmin allahlara həsr olunmuş, lakin yeni
şəraitə uyğun redaktə edilmiş müxtəlis qədim himnlər daxil
edilmişdir. Kähnə qurban mərasimləri yenidən canlanmağa
başlamışdır. Beləliklə, Zərdüşt tə'limində xeyli dəyişiklik
edilmiş, Kiçik Avestada Qata monoteizmi¹ politeizm² ilə
qarışib qovuşmuşdur. Kiçik Avestada Zərdüşt artıq Ahura
Mazdanın və digər allahların mifik müsahibinə çevrilir.
Beləliklə, Zərdüştün ölümündən sonra görünür, bir neçə
əsr ərzində yeni din təşəkkül tapmağa başlamışdır ki, əslində
bunu biz Zərdüştilik adlandırırıq. Zərdüştilik bu formada
əvvəllər ona bənzər e'tiqadların, dualizmin, oda sitayışın və

1 Monoteizm - təkallahlıq deməkdir

2 Politeizm - çoxallahlıq deməkdir.

sair mövced olduğu Qərbi Iranda və Cənubi Azərbaycanda yayılmağa başlamışdır.

III mərhələ - Zaroastrianizm. Sasanilər dövrünün dini doktrinasını, başqa sözlə zərdüştilik tarixində üçüncü mərhələni bəzə müəlliflər belə adlandırdılar. Zərdüştilik İranın ərəblər tərəfindən işgalindən 3-4 əsr sonra da əhəmiyyətli rol oynamışdır. Məhz bu dövrdə Zərdüştilik ədəbiyyatı nümunələrinin çoxu Sasanilər dövrünün yazı dili olan Pəhləvi dilində yazılmışdır. Zərdüştilik ideyaları məzdəkilərin və babokilərin ideologiyasına xeyli təsir göstərmişdir. Zərdüştilik problemləri yeni dövr alımlarını də maraqlandırmaqdadır.

4. Avesta (xeyir və şər, işıq və qaranlıq, nur və zülmət, həqiqət və yalan, Hürmüzd və Əhrimən)

Avesta - zərdüştiliyin müqəddəs kitablar külliyatıdır. Alımlar hesab edirlər ki, Avestanın tərkib hissələri, əsasən, eradan əvvəl 1-ci minilliyyin 1-ci yarısında formalaslaşmağa başlamışdır. Lakin onun bəzə hissələri eradan əvvəl 2-ci minilliyyət aiddir. Qədim dövrdə və erkən orta əsrlərdə Avesta e'tiqadları və mərasimləri Orta Asiya, İran və Azərbaycan vilayətlərində geniş yayılmışdır. Eradan əvvəl 1-ci minilliyyin 2-ci yarısında, Avestanın və ya onun müəyyən hissəsinin artıq yazılı mətninin olmasına ehtimal etməyə əsas var. Bir sıra alımların fikrincə, Avesta külliyatı bir neçə dəfə modifikasiya edilmişdir. III-VII əsrlərdə Sasanilər dövründə müqəddəs mətnlərin yeni modifikasiyaları olmuş və onlar 21 kitabımda cəmləşdirilmişdir. Avesta kanonu¹ Atropatenada başa çatdırılıb, tamamlanmışdır.

Sasanilər dövrü Avestasının xeyli hissəsi ərab işgalları dövründə və sonralar möhv olmuşdu. İndi də zərdüşti olub Avestanı müqəddəs tutan parslar və gəbrilər arasında Avestanın ancaq təqribən 1/4-i qalmaqdadır. Fransız alimi Anketil dü Perron Avestanın möhz bu parçalarını öyrənib 1771-ci ildə ilk dəfə fransız dilində nəşr etdirmişdir. Beləliklə,

¹ Kanon yunan sözüdür, norma, qayda, ehkamçı xarakter daşıyan müddəalar külliyatı deməkdir.

Avesta Avropada yayılmıştır. Zərdüşt Platona da məlum idi. Zərdüştilik - zərvanilik¹ və mitraizm ilə bağlı olmuşdur. Mitraizm təkcə Ön Asiyada deyil, həmçinin antik Qərbin ideoloji həyatında mühüm əhəmiyyət kəsb etmişdi. Avesta əlyazmalarının ən qədimi XIII əsrə, ən yaxşısı isə XIV əsrə aiddir. Dövrümüzədək Avestanın aşağıdakı hissələri gəlib çatmışdır.

1. Yaştlar ("Ehtiram", "Mədh") - müxtəlif allahlara həsr olunmuş himn-dualardır. Yaştlarda mifoloji ünsürlər və qədim parçalar çoxdur.

2. Yasna ("Dua etmə", "Sitayış etmə") - ibadət və qurban vermə zamanı oxunan ayrı-ayrı mətnlərdən ibarətdir.

3. Müəllifi peyğəmbər Zərdüşt hesab edilən Qatalar ("Himnlər", "Mahnılar") da bura daxildir.

4. Vispered ("Hakimlərin hamısı", "Allahların hamısı") - dua xarakterli mahnilardan ibarətdir. Yasnaya yaxındır.

5. Vendidad ("Divlər əleyhinə qanun") - şər qüvvələrin əleyhinə yönəldilən qanunlar məcəlləsi, həmçinin mərasim təlimatları külliyyatıdır.

6. Xurtak Apastak (Kiçik Avesta) - Böyük Avesta deyilən külliyyatdan gündəlik istifadə üçün seçilmiş hissələrdir.

7. Videvaat köhnə Avestanın tam şəkildə qalmış yeganə kitabıdır. Qalanları isə Avestanın müxtəlif dövrlərə aid ayrı-ayrı kitablarından parçalardır. Daha qədim dövrlərə aid edilən Qatalardan fərqli olaraq Avestanın digər hissələri Gənc Avesta adlanır.

Avestada oddan və onun beş növündən bəhs edilir. Od - xeyir allahı Hürmüzdün oğlu adlandırılır. Odu söndürən isə dinsiz, kafir hesab edilir. Avestanın dünyagörüşü üçün ifrat dualizm xarakterikdir. Avestaya görə dünyada həm maddi, həm də xəyali olan hər şey xeyir və ya şər başlangıça malik olmaqla iki qismə ayrıılır. Baş allah Hürmüzd - xeyirxahlığın, Əhrimən isə şər başlangıcın ifadəsi və rəmzidir. İnsan bu və ya digər mövqeyi seçməkdə sərbəstdir.

Avestanın xarakterik xüsusiyyətlərindən biri onda poetik formanın olmasına, Avestanın xeyli hissəsi (əsasən Qatalar və Yaştlar) vəznlidir. Bizi təhrif edilmiş şəkildə gəlib çatan

¹ Zərvanilik dini fəlsəfi təlimidir (bax: ASE, IV cild, səh 321)

Avestanın köhnə mətni alımların hesab etdiyinə görə tamamilə vəznli olmuşdur. Bir sıra xalqların müştərək abidəsi olan Avesta - İran, Orta Asiya və Azərbaycan xalqlarının tarixini, möişət və mədəniyyətini, ictimai və iqtisadi təsisatını, dini e'tiqadlarını, folklorunu və ədəbi ənənələrini öyrənməkdə mühüm mənbədir.

Deməli, Zərdüşt dininin ehkamları əslər boyu tərtib olunmuş müqəddəs kitab Avestada ("Qanun") şərh edilmişdir. Əvvəllər Avesta şifahi rəvayatlır şəklində qədim şərqiñ bir sıra xalqları arasında nəsillərdən-nəsillərə keçmişdir. O, həmin xalqların dini-misoloji və əxlaqi təsəvvürünü əks etdirirdi. Avestada yazılmış rəvayatlır öz tarixi kökləri e'tibarılı çox qədim olub əkinçiliyə keçidin başa çatdırılması və tayfa quruluşunun dağılmasının başlanması dövrünə aiddir. Avestada əkinçi əməyinin mədh edilməsi də bununla əlaqədardır.

Hürmüzd - zərdüştilikdə və məzdiizmdə baş allahdır. Xeyir başlangıcının rəmzi olan Hürmüzd şər rəmzinə əks edən Əhrimənə qarşı daim mübarizə aparmışdır. Bu mübarizə "Avesta"da öz əksini tapmışdır. Azərbaycanda islam dini yayılanə qədər Hürmüzdə sitayış mövcud idi.

Əhrimən - şər başlangıc ifadəcisi və ya rəmzidir. Zərdüştilikdə, şər allahlarının başçısı və şər qüvvələrin - ölüm, xəstilik, quraqlıq, qış, yırtıcı heyvanlar kimi qüvvələrin - yaradıcısıdır.

Bələliklə, Zərdüşt dininin əsas müddəası "Avesta"da verilmişdir. Bu müddəə ondan ibarətdir ki, dünyada bir-biri ilə daim vuruşan iki qüvvə vardır: bunlardan biri xeyir - Hürmüzd, digəri isə şər - Əhriməndir. Bu dinin tərəfdarlarına görə baş ilahi qüvvə Hürmüzzür ki, onu od təmsil edir. Ona görə də Zərdüşt məhrablarında daim od yanır. Ona sitayış edir, onun şərəfinə qurban verirdilər. Kəhinlər xalqın başına gələn bütün fəlakətləri və müsibətləri qəddar ruhun, Əhrimənin üzərinə yixirdilər. Onlar mövcud ictimai quruluşun ilahi bir məşəyə malik olduğunu təbliğ edirdilər.

"Avesta"da türk sözlərinin olması uzun müddət "təsadüf" kimi qələmə verilirdi. "Avesta"nın məzmunu ilə bağlı əsas tarixi coğrafi ünvantaların bilavasitə Azərbaycanla, yəni Xəzər dənizi-Abşeron, Sumqayıt-Dərbənd, Bakı-Astara, Səvalan dağı-Urmiya gölü, Təbriz-Naxçıvan, Bərdə-Şamaxı hüdudla-

hində yaradığı sübut olunsa da Hind-Avropa enkamlı hökmran olaraq qalırdı. Hətta bəzi Azərbaycan müəllifləri də "Avesta"nın "İran-Fars ədəbiyyatı nümunəsi" olduğunu təsdiq edirdilər. Axır ki, doğma "Avesta" öz sahibinə qayıtdı. "Avesta" heç bir şəriki olmadan, Azərbaycan-türk ədəbiyyatının ən qədim nümunəsi olaraq qaldı. Baloğlan Şərifzadənin bu sahədəki son tədqiqatları Avestaşünaslıqa tam yeni bir mərhələ açdı. Q.Kəndlinin, E.Əlibəyazadənin, Ə.Fərzəlinin həmin sahədə tədqiqatları və qənaətləri isə bu fikrin təsdiqinə xidmət etdi. Beləliklə, mə'lum oldu ki, "Avesta" Orxon-Yenisey əlifbası ilə yazıya alınmışdır və Orxon əlifbası Finikiya və Şumer əlifbalarından daha qədim tarixə malikdir. "Avesta" əlifbası, yəni Orxon-Yenisey əlifbası bu günü latin, yəhudî, ərəb, monqol, gürcü və erməni əlifbalarından da qədim əlifbadır. Beləliklə də, B.Şərifzadə bir daha təsdiq etdi ki, bütün dinlərin və təriqətlərin ideologiyasının ilk variantı "Avesta"dən başlanır. Bir daha e'tiraf etmək lazımlı gəlir ki, "Avesta" əski oğuzun-türkün Ulu Od və Su inamlarının - ilkin odsevərliyin qanuni bəhrəsidir. Bilavasitə Azərbaycan-türk xalqının ilkin dünyabaxışının bəhrəsidir.

5. Hürmüzd və Əhrimən obrazları Azərbaycan poeziyasında

Zərdüştə, Zərdüştiliyə, Xeyir və Şərə, Hürmüzd və Əhrimənə həsr edilmiş külli miqdarda tarixi və bədii əsərlər yazılmış və çap edilmişdir. Məsələn, böyük şairimiz Səməd Vurğun özünün "Hürmüzd və Əhrimən" adlı bir səhnədən ibarət olan kiçik dram əsərinə belə başlayır:

*Baharın qəlbi gümrahdır, gülür hər şey səadətlə,
Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.
Neyin titrək sədasından könül mülkü xuramandır,
Açıl, pərdə! Görün, səhnə! Baxaq dövran nə dövrəndir!

Əsərdə xeyir allahı Hürmüzd aşağıdakı kimi təsvir edilir:
Gəlir dağ gövdəli bir pir, onun alnında hikmət var,
Onun qəlbində, ruhunda tükənməz bir məhəbbət var,*

*Gəlir qartal vüqarılı... Opür göylər ayağından,
Kimin qanunu düzdürsə, onun hökmündə qüdrət var...
O insanlıqla fəxr eylər, gözəldir fe'li, rəftarı,
Günəşdir qəlbi, vicdanı, könül mülkündə ülfət var.
Azadlıqdır onun eşqi, həyatdır ən böyük andı,
Onun qüdsi kitabında nə istibdad, nə möhnət var!*

Şər allahı Əhrimənin isə təsviri aşağıdakı kimidir:

*Əhrimən öz dəstəsilə,
Devlər, iblislər səsili
Qişqırıqlar saldı birdən
Nalə, fəryad qopdu yerdən...*

Şair sonra Hürmüzlə Əhriməni qarşılaşdırır və onlar bir-biriləri ilə aşağıdakı sərt dialoqa girirlər.

Hürmüzd:

*Niye daş doğmadı, zalim, səni xəlq etdi anan?
Sən deyilsənmi bu aləmdə bütün xeyri danan?
Sən deyilsənmi bu tarixləri çaxnaşdırın əl...
Qoca Hürmüz də mənəm! Gəl, yenə meydanımı gəl!*

Əhrimən:

*Bir zamanlar yaralar vurmuş idin sinəmə sən,
İntiqam eşqim alovlandı, sağaldım yenidən!
Mən qılinc qurşanmışam, bax, bu gələn nəslimə bax,
Nə qədər ölməmişəm üstünə tufan qopacaq.*

Hürmüzd:

*Sən ugursuzsan, a zalim. Bilirəm hiyləni mən,
Sən ki, varsan, göz açılmaz dediyin faciədən.
Yenə evlər yuxacaqdır o sənin murdar əlin,
Yenə qanlar tökəcəkdir o şərəfsiz əməlin.
Yenə yurdular, yuvalar tapdalanıb xar olacaq,
Yenə güllər tökülib, nazlı çiçəklər solacaq.*

Əhrimən:

*Mənim andım var əzəldən, bunu yer bilsə gərək,
Ayığım dəyidiyi torpaqda çiçək bitməyəcək...
Mən günəş düşməniyəm, zülməti göstər mənə sən.*

*Büt əsərlərini özələşdir və mənəvəsi deyibləm.
Mən qaranlıq mələyi, bir də şərin tanrışıyam.*

Hürmüzd:

*Mən də xeyrin günəşini, bir bəşərin tanrışıyam.
İki allah yaşadıqça qurumaz qan dənizi...*

Dialoq nəticəsində Hürmüzd və Əhrimən özlərini olduqları kimi təqdim edirlər. Əsər aşağıdakı sözlərlə bitir:

*Qabaqlaşmış xeyir şərlə, baxışlardan alov parlar,
Göyün eyvanı uçmuşmu? Yerin qəlbində tufan var...
Sorun tale pərisindən-məhəbbətmi düşən dərdə?
Qaranlıq sıxlığı artıq... Susur nəğmə, Düşür pərdə...*

Hürmüzd və Əhrimənə, xeyir və şərə müraciət Səməd Vurğun poeziyasına xas olan xüsusiyyətdir. Səməd Vurğun özü Hürmüzd timsali, xeyir simvollu şair və şəxsiyyət idi. Odur ki, onun bütün hərəkətlərində olduğu kimi, şə'rlerində də xeyir, yəni Hürmüzd mədh edilir və ucaldılaraq göylərə qaldırılır. Hər hansı bir xəyanət baş verdikdə o, dərhal Hürmüzə müraciət edir və ondan kömək istəyir. Məsələn, "Fərhad və Şirin" mənzum dramında Şapurun qara xəbəri, xəyanəti nəticəsində Fərhad külüngünü öz başına vurub yero yixılanda şair dərhal Azər babanın dili ilə Hürmüzdə müraciət edərək kömək istəyir:

*Öldür, ulu Hürmüzd, sən bu afəti,
Götür yer üzündən hər xəyanəti.*

Belə misalların sayını artırmaq olardı.

Atropatenada hakim mövqə tutan zərdüst dinini Sasanilər dövlət dini cə'lən etdilər. Məzdəizmi sinfi siyaset silahı hesab edən Şahənsəh I Şapur (241-272-ci illər) itaət altına alınmış vilayətlərdə zərdüst dinini zorla yaymaq haqqında əmr verdi. Bu işə mane olanların hamisi amansız surətdə tə'qib olunurdular. Zərdüst kahinləri Sasanilər dövlətinin həyatında böyük rol oynayırdılar. Kahinlərin ixtiyarında külli miqdarda torpaq var idi. Onlar məhkəmələrdə hakim vəzifəsi icra edirdilər. Ölkədə böyük nüfuzlu malik idilər. Atropatenanın Qazaka şəhərindəki atəşparəstlərin mə'bədi yenə də baş

mə bəd nesab edilirdi. Şahənşahlar taxta çıxandan sonra dövlətin mərkəzindən bu mə'bədə piyada ziyarətə getməli idilər. Qazaka mə'bədinin kahinləri öz geniş torpaqlarından bol gəlir götürürdülər. Bu torpaqlarda 10 min nəfərə qədər adam işləyirdi.

6. *Mani və manilik*

Nəqqaş Mani qədim Şərq rəssamıdır. Onun Babilə Həmədandan köcüb gəlməsi ehtimal olunur. Uşaqlıqdan fitri qabiliyyətə malik olan Mani rəssamlıqdan başqa dini-fəlsəfi görüşləri, həkimliyi, mühəndisliyi ilə də şöhrət qazanmış, hətta, xüsusi əlisba yaratmışdır. Maninin rəssamlığı haqqında Firdovsi, Hafiz, Nizami ("İsgəndərnəmə" poemasında "Nəqqaş Maninin hekayəsi" və s.) və başqa klassiklərin əsərlərində mə'lumat verilib. Sonralar on yaxşı rəssamları "Mani" adlandırmışlar. Rəvayətə görə Mani 24 yaşında özünü peygəmbər cə'lən etmiş, Şərq ölkələrini gəzərək yaratdığı dini yaymışdır. İrana qayıtdıqdan sonra zərdüştiliyin qatı tərəfdarı olan Sasani hökmdarı I Bəhram ona işgəncə verərək cə'dam etmişdir. Mani dini-fəlsəfi kitablarını özünün yaratdığı əlisba ilə yazmışdır. Maninin dini-fəlsəfi və əxlaqi görüşləri sonratar manilik adı itə formalaşmışdır.

Manilik - zərdüştiliyin, buddizmin¹, xristianlığın, qnostisizmin² və digər tə'limlərin tə'siri altında yaranmış dini-fəlsəfi tə'limdir. Həmin tə'limi mənşəcə iranlı, əsilzadə ailəsindən olan rəssam Mani III əsrin 40-cı illərinin əvvəllərində Mesopotamiyada təbliğ etməyə başlamışdır. Hələ 30-cu illərin sonunda Mani Hindistanda, Orta Asiyada, İranda olmuşdur. Şərq səfəri zamanı Mani buddizm, brahmanizm³ və digər yerli kultlarla tanış olmuşdur. 243-cü ildə İran şahı Şapur tacqoyma mərasimi zamanı öz sarayında Manini yeni dinin peygəmbəri kimi qəbul etmişdir. Maninin dediyi kimi, bu din möveud tə'limləri birləşdirməli, onlardan yüksəkdə

1 Buddizm - dünyada on geniş yayılmış dinlərdən biridir. E.e.VI-V əsrlərə Hindistanda yaradılmışdır.

2 Qnostisizm - dini fəlsəfi tə'limdir.

3 Brahmanizm - Hindistanda yaranmış dinlərdən biridir.

durmeli, universal, vahid "dünya dini" olmalıdır. Manı özünü "həqiqət allahının elçisi" sayırdı.

Maniliyin əsasında dualizm prinsipi - Nur və Zülmət başlanğıclarının mübarizəsi dururdu. Bu dünyada Nur və Zülmət ünsürləri bir-birinə qarışmışdır. Dünya inkişafı prosesinin məqsədi insan qəlbində yer tapmış nur ünsürlərini materiyanın hakimiyyətindən azad etməkdir. Maniyə görə, allah dünyada şəri yaratmamışdır. Deməli, dünyani da o yaratmamışdır. Çünkü, dünya, materiya - şəddir. Deməli, materiya (dünya) allahdan asılı olmayıaraq mövcuddur. İnsan isə "materiya ilə yüksəkdə duran nurun qarışığıdır". Nurun hissəciklərinin azad olmasına yalnız qatı asketizm vasitəsilə nail olmaq mümkündür. Maninin dövlətə və zülmə qarşı çevrilən, yüksək əxlaqi ideallar təbliğ edən təlimi hələ onun sağlığında Babilistanda, İranda, Orta Asiyada, Hindistanda geniş yayılmağa başlamışdır. Sonralar manilik Misirə, Şərqi Roma imperiyasına, Mərkəzi Asiyaya və Çinə nüfuz etmişdir. Artıq III əsrin sonunda Manilikdə demokratik, sol, radikal istiqamət yaranmış, bu isə zülmə qarşı çıxan xalq kütlələrinin geniş rəğbətini qazanmışdır. Əvvəllər, hələ Maniliyin təhlükəsini başa düşməyən və öz qüdrətinin dayağı olan möhkəm zərdüşt kilsəsi yaratmamış Sasanilər, Maniliyin yayılmasına mane olmamış, bəzən isə, hətta onu müdafiə etmişlər.

Lakin maniliyin dövlət əleyhinə çevrildiyi aydın olduqdan sonra manilər amansızcasına tə'qib edilmişlər. Mani həbs edilmiş, həbsdə də ölmüşdür. Manilik "ən zərərli bidət" e'lan edilmişdir. Sonralar isə islamın və xristianlığın tə'qiblərinə mə'ruz qalmışdır. Bir sırada Şərqi əyalətlərdə Manilik uzun müddət möveud olmuş, yalnız XIII əsrədə dərəriqətçiliyə çevrilmişdir. Manilik orta əsrlərdə müxtəlis hərəkatlara güclü tə'sir göstərmişdir. Mani özü və manilər böyük ədəbi irs qoyub getmişlər. XX əsrin əvvəllərində Çin Türküstənində manilərin Orta İran dialektlərində, çin və uyğur dillərdə orijinal ədəbiyyatından fragmentlər tapılmışdır. XX əsrin 30-cu illərində Mani ədəbiyyatı Mani və onun ardıcıllarının əsərlərindən ibarət qiymətli tapıntılarla (Misir) zənginləşmişdir. Manilik sonralar, yəni V əsrədə

meydana çıxmış məzdəkilörin tə'liminə böyük tə'sir göstərmişdir. Maniliyin izi indiyə qədər də Azərbaycan ərazisində qalmaqdadır.

7. Məzdək, məzdəkilik və məzdəkilər hərəkatı

MƏZDƏK - Məzdəkiliyin banisi, Məzdəkilər hərəkatının başçısıdır. Məzdək fikirlorunu Həmədanda yaymağa başlamışdı. Məzdək maniliyin radikal cərəyanı - Bundos tə'limini, həmçinin zərdüştiliyin ictimai ideyalarını ön plana çəkməklə onu inkişaf etdirmişdir. Məzdək həyat ne'mətlərini bərabər bölüşdürməyi töbliq edirdi. Onun başçılıq etdiyi hərəkat (V əsrin sonu-VI əsrin əvvəli) feodal istismarına qarşı çevrilmişdi. Sasani hökmdarı I Qubadın hakimiyyəti dövründə Məzdək atəşpərvənlilik mə'bədlərindən birinin kahini, sonra isə İranın baş kahini olmuş, Möbədən-möhəd (yaxşıdan-yaxşı) adlandırılmış, onun tərəfdarları isə mühüm dövlət vəzifəsi tutmuşdular. Kahinlərin və oyanların iqtisadi-siyasi hökmü - əranlığına son qoyduqdan sonra I Qubad Məzdəkli ittifaqından imtina etmişdi. I Qubadın oğlu Xosrovun ömri ilə Məzdək və onun yaxın silahdaşları e'dam edilmiş, məsləkdaşları Azərbaycanın şimalına, Orta Asiyaya və sair ölkələrə dağılmışlar.

MƏZDƏKİLİK - V əsrin sonunda İranda yaranmış, sonralar Azərbaycanda və bir sırə qonşu ölkələrdə geniş yayılmış dini-fəlsəfi və sosial-siyasi tə'limdir. Məzdəkililik hakim zərdüşti kahinləri və əsilzadələrə qarşı çevrilmiş güclü xalq hərəkatının ideologiyası olmuşdur. Sasanilər İranında xırda və orta torpaq sahiblərinin də tərəfdarlılıqları aşağı sosial təbəqələr - kəndlilər və şəhər yoxsulları nəmin hərəkatda iştirak etmişdir. Məzdəkililik manilikdə mövcud olan dualizmi - işıq ilə qaranlığın mübarizəsini qəbul edirdi. Lakin manilik doktrinalarından fərqli olaraq, məməzdəkilörin tə'limi hesab edirdi ki, İşıq (xeyir) səltənətinin əaliyyəti ədalətli ağıllı və məqsədə uyğundur. Qaranlıq (şər) səltənətinin hərəkatı isə təsadüfi, ağıldan kənar və xaotikdir. Məzdəkiliyə görə xeyirin şər üzərində qaləbəsi "hazırkı

həyatda" baş verməlidir. Məzdəkiliyin bir sıra tələbəri antik dönyanın sosial utopiyalarından götürülmüşdür. Xalq üşyanlarında, məsələn, Müqənnə üşyanında, xüsusilə Babəkilərin xürrəmi hərəkatında məzdəkilərin şuarlarına müraciət edilmişdir.

MƏZDƏKİLƏR HƏRƏKATI - V əsrin 90-cı illərinin əvvəlləri-VI əsrin 20-ci illərinin sonunda Sasanilər dövlətində əyanlar və kahinlərdən ibarət varlı təbəqələr əleyhino şəhər yoxsullarının və kəndlilərin hərəkatı idi. Məzdəkilər hərəkatı İranda iqtisadi və siyasi böhranın kəskinləşməsi şəraitində şah hakimiyyətinin zəifləməsi, əyanların və zərdüşti kahinlərinin qüdrətinin artması, əhalinin istismarının güclənməsi, içtimai və mülkü bərabərsizliyin dərinləşməsi, xalq kütlələrinin var-yoxdan çıxması və müflisləşməsi, xarici siyasetdə müvəffəqiyyətsizliklər nəticəsində başlamışdı.

Məzdəkilər hərəkatı İran, Mesopotamiya və Cənubi Qafqaziyanın bir sıra əyalətlərinə yayılmışdı. Məzdəkilər hərəkatının başçısı Məzdək, ideologiyası isə Məzdəkililik idi. Sasani hökmədəri I Qubad əyanlar və kahinlərin mövqelərini zəiflətmək məqsədilə Məzdəkilər hərəkatına qoşuldular. Lakin 496-cı ildə əyanlar və kahinlər I Qubadı devirdilər. 499-cu ildə I Qubad eftalitlərin, Orta Asiya hunları hökmədarının köməyi ilə İranda hakimiyyəti yenidən ələ keçirdi. Bundan sonra Məzdəkilər hərəkatı xüsusi ilə genişləndi. Məzdəkilər hərəkatının tərəfdarları mühüm dövlət vəzifələri tutdular. İctimai tələblər və şuarlar irəli sürən məzdəkilər içtimai və əmlak bərabərliyi haqqında məzdəkililik tə'liminə əsaslanaraq əyanların əmlakını ələ keçirib yoxsullara paylayırsədə adamları yüksək dövlət vəzifələrinə tə'yin edir həromxanaları ləğv edirdilər..

Məzdəkilər hərəkatının sonrakı inkişafı siyasi qüvvələrin qruplaşmasına səbəb oldu. I Qubad hakimiyyətini möhkəm ləndirdikdən sonra zəifləmiş əyanlarla barışmağa meyl etdi. 529-cu ildə I Qubadın oğlu Xosrov məzdəkilər hərəkatına son qoydu. Məzdək və onun silahdaşlarının bir qismi c'dam edildi, digər qismi isə Şimali Azərbaycana, Orta Asiyaya və sair ölkələrə qaçırlar.

Belə bir rəvayət vardır ki, Məzədək möbədən-möbəd, yə'ni məzdəkilərin başçısı idi. Məzədək deyirdi: "Allah öz ne'mətlərini ondan ötəri yaratmışdır ki, insanlar onu öz aralarında bərabər surətdə bölüsdürsünlər. Lakin insanlar bir-birinə qarşı ədalətsizlik edirlər. Buna görə əmlak varlıların əlindən alınaraq yoxsullar arasında bölüsdürülməlidir". Onlar geriyə, ibtidai-içmə bərabərliyinə qayıtməq istəyirdilər. Məzdəkilərin ideyaları xürrəmmilərə böyük tə'sir göstərmişdir.

8. Xürrəmilik və xürrəmilər hərəkatı

"Xürrəm" sözünün mənşeyini hələ orta əsr tarixçiləri müxtəlis səpgidə izah etmişlər. Bə'zilərinə görə bu söz Ərdəbil yaxınlığındakı Xürrəm kəndinin adı ilə, bə'zilərinə görə isə "şad, şən, şəhvətpərəst" anlayışları ilə bağlıdır. Xürrəmilərin atəşpərəst olduğunu söyləyənlər də var. Son cədqiqtılara əsasən "xürrəm" pəhləvincə "xvar" (xur)-"od, günəş" sözü ilə bağlıdır.

Xürrəmilik - Abbasilər xilafətinə qarşı Azərbaycanda və qonşu ölkələrdə yaranmış təriqətdir. Ərəb mənbələri Xürrəmiliyin islama qədərki dövrdən mövcud olduğunu göstərərək məzdəkiliyi də ona aid edir. Xürrəmdiniyyə isə islam dövründə meydana çıxmış, babəkiyyə və məzyədiyyə adlanan iki qrupa bölünmüdü. Xürrəmilik ardıcıllarına rəbəcə "mükəmmirə", yə'ni "qırmızı geyinmişlər" və yaxud farsca "surxəl"-yə'ni "qırmızı bayraqlılar" deyirdilər. Görünür ki, tarixdə ilk dəfə işgalçılara qarşı qırmızı geyimdə və qırmızı bayraq altında çıxış edən məhz xürrəmilik tərəfdarları olmuşdur. Çox güman ki, xürrəmilər iclasını imamlar-başçılar dərə edirdi. Xürrəmilərin dini e'tiqadı işıq və qaranlığın, keyir və şərin simvolu olan iki mə'nəvi qüvvəyə, inama basaslanırdı.

Xürrəmilər islami rədd edir, ümumi bərabərlik ideyasını irəli sürürdülər. Xürrəmiliyin bazası, əsasən kəndlilərdən barətt idi. Xürrəmilər də xüsusi mülkiyyətin əleyhinə çıxırlılar, torpağı kəndlilərə vermək, maddi ne'mətləri bərabər surətdə bölüsdürmək ideyasını irəli sürürdülər. Məhz

buna görə də xürrəmiləri vaxtılıq həmmin ideyalar uğrunda
vuruşmuş məzdəkilərin ardıcılı, davamçısı hesab edirdilər.

Xürrəmilər hərəkatı - Azərbaycanda və bəzəki qonşu
ölkələrdə Abbasilər xilafətinə qarşı geniş xalq azadlıq
hərəkatı idi. Ərəb mənbələrinin mə'lumatına görə xürrəmilərin
ilk çıxışları 778-779-cu ildə xəlifə əl-Məhdinin dövründə
baş vermişdir. Nizam əl-Mülkün mə'lumatına görə 778-ci
ildə Curcan batıniləri¹ Xürrəmililiklə birləşdikdən sonra
Xilafətə qarşı ilk üsyən başlanmışdı. Əbul-Qarra və onun
oğlunun başçılığı ilə Reyə tərəf hərəkət edən üsyəncilər
xilafət qoşunu tərəfindən məglubiyyətə ugradılar.

Xürrəmilərin ikinci böyük çıxışı 807-808-ci ildə xəlifə
Harunər-Rəşid (786-809) dövründə Azərbaycanda - Ərdəbil
mahalında, Savalan dağlarında, Qaradağda və Muğanda baş
verdi. Üsyəna Ərdəbil mahalında Bəzz qalasının sahibi xırda
feodal Cavidan rəhbərlik edirdi. Ərəb sərkərdəsi Abdullah
ibn Malikin başçılığı ilə 10 minlik suvari qoşun göndərilib
üsyən yatırıldı. Əsir alınan kişilər xəlifənin əmri ilə
oldürüldü. Qadın və uşaqlar isə qul kimi satıldılar.
Üsyəncilərin mühüm hissəsi dağlara çəkildi. Xürrəmilərə
başçılıq edən Cavidan və Əbu İmran arasında gedən
münəqişələr Xilafətə qarşı mübarizəni zəiflətdi. Növbəti
vuruşmaların birində Əbu İmrani öldürən Cavidan özü də
aldığı yaralardan 816-ci ildə vəfat etdi.

Xürrəmilərin əsas məqsədi yadelli işgəlçiləri ölkədən
qovmaqdan ibarət idi. Xürrəmilər, allah naminə kütlələrin
məhkum vəziyyətini qanuni hala salan İslami və onun
ehkamlarını rədd edirdilər. Onlar yerli azərbaycan ayinlərini
islama və onun ehkamlarına qarşı qoyurdular. Vahid allahı
inkar edən xürrəmilər belə hesab edirdilər ki, dünya mövcud
olduğu kimi, insanların ruhu da daim mövcuddur. Dünyada
iki qüvvə, iki keyfiyyət - xeyiir və şər, ilahi və şeytan
arasında mübarizə gedir. Xüsusi mülkiyyət və dövlət torpaq
mülkiyyəti, məhkumiyət, vergilər şər qüvvələrin əməlidir.
Bu qüvvə xalqın ağır vəziyyətini və ictimai bərabərsizliyi
hər vəchlə saxlamağa çalışır. Xürrəmilər inanırdılar ki,

¹ Batını - daxili, içi deməkdir, dini fəlsəfi cəriyandır

on-öñirme öks olan quvvələrin mübarizəsində xeyir, mərhəmətli ruh qalib göləcəkdir.

Yeni tə'lim bütün ədalətsizliklərin kökünü torpaq üzərində xüsusi mülkiyyətdə və ictimai bərabərsizlikdə görürdü. Xürrəmilərin şüarı torpağı ümumin ixtiyarına verməkdən, o'ni bütün becərilən torpaqları azad kənd icmalarına verməkdən ibarət idi. Bu tə'limin tərəfdarları kəndliləri feodal əsarətindən qurtarmağı, dövlət vergisinin, mülkiyyətin eğv edilməsini və ümumi bərabərlik yaradılmasını irəli sürürdülər. Xürrəmilərin üsyani yadəllilərin zülmünə və feodal istismarına qarşı mübarizəyə çıxmış kəndlilərin üsyani di.

Cavidanın ölümündən sonra 816-ət ildən xürrəmilər hərəkatına Babək başçılıq etdi. Xürrəmilər hərəkatının bu dövrü tarixə Babəkin başçılığı ilə kəndli mühabibəsi kimi daxil olmuşudur.

9. *Xristianlıq və İslam*

Xristianlıq - yunan sözüdür. Xristianlığın hərfi mə'nası "padşah" deməkdir. Xristianlıq, buddizm və islam ilə yanaşı dünya dinlərindən biridir. Xristianlıq Avropa, Amerika əlkələrində, Avstraliyada, missionerlik fəaliyyəti nəticəsində Afrikada, Yaxın və Uzaq Şərq rayonlarında yayılmışdır. Kristianlığın başlıca ideyaları İsa Məsihin (İisus Xristos) ünahları bağışlama missiyasına, İsanın qiyamətdə zühur dəcəyinə, qiyamət qopacağına, allahın əvəz verəcəyinə və həli quruluş yaradılacağına inamdır.

Xristianlıq ehkamları və ibadətinin əsasında Bibliya, yaxud Müqəddəs kitab durur. Əhəmiyyətinə görə müqəddəs itabdan sonra Müqəddəs rəvayət, hədis gəlir. Qədimdən indiyədək Xristianlıq bir-biri ilə rəqabət aparan dini şəroyanlardan ibarətdir. Onların hamisini birləşdirən ümumi əlamət yalnız İsaya e'tiqaddır. Xristianlığın əsas qolları: 1. Katoliklik, 2. Pravoslavlıq, 3. Protestantlıqdır.

Xristianlıq eramızın I asrinin 2-ci yarısında Roma imperiyasının şimal əyalətlərində əvvəl yəhudilər, az sonra sə digər etnik qruplar içərisində yayılmışdır. Xristianlıq

mövcud qaydalara, quldarlıq dövləti olan Roma imperiyasına qarşı qulların, mözlümların dini formada e'tirazının ifadəsi kimi yaranmışdır. Əvvəlki dinlərdən xristianlığın mühüm fərqi ondan ibarətdir ki, o, din, qurban, ayin məsələlərində etnik və sosial fərqlərdən imtina edir. Ruhun ölməzliyi və axırətdə bu dünyadakı əməlinə və çəkdiyi zillətə görə əvəz veriləcəyi haqqında tə'lim xristianlıq ideyalarının yayılmasına səbəb olurdu.

Xristianlıq dini tə'liminin formallaşmasında yunan-Roma fəlsəfəsinin, Şərqi dinlərinin - Misir, İran, hətta Hind ənənləri və dinlərinin böyük rolu olmuşdur. Yəhudi-yunan fəlsəfəsinin nümayəndəsi - eramızın I əsrində yaşamış İsgəndəriyyəli Filon xristianlığın atası adlandırılmışdır. Xristianlıqda - İsa, Şiəlikdə isə 12-ci imam Mehdi insanlığının xilaskarı sayılır.

Roma imperatorla böyük qüvvəyə çevrilmiş xristian kilsəsini siyasi rəqib hesab edərək xristianları tə'qibə başladılar. Lakin sonralar onlar xristian kilsəsinin xarakterini əhəmiyyətini və ideologiyasının mahiyyətini dərk edərək xalq kütlələrini itaətdə saxlamaq üçün ona arxalandılar. Hətta imperator taxt və tac uğrunda mübarizədə kilsədən istifadə edilirdi. Məsələn, xristian kilsəsinin müdafiə etdiyi imperator I Konstantin (306-337) "bütpərəst" qalmraqla xristianlığın rəsmi fəaliyyətinə icazə verdi. O, 325-ci ildə dinin yuxarı təbəqə nümayəndələrinin Ümumdünya kilsə məclisini çağırıldı. Məclisdə "Din rəmzi" qəbul olundu. imperator hakimiyyəti ilə kilsənin ittifaqı yaradıldı. Beləliklə əvvəl tə'qib olunan xristianlıq sonra dövlət dininə çevrildi. Xristianlıq cənubi Qafqazda yeni eranın IV əsrində yayılmağa başlamışdı. Albaniyalı Yelisey, Yerusalimin (Qüds) birinci patriarxi tərəfindən Qafqaz Albaniyası patriarxi tə'yin olunmuşdu. 313-cü ildə çar Urnayr xristianlığı Qafqaz Albaniyasında rəsmi dövlət dini e'lan etdi. Rus dövlətində xristianlıq Bizansın tə'siri ilə X əsrin ortalarında yayıldı. XIII əsrəndən bütün Avropa xristianlaşdırıldı. Rus kilsəsi XV əsrin ortalarındanadək Konstantinopol patriarxlarından asılı idi.

¹ Monoteizm - yunan sözüdür, "təkallahlılıq" deməkdir. Monoteizm politeizmə əksinə olaraq allahın tək və hər şeyə qadir olması haqqında dini təsəvvürə sistemidir.

İSLAM

"İslam" - ərəb sözüdür, "itaətetmə" deməkdir. İslam dünyada geniş yayılmış monoteist¹ dinlərdən biridir. İslam - VII əsrin əvvəllərində Ərəbistan yarımadasında, qəbilə-tayfa münasibətlərinin dağıldığı və sinifli cəmiyyətin yarandığı dövrdə meydana gəlmişdir. Sonralar Asiya və Afrikada geniş, Avropada qismən yayılmışdır. Hazırda Banqladeş, Əlcəzair, Əfqanıstan, İndoneziya, Kordanıya, İraq, İran, Liviya, Mavritaniya, MƏR, Mərakeş, Pakistan, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Suriya, Tunis, Türkiyə və s. ölkələrdə əhalinin əksəriyyəti, Hindistanda, Həbəstəndə xeyli hissəsi islam dininə e'tiqad edir.

V-VI əsrlərdə Ərəbistanda 360-dan artıq qəbilə allahının mövəcudluğu, bütürəstlik ən'ənələri qəbilələrin birləşməsinə mane olurdu. Birləşmə meyli monoteist dini doğurdu. VII əsrin əvvəlində Məkkədə qureyşilər bir sıra qəbiləni özünə təbə edərək vahid tayfa ittifaqı yaratdılar. Bu ittifaqın mə'nəvi-dini həyatında Kə'bə mühüm rol oynayırdı. Qureyşilərin qədim Allahı yegənə Tanrı kimi qəbul edildi. İslam dininin ideya mənbələri iudaizm və xristianlıq, zərdüştilik, qədim Şərqi, xüsusilə ərəb mifologiyası olmuşdur. İslam qədim "ərəb milli monoteizm ən'ənəsinə" müraciət edirdi. Bu baxımdan hənəfilik islamın formallaşmasında mühüm rol oynamışdır. Rəvayətə görə Məhəmməd 610-cu ildən Məkkədə islamı təbliğ etməyə başlamışdı. VII əsrin 30-cu illərinin başlangıcında islam ərəblərin rəsmi dininə çevrildi. İslam dini hələ VII əsrin sonundan Orta Asiya və cənubi Qafqazda, xüsusilə Azərbaycanda, IX-XI əsrlərdə isə Şimali Qafqaz, Volqa-Kama hövzəsi və Ural ətrafında yayılmağa başladı.

IX-X əsrlərdə islam daha da təkmilləşdirilmiş, teoloji-fəlsəfi sistemlə (kəlam) qovuşmuş, müsəlman hüquq normaları (şərəit) işlənib havzırlanmışdır. İslam ehkamçılığını və qanunçuluğunu daha da möhkəmlətmək məqsədi daşıyan çoxlu "müqəddəs" rəvayətlər (sünnələr) və hədislər toplanıb sistemləşdirilmişdir. İslam dininin 5 sütunu var: vahid allaha sitayış, namaz qılmaq, oruc tutmaq, xüms, zəkat vermək, Məkkədə Kə'bəni ziyarət etmək.

İslamdan danışarkən onun iki cəhətini qeyd etmək lazımdır. Bir tərəfdən islamda mühafizəkarlıq, yeni məyllərə,

terniməl tərəqqiyə müraciətinə güclüdül ki, bunañ da Əsrin boyu həm feodallar, həm də müstəmləkəçilər istifadə etmişlər. İslamin ikinci cəhati isə zəhmətkeşlərin ictimai ədalətsizliyə e'tiraz, yadelli əsarətə, imperalizmə qarşı mübarizə forması kimi təzahür etmişdir.

İslam dininə qədər Azərbaycanda tarixi ardıcılıqla müxtəlif dini e'tiqadlar və sosial-siyasi tə'limlər mövcud olmuşdur. Onlar sadədən-mürəkkəbə, ibtidaidən-aliyə doğru mürəkkəb bir inkişaf yolu keçmişlər. Bu yolda həmin tə'limlər yalnız gəlişi xoş olan sözlərdən ibarət olmamışdır. Sözlər-işə, əməli fəaliyyətə çevrilmişlər. Tə'limlər və e'tiqadlar əsl inama çevrilirdi. Qədim bir rəvayətdə deyildiyi kimi, əgər sən pulunu itirirsənsə - heç nə itirmirsən, sağlamlığını ittirirsən - deməli nə isə bir şey itirməli olursan, yox əgər inamı itirirsənsə - deməli hər şeyi itirmiş olursan. İnam isə öz-özünə yaranmir. İnam xeyirin-şərə qarşı, Hürmüzdün-Əhrimənə qarşı, işığın qaranlığa qarşı, nurun zülmətə qarşı və nəhayət, həqiqətin-yalana qarşı amansız və barışmaz mübarizəsində yaranmışdır və yaranır.

VII əsrin əvvəllərində meydana gəlmiş islam dininə gəldikdə, o, göydən düşməmişdir. İslam dininin ideya mənbəyini iudaizm, xristianlıq, qədim şərq və xüsusiilə arəb mifologiyası ilə birlikdə, həm də zərdüştilik təşkil etmişdir. Beləliklə, İslama qədərki dini e'tiqadlar, sosial-siyasi tə'limlər və fəlsəfi cərəyanlar onun meydana gəlməsinə və Azərbaycanda yayılmasına nəinki mane olmamış, əksinə, zəmin yaratmış və kömək etmişdir. Başqa sözlə, islam özüne qədər mövcud olmuş dini e'tiqadlar, sosial-siyasi tə'limlər və fəlsəfi cərəyanların davamı və inkişafı olmuşdur. 1980-ci ildə islam dininin yaranmasının, hicri tarixlə, 1400 illiyi qeyd edildi. Bu yubileyin qeydi bir daha təsdiq etdi ki, islam nəinki dini c'tiqad və sosial-siyasi tə'lim, həm də böyük ideologiya, əməli iş və maddi qüvvədir.

VII FƏSİL

BABƏK HƏRƏKATI - XÜRRƏMİLİK TƏ'LİMİNİN ƏMƏLİ ƏKS SƏDASI İDİ (798-838)

1. Babək

2. Babək hərəkatı .

Babək - görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimdir. Təqribən 795, başqa mə'lumata görə isə 798-ci ildə Ərdəbil (Cənubi Azərbaycan) yaxınlığındakı Bilalabad kəndində doğulub, 838-ci ildə öldürülmüşdür. Bə'zi müəlliflərə görə adı Həsəndir. Babək uşaq ikən yetim qalmış, 18 yaşındakı feodalların mal-qarasını otarmış, sənətkar yanında şagird olmuşdur. Xalqının ağır həyatı gənc Babəkdə yerli zülmkarlara və ərəb istilaçılarına qarşı dərin nifrət oyatmışdı. Xürrəmilərə qoşulan Babək Cavidanın ölümündən sonra Azərbaycan xalqının ərəb istilaçılarına və Xilafətə qarşı azadlıq mübarizəsinə başçılıq etmişdir.

Babəkin rəhbərliyi ilə xürrəmilər 20 ildən çox yerli qəsbkarlara qarşı müvəffəqiyyətlə mübarizə apararaq, Xəlifənin 6 ordusunu darmadağın etmişlər. Xilafətin yaxşı silahlanmış nizami qoşunlarına başçılıq edən Yəhya ibn Müaz, İsa ibn Məhəmməd, Züreyq ibn Əli, Əhməd ibn əl-Cüneyd və başqa tanınmış ərəb sərkərdələri Babəkə qarşı mühəribədə möglüb olmuşlar. Ərəb ordusunun 6 məşhur sərkərdəsi Babəkin dəstələri tərəfindən öldürülmüşdür. 830-cu ildə Babəkin qoşunlarının Həmədanı alması ilə Şərq torpaqlarının Xilafətdən ayrıılması təhlükəsi yarandı. Ərəb tarixçisi Məsudinin mə'lumatına görə, geniş vüs'ət almış Babək hərəkatı Abbasilər xilafəti üçün ciddi təhlükəyə çevrilmişdi. Xəlifə Məmun, varisi Mü'təsimə xürrəmmilərə qarşı bütün qüvvələri səfərbərliyə almayı və mühəribəyə daha tədbirli, daha qəddar bir sərkərdə göndərməyi vəsiyyət etmişdi.

Babək ərəb ordusunun bir hissəsinin Azərbaycandan çıxarılmasına nail olmaq məqsədilə 834-836-ci illərdə Bizans imperatoru Feofil ilə Xilafətə qarşı ittifaq bağlamağı təklif etmişdi. Babəkin ərəblərə qarşı Bizansla əvvəllər də müqavilə bağlanması mə'lumdur. 837-ci ildə imperator ərəbələr qarşı qoşun göndərdisə də, bu, Azərbaycanda mübarizənin nəticəsinə ohəmiyyətli tə'sir göstərmədi.

Babək hərəkatının güclənməsindən qorxuya düşən Mü'təsim Bizans dövləti ilə sülh bağladı və xilafətin bütün hərbi qüvvələrini xürrəmilərə qarşı göndərdi. Babək hərəkatına

qarşı əməliyyat aparan yaxşı silahlansmış Xilafət ordusuna, Bizansla müharibədə şöhrət qazanmış Afşin Heydər ibn Kavus başçılıq edirdi. Üsyancıların şiddetli müqavimətinə baxmayaraq, ərəb qoşunları 837-ci ildə Bəzz qalasını aldı. Babək kiçik bir dəstə ilə mühəsirədən çıxıb Araz çayını keçərək Arana gəldi. O, Bizansa gedib imperator Feofil ilə əlaqə yaradaraq yeni ordu toplammaq istəyirdi. Lakin Şəki (indiki Sisiyan rayonunda) hakimi Səhl ibn Sumbatın xəyanəti nəticəsində ərəblər Babəki ələ keçirirdilər. 838-ci il yanvarın 4-də Babək və qardaşı Abdulla Samirə şəhərinə aparıldı. Xəlifə Mü'təsim Babəki işgəncə ilə c'dam etdirdi.

Babək Mü'təsimin və colladların qarşısında özünü böyük ləyaqətlə apardı. O, aman istəmədi və öz əqidəsindən əl çəkmədi. Əvvəl onun əllərini və ayaqlarını, sonra isə boynunu vurdular. Hətta Babəkə düşmən münasibət bəsləyən feodal ərəb tarixçiləri də c'tiraf edirdilər ki, o bütün bu əziyyətlərə müstəsna dərəcədə mərdliklə dözdü. O, özünün bütün hərəkətləri ilə göstərdi ki, onun ruhu və iradəsi qırılmamışdır. Babək c'dam ərefəsində onu əhatə edən ərəb feodallarına baxaraq nifrətlə demişdi: "Təəssüf ki, mən bütün bu köpəkləri möhv edə bilmədim".

2. *Babək hərəkatı*

BABƏK HƏRƏKATI - Babəkin başçılığı ilə Azərbaycan xalqının islam dini, ərəb əsarəti və feodal zülmənə qarşı apardığı mübarizədir. Orta əsrlərdə Yaxın və Orta Şərqdə ən qüdrətli antifeodal hərəkatdır. Bu hərəkat 816-838-ci illəri əhatə edir. Hərəkatın gedişində piyada və süvarilərdən güclü xalq qoşunu təşkil olunmuşdu. Üsyana hazırlıq işləri aparmaq üçün Azərbaycan əyalətlərinə xüsusi adamlar göndərilmişdi. Üsyancılar gözlənilməz hücumlarla yerli və ərəb feodallarının qüvvələrini əzirdilər. Qələbə Babək hərəkatının sıralarını xeyli genişləndirdi. Babəkin təkcə süvarilərinin sayı 20 minə çatdı. Xürrəmilərin əsas kütləsini kəndlilər, sənətkarlar və şəhər yoxsulları təşkil edirdi. Üsyancılar arasında möhkəm intizam var idi. Döyüşlərə xalq içərisində çıxmış Azin, Müaviyo, Abdulla, Tarxan, Rüstəm və başqa sərkərdələr başçılıq edirdilər. Azərbaycan ərəblər-

dən azad olandan sonra usyan qoşuşu vilayətlərə də yayıldı. Məsələn, kəndli hərəkatı dalğaları Cibal, Xorasan və sair yerləri də bürdü. Həmədan, İsfahan, Masabzan və sair şəhərlər, Təbəristan, Astrabad əyalətləri, Deyləm əyalətlərinin çox hissəsi üsyana qoşulmuşdu. Ərəb tarixçisi Əbu Mənsur Bağdadının yazdığını görə, təkcə Azərbaycanın cənubunda və Deyləmdə Babək tərəfdarlarının sayı 300 minə çatırdı. Xəlifə Mə'mun (813-833-cü illər) 819-cu ildə Yəhya ibn Müazün başçılığı ilə Babəkə qarşı ilk nizami ordu göndərdi. Döyüslərdə gah bu, gah da digər tərəf müvəffəqiyyət qazanırdı.

820-ci ildə isə xəlifə, İsa ibn Məhəmmədi ordu başçısı tə'yin edib, Azərbaycanın idarə olunmasını ona tapşırıdı. 821-822-ci illərdə üsyancılar İsa ibn Məhəmmədin ordusunu darmadağın etdilər. Ərəb sərkərdəsi Bağdada qaçıdı. Bərdə yaxınlığında baş vermiş döyüşdə üsyancılar düşmən qoşununu darmadığın etdilər. 823-824-cü illərdə Züreyq ibn Əli ərəb ordusunun başçısı tə'yin olundu və Əhməd ibn əl-Cüneydin başçılığı ilə ona kömək göndərildi. Lakin ilk vuruşmada Əhməd ibn əl-Cüneyd əsir düşdü. Züreyq ibn Əli isə geri çəkildi. Bundan sonra ərəb qoşununun komandanlığı xilafətin məşhur sərkərdələrindən Məhəmməd ibn Hümeye də tapşırıldı. Üsyancılar Bərdə, Ərdəbil, Naxçıvan, Beyləqan və Şirvanı düşməndən təmizlədilər. Burada onlara xeyli kəndli qoşuldular. Aranın azad edilmiş torpaqlarını idarə etmək üçün Babək öz silahdaşı Rüstəmi tə'yin etdi.

Babək hərəkatına düşmən münasibət bəsləyən mənbələr xürrəmilərin öz ictimai proqramlarını nə dərəcədə həyata keçirə bilmələri haqqında heç bir mə'lumat vermirlər. Lakin bir şey şübhəsizdir ki, Azərbaycanın ərəblər qovulan yerlərində xeyli torpaq artıq müstəqil olmuş icmaların ixtiyarına verilmişdi.

Üsyancılar qarşı mübarizə etmək üçün xəlifə 827-ci ildə Məhəmməd ibn Hümeye dən başçılığı altında yeni böyük ordu göndərdi. Babək onları aldadıb Həşdatsor dərəsinə çəkərək qəfildən zərbə endirdi. Babəkin bilavasittə rəhbərlik etdiyi üsyancı dəstələrin zərbəsinə tab gətirə bilməyən ərəblər qaçmağa başladılar. Xürrəmilər Məhəmməd ibn Hümeye dəni

yaxalayıb nizə ilə vurdular. Həşdatsərdəki (829-cu il 3 iyun) vuruşma zamanı ərəblər üsyançıların paytaxtı Bəzzi tutmağı qarşılara məqsəd qoymuşdular. Lakin Babəkin seçdiyi düzgün döyüş taktikası nəticəsində düşmənə qəflətən zərbə endirildi. 150 minlik ərəb ordusunun 30 min nəfəri məhv edildi.

Xilafətin mənafeyini öks etdirən ərəb tarixçiləri Babəkin böyük qələbələrini e'tiraf etməyə məcbur olmuşlar. Məsələn, Məhəmməd Təbəri qeyd edir ki, xürrəmilərin qələbələri işgalçıları çox karıxdırmış və çasdırmışdı.

Babək üsyani İranın bə'zi vilayətlərini və Gürcüstanı bürümüşdü. Xürrəmilər onlarla əlaqə yaratmışdır. Ərəb sərkərdəsi Sevad Qarabağa, Beyləqana və Sünikə hücum etdikdə əhali və feodal hökmədarlar Əbdül Əsəd və Vasaq Babəko müraciət edərək kömək istəmişdilər. Babək Beyləqan və Sünikə gələrək ərəb sərkərdəsi Sevadı məğlub etdi və o, qaçmağa məcbur oldu. Bundan sonra bu yerlərin kəndliləri hərəkata qosuldular. Sünik knyazı Vasaq öz qızını Babəko ərə verərək onunla qohumluq əlaqəsi yaratdı. Beləliklə, üsyançılar demək olar ki, bütün Azərbaycanı xilafətin hakimiyyətindən xilas etmişdilər. Yalnız bə'zi qalalarda ərəb qoşunları qalmışdı.

830-cu ildə xürrəmilər İbrahim ibn Leysin başçılıq etdiyi, sayca beşinci olan ərəb ordusunu məğlub edərək Həmədanı ələ keçirdilər. Bu şəhəri ələ almağın çox mühüm əhəmiyyəti var idi. Çünkü Bağdadı Şərqi torpaqları ilə birləşdiirən yol buradan keçirdi. Həmədanın alınması xilafətə böyük zərbə oldu. Bununla bütün şərqi torpaqlarının xilafətdən ayrılması təhlükəsi yarandı.

830-cu ildə ərəb sərkərdəsi Əli ibn Hişam Azərbaycan, Cibat və İsfahanın hakimi və ordu başçısı tə'yin edildi. Lakin o, Babəklə vuruşmaqdan boyun qaçırdığı üçün 831-ci ildə Bağdadda e'dam edildi.

Beləliklə, 830-833-cü illərdə Azərbaycanda Babək hərəkatı öz inkişafının ən yüksək zirvəsinə çatdı və bütün xilafətin varlığını təhlükə altına aldı. Ərəb tarixçisi Dinəvərinin mə'lumatına görə, bu dövrə Babək hərəkatı çox genişlənmişdi. O dövrün müəllifləri, xüsusilə ərəb tarixçiləri e'tiraf

edirdilər ki, Babək hərəkatı əzəmətli dərəcədə boyumüş və onun tə'siri xeyli artmışdı. Qoşunun miqdarı o qədər artmışdı ki, az qalmışdı Abbasilər hakimiyyətini məhv etsin. Təkcə Azərbaycanın cənub hissəsində və Deyləmdə Babəkin tərəfdarlarının sayı 300 min nəfərə çatmışdı.

833-cü ildə Mə'munun ölümündən sonra qardaşı Mü'təsim (833-842-ci illər) hakimiyyətə keçdi. Mü'təsim xürrəmilərə qarşı İshaq ibn İbrahimin komandanlığı ilə böyük ordu göndərdi. 833-834-cü illərdə Həmədan yaxınlığında Babəkin qoşunları ilə İshaq ibn İbrahimin komandanlığı altında olan ərəb ordusu arasında qanlı döyüş baş verdi. Üsyançılar böyük bir dəyanət və mərdliklə vuruşurdular. Xəlifənin qoşunları xeyli itgi verdi. Lakin bu döyüşdə xürrəmilər böyük məğlubiyyətə düşər oldular. Ərəb mənbələrinin mə'lumatına görə, xürrəmilərin itgisi 40-60 min nəfərə çatdı.

Xürrəmilərin bir hissəsi Babəkin sərkərdələrindən olan Nəsrin başçılığı ilə Bizansa getdi. Bu vuruşmadan sonra Mü'təsim mühəribənin gedişində ciddi dönüş yaratmaq üçün hər şeyi mühəribənin ehtiyaclarına təbe etdi.

Ərəb ordusunun qərargahı yerləşən Ərdəbil təcrid etmək üçün Mü'təsim əmir Əbu Səid Məhəmmədi Azərbaycana göndərdi. Ona Zəncanla Ərdəbil arasındaki müdafiə istehkamlarını bərpa etmək və yol boyu qarnizonlar yerləşdirmək haqqında tapşırıq verdi. Xilafət tarixində ilk dəfə olaraq, bu mühəribədə poçt gəyərçinlərindən istifadə edilmişdi.

Babək Əbu Səid Məhəmmədə qarşı Müaviyənin başçılığı ilə dəstə göndərdi. Lakin ərəblər onu məğlub etdilər. Hərəkatın gedişindən və üsyançılara qarşı Mü'təsimin tədbirlərindən qorxuya düşən yerli feodallar, o cümlədən Babəkin müttəfiqləri Səhl Sumbat, İbn Bois və Əbu Musa tədricən Babəkdən uzaqlaşdırılar. Babək çox böyük hərbi, maddi və insan ehtiyatı olan böyük bir dövlətə qarşı ağır mübarizə etməli olmuşdu. Uzun sürən mühəribələr nəticəsində Azərbaycan var-yoxdan çıxmışdı. Döyüslərdə xürrəmilərin sıraları seyrəlmışdı. Xilafət ordusu isə arası kəsilmədən kömək alır və onun həmlələri daha da güclənirdi.

835-ci ilin iyun ayında Bizansla müharibələrdə şöhrət qazanmış sərkərdə Afşin Heydər ibn Kavus xürrəmilərlə vuruşan ərəb qoşunlarının baş komandanı tə'yin olundu. Ərdəbilə gələn Afşin, qərargahı xürrəmilərin mövqelərinə yaxın yerə - Bərzəndə köçürdü. Casusluq fəaliyyətinə xüsusi diqqət yetirən Afşin hətta Babəkin kəşfiyyatçılarını da öz tərəfinə çəkməyə cəhd göstərdi. 835-ci ildə Afşin Bəzz yaxınlığında istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasında gah bu, gah da digər tərəfin qələbəsi ilə nəticələnən kəşfiyyat xarakterli vuruşmalar gedirdi. Ətraf yerlərə yaxşı bələd olan üsyancılar düşmənin ərzaq, sursat və sair aparan karvanlarına qəflətən basqın edir, ərəb qoşunlarının təchizində mane olurdular. Afşin bunun qarşısını almaq üçün Əbu Səid Məhəmməd, Heysəm əl-Qənəvi və Veyhin başçılığı ilə üç qoşun hissəsi ayırdı.

835-ci ildə Arsaq yaxınlığında böyük vuruşma oldu. Qəflətən döyüşə girən ərəb süvariləri xürrəmiləri möglub etdi. Babək min nəfərdən artıq itki verərək Bəzz qalasına çəkildi.

Xürrəmilər doğma torpağın hər qarışını müdafiə edirdilər. Lakin düşmənin üstün qüvvələrinin təzyiqi altında geri çəkilməyə məcbur olurdular. Babək qoşunlarının qalıqları Bəzzə çəkildilər. Ərəblərə qarşı xalq müharibəsinin bu son dayağı ətrafında düşmən həlqələri getdikcə daha da sıxlışırıldı.

Xəlifə Afşinə kömək üçün Buğa əl Kəbirin başçılığı ilə əlavə ordu göndərdi. Buğaya Həşdatsərdə möhkəmlənmək tapşırıldı. Lakin Buğa Afşinin əmrini gözləmədən döyüşə başlayıb Babəki möglub etməyi qərara aldı. Bəzzə yaxınlaşdıqda, Buğa irəliyə 1000 nəfərlik dəstə göndərdi. Onları izləyən üsyancılar qəfil hücumla dəstəni mahv etdi. Bir neçə gün davam edən vuruşmada Buğa çoxlu itki verərək qaçmağa məcbur oldu. Üsyancılar xeyli pul və silah ələ keçirdi. Bu möglubiyyətdən sonra Afşin qışlamaq üçün Bərzəndə çəkildi.

837-ci ildə xəlifə görkəmli sərkərdələr Cəfər Xəyyat və İtax Təbbax başda olmaqla Afşinə kömək üçün iki ordu, 30 milyon dirhəm pul göndərdi. Lakin Afşin müharibə taktikasını tamamilə döyişmişdi. Müharibənin müvəffəqiyyətlə

başa çatacağına hələ də inanmayan xəlifə Afşinə bir-birinə zidd göstərişlər verirdi. Afşinin isə bunlara düzgün əməl etməsi tezliklə orduda ona qarşı narahiləğə səbəb oldu. Afşin ordusuna xürrəmilərlə vuruşa girməyə icazə vermirdi. Yalnız xüsusi dəstələr istehkamlar tikir, Bəzzə yol çəkirdi. Afşinin Babəkə belə münasibəti qoşunda və sərkərdələrdə, xüsusilə Cəfər Xəyyatda şübhə doğururdu. Afşin Xəlifənin hakimiyyətini devirib, Xilafəti bölfüşdürmək məqsədi ilə Təbəristan hakimi Məzyard və Babəklə gizli danışqlar aparırdı.

Əbu Mənsur Bağdadi göstərir ki, Afşin qoşunun azlığından bəhanə edərək Babəklə müharibəni uzadırdı. Lakin Afşinin Babək və Məzyardla apardığı gizli danışq və yazışmalar nəticəsiz qaldı. O, özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum əmri verdi. 837-ci ilin avqustunda Afşinin ordusu Bəzzə yaxınlaşdı. Ərəb ordusu qalanı mühasirəyə atdı. Ərəblər qala divarını dağıtmak üçün atma silahlardan istifadə edirdilər. Babək başa düşündü ki, xürrəmilərin qəhrəmancasına müqavimətinə baxmayaraq Bəzzə davam gətirməyəcək. Odur ki, Afşinlə danışğa başladı. Afşin xəlifənin adından Babəkə bağışlanacağını təklif etdikdə, o, bir gün möhlət istədi. Afşin bu təklifi qalanı möhkəmmələndirmək manevri kimi başa düşdüyü üçün rədd etdi. Lakin bir müddət sonra Afşin yenidən danışğa başlamaq haqqında Babəkə xəbər göndərdi. Afşin sülh bağlamağı təklif edərək, xəlifədən Babəkin bağışlanması haqqında fərman alacağına söz verdi. Xürrəmilərin qüvvəsinə inanan Afşin Bəzzdə Babəkin hakimiyyətini tanımaqla müharibəni danışqlar vasitəsilə qurtarmağa çalışırırdı. Bununla, ərəblər Babəkin şəxsində istədadlı bir sərkərdəni öz tərəflərinə çəkib Bizansla müharibədə ondan istifadə etmək istəyirdilər. Lakin Babək Afşinin təklifini qəbul etmədi. Ərəblər qalaya od vurdular və sayca çox olan ərəb qoşunları qalaya soxuldular. Hər iki tərəf böyük tələfat verdi. Babək Bəzzdəki qırğını dayandırmaq üçün xəlifədən aman istəməyə razılıq verdi. Afşin Azini və bir neçə sərkərdəni girov götürmək şərti ilə Babəkin təklifini qəbul etdi. Lakin Azin və başqaları döyüş meydanında idilər.

Babək ərəb qoşunlarının bir hissəsinin Azərbaycandan çıxardılmasına nail olmaq məqsədi ilə hələ 834 və 836-ci illərdə Bizans imperatoru Feofil ilə xilafətə qarşı ittifaq təklif etmiş və müqavilə bağlamışdı. Bəzzin məhasirəsi zamanı Babək yenidən kömək istədi. O, Feofilə məktubunda bildirir ki, xəlifə bütün qüvvələrini xürrəmilərə qarşı göndərmişdir və Bizans sərhəddi indi tamamilə açıqdır. Feofil 100 minlik qoşunla hücuma başladı. Lakin Bizans ordusunun hücumu Azərbaycanda müharibənin gedişinə tə'sir göstərə bilmədi. 837-ci il avqustun 26-da Ərəb qoşunları Bəzz qalasını tutdular. Afşin ailələri ilə birlikdə 7.600 xürrəmini və Babəkin bir neçə oğlunu əsir aldı. Bəzz uğrunda vuruşmada təqribən 80 min üsyancı, 100 min dən artıq ərəb əsgəri məhv olmuş, çoxlu tikili dağılmışdı. Beləliklə, müttəfiqlərin xəyanəti xürrəmiləri zəiflətdi və ərəblərə Babək hərəkatı əleyhinə mübarizədə dönüş yaratmağa kömək etdi.

Babək kiçik dəstə ilə məhasirədən çıxb Araza doğru çəkildi. Afşin isə vilayətlərin hakimlərinə məktub göndərib Babəki tutmayı əmr etmişdi. Mü'təsimin (xəlifə) əmri ilə Babəki diri gətirənə 2 milyon, başını gətirənə isə 1 milyon dirhəm mükafat və'd edilmişdi. Keçmiş müttəfiqi Səhl ibn Sumbatın xəyanəti nəticəsində ərəblər Babəki ələ keçirdilər. Babək Samirə şəhərinə gətirilib böyük işgəncə ilə e'dam edildi. Əvvəl onun əllərini və ayaqlarını, sonra isə boynunu vurdular. Babəkin əlini kəsdiyən o, qanı üzünə sürtərək qururla demişdi: "İnsan ölərkən rəngi saralır, düşmənlərimin məni saralmış görmələrini istəmirəm". Beləliklə, Babək Xəlifə və onun cəlladları qarşısında özünü böyük ləyaqotla aparırdı. Babəkin bu sonuncu hərəkəti də şərəf, şöhrət və ləyaqət nümunəsi kimi bizim gənclərimiz üçün böyük tərbiyə məktəbi, tərbiyə universiteti və tərbiyə akademiyası olmalıdır.

Babək hərəkatının müvəffəqiyyətsizliklə nəticələnməsinə xaymayaraq, 20 il davam etmiş bu hərəkat bütün xilafəti ərzəyə salmış, Şərqdə ərəb hökmranlığına ağır zərbə turmuşdu. Babəkin rəhbərliyi altında xalq azadlıq hərəkatı Azərbaycan tarixinin parlaq səhifələrindən birini təşkil edir. Babək hərəkatı dövründə xilafətin təqribən 500 min əsgəri

məhv edilmişdi. Xilafətin əsasını sarsıdan və onun dağılmışını xeyli sürətləndirən Bahək hərəkatı qonşu xalqların azadlıq müharibəsini xeyli asanlaşdırıldı. Xürrəmilərin və Babəkin e'damı Azərbaycanda, eləcə də xilafətin digər vilayətlərində ərəblərə qarşı mübarizəni dayandırmadı.

838-839-cu illərdə Təhəristanda Məzyarın başçılığı ilə üşyan başlandı. Üşyançılar xürrəmilərin şuarları ilə çıxış edirdilər. Babək hərəkatının məğlubiyyətindən sonra Aranda Əbu Musanın başçılığı ilə xilafət əleyhinə yeni üşyanlar başverdi. Beləliklə, amansızcasına yatırılmasına baxmayaraq Babək hərəkatının əks-sədasi əsrlərlə davam etmişdi.

Xürrəmilər hərəkatının zəif cəhətləri də var idi. Hərəkatının zəif cəhəti ondan ibarətdir ki, ərəb zülmünə son qoymaq xatirinə xürrəmilər özlərinin ilk şuarlarının ziddinə olaraq, iri erməni feodalları ilə ittifaq bağlayırdılar. Bu əyanları isə Babəklə ittifaqdan öz mənafeləri üçün istifadə edərək xəlifənin mə'murlarını qovur və öz torpaqlarını yeni sahələr hesabına genişləndirirdilər. Üşyanın qələbəsindən qorxaraq onlar hərəkata xəyanət etdilər. Əlverişli şərtlərlə xilafətə tərəf keçdilər. Müvəqqəti müttəfiqlərin - yerli feodalların xəyanəti xürrəmiləri zəiflətdi və ərəbələrə xalqın azadlıq hərəkatı əleyhinə mübarizədə dönüş yaratmağa kömək etdi.

Bu dövrədə Aranda yaşayan ərəb feodalları arası müharibələrindən və xürrəmilərin müvəffəqiyyətlərindən istifadə edərək Xilafətdən uzaqlaşmağa meyl göstərirdilər. Bir tərəfdən xürrəmilərin müvəffəqiyyətləri, digər tərəfdən daxili çəkişmələr Abbasilərin hakimiyyəti üçün böyük təhlükə olmuşdu. Cəzirə əyalətində, Suriya və Misirdəki üşyanlar, Bizansla aparılan müharibələr çoxlu xərac və qoşun tələb etdirdi. Xəlifə Mə'mun bu üşyanları yatırırsa da, xürrəmilərlə bacara bilmirdi.

VIII FƏSİL

AZƏRBAYCANIN RUSİYA İLƏ İRAN ARASINDA PARÇALANIB BÖLÜŞDÜRÜLMƏSİ (1801-1920)

1. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi
2. Azərbaycanın parçalanıb Rusiya ilə İran arasında bölüşdürülməsi
3. Ermənilörin Yaxın Şərqi ölkələrindən köçürürlüb Şimali Azərbaycan ərazilərində yerləşdirilməsi, etnik ədavət və genosid siyaseti

I. Şimalı Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işgal edilməsi

Hələ bu vaxta qədər tarixdə elə bir ərazi olmamışdır ki, o, Azərbaycan kimi işgal edildikdən sonra parçalanıb 5 hissəyə bölüşdürülmüş olsun. Beynəlxalq ictimaiyyət isə ona belə laqeyd münasibət bəsləsin; Azərbaycan məhz belə ərazidir. Düzdür, ikinci dünya müharibəsindən sonra bir neçə ölkə parçalanıb iki hissəyə bölüşdürülmüşdür. Məsələn, Çin, Almaniya, Vyetnam, Koreya, Yəmən və ilaxır. Lakin, birincisi, onların hər biri 5 yerdə deyil, 2 yerə bölüşdürülmüşdülər. İkincisi, indi onların çoxu artıq birləşdirilmişdir. Məsələn, Almaniya, Vyetnam və Yəmən birləşdirilmişdir. Çin və Koreyanın birləşdirilməsi uğrunda isə hərəkat başlanılmışdır. Dünya birliyi isə hərəkata rəğbətlə yanaşır. Yəni ümid var ki, yaxın gələcəkdə həmin ərazilər də birləşsinlər. Təəssüf ki, həmin sözləri Azərbaycan haqqında demək olmur.

Yuxarıda adlarını qeyd etdiyimiz ölkələrlə Azərbaycanın parçalanıb bölüşdürülməsinin bir fərqini qeyd etdik. Başqa bir fərq isə ondan ibarətdir ki, parçalanıb bölüşdürüldükdən sonra onların heç birinə kənardan əlavə etnos köçürülüb yerləşdirilməmişdir. Lakin Azərbaycan işgal edildikdən və parçalanıb bölüşdürüldükdən sonra Yaxın Şərqi ölkələrində, xüsusilə İran və Türkiyədə yaşayan bütün ermənilər Rusiya tərəfindən köçürülüh Şimalı Azərbaycan ərazilərində yerləşdirildilər. Bununla da etnik ədavətin və soyqırımlarının mərkəzi Azərbaycan ərazisinə, orada yaşayan türklərlə ermənilər arasına keçirildi.

Odunçu paşıd kötüklerini balta ilə böülüb parçalaya bilmədikdə paslı metal pazdan istifadə etdiyi kimi, Rusiya da Anadolu türkləri ilə Azərbaycan türklərini parçalayıb bölmək məqsədi ilə erməniləri həmin "paslı paz" kimi onları arasında çalıb, orada yerləşdirdi. Cörəyi dizinin üstündə olan ermənilər isə iki əsrdir ki, bu şərəfsiz vəzifəni ləyaqətlə yerinə yetirirlər. Beləliklə ermənilər ruslar tərəfindən türklər arasında çalınmış "paslı metal paz"dırlar.

Azərbaycanın işgal edilməsi və parçalanıb bölüşdürülməsi son iki əsr ərzində mərhələlərlə baş vermişdir. İndi

Azərbaycanın birləşdirilməsinə bizim gücümüz çatmasa da, gəlin heç olmazsa onun parçalanıb bölüşdürülməsinin tarixini öyrənək və bizdən sonrakı nəsillərə çatdırıq ki, onlar da onun birləşdirilməsi ilə məşğul olsunlar.

1801-ci ildə Şərqi Gürcüstanın zəbt edilməsi ilə Rusiya imperiyası Azərbaycanın da işgalına başladı. Yuxarıda qeyd etdiyimiz mə'lum səbəblərə görə hələ 1736-ci ildə Nadir şah Borçalı, Qazax və Şəmisəddil sultanlıqlarını Azərbaycan-dan alıb Gürcüstanın tabeliyinə vermişdi. Beləliklə, Şərqi Gürcüstanla birlikdə Azərbaycan sultanlıqları da işgal edildilər.

Bundan sonra rus çarı ayrı-ayrı xanları müxtəlif yollarla öz tərəfinə çəkib işğalı davam etdirmək fikrində idi. Lakin Azərbaycan xanlarının demək olar ki, heç biri Rusyanın hakimiyyəti altına keçmək istəmirdi. Belə olduqda Rusiya işğalı silah yolu ilə davam etdirdi. Onun növbəti hədəfi böyük hərbi-strateji əhəmiyyətə malik olan Car-Balakən camaathığı¹ oldu. Car-Balakən, Kətəx, Tala, Cənək kəndləri Car-Balakən camaathığında birləşmişdilər. 1803-cü ilin yazında rus qoşunları Alazan çayı keçidində və Balakən yaxınlığında Car-Balakən müdafiəçilərini möglubiyyətə uğradıb Balakəni işgal etdilər. Balakənin başına götürilmiş fəlakəti eşidən Car camaati isə müqavimətsiz ruslara təslim oldu. Ağır möglubiyyətdən sonra Car-Balakən camaati öz nümayəndələrini Tiflisə göndərib Rusyanın hakimiyyəti altına keçmək haqqında müqavilə imzaladılar. Bu müqaviləyə görə onlar hər il çar xəzinəsinə 220 pud ipək verməli və rus qoşunlarının orada yerləşdirilməsinə şərait yaratmalı idilər. Rusiya isə öz növbəsində Car-Balakənin daxili işlərinə qarışmamalı idi. Lakin çox keçmədi ki, Car camaati öz azadlığı uğrunda ayağa qalxdı. 1804-cü ilin əvvəlində Zaqatalaya doğru hərəkət edən rus qoşunları ilə əlbəyaxa olan Car camaati onları məğlub etdi, ordu generalını isə öldürdü. Lakin köməyə gələn əlavə rus qoşunları Car-Balakənə divan tutub onu yenidən işgal etdilər.

Rus generalı Sisianov Car-Balakəndən sonra Gəncə xanlığını işgal etməyi qərara aldı. Ziyadoğlular nəslindən

¹ Camaathıq - ata xətti ilə qohum nəsillərdən olan şəxslərin ittifaqı deməkdir.

olan Gəncə xanı Cavad xan bu zaman Qazax, Şəmkir, Şəmsəddil və digər əraziləri yenidən Gəncə xanlığına daxil etmişdi. Qarabağla münasibətləri sahmana salmışdı. Sədaqət rəmzi olaraq Cavad xan qızının birini və oğlunu İbrahimxəlil xanın yanına göndərmişdi. Lakin Gürcüstanın Rusiya dövlətinin himayəsinə keçməsi ilə əlaqədar Şəmsəddilə görə Çar Georgi ilə Cavad xan arasında ixtilaf yenidən başlandı.

Belə bir şəraitdə 1803-cü ilin dekabrında rus generalı Sisianov təslim olmaq haqqında Cavad xana ultimatum göndərdi. Məgrur Cavadxan isə yubanmadan ona belə cavab verdi: "Nə hədlə belə danışırsan, mən ki, sənə tabe deyiləm". "Elə bu gün cavab ver"- bu nə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər. Həddini bil. Məktubu haçan istəsəm onda da yollaram. Bu bir. O ki, qaldı şəhərin təhvil verilməsinə, xam xəyalından əl çək. Gəncəyə yalnız meyidlərin üstündən keçə bilərsən. Bildin? Mən ölündən sonra. Özgə cürə yox".

1804-cü il yanvarın 3-də sübh çəngi Gəncə qalasına hər tərəfdən od yağıdırıldı. Gəncəlilər cəsarətlə müqavimət göstərir, rus qoşunlarının üstünə dolu kimi güllo, daş və ox yağıdırıldılar. Döyüş zamanı Cavad xanın döyüşçülərindən 250 nəfər həlak oldu, 500 nəfər isə əsir alındı. Bu qanlı döyüşdə Cavad xan və oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak oldular. Şəhər isə çar qoşunları tərəfindən işgal edilib inzibati dairəyə çevrildi. Çar I Aleksandrın arvadının şərəfinə Gəncəyə "Yelizavetpol" adı verildi. İş o yerdə çatmışdı ki, o zaman Gəncə adını çəkənlər bir manat həcmində cərimə edilirdilər. Cavad xan isə necə demişdiə elə də oldu. Yəni rus ordusu yalnız onun meyidi üstündən Gəncəyə daxil oldu. Mərdliyinə görə Cavad xan iki əsrdir ki, Azərbaycan xalqı tərəfindən hörmət və ehtiramla yad edilir. Onun qəbri üstündən tər çıçəklər əskik olmur. Atalar demiş: "Mərd ölärləri qalar, bəs namərdin nəyi qalar?" Cavad xan mərd adam idi. Ötsə də adı qalıbdır.

Gəncənin tutulması Azərbaycanın içərilərinə doğru rus qoşununun irəliləməsini asanlaşdırıldı. Gəncə xanlığından asılı olan Samux işgal edildikdən sonra onun hökmdarı Şirin bəy də Rusyanın hakimiyyəti altına keçdi və hər il Rusiyaya min çervon xərac verməyi öhdəsinə götürdü.

1805-ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov Qarabağ xanı İbrahimxəlil xandan öz xarici siyasetində kimə arxalandığı haqqında sorğu-sual etdi. İbrahimxəlil xan isə Rusyanı seçdi. 1805-ci il mayın 14-də Gəncə yaxınlığındaki Kürəkçay sahilində Sisianovla İbrahimxəlil xan arasında andlı müqavilə imzalandı. Müqaviləyə görə Qarabağ xanı Rusiya çarının vassalı olur, xarici dövlətlərlə müstəqil münasibətlər saxlamaq hüququndan Rusyanın xeyrinə imtina edir. Hər il çar xəzinəsinə 8 min çervon bac verməyi öhdəsinə götürür. Şuşa qalasında və xanlığın digər ərazilərində rus qoşunlarının yerləşdirilməsinə şərait yaratmalı idi. Xan öz nəvəsini baş komandanın yanında girov saxlamaq üçün Tiflisə göndərməli idi. Bütün bunların əvəzində İbrahimxəlil xana general-leytenant, oğlanları Məhəmmədhəsən və Mehdiqulu ağaya isə general-major rütbəsi verildi. Müqaviləyə görə məhkəmə işləri və vergi toplamaq xanın ixtiyarında qalırıldı. Bunlardan başqa, çar hökuməti xanın və onun qanuni varislərinin xanlığı idarə etmək hüquqlarına heç vaxt toxunmayacağını öhdəsinə götürdü. Azərbaycan tarixinə Kürəkçay müqaviləsi kimi daxil olmuş bu təslimçilik müqaviləsinin şərtləri bundan ibarət idi.

Güman etmək olardı ki, bu təslimçilikdən sonra Rusiya çarının yanında İbrahimxəlil xanın çox böyük hörməti olacaqdır. Lakin olmadı. 1806-ci ildə Abbas Mirzənin başçılığı ilə İran ordusunun Qarabağa hücumundan ehtiyat edərək rus qərargahına pənah aparan İbrahimxəlil xan, arvadı və bütün ailə üzvləri ilə birlikdə rus zabiti mayor Lisaneviç tərəfindən vəhşicəsinə qətlə yetirildilər. Təslimçilik müqaviləsinin yekunu şərəfsiz ölüm oldu. Kaş İbrahimxəlil xan da Cavad xan kimi döyüş meydanında şərəflə ölüydi, qədirbilən xalqımız onun qəbri üstünə də tər çıçəklər qoyayıdı. Təəssüf ki, belə olmadı.

İbrahimxəlil xanın daha bir zəif yeri var idi. Qaynatası Cümşüd Məlik idi. Tez-tez xan sarayına gələn bu namərdən, xanın, onun arvadının və uşaqlarının qətlində az rol oynamamışdı. Çünkü, Məlik xanlıqdan rus qarnizonuna xəbər aparmışdı ki, guya xan "farslara satılıb". Onun bu

fitvəsi və fitnə-fəsadı isə öz mənfur rolunu oynadı. Ümumiyyətlə tarixdə ruslara bel bağlayanların hamisini taleyi belə olmuşdur.

İbrahimxəlil xanın faciəsi istə'dadlı şairimiz Zəlimxan Yaqubun nəzər-diqqətindən kənarda qalmamış, onun "Vətən yarpaqları" adlı poemasında bu faciə nəzmə çökilmişdir.

*İbrahim xan bir qız aldı, erməni qızı,
Elə bildi yetişəcək qəhrəmanlığı.
Bu əməli özü üçün şərəf sayanda
Bilmədi ki, zərbə vurdú böyük xanlığa!*

*Qız atası Cümşüd Məlik əl-ayaq açdı,
Bu qohumluq ondan ötrü yağlı aş oldu.
Gecə-gündüz qılığına girdi xanlığın,
Satqınlıqda görünənməmiş bir oğraş oldu.*

*"O, farsların sədaqətli dostudur"-deyib
Bir gecədə İbrahimini satdı ruslara.
Bir xanlığın sarayını uçurmaq üçün
Bir xəbər də bəs elədi o dəyyuslara.*

*Ermənilər at oynatdı belədən-belə,
Xəyanətin küləkləri əsdikcə əsdi.
Rus əsgəri cəllad oldu İbrahim xana,
Özünü də bir saatda başını kəsdi.*

Beləliklə, İbrahim xanın faciəsində də erməni xəyanəti onun "erməni qaynatasının" xəyanəti mühüm rol oynadı. Xanlığın taleyi məsələsinə goldikdə qeyd etmək lazımdı ki, müqaviləyə görə xan hakimiyyətinin varisiyi Rusiya imperatoru tərəfindən qorunub saxlanmalı idi. Lakin 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi.

İbrahimxəlil xandan bir həftə sonra, onun qaynı Şəkxi xanı Səlim xan da Kürəkçay müqaviləsinə qoşulmuşdu. 1805-ci il mayın 21-də Səlim xan Sisianovun iqamətgahını gəlib Rusyanın hakimiyyəti altına keçmək haqqında Kürəkçay müqaviləsini imzalamışdı. Müqavilənin şərtləri Qarabağla bağlanan müqavilənin eyni idi. Lakin 1806-ci ildə

Səlim xanın bacısı, əri və bütün ailəsi öldürüldükdən sonra o, Rusiya hakimiyyətindən imtina edib, Şəkidəki rus qarnizonunu Gəncəyə qovdu. Bu hadisədən sonra İran şahzadəsi Abbas Mirzə Şəkiyə kömək məqsədi ilə 300 sərbaz, Səlim xana isə 30 min çervon pul göndərdi. 1806-cı il oktyabrın 22-də Şəki yaxınlığında baş vermiş döyüşdə Səlim xan basıldı və ailəsi ilə birlikdə öz xanlığının ərazisində olan Göldək kəndinə qaçıdı. Nəslisi isə xan olmaq hüququndan məhrum edildi. Hər şeyin əldən çıxdığını görən Səlim xan Abbas Mirzənin düşərgəsinə pənah apardı. Çar hökuməti isə İran şahından üz döndərib Rusiyaya keçən Cəfərqulu xanı Şəkiyə hakim tə'yin etdi. Şəkililər Cəfərqulu xana tabe olmayacaqlarını bildirmişdilər. 1807-ci ilin axırında Cəfərqulu xana qarşı müvəffəqiyyətsiz sui-qəsddən sonra çar hökuməti əhalini qorxutmaq üçün Şəkiyə əlavə batalyon göndərdi. Silah gücünə Şəki xanlığı işğal edildi, 1819-cu ildə isə xanlıq ləğv edildi. Mənfur Kürəkçay müqaviləsi iki böyük xanlığı Azərbaycandan qoparıb aldı və onun qanuni xanlarının başına fəlakət gətirdi. Kürəkçay müqaviləsi indi də Azərbaycana mane olur. Məsələn, bu yaxınlarda Rusiya dumasının bəzi üzvləri qarışdaşaraq Kürəkçay müqaviləsinə istinadən Qarabağı rus ərazisi kimi qələmə verirdilər. Müqavilə dərc edildikdən sonra onlar səslərini kəsdilər.

Qarabağ və Şəki xanlıqlarından sonra general Sisianovun qoşunları Şamaxı, Bakı və Quba xanlıqlarını tezliklə işğal etmək fikrinə düşdü. Hələ 1804-cü ildə və 1805-ci ilin yazında Şirvanın Rusyanın hakimiyyəti altına keçməsi hüquqında Sisianovla Şamaxı xanı Mustafa xan arasında danışıqlar olmuşdu. Sisianov Mustafa xandan Qarabağ və Şəki xanlıqlarının qəbul etdikləri şərtləri cyni ilə qəbul etməyi tələb etmişdi. Lakin Mustafa xan gəlirinin bir hissəsinin Rusiya xəzinəsinə verilməsi tələbindən əl çəkməyi, Şəki torpaqlarının Şirvana qatılmasında ona kömək etməyi Sisianovdan tələb edirdi. Mustafa xan həmçinin xərac verməkdən boyun qaçırmıqla bərabər, ona maaş tə'yin edilməsini tələb edirdi. Lakin xanın bu tələbləri çar hökumətini tə'min etmədi. Ona görə də, 1805-ci ilin noyabrında Sisianovun işgalçi ordusu Şamaxı üzərinə hərəkət

etdi. Mustafa xan Sisianovun şərtlərini qəbul etməyə məcbur oldu və Şamaxı xanlığı da işğal edildi. Bağlanmış müqaviləyə görə Şamaxı xanı başqa dövlətlərlə əlaqələrini kəsməli, öz gəlirindən Rusiya xəzinəsinə 8 min çervon ayırmalı, Kür çayı mənsəbində ruslar üçün istchкам tikilməsinə şərait yaratmalı, rus qoşununu ərzaqla tə'min etməli və yolların təhlükəsizliyinə tə'minat yaratmalı idi. Beləliklə, 1805-ci il dekabrın 25-də Şirvan xanlığı Rusiya tərəfindən işğal edildi.

Sisianov Şirvan xanlığını tutduqdan sonra Bakıya doğru hərəkət etdi. 1806-ci ilin yanварında Bakıya yaxınlaşdı və Rusyanın hakimiyəti altına keçmək haqqında müqavilə layihəsini Hüseynqulu xana göndərdi. Hüseynqulu xan Sisianovun şərtlərini qəbul etdiyi, lakin Bakı qalası darvazalarının açarlarını ona vermək və "bir neçə məxfi söz demək istədiyini" bildirdi. Söhbətin səmimi qurttaracağını güman edən Sisianov ordunu kənarda saxlayıb podpolkovnik Eristavinin müşayiəti ilə xanın görüşünə getdi. 1806-ci il fevralın 8-də qoşa qala darvazası qarşısında açarları təhvıl verərkən Hüseynqulu xanın emisi oğlu İbrahim bəy güllə ilə Sisianovu vurub öldürdü, gecə isə başını kəsib Təbrizə Abbas Mirzəyə apardı. Bu xidməti müqabilində şah ona "xan" titulu verdi və İran qoşun dəstəsinin komandanı tə'yin etdi. "Su sənəyi suda sindiği kimi" minlərlə nahaq qan axıtmış işgalçi generalın taleyi belə qurtardı. Gəncəlilərdən sonra bakılılar belə bir mərdlik göstərdilər. Bütün bunlara baxmayaraq 1806-ci il oktyabrın 3-də Bakı da işğal edildi.

1806-ci il iyunun 22-də Dərbənd işğal edildi. Rusiyaya rəğbəti olan Əlipənah bəyə mayor rütbəsi verilib şəhərin idarəsi ona tapşırıldı. Bundan bir az sonra Quba xanlığı da döyüssüz təslim oldu. Şeyxəli xan isə dağlara qaçmışdı. Talış xanlığının da işgal edilməsinə baxmayaraq, çox kecmədi ki, həmin ərazi İran qoşunları tərəfindən işğal edildi.

Beləliklə, 1801-1806-ci illərdə Azərbaycanın şimal əraziləri, yəni Borçalı, Qazax, Şəmsəddil və Şəmkir sultanlıqları, Car-Balakən camaatlığı, Gəncə, Qarabağ, Şəki, Şirvan, Bakı, Dərbənd, Quba və Talış xanlıqları Rusiya tərəfindən amansızlıqla işğal edildi.

Azərbaycanın şimalı ərazilərinin bəzə nisbətən "asaniqliyə" işgal edilməsinin əsas səbəbi o idi ki, o, feodal dağınıqlığına, feodal pərakəndəliyinə məruz qalmış, ayrı-ayrı xanlıqlara parçalanmışdı. Xanlıqların hər biri isə bütün atributlara malik müstəqil dövlətlər idi. Lakin onların arasında əlaqə, münasibət çox zəif idi. Bir-birinin ərazisinə göz tikən xanlar da var idi. Məsələn, Şirvan xanı Mustafa xan Şəki xanlığını öz ərazisinə qatmaq istəyirdi. Bəzə xanlar Rusiyaya, digərləri İrana rəğbat bəsləyirdilər. Ümumi milli mənafə deyil, "mənəm-mənəmlək" əsas prinsipə çevrilmişdi. Rusiya bilirdi ki, həcum etdikdə onlar birləşməyəcəklər, bir-birlərinə kömək etməyəcəklər. Elə belə də oldu. Sisianov həcum edib onları təklədi və hər birini ayrılıqda əzdi. Burada rus ordusunun xan ordularına nisbətən çox olması və hərbi texnika cəhətdən üstün olması da öz rolunu oynadı. Mə'lum olduğu kimi, xanlıqların timsalında Azərbaycan dövlətçiliyi davam edirdi. Xanlıqlar ləğv edildikdən sonra isə dövlətçiliyimizə də son qoyuldu. Bu tayfabazlıq dövründən bizi başqa ağır bir miras da qalmışdır, "mənə gəncəli, şəkili, şamaxılı deyərlər" kimi psixologiya xanlıqlar dövründən miras qalmışdır. Bu psixologiya bizim inkişafımıza indi də mane olur. Şimal xanlıqlarının işgali Azərbaycanın bir tam kimi parçalanıb bölüşdürülməsinə doğru aparırkı, elə belə də oldu.

2. Azərbaycanın parçalanıb Rusiya ilə Iran arasında bölüşdürülməsi

Rusların Şimali Azərbaycandakı hərbi-siyasi müvəffəqiyyətlərindən və İranın içərilərinə doğru irəliləməsindən qorxuya düşən ingilis məsləhətçiləri şahı sülh bağlamağa təhrik etdilər. Beləliklə, 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstən kəndində Rusiya ilə İran arasında sülh müqaviləsi imzalandı. Müqavilə 1804-1813-cü illər birinci rus-iran müharibəsinə son qoydu. Mənsur Gülüstən müqaviləsinin şərtlərinə görə Şəki, Şirvan, Bakı, Quba, Gəncə, Qarabağ və Talyş xanlıqları işgal edilmiş hesab edilir. Rusiya imperiyasının tərkibinə qatıldılar. İran Şərqi Gürcüstana, Borçalı, Qazax və Şəmsəddil sultanhıqlarına, həmçinin

Bağıştanın olan ieddiatlarından bir şekeitenin olduğunu. Lakin İrəvan və Naxçıvan xanlıqları hələlik İran şahının hakimiyyəti altında qalırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus idi. Bu maddə Rusiya-İran ticarəti üçün əlverişli şərait yaradır, rus tacirlərini daxili gömrük vergilərindən azad edirdi. Beləliklə, Gülüstan müqaviləsi Azərbaycanın parçalanıb çar Rusiyası ilə şah İrəni arasında bölüşdürülməsinin başlangıcı oldu.

Çox keçmədi ki, rus qoşunları İrəvan və Naxçıvan xanlıqlarını da işgal etdilər. 1827-ci ilin axırlarında isə buradan Azərbaycanın cənub torpaqlarına hücuma keçdilər. Tezliklə onlar Urmiya və Ərdəbili də tutdular. Vəziyyətin gərginləşdiyini hiss edən şah Rusiya ilə yenidən danışqlar aparmaq fikrinə düşdü. 1828-ci il fevralın 10-da Təbrizdən bir qədər cənubda yerləşən Türkmənçay kəndində Rusiya ilə müqavilə imzalandı. Türkmənçay danışqlarında rus yazılıcısı Qribəyedov və Azərbaycan maarifçisi Bakıxanov da iştirak edirdilər. Müqaviləyə görə çar Rusiyasının qoşunları Azərbaycanın cənub torpaqlarından çıxarıldı. Təzəcə işgal edilmiş İrəvan və Naxçıvan xanlıqları isə Rusyanın tərkibinə qatıldı. Bu müqavilə ilə şah Gəncə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd və Talış xanlıqlarının Rusyanın tərkibinə qatıldığını təsdiq etdi. Gülüstan müqaviləsi ilə rus tacirlərinə verilmiş imtiyazlar və Xəzər dənizində yalnız rus hərbi donanmasının saxlanması hüququ da Türkmənçay müqaviləsində bir daha təsdiq edildi. Bunlar az imiş kimİran Rusiyaya 20 milyon manat təzminat verməli və o ödənilənə qədər Azərbaycanın işgal edilmiş cənub əraziləri Rusyanın əsarətində qalmalı idi. Müqavilədə əhalinin İrəndən Qafqaza və Qafqazdan İrana sərbəst keçməsinə icazə verilirdi. Bize bənd, örtülü şəkildə, ermənilər üçün nəzərdə tutulmuşdu. Ona görə ki, öz doğulduğu torpağına bağlı olan müsəlmanların yerdəyişməsi nadir hal və hadisədir. Ermənilər haqqında isə həmin sözləri demək olmaz.

Azərbaycanın şimal xanlıqlarının Rusiya tərəfindən işgal edilməsi ilə əlaqədar olaraq Araz çayı sərhəd olmaqla vahid Azərbaycan parçalanıb iki hissəyə bölüşdürülmüş oldu.

Azərbaycanın Şimalı hissəsi işgal edildi. Rusiya imperiyasının tərkibinə qatıldı, cənub hissəsi isə İran imperiyasının tərkibində qaldı. Beləliklə, "Şimali Azərbaycan" və "Cənubi Azərbaycan" anlayışları yarandı. Ərazi ilə bərabər onun üstündə yaşayan eyni bir millət də parçalanıb iki hissəyə bölünmüş oldu. Onun çoxu cənubda, azı isə şimalda qaldı. Amansız təzyiqlərə baxmayaraq, hər iki tərəf öz dilini, dinini, xarakter və xüsusiyyətlərini qoruyub saxlayır. Lakin Azərbaycan o vaxtdan dövlət müstəqilliyini itirmişdir. Türkmənçay müqaviləsinin Azərbaycan xalqına vurdugu on böyük zərbələrdən biri budur. Türkmənçay müqaviləsi ilə Azərbaycanın iki hissəyə parçalanıb bölüşdürülməsi rəsmi loşdırıldı. İran imperiyası daxilində Cənubi Azərbaycanın özü də parçalanıb "Şərqi Azərbaycan" və "Qərbi Azərbaycan" vilayətlərinə bölündü. "Azərbaycan" sözünü silib götürmək üçün indi də Azərbaycanı Təbriz, Ərdəbil və digər "Ostan"lara parçalayıb bölüblər. 30 milyonluq əhali öz doğma dilinə həsrət qalıb. İran əhalisinin çoxluğununu təşkil edən azərbaycanlıların dili beynəlxalq mə'yarlara görə dövlət dili olacağı halda, onlar öz dillərində danışa bilmirlər. İran mollaları heç utanmadan indi iddia edirlər ki, Şimali Azərbaycan da İran ərazisidir. Bünün üçün onlara alçaldıcı, təhqiqredici və rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrini xatırlatmaq kifayətdir.

Şimali Azərbaycana gəldikdə qeyd etmək lazımdır ki, Rusiya tərəfindən işgal edildikdən sonra o da ayrılıqda bir neçə dəfə parçalanıb bölüşdürülmüşdür. Bu bölüşdurmə humanizm, xeyirxahlıq kimi özümüz tərəfindən başlamış, sovet imperiyası tərəfindən isə amansızlıq və qəddarlıqla davam etdirilmişdir. Məsələn, 1918-ci ilin mayında Tiflisdə müstəqil Azərbaycan, Gürcüstan və Ermənistən respublikaları e'lan edildikdən sonra, Azərbaycanın və Gürcüstanın öz dövlətlərini qurmaq üçün əraziləri var idi. Lakin ermənilərin yox idi. Bunu nəzərə alan Azərbaycan hökuməti humanizm və insanşövərlik naminə İrəvanı onlara güzəştə getdi. Bununla Şimali Azərbaycan ərazisi parçalanmış oldu. Bu parçalanma Azərbaycan ərazisində ilk erməni dövlətinin yaradılması ilə nəticələndi. Təəssüs kि, bu, ermənilər üçün

Sovet imperiyasının mövcud olduğu 70 il ərzində belə güzəştlər və parçalanmalar daha çox oldu.

1920-1923-cü illərdə Sovet hökuməti qədim və əzəli Azərbaycan əraziləri Zəngəzuru, Göyçəni, Dərələyəzi və Dilicanı Azərbaycandan alıb "Ermənistan"a verdi. Bununla Şimali Azərbaycan ərazisi üzdəniraq "Ermənistan" dövləti xatırınə ikinci dəfə parçalanıb bölüşdürülmüş oldu. 1988-1994-cü illərdə isə Ermənistanın Azərbaycana etdiyi təcavüzə Rusyanın yaxından yardım və köməyi ilə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıł, Qubadlı, Zəngilan rayonlarını və Qazax rayonunun bir sıra kəndlərini işgal etməklə Şimali Azərbaycan üçüncü dəfə parçalayıb bölüşdürülmüşdür.

Bələliklə, Cənubi Azərbaycan İran imperiyası daxilində parçalanırsa, Şimali Azərbaycan Rusyanın köməyi və yardımı ilə Azərbaycan ərazisində yaradılmış Ermənistan dövləti ilə Rusiya arasında parçalanıb bölüşdürülmüşdür. Şimali Azərbaycan ərazisinin ilk dəfə parçalanması nəticəsində 10 min kvadrat kilometr ərazidə qurulmuş erməni dövlətinin səhəsi, ikinci parçalanma nəticəsində 30 min kvadrat kilometr, üçüncü parçalanma nəticəsində isə 46 min kvadrat kilometrə çatdırılmışdır. Şimali Azərbaycanın Rusiya ilə "Ermənistan" arasında ayrılıqda parçalanıb bölüşdürülməsinin qısa tarixi belədir.

3. Ermənilərin Yaxın Şərq ölkələrindən köçürüülib Şimali Azərbaycan ərazilərində yerləşdirilməsi, etnik ədavət və genosid siyasəti

İki əsrdir ki, Azərbaycan türkləri Azərbaycanda yaşayan digər müsəlmanlarla birlikdə erməni genosid siyasətinin və cinayətinin qurbanı olurlar. Buna görə də, təsadüfi deyildir ki, ermənilərlə azərbaycanlılar arasında etnik ədavətdən yaranmış bu siyasət və cinayətə xalq arasında "erməni-müsəlman davası" deyilir. Çünkü, bu amansız siyasət və cinayətin qurbanı təkcə Azərbaycan türkləri deyil, Azərbaycanda yaşayan bütün müsəlmanlar olmuşdur. Bələliklə, faktlara

keçək. Bu gün Azərbaycan torpaqlarına qəsd edilən erməni iş qüvvələri "dənizdən-dənizə böyük Ermənistən" xülyası naminə iki əsrə yaxındır ki, Qafqaz türklərinə qarşı açıq və gizli soyqırımı siyaseti həyata keçirirlər. Qafqazın Rusiya imperiyası tərəfindən işğalından və xüsusişlə Bakı, Dərbənd, Quba, Şəki, Şirvan, Lənkəran, Gəncə, Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının ləgvindən sonra əzəli Azərbaycan torpaqlarında ardıcıl olaraq ermənilərin kütləvi yerləşdirilməsi və azərbaycanlıların əlliklə qovulması başlandı. Bu məqsədlə erməni vilayəti deyilən xüsusi inzibati bölgə yaradıldı, sonra o, İrəvan quberniyasına çevrildi. Daha sonra Şimali Azərbaycan beş quberniya arasında parçalanaraq əyalət müstəmləkələri çörçivəsində amansız erməni və imperiya zülmü altına düşdü. Yalnız 1813-1828-ci illərdə İrəvan quberniyasından azərbaycanlıların böyük bir hissəsi qovulub, onların yerinə 40 min erməni köçürüldü.

Tarixi faktlar göstərir ki, 1828-1829-cu illərdə indiki Ermənistən adlandırılaraq torpaqlara Yaxın Şərqi ölkələrindən 130 min, sonrakı dövrlərdə isə 600 min erməni köçürüldü. Bu yolla diyarın əhalisi 1831-ci ildəki 161,7 min nəfərdən - 1914-cü ildə 1 milyon 14 min nəfərə çatdırıldı. Eyni zamanda həmin ərazidən üst-üstə götürüldükdə 1,5 milyon azərbaycanlı qovuldu. Bu yolla azərbaycanlılarla ermənilər arasında etnik ədavət yaradıldı ki, o da sonralar soyqırıma çevrildi.

1905-1907 və 1914-1920-ci illərdə ermənilər tərəfindən qanlı toqquşmalar və qırğınlardan törədildi, təxminən yarım milyon insan açıq erməni terrorunun qurbanı oldu. Bütün bunlar çar və sovet hökumətinin həyata keçirdikləri anti azərbaycan və ermənipərəst siyasetinin acı nəticəsi idi.

Daşnakların avanturist "təmizləmə" (türksüzləşdirmə) siyaseti nəticəsində 1918-ci ildə Ermənistanda yaşayan 575 min azərbaycanlıdan 1920-ci ildə cəmi 11 minədək adam qalmışdı, onların 98 faizi qırılmış və qovulmuşdu. Lakin sonrakı illərdə azərbaycanlıların qismən geri qayıtmamasına və 1979-cu ildə 161 min nəfərə çatmasına baxmayaraq, bu etnos heç vaxt bərpa ola bilməmiş və əvvəlki sayına nisbətən 3,5 dəfə azalmışdır. Bunun əksinə olaraq, Azərbaycanda

gəlmiş ermənilər dənə çox məskunlaşdırıq, 1922-ci ildəki 240 mindən 1970-ci ildə 483,5 min nəfərədək, yəni 2 dəfədən çox artmışdır.

1918-1920-ci illərdə bütün Ermənistanda azərbaycanlıların başına müsibətlər açılmış, günahsız adamlar, qadın və uşaqlar ağlaşımaz işgəncələrlə qotlö yetirilmişdir. Erməni, gürçü, azərbaycanlı və türk matbuatının e'tirafına görə, İqdır və Eçmiədzin qəzalarında 60 kənd və onların bütün kişiləri, Göyçə mahalında 22 kənd və 60 min adam, Yeni Bəyaziddə 84 kənd və 15 min ev, İrəvan qəzasında bütün kəndlər, Eçmiədzin və Sürməli qəzalarında 96 kənd və qəsəbə, Zəngəzur qəzasında 115 kənd və 10 minə yaxın adam, o cümlədən 4472 qadın və uşaq məhv edilmişdir. 1919-cu ildə İrəvan quberniyası müsəlmanlarının amerikalılara müraciətin-də deyilir ki, 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 min kişi öldürülmüşdür. Həmin illərdə Qarabağın dağlıq və dağətəyi hissəsində 150-yə yaxın müsəlman kəndi xarabaliğa çevrilmiş, bütün əhalisi qarət edilmiş, bir hissəsi qırılmış, qalanı isə silahla qovulmuşdur.

1918-ci ildə daşnaklar Bakı, Şamaxı, Quba və başqa yerlərdə on minlərlə dinc adamı qotlö yetirmişlər. Təkcə Bakı şəhərinin Dağıstü parkında 18 min nəfər soyqırım qurbanı dəfn edilmişdir. 1920-ci ilin mayında ermənilərin bilavasitə köməyi ilə təcavüzkar XI rus ordusu Gəncədə 12 mindən çox azərbaycanlı qırmışdır.

Təhqiqatlar göstərir ki, yalnız XX əsrin birinci rübündə cənubi Qafqazda ermənilər tərəfindən baş vermiş iki qırğında öldürülən, yaralanan, zorla qovulan, erməni terrorundan maddi zərər çəkən Azərbaycan türklərinin və kürdlərin sayı 2 milyona yaxın olmuşdur. Dinc Azərbaycan əhalisini 1907-ci ildə 100 minlik "zin vorlar" deyilən erməni ordusu, 1918-ci ildə Bakıdakı daşnak alayları, Qarabağda və Zəngəzurda erməni "Çetnik" və "Xmbabet" hərbi-terror dəstələri, 1920-ci ildə andronikçilərin bədnam "könlüllər korpusu" və daşnak hökumətinin 40 minlik silahlı qüvvələri qarət və tə'qib etmişlər.

1920-ci ildə milli qırğın ümumi sahəsi 30 min kvadrat kilometr olan əzəli Azərbaycan ərazisinin - Yeni Bəyazid

şəzəsinin Başarkeçər mahalının, İrəvan qəzasının Vədiəsər mahalının, Gəncə quberniyasının Zəngozur qəzasının və Dilicanın Ermənistana güzəştü ilə nəticələnmiş və bu şəhərkərlarda yeni torpaq iddiaları etməyə istəha yaratmışdır.

Güclü havadarları tərəfindən bir oşr bundan əvvəl nüşəlmən əhalisinə qarşı imperiya silahı kimi yaradılmış erməni terrorizmi heç bir sərhəd tanımır. Tək Azərbaycanda deyil, bir çox başqa ölkələrdə də yüzlərlə günahsız ömürlər qırılmış, mülki toyyarələr və vertolyotlar vurulmuş, sərnişin qatarları, avtobuslar, gəmilər partladılmış, müəssisə və evlər andırılmışdır.

1991-ci ildə Şimali Azərbaycan sovet imperiyasının əsarətindən xilas olsa da, Azərbaycan Respublikası özünün 1918-1920-ci illərdəki 114 min kvadrat kilometr ərazisinin əmi 70 min kvadrat kilometrinə nəzarət edir. Şimali Azərbaycan ərazisinin 46 min kvadrat kilometrindən çoxuna Ermənistən Respublikası nəzarət edir. 10 min kvadrat kilometrə qədər olan Borçalı mahalı Gürcüstanla Ermənistən arasında bölüşdürülmüşdür. Dərbənd isə hələ də Rusiyanın əsarəti altında inildəyir. Təəssüf ki, bütün bunları heç də hamı bilmir. İndi əsas vəzifə bu torpaqların hamisinin azərbaycanlılara məxsus olduğunu onlara başa salmaqdan barətdir. Bütün milləti, xüsusilə onun gənclərini özlərinə qaytarmaq, özlərini dərk etdirmək, öz kök və soylarını onlara başa salmaq vaxtı gəlib çatmışdır. Gənclər əilməlidirlər ki, "tarix təkrar edilir", "su gələn arxa bir də gəlir". Qədim oğuz torpaqlarının vahid bir dövlətdə yenidən birləşdiriləcəyi gün uzaqda deyildir.

IX FOSİL

ŞİMALİ AZƏRBAYCANDA KAPİTALİZMİN İNKİŞAFI VƏ MİLLƏTİN FORMALAŞMASI (XIX əsrin II yarısı-XX əsr)

- 1. Azərbaycanda kapitalizmin inkişafı**
- 2. Azərbaycan millətinin formalaşması**

1. Azərbaycanda kapitalizmin inkişafı

Kapitalizm dövrünün başlanması XVI əsrə aiddir. Belə ki, bu dövrdə burjuaziyanın siyasi və iqtisadi mövqeyinin möhkəmlənməsi Qərbi Avropanın bir sıra ölkələrində burjua inqilabları üçün şərait yaratdı. XVI əsrin sonunda Niderlandda burjua inqilabı onu XVII əsrədə kapitalist ölkəsinə çevirdi. XVII əsrədə İngiltərədə burjua inqilabı feodalizm quruluşunu tamamilə dağıdı. Kapitalizmin sürətli inkişafı nəticəsində İngiltərə sənaye cəhətdən ən çox inkişaf etmiş dövlətə, "dünya e'malatxanasına" çevrildi. Burjua inqilabları feodal istehsal münasibətlərinin kapitalist istehsal münasibətləri ilə əvəz olunması prosesini sürətləndirdi. Kapitalizm quruluşuna yol açdı.

Manufakturanın məydana gəlməsi ilə burjua cəmiyyətinin məhsuldar qüvvələrinin inkişafında irəliyə doğru böyük addım atıldı. Sənaye çevrilişi nəticəsində iri maşınılı sənayenin, fabrik istehsalının yaranması isə bu inkişafı sürətləndirdi. Maşınılı istehsal mərhələsinə keçid məhsuldar qüvvələrin inkişafına, yeni sahələrin yaranmasına və təsərrüfat dövriyyəsinə yeni ehtiyatların cəlb olunmasına, şəhər əhalisinin sürətlə artmasına və xarici iqtisadi əlaqələrin genişlənməsinə səbəb oldu.

Azərbaycanda kapitalist münasibətləri rüşeymlərinin təzahürü XIX əsrin I yarısında müşahidə olunur. Azərbaycan ələ XVIII əsrədə neft, xam ipək və ipək parçalarla dünya tranzit ticarətində iştirak edirdi. 1735-ci ildə Azərbaycanda 0 neft quyusu istismar olunurdusa, 1829-cu ildə onların sayı 82-yə, 1850-ci ildə isə 136-ya çatmışdı. Bunlardan da ələ 5500 ton neft çıxarıldı. XVIII əsrin sonunda mühüm ticarət mərkəzi olan Şamaxıda xeyli manufaktura var idi və şəhər əhalisinin müəyyən hissəsi bu sahədə çalışırdı. Eəssüsüf ki, Azərbaycanda kapitalist sənaye istehsalının ilkin mərhələsi, xüsusilə manufakturanın tarixi və iqtisadi təbiəti ələ çox az öyrənilmişdir. Ehtimal ki, o dövrdə yaranan adə kooperasiya tipli e'malə əməklər və manufakturalar feodal asılılığında olan kəndlilərin əməyinə əsaslanırırdı. Cənubi Azərbaycandan fərqli olaraq Şimali Azərbaycanda u və ya başqa miqyasda muzdlu əməkdən istifadə edən manufaktura tipli sənaye müəssisələri meydana gəldi.

Məsələn, Bakının neft, Naxçıvanın duz mədənlərində və Zəylik mədənində əsasən feudal asılılığında olan dövlət kəndlilərinin məcburi əməyi tətbiq edilirdi. Beləliklə, yalnız Rusiyaya məxsus olan bir hadisə, yəni sənayedə təhkimçilərin əməyindən istifadə edilməsi hadisəsi, Rusiya imperiyasının müstəmləkəsi olan Azərbaycanda da var idi.

İri sənaye istehsalının, yəni manufakturanın yaranması kapitalizmə doğru iri addım olsa da, çarizmin feodal münasibatlarını hər vəchlə saxlamağa çalışması bu obyektiv inkişafa ciddi maneplər törədirdi. Azərbaycanda yalnız muzdlu əməyə əsaslanan sırf kapitalist manufakturası gecə yaranmış və geniş yayılmışdı. XIX əsrin 50-60-cı illərində iri kapitalist istehsalını təmsil edən zavod və fabriklər yarandı. Məsələn, Gədəbəydə misəritmə zavodu, Şəkidən Alekseyev və Varonin qardaşlarının ipak fabriki, Bakıda isə ilk neft e'malı zavodu və sair. Mə'dən sənayesində kəndlilərin məcburi əməyinin tətbiqi ləğv olundu və sənaye müəssisələrində muzdlu əməyin tətbiqi genişləndi.

Neft sənayesində ciddi irəliləyiş baş verirdi. XIX əsrin 70-80-ci illərində Bakıda iri kapitalist sənayesi "boş yerdə" yaranmışdır. 70-ci illərin əvvəlində artıq neft quyularının sayı 415-ə, neft hasilatı isə 22 min tona çatmışdır.

XIX əsrin 70-90-cı illəri və sonrakı dövr Azərbaycanda kapitalist sənayesinin nisbatən intensiv inkişaf mərhələsi oldu. Bu dövrdə Bakı rayonunda kapitalist sənayesinin iş sahələri - neftçixarma, neft e'malı, mexaniki istehsal, gəmiçilik, yüngül və yeyinti sənayesi sahələri inkişaf edirdi.

Dünyada ilk dəfə Xəzərdə tankerlə neft daşınmasının başlanılmışdı. İlk tankeri Nobel 1878-ci ildə İsviçrədə inşa etdirmişdi. Kapitalist Hacı Əli Dadaşov isə 1882-83-cü illərdə yənə orada 5 tanker inşa etdirmişdi. Bakı Azərbaycanın və bütün Zaqqafqaziyənin iqtisadi həyatına tə'sir göstərirdi. 1883-cü ildə Zaqqafqaziya və 1900-cü ildə Vladiqafqaz dəmir yolları çəkildikdən sonra isə bu tə'sir daha da güclənmişdi.

Azərbaycanda mis və ipak sənayesi sür'ətlə inkişaf edirdi. XIX əsrin 60-80-ci illərində Qafqazda əridilən misin və bütün Zaqqayqaziyada istehsal olunan baramanın və ipəyi 2/3 hissəsi Azərbaycanın payına düşürdü. Rusiyada isə kapitalist sənayesinin üç sahəsində: neftçixarma, neft e'malı və ipak istehsalında Azərbaycan mərkəzi baza təşkil edirdi.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan sənayesində inhisarlaşma prosesi baş verirdi. Neft sənayesində ən böyük inhisarlar aşağıdakılardır: "Bakı neft zavodçuların ittifaqı" (1893-97), "Nobel qardaşları" konsern qrupu (1908-20), "Oyl" tresti (1912-16) və "Rusiya neft birliyi" konserni (1616-20).

İnhisarların yaranması və əməkdaşlılıq təşkilatlarında Azərbaycan milli kapitalı bu və ya başqa formada iştirak edirdi. Məsələn, "Qazma işləri sahibkarları sindikati"na (1906) "Murtuza Muxtarov" iri səhmdar cəmiyyəti daxil idi. "Gəmi sahibkarları sindikati"nın təşkilatçısı və aparıcı müəssisəsi Hacı Zeynalabdin Tağıyevə məxsus "Kür-Xəzər gəmiçilik səhmdar cəmiyyəti" olmuşdur.

Kapital yiğimi hesabına Azərbaycanda yeni sənaye sahələrinə kapital qoyulur və bu sahələr inkişaf etdirilirdi. Məsələn, neft sahibkarı H.Z.Tağıyev qazanılmış milyonlar hesabına əsas kapitalı 13 milyon manat olan aşağıdakı dörd səhmdar cəmiyyətini yaratmışdır:

- 1."Qafqazda pambıq mə'muəlatı səhmdar cəmiyyəti".
- 2."Kaspi manufakturası cəmiyyəti".
3. "Kür-Xəzər gəmiçilik səhmdar cəmiyyəti"
- və 4. "Balıq vətəngələri cəmiyyəti".

Azərbaycanda kapitalist iqtisadiyyatı kəskin rəqabət şəraitində inkişaf edirdi. Neft ticarəti və gəmiçilik sahəsində Azərbaycan kapitalının nümayəndələri olan Tağıyevin və Əsədullayevlərin (hərəsinin kapitalı 10 milyon manat), Quliyevin (səhmdar kapitalı 4 milyon manat), Ramazanov qardaşlarının (kapitalı 20 milyon manatdan çox olan ticarət şirkəti) əməkdaşlığı təşkilatçı inhisarları ilə mübarizə və rəqabət şəraitində keçirdi. Birinci dünya müharibəsi dövründə Azərbaycan neft sənayesində dövlət-inhisarçı kapitalizmi² inkişaf edirdi.

Kapitalizmin inkişafı ilə Azərbaycanda burjua cəmiyyətinin əsas sınıfları - burjuaziya və proletariat sınıfları yarandı. 1897-ci ildə cənubi Qafqazda 248,3 min əməkdaşın 101,7 min nəfəri, yəni 40,5 faizi Azərbaycanda idi. 1917-ci ildə Azərbaycanda əməkdaşların sayı 242 minə çatmışdır. Fabrik-zavod

1 İnhisar - əsəb sözüdür-məhdudlaşdırma deməkdir. İnhisar - müəyyən sahədə dövlətin, təşkilatların, firmaların müstəsnə hüququdur.

2 Dövlət kapitalizmi ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə yönəldilmiş dövlət tədbirləri kompleksidir.

proletariati 77 min nəfər idi ki, bunun da 54,1 mini Bakı rayonunda, 22,9 mini Azərbaycanın qalan qazalarında yerləşirdi.

Kənd təsərrüfatında da muzdlu fəhlələrin sayı artırdı. Kənd təsərrüfatı fəhlələrinin sayı təxminən 1897-ci ildə 26,5 min nəfər idisə, 1917-ci ildə 63 min nəfərə çatmışdı. Azərbaycanda və ümumiyyətlə Zaqafqaziyada ağır və yüngül sənayeyə nisbətən e'mal sənayesi zəif idi. Müstəmləkə ucqarı olmaq e'tibarilə Azərbaycanda əsasən metropoliya üçün xammal verən sahələr inkişaf edirdi.

Sənaye kapitalizmi iqtisadiyyatın qalan sahələrinə müəyyən tə'sir göstərsə də onun əsas xüsusiyyətlərini - güclü feodalizm qalıqlarının olduğu kənd təsərrüfatının mövqeyini, e'mal sənayesinin zəifliyini köklü surətdə dəyişdirə bilmirdi. Bununla belə, kapitalist istehsal üsulunun ölkənin iqtisadi həyatında yaranıb, bu və ya başqa səviyyədə inkişaf etməsi təkzib olunmaz fakt idi.

Azərbaycanda aqrar islahatlarının daha məhdud şəkildə keçirilməsinə baxmayaraq, islahatdan sonra kənddə ictimai münasibətlərin inkişafı yeni istiqamət aldı. Kənddə ictimai təbəqələşmə prosesi baş verdi. Qolçumaqlar və kiçik pay torpaqları ilə ailəsini zorla dolandıran kənd yoxsulları yarandı. Kənddəki təbəqələşmə prosesinin ən mühüm göstəricilərindən biri olan kəsbkarlıq başlandı.

Azərbaycanda kəsbkarlıq əsasən, XIX əsrin 70-cilərindən, kapitalizmin inkişafı ilə əlaqədar başlanmış, 90-cı illərdə, xüsusilə XX əsrin əvvəlində geniş vüs'ət almışdır. Kəsbkarlığa gedənlərin çoxu yoxsul kəndlilər, əməcmən sənətkarlar idi. Azərbaycana Rusiya quberniyasından, Qafqazdan və Cənubi Azərbaycandan kəsbkarlığa gəlirdilər. 1897-ci ildə Bakının təkcə "Mədən-zavod rayonunda" 86 mindən çox gəlmə əhali işləyirdi ki, bunun da 49 mindən çoxu Qafqazdan, Cənubi Azərbaycandan gəlmişdi. 1913-ci ildə Bakıda işləyən əhalinin 64,5 faizi, mədən-zavod rayonunda 72,4 faizi gəlmə idi. Azərbaycan qazalarından müxtəlis vaxtlarda əkinçilik və qeyri-əkinçilik kəsbkarlığına

¹ Kəsbkarlıq-kəndlilərin müvəqqəti olaraq qazanc dəlinca sənaye və kənd təsərrüfatı işlərinə getməsidir. Feodalizm quruluşunun sonlarında meydana çıxan bu proses kapitalizmin inkişafı ilə daha da güclənmişdir. Kənddə əmək-pul münasibətlərinin inkişafı, sosial təbəqələşmənin dərinləşməsi kapitalizmin başlıca səbəbləri idi.

gedənlərin sayı mə'lum deyil. 1917-ci ilə aid bir mə'lumata görə Bakı və Yelizavetpol quberniyalarından 114 minə yaxın kəndli qazanc dañına sənaye mərkəzlərinə getmişdi.

Kəsbkarlıq kəndlə şəhərin əlaqəsini gücləndirir, kəndlinin sinfi şüurunu yüksəldir, kəndə inqilabılışdırıcı tə'sir göstərirdi. Kəsbkarlıq gedənlərin xeyli hissəsi uzun müddət, yaxud həmişəlik kəndlə əlaqəni kəsir, proletariat sıralarına daxil olurdu. Getdikcə əhalinin daha çox hissəsi həmişəlik olaraq kənddən və kənd təsərrüfatından ayrılib şəhərlərə, fabriklərə və sənayesi olan kəndlərə və qəsəbələrə toplaşırdı. Beləliklə, heç bir mülkiyyəti olmayan adamlardan ibarət xüsusi bir sinif, ancaq öz iş qüvvəsini satmaqla yaşayan muzdu-fəhlələr-proletarlar sinfi əmələ gəlirdi. Çoxmillətli Azərbaycan proletariatının təşəkkülündə kəsbkarlığın mühüm rolu olmuşdur.

Azərbaycan kəndində mülkədar təsərrüfatında yardımçı¹ və icarə² sistemi də tətbiq olunurdu.

Azərbaycanda mülkədar təsərrüfatının kapitalistəsinə təkamülü ləng gedirdi. Dövlət kəndində torpaqlar xəzinənin mülkiyyətində qalırıdı.

Beləliklə, kapitalizm - cəmiyyətin tarixi inkişafında qanuna uyğun mərhələ olmaq e'tibarilə Azərbaycanda da bərəqərər olmuş və mütərəqqi rol oynamışdır. Kapitalizm Azərbaycanda da insanlar arasında şəxsi asılılığa əsaslanan patriarchal-feodal münasibətləri dağıtmış, onu yeni münasibətlərlə - əmtəə-pul münasibətləri ilə əvəz etmişdir. Kapitalizm Azərbaycanda da iri şəhərlər yaratmış, feodal dağınıqlığına son qoymuş, beləliklə, Azərbaycanda da millətin, milli hərəkatın və milli dövlətin (1918-1920-ci illər) yaranmasına səbəb olmuş, ictimai əmək möhsuldarlığının daha yüksək inkişaf səviyyəsinə qaldırmışdır.

¹ Yardarlıq - torpaq icarəsi formasıdır. Kapitalist istehsal münasibətlərinin yaranması şəraitində yardımçı feodal icarəsindən kapitalist torpaq icarəsinə keçid forması idi. Yardarlıq feodalizmin qalığı kimi bir sır inkişaf etmiş kapitalist ölkələrində, ABŞ, İtaliya və İspaniyada hələ də qalmaqdadır. Şərqiñ bir çox ölkələrində isə, mosolən, Hindistanda icarə münasibətləri formaları arasında mühüm yer tutur. İngilabdən əvvəl Azərbaycanda yardımçı forması mövcud olmuşdur.

² İcarə, əmlak kirayəsi, yaxud torpaq icarəsi haqqında mülki müqavilədir. Bu müqaviləyə əsasən bir tərəf, ya'nı kiraya verən tərəf hər hansı əmlaklı, o cümlədən torpağı müəyyən haqq ödənilməklə digər tərəfa, ya'nı kirayaçıya müvəqqəti istifadə üçün vermayı öhdəsinə götürür. İcarə termini, əsasən torpağın əvəzli istifadəyə verilməsi ilə əlaqədər olaraq işlənir.

Azərbaycanda kapitalizmin inkişafı, cəmiyyətin sinfi tərkibində baş vermiş dəyişikliklər, xanlıqların və feodal dağınıqlığının ləğvi, bir-birindən sün'i surətdə ayrı salınmış ərazilərin birləşdirilməsi, onların arasında qırılmış olan iqtisadi əlaqələrin bərpa edilməsi, vahid xalq dilinin mövcud olması kimi faktorlar Azərbaycan xalqının millət kimi formalaşmasına səbəb oldu. Artıq mə'lumdur ki, azərbaycanlılar hələ feodalizm çərçivəsi daxiliində tayfa birliyindən xalq birliyinə keçəndə onların vahid ərazi, vahid dil, mədəni və mənəvi ümumiliyi olmuşdur. Millətin formalaşması üçün zəruri olan iqtisadi həyat birliyi kapitalizm dövründə yarandı. Ona görə ki, feodal pərakəndəliyinə yalnız kapitalizm son qoyur.

Azərbaycan milləti XIX əsrin II yarısından formalaşmğa başlamışdır. Azərbaycan millətinin tərkibi də bütün millətlər kimi, iki yeni siniflə - burjuaziya və proletariat sinifləri ilə yeniləşmişdir.

Millətin yaranması Azərbaycan xalqının həyatında mühüm hadisə oldu. Bu, azərbaycanlıların milli şürurunun, milli iftixar və milli ləyaqət hissələrinin yaranmasına səbəb oldu. Bu isə müstəmləkə zülmünə qarşı milli azadlıq uğrunda mübarizə aparmaq üçün çox vacib şərt idi.

Rusiya imperiyasında Şimali Azərbaycan kimi əsarət altında onlarla millətlər və xalqlar yaşayırdılar. Rusiya imperiyası xalqlar həbsxanası idi. Çar hökuməti idarələrinin başında oturanların böyük əksəriyyəti millətçi şovinistlər idi. Onların milli siyaseti əhalinin əksəriyyətini təşkil edən qeyri-rus xalqlarına qarşı çevrilmişdi. Çarizm sözün əsl mənasında bu xalqların cəlladı idi. Çarizm xalqları "parçala, hökmranlıq et" prinsipi əsasında idarə edirdi. O, ucqarlıarda millətlərin baş qaldırmamasına, azadlıqları uğrunda mübarizə aparmasına hər vasitə ilə mane olurdu. Xalqlar arasında, o cümlədən azərbaycanlılarla ermənilər arasında qırqınlar törədir, yəhudilərə qarşı isə qaragürühçü talanları təşkil edirdi.

Milli ziyalılarla milli burjuaziyanın birliyi yeni qəzet və jurnalların nəşr edilməsinə, "Vətən", "millət", "milli ləyaqət" "milli şərəf" kimi yeni sözlərin və ifadələrin işlədilməsinə səbəb olurdu. Məsələn, "Azərbaycan milləti" sözü ilk dəfə Mirzə Fətəli Axundov, sonra isə "Kəşkül" qəzeti tərəfində işlədilmişdi. XIX əsrin axırı və XX əsrin əvvəllərində təkcə Azərbaycan Türklərində deyil, bütün Rusiya türklərində oyanma, özünüdərketmə, özünə, öz kök və soyuna qayıtma prosesi başlanmışdı.

Millət - ümumi əraziyə, ümumi ədəbi dilə, ümumi iqtisadi mədəni və mə'nəvi həyat birliyinə malik böyük insar qruplarının tarixi birliyidir. Bu böyük və tarixi birlik öz mənbəyini ən kiçik insan qrupu olan ailədən almışdır. Aila - tarixin ən aşağı pilləsində, ibtidai icma dövründə yaranmışdır. Millət isə tarixin ən yüksək pilləsində kapitalizm cəmiyyətində yaranmışdır. Odur ki, ailə ilə millət arasında - nəsil və qəbilə, tayfa və xalq kimi irili-xirdalı insan qrupları birlilikləri mövcud olmuşdur. İnsanın ailə birliyindən gəlib millət birliyinə çevriləməsi üçün quldarlıq və feodalizm kimi formasiyalar və əsrlərlə vaxt lazımlı gəlmışdır. Beləliklə, ailə inkişaf edib-nəsilə, nəsil-qəbiləyə, qəbilə-tayfaya, tayfa-xalqa, xalq isə millətə çevrilmişdir. Birliklərin oxşar cəhətləri ondan ibarətdir ki, ailə, nəsil, qəbilə və tayfa birlilikləri qan qohumluğuna əsaslanırdılar. Fərqə gəldikdə isə qeyd etmək lazımdır ki, tayfa birliyi qan qohumluğundan əlavə, həm də ümumi ərazi birliyinə və tayfa üzvlərinin vahid dilinə əsaslanırdı. Beləliklə, bu tarixi prosesdə tayfa birligi dönüş yaratdı. Xalq birligi isə millət birliyinə daha çox yaxın olan prinsiplər əsasında - ümumi ərazi, vahid dil və mədəniyyət ümumiliyi əsasında qurulmuşdur. Quldarlığın və feodalizmin məhsulu kimi meydana gələn xalq birliyində yalnız iqtisadi amil çatışmındı. Kapitalizm feodal pərakəndəliyinə son qoymaqla, çatışmayan iqtisadi əlaqəni yaratdı və beləliklə də millət meydana gəldi. Millətin yaranması tarixi hadisə oldu. Təsadüfi deyildir ki, müasir dünya daha çox milli əlamətlərə görə bölünür və qruplaşır. Keçən əsrin əvvəlindən başlanmış "Erməni-mü-

Çarizm zorla ruslaşdırma siyaseti yeridir, xalqları əsarət itində saxlamaq üçün onların təhsil almasına mane olurdu. Yerlərdə müstəmləkə zülmünə qarşı hər hansı çıxışı çar ökuməti qan dəryasında boğurdu. Belə bir şəraitdə bütün millətlərdə olduğu kimi Azərbaycanda da millətin qeyrətini əkmək kimi ağır, lakin şərəfli bir vəzifə, birinci növbədə naarispərvər, demokratik ziyahıların üzərinə düşürdü. Onlar öz əsərlərində xalqın gözünü açmağa çalışır və yaxşı biliirdilər ki, xalq kütlələrinin avamlığı, cəhaləti onun milli əsərətdən qurtarmasına mane olacaqdır.

Beləliklə də Azərbaycanda mütərrəqqi, demokratik, milli hərəkat başlandı və xeyli gücləndi. Bu hərəkatın görkəmli nümayəndələri olan M.F.Axundov, H.B.Zərdabi, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Əlimərdanbəy Topçubaşov, M.Ə.Rəsulzadə, N.Nərimanov, Ü.Hacıbəyov, C.Məmmədquluadə, Ə.Haqverdiyev, N.B.Vəzirov və başqaları öz inqilabçı əməliyyətlərində, əsərlərində, publisistik məqalələrində Azərbaycanın sosial-siyasi və iqtisadi həyatında baş verən hadisələri əks etdirir, cəmiyyətdəki çirkabları ifşa edirdilər. Azərbaycanın ziyahıları arasından çıxıb görkəmli dövlət xadimi əviyyəsinə yüksəlmiş Məmməd Əmin Rəsulzadə xüsusi olaraq fərqlənirdi. O, 1911-ci ildə yaradılmış "Müsavat" partiyasının və 1918-1920-ci illərdə fəaliyyət göstərmiş və bütün Şərqdə əks-səda doğurmuş, Azərbaycan Demokratik Respublikasının yaradıcılarından və banilərindən biri olmuş, hər ikisinin beşiyi başında durmuşdur.

Azərbaycan milli burjuaziyasına gəldikdə, təzəcə yaranmasına baxmayaraq, onun liberal baxışlı nümayəndələri millətə qayıçı göstərməyə, ona can yandırmağa başlamışdı. Bunun üçün onlar XIX əsrin axırları və XX əsrin övvəllərində Tiflisdə çıxan "Ziya" və sonra "Ziyavi Qafqaziyyə" adlanan qəzeti, Məhəmməd Ağa Şaxtاختinskinin Tiflisdə nəşr etdirdiyi "Şərqi Rus", Əlimərdanbəy Topçubaşovun milyonçu Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Bakıda nəşr etdirdiyi "Həyat", Əhməd bəy Ağayevin buraxdığı "İşşad" və Əli bəy Hüseynzadənin nəşr etdirdiyi "Füyuzat" adlı qəzet və jurnalların səhifələrindən milləti oyatmaq üçün istifadə cdirdilər.

səlman davası" da bunu bir daha təsdiq edir. Allah millətləri və dirləri bu qruplaşmanın gələcək təhlükəsindən saxlasın!

Beləliklə, millət-insanların ümumi əraziyə, ümumi ədəbi dilə, ümumi iqtisadi əlaqəyə, mədəni və mə'nəvi həyat birliyinə malik tarixi birliyidir. Yuxarıda dediyimiz kimi, millətdən əvvəl insanların qəbilə, tayfa və xalq kimi birlik formaları olmuş və tarixi inkişaf prosesində bunlardan biri digərini əvəz etmişdir. Millət kapitalizm cəmiyyətinin labüd məhsulu və nəticəsi kimi meydana gəlmışdır. Kapitalist münasibətləri feodalizmə xas olan iqtisadi dağınıqlığı aradan qaldırıdı, əmtəə tədavülünü inkişaf etdirdi, kiçik yerli bazarları vahid, ümumi bazar halında birləşdirdi və bununla millətin zəruri əlamətlərindən biri olan iqtisadi həyat birliyini yaratdı.

Mə'lumdur ki, insanların istehsal, iqtisadi əlaqələri müəyyən ərazidə baş verir. Ərazi ümumiliyi olmadan vahid istehsal prosesi, insanların milli birliyi də ola bilməz. Millətin iqtisadi, siyasi və mədəni əlaqələrinin inkişafı, istehsalın ictimailəşməsi cyni zamanda xalqa məxsus yerli dialektlərin vahid milli dilə çevrilməsinə şərait yaratdı. Bu proses həm də eyni ərazidə yaşayan və cyni dildə danışan insanların mə'nəvi həyatında və mədəniyyətdə, psixologiyasında və şüurunda millətə xas ümumi əlamətlərin təşəkkülünə səbəb oldu.

**ŞİMALI VƏ CƏNUBİ AZƏRBAYCANDA SİYASI PARTİYALAR
VƏ GÖRKƏMLİ İCTİMAİ-SİYASI XADİMLƏR (1904-1918).**

1. Azərbaycanda siyasi partiyalar ("Hümmət", Mücahid", "İttifaq", "Şəms", "Difai", "Müsəlman konstitusiya partiyası", "Müdafıə", "Müsavat", "Ədalət", "İttihad", "Müdafieyi Məziuman", "Əhrar" və b.)

2. Azərbaycanın görkəmlili ictimai-siyasi xadimləri
(Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev,
Məmmədəmin Rəsulzadə, Nəriman Nərimanov,
Əlimərdanbəy Topçubaşov, və b.)

I. Azərbaycanda siyasi partiyalar

Siyasi partiyalar və çoxpartiyalı sistem nöqtəi-nəzərindən də Rusiya Avropa ölkələrindən geri qalırdı. Belə ki, Qərbi Avropa ölkələrində siyasi partiyalar əsasən böyük Fransa inqilabından sonra yaranmağa başladığı halda, bu proses Rusiyada XX əsrin əvvəlində, 1905-ci il inqilabının tə'siri və 17 oktyabr manifestinin təzyiqi altında başlanmışdı. Ona görə ki, Rusiyada təşkilatlar azadlığına ilk dəfə olaraq manifest vasitəsilə yol verilirdi. Bu da yağışdan sonrakı göbələk kimi Rusiyada və Azərbaycanda siyasi partiyaların meydana gəlməsinə səbəb oldu. Bu minvalla 1917-ci ildə bolşeviklər hakimiyətə gələnə qədər Rusiyada 100-dən çox siyasi partiya yaradıldı. 1917-ci ildən 1920-ci ilə qədər bolşeviklər onların hamisini ləğv edib, təkcə öz partiyalarını saxladılar.

Bu mühazirədə biz XX əsrin əvvəllerində Azərbaycanda yaradılmış siyasi partiyalardan və onların fəaliyyətlərindən bəhs edəcəyik. Belə partiyalar isə kifayət qədər idi. Biz onların 11-ni aşkar etmişik. Məsələn, "Hümmət" (1904), "Mücahid" (1905), "İttifaq" (1905), "Şəms" (1906), "Difai" (1906), "Müssəlman Konstitusiya partiyası" (1906), "Müdafia" (1907), "Müsavat" (1911), "Ədalət" (1916), "İttihad" (1917), "Müdafieyi məzluman" (1917), "Əhrar", (1918) və s. Bu partiyaların yaradılmasında xüsusi rolu və xidməti olan Azərbaycanın o zamankı görkəmli inqilabçı-demokratlarının hər birinin fəaliyyətinə də mühazirədə xüsusi yer verilmişdir. Belələrindən Nəriman Nərimanovun və Məmmədəmin Rəsulzadənin adlarını xüsusilə qeyd etmək lazımdır.

Partiya nədir? Partiya latın sözüdür. "Hissə", "dəstə", "qrup" deməkdir. Partiya-müəyyən sinfin, təbəqənin qrupun siyasi məqsəd və mənafeyini təmsil edən təşkilatdır. Partiyalar cəmiyyətin siyasi sisteminin ən mühüm sahələrindən biridir. Onlar mülki cəmiyyətlə dövlət arasında əlaqələndirici vasitə kimi çıxış edirlər. Şəxsi həyatı ailəsiz təsəvvür etmək mümkün olmadığı kimi, siyasi həyatı da partiyasız təsəvvür etmək olmaz. Partiya və parlament vəhdət təşkil edirlər. Partiya hakimiyətə gəlmək üçün yaradılır. Trotski bu münasibətlə yazdı: "Hakimiyətə gəlmək

istəməyən partiya, partiya adına təyiq deyindir. İctimai təşkilatlar və kütləvi hərəkatlar öz üzvlərinin siyasi və iqtisadi mənafyeini müdafiə etmək məqsədilə yaradıldıqları halda, siyasi partiyalar hakimiyyətə gəlmək məqsədi ilə yaradılırlar. Siyasi partiyalarla ictimai təşkilatların və kütləvi hərəkatların fərqi də məhz elə bundan ibarətdir.

"HÜMMƏT"

1904-cü ilin axırlarında yaradılmış "Hümmət" müsəlman proletarıları - azərbaycanlılar, dağıstanlılar, volqaboyu tatarları və başqaları arasında fəaliyyət göstərirdi. "Hümmət" 1904-cü ilin axırlarından 1905-ci ilin fevralına kimi Azərbaycan dilində qeyri-leqal "Hümmət" adlı qəzet nəşr etmişdir. "Hümmət" İranda inqilabi hərəkatın genişləndirilməsində mühüm rol oynamışdır. Həmin illər Yelizavetpol (Gəncə), Naxçıvan, Tiflis və başqa yerlərdə "Hümmət" qrupları yaranmışdı. Sonralar o, bir müddət həbs və təqiblərə məruz qaldı.

1917-ci il fevral inqilabının qələbəsindən sonra "Hümmət" in fəaliyyəti genişləndi. 1917-ci il iyunun 16-da "Hümmət" in üzvlərinin ümumi iclasında N.Nərimanov sədr, Ə.Axundov, S.M.Əfəndiyev, İsrafilbəyov, A.B.Yusifzadə, B.M.Sərdarov, H.H.Sultanov və başqaları üzv olmaqla yeni komitə seçildi. Azərbaycan dilində inqilabi ədəbiyyat nəşr etmək üçün mətbəə yaratmaq haqqında qərar qəbul edildi. "Hümmət" in Bakının Binəqədi, Suraxanı, Sabunçu rayonlarında; Şamaxı, Yelizavetpol, Quba və sair qəzalarda şö'bə və qrupları yarandı. "Hümmət" qəzeti çıxmaga başladı.

1917-1918-ci illərdə "Hümmət" in Tiflisdəki şö'bəsinin Qazax, Gəncə və başqa yerlərdə təşkilatları yaranmışdır. Bu şö'bənin görkəmli nümayəndələri S.H. Ağamalioğlu, İ.M.Əbilov və başqaları idi. "Hümmət" Gürcüstan, Ermənistan, Orta Asiya, Dağıstan, Cənubi Azərbaycan, Həştərxan və sair partiya təşkilatları ilə əlaqə saxlayırdı. 1920-ci ilin fevralında "Hümmət" Azərbaycan Kommunist partiyasının gizli çağırılmış I qurultayında RK/b/P Bakı təşkilatı və "Ədalət" ilə birlikdə AK/b/P-da birləşdi.

Mücahid ərəbcə mübariz, döyüşçü deməkdir. 1905-ci ildə N.Nərimanovun rəhbərliyi ilə yaradılmışdır. "Mücahid" Bakıda işləyən və əksəriyyəti Cənubi Azərbaycandan gəlmış fəhlələrin ilk sosial-demokrat təşkilatı olan İran İctimaiy-yun-amiyun partiyasının qəbul etdiyi addır. "Mücahid" təşkilatına RSDFP-nin Bakı Komitəsi və "Hümmət" yaxından kömək göstərirdi. "Mücahid"ın Mərkəzi Komitəsi Bakıda idi. Port-Petrovski (Mahaç-qala), Xasavyurd, Qroznı, Tiflis, Aşqabad, Təbriz, Xoy, Urmiya, Tehran, Qəzvin və sair şəhərlərdə şö'bələri var idi. "Mücahid"ın İrandakı təşkilatlarına, əsasən, Təbriz komitəsi istiqamət verirdi. "Mücahid"ın rəhbər heyətinə N.Nərimanov, Mirzə Cəfər Zəncani, Məşədi Hüseyn Sərabi, Məhəmməd Tağı Şirinzadə, Nurulla Yekani və başqaları daxil idi.

"Mücahid" ilk gündən "Hümmət" ilə six əlaqə saxlayırdı. "Mücahid" xanədan torpaqlarının kəndlilər arasında bölüş-dürülməsini, 8 saatlıq iş günü, seçki hüququ, demokratik və siyasi azadlıq verilməsini və sair tələblər irəli sürdü. 1907-1908-ci illərdə təşkilatın İranda "Mücahid" adlı qəzeti nəşr olunurdu. "Mücahid" 1905-1911-ci illər İran inqilabına və 1908-1909-cu illər Təbriz üsyانına silah, pul və sair ilə yardım edir, fədai dəstələri yaradır. İranlıların inqilabi şüurunun oyanmasında, onların inqilabi mübarizəyə qoşulmasında "Mücahidin" Bakı və Tiflis yardım komitələrinin xüsusilə mühüm rolü olmuşdur.

1911-ci ildə İran inqilabının məğlubiyətindən sonra "Mücahid" İranda rəsmən ləğv edilsə də, onun ayrı-ayrı qrupları, xüsusilə Təbrizdə fəaliyyətlərini bir müddət davam etdirmişdir. Qafqazda isə "Mücahid" öz fəaliyyətini 1917-ci ilin martına qədər davam etdirmişdir. "Mücahid"ın üzvlərinin əksəriyyəti "Ədalət" təşkilatına daxil olmuşdur.

"İTTİFAQ"

"İttifaq" 1905-ci ilin noyabrında Bakıda yaradılmışdır. Azərbaycanda eser təşkilatı idi. "İttifaq" sözündə "sosialist inqilabçılar partiyasının müsləman təşkilatı" e'lən etmiş və

bu münasibətlə vərəqə buraxmışdır. "İttifaq"ın fəal xadimləri Şərifzadə, Cuvarlinski, Məlikov və başqları idi. Əsas program və taktika məsələlərində eserlərlə baxışları ayrıılırdı. "İttifaq"çılar inqilabi hərəkatda millətçi siyaseti yürüdür, fərdi terroru əsas götürür və müsəlman fəhlələrinin siyasi cəhətdən geri qalmış təbəqələrini anarxist çıxışlara təhrik edirdilər. "İttifaq"çılar 1906-ci ildə eser partiyasının Kazan təşkilatı ilə əlaqə yaratmışdır. 1906-cı ilin axırlarında "İttifaq"ın fəaliyyəti dayanmışdır.

"ŞƏMS"

1906-ci ilin əvvəlində daha bir eser təşkilati - "Şəms" (Günəş) yaradıldı. II Dövlət Dumasına seçkilər zamanı Bakı eserləri daşnak, eser və liberal burjua nümayəndələrindən ibarət prinsipsiz "Zemlya i volya" blokuna daxil oldular.

1905-1907-ci illər inqilabi zamanı bolşeviklərin irəli sürdüyü baykot taktikasına qarşı çıxdılar. 1910-cu ilin aprelində Bakı eser təşkilatı icraiyyə komitəsinin üzvləri həbs olundu. Birinci dünya müharibəsi başlandıqda Bakı eserlərinin çoxu sosial-şovinist müdafiəçilik mövqeyi tutdular. Qalan hissəsi müharibəyə mənfi münasibət bəsləyirdi.

Fevral-burjua demokratik inqilabının qələbəsindən sonra onlar müvəqqəti hökuməti sözsüz müdafiə etmək mövqeyi tutmuşdular. 1918-ci il iyulun 25-də üzdəniraq Bakı kommunasına qarşı mənfi mövqə tutan sağ eserlər menşeviklər və daşnaklarla birlikdə ingilisləri Bakıya çağırmaq haqqında qərar qəbul edilməsinə nail oldular. Sağ eserlərin Bakı təşkilatı "Vahid Rusiya" şəhəri ilə çıxış edirdi. Eserlər Mütəşəkkir hökumətində iştirak edirdilər. Azərbaycan sovetləşdirildikdən sonra fəaliyyətlərini dayandırdılar.

"DİFAİ"

"Difai" ərəbcə müdafiə deməkdir. 1906-ci ildə təşk edilmişdir və 1912-ci ilin axırlarına qədər fəaliyyət göstərməs ehtimal edilir. Azərbaycanda burjua-mülkədar ziyanlılarının tacirlərin və qismən də bəylərin millətçi partiyası idi. Partiyanın Mərkəzi Komitəsi Bakıda idi. Əsas fəaliyyət

rayonları Yelizavetpol (Gəncə) quberniyasının Cavanşir, Şuşa, Yelizavetpol, Qaryaqın (Füzuli) qəzalarında olmuşdur. Rəhbərlərin Əhmədbəy Ağayev, K.Mehmandarov, Ə.Rəfibəyov və başqları idi. "Difai"nin programında bəzi burjua aqrar və məhkəmə islahatları keçirilməsi haqqında tələblər var idi. Partiyanın əsas məqsədi müsəlmanları daşnakların həmlələrindən qorumaq üçün millətçilik ideyalarını yaymaq idi. Fərdi terrordan da istifadə edilirdi. Azərbaycan və rus dillərində intibahnamələr buraxırdı.

"MÜSƏLMAN KONSTITUSİYA PARTİYASI"

Müsəlman Konstitusiya partiyası 1906-ci ilin avqustunda Ümumrusiya Müsəlman İttifaqının III qurultayında yaradılmışdı. İri müsəlman burjuaziyası və mülkədarlarının təşkilatı idi, kadetlərin platformasında dururdu. Müsəlman Konstitusiya Partiyası Programının hazırlanmasında Əlimərdanbəy Topçubaşov mühüm rol oynamışdı. Programda milli bərabərlik, müsəlman burjua və mülkədarlarına rus hakim sinfinin nümayəndələri ilə eyni hüquq verilməsi, təhsil sisteminin yenidən qurulması, ibtidai məktəblərdə ana dilində dərs keçilməsi və sair tələblər irəli sürülmüşdür. Ə.Topçubaşovun rəhbərlik etdiyi Müsəlman Konstitusiya Partiyasının Mərkəzi Komitəsinə əsasən tatar burjua və mülkədarları daxil idi.

1906-ci il I Dövlət Dumasına seçkilər dövründə Müsəlman Konstitusiya Partiyası kadetlərlə birlikdə çıxış edir. 1907-ci ilin dekabrında senat Müsəlman Konstitusiya Partiyasının leqal fəaliyyət göstərməsi haqqında xahişini rədd etdi. Partiya əslində yarım leqal fəaliyyətə keçdi. M.K.P.-nın yerlərdə, o cümlədən Azərbaycanda təşkilatlarını yaratmaq təşəbbüsü baş tutmadı. Müsəlman Konstitusiya Partiyasının fəaliyyəti sonralar dayandırıldı.

"MÜDAFIƏ"

"Müdafiə" - Azərbaycanda millətçi təşkilat idi. 1907-ci ilin mayında yaranmışdır. Rəhbəri iri mülkədar, I Dövlət Dumasının deputatı İsmayıllı xan Ziyadxanov idi. Müdafiə

əsasən Yelizavetpol quberniyasının qəzalarında və Tiflis quberniyasının bir sıra qəzasında fəaliyyət göstərmişdir. "Müdafıə" partiyasının sosial dayağı mülkədar-bəylər və atlı çəkilən quberniyaların imtiyazlı əhalisinin mühafizəkar dairələri idi. "Müdafıə"nin üzvləri az, programı isə aydın deyildi. "Müraciətnamə"sində "Difai" partiyasının programını qəbul etdiyini bildirdi. 1909-cu ilin axırlarına dək fəaliyyət göstərdiyi ehtimal olunur.

"MÜSAVAT"

"Müsavat" - ərəb sözüdür, "bərabərlik" deməkdir. "Müsavat" partiyası 1911-ci ilin oktyabr ayında Bakı şəhərində yaradılmışdır. "Müsavat"ın təşkilatçıları və rəhbərləri Məmməd Əmin Rəsulzadə, Q.Şərifzadə, Abbas Kazımkəndi, Tağı Nağı oğlu və başqaları olmuşdur.

"Müsavat"ın programı haqqında. 1919-cu ilin dekabr ayında müsavatçıların II qurultayı keçirilmiş və partyanın programı qəbul edilmişdir. "Müsavat" partiyasının programı 1936-cı ildə dərc olunmuşdur. Program 16 maddədən ibarətdir. Programda deyilir ki, müsavatçılıq böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimşəyən, hürriyət, cümhuriyyət və istiqlal ideyalarına bağlı Azərbaycan vətənpərvərliyidir. Programda digər türk xalqları ilə Azərbaycan xalqının mədəni bağlılığı, fərdlər üçün heç bir məhdudiyyət qoyulmadığı, milli məsələnin, hər cür sinfi və zümrə hakimiyyətinin rədd edildiyi göstərilir.

Programda göstərilir ki, Azərbaycan xalq Cümhuriyyəti rus istilasından qurtaracaq və müstəqil bir dövlət halında yaşayacaqdır. Programda Azərbaycanın xalq demokratiyasının əsasında idarə edilməsi, vətənin müdafiəsinin hər bir vətəndaş üçün şərəfli iş olduğu, dinindən, məzhəbindən və cinsiyyətindən asılı olmayaraq hamının qanun qarşısında bərabərliyi, sovet hökuməti tərəfindən milliləşdirilmiş bütünlük, əmlakın və müəssisələrin əlində qalması, kiçik müəssisələrin sahiblərinə qaytarılması, torpaq altındaki sərvətlərin dövlətə verilməsi, sərbəst ticarətə yol verilməsi, kollektiv istifadəyə verilən torpaqların əkinçilər arasında yenidən bölüşdürülməsi,

torpaqların dövlət malı olması, axar suların ümumi olması e'lan edilir.

Programda həmçinin qeyd edilir ki, Azərbaycan sənayesi yeni texnika əsasında daha da inkişaf etdirilməli, texniki təhlükəsizlik tə'min edilməli, uşaq və qadın əməyinin məhdudlaşdırılması, həftəlik və illik məzuniyyət müəyyən edilməsi, 8 saatlıq iş günü, ictimai siğorta, əməyin müdafiəsi, işçilərin mədəni səviyyəsinin yüksəldilməsi, maarifin inkişafı, ümumi icbari təhsilə keçilməsi, əhalinin can sağlığının qorunması, idmanın inkişafı və s. tə'min edilməlidir.

Müsavat partiyasının təklif etdiyi cəmiyyət belə bir cəmiyyət idi. Bu indi ən çox inkişaf etmiş demokratik ölkələrdə qurulmuş cəmiyyətin eyni idi. Təəsüf ki, bolşeviklər bu cəmiyyəti qurub başa çatdırmaq üçün ona imkan vermədilər. Əvvəzində öz əldəqayırmış cəmiyyətlərini qurdular ki, indi onun acı aqibəti bütün bəşəriyyəti narahat etməyə başlamışdır.

Mə'lum olduğu kimi, yaşadığımız indiki dünya ərazicə çoxdan bölüşdürülbür qurtarmışdır. İndi isə, XX əsrin axırı və XXI əsrin əvvəllərində dünya yenidən bölüşdürülr. Lakin bu dəfə o, təkcə ərazicə deyil, milli və dini əlamətlərə görə bölünür və bölüşdürülr. Bütün bunları müsavatçılar nələ əsrin əvvəlində görürdülər.

Partiyanın bütöv adı "Müsəlman Demokrat Bərabərlik partiyası" idi. Beləliklə, müsavatçılar öz partiyalarının "müsəlman", "demokrat" və "bərabərlik" kimi dünyanın ən nüqəddəs sözlərindən təşkil etmişlər.

"Demokrat" sözünü götürək. Demokratianın xalq hakimiyyəti demək olduğunu biz sözdə çoxdan başa düşürük. Lakin işdə bilmirdik. 1989-1991-ci illərdə əvvəl dünya sosializm sisteminin, sonra isə SSRİ-nin dağıdılması və seçkili yolla yaradılmış hakimiyətlər nəticəsində biz işdə demokratianın nə demək olduğunu tədriclə dərk etməyə başlayırıq. İndi bizə mə'lum olur ki, ayrılıqda hər bir dövlət və imümmilikdə bütün dünya demokratik yolla idarə edilməlidir. Başqa sözlə dünya dövlətlərini demokratiya, yəni xalq, dünya xalqları idarə etməlidirlər. Bütün bunları müsavat partiyası və onun liderləri əsrin əvvəlində başa düşmüştülər

və buna görə də "demokratiya" sözünü partiyanın adına daxil etmişdilər.

"Bərabərlilik" sözü haqqında. Bəşəriyyət əsrlər boyu bərabərlik həsrətində olmuşdur. Bunu nəzərə alan müsavatçılar bərabərlik sözünü partiyanın adına daxil etmişdilər ki, ona həm sözdə, həm də işdə riayət etsinlər. Fəaliyyət göstərdikləri bütün müddət ərzində isə doğrudan da riayət etdilər. "Bərabərliyin" nəinki böyük söz, həm də böyük iş, əməl olduğunu onlar sübut etdilər.

1917-ci ilin oktyabrında "Müsavat" partiyası özünün I qurultayında "Türk federalistlər" partiyası ilə birləşib "Türk federalist Müsavat" partiyası adlandırdılar. Sual olunur: Partiya əməli fəaliyyətində öz adına layiq olduğunu sübut etmişdirmi? Bəli, sübut etmişdir. Faktlara keçək.

Müsavatın xidmətləri haqqında. Müsavat partiyasının Azərbaycan xalqı qarşısında tarixi xidmətləri vardır. Həmin xidmətlər indi də öz aktuallığını qoruyub saxlayır. Biz bu xidmətləri minnətdarlıq hissləri ilə yad edib, öz fəaliyyətimizdə nəzərə alırıq və almaliyiq. Həmin xidmətlər hansılardır? Həmin xidmətlər aşağıdakılardan ibarətdir. Birincisi, mərhum Məmməd Əmin Rəsulzadə başda olmaqla müsavatçılar milli siyasi partiya yaratdılar. Bu partiya öz programı və nizamnaməsi olan, nizam və intizama, qayda və qanuna malik olan tam mükəmməl partiya idi. Bu partiya sinfin partiyası deyil, xalqın partiyası, millətin partiyası idi. Elə ona görə də partiya üzvləri arasında mülkədarların, iri və xırda burjuaziyanın, fəhlələrin, kəndlilərin və onların içərisindən çıxmış ziyalıların nümayəndələri var idi. Beləliklə, partiya bir sinfi deyil, bütün xalqı və onun bütün sinif və təbəqələrini təmsil edirdi. Bu partiya bolşevik partiyası kimi bir milləti iki yerə bölüb bir-birinə qarşı qoymurdu. Bu partiya bir millətdə iki millət "Burjua milləti" və "sosialist milləti", bir milli mədəniyyətdə iki milli mədəniyyət (Pruşkeviçlərin mədəniyyəti və Plexanovların mədəniyyəti) axtarış tapmırı. Bu partiya belə hesab edirdi ki, hər millətdə bir millət və bir milli mədəniyyət vardır. Nəzərdə tutduğu cəmiyyəti də millətin

bır sinti və ya zümrəsi üçün deyil, bütün millət üçün, bütün xalq üçün qurmayı nəzərdə tuturdu.

Müsavat partiyası hakimiyyət başına gələndən sonra Kommunist partiyası kimi digər siyasi partiyaları qanundan kənar e'lan etmədi. Əksinə, onlara dərin hörmətlə yanaşdı. Elə ona görə də Müsavatın əksəriyyət təşkil etdiyi parlament 11 siyasi partyanın nümayəndələri tərəfindən təşkil edilmişdi. Beləliklə, Müsavat hakimiyyəti dövründə birpartiyalı sistem deyil, çoxpartiyalı sistem mövcud idi ki, bu da müsavat demokratiyasına daha bir sübutdur.

İkinci. Müsavatın ən böyük xidmətlərindən biri də ondan barətdir ki, o, Azərbaycan Demokratik Respublikasının imsalında Azərbaycanda milli, demokratik dövlət yaratdı və ona başçılıq etdi. Üçüncü, Müsavat hakimiyyət başında olduğu müddət ərzində respublikanın ərazi bütövlüyünü erməni təcavüzündən qoruyub saxlamağı məharətlə təşkil etmişdir. Bunun üçün o, milli nizami ordu yaratmışdı. Qısa müddət ərzində 40 minlik ordu yaradılmış və onların böyük bir hissəsi Ermənistana sərhəd olan rayonlarda yerləşdirilmişdilər. Onlar ərazimizi şərəf və ləyaqətlə qoruyurdular. Buna görə də müsavat hakimiyyəti dövründə respublikamızda ə muxtar respublika, nə də muxtar vilayət var idi. Əvəzində sahəsi 114 min kvadrat kilometr olan Azərbaycan Demokratik Respublikası var idi. İndi respublikamızın sahəsi 86 min kvadrat kilometrə bərabərdir. Onun da 16 min kvadrat kilometri Ermənistana tərəfindən işğal edilmişdir.

Deməli, "Müsavat"dan sonra hakimiyyətə gəlmış kommunist rejimi dövründə respublikanın satqın rəhbərləri tərəfindən 4 min kvadrat kilometrə qədər Azərbaycan ərazisi hissə-hissə kəsilib Ermənistana bəxşis edilmişdir. Respublika Naxçıvanı birləşdirməyi bir vəzifə kimi qarşıya qoymaqdansa, onların arasında olan qanuni torpaqlarımızı əri qaytarmaqdansa, əvəzində ermənilər qabağa düşüb əagliq Qarabağı tələb edirlər. Azərbaycan hücumda olmalı ən müdafiədə olmuşdur. Ermənistən müdafiə olunmalı ən hücum edir. Ona görə Azərbaycan hücumda olmalıdır, Erəni dövləti Azərbaycan torpaqlarında yaradılmışdır.

Bunu onların yaşadıqları yerlərin tarixi adları da bir daha sübut edir.

Dördüncüüsü. Müsavat türk dilini dövlət dili e'lan etmişdi. Bütün dövlət idarələrində və bütün müəssisələrdə bu nəcib iş həyata keçirilirdi. Şah İsmayıllı Xətai dövlətindən sonra ilk dəfə idi ki, belə bir tədbir həyata keçirilirdi. Müsavat liderlərindən olan dövlət başçılarının özləri qabağa düşüb, dövlət dilində danışır və yazırdılar. Yerdə qalanlar isə onların ardınca gedirdilər. Düzdür, o zaman bu iş indikindən çox-çox çətin idi. Lakin Müsavat rəhbərləri bu işin öhdəsindən şərəflə gəlirdilər. Elə müsavat rəhbəri yox idi ki, o, ikinci və üçüncü dil bilməklə yanaşı öz ana dilini bilməsin. Bu məsələdə də onlar Avropanın sivilizasiyalı xalqlarına və dövlət xadimlərinə oxşayırıldılar. Necə ki, həmin xalqların və dövlət xadimlərinin arasında indi olduğu kimi, o zaman da elə bir adam tapmaq olmazdı ki, o, ana dilini bilməsin. Yalnız 70 illik kommunizm rejimi dövründə öz dilini bilmeyən, adətini, ən'ənəsini, xarakter və xüsusiyyətini itirən, milli ləyaqət və iftixarı olmayan manqurdalar dəstəsi yetişdirilib tərbiyə edildi. Onlar dilini bilmədikləri xalqların rəhbərləri oldular. Nə xalqlar onları başa düşdülər, nə da onlar xalqları. Xalqlarla onların rəhbərləri və dövlətləri arasında anlaşılmazlıq və ziddiyətlər belə başladı. Kommunizm rejiminin süqut etməsinin səbəblərindən biri də məhz clə bu oldu.

Beşinciisi. Müsavat xalqımız üçün həmişə cavan olan və heç zaman solmayan üçrəngli bir bayraq qoyub getmişdir. Bu bayrağın rənglərində xalqımızın bütün istək və arzuları, onun məqsəd və vəzifələri, ümumiyyətlə ideologiyası özəksini tapmışdır. Həmin ideologiya aşağıdakı üç prinsipdən ibarətdir: türkçülük, islamçılıq və müasirlik. İslamçılıq və yaxud müsəlmançılıq haqqında biz yuxarıda bəhs etmişik Türkçülüyə gəldikdə isə göstərmək lazımdır ki, bu birinc növbədə Azərbaycan türkçülüyü deməkdir. Lakin Azərbaycan türkçülüyü təcrid olunmuş şəkildə götürülmür. O, böyük türk dünyası zəməndə nəzərdə tutulur. Əvvəl Azərbaycan türklərinin və bütün türklərin, sonra isə islamın və bütünlükləri dövlətin azadlığı, müstəqilliyi və süverenliyi. Lakin

bunların heç biri zorakılıq yolu ilə edilməməlidir. Müasir Avropa yolu, Avropa demokratiyası yolu vasitəsilə edilməlidir. Azərbaycan Demokratik Respublikasının həmin bayraqı, himni və gerbi Azərbaycan Respublikası tərəfindən olduğu kimi qəbul edilmişdir.

"ƏDALƏT"

"Ədalət" Bakıda işləyən və əksəriyyəti Cənubi Azərbaycandan olan İranlı fəhlələrin kommunist təşkilatı idi. Cənubi Qafqazda və Cənubi Azərbaycanda İran zəhmətkeşləri arasında inqilabi iş aparmış "İctimaiyyun-amiyyun" yəni sosial-demokrat təşkilatının varisi idi. "İctimaiyyun-amiyyun" təşkilatı birinci rus inqilabi dövründə yaranmışdır. "Ədalət" sosial-demokrat qrupu isə 1916-ci ildən inqilabi fəaliyyətə başlamış və fevral demokratik inqilabından sonra Sosial Demokrat təşkilatı kimi formalaşmışdı. Ədalətin yaradılmasında və fəaliyyətinin də V.Ağayev, Ə.Qafarzadə, M.Ələkbərov, A.Yusifzadə, S.Pişəvəri (Cavadzadə), H.B.Hacıyev və başqaları fəal iştirak etmişlər. "Ədalət" 1917-ci il iyunun 19-dan Bakıda Azərbaycan və fars dillərində "Beyrəqi-Ədalət" jurnalı nəşr etməyə başladı. Həmçinin "Ədalət"in 1919-1930-cu illərdə "Hüriyyət" qəzeti nəşr olundu.

"Ədalət" - Gürcüstan, Orta Asiya, Cənubi Azərbaycan və Həştərxanla əlaqə saxlayırdı. 1920-ci ilin fevralında "Ədalət" Azərbaycan Kommunist təşkilatlarının gizli çağırılmış I qurultayında "Hümmət" və AK/b/P Bakı təşkilatı ilə birlikdə vahid AK/b/P-da birləşdi. "Ədalət"in bir sıra üzvləri İranda və Cənubi Azərbaycanda inqilabi fəaliyyətlərini davam etdirdilər. 1920-ci il iyunun 22-24-də İran Kommunist partiyasının Ənzəli şəhərində keçirilmiş I qurultayında "Ədalət"in İran təşkilatları bu partiyada birləşdilər.

"İTTİHAD"

"İttihadi islam" ("İslam birliyi") 1917-ci ilin sentyabrında Azərbaycanın Yelizavetpol şəhərində (indiki Gəncə) feodal-klerikal nümayəndələr tərəfindən yaradılmış partiyadır. Bakı təşkilatına İ.Aşurbəyov, S.M.Qənizadə, Q.İ.Qarabəyov və

başqaları rəhbərlik edirdi. Feodal mülkədar quruluşunu, bəylərin imtiyazlarını, islam ehhamlarını və dini fanatizmi müdafiə edirdi. Musavat parlamentində ittihadçıların 13 yeri var idi. Partiyanın "İttihad" adlı qəzeti nəşr olunurdu. Qəzet 1917-ci il dekabrın 4-dən 31-dək azərbaycan dilində, 1919-cu il fevralın 21-dən 1920-ci il aprelin 23-dək rus dilində çıxmışdır. Qəzet müsəlman aləmində sınıfları inkar edirdi. Redaktorları əvvəlcə Geyhun bəy Hacıbəyov, sonra "İttihad" partiyasının lideri doktor Qarabəy Qarabəyov olmuşdur.

"MÜDAFIYEYİ MƏZLUMAN"

"Müdafiyeyi məzluman" təşkilatı 1917-ci il fevral burjua demokratik inqilabından sonra İrəvanda yaradılmış sosial-demokrat təşkilatı idi. Həmin ilin mayınadək fəaliyyət göstərmişdir. Təşkilat yüzdən çox azərbaycanlı və erməni zəhmətkeşlərini birləşdirirdi. "Müdafiyeyi məzluman" - İrəvanda və Cənubi Azərbaycanda xüsusilə Makuda zəhmətkeşlər arasında inqilabi iş aparmış, marksizm-leninizm ideyasını təbliğ etmişdir. Təşkilat İrəvanda partiya özəkləri yaratmışdır.

"ƏHRAR"

1918-ci ilin axırında Bakıda təşkil olunmuşdur. "Əhrar" xırda burjaziyanın mənafeyini müdafiə etmiş və kəndliləri inqilabi mübarizədən uzaqlaşdırmağa çalışmışdır. "Əhrar"ın təşkilatçıları və rəhbərləri, əsasən Nuxa (Şəki) və Ağdaş qəzalarının bəy və xanlarının nümayəndələri idi. Müsavat parlamentində "Əhrar"çılarının 6 yeri olmuşdur. Təşkilat "El" adlı qəzet nəşr edirdi. XX əsrin əvvəlində Azərbaycanda yaradılmış siyasi partiyalar əsasən bunlar idi.

2. Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri

ƏLIBƏY HÜSEYNZADƏ (1864-1940)

Yazıcı, jurnalist, müəllim, ictimai xadim və tərcüməçi idi. Qafqaz şeyxülislamı olan babası Axund Əhmədin himayəsində böyümüşdür. 1885-ci ildə Tiflisdə gimnaziyanı bitirmiş, Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində oxumuş, bir müddət inqilabi tələbə hərəkatına qoşulmuşdur. 1895-ci ildə İstanbulda Ali hərbi tibb məktəbini qurtarmış, 1900-cü ildə İstanbulda professor köməkçisi olmuş, tibbə dair əsərlər yazmışdır. Türkiyədə "İttihad və Tərəqqi" fırqəsinin əsasını qoyanlardan və fəal xadimlərdən idi. 1904-cü ildən Bakıya gəlib "Həyat" qəzetinin redaktorlarından biri, "Kaspi" qəzetiinin müvəqqəti redaktoru, "Füyuzat" jurnalının redaktoru olmuşdur. 1908-ci ildə Bakıda "Səadət" xeyriyyə cəmiyyətinin məktəbində müdir işləmişdir. 1908-ci il Gənc türklər inqilabından sonra Türkiyəyə qayıtmış, İstanbul Universitetinin professoru olmuşdur. 1926-ci ildə Bakıda keçirilən I türkoloji qurultayda iştirak etmişdir.

Əlibəy Hüseynzadə çarizmi, feodal-patriarxal geriliyi, Şərq istibdadını, ətaləti və dini mövhümatı tənqid edirdi. O, "Füyuzatçılar" ədəbi-fəlsəfi cərəyanının əsas nəzəriyyəcisi olmuşdur. Siyaset məsələlərində millətçi, islamçı, estetika sahəsində isə "sənət sənət üçündür" nəzəriyyəsi tərəfdarı idi. Fəaliyyətində "Türkləşmək, islamlaşmaq və müasirləşmək" şüarına əsaslanırdı. Rəssam kimi də tanınmışdır. Mə'lum əsərlərində "Bibiheybət məscidinin görünüşü" tablosu, "Şeyxülislam" portreti (hər ikisi Mustafayev adına Azərbaycan Dövlət incəsənat muzeyindədir) və "Azərbaycanlı ailəsi" əsərləri həyatiliyi və bədiiliyi ilə diqqəti cəlb edir.

ƏHMƏDBƏY AĞAYEV (1869-1939)

Parisdə hüquq məktəbini və Sorbonna universitetini bitirmişdir. Burada mühacirətdə olan gənc türklərlə yaxınlaşmışdır. 1894-cü ildə Azərbaycana qayıtmışdır. "Irşad", "Tərəqqi", "Kaspi", qəzetlərində ədəbi tənqidçi və publisist məqalələrlə çıxış etmişdir. 1908-ci ildə İstanbulla köçmüş, "İttihad və tərəqqi" partiyasına daxil olmuşdur. Müxtəlif

vaxtlarda "Suleymaniye" kitabxanasının müdürü, "Türk yurdu" jurnalının redaktörlerinden biri olmuşdur. İstanbul Universitetində rus dilində dərs demişdir. Birinci dünya müharibəsi dövründə xilaskarlıq məqsədi ilə Cənubi Qafqaza gəlmış Türkiyə ordusunda siyasi müşavir idi. Azərbaycan Demokratik Respublikası dövründə parlamentin üzvü, sonra isə parlament sədrinin müavini olmuşdur.

1918-ci il Birinci dünya müharibəsində Türkiyənin məglubiyətindən sonra "İttihad və tərəqqi" partiyasının rəhbərləri ilə birlikdə ingilislər tərəfindən Malta adasına sürgün edilmişdir. 1921-ci ildə sürgündən qayıtdıqdan sonra kamalçılara yaxınlaşmış, Ankarada mətbuat bürosuna müdir təyin edilmişdir. İkinci və üçüncü Büyük millət məclisinə deputat seçilmişdir. "Hakimiyyəti-milliyə" qəzetinin baş redaktoru olmuşdur. Türkiyə respublika e'lən edildikdən sonra Atatürkün daxili və xarici siyaset xəttinin hazırlanmasında yaxından iştirak edir və Sovet-Türkiyə dostluğuna tərəfdar çıxır. "Difai" partiyasının rəhbərindən biri olmuşdur.

MƏMMƏD ƏMİN RƏSULZADƏ (1884-1955)

Publisist, ideoloq, "Müsavat" partiyasının və Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biridir. Gənc yaşlarında Bakıda gizli dərnəklərdə fəaliyyət göstərmişdir. 1904-cü ildən RSDFP Bakı komitəsi yanında "Hümmət" Sosial Demokrat qrupunun üzvü olmuşdur. Sonralar Sosial Demokrat hərəkatından uzaqlaşmışdır. 1905-1908-ci illərdə "Həyat", "Füyuzat", "Irşad", "Tərəqqi", "Təşəkkül", "Yoldaş" və s. qəzet və jurnallarda işləmiş və məqalələrlə çıxış etmişdir. 1908-1910-cu illərdə İranda inqilabi hərəkatın iştirakçısı, Tehranda "İrani-kar" ("Yeni İran") həftəlik qəzeti naşırı olmuşdur. Çar hökumətinin tələbi ilə İrani tərk etmiş, 1911-ci ildə İstanbul'a gəlmüş və burada "Gənc türklər"lə əlaqə yaratmışdır. 1913-cü ildə Bakıya qayıtmış, siyasi fəaliyyətini davam etdirmişdir. 1914-1915-ci illərdə "İqbal", "Açıq söz" qəzeti redaktoru olmuşdur.

1917-ci ildə Müsavatın I qurultayında partiyanın sədrini seçilmiş, 1918-1920-ci illərdə Cənubi Qafqaz - Seyminin,

Azərbaycan Milli Şurasının və parlamentinin üzvü olmuşdur. Azərbaycanda Sovet hökuməti qurulduğdan sonra Türkiyə, Almaniya, Polşa və Ruminiyada mühacirətdə yaşamışdır. 1939-cu ildə xaricdə müxtəlif jurnallar nəşr etdirmişdir. Azərbaycanda Sovet hakimiyyətinə qarşı düşməncilik mövqeyində durmuş, Azərbaycan legionunun təşkilatçılarından olmuşdur. 1947-ci ildə Qəribi Almaniyadan Ankaraya qayıtmış, Müsavat mühacirətinə başçılıq etmişdir. 1955-ci ildə vəfat etmişdir. Qəribi Ankara qəbristanlığında dəfn edilmişdir.

NƏRİMAN NƏRİMANOV (1870-1925)

Partiya və dövlət xadimi, yazıçı və publisist, həkim olmuşdur. 1882-ci ildə Nərimanov Qori seminariyasına daxil olmuş, 1890-ci ildə oranı bitirərək Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim tə'yin edilmişdir. Nərimanov ictimai problemlərə toxunduğu "Nadanlıq", "Şamdan bəy", "Nadir şah", "Bahadır və Sona" kimi əsərlər yazmışdır. Nərimanov 1902-ci ildə Novorossiya universitetinin tibb fakültəsinə daxil olmuşdur. İngilizi çıxışlardan qorxan çar hökuməti 1905-ci ilin payızında universiteti müvəqqəti olaraq bağladı və Nərimanov Bakıya qayıtdı. "Hümmət" və "Mücahid" təşkilatlarının rəhbərlərindən biri olmuşdur. 1906-ci ildə o, Odessaya oxumağa qayıtmış, 1908-ci ildə universiteti bitirib Bakıya gəlmışdır.

1909-cu ilin fevralında Nərimanov Tiflisə gedir. Martin 1-də həbs edilib Metex qalasına salınır, 6 ay saxlandıqdan sonra Həştərxana sürgün edilir. 1913-cü ildə yenidən Bakıya qayıdır və yalnız 1914-cü ilin mayında Qaraşəhər xəstəxanasında işə girir. Nərimanov 1917-ci ilin martında bolşevik "Hümmət" təşkilatının Müvəqqəti Komitəsinin heyətinə, iyunda "Hümmət" təşkilatı komitəsinin sədri seçilir. 1918-ci il aprelin 25-də şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil olur.

1919-cu ilin iyulunda Nərimanov işləmək üçün Moskvaya çağırılır. Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın Şərqi şöbəsinin müdürü tə'yin edilir. Bir müddət həm də RSFSR Xalq Milli İşlər komissarının müavini işləyir. 1920-ci il aprelin 27-də Sovet işgali ərafəsində Nərimanov

qıyabı olaraq Azərbaycan İnqilab Komitəsinin, sonra isə Azərbaycan XKS-nin sədri seçildi. 1920-ci il mayın 16-da Nərimanov Bakıya gəldi. Nərimanov Sovet nümayəndə hey'ətinin üzvü kimi 1922-ci ildə beynəlxalq Genuya konfransında iştirak etmişdir. 1922-ci ilin dekabrında SSRİ-nin I Sovetlər qurultayında SSRİ MİK-nin sədri seçilmişdir. 1925-ci il martın 19-da qəflətən vəfat etmişdir. Nərimanov Qızıl meydanda Kreml divarı yanında dəfn olunmuşdur.

ƏLİMƏRDANBƏY TOPÇUBAŞOV (1865-1934)

Azərbaycan Milli burjuaziyasının ideoloqlarından biridir. 1889-cu ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiştir. Tiflisdə və Bakıda məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi, vəkil və s. işləmişdir. 1897-1917-ci illərdə "Kaspi" qəzetinin redaktoru, I dövlət dumasının deputatı və orada "Müsəlman qrupunun" başçısı olmuşdur. Rusiya müsəlmanlarının I-IV qurultaylarının nümayəndəsi, "İttifaqi müslimin" partiyasının yaradıcılarından biri və onun MK-nin daimi bürosunun üzvü olmuşdur. 1917-1920-ci illərdə Bakı Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin sədri, Azərbaycan parlamentinin sədri və Paris sülh konfransında Müsavat nümayəndə hey'ətinin başçısı olmuşdur. Azərbaycanda millətçilik ideyalarını təbliğ etmişdir.

XI FƏSİL

RUSİYADA VƏ İRANDA BİRİNCİ BURJUA İNQİLABLARI, BAKİNİN VƏ TƏBRİZİN APARICI ROLU (1905-1911)

1. Bakı tə'tilləri və onların birlinci rus inqilabına təkanı
2. İran inqilabı və Təbriz üsyani
3. Səttarxan və Bağırxan

I. Bakı tətbiqi və onların birinci rus inqilabına təkanı

Mə'lum olduğu kimi, Azərbaycanın taleyi əsrlərlə ona yaxın olan Rusyanın və İranın taleyi ilə bağlı olmuşdur. Bu sözlər eyni ilə XX əsrin əvvəllərinə də aiddir. Həmin dövrdə bu ölkələrin hər birinin tarixi orada baş vermiş iki burjuə inqilablarının tarixi ilə əlaqədar və əlamətdar olmuşdur. Düzdür, bu ölkələr burjua inqilabları cəhətdən də Qərbi Avropa ölkələrindən geri qalırdılar. Məsələn, əgər Qərbi Avropa ölkələrində ilk burjua inqilabı XVI əsrədə başlayıb, XIX əsrədə başa çatmışdısa, Rusiyada və İranda XX əsrin əvvəllərində olmuşdu. Rusiyada birinci burjua inqilabı 1905-1907-ci illərdə, İranda isə 1905-1911-ci illərdə olmuşdur. İkinci burjua inqilabları haqqında ayrıca bəhs edəcəyik.

İngilablar öz liderlərini, rəhbərlərini yetişdirdilər. Rus inqilabı Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, M.Ə.Rəsulzadə və N.Nərimanov kimi, İran inqilabı Səttarxan və Bağırxan kimi inqilabçı-demokratlar, rəhbər və liderlər yaradılar. Bu inqilablar Azərbaycanın ictimai-siyasi həyatına ciddi tə'sir göstərmiş, şanlı Bakı tə'tilləri və Təbriz üşyanları isə inqilabların gedişinə güclü təkan vermişdir.

1903-cü il iyulun 1-də Bakının Bibiheybət mexaniki e'malatxanalarında tə'til başlandı. İyulun 4-də tə'tilə Qaraşəhər, Balaxanı və Ağşəhər fəhlələri də qoşuldular. Tə'tilçilərin sayı 45 min nəfərdən çox oldu. Azərbaycanlı fəhlələr tə'tildə fəal iştirak edirdilər. Tə'til cənubi Qafqazda ilk ümumi tə'til idi. Fəhlələr həbs olunmuş və işdən çıxarılmış yoldaşlarının azad olunması və işə qaytarılması, 8 saatlıq iş günü, əmək haqqının 20-50 faiz artırılması, mənzil şəraitinin yaxşılaşdırılması və sair kimi iqtisadi və siyasi tələblər irəli sürmüdürlər. Bakı tə'tilinin tə'siri altında həmin günlərdə cənubi Qafqazda tə'tilçilərin sayı 100 min nəfərdən çox oldu. Çar hökuməti Bakını tezliklə hərbi düşərgəyə çevirdi. Tə'tilçilərə isə divan tutuldu. 1903-cü il iyulun 22-də fəhlələr tə'tili dayandırmağa məcbur olsalar da, onların mübarizəsi nəticəsiz qalmadı. 1903-cü ilin ümumi tə'tili fəhlələrin böyük mə'nəvi qələbəsi oldu. Bu tə'tilin

tə'siri altında 1904-cü ildə Bakıda və Rusyanın ucqarlarında kütləvi siyasi tə'tillər başlandı.

1904-cü il Bakı tə'tili dekabrın 13-də Balaxanı və Bibiheybətdə başlandı. Tə'tilçilərin sayı 40 min nəfərdən çox idi. Onlar həftədə bir istirahət günü verilməsini, bayramqabağı və şənbə günləri iş gününün qısalmasına, 1 mayın bayram günü kimi qeyd olunmasını və sair tələblərləri sürürdülər. Fəhlələrin mübarizə əzmi sahibkarları təslim olmağa məcbur etdi. Dekabrın 30-da fəhlə nümayəndələri ilə neft sənayeçiləri arasında olan danışqlar Rusyanın inqilabi hərəkat tarixində ilk müstərək müqavilə bağlanması ilə nəticələndi. 1904-cü il dekabr tə'tilinin Ümumrusiya məsiyəsində böyük əhəmiyyəti var idi. Bakı fəhlələri Rusiyada və İranda yetişməkdə olan xalq inqilablarının ilk müjdəcələri oldular.

1904-cü il dekabr Bakı tə'tili birinci rus inqilabının başlanmasını sür'ətləndirdi. 1905-ci il 9 yanvar hadisəsi birinci rus inqilabının başlangıcı oldu. Beləliklə, Bakı fəhlələri birinci rus inqilabını qabaqladılar. İngilab dövründə isə daha da fəallaşdırıldılar.

Rusiyada 1905-1907-ci illər birinci rus inqilabı mütləqiyyət quruluşunun dayaqlarını sarsılmış və çarizmin devrilməsi uğrunda gələcək müvəffəqiyyətli mübarizə üçün zəmin yaratmış birinci xalq inqilabı idi. İngilab öz sosial məzmununa, xarakterinə və vəzifələrinə görə burjuva-demokratik inqilabı iddi. İngilab Rusyanın sosial-iqtisadi və siyasi inkişafının bütün gedişi ilə hazırlanmışdı. Mülkədar və kapitalist istismarının güclənməsi, milli zülm və siyasi despotizm xalq kütłələrini dözülməz vəziyyətə salmış, ziddiyyətləri daha da gərginləşdirmişdi. 1904-1905-ci illər Rus-Yapon müharibəsi böhranı daha da dərinləşdirdi. Hadisələrin obyektiv gedişi mütləqiyyətin devrilməsini tələb edirdi. Bunu isə yalnız qalibiyyətli xalq inqilabı edə bilərdi.

Yetişmiş inqilabın tarixi vəzifəsi çar mütləqiyyətini, mülkədar torpaq sahibliyini və milli zülmü ləğv etmək, demokratik respublika qurmaq idi. Düzdür, bu inqilab əsiləvətə kapitalizm quruluşunu yuxmaq vəzifəsini qarşıya qoymamışdı, lakin baş vermiş Rusiya inqilabının bir sıra

yeni cəhət və xüsusiyəti onu Qərbi Avropada baş vermiş burjua inqilablarından fərqləndirirdi. Birinci rus inqilabı öz inkişafında iki əsas mərhələdən keçmişdir.

Birinci mərhələdə o, 1905-ci il 9 yanvar qanlı bazar hadisəsi ilə başlayıb, oktyabr ayında Ümumrusiya siyasi tə'tili, oradan da inkişaf edərək dekabr ayında silahlı üsyana çevrilmişdir. Ümumrusiya siyasi tə'tili - 17 oktyabrın çar manifestinin vərilməsinə səbəb olmuşdusa, dekabr silahlı üsyani - birinci rus inqilabının ən yüksək zirvəsi oldu. Dekabr silahlı üsyani yatırıldıqdan sonra inqilabın ikinci mərhələsi başlandı. İkinci mərhələ - 1906-1907-ci illəri əhatə edir. Bu mərhələ - inqilabın geri çəkilmək, müdafiə olunmaq inqilabi qüvvələri çarizmin zərbələri altında qoparılmış çıxarmaq və onları gələcək inqilabi mübarizələr üçün qoruyucu saxlamaq mərhələsi idi. İngilabın I mərhələsi - yüksəkən II mərhələsi - enən mərhələ idi. 1905-1907-ci illər birinci rus inqilabı 1907-ci il 3 iyun dövlət çevrilişi ilə möglülük olub, başa çatdı.

1905-1907-ci illər birinci rus inqilabı özünün əsas məqsədinə - çarizmi devirmək və demokratik respublikanı qurmaq məqsədinə nail olmadı. Lakin mütləqiyət quruluşunun dayaqları sarsıldı. Milyonlarla adam siyasi mübarizə yoluna qədəm qoydu, siyasi tərbiyə məktəbi keçdi, Nəhayət Rusiya inqilabçı ölkəyə çevrildi. Yeni mübarizə formaları və inqilabi təşkilat formaları ortaya çıxdı, xalq silahlı mübarizə təcrübəsi əldə etdi. Bu inqilab çarizmlə mübarizədə qüvvələrin sınağı oldu.

Yuxarıda dediyimiz kimi, 1903-1904-cü illərin Bakı tə'tilləri xüsusilə Mazut konstitusiyası adı ilə mə'lum olan müqavilə ilə başa çatmış 1904-cü il Bakı tə'tili birinci rus inqilabının başlanmasını sür'ətləndirdiyi kimi, 1905-1907-ci illərdəki Bakı tə'tilləri də onun inkişafına güclü təkan verdi. Məsələn, 1905-ci il 9 yanvar hadisəsindən sonra yenidən başlanan Bakı tə'tillərində Bakı quberniyasından 25 müəssisənin fəhlələri iştirak edirdi. Azərbaycanda inqilabi hərəkatın vüs'ətindən qorxuya düşən çar hökuməti erməni burjuaziyasını ilə ittifaqa girib 1905-ci il fevralın 6-9-da Bakıda azərbaycanlıların qırğınıını təşkil etdi. Milli qırğınıqin qarşısında

alan fəhlələr döyüş drujinaları yaradır və silahlanırdılar. Aprelin 30-da və mayın 1-də isə Bakı fəhlələrinin ümumi tə'tili oldu. Fəhlələr 26 siyasi və iqtisadi tələb irəli sürdülər.

1906-ci il mayın 1-də Bakı proletariatının 75 faizi tə'til edərək işə çıxmamışdı. Tə'tilçilər iqtisadi tələblərlə yanaşı, işdən çıxarılmış fəhlələrin işə bərpa olunmasını tələb edirdilər. Avqustun 25-26-da Bakı proletariatının ümumi siyasi tə'tili keçirildi. Tə'tilçilər həbs edilmiş yoldaşlarının azad olunmasını tələb edirdilər. Sentyabrın 4-5-də isə ümumi tə'til keçirildi. 1906-ci il tə'tilləri Rusiyada inqilabın geri çəkildiyi bir şəraitdə Bakı proletariatının mübarizlik əzmini və mütəşəkkilliyyini göstərdi.

1907-ci ilin birinci yarısında tə'til hərəkatı Bakı neft sənayesi fəhlələrinin 83 faizə qədərini əhatə etmişdi. Martın 9-dan aprelin 25-dək davam edən Xəzər dənizçilərinin tə'tilində 10 minə qədər adam iştirak edirdi. Aprelin 18-də Bakı fəhlələri 25 min nəfərin iştirakı ilə dənizçilərlə həmrə'yilik şüarı altında ümumi tə'til keçirdilər. Xəzər dənizçilərinin tə'tili qələbə ilə qurtardı. İngilabçı fəhlə Xanlar Səfərəliyevin xaincəsinə öldürülməsi münasibətilə sentyabrın 24-25-də Bibiheybət mə'dənlərində keçirilən e'tiraz tə'tillərində 10 min nəfər, sentyabrın 29-dakı dəfn mərasimində isə Bakı fəhlələrinin 20 min nəfərdən artıq nümayəndəsi iştirak edirdi. Ümumiyyətlə, 1907-ci ilin II yarısında Bakıda tə'til hərəkatı fəhlələrin təqribən 2/3 hissəsini əhatə edirdi. Lakin 1907-ci ildə I rus inqilabının möglubiyyəti Bakıya da öz tə'sirini göstərdi.

Bakı tə'tillərinin və birinci rus inqilabının əsas yekunu belə olmuşdur.

2. İran inqilabı və Təbriz üsyani

1905-1911-ci illər İran inqilabı - feodalizm və imperializm əleyhinə baş vermiş burjua inqilabı idi. İngilab Qacarlar sülaləsinin başçılıq etdiyi mürtəce feodal dəstələri, həmcinin onlara kömək göstərən imperialistlər ilə yenicə yaranan İran milli burjuaziyası, ruhanilər, kəndlilər, sənətkarlar və fəhlələr arasındaki ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermişdir. İran inqilabı 1905-ci ilin dekabrında Tehran, Təbriz, Kirman, Şiraz və Məşhəddə istibdada qarşı

nümayişlərlə başlandı. Əvvəlcə Təbrizdə, sonra isə İranın başqa şəhərlərində ilk siyasi təşkilatlar tə'sis edildi. Silahlı mücahid¹ dəstələri və əncümənlər² yarandı.

İran inqilabının birinci mərhələsi 1906-ci ilin dekabrında şah hakimiyyətini məhdudlaşdırın İran konstitusiyasının birinci hissəsinin qəbul edilməsi ilə başa çatdı. Konstitusiyanın qəbulundan sonra İran inqilabında kəndli və fəhlələrin rolu artdı. İlk fəhlə həmkarlar təşkilatı yarandı. Ümumxalq hərəkatının təzyiqi ilə 1907-ci il oktyabrın 7-də birinci İran məclisi Konstitusiyaya əlavələri təsdiq etməyə məcbur oldu.

1908-ci il iyünlün 23-də isə Məhəmmədəli şahın əksinqilabı çevrilişindən sonra konstitusiya ləğv edildi, irticaçı qaydalar yenidən bərpa edildi. 1907-ci ildə başlamış Təbriz üsyani nəticəsində 1908-1909-cu illərdə İran inqilabı vətəndaş müharibəsinə çevrildi. Beləliklə, inqilab hərəkatının mərkəzi Cənubi Azərbaycana keçdi. İngilabi hərəkata rəhbərlik edən Sottarxan və Bağırxanın başçılığı ilə Azərbaycanda bir sıra demokratik tədbirlər həyata keçirildi. Təbriz üsyانının qələbəsi İranda yeni inqilabi hərəkata səbəb oldu.

1 Mücahid - ərəb sözüdür, "mübariz", "döyüşü" deməkdir. Mücahid - 1905-1911-ci illərdə İran inqilabı dövründə milli istiqlaliyyət və burjuva-demokratik dəyişikliklər uğrunda mübarizə aparan sol qeyri-leqlə inqilab təşkilatın üzvlərinə deyilir. Mücahılər əsasən, demokratik əhvali rühiyyəli xırda burjuva nümayəndələrindən, xırda ruhaniyərdən, fəhlə 1ə kəndliyərdən ibarət idi. 1954-1962-ci illərdə Əlcəzairdə milli-azadlıq müharibəsinin iştirakçıları da mücahid adlanırı.

2 Əncümən - fars sözüdür, "cəmliyyət", "məciis", "yığıncaq" deməkdir. Əncümən - İranda şəhər və əyalətlərdə yerli özünüydara təşkilatları id. Əncümən - İngilab demokratik təşkilat id. İlk əncümən 1905-1911-ci illər İran inqilabı gedişində 1906-ci ildə Təbrizdə meydana gəlmüşdi. Demokratik əncümənlər 1918-1921-cı illərdək İran inqilabında da yaranmışdı. 1945-ci ilin dekabrında Cənubi Azərbaycanda milli azadlıq və demokratik hərəkatın qələbəsindən sonra Azərbaycan Milli Məclisi əyalət, vilayət və şəhərlərdə Əncümənlərin yaradılması haqqında da qanun vermişdi.

Təbriz üsyانı yatırmaq üçün 40 minlik qoşun göndərildi. Şəhərin 12 məhəlləsindən 11-i şah qoşunları və mürtəce qüvvələr tərəfindən tutulsa da, 20 minlik fədai¹ dəstələri 1908-ci ilin oktyabrında küçə döyüşlərindən sonra əksinqilabi qüvvələri şəhərdən çıxartdı.

Təbriz üsyanyı dövründə də şəhərdə özünüidarə təşkilatı olan əncümən yaradılmışdı. Əncümən bir sıra demokratik tədbirlər həyata keçirdi. Məsələn, varlıların pul və ərzağını, xanədan mülklərini müsadirə etdi.

1908-ci ilin noyabrında Cənubi Azərbaycanın bir hissəsi Təbriz üsyancılarının tərəfinə keçdi. İinqilabın müdafiəsi, Konstitusiya qaydalarının bərpası, ana dilində maarif və mədəniyyətin inkişafı sahəsində bir sıra tədbirlər görüldü. Təbriz üsyanyı İran inqilabının zirvəsi olub ona yeni təkan verdi, onun yeni yüksəlişinə səbəb oldu. İran irticası üsyanyı öz qüvvəsi ilə yatırmaq iqtidarında deyildi. 1909-cu il aprelin 16-da çar qoşunları Təbrizə daxil oldu və üsyanyatırıldı.

1911-ci ilin axırında İran inqilabı imperialist dövlətləri, o cümlədən rus imperiyası, ingilis qoşunları və İranın irtica qüvvələri tərəfindən yatırıldı. İinqilab İranda feodal quruluşunu sarsıdı. Yaxın və Orta Şərq ölkələrinə böyük inqilabi tə'sir göstərdi.

3. Səttərxan və Bağırxan

Yuxarıda qeyd etdiyimiz kimi, inqilabi hərəkata Azərbaycan xalqının görkəmli övladları olan Səttərxan və Bağırxan rəhbərlik edirdilər.

¹ Fədal - inamı yolunda özünü qurban verən adamlara deyilir. 1905-1911-ci illər İran inqilabı dövründə şəhər yoxsullarının, xırda burjuazianın, fəhlə və kəndlilərin könüllü silahlı dəstələri idi. Fədallər - inqilabın əsas silahlı qüvvəsinə təşkil edirdilər. 1908-1909-cu illər Təbriz üsyandasında fədallər xüsusi roj oynamışdılar. Bundan başqa, 1945-1946-ci illərdə Cənubi Azərbaycanda milli demokratik hərəkat dövründə özünü müdafiə dəstələrinin üzvləri də; 1954-1962-ci illərdə Əlcəzairdə milli azadlıq müharibəsi dövründəki vətənpərvər gizli cəbhənin üzvləri də; Fələstin Azadlıq Təşkilatı silahlı partizan dəstələrinin üzvləri də; 1960-ci illərdən sonra İranda bir sıra silahlı dəsta və təşkilatlar da özərini "İran xalq fədalları", "İranın İsləm fədalları" adlandırdırlar.

Onlar kim idilər? Gelin onların qısa tərcüməyi-həl təniş olaq. Görək bu cəsur, ığid və qorxmaç adamlar kimlər idi. Onlardan özümüz üçün bir nümunə götürə bilərikmi?

Səttarxan 1867-ci ildə anadan olmuş və 1914-cü ildə vəfat etmişdir. 1905-1911-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, İranın və Azərbaycanın xalq qəhrəmanıdır. Səttarxan 1905-ci ildə İranda, o cümlədən Cənubi Azərbaycanda genişlənən inqilabi hərəkata qoşulmuş, 1906-ci ildən Təbrizin Əmirəqiz məhəlləsi mücahidlərinin başçısı və "Həqiqət" əncüməninin üzvü olmuşdur. 1908-ci il iyunun 23-də Təbriz üşyannı böğməga cəhd göstərən 40 mintlik şah qoşunu və irtica qüvvələri şəhərə daxil olduqda, Əmirəqiz məhəlləsində küçə vuruşmaları zamanı Səttarxanın rəhbərliyi altında fədalı dəstələri əksinqilabi qüvvələrə ağır zərbə vuraraq onları Təbrizdən qovdular. 11 ay davam edən vuruşmalarda mahir sərkərdə kimi xalq müdafiəsini təşkil edən Səttarxan inqilabi hərəkatın rəhbərlərindən birinə çevrildi.

Təbriz üşyani zamanı inqilabi hökumət - "Hərbi Şura" yaradıldı. Tərkibinə Səttarxan, Bağırxan, Əli Müsyö və başqaları daxil idi. 1909-cu ilin aprelində üşyan yatırıldıqdan sonra Səttarxan Təbrizdə qaldı. 1910-cu ilin aprelində yeni liberal mülkədar-burjuua hökumətinin də'vəti ilə başda Səttarxan və Bağırxan olmaqla 100 nəfərlik fədalı dəstəsi Tehrana getdi. Tehran əhalisi onları böyük təntənə ilə qarşılandı. Lakin irtica qüvvələri onlara qəsd hazırlamışdı.

1910-cu il avqustun 7-də yeni hökumətin qoşunları və Tehran polisi qəfil hücumla Səttarxanın fədalı dəstəsini tərksiləh etdilər. Atışma zamanı Səttarxan ağır yaralandı və vəfat etdi. Xalq və vətən qarşısında xidmətlərinə görə Cənubi Azərbaycan Əyalət Əncüməni Səttarxanı "Sərdarı milli" (Millətin rəhbəri) adlandırmış, döyüşdə fərqlənənləri təltif etmək üçün Səttarxan medalı tə'sis etmişdi. "Novoye vremya" jurnalının çap olunmuş məqalələrinin birində Səttarxan "Azərbaycanın Puqaçovu" e'lan edilmiş, Lenin tərəfindən isə "İnqilabçı İran Ordusunun başçısı" adlandırılmışdır. Səttarxana dastan, roman, şe'r, nəğmə, oçerk və

sair həsr edilmişdir. Təbrizdə adına küçə var, heykəli qoyulmuşdur.

Bağırxan 1861-ci ildə anadan olmuş, 1917-ci ildə vəfat etmişdir. Təbriz üsyانının rəhbərlərindən biri, Səttarxanın silahdaşıdır. Bənnə ailəsində doğulmuş, mollaxanada təhsil alıb sonra bənnalıq etmişdir. 1905-ci ildə İranda, o cümlədən Cənubi Azərbaycanda, genişlənən inqilabi hərəkata qoşulmuş və tezliklə bu hərəkatın başçılarından biri olmuşdur. Onun başçılıq etdiyi fədalı dəstələri Səttarxanın rəhbərliyi altında qızgın küçə vuruşlarından sonra şah qoşunlarını və əksinqilabi qüvvələri Təbrizdən qovdu. Azərbaycan Əyalət Əncüməni döyüsdə fərqlənənləri təltif etmək üçün 1906-ci ildə Bağırxan adına medal tə'sis etdi. 1908-ci ildə isə Təbriz üsyانında göstərdiyi şücaətə görə xalq tərəfindən Bağırxana verilən "Salari milli" (xalq sərkərdəsi) fəxri ad rəsmiləşdirildi.

Bağırxan Təbriz üsyانı dövründə yaranmış "Hərbi Şura"nın peş üzvündən biri idi. Birinci dünya müharibəsi başlandıqdan sonra Bağırxan 1915-ci ildə Qum şəhərində yaradılmış "Milli Müdafiə Komitəsi", 1916-ci ildə Kırmanşahda və Qəsri Şirində təşkil edilmiş "Milli Müvəqqəti Hökumət"in orəfdarlarına qoşuldu. Bağırxan Qəsri Şirin ilə Kirmmanşah arasında kurd irticaçıları tərəfindən öldürülmüşdür.

Rusiya və İranda əsrin əvvəlində baş vermiş ilk burjuva inqilabları Şərq ölkələrindəki milli azadlıq və antifeodal hərəkatlarına çox böyük tə'sir göstərdi. 1911-1913-cü illər əmək inqilablarını, Hindistanda, Əfqanistanda, İndoneziyada və sair müstəmləkə ölkələrində baş vermiş inqilabları, üsyانları və milli azadlıq hərəkatlarını dediklərimizə parlaq hissələr kimi göstərmək olar. Düzdür, Rus və İran inqilablarının hər ikisi nəticə e'tibarilə məğlubiyyətə uğradı. Lakin bununla belə onlar qurtarmadılar. Birinci burjuva inqilablarından keçən kiçik bir taxi fasılədən sonra ikinci burjuva inqilabları başladı. Ona görə ki, birinci inqilabları doğurmuş səbəblər olduğu kimi qalındı.

XII FƏSİL

BAKİDA DAŞNAK-BOLŞEVİK DİKTATURASI SOVET İMPERİYASININ AZƏRBAYCANDA İLK ERMƏNİ TİPLİ DÖVLƏT YARATMAQ TƏŞƏBBÜSÜ İDİ (oktyabr 1917-iyul 1918)

1. Bakıda daşnak-bolşevik diktaturasının qurulması və onun antiazərbaycan siyaseti.

Sentrokaspı diktaturası

2. 1918-ci ilin mart soyqırımı (genosidi) daşnak-bolşevik dikturasının antiazərbaycan siyasetinin nəticəsi idi

3. Mart soyqırımının sovet mənbələrində saxtalaşdırılması

4. Zaqafqaziya komissarlığı və Zaqafqaziya seymi

1. Bakıda daşnak-bolşevik diktatürasının qurulması və onun antiazərbaycan siyaseti. Sentrökaspı diktatürü.

1917-ci il oktyabrın 31-də Azərbaycan xalqının başı istündən və onun iradəsi əleyhinə Bakıda qondarma hökumət, Sovet hökuməti e'lan edildi. Bakıda yaradılmış bu hökumətə Azərbaycan xalqının qəddar düşməni olan Saumyan başçı seçildi. Sovetin tərkibinin əsasən ermənilərdən təşkil edilməsi təkcə siyasi cəhətdən deyil, tarixi nöqtəyi məzərdən də cinayət idi. Sovetin mövcud olduğu 9 ay ərzində bu hökumət antiazərbaycan siyaseti yeritmiş, Moskvaya və İrəvana qulluq etmiş, əsrin ən böyük faciələrinəndən biri olan 1918-ci il mart soyqırımını təşkil etmiş, on minlərlə günahsız müsəlmanları ermənilər ərəfindən qırdırmış, talan və qarət etdirmişdir.

Buna görə də bu hökumətə xalq arasında haqlı olaraq daşnak-bolşevik diktaturası¹ deyilir.

Diktaturaya və diktatora xas olan bütün xüsusiyyətlər əsmən "Bakı fəhlə və əsgər deputatları Soveti" və "Bakı Xalq Komissarlar Soveti" adlanan, tərkibi isə sərf daşnak və bolşeviklərdən ibarət olan mənfur hakimiyyətə tamamilə tiddir. Lakin bu hökumət qırıb tükətməklə kifayətlənməmişdir. O, eyni zamanda xalqın var-dövlətini, yeraltı və erüstü sərvətlərini də talan etmişdir. Bakının "qara qızılını" laşıdırmış, sağa və sola səpələmişdir.

Bakıda daşnak-bolşevik diktatürasının mövcud olduğu dövrdə Cənubi Qafqazda ömrü qısa olan iki hökumət - Zaqqafqaziya komissarlığı və Zaqqafqaziya seymi hökumətləri olmuşdur. Tələbələr arasında bu hökumətlər haqqında əsəvvürün az olduğunu nəzərə alıb, mühazirədə onların ərhinə də xeyli fikir verilir. Başlıca diqqət isə daşnak-bolşevik diktatürasının təşkiliñə və onun antiazərbaycan siyasetinin nəticəsi olan mart soyqırımının şərhinə verilir.

¹ Diktatura latin sözüdür, qeyri-məhdud hakimliyət deməkdir. Diktatura rejimi zamanı hakimliyət bir şəxsin - diktatorun, yaxud bir neçə şəxsin əllində mərkəzləşir, siyasetdə zorakılıq və terror ön plana keçir, hakimliyət bilavasita zorakılığa arxalanır.

yənini oktyabrın 31-də Bakı Sovetinin geniş iclası Bakıda bütün hakimiyyətin Bakı Sovetinə keçməsi haqqında qətnamə qəbul etdi. Noyabrın 2-də isə Bakı Sovetinin İcraiyyə Komitəsi Bakıda ali hakimiyyət orqanı e'lan edildi. Bakı Sovetinin həmin iclasında Bakı Fəhlə və Hərbi Deputatları Sovetinin (BFHDS) adı dəyişdirilib Bakı Fəhlə və Əsgər Deputatları Soveti (BFƏDS) adlandırıldı. Sovetin adındakı "Hərbi" sözünün "Əsgər" sözü ilə əvəz edilməsi ilə guya Sovetin məzmunu dəyişmiş. Nəinki dəyişmədi, əksinə, Azərbaycan xalqının qəddar düşməni olan Şəumyanın həmin iclasda BFƏDS İcraiyyə Komitəsinin sədri seçilməsi Sovetin mə'na və məzmunu haqqında daha dürüst təsəvvür yaratdı. 1917-ci il noyabrın 12-də Sovet İctimai Təhlükəsizlik Komitəsini, 21-də isə Bakıda İctimai Təşkilatların İcraiyyə Komitəsini ləğv etdi. BFƏDS bütün dövlət idarələrinə öz komissarlarını göndərdi. Neft mə'dənləri, zavod, bank, poçt, telegraf, dəniz və dəmiryol nəqliyyatı stansiyalarının qırmızı qvardiyaçılar tərəfindən tutulmasını təşkil etdi.

1918-ci il aprelin 25-də Bakı Sovetinin iclasında Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. BXKS-nin heyətinə Şəumyan, Caparidze, Fioletov, Karqanov, Nərimanov, Kolesnikova, Vəzirov və başqaları daxil oldular. Vəzifələr isə aşağıdakı kimi bölüşdürüldü: BXKS-nin sədri və xarici işlər komissarı - Şəumyan, daxili işlər komissarı - Caparidze, xalq təsərrüfat işləri komissarı - Fioletov, şəhər təsərrüfatı komissarı - Nərimanov, xalq hərbi və dəniz işləri komissarı - Karqanov, Ədliyyə komissarı - Karinyan (Qabrielyan), maarif komissarı - Kolesnikova təsdiq edildi. Əzizbəyov Bakı quberniyasının komissarı tə'yin olundu. Bir qədər sonra Zevin - əmək komissarı, Vəzirov isə (sol eser) torpaq komissarı tə'yin edildilər. BXKS-nin tərkibində nəqliyyat, poçt və telegraf, maliyyə və ərzaq komisarlıqları da yaradılmışdı. Bakı XKS belə yaradıldı. Azərbaycanın paytaxtında hökumət yaradıldı, başçısı və üzvləri isə əsasən ermənilərdən və digər millətlərdən ibarət oldu. Böyük "alicənablıq" göstərərək cəmi 3 nəfər azərbaycanlıya vəzifə vermişdilər: Nərimanova, Əzizbəyova və Vəzirova. Beləliklə,

yad və yabançı olan daşnak-bolşevik nümayəndələrindən təşkil edilmişdi.

1918-ci il mayın 1-də BXKS-nin buraxdığı Bəyannamədə Sovet Hakimiyyətinin qarşısında duran vəzifələr müəyyən edilirdi. Nə qədər gülunc olsa da, burada Bakı proletariatı ilə Azərbaycan zəhmətkeş kəndlilərinin ittifaqını möhkəm-ləndirmək zəruriyyətdən, BXKS-nin fəhlə, əsgər və matros deputatları Soveti qarşısında məs'ul olmasından və Ümum-Rusiya XKS-nin bütün dekretlərini və sərəncamlarını yerli şəraitə uyğun həyata keçirəcəyindən bəhs edilirdi. BXKS-nin mühüm vəzifələrindən biri Bakı fəhlələrini və qubernianın yoxsul kəndlilərini bütün Rusyanın fəhlə və kəndliləri ilə daha sıx birləşdirməkdən ibarət hesab edilirdi. Hansı dildə, kimin dilində? Hökumət üzvləri xalqın dilini, xalq da onların dilini bilmirdilər.

Onlar dilini bilmədikləri, adət və ən-ənəsindən xəbərdar olmadıqları Azərbaycan xalqına, onun fəhlə sinfinə və zəhmətkeş kəndlilərinə rəhbərlik etmək iddiasına düşmüşdür. Lakin məscidin qapısı açıq olsa da, itin həyası olmalı idi. Bütün dünya tarixində belə bir vəziyyət yalnız bolşevik hakimiyyəti dövründə baş vermişdi. Bolşevizmə xas olan belə xarakterik əlamətlər nəinki onların hakimiyyətinin ilk illərində, hətta son illərdə, məsələn, Ə.Vəzirovun dövründə də olmuşdur. Azərbaycan dilini bilməyən, öz ailəsi ilə ana dilində danışmayan bu adam Azərbaycan xalqına "rəhbərlik" edirdi. Bakı Xalq Komissarları Soveti kimi, Vəzirovun da ezeliklə süqut etməsinin başlıca səbəblərindən biri məhz bu oldu.

1918-ci il iyulun axırlarında Türkiyə qoşunları Bakıya yaxınlaşırıdı. Öz dəstəsi ilə mühüm strateji mövqe tutan keçmiş çar zabiti Biçeraxov cəbhəni buraxıb Petrovski (indiki Mahaçqala) tərəfə çekildi. Belə bir şəraitdə, müdafiəsiz qalan BXKS 1918-ci il iyulun 31-də müraciətnamə e'lan edib səlahiyyəti öz üzərinən götürdüyüünü bildirdi. Beləliklə, Bakıda Sovet hakimiyyəti süqut etdi, bütün hakimiyyət Şəntrokaspi diktaturasına keçdi.

daşnaklar və menşeviklər ingilisləri Bakıya çağırmaq haqqında qərar qəbul edilməsinə nail oldular. Avqustun 4-də ingilis qoşunları şəhərə daxil oldular. "Bakı komissarları" həbs edildilər. Sentyabrın 14-də xilaskar türk qoşunlarının hücumu ilə ingilis qoşunları Bakını tərk etdilər. Sentyabrın 15-də türk ordusu şəhərə daxil oldu. Həmin gün Bakı komissarları bir qrup bolşeviklərin köməyi ilə həbsdən azad edilib "Türkmən" gəmisi ilə Sovet Həstəxanına yola salındılar. Lakin gəmi heyətinin inqilabçı əhval-ruhiyyəli hissəsi Bakı komissarlarını ingilislərin və eserlərin hakim olduqları Krasnovodsk şəhərinə apardı. Sentyabrın 17-də Bakı komissarları Krasnovodsk həbsxanasına salındılar.

1918-ci il sentyabrın 20-nə keçən gecə ingilis və eserlər siyahı ilə 26 nəfəri güllələdilər. Bakı XKS Zaqafqaziyada Sovet hakimiyyətinin yeganə dayağı idi. Lakin vətəndaş mühəribəsi dövründə cəbhələrdə vəziyyət ağır olduğundan Sovet Rusiyası BXKS-nə lazımı hərbi yardım göstərə bilmədi. Bu zaman artıq Azərbaycanın bir çox qəzalarında hakimiyyət ADR-in əlində idi.

Mühazirəmizin birinci məsələsini yekunlaşdırarkən qeyd etməliyik ki, Bakıda Sovet hakimiyyəti, Azərbaycan xalqının başı üstündən, yuxarıdan qurulmuşdu. Buna görə də onu bu xalq və onun taleyi əsla narahat etmirdi. Hökuməti daşnakların və bolşeviklərin taleyi daha çox maraqlandırırdı. Elə ona görə də qondarma hökümətin xalq arasında heç bir sosial dayağı qalmamışdı.

Sentrokaspi diktatürü - Sentrokaspi və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin diktatürü idi, Bakı kommunasının, yəni daşnak-bolşevik diktaturasının süqutundan sonra 1918-ci il avqustun 1-dən fəaliyyət göstərmiş hakimiyyət orqanı idi. "Sentrokaspi diktaturasının" tərkibinə Xəzər hərbi donanmasının zabitləri və Bakı Soveti İcraiyyə Komitəsinin sazişçi üzvləri - eserlərin, daşnakların və menşeviklərin 11 nümayəndəsi daxil olmuşdu. "Sentrokaspi diktatürü" ilk gündən Biçeraxovu baş komandan tə'yin etmiş və ingilisləri Bakıya dəvət etmək üçün İran, ingilis komandanlığının qərargahına öz nümayəndələrini göndərmiş-

dilər. "Sentrokaspi diktaturası" hakimiyyətə keçdiyi gündən Bakı Sovetini buraxmış, "İzvestiya Bakinskoqo Soveta", "Bakinskiy raboçiy", "Bakı Sovetinin Əxbarı" və s. qəzetləri bağlamış, Sovet qoşunlarını tərksilah etmiş, Bakı komissarlarını həbsə almış, bolşeviklərin mə'dənlərdə, zavodlarda, fabriklərdə çıxışlarını qadağan etmişdi. Türk qoşunlarının hücumu zamanı Sentrokaspi dikturasının üzvləri Bakıdan Petrovska, oradan da Ənzəliyə qaçmışdır. Beləliklə, Sentrokaspi hökuməti 1918-ci il avqustun 1-dən sentyabrın 15-nə qədər ay yarım ömür sürmüdü.

2. 1918-ci ilin mart soyqırımı (genosid) daşnak-bolşevik dikturasının antiazərbaycan siyasətinin nəticəsi idi

Bir neçə söz genosid, yə'ni soyqırımı anlayışı haqqında. Genosid - yunan sözüdür. Genos - qəbilə, tayfa deməkdir, saedere isə öldürmək deməkdir. Beləliklə, genosid - ayrı-ayrı əhali qruplarının irqi, milli, yaxud dini motivə görə məhv edilməsidir. Genosid - bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir. Genosid cinayətləri faşizmi, irqi və milli ədavəti, "ali" irqlərin "aşağı" irqlər üzərində hökmranlığını və s. təbliğ edən mürtəce "nəzəriyyələrə" əsaslanır. İkinci dünya müharibəsi illərində hitlerçilər işgal etdikləri ölkələrdə əhaliyə qarşı, xüsusilə yəhudilərə qarşı genosid cinayətləri törətmışlər. Yeri gəlmışkən qeyd edək ki, yəhudilərin genosid cinayətinə məruz qaldığını bütün dünya bilsə də, bu xalqın ağayanlığı, qüruru və məogrurluğu o qədər böyükdür ki, hələ bu vaxta qədər onlar əllərinə bir kağız alıb qapı-qapı düşməyiblər ki, bizim genosidə məruz qaldığımızı təsdiq edin. Millət belə olar. İndi gəlin görək, həmin sözləri erməni haqqında söyləmək olarmı? Əlbəttə, olmaz! Niyə? Ona görə ki, onlar iki əsrə yaxındır ki, çömcələrini götürüb Azərbaycanı qarışdırırlar. Genosid, terror, talan, qarət və zorakılıq siyaseti yeridir və cinayət edirlər. Cəzalarını alanda isə bütün dünyaya car çəkirlər ki, "ay aman qoymayıñ türklər bizi qırıldılar."

Genosid cəzaya layiqdir. Onun cəzaya layiq olduğu bəyənəlxalq hərbi tribunalların (Nürnberq və Tokio tribunal-larının) Nizamnaməsində, həmçinin genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında "Beynəlxalq Konvensiyada" müəyyənləşdirilmişdir. BMT Baş məclisinin 1948-ci il 9 dekabr tarixli iclasında isə bəyənilmişdir.

Genosidlə ırqçılık bir-birini tamamlayan iki qeyri insanı akllardır. Erməni genosid siyasəti və cinayəti də ırqçılıkları sıx surətdə əlaqədardır. ırqçılık - ırqi fərqlərin insan cəmiyyəti tarixinə və mədəniyyətinə həllədici tə'siri haqqında müddəalara əsaslanan elmə zidd konsepsiadır. ırqçılık insanların içtimai mahiyyətini onların bioloji ırqi əlamətlərinə münçər edir, genosid kimi ırqçılık də "ali" və "aşağı" irqlərin mövcudluğunu başlıca cəhət sayır. Ermənilərin müsəlmanlara qarşı genosid cinayəti də məhz insana zidd olan həmin müddəalara əsaslanır.

1918-ci ilin mart genosidinə gəldikdə o, ermənilər tərəfindən aşağıdakı kimi təşkil edilmişdir. Hələ 1916-ci ilin hərbi əməliyyatlarında rus ordusunun Qərb cəbhəsində geri çəkilməyə başladığı andan böyük miqdarda erməni əsgərinin Cənubi Qafqaz-Türkiyə cəbhəsinə köçürülməsi ikili məqsəd daşıyırıldı. Birincisi, erməni kəndlilərini silahlandırmaq idi. İkincisi, cəbhənin yaxınlığında yerləşən müsəlman kəndlərinə mümkün qədər ziyan vermək idi. Erməni əsgərləri Zaqafqaziya dəmir yolu stansiyalarında dayanır, stansiyalarının ətrafında olan müsəlman evlərini və dükanlarını qarət və talan edirdilər. Yevlax, Ucar və Kürdəmir stansiyalarında belə olmuşdur. Erməni əsgərləri qatar gedə-gedə müsəlmanları pəncərədən çölə tullayırdılar. Həmkəndlilərinin silahlandırılması üçün erməni əsgərləri hərbi sursat götirmişdilər.

1918-ci il martın 17-də silahla ehtiyatsız davranışından həlak olmuş Məmməd Tağıyevi Bakıya müşayiət edən müsəlman diviziyanın böyük bir dəstəsi Lənkərana yola düşməli idi. Gəminin körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman diviziyanın tərksilah olunmasını tələb etdilər. Lakin diviziya rədd cavabı verdi. Onda tüfənglərdən və pulemyotlardan atəş açıldı. Ertəsi gün şəhərin ermənilər yaşayan cənub hissəsində silahlı erməni

əsgərləri göründülər. Onlar bütün küçələrdə səngərlər qazib, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Bunu görən müsəlmanlar öz növbəsində bə'zi küçələrdə səngərlər qazmağa başlayırlar. Lakin ümid edirlər ki, toqquşma baş verməyəcək, hər şey danışqlarla həll ediləcəkdir.

Martın 18-də müsəlman Xeyriyyə Cəmiyyətinin binası "İslamiyyə"də müsəlmanların yiğincığı keçirilir. Keçmiş Bakı şəhər rəisi Qaik Ter-Mikaelyans iclasa gələrək Erməni Milli Şurası və Daşnaksütun partiyası adından bildirir ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər onlara qoşulacaq və bolşevikləri Bakıdan qovmaqdə müsəlmanlara kömək edəcəklər.

Martın 19-da isə şəhər tezdən, müsəlmanlar hələ yatarkən ermənilər şəhərin müsəlman hissəsinə hücum etdilər. Hücumda ancaq erməni əsgərləri iştirak edirdilər. Müsəlmanlar əvvəlcə nə baş verdiyini müəyyən edə bilmədilər. Hərbi gəmilər ermənilərin təhribi ilə şəhərin müsəlman hissəsini toplardan atəşə tutdular. Onlar rus matroslarını inandırmışdır ki, müsəlmanlar rus əhalisini qırırlar. Matroslar əmin olduqda ki, müsəlmanlar ruslara toxunmurlar, toplardan atəsi dayandırmışdır. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlman hissəsindən erməni hissəsinə keçmişdir. Müsəlman hissəsində ancaq ruslar, gürcülər və başqaları qalmışdır. Mart ayında şuluqluqlar ola biləcəyi barədə müsəlmanlara xəbərdarlıq etdikləri və ailələrini bağlara aparmağı məsləhət gördükleri hallar da olmuşdur.

Yaxşı silahlanmış və tə'lim görmüş erməni əsgərləri pulemyotlarının atəsi altında əhalisi sırf müsəlman olan "Məmmədli" və "Poxlu dərə" adlanan yerlərdə müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanmış evlərin içində atır, süngülərin ucuna keçirirdilər. Qaçmış valideynlərin bütün südəmər körpələri öldürülür, valideynlər isə küçələrə qovulub qətlə yetirilirdilər. Şəhərin bu hissəsində çox az adama canını qurtarmaq nəsib olmuşdur. Bu vəhşiliklərin şahidi olanlar danışanda ağlamağa başlayır və çox zaman hadisələri yerli-yerində təsvii edə bilmirdilər. Müsəlmanları qırarkən

ermənilər eyni zamanda onların əmlakını məhv edir, əm qiyətlilərini isə özləri ilə aparırdılar.

Şəhərin müsəlman yaşayan başqa hissələrində erməni əsgərləri pulemyotlarının atəsi altında sür'ətli hücumlar keçirir. müsəlmanları sıxışdırır hər hansı məhəllədən çıxarırlar, evlərə soxularaq onları öldürür, həm də qarət edirdilər. Qətillər zamanı ermənilər cinsə, yaşa əhəmiyyət vermirdilər. Məsələn Hacı Əmir Əliyevin evinə soxularaq onu - 80 yaşlı qocanı 60 və 70 yaşlı arvadlarını öldürüb, üç yaşlı uşağı doğramış və 25 yaşlı gənc gəlini diri-dirə divara mismarlamışdılar.

Bakının Nikolayev küçəsi ilə hücuma keçmiş erməni əsgərləri bir evə girib 8 qadın və uşağı güllələmişdilər. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək 9 ziyalı müsəlmani küçəyə çıxartmış və kilsə meydanında güllələmişdilər. Meyidlərdən ikisini "Dağıstan" mehmanxanasında alovun içinə atmışlar. Bu evdə doktor Haciyev bolşeviklərin hakimiyyətini tanığını təsdiq edərək sənədi ermənilərə göstərdikdə, buna əhəmiyyət verməyərək bildirmişdilər ki, onlar daşnakdırlar və bolşevikləri tanımlırlar.

Bütün bu qətlləri ermənilər artıq Versal sülh müqaviləsində bağlandıqdan və bolşeviklərin irəli sürdükleri ültimatum qəbul edildikdən sonra törətmüşdilər. Erməni əsgərlərinə tüfənglərlə silahlanmış, çiyinlərinə patrondaş asmış, küçələrdə azığılıq edən erməni ziyalılarının nümayəndələri rəhbərlik edirdilər. Müdafiəsiz müsəlmanları məhv edərkən ermənilər dənizçiləri və qırmızı qvardiyaçıları onların üstünə salmadılar istəyiblər. Məsələn, martın 19-da səhər İran konsulu və dənizçi Natonson qalaya gələrək müsəlman nümayəndələrinə bildirmişlər ki, müsəlmanlar qalada olan rusları, ermənilər öldürmüslər. Bunun cavabında müsəlman nümayəndələr onların hər ikisini arasında ermənilər də olan 240 xristianı kişi, qadın və uşağın olduğu Mir Əli Nağı Hüseynovun evinə gətirirlər. Xristianlarla yaxşı rəftar edildiyinə, onları ərzaqla tə'min olunmasına və Hüseynovun evinə mərmilərdən qorunmaq üçün könüllü gəldiklərinə əmin olduqdan sonra Natonson və konsul qaladan getmişlər.

Üç saatdan sonra onlar qayıdır bildirirlər ki, iki erməni ictimai xadimi telefonla bildirib ki, onlar, yəni Natonson

və konsul qaladan gedəndən sonra müsəlmanlar bütün xristianları məhv ediblər. Onların guya aldandıqlarını görən Natonson və konsul ermənilərin hücumunu dəf etmək üçün qalada 20 matros saxlayaraq özləri getmişlər.

Martin 20-də "Kaspi" redaksiyası ilə "İslamiyyə" müsəlman Xeyriyyə Cəmiyyəti arasındaki döngəyə üç əsgər ilə erməni zabiti gəlir və "İslamiyyənin" binasına girirlər. Bir müddət sonra binanın pəncərələrindən tüstü, alov görünür və Bakı müsəlmanlarının deyil, bütün şəhərin bəzəyi olan bu möhtəşəm bina yanır məhv olur. Müsəlmanlar pulemyotlardan və tüsənglərdən açılan atəşlərin altında küçəyə çıxa bilmədiklərindən yanğını söndürən olmamışdır.

Erməni əsgərləri sülh bağlandıqdan sonra da müsəlmanların evlərini yandırır, onları öldürür və əsir alırılar. Özləri də deyirdilər ki, erməni əsgərlərinin sülhlə işi yoxdur. Onlar hərbi əməliyyatları ancaq daşnaksütyun partiyasının sərəncamı ilə dayandıracaqlar. Ruslar və gürcülər mümkün olan yerlərdə müsəlmanları xilas edirmişlər.

Müsəlmanların qırğını ermənilərə ultimatum vermiş 36-ci Türkistan polkunun tələbi ilə dayandırılmalı idi. Hətta bütün rus ictimaiyyəti də ermənilərin vəhşiliklərindən hiddətlənir və ucadan e'tiraz edirdilər.

Türklər Bakını mühəsirəyə alana qədər ermənilər müntəzəm olaraq müsəlmanların öldürülməsini davam etdirmişlər. Onları küçələrdə, şəhərdə, ətraf kəndlərə gedən yollarda tutaraq güllələyir, meyidləri isə quyulara və dənizə atırlılar. Təkcə Bakı şəhərinin Dağüstü parkında 18 min nəfər soyqırımı qurbanı dəfn edilmişdir. 1918-ci ildə Azərbaycan əhalisini Bakıdakı daşnak alayları, Qarabağda və Zəngəzurda isə erməni "Çetnik" və "Xmbabat" hərbi terror dəstələri qarət və təqib edirdilər.

Ermənilər öz fəaliyyətlərini Bakı quberniyasının qəzalarında da həyata keçirmiş, zoraklıqlar törətmışlər. Erməni hərəkatı rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğaalanaraq deyirmiş ki, Şamaxıda 10 müsəlman qızını zorlamış, sonra isə öz tapançası ilə güllələmişdir.

Bakıda dindirilmiş şahid qadınların ifadələrindən mə'lum olur ki, Lənkəranda baş vermiş dəhşətli hadisələr ağlaşığın

olmamışdır. Türk qoşunlarının Bakıya daxil olmasından bir az əvvəl Lənkərana 2 min nəfərlik erməni dəstəsi gəlir. Onlar elə birinci gündən müsəlmanları incidib ələ salmağa başlayırlar. Müsəlman yeməkxanalarına girib yeyib-içir, pu verməyərək gedirmişlər. Müsəlmanlardan çörək alıb haqqını vermir, türklərdən qorunmaq üçün onları səngər qazmağa məcbur edirmişlər. İş o yerə çatmışdı ki, erməni əsgərlər məhərrəmlik mərasimində girib, müsəlmanlara öz ən'ənəv mərasimlərini yerinə yetirməyə mane olurdular. Müsəlmanları dini ayınları yerinə yetirmək üçün məscidlərə yığışdıqları ermənilər ora soxulub onları qarət edir və yandırıldırlar. Məscidi müdafiə edən gürcüler buna mane olur və iş atışmaya qədər gəlib çatır.

ADR hökuməti soyqırımı cinayətini araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaratmışdı. Fövqəladə Təhqiqat Komissiyası tərəfindən Bakı müsəlmanlarının şəhərində yerləşən görkəmli binalarının fotosəkilləri çəkilmişdir. Komissiyanın mə'lumatında bildirilir ki, müsəlman kəndlərində zorakılığın təhqiqatı davam edir və onun nəticələr barədə əlavə mə'lumat veriləcək. Təəssüf ki, Sovet Rusiyasının təcavüzü bütün bunları son nöqtəsinə qədər yekunlaşdırmağa imkan vermədi. Beləliklə, bizim mə'lumatımız baş vermiş dəhşətli hadisələrin heç də hamısı deyildirdi.

Komissiya tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A.N.Kvasnik 1918-ci il 29-31 mart qırğını haqqında demişdir: "Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə ətraflarda cismən məhv edilməsi, onların əmlakının hamısının qəsb edilməsi və bütün var-dövlətlərinin və siyasi üstünlüğün ermənilərin əlinə keçməsi məqsədi ilə müsəlmanlara qarşı təşkil edilmiş qanlı qəsd idi".

Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluş komissiyanın sədrinə mə'ruzəsində yazırı: "Yaxşı silahlanmış təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotlarını mühafizəsi ilə hücum edirdilər... Ermənilər müsəlmanları evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlə doğram-doğram, süngülərlə desik-desik edir. Uşaqları yanın evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb qaçar.

valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar hamisini öldürür, valideynlərinin özlərini isə elə yaxaladıqları yerdə, asib-kəsirdilər".

1918-ci il aprelin əvvəllərində N.Nərimanov Şəumyana və Caparidzeyə həyəcan dolu məktub yazıb bildirirdi: "Müsəlmanlar Sovet hakimiyyətini bütün varlıqları ilə qəbul etdilər. Lakin onları narahat edən budur ki, siyasi mübarizə milli mübarizəyə çevrilmişdir." Nərimanov yazırkı ki, tūfəngin köməyi ilə qazanılmış hakimiyyətə xalq arxa durmasa və hörmət etməsə, o, uzun müddət yaşaya bilməz. Buna görə də siz var qüvvənizlə çalışmalısınız ki, adamlar başa düşsün və hiss etsinlər ki, sovetlər bu mübarizəyə milli don geydirən "qara qüvvələrə" şərik deyildir. Təkcə sözdə deyil, işdə də qətiyyətlə göstərmək lazımdır ki, siz "qara qüvvələrlə" açıq mübarizə aparırsınız.

1918-ci ilin iyulunda hökumətin iclasında ADR-in xarici işlər naziri Mehdi bəy Hacınski çıxış edərək demişdir: "Dörd aydır ki, erməni cəlladlar dinc müsəlman əhalisinin həyatı və əmlakı üzərində görünməmiş vəhşiliklər törədirirlər. Bununla yanaşı, zorakılıq təşkilatlarının yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində tam əks əhval-ruhiyyə yaradılır". İndiki kimi.

3. Mart soyqırımının sovet mənbələrində saxtalaşdırılması

1918-ci il mart soyqırımı Azərbaycan sovet ədəbiyyatında nəhayəsizliqlə saxtalaşdırılmışdır. Belə mənbələrdən daha çox kütləvi xarakter daşıyan ikisinin adını qeyd etmək istərdik. Birincisi, "Azərbaycan tarixi" kitabı, ikincisi, "Azərbaycan Sovet Ensiklopediyası"dır. Hər ikisinin kütləvi oxucular ərəfindən, xüsusilə gənclər, onların şagird və tələbə hissəsi ərəfindən daha çox istifadə edilən mənbələr olduqlarına oxumayaraq, hər ikisində mart soyqırımı təhrif edilmiş, saxtalaşdırılmışdır. Məsələn, Azərbaycan tarixinin mart soyqırımına həsr edilmiş yarımbaşlığı "Bakıda müsavatçıların antisovet qiyamının yatırılması" adlanır. Həmin başlıq altında müəllif kütləvi mart qırğınının əsl mahiyyətini örtbasdır

edərək, onu "Antisovet qiyam", "Bakıda vətəndaş müharibəsi" "Müsavat quldur dəstələri", "Müsavat əksinqilabı" və sa
kimi qələmə verir. Yarımbaşlıq belə yekunlaşdırılır: "Mart
qələbəsinin tarixi əhəmiyyəti bundan ibarət oldu ki, b
qələbə Bakıda Sovet hakimiyyətinin möhkəmləndirərə
bolşeviklər başda olmaqla Bakı proletariatına bütü
Azərbaycanda və Zaqqafqaziyada sosialist inqilabı uğrunda
mübarizəni genişləndirməyə imkan verdi. Eyni zamanda b
qələbə öz müsavatçı nökerlərinin köməyi ilə Bakını tutma
niyyətində olan türk-alman müdaxiləçilərinin planını pozdu"
Beləliklə, müəllif heç xəcalət çəkmədən ermənilər tərəfindən
işgəncərlərə öldürülən, talan və qarət edilən on minlərlə
gunahsız dinc əhalinin, vəhşiliklə zorlanan gəlin və qızları
ismət və həyalarının tapdalanmasına, cidanın ucuna keçirili
həlak edilmiş uşaqların nakam taleyiinə acımadan dörd qız
əsgərin ölümünə göz yaşları axıdır. Soyqırımı isə "qələbə"
adlandırır. Doğrudan da böyük qələbə imiş. Lakin kimini
Əlbəttə, ermənilərin!

"Azərbaycan Sovet Ensiklopediyasına" gəldikdə isə, o
ondan da betər. Burada mart soyqırımı "Mart qiyamı" kimi
qələmə verilmiş və "Mart qiyamı" - müsavatçıların Bakıda
Sovet hakimiyyətinə qarşı qaldırdıqları qiyam (30 mart-
aprel 1918-ci il) kimi qiymətləndirilir. Ensiklopediyanın "Mart
qiyamı" haqqındaki mə'lumatı aşağıdakı cümlələrlə yekur
laşdırılır: "Mart qiyamının yatırılması Bakıda vətəndaş
müharibəsinə son qoydu və Sovet hakimiyyətini möhkəm
ləndirdi, Bakını tutmaq istəyən xarici müdaxiləçiləri
planlarını pozdu. Bakı və onun rayonlarında hakimiyyət
sovətlərin əlində cəmləşdi."² Beləliklə, Azərbaycan xalqını
bədbəxtliyi, Ensiklopediyada onun xoşbəxtliyi kimi, tür
ordusunun xilaskarlıq rolu isə müdaxiləçilik kimi qələm
verilir.

1918-ci il mart ayında Bakıda, Şamaxıda, Qubada
Kürdəmirdə və başqa yerlərdə ermənilər tərəfindən kütləv
müsəlman qırğınları belə törədilmişdir. Sovet imperiyası
illərində isə bu qanlı faciə "müsavat qırğını", "sinfî mübarizə

¹ Azərbaycan tarixi. Üç cilddə, III cild birinci hissə, Elm nəşriyyatı, 197
s.116-122.

² ASE. On cilddə, VI cild, Bakı, 1982, s. 375-376.

Vətəndaş illümlarıəsi kimi qərimə verilmişdir. Ösüñahkarlar, cinayətkarlar və cəlladlar olan erməni damyeyənləri və onların mənsur havadarları olan rus bolşevikləri təmizə çıxarılmış, xalqı müdafiə edənlər isə tünahlandırılmış və cəzalandırılmışlar. Bu yazıq xalqın taleyi faciəsi belə olmuşdur.

Beləliklə, iki əsrə qədərdir ki, ermənilərlə azərbaycanlılar arasında ziddiyət, münaqişə yaranmışdır. Bu münaqişənin üçəssiri-günahkarı hansı tərəfdür deyə soruşalar, tərəddüd mədən demək olar ki, ermənilərdir. Ona görə ki, birincisi, zərbaycan dövləti erməni ərazisində deyil, erməni dövləti zərbaycan ərazisində qurulmuşdur. İkincisi, 1828-ci il ürkəmənçay müqaviləsindən sonra, qədim Azərbaycan torpağı - Ən Dağlıq Qarabağa, Türkiyə və İrandan müsəlmanlar deyil, ermənilər köçürülüüb gətirilmişdir. Təəssüs ki, bütün ənənələr dünya ictimaiyyətinə başqa cür çatdırılmışdır.

1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının böyük xidmətlərindən biri ondan ibarət oldu ki, o, 1918-ci ilin birinci yarısında, xüsusilə martında bolşeviklər və daşnaklar tərəfindən törədilmiş cinayətləri təhqiq edən övqəladə İstintaq Komissiyası yaratdı. Komissiya bütün işləkləri araşdıraraq Bakı və qəzalar üzrə geniş mə'ruzələr hazırlayıb Ədliyyə nazirliyinə təqdim etdi. Mühazirəmiz məhz əmin mə'ruzələr əsasında tərtib edilmişdir.

4. Zaqqaziya komissarlığı və Zaqqaziya seymi

Bakıda bolşevik-daşnak diktaturası dövründə Zaqqaziya yaradılmış iki hökumət - Zaqqaziya komissarlığı və Zaqqaziya seymi hökumətləri məhz Bakıda və Azərbaycanın qəzalarında sovet hökumətinin yaradacağı təhlükəni təqdim etmək zəruriyyətindən irəli gəldi. Bu təhlükə 1918-ci il mart soyqırımına hazırlıqdan ibarət idi. Hazırlığın bütün işləkləri isə göz qabağında idi.

1917-ci il noyabrın 15-də Tiflisdə gürcü menşevikləri, müsavatçılar, daşnaklar və sağ eserlər tərəfindən Zaqqaziya komissarlığı hökuməti yaradıldı. Zaqqaziya komissarlığının

fərov və başqaları daxil idi. Zaqqafqaziya komissarlığı Sovet Rusiyasına və Zaqqafqaziyada sovet hakimiyyətinə qarşı mübarizə aparır və bu işdə ABŞ, İngiltərə və Fransanın fəal yardımına arxalanırdı. Zaqqafqaziya komissarlığı Sovet hakimiyyətinə qarşı mübarizə üçün general Kaledinlə antisovet Kuban radası və Şimali Qafqazda Sovet hakimiyyət əleyhinə olanlarla ittifaq bağlamışdı. Zaqqafqaziya komissarlığı Qafqaz cəbhəsindən Rusiyaya qayıdan əsgərləri tərksilərədir, gürcü, müsəlman, erməni milli hissələri yaradırdı. Zaqqafqaziya komissarlığı sovet hakimiyyətinə qarşı vahid cəbhədə çıxış etsə də, onun üzvləri arasında dərin ziddiyətlər mövcud idi. Çünkü onların hər birinin öz milli mənafeyi var idi. İndiki kimi onda da müsəlmanlarla ermənilərin mənafeyi bir-birinə uyğun gəlmirdi.

Buna görə istiqamətlər da müxtəlif idi. Məsələn, müsəlman istiqaməti Türkiyəyə və İrana səmtləşmişdisə, erməni istiqaməti Rusiyaya tərəf idi. Nəticədə 1918-ci il martın 26-da Zaqqafqaziya komissarlığı Zaqqafqaziya seymi ilə əvəz edildi. 1918-ci il fevralın 10-da Tiflisdə Zaqqafqaziya seymə yaradıldı.

Zaqqafqaziya seymi Zaqqafqaziyadan Müəssislər Məclisinə seçilmiş deputatlardan və müsavat, menşevik və daşnak partiyalarının nümayəndələrindən ibarət idi. Seymə menşevik hümmətçilər də daxil olmuşdular. Bolşeviklər seymədə iştirakdan imtina etmiş və onun yaradılmasına e'tiraz etmişdilər. Seym Zaqqafqaziyanın Sovet Rusiyasından ayrılmاسını rəsmiləşdirdi və 1918-ci il aprelin 22-də Zaqqafqaziyanın "Müstəqil Federativ Respublika" e'lan etdi. 1918-ci il mayın 26-da çəkişmələr, ziddiyətlər və istiqamətlərin müxtəlifliyi nəticəsində Zaqqafqaziya seymi də buraxıldı. Mayın 26-də Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistən müstəqil Respublika e'lan edildilər.

Beləliklə, mə'lum oldu ki, Petroqradda Oktyabr çevrilişindən cəmi bir həftə sonra, 1917-ci il oktyabrın 31-də Bakıda Sovet hakimiyyəti quruldu və 1918-ci il iyulun 31-də ömrünü başa vurdu. Əgər ömrü uzun sürsəydi, təsəvvüf edin ki, daha nə faciələr və nə kimi fitnə-fəsadlar baş-

etmək və iftixar hissi keçirmək ruhunda tərbiyə edirdilər. Koşbəxtlikdən bu iftixar hissi keçirməyin də ömrü uzun olmadı.

1918-ci il mart soyqırımı Azərbaycan ərazilərini erməni-əşdirməyə yönəldilmişdi. Düzdür, türklərin sayesində onlar əuna nail ola bilmədilər. Lakin indi ermənilər "öz ərazilərini" azərbaycanlılardan təmizləmişlər. Azərbaycan ərazisinin isə daha 20 faizə qədərini işğal edib, bir milyondan çox qaçqın varatmışlar. MDB ölkələrinin müxtəlif yerlərinə səpələnib, sümsünən və sərgərdan həyat keçirən ermənilərə müraciət edib onları çox böyük güzəştər və imtiyazlar vasitəsilə işğal edilmiş Azərbaycan ərazilərinə dəvət edirlər. Bu çox əhlükəli siyasetdir. Bununla onu demək istəyirik ki, tarixin əkəri hələlik ermənilərin xeyrinə fırlanır. Düzdür burada Rusiya amili böyük rol oynayır. Atalar "Arxalı köpək qurd basar" demişlər. Lakin bizim daxili birliyimizin olmaması da ermənilərə kömək edir. Tarix dəfələrlə sübut etmişdir ki, bir olmayan bütün xalqları və millətləri xarici hücum əhlükəsi birləşdirmişdir.

Təəssüf ki, rus-fars və erməni kimi dəhşətli xarici təhlükə də bizi birləşdirə bilmir. Görün bizim daxili ziddiyətlərimizin kökü necə dərindədir. Bu özü də daşnak-bolşevik xidmətidir, onların "parçala, hökmranlıq et" siyasetlərinin məhsulu və nəticəsidir. Bizim xalqımız, onun hökuməti və ziyahları bütün bu deyilənləri nəzərə almazıdır.

RUSİYADA VƏ CƏNUBİ AZƏRBAYCANDA İKİNCİ BURJUA İNQİLABLARI VƏ ŞİMALİ AZƏRBAYCAN (1917-1922)

- 1. Rusiyada 1917-ci il fevral inqilabının qələbəsi
və çarlızmin devrilməsi**
- 2. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı,
Təbriz üsyəni və Azadıstan respublikası**
- 3. Şeyx Məhəmməd Xiyabani və Lahuti**

1. Rusiyada 1917-ci il fevral inqilabının qələbəsi və çarizmin devrilməsi

Keçən mühazirəmizdə Rusiyada və İranda baş vermiş birinci burjua inqilabları haqqında danişarkən qeyd etdik ki, onların ikisi də məglub oldu. Lakin inqilabları doğuran səbəblər olduğu kimi qalırıdı. Yəni mütləqiyyət hakimiyyətləri devrilməmiş, burjua demokratik azadlıqlarına nail olunmayışdı. Ona görə də birinci inqilablardan keçən qısa tarixi bir fasılədən sonra ikinci inqilablar başlandı. Məsələn, 1917-ci ilin fevralında Rusiyada ikinci inqilab qalib gəldi və mütləqiyyət hakimiyyəti devrildi. 1918-1922-ci illərdə Cənubi Azərbaycanda baş vermiş inqilabın nəticəsində isə Cənubi Azərbaycan xalqı "Azadistan" (Azadlar ölkəsi) adlı respublika qurdu. Beləliklə, Rusiyada və İranda baş vermiş ikinci burjua inqilabları, birinci inqilablardan daha uğurlu oldular. Birinci inqilabların əhəmiyyəti isə ondan ibarət oldu ki, onlar ikinci inqilabların qələbəsini hazırladılar.

1917-ci il fevral inqilabı Rusiyada mütləqiyyəti devirmiş ikinci burjua inqilabıdır.

1914-1918-ci illər birinci dünya müharibəsi ölkədəki ziddiyyətləri son dərəcə kəskinləşdirərək inqilabi partlayış üçün əlverişli şərait yaratmışdı. Müharibə edən ölkələrdən ən çox iqtisadi sarsıntı keçirən Rusiya idi. 1917-ci ilin əvvəlində Rusiya təsərrüfat fəlakəti qarşısında dururdu. İinqilabi böhran ölkənin bütün sosial-iqtisadi və siyasi həyatını burumüşdü. Mütləqiyyətin devrilməsi, demokratik respublika yaradılması, mülkədar torpaq sahibliyinin ləğvi, milli zülmün məhvi inqilabın əsas vəzifələri olaraq qalırıdı.

1917-ci il fevralın 23-ü inqilabın ilk günü oldu. II Nikolay Petroqrad hərbi dairəsinin komandanı Xabalova paytaxtda "şuluqları" təcili yatırmaq əmri verdi. Petroqrada əlavə qoşun gətirildi. Lakin hökumət inqilabi hadisələrin qarşısını almağa qadir deyildi. Fevralın 27-də Petroqradda ümumi siyasi tə'til silahlı üsyana çevrildi. Mübarizənin gedişində qüvvələr nisbəti inqilabın xeyrinə dəyişdi. Ordu və Donanmanın inqilabın tərəfinə keçməsi kütləvi hal idi. Fəhlə və əsgərlərin birgə sə'yı nəticəsində, demək olar, şəhər bütünlükə tutuldu.

Fevralın 28-də Petrovsk qalası, Qış sarayı tutuldu
Petroqradda inqilab qalib gəldi.

Fevralın 28-nə keçən gecə burjuaziya Dövlət Duması Müvəqqəti komitəsinin yaradılmasını bildirdi. Müvəqqəti komitə II Nikolayla danışığa başladı və martın 2-də o qardaşı Mixailin xeyrinə taxtdan ol çəkdi. Lakin ertəsi gün Mixail da hakimiyətdən imtina etdi. Martın 2-də knyaz Lvov başda olmaqla burjua müvəqqəti höküməti təşkil edildi. Beləliklə, ölkədə ikihakimiyyətlilik yarandı. Bir tərəfdən müvəqqəti hökümətin timsalında burjuaziyanın hakimiyəti, digər tərəfdə eser və menşeviklərin əksəriyyət təşkil etdiyi sovet hakimiyəti.

Martın sonunadək Rusiya imperiyasının bütün ərazisində Ukraynada, Belarusiyada, Qafqazda, Pribaltika və Orta Asiya ərazilərində inqilab qalib gəldi. İngilabin qələbəsi nəticəsində Rusiya dünyada müharibə edən dövlətlər içərisində ən azad ölkəyə çevrilmişdi.

1917-ci il martın 2-də inqilabin qələbəsi xəbəri Bakıya çatdı. Bakı, Yelizavetpol, Nuxa, Naxçıvan və s. şəhərlərdə mitinq və nümayişlər keçirildi. Martın 5-də Bakıda, 10-da isə Azərbaycanın başqa şəhərlərində Müvəqqəti hökümətin yerli orqanları - ictimai təşkilatların icraiyyə komitələri yarandı. Martın 6-da Bakıda fəhlə deputatları sovet yaradıldı. Mart-aprel aylarında Azərbaycanın qəzalarında da sovetlər təşkil edildi. Petroqradda olduğu kimi, Bakıda da sovetlərdə çoxluq eser və menşeviklərə və millətçiliyə partiyaların nümayəndələrinə məxsus idi. Beləliklə, Azərbaycanda da ikihakimiyyətlilik yaradıldı.

Rusiyada ikihakimiyyətlilik iyul hadisələrinə, yəni iyulun 4-5-nə qədər davam etdi. İkihakimiyyətlilik burjuaziya hakimiyətinin xeyrinə ləğv edildi. Təkhakimiyyətlilik - burjua hakimiyəti qaldı. Təəssüs ki, rus burjuaziyasının hakimiyəti uzun sürmədi. Oktyabr çevrilişi nəticəsində burjua hakimiyəti devrildi, yeni hakimiyət, sovet hakimiyəti yaradıldı. Burjua inqilabının və burjua hakimiyətinin qələbəsi nəticəsində verilmiş bütün burjua-demokratik azadlıqlar ləğv edildi. Petroqradda oktyabr çevrilişindən bir həftə sonra Bakıda daşnak-bolşevik diktaturasının timsalında sovet

hakimiyyəti yaradıldı. Petroqladdan sonra Moskvada və Rusyanın digər iri şəhərlərində qələbəsini tə'min edəcək Sovet hakimiyyəti öz başlıca diqqətini Bakıya yönəltdi. Bolşeviklər yaxşı bilirdilər ki, Bakıda yanacaq var. Onlar yaxşı bilirdilər ki, öz hakimiyyətlərini bütün Rusiyaya və onun ən iri şəhərlərinə yalnız Bakı yanacağı vasitəsilə yaya bilərlər. Befəliliklə, bolşeviklər tufan və qasırğa kimi qalxıb cəmi 8 ay hakimiyyət başında olan rus burjuasiyasını devirdilər. Ümumiyyətlə bolşeviklər burjuaziyaya qənim kəsilmüşdilər. Lakin özləri də uzağa gedə bilmədilər, 70 il ərzində yaradıb, şisirtdikləri imperiya cəmi bir həftə ərzində dağılıb məhv oldu.

2. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı, Təbriz üsyəni və Azadıstan respublikası

1918-1922-ci illər milli azadlıq hərəkatı Cənubi Azərbaycanda şah hökumətinə və xarici imperialistlərə qarşı çevrilmişdi. Hərəkat Şeyx Məhəmməd Xiyabanının rəhbərliyi ilə baş verdi. 1920-ci il aprelin 6-da hərəkat Təbriz üsyəni ilə başlanmışdı. Üsyənin hərəkətverici qüvvələri fəhlələr, şəhər yoxsulları, sənətkarlar və tacirlər idi. Üsyənda ziyalıların, milli burjuaziyanın, kəndlilərin, liberal mülkədarların, orta və xırda ruhanilərin nümayəndələri də iştirak edirdilər. Üsyəna rəhbərlik etmək üçün Şeyx Məhəmməd Xiyabanının başçılığı ilə ictimai heyət yaradıldı. Üsyəncilər Təbrizdə əsas dövlət idarələrini tutdular. Marağa, Xoy, Ərdəbil və sair şəhərlərdə də hakimiyyət üsyəncilərin əlinə keçdi.

Cənubi Azərbaycan "Azadıstan" (Azadlıq ölkəsi) adlandırıldı. 1920-ci il iyunun 22-də Xiyabanının başçılığı ilə milli hökumət yaradıldı. Hökumət iqtisadiyyat, maarif, səhiyyə, qismən aqrar və s. sahələr üzrə islahatlar keçirməyə başladı. Təbriz üsyənin məqsədi bütün İran Konstitusiyasının həyata keçirilməsi və təkmilləşdirilməsi, ingilislərin işgalinə son qoyulması, şah hökumətinin devrilməsi, burjua-demokratik respublikasının yaradılması, İran daxilində Cənubi Azərbay-

cənə ilüxtarriyyət verilməsi, sovet Rusiyası ilə dostluq münasibətləri yaradılması və sair idi.

Şah höküməti ingilis imperialistlərinin fəal köməyi ilə sentyabrın 11-də üsyancılar üzərinə qoşun yeritdi. Üsyancılar yatırıldı. Sənaye proletarlarının yoxluğu, geniş kəndli kütlələrinin üsyana cəlb edilməməsi, üsyancı rəhbərlərinin müdafiə mövqeyi tutması, üsyancıların ümmümiran milli azadlıq hərəkatından təcrid olunması və s. Təbriz üsyancılarının məglubiyyətinə səbəb oldu. Üsyancılar şiddətli divan tutuldu. 1920-ci il sentyabrın 14-də Xiyabani vəhşicəsinə öldürüldü. Lakin bu, xalqın mübarizə əzmini qırı bilmədi.

1922-ci il fevralın 1-də Xiyabani tərəfdarlarının Təbrizdə yeni üsyancı baş verdi. Üsyana Lahuti başçılıq edirdi. Üsyancı antiimperialist, demokratik üsyancı idi. Üsyana səbəb hərbi nazir Rza xanın İran ordusundan demokratik əhval-ruhiyyəli zabitləri kənar etməsi olmuşdu. Lahutinin başçılığı ilə hərbi hissələrin üsyancı başlığındı. Təbriz əhalisinin demokratik təbəqələri də üsyana qoşuldu. Üsyancılar dövlət idarələrini, poçt və teleqrafi ələ keçirdilər, ölkənin demokratikləşdirilməsi, ingilis imperialistlərinin İrandan qovulması, Rza xanın vəzifədən kənar edilməsi və s. tələblər irəli sürüldü. Lakin Lahuti üsyancı Təbrizin hüdudlarından kənara yayılmadı. Bundan istifadə edən hökümət qoşunları 1922-ci il fevralın 8-də Təbrizi tutdu və üsyancılar yatırıldı. Lahuti Sovet Rusiyasına mühacirət etdi.

1918-1922-ci illərdə Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatı Xiyabanının və Lahutinin adları ilə bağlıdır.

3. Şeyx Məhəmməd Xiyabani və Lahuti

Xiyabani Şeyx Məhəmməd Hacı Abdul Həmid oğlu 1879-cu ildə Təbriz şəhəri yaxınlığında Xamnə qəsəbəsində anadan olub, 1920-ci ildə vəfat etmişdir. Xiyabani İranda inqilabi, Cənubi Azərbaycanda milli azadlıq hərəkatının görkəmli xadimlərindən biri, publisist, Təbriz ruhani məktəbini bitirmiş və müctəhid dərəcəsinə çatmışdı. Xiyabani 1905-1911-ci illər İran inqilabında iştirak etmiş, Azərbaycan milli əncüməninin və İran məclisinin (2-ci çağırış, 1909-1911-ci illər) deputati

olmuşdur. İran inqilabının məğlubiyyətindən sonra Xiyabani Xorasan, Port-Petrovsk (Mahaçqala), Bakı, Tiflis şəhərlərinə getmiş, 1914-cü ildən Təbrizdə gizli yaşamışdır. Birinci dünya müharibəsi illərində Demokrat partiyası Təbriz təşkilatının fəaliyyətini genişləndirməyə çalışmışdır. 1917-ci il fevral burjua-demokratik inqilabı və Oktyabr çevrilişi zamanı Cənubi Azərbaycandakı rus əsgərləri ilə yerli əhalinin qardaşlaşmasını təşkil etmişdir.

1917-ci ilin avqustunda Xiyabani müstəqil cə'lən edilmiş Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin sədri seçilmiş, partyanın orqanı olan "Təcəddüd" qəzetində kəskin siyasi ruhlu məqalələr dərc etdirmişdir. 1918-ci ildə Cənubi Azərbaycana daxil olmuş Osmanlı qoşununa müqavimət göstərmək məqsədi ilə 500 nəfərlik silahlı dəstə yaratmışdı. Osmanlılılar tərəfindən həbs edilan Xiyabani Urmiyaya, sonra isə Qarsa göndərilmişdi. Həbsdən azad olduqdan sonra Xiyabani Təbrizdə inqilabı fəaliyyətini davam etdirmişdi. 1920-ci il aprelin 7-də Xiyabani Təbrizdə baş vermiş silahlı üsyana rəhbərlik edən xüsusi rəyasət heyətinə sədr seçilmişdi. Milli hökumət bir sıra demokratik tədbirlər - ərzaq mallarının qiymətini aşağı salmaq, məktəb, xəstəxana açmaq və sair həyata keçirdi. 1920-ci ilin sentyabrında şah hökumət qoşunları Təbrizə hücum etdi. Xiyabani üşyan yatırıtların ölümüldü.

Lahuti 1887-ci ildə anadan olmuş, 1957-ci ildə vəfat etmişdir. Lahuti Əbülfəsəm Əhmədzadə - İran şairi, tacik sovet ədəbiyyatının banilərindən biridir. 1905-1911-ci illər İran inqilabının iştirakçısı olmuşdur. 1916-ci ildə Kirmanşahda inqilabi-demokratik "Bisütün" qəzetini, 1921-ci ildə İstanbulda fars və fransız dillərdə "Pars" jurnalını nəşr etdirmişdir. 1922-ci ildə antiimperialist Təbriz üşyanına başçılıq etmiş, üşyan yatırıldıqdan sonra, həmin il SSRİ-yə gəlmış və ömrünün sonuna dək burada yaşamışdır. 1923-1925-ci illərdə Moskvada SSRİ xalqlarının mərkəzi nəşriyyatında işləmiş, 1925-1930-cu illərdə Tacikistan SSR Maarif Nazirinin müavini, 1934-cü ildən isə SSRİ Yaziçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.

Lahuti İran poeziyasına inqilabi mübarizə mövzusu gətirmişdir, siyasi qəzəl janrının əsasını qoymuşdur. Lahutinin "Azərbaycanın səsi" adlı şe'ri vardır. 20-ci illərdən yaradıcılığında sovet mövzusu əsas yer tutmuşdur. Puşkinin, Qriboyedovun, Mayakovskinin, Şekspirin, Lope de Veqanın və başqalarının əsərlərini tacik dilinə tərcümə etmişdir.

Mühazirəmizi yekunlaşdırarkən qeyd etməliyik ki, XX əsrin əvvəllərində Rusiyada və İranda baş vermiş burjuva inqilabları Azərbaycanın siyasi simasını əsaslı surətdə dəyişirdi. Azərbaycan Demokratik Respublikası yaradılmasına kömək oldu. İngilablar öz liderlərini yaratılar. M.Ə.Rəsulzadə, Şeyx Məhəmməd Xiyabani kimi xalqın içərisindən çıxıb, xalqa rəhbər olan mətin, əməli inqilabçılar və nəzəriyyəçilər yetişdilər. XX əsrin əvvəllərində Azərbaycanın Rusiya və İran inqilabları ilə əlaqələndirilməsi təsadüfi deyildir. Ona görə ki, bu iki inqilabda iştirak edən inqilabçı demokratlar bir-birləri ilə sıx əlaqə saxlayırdılar, bir-birlərindən öyrənir və təcrübə mübadiləsi edirdilər. M.Ə.Rəsulzadə, N.Nərimanov, Xiyabani və Lahuti kimi şəxsiyyətlərin inqilabi və ictimai-siyasi fəaliyyətləri tarixdə şəxsiyyətlərin misilsiz rola malik olduğunu əyani misallardır. Əslində Cənubi Qafqaz respublikaları Rusiya və İran ilə münasibətləri öz xarici siyasetlərinin guşə daşına çevirməlidirlər. Əks təqdirdə müvazinə itə bilər, 1918-1920-ci illərin və 1988-1994-cü illərin ağlagəlməz çətinlikləri və faciələri təkrar edilə bilər.

XIV FƏSİL

MÜSTƏQİL AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI (1918-1920)

1. Müstəqil Azərbaycan Demokratik Respublikasının yaradılması və onun ilk tədbirləri
2. Orduburadakı quruculuğ sahəsində respublika hökumətinin fəalliyəti
3. Respublikanın xarici dövlətlərlə diplomatik münasibətləri
4. Azərbaycan nümayəndə hey'əti Paris sübh konfransında
5. Azərbaycan Demokratik Respublikası hökumətinin II-V kabinetlərinin tərkibi

2. Azərbaycan Demokratik Respublikası nin yaradılması və onun ilk tədbirləri

Milli dövlətçiliyimiz tarixində özünəməxsus yeri və rolü olan dövlətlərdən biri Azərbaycan Demokratik Respublikasıdır. Azərbaycan Demokratik Respublikası milli dövlətçilik tariximizin zirvəsi olmuşdur. XX əsrin əvvəlində Rusiyada və İranda baş vermiş birinci və ikinci burjua inqilabları və bu inqilablarda Azərbaycan xalqının aparıcı rolu nəticəsində Azərbaycan Demokratik Respublikası yaranmışdır. Beləliklə, ən qədim dövlətimiz olan Mannadan başlamış - Azərbaycan Demokratik Respublikasına qədər xalqımız tarixi təkamül prosesi keçmişdir. Bütün bu dövlətlərin hamısı ilə biz fəxr edirik. Çünkü dövlət hər bir xalqın və millətin simasıdır. Dövlət xalqı, milləti təmsil edir, onu tanıdır. Milli, müstəqil dövlətə və milli dövlət dilinə malik olmayan xalq ölüdür. Bu günü mühazirəmiz 1918-1920-ci illərdə mövcud olub 114 min kvadrat kilometrə qədər sahəsi olan Azərbaycan Demokratik Respublikasına həsr edilir.

1917-ci il Rusiyada fevral inqilabının qələbəsindən sonra onun demokratik-federativ əsaslarda qurulacağı güman edən qabaqcıl Azərbaycan ziyalıları belə bir dövlət tərkibində milli muxtariyyət uğrunda mübarizə aparırdılar. Lakin siyasi proseslərin sonrakı inkişafı göstərdi ki, onların ümid etdikləri demokratik və federativ Rusiya illüziyadan başqa bir şey deyildir. Xüsusilə də 1917-ci il oktyabr çevrilişindən və 1918-ci il mart soyqırımı cinayətindən sonra onlar milli, müstəqil dövlət yaratmağın milli qurtuluş üçün yeganə çıxış yolu olduğunu dərk etdilər.

1918-ci il mayın 26-da Zaqafqaziya seyminin sonuncu iclası keçirildi. Həmin iclasda Zaqafqaziya seymi buraxıldı və Gürcü Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi e'lan edildi. Zaqafqaziya seyminin buraxılması ilə əlaqədar yaranmış böhranlı siyasi vəziyyəti müzakirə etmək üçün seym fraksiyasına daxil olan Azərbaycan nümayəndələrinin mayın 27-də fövqəladə iclası keçirildi. İclas yekdilliklə Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü.

Ozunu Azərbaycanın Müvəqqəti Milli Şurası e'lan etdi. Məmmədəmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Həsənbəy Ağayev və Mirhidayət Seyidov sədrin müavinləri seçildilər. Sonra müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəlixan Xoyski yekdilliklə İcraiyyə orqanının sədri seçildi. Mayın 28-də Milli Şuranın ilk iclası keçirildi. Şuranın üzvü Xəlil Xasməmmədov mə'rüzə ilə çıxış edərək Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin e'lan edilməsi ilə əlaqədar mə'lumat verib, təxirə salınmadan Azərbaycanın müstəqil respublika e'lan edilməsinin zəruriliyini əsaslandırdı. Bu təklif ətrafında geniş müzakirələrdən sonra Milli Şura 24 səslə dərhal Azərbaycanın istiqlaliyyətinin e'lan edilməsi haqqında qərar qəbul etdi. İki nəfər - S.M.Qəniyev və C.Axundov bitərəf qalmışdı. Qərarda qeyd olundu ki, Məclisi Müəssisan (parlament) toplanıncaya qədər Azərbaycanı Milli Şura və Müvəqqəti hökumət idarə edəcəkdir. Milli Şura - qanunverici, müvəqqəti hökumət isə icraedici orqan idi.

İclasda "İstiqlaliyyət bəyannaməsi" e'lan edildi. İştirak edən bütün Milli Şura üzvləri "İstiqlaliyyət bəyannaməsi"niayaq üstə böyük hiss və həyacanla dinlədilər. İclasda Azərbaycan hökumətinin yaradılmasını Milli Şura öz üzvü olan Fətəlixan Xoyskiyə tapşırıldı. Elə həmin gün onun təklif etdiyi hökumət təsdiq edildi. İlk Azərbaycan Demokratik Respublikası hökumətinin tərkibi aşağıdakı kimi oldu. (28 may-17 iyun 1918)

1. Nazirlər Şurasının sədri və Daxili İşlər naziri - F.Xoyski (bitərəf)
2. Hərbi nazir - X.Sultanov (müsavat)
3. Xarici işlər naziri - M.H.Hacınski (müsavat)
4. Maliyyə və xalq maarifi naziri - N.Yusifbəyli (müsavat)
5. Ədliyyə naziri - X.Xasməmmədov (müsavat)
6. Ticarət və sənaye naziri - M.Y. Cəfərov (bitərəf, sonra - müsavat)
7. Əkinçilik və əmək naziri - Ə.Şeyxülişlamzadə (Hümmət)
8. Yollar, poçt və teleqraf naziri - X. Məlikaslanov (bitərəf).

9. Dövlət müfəttişi - C.Hacınski (sosialist)

Bu, Azərbaycan Demokratik Respublikası hökumətinin birinci kabinetəsi idi. Mə'lum olduğu kimi, 23 ay ərzində onun beş belə kabinetəsi olmuşdur. Digər kabinetlərin tərkibini biz mühazirəmizin axırında verməyi məqsədə uyğun hesab etmişik. Azərbaycan Demokratik Respublikası sonra müstəqil dövlətə məxsus olan bütün atributlara malik oldu. Məsələn, indiki üçrəngli bayraq, gerb və himn Azərbaycan Demokratik Respublikasından yadigar qalmışdır. Azərbaycan Demokratik Respublikasının 114 min kvadrat kilometrə qədər ərazisi, ona müvafiq sərhədləri var idi. Bu ərazini və sərhədləri özündə əks etdirən xəritə işlənib hazırlanmışdı. Bu xəritə 1995-ci ildə çap edilib dünya işığı gördü. ADR-ın iki bayrağı olmuşdur. Birinci bayraq qırmızı rəngdə olmuşdur. Həmin bayrağın al rəngindən vəcdə gələn inqilabçı şair Əhməd Cavad onu belə təsvir edirdi:

*Gül rəngində bir bayrağın, ortasında bir hilal,
Ey al bayraq, sənin rəngin, söylə neyçün böylə al?*

İngilislər Bakıya daxil olduqda indiki üçrəngli bayraq qəbul edildi. Nazirlər kabinetinin qərarı ilə türk dili respublikanın dövlət dili e'lan edilmişdi. 1938-ci ilə qədər də dövlət dili türk dili olaraq qalırdı.

Hökumət formalasdıqdan bir gün sonra, mayın 29-da Azərbaycan Milli Şurasının növbəti iclası keçirildi. Nazirlər Şurasının sədri Fətəlixan Xoyski Erməni Milli Şurası ilə danışqlar haqqında iclasa mə'lumat verdi. Mə'lum oldu ki, siyasi mərkəz məsələsi ilə əlaqədar Ermənistən hökuməti Azərbaycan hökumətinə müraciət etmişdir. O, bildirdi ki, Aleksandropol (Gümrü, Leninakan) türklər tərəfindən tutulduğuna görə belə bir mərkəz yalnız İrəvan şəhəri ola bilər. Ona görə də, bu şəhərin ermənilərə güzəştə gedilməsi labüddür. Mə'lum olduğu kimi, İrəvan Azərbaycan şəhəri idi. İclasda coşğun müzakirələr başlandı. İclas iştirakçılarından X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Seyxülişlamov, M.Məhərrəmov və başqaları çıxış elərək İrəvan şəhərinin ermənilərə güzəşt edilməsini qaçılmaz bəla kimi qiymətləndirdilər. Nəticədə Milli Şuranın icLASI İrəvan şəhərinin

ermənilərə güzəştə gedilməsi haqqında razılıq verdi. İki gün onra, mayın 31-də İrəvan Milli Şurasının üzvlərindən Mirhidayət Seyidovun, Bağır Rzayevin və Nəriman bəy Nərimanbəyovun İrəvanın Ermənistana güzəştə gedilməsinə tətiraz etməklərinə baxmayraq, Azərbaycan Milli Şurasının unun I-də keçirilmiş növbəti iclası onların e'tirazını qəbul etmədi.

"İstiqlaliyyət Bəyannaməsi"nin e'lan edildiyi, Azərbaycan Demokratik Respublikasının, onun qanunverici və icraedici orqanlarının Tiflisdə formalasdığı bir şəraitdə Bakıda aşnak-bolşevik diktatürası tüğyan edirdi. Bu diktatura öz arlığının birinci gündündən axırıncı gününə qədər antiazərbaycan siyaseti yeritmiş, daşnaklara və bolşeviklərə xidmət östərmişdir. Başqa cür də ola bilməzdi. Bu amansız və əddar diktaturanın antiazərbaycan siyaseti 1918-ci ildə Bakıda mə'lum mart soyqırımı ilə başlayıb, Şamaxıda, Qubada, Ağsuda, Göyçayda, Kürdəmirdə, Ləkiddə, Ağdaşda, Qəbələdə, Qarabağda, Zəngəzurda və digər qəzalarda 4 ay əm şiddəttlə davam etmiş kütləvi qırqın, terror, talan, arət, zorakılıq cinayətləri ilə davam etdirilmişdir. Təkcə elə bir faktı demək kifayətdir ki, üç gün ərzində - 1918-ci il martın 29-31-də qərb cəbhəsindən çağırılmış erməni əsgərlərinin qanlı əli və erməni ziyalılarının fitvası ilə təkcə həkimi şəhərində 18 min nəfər, Azərbaycanda isə 50 min nəfər qətlə yetirilmiş müsəlman meyidi yiğilib basdırılmışdır. Nəkam müsəlman qadınları ermənilər tərəfindən insana və ənşanlığa layiq olmayan formalarda zorlanır və öldürülürdülər. Ənənələrin qulaqları kəsilir, qarınları yırtılır, qasıqları doğranır, övbə ilə zorlanır, axırda isə ya divara mixlanır, ya da ənisi orqanlarına paya keçirməklə öldürülürdülər.

1918-ci ildə ADR tərəfindən yaradılmış olan Fövqələdən istintaq Komissiyasının hesabatına və "Azərbaycanlılara qarşı gedilmiş vəhşiliklərin açıqlanması və erməni terrorizmi surbanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası eks-prezidentinin 1993-cü il fevral tarixli əyanatına əsaslanan bu mə'lumat millətin satqın və mutqanları üçündür. Yalnız xilaskar türk ordusunun zərbaycana və Bakıya daxil olması ilə daşnak-bolşevik

qırğıınına son qoyuldu. Təəssüf ki, bə'zi başabəla tarixçilər onları "işgalçi türk ordusu" kimi qələmə vermişlər.

Müvəqqəti hökumətin fəaliyyətində diqqəti cəlb edən tədbirlərdən biri 1918-ci ilin avqust ayında yaradılmış Fövqələdə Təhqiqat Komissiyası idi. Bu komissiyanın vəzifəsi mart soyqırımıni dövlət səviyyəsində araşdırmaqdan, günahkarları aşkar edib cəzalandırmaqdan və hadisənin dəhşətini xalqa və dünyaya çatdırmaqdan ibarət idi. Daşnak-bolşevik diktaturasının bütün bu qanlı cinayətlərinin şahidi olan qabaqcıl Azərbaycan ziyahları xalqın yeganə çıxış yolunu milli, müstəqil dövlət yaratmaqdə gördülər və yuxarıda qeyd etdiyimiz kimi onu yaratdılar.

1918-ci il mayın 28-də yaradılmış bu birinci hökumət iyunun 17-nə qədər öz fəaliyyətini Tiflisdə davam etdirdi. Müvəqqəti hökumət dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanat göndərib öz yerini bildirdikdən sonra Gəncəyə köçdü. 1918-ci il iyunun 17-də Milli Şuranın müvəqqəti buraxılması və bütün qanunverici hakimiyyətin müvəqqəti hökumətin əlində cəmlənməsi haqqında qərar qəbul edildi. Müvəqqəti hökumət 6 aydan gec olmayaraq Müəssisələr Məclisinə seçeneklər keçirib, hakimiyyəti ona təhvil verməli idi.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk tə'sis iclası oldu. Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söylədi. Parlament Müvəqqəti hökumətin istefasını qəbul edib, Nazirlər Şurasının yeni tərkibini müəyyən etməyi və hökumətə başçılıq etməyi yənə də Fətəli xan Xoyskiyə tapşırdı.

Azərbaycan hökuməti koalisiyalı hökumət idi. Burada nəfər rus naziri təmsil edilmişdi. Ermənilərə təklif edilmiş 2 nazir kürsüsündən imtina etmişdilər. Hökumət partiya prinsipi üzrə deyil, parlament fraksiyalarının hökumət başçısına və onun programına e'timad münasibəti prinsip üzrə təşkil edilmişdi. Müxtəlif vaxtlarda hökumətin 5 kabinetə fəaliyyət göstərmişdi. Əvvəlinci 3 kabinetənin sədri Fətəli xan Xoyski, son iki kabinetənin sədri isə Nəsib bəy Yusibaylı olmuşdur.

ADR hökuməti az vaxt ərzində çox iş görmüşdür. Vaxtilə Stalinin "bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?" sualına cavabında M.Ə.Rəsulzadə demişdi: "Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa milli istiqlal dadızdırıq". Bu brazlı ifadələrdən lazımlı olan noticəni çıxarmaq olur.

1918-ci il iyunun 4-də Batumda Türkiyə hökumət ümeyəndələri ilə müqavilə imzalandı. Müqaviləyə görə türk ordusu azərbaycanlı qardaşlarının köməyinə gəldi. Sentyabrın 5-də birləşmiş qüvvələr Bakını qəshkarlardan xilas etdilər. Təəssüf ki, 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros müqaviləsinə görə Türk ordusu Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qaldı. Onun yerini ingilis işgalçı ordusu tutdu. 1919-cu ilin avqustunda incilis işgalçi ordusu Azərbaycandan çıxarıldı.

Xalq maarifi və ali təhsil sahəsində ibtidai və orta məktəblər üçün dərsliklər çap edildi, mövcud məktəblərin çəyli hissəsi milliləşdirildi, yeni məktəblər açıldı, müəllim təsərrüfatlığı üzrə respublikanın müxtəlif yerlərində 7 kişi və 1 adın seminariyası təşkil edildi. Qori müəllimlər seminarının azərbaycan şö'bəsi Qazağa köçürüldü. Türkiyədən müəllim də'vət edildi. Bakı Dövlət Universiteti təsis edildi. İbtidai təhsilin yayılması və savadsızlığın ləğvi ilə übarizə məqsədilə kəndlərdə müvəqqəti pedaqoji kurslar radıldı və sairə.

1919-cu il sentyabrın 1-də respublika parlamenti 100 nəfər üzərində və abituriyenti xarici ölkələrin ali məktəblərinə ndərmək haqqında qərar qəbul etdi. Bunun üçün Xalq Maarif Nazirliyinə 7 milyon manat pul ayrılmışdı. Yüz fərin 45-i Fransaya, 23-ü İtaliyaya, 10-u İngiltərəyə, 9-u Türkiyəyə göndərilməşdir. 13 nəfər də Rusiya üçün nəzərdə tutmuşdu. Təəssüf ki, vətəndaş mühəribəsi ilə əlaqədar əraq Rusiyaya gedə bilmədilər. E'zam edilən hər adam ən min frank yol xərci və 400 frank məbləğində aylıq maaş verilirdi. Təhsili başa çatdırıldıqdan sonra mə'zunlar hökumətin tə'yinatı ilə işləməli idilər. Bu, gənc respublika hökumətinin öz gələcəyinə olan qayğı və diqqətindən irəli ən konkret və humanist tədbirlər idi.

Həmin illərdə Azərbaycan Hökumətinin və nazirliklərinin məqsədönlü fəaliyyəti sayəsində respublikanın xarici iqtisad, ticarət və mədəni əlaqələri tədricən qaydaya düşürdü. Məsələn, 1919-cu il avqustun 12-də poçt və teleqraf naziri Camo Hacınski Xarici İşlər Nazirliyinə məktub göndərərək xahiş etmişdi ki, Parisdəki Azərbaycan nümayəndəliyinin köməyi ilə nazirliyə son dərəcə lazımlı olan teleqraf və telefon aparatlari, yüksək və minik avtomobiləri almaq üçün əlaqə saxlasın. Nazir xahiş edirdi ki, nazirliyin tələbatı ilə təraflı tanış olmaq və gərəkli texnikanın göndərilməsi dair müqavilələr bağlamaq məqsədi ilə öz nümayəndələri Bakıya göndərmək üçün Fransanın və ya İtaliyanın elektrotexnika firmalarından biri ilə danışıqlar aparsın.

1919-cu ilin noyabrında Gəncədə güclü radiostansiya istifadəsinə başlanmaq nəzərdə tutulurdu. Bununla əlaqədar olaraq verilişlərin uzaqlığının son həddini müəyyənləşdirmək lazı idi. Nazir Gəncədə radioqramın qəbulunun mümkün olduğunu məsələsini Parisdəki Eyfel qülləsinin müdürüyyəti razılaşdırmağı xahiş edirdi.

Azərbaycan Respublikasının Ümumdünya Poçt İttifaqının qəbulu haqqında vəsatət qaldırmaq da təklif edilirdi. Azərbaycan xarici dövlətlərlə birbaşa əlaqəyə malik olusun.

1919-cu il avqustun 17-də Xarici işlər naziri Məmmədyar Cəfərovun Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin sədrinə göndərdiyi məktubda yazılı "Poçt və teleqraf nazirliyinin 12 avqust tarixli rəsmi məktubunun surətini Sizə göndərərək xahiş edirəm. Məktubda ifadə olunmuş arzuların icrası üçün bütün mümkün tədbirləri görəsiniz. Çünkü, müxtəlif aparatların, cihazların, maşınların Azərbaycana gətirilməsi, Avropa ilə radio rəsəd yaradılması və Azərbaycanın Ümumdünya Posçt İttifaqının qəbul edilməsi respublikamız üçün son dərəcə mühüm məsələlərdir".

1920-ci il yanvarın 12-də ADR böyük dövlətlər tərəfindən yəni Antantanın Ali Şurası tərəfindən tanındı. Qoşulmuş Türkiyə və İran dövlətləri onu hamidian əvvəl tanımışdı. Beləliklə, ABŞ başda olmaqla bir çox dövlətlərlə münasibə yaradıldı.

2. Ordu quruculuğu sahəsində respublika hökumətinin fəaliyyəti

Son dərəcə gərgin vəziyyətdə, dövlətlərarası sərhədlərin tənzimlənmədiyi bir şəraitdə ADR qarşısında respublikanın ərazi bütövlüyünü qorumaq kimi çox mürəkkəb bir vəzifə dururdu. Bu məqsədlə 1918-ci ilin sentyabrında Azərbaycan Respublikasının Hərbi Nazirliyi tə'sis olundu. Respublika Nazirlər Şurasının sədri Fətəlixan Xoyski nazir, adlı-sanlı artilleriya generalı Səməd bəy Mehmandarov isə onun müavini tə'yin edildi. Nazirlik ordunun yaradılmasına nisbətən dinc şəraitdə başlamaq üçün noyabrın 22-də Gəncəyə köcdü. Hökumətin 25 dekabr tarixli qərarı ilə Səməd bəy Mehmandarov Hərbiyyə naziri, dekabrın 29-da artilleriya generalı Əliağa Şixlinski isə onun müavini tə'yin edildilər.

Müstəqil respublikanın mühüm ayrılmaz attributu kimi güclü, döyük qabiliyyətli ordu yaradılması sahəsində ADR-in əldə etdiyi təcrübə olduqca ibratəmizdir. Respublikanın baş naziri Fətəlixan Xoyski 1918-ci il dekabrın 26-da parlament iclasında hökumətin bəyanatı ilə çıxış edərək demişdi: "...Sülh-sevərlik istəyi nə qədər böyük olsa da, hökumət xalqın hüquq və mənafelərinin müdafiəsi üçün eanlı qüvvəyə - orduya arxalanmalıdır. Beləliklə, hökumətin başlıca vəzifələrindən biri ərazinin bütövlüyünü qorumağa qadir hərbi qüvvə təşkil etməkdən ibarətdir. Söz yox ki, bu qüvvə lazımlı olan hər şeylə - silah, ərzaq və hər cür başqa hərbi ləvazimatla tə'min edilməlidir. Hökumət onun təşkilinə dərhal başlamalıdır".

Hərbiyyə Nazirliyinin fəaliyyəti və Azərbaycan ordusunun təşkili ADR parlamentinin, hökumətinin və bütün Azərbaycan xalqının gündəlik diqqət və qayğı obyekti oldu. 1918-ci il dekabrın 7-dən - 1919-cu ilin dekabrına qədər olan dövr ərzində parlament hərbi məsələlərə dair 9 qanun layihəsini müzakirə və təsdiq etmişdi. 1919-cu il fevralın 25-də parlament S.Mehmandarovun məruzəsini dinlədi. Məruzədə təşkilat, kadrlar, maliyyə məsələləri işqəlandırılır, ilkin mərhələdə nazirliyin fəaliyyətinə yekun vurulurdu.

S. Mehmandarov inamla bildirmişdi: "Mən bundan sonra da özümün qəbul etdiyim planı həyata keçirəcək və müəyyən olmuş yolla gedəcəyəm, heç bir qüvvə məni bu yoldan döndərə bilməyəcəkdir".

Sosialist fraksiyasının üzvü A.Səfikürdski parlament iclasında çıxış edərək demişdi: "Bu gün bizim qarşımızda çıxış etmiş şəxsin hərbiyyə naziri qoyulması sayesində hərbi işlər yaxşılaşmışdır... Xalq özü başa düşmüştür ki, öz həquqlarını və inqilabın qazandığı azadlıqları öz qüvvələri ilə, öz qoşunları ilə qorumaq lazımdır".

Respublika Dövlət Müdafiə Komitəsi yaradıldı. Ona ADR-in baş naziri rəhbərlik edirdi. Respublika parlamenti "Ümumi əsgəri vəzifə haqqında" qanun təsdiq etdi. Bütün bunların nəticəsində Azərbaycan ordusu qısa müddət ərzində tək bir il, 1919-cu il ərzində yaradıldı. Ordunun tərkibinə 2 piyada və bir suvari diviziyası, 6 piyada alayı - Cavanşir, Gəncə, Zaqatala, Bakı, Quba və Göyçay alayları, 2 artilleriya briqadası və 3 suvari alayı daxil idi.

Ordu sıralarında Azərbaycan türkləri ilə bərabər süvari tatar alayı, kurd süvari divizionu və kurd atıcılıq batalyonu, Lənkəran batalyonu və digər döyüş dəstələri yaradılmışdı.

O dövr üçün ordu mükəmməl struktura malik idi. Baş qərargahın baş idarəsi ilə yanaşı müvafiq bölmələri olan baş artilleriya, texniki intendant, hərbi baytarlıq idarələri var idi. Respublikanın zonaları - Bakı, Göyçay-Şamaxı, Lənkəran-Salyan, Nuxa-Zaqatala-Ağdam, Şuşa zonaları üzrə hərbi rəis vəzifələri tə'yin edilmişdi. Bakı, Gəncə, Biləcəri, Xaçmaz, Yevlax, Kürdəmir, Poylu, Ağstafa kimi iri dəmir yol stansiyalarında komendantlıqlar fəaliyyət göstərirdi. Möhkəmləndirilmiş Bakı rayonu yaradılmasının böyük əhəmiyyəti var idi. Onun rəhbəri eyni zamanda paytaxt qarnizonunun rəisi idi. Hərbi liman rəisi vəzifəsi təsis edilmişdi. Ordu üç zirehli qatara, Xəzərdə bir neçə gəmiyə malik idi.

Ordu üçün kadrlar Gəncə praporşiklər məktəbində istehkamçılar, hərbi dəmir yol, hərbi feldşer məktəblərində və başqa məktəblərdə hazırlanırdı. Azərbaycan gəncləri hərb tədris müəssisələrində təhsilə böyük həvəs göstərildilər.

Respublika Baş Qərargahının 1919-cu il 18 fevral tarixli "Azərbaycan" qəzetində dərc olunmuş mə'lumatında deyilirdi: "Bir çox gənclər onları Gəncə hərbi məktəbinə götürmək haqqında vəsatətlə Hərbiyyə Nazirliyinə müraciət edirlər".

Azərbaycan ordusu ixtisaslı hərbi kadrlara malik idi. Generallar - Həbib bəy Səlimov, Əbdülhəmid bəy Qayıtabaşı, Haşimbəyov, Teymurbəy Novruzov, Firudin bəy Vəzirov, Məmmədmirzə Qacar, İbrahim Vəzirov, Kazım Mirzə Qacar, İbrahim Usubov və başqaları belə kadrlardan idilər.

Mühəndislik idarəsinin rəisi vəzifəsinə general-leytenant Gennadi Nikolayeviç Tarxanov, nazirliyin hərbi gəmiçilik hissəsinin müdürü vəzifəsinə general-mayor Vasili Ivanoviç Dubrovski, baş artilleriya idarəsi rəisinin müavini vəzifəsinə qvardiya polkovniki Vladimir Vladimiroviç Rozenmeyer dəvət edilmişdilər.

Polkovniklər - Mehdi bəy Sultanov, Nuh bəy Sofiyev, Fərhad bəy Ağalarov, Rzabəy Hacıbəylinski, Rüstəmbəy Şıxlinski, Hüseynbəy Tuquşov, Əhmədbəy Dibirov, Əlibəy Əlibəyov, Konstantin Davidoviç Çxaidze, Azadbəy Vəzirov, Yevgeni Serebryakov, podpolkovnik Tərlanbəy Əliyarbəyov, Cümşüdxan Naxçıvanski, Səmədbəy Rəfibəyov, Mahmud Zeynalov, Lətif İbrahimbəyli, Cahangir bəy Qasımbəyov, İsrafilbəy İsrafilov və başqaları diviziya, briqada, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, hərbi rəislər işləyirdilər.

O zamankı vəziyyətlə oxşarlıq özünü indi də bürüzə verir. Budur, 1988-ci ildən müqəddəs Azərbaycan torpağı yenə də Ermənistən tərəfindən təcavüzkarlıq meydanına çəvrilib. Ermənistən rəhbərliyi qızışdırıldıqları milli əhvali-ruhiyyəyə arxalanaraq 1918-1920-ci illərdə olduğu kimi yenə də Azərbaycan əraziyərini qəsb etməyi öz dövlət siyasetinin əsas məqsədinə çevirib. Bir tərəfdən əzəli Azərbaycan torpaqlarını işğal və qarət edir, başqa bir tərəfdən isə Azərbaycan xalqına qarşı yalan, böhtan, iftira yağıdır.

Təəssüf ki, 1991-1993-cü illərdə ordu quruculuğu sahəsində ADR-in toplamış olduğu zəngin təcrübədən kifayət qədər istifadə edilmədi. Səriştəsiz adamlar irəli çəkildilər. Orduda lazımlı olan nizam və intizam, qayda və qanun yaradılmadı.

Mütəxəssis hərbiçilərdən istifadə edilmədi. Bu da öz zərərləri nəticələrini Xocalı dəhşətində, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Qubadlı, Zəngilan və Cəbrayılın işğalında göstərdi.

3. Respublikanın xarici dövlətlərlə diplomatik münasibətləri

Mə'lum olduğu kimi, 1918-ci il Batum danışçıları iyun ayının 4-də hər üç Cənubi Qafqaz respublikaları ilə Türkiyə, arasında "Sülh və dostluq haqqında" müqavilələrlə nəticələndi. Əlimərdanbəy Topçubaşov "Azərbaycanın təşəkküllü" adlı əsərində bu münasibətlə yazdı: "Üç cümhuriyyətin üçü də, yə'ni Azərbaycan, erməni və gürcü cümhuriyyətləri ilk əvvəl Osmanlı hökuməti tərəfindən təsdiq edildi". Beləliklə, hər üç respublikanı ilk tanıyan Türkiyə oldu. Bundan sonra Azərbaycan Demokratik Respublikası bir çox xarici dövlətlərlə diplomatik əlaqələr yaratdı. Məsələn, ABŞ, İngiltərə, Fransa, Türkiyə, İtaliya, İran, Finlandiya, İsveçrə, Polşa, İsveç, Yunanistan, Danimarka, Hollandiya, Litva və başqa dövlətlərin Bakıda diplomatik nümayəndələri və konsulluqları fəaliyyət göstərirdi.

Öz növbəsində respublikanın da xarici ölkələrdə öz diplomatik nümayəndələri var idi. Məsələn, İstanbulda - Yusif bəy Vəzirov Çəmənzəminli, İranda - Adilxan Ziyadhanov, Gürcüstanda - Farizbəy Vəkilov, Ermənistanda - Əbdürəhim bəy Haqverdiyev fəaliyyət göstərirdi. Ukraynada, Krımda, Kubanda, Donda və Petrovskda (Mahaçkala) da diplomatik nümayəndəliklər açılmışdı.

1920-ci il aprelin 15-də Azərbaycan parlamenti İngiltərə, ABŞ, Fransa, İtaliya, İsveçrə və Polşada ADR-in diplomatik nümayəndəliklərinin tə'sis olması haqqında qanun layihəsi qəbul etmişdi. İsveçrəyə Azərbaycan nümayəndə hey'ət göndərmək nəzərdə tutulmuşdu.

Parlamentin iclasında sosialist fraksiyasının üzvü Ə.H.Qarayev soruşanda ki, nə üçün hökumətimizin dostluq münasibətləri yaratmaq istədiyi dövlətlər sırasında Sovet Rusiyası yoxdur? ADR-in xarici işlər naziri Fətəli xan Xoyski belə cavab vermişdi: "Biz xalqımızı rus xalqına dahan

six yaxınlaşdırmaq nöqtəyi nəzərində həmişə durmuşuq və dururuq. Əgər belə dostluq yoxdursa, bu daha bizim günahımız deyildir. Biz Sovet Rusiyasına üç dəfə müraciət edərək, dostluq münasibətləri yaratmaq üçün danışıqlar aparmağa hazır olduğumuzu bildirmişik. Lakin müraciətimiz ndiyədək diqqətsiz qalmışdır." Rusyanın ADR-ə münasibəti belə idi.

ADR-in tanınmasına Antantanın münasibəti məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, dəfələrlə söz verməyinə oxmayaraq, Antanta bu məsələni gecikdirirdi. 1919-cu ilin fevralında Qavqazdakı ingilis qoşunlarının baş komandanı general D.Mılın Azərbaycan xarici işlər naziri Fətəli xan Xoyski ilə səhbət zamanı birdirmişdi: "İngilis hökuməti Azərbaycan Respublikası hökumətini Azərbaycanın hüdudları daxilində yeganə qanuni hakimiyyət bilir və müttəfiqlərin komandanlığı bu hökumət, hər vasitə ilə arxa duracaqdır. İngilis hökumətinin fikrincə, ayrı-ayrı xalqların öz müqəddərətini tə'yin etmək hüquqları müdafiə olunmalıdır və bu nöqtəyi-nəzəri İngiltərə nümayəndələri Sülh konfransında da müdafiə edəcəklər". Əslində isə İngiltərə Ermənistana onun ilhaqlıq planlarını həyata keçirməkdə hər vasitə ilə kömək edirdi.

Təsadüfi deyildir ki, Rusyanın xarici işlər naziri G.Çiçerin Andraniki "Antantanın agenti" adlandırıldı.

İngilis hökuməti general Denikinin Azərbaycan xalqını şərət altına almaq cəhdlərində ona yardım göstərirdi. Buna görə də 1919-cu il iyunun 27-də Denikin təhlükəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycan və Gürcüstan hökumətləri birgə saziş imzaladılar. Ermənistən bu sazişə qoşulmadı. 1918-ci il noyabrın 17-də türk qoşunları çıxıb gedən kimi, ingilis işgal qoşunları Bakıya daxil oldular. İngiltərə-Fransa-Amerika qoşunlarının komandanı general Tomson elə o dəqiqə Bakının baş qubernatoru e'lan edildi. Britaniya hərbi komandanlığı Azərbaycandan çox böyük miqdarda neft və neft məhsulları, on milyonlarla manat qızıl pul aparmışdılar. Tomson Azərbaycan Respublikasının rəhbərliyinə əsla məhəl qoymurdu.

Sovet Rusiyası hökuməti Azərbaycan hökumətinə dəfələrlə müraciət edib Denikinə qarşı birgə əməliyyat üçün saziş bağlamaq təklifini irəli sürmüdü. Lakin Azərbaycan hökuməti bundan boyun qaçırdı. 1920-ci ilin yanvar-mart aylarında RSFSR Xalq xarici işlər komissarı Çiçerinin və Azərbaycan Xarici İşlər naziri Xoyskinin radioteleqram mübadilələrində Xoyski bunu belə izah edirdi ki, Azərbaycan Respublikası bitərəf bir dövlət kimi başqa dövlətlərin daxili işlərinə qarışmağı özünə rəva bilmir. O yazırıdı: "Azərbaycan xalqı yalnız o halda tam yekdilliklə silah qaldırıar ki, kimin tərəfindənse onun istiqlaliyyətinə və ərazi bütövlüyünə qəsd edilmiş olsun".

Bununla yanaşı nazir bildirirdi ki, Azərbaycan hökuməti Rusiya ilə mehriban qonşuluq münasibətləri yaradılmasını zəruri bilərək, bu barədə danışıqlara başlamağa hazırlıdır. Lakin yalnız elə bir əsasda ki, Azərbaycan Respublikasının suverenliyini onunla danışıqlar aparan tərəf tamamilə tanısın.

Təəssüf ki, ADR-in mövcudluğunun lap əvvəlindən Rusiya onu tanımadıq mövqeyi tutmuşdu. Müxalifətdə olam Azərbaycan bolşevikləri isə buna nail olmağa can atmırdılar. Bütün bu deyilənlərdən çıxarılan nəticə ondan ibarətdir ki, Sovet Rusiyası vaxtı uzatmağa, Azərbaycan hökumətinin devrilməsi üçün zəmin hazırlamağa və Azərbaycan bolşeviklərinə hakimiyəti elə almaqda kömək etməyə çalışırdı. Elə belə də oldu.

4. Azərbaycan nümayəndə hey'əti Paris sülh konfransında

Paris sülh konfransı fasılərlə 1919-cu il yanvarın 28-dən - 1920-ci il yanvarın 21-nə kimi davam etmişdir. Konfrans birinci dünya müharibəsində qalib gəlmış dövlətlərin məğlub olmuş dövlətlərlə sülh müqavilələri hazırlanmaq və bağlamaq üçün çağırıldıqları beynəlxalq konfrans idi. Azərbaycan hökuməti konfransa böyük ümid bəsləyirdi. Bunun üçün o hələ 1918-ci il noyabrın 7-də Avropa konfransına nümayəndələr göndərilməsi haqqında nazirlər kabinetin sədrinin məruzəsini dinləyərək, xarici işlər nazirinə tapşırılmışdı ki,

komissiyonun heyətini lazımi həddədək tamamlasın. Onu təlimatla, statistik və digər materiallarla tə'min etsin.

Hökumətin 1918-ci il 24 noyabr tarixli qərarı ilə Xarici İşlər Nazirliyinin sərəncamına nümayəndə heyətinin təşkili və səfəri üçün 2,5 milyon manat məbləğində kredit verilmişdi. Bundan məqsəd Azərbaycana aid tarixi, etnoqrafik, statistik və başqa materialları yaymaq yolu ilə Avropa və Amerika ictimaiyyətinin Azərbaycanın vəziyyəti ilə geniş anış etmək idi.

Nümayəndə heyətinə görkəmli siyasi xadim Əlimərdanbəy Topçubaşov rəhbərlik edirdi. Nümayəndə heyətinin üzvləri Məmmədhəsən Hacınski, Əkbərağa Şeyxüllislamov, Əhmədbəy Ağayev (o, Türkiyədə tutulub saxlanılmış və buna görə də Parisə gedə bilməmişdi), Ceyhun bəy Hacıbəyov, Məhəmməd Məhərrəmov, Miryaqub Mehdiyev isə nümayəndə heyəti yanında müşavir idilər.

Nümayəndə heyəti qarşısında belə bir vəzifə qoyulmuşdu ki, bütün üsul və vasitələrlə Azərbaycanı qoruyaraq onun əmək istiqlaliyyətinə nail olsunlar. Bununla yanaşı hökumət nümayəndə heyətinə tapşırılmışdı ki, İrəvan quberniyasının müsəlman rayonları əhalisinin fiziki varlığının və bu rayonların ərazi toxunulmazlığının qorunması üçün müttəfiq dövlətlər qarşısında dərhal və təxirə salınmaz məsələ qaldırsınlar.

Nümayəndə heyəti müxtəlif sənəd və materiallarla tə'min olunmuşdu. Onların arasında aşağıdakı sənədlər var idi: Türkiyə ilə Azərbaycan Respublikası arasında bağlanmış müqavilənin surətləri, neft kəməri haqqında, dəmir yolları haqqında, dəmir yollarının neft və neft məhsulları ilə əchizatı haqqında müqavilələr, Dağlılar Respublikası ilə dostluq haqqında müqavilə, Qafqazdakı Alman nümayəndə heyətinin alman koloniyası haqqında təqdim etdiyi müqavilənin layihəsi, Azərbaycan ilə Ermənistən arasında sazişin nətni, "Gürcüstan-Azərbaycan sərhədləri", "Ermənistən-Azərbaycan sərhədləri" xəritələri, Qafqazın etnoqrafiya xəritəsi və sair.

Nümayəndə heyəti Azərbaycanın müsəlman əhalisini qarşı erməni quldur dəstələrinin törətdiyi cinayətlərin təhqiqi üzrə

Fövqəl'adə İstintaq Komissiyası materiallarının 6 cildini öz ilə götürmüdü. 1919-cu ilin iyununda Paris sülh konfransında nümayəndə hey'ətinin ünvanına Fövqəl'adə İstintaq Komisiyasının əlavə materialları - fotosəkillər, diapositivlər nümayəndə hey'əti getdikdən sonra tərtib edilmiş protokolların surətləri, avqust ayında isə könüllülər ordusu, Aradı Türk respublikası, Şərur-Naxçıvan rayonu haqqında, Zaqafqaziya respublikalarının konfransı haqqında materiallar, ərazilər komissiyalarının qəçqinlər və köçkünlər məsələsinə dair iclaslarının protokolları, respublikanın iqtisadiyyatına dair icmal, dəmir yolu və poçt-teleqraf məsələlərinə dair protokollar və digər sənədlər göndərilmişdi.

1919-cu il fevralın 12-də ADR hökuməti Paris konfransında nümayəndə hey'ətinə başçılıq edən Ə.M.Topçubaşova göndərdiyi teleqramda yazdı: "Xahiş edirəm Bakıda ingilis baş qubernatorluğunun buraxılması barədə lazım olan kəslə qarşısında sizdən asılı olan bütün tədbirləri görəsiniz, yoxsa ki, ikihakimiyyətlik yaranır, hökumətimizin nüfuzu yerə düşür və yerli ingilis hakimiyyət orqanları tərəfindən daxili işimizə müdaxilə getdikcə artır. Bu cür vəziyyət dövlət nöqtəyi-nəzərindən getdikcə dözülməz olur".

1919-cu il martın 14-də nümayəndə hey'ətinə göndərilmə növbəti teleqramda bir daha tə'kid edildi ki, nəyin bahasına olursa-olsun, Bakıdakı ingilis baş qubernatorluğunun ləğvinə nail olunsun. Bundan başqa nümayəndə hey'ətinə ciddi tapşırıq verilirdi ki, "Qarabağı, Naxçıvanı, Sürməlini Ermənistanın iddialarından; Axalkalakını, Axalsixini, Borçalımı isə Gürcüstanın iddialarından qoruyun". Konfransda respublikanın tanınmasına nail olmaq da başlıca vəzifələrdən biri idi və buna nail olundu.

1920-ci ilin yanварında, yəni respublikanın varlığının 20-cü ayında Antanta Azərbaycan Respublikasının istiqlaliyyətini tanıdı. Məsələ burasındadır ki, həmin vaxt qızıl ordu Denikim səxişdirib Cənubi Qafqaz sərhədlərinə yaxınlaşdırılmışdır. Antanta Azərbaycanın tanınması aktı ilə qızıl ordunu irəliləməsini bir təhər dayandırmağı və Azərbaycanın müdafiəsi haqqında özünün dəfələrlə verdiyi və'dləri guyaya yerinə yetirdiyini sübut edirdi. Lakin bütün bunlar

baxmayaraq Azərbaycanın Antanta dövlətləri tərəfindən gec də olsa tanınması Sovet Rusiyasının qıcıqlanmasına səbəb oldu.

Antanta Azərbaycanı tanıdıqdan sonra laqeydlik göstərən RSFSR hökuməti bu məsələnin üstünə qayıtdı. 1920-ci il fevralın 9-da Çiçerin Leninə yazırıdı: "Xoyski bildirir ki, bizimlə onun hökuməti arasında danışıqlar yalnız Azərbaycan Respublikasının istiqlal və suverenliyinin qeyd-şərtsiz tanınması əsasında aparıla bilər. Xoyskinin cavabı belə bir məsələni gündəliyə çıxarıır ki, biz bununla razılaşmalı deyilikmi? Eyni zamanda Kirov yoldaş bildirdi ki, Zaqafqaziya Diyar Komitəsi bizim tərəfimizdən Azərbaycanın istiqlaliyyətinin tanınmasını labüd hesab edir. İndi Nərimanov yoldaş da bu fikirdədir..." Məktubda göstərilirdi ki, "Azərbaycanın istiqlaliyyətinin tanınması indiki hökumətin müstəqilliyinin tanınması demək deyildir. Antanta Rusyanın istiqlaliyyətini tanısa da, Rusiya hökumətini tanımır... Antanta Azərbaycanın istiqlaliyyətini tanıdıqdan sonra biz geri qala bilmərik".

Lakin Rusyanın dövlət orqanları məsələnin həllini yenə də yubadırdılar. 1920-ci il fevralın 14-də Kirov Bakıya Neneşivilinin adına belə bir telegram göndərdi: "Xalq Xarici İslər Komissarlığı xahiş edir ki, Azərbaycanın istiqlaliyyətinin tanınması məsələsinə dair tə'cili olaraq ətraflı əsaslar verilsin. Bu suallara ətraflı cavablar vermək lazımdır: Azərbaycanın vəzivəti, hökumətin, sənayeçilərin, millətçi ünsürlərin Sovet Rusiyası barəsində mövqeyi, ingilislərə münasibət; orada ingilis qoşunları varmı; Xəzər donanması kimin əlindədir; Azərbaycanın tanınması hökumətin mövqeyini möhkəmlətməzmi; hökumətin mövqeyi nə dərəcədə möhkəmdir və nəyə əsaslanır, buna Azərbaycan kommunistlərinin özləri necə baxırlar; Azərbaycan ilə Gürcüstan, Ermənistan və Dağıstan arasında münasibətlər necədir, onlar Denikinə yardım göstəirlərmi və sair. Tanımaq məsələsini yalnız bu mə'lumatları aldıqdan sonra həll etmək olar."

Beləliklə, Çiçerinin dili ilə desək Azərbaycanın istiqlaliyyətinin tanınması Azərbaycan Demokratik Respublikaşının tanınması demək olmasa da, sovet Rusiyası Azərbaycanın

tanındı, gecikdi, daha doğrusu tanımığının siyasi cəhətdən əhəmiyyəti olsa da, əməli cəhətdən xeyri olmadı, respublikanın süqutunun qarşısını almadı. 1920-ci il aprelin 28-də Qızıl Ordu təcavüz yolu ilə Bakıya daxil oldu və milli, müstəqil Azərbaycan Demokratik Respublikasını devirdi. Onun yerində Sovet hökuməti qurdu.

Azərbaycan Demokratik Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-nə kimi, 23 ay ömür sürmüştür. Parlementə gəldikdə o, 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 28-nə qədər fəaliyyət göstərmişdi. Bütün bu müddət ərzində onun 142 iclası keçirilmişdir. Bu iclaslarda Vətənin müdafiə qüdrətini artırmaq, xalqın rifahını yaxşılaşdırmaq, maarif, mədəniyyət və səhiyyə işini inkişaf etdirmək haqqında məsələlər müzakirə edilmişdir.

Sovet imperiyası dövründə gözdən salmaq üçün ADR-in "burjua-mülkədar dövləti" adlandırdılar. Lakin ADR-in "feodal", "mülkədar" dövlətləri ilə heç bir əlaqəsi və oxşarlığı yox idi. Burjua dövləti xarakterinə gəldikdə isə qeyd etmək lazımdır ki, doğrudan da o, mahiyyət etibarilə parlamentli burjua-demokratik respublikası idi ki, bununla da yalnız fəxr etmək olar. Təəssüf ki, daşnaklar və bolşeviklər burjua dövlətlərinin qənimi kəsilmişdilər. Elə ona görə də burjuaziya Rusiyada cəmi 8 ay, Azərbaycanda isə 23 ay hakimiyyətdə qala bildi.

Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizədə misilsiz xidmət göstərmiş Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Yusifbəy Nəsibbəyovun, Əlimərdanbəy Topçubaşovun, Əhməd bəy Ağayevin, Əli bəy Hüseynzadənin, Həsənbəy Ağayevin, Məmmədhəsən Hacınskinin, Xəlil bəy Xasməmmədovun, Xosrovpaşa bəy Sultanovun, Məmmədyusif Cəfərovun, Behbudaga Cavanşirin və başqalarının adlarını bu gün biz böyük qürur və iftixar hissi ilə yad edirik.

Obrazlı ifadə ilə onları XX əsrin əvvəllərindəki durna qatarına bənzətmək olar. Bu qatar qabaqda, xalq isə onların dalınca gedirdi. Yolda onlar daşnak-bolşevik quzğunları ilə qarşılaşdırıldı. Səfləri dağıdıldı, sıraları pozuldu, özləri isə qanlarına qəltən edildilər. Nəsibbəy Yusifbəyov Kür

ıraqında, Fətəlixan Xoyski və Həsənbəy Ağayev Tiflisdə, Behbudaga Cavanşir İstanbulda qətlə yetirildilər. Digərləri sə həbs edilib Bayıl höbsxanasında, Nargin və Bulla dalarında güllələndilər. Vaxtilə Vidadi xəstənin durna tatarlarına etdiyi xəbərdarlıq sanki bunlar haqqında eylemişdir:

*Ərz eyləyim, bu, sözümün sağıdır,
Yollarınız haramıdır, yağıdır,
Şahin-şonqar sürbənizi dağıdır,
Boyanarsız qızıl-qana, durnalar.*

Azərbaycan Demokratik respublikası süqut etdikdən sonra nu müdafiə etmək məqsədilə 1920-ci il mayın 25-31-də Gəncə şəhərində üşyan qaldırıldı. 10-12 min nəfərlik qüvvəsi lan üşyançılar sovet qarnizonunu tərkislah edib şəhərin eyli hissəsini olə keçirdilər. Onlar Gəncədə Sovet hakimiyyətinin devrildiyini e'lan etdilər və XI Ordu hissələrinə qarşı hərbi əməliyyata başladılar. Azərbaycan İngilab Komitəsinin və XI Qızıl Ordu Hərbi İngilab Şurasının mri ilə Gəncəyə tə'cili əsgəri hissələr göndərildi. 8 min nəfərdən ibarət olan Qızıl Ordu hissələri üşyanı qanəryasında boğdułar. Gəncədə Sovet hakimiyyəti quruldu. 1920-ci il iyunun 3-dən Gəncə qəza müvəqqəti İngilab komitəsi təşkil edildi və Sovet hökuməti fəaliyyətə başladı. Bütün bunlarla bərabər milli müqavimət davam edirdi və Azərbaycanın hər tərəfində qanlı hadisələr olurdu. Silahlı üşyanlar ölkədə daimmi hal almışdı. Təkcə belə bir faktı emək kifayətdir ki, Azərbaycanda 52-dən artıq belə üşyan hadisələri qeydə alınmışdı. Bütün bunlar onu göstərirdi ki, ADR-si ürəklərə hökm etmişdi. Xalq ondan ayrılmayı təmirdi. Lakin fakt fakılığında qalırdı. Yəni ADR evrilmişdi, o tarixə çevrilirdi.

5. Azərbaycan Demokratik Respublikası hökumətinin II-V kabinetlərinin tərkibi

Mə'lum olduğu kimi, ADR hökumətinin 23 ay ərzində kabinet formalaşmışdır. Onun üçünə Fətəlixan Xoyski,

ikisinə isə Nəsibbəy Yusifbəyli rəhbərlik etmişdir. Birinci kabinetin tərkibini biz yuxarıda, birinci paraqrafda il hökumətin təşkili ilə əlaqədar olaraq vermişik. Qalan kabinetlərin tərkibi isə aşağıdakı kimidir.

II kabinə: (17 iyun - 07 dekabr 1918)

1. Nazirlər Şurasının sədri və ədliyyə naziri - F.Xoyski (bitərəf)
2. Xarici işlər naziri - M.H.Hacınski (müsavat)
3. Xalq maarifi və dini e'tiqad naziri - N.Yusifbəyli (müsavat)
4. Daxili işlər naziri - B.Cavanşir (bitərəf)
5. Əkinçilik naziri - X.Sultanov (müsavat)
6. Səhiyyə və sosial tə'minat naziri - X.Rəfibəyli (bitərəf)
7. Yollar naziri - X.Məlikaslanov (bitərəf)
8. Ticarət və sənaye naziri - A.Aşurov (bitərəf)
9. Maliyyə naziri - Ə.Əmircanov (bitərəf)
10. Portfelsiz nazir - Ə.M.Topçubaşov (bitərəf)
11. Portfelsiz nazir - M.Rəfiyev (müsavat)
12. Portfelsiz nazir - X.Xasməmmədov (müsavat)

6 oktyabr 1918-ci il tarixli kabinetdaxili dəyişikliklərdən sonra

1. Nazirlər Şurasının sədri - F.Xoyski (bitərəf)
2. Ticarət, sənaye və daxili işlər naziri - B.Cavanşir (bitərəf)
3. Xarici işlər naziri - Ə.M.Topçubaşov (bitərəf)
4. Maliyyə naziri - M.H.Hacınski (müsavat)
5. Xalq maarifi naziri - N.Yusifbəyli (müsavat)
6. Yollar naziri - X.Xasməmmədov (bitərəf)
7. Əkinçilik naziri - X.Sultanov (müsavat)
8. Xalq səhiyyəsi naziri - X.Rəfibəyli (bitərəf)
9. Poçt-teleqraf naziri - A.Aşurov (bitərəf)
10. Sosial tə'minat və dini e'tiqad naziri - M.Rəfiyev (müsavat)
11. Hərbi işlər üzrə müvəkkil - İ.Ziyadxan (bitərəf)
12. Dövlət müvəttişi - Ə.Əmircanov (bitərəf)

III kabinet (26 dekabr 1918-14 mart 1919)

1. Nazirlər Şurasının sədri və xarici işlər naziri - F.Xoyski (bitərəf)
2. Daxili işlər naziri - X.Xasməmmədov (müsavat)
3. Maliyyə naziri - İ.Protasov (Slavyan-Rus cəmiyyəti)
4. Yollar naziri - X.Məlikaslanov (bitərəf)
5. Ədliyyə naziri - T.Makinski
6. Maarif və dini e'tiqad naziri - N.Yusifbəyli (müsavat)
7. Poçt-teleqraf və əmək naziri - A.Səfikürdski (sosialist)
8. Hərbi nazir - S.Mehmandarov (bitərəf)
9. Sosial tə'minat naziri - R.Xoyski (bitərəf)
10. Xalq səhiyyəsi naziri - Y.Gindes (Slavyan-Rus cəmiyyəti)
11. Ticarət və sənaye naziri - M.Əsədullayev (bitərəf)
12. Dövlət müfəttişi - M.H.Hacınski (16 yanvar 1919-cu il tarixindən - Ə.Həsənov)
13. Ərzaq naziri - K.Lizqar (Slavyan-Rus cəmiyyəti)
14. Əkinçilik naziri - X.Sultanov (müsavat)

IV kabinet (14 mart - 22 dekabr 1919)

1. Nazirlər Şurasının sədri və daxili işlər naziri - N.Yusifbəyli (bitərəf)
2. Maliyyə naziri - Ə.Həsənov (bitərəf)
3. Ticarət və sənaye naziri A.Əminov (bitərəf)
4. Xarici işlər naziri - M.Y.Cəfərov (müsavat)
5. Yollar naziri - X.Məlikaslanov (bitərəf)
6. Poçt-teleqraf naziri - C.Hacınski (sosialist)
7. Hərbi nazir - S.Mehmandarov (bitərəf)
8. Sosial tə'minat naziri - V.Klenevski (Slavyan-Rus cəmiyyəti)
9. Səhiyyə naziri - A.Dastakov
10. Maarif və dini e'tiqad naziri - R.Kaplanov (əhrar)
11. Əkinçilik naziri - A.Qardaşov (əhrar)
12. Portfelsiz nazir - X.Amanspür (daşnaksütün)
13. Dövlət müfəttişi - N.Nərimanbəyli (müsavat)
14. Ədliyyə və əmək naziri - A.Səfikürdski (sosialist)
15. Sonralar daxili işlər naziri - X.Xasməmmədov (müsavat)

1. Nazirlər Şurasının sədri - N.Yusifbəyli (müsavat)
2. Xarici işlər naziri - F.Xoyski (bitərəf)
3. Hərbi nazir - S.Mehmandarov (bitərəf)
4. Daxili işlər naziri - M.H.Hacınski (əvvəl müsavat sonra kommunist); 18 fevral 1920-ci ildən sonra M.Vəkilov (müsavat)
5. Ədliyyə naziri - X.Xasməmmədov (müsavat)
6. Maliyyə naziri - R.Kaplanov (əhrar)
7. Maarif və dini e'tiqad naziri - H.Şahtaxtinski (05 mart 1920-ci ildən sonra N.Şahsuvarov (Hər ikisi - ittihad))
8. Əmək və əkinçilik naziri Ə.C.Pepinov (sosialist)
9. Yollar naziri, eyni zamanda ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir - X.Məlikaslanov (18 fevral 1920-ci ildən sonra ticarət, sənaye və ərzaq naziri - M.H.Hacınski)
10. Poçt-teleqraf naziri - C.Hacınski (sosialist)
11. İctimai tə'minat və səhiyyə naziri - M.Rəfili (müsavat)
12. Dövlət müfəttişi - M.Məmmədbəyli (ittihad)

1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə görə tam hüquqi müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyətindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlarası hüquqlar verirdi.

Yeni yaranmış Azərbaycan dövlətinin ilk addımlarından biri Osmanlı imperatorluğu ilə "Sülh və dostluq" müqaviləsi imzalamaq oldu. Bu müqavilə ilə Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk xarici dövlət oldu. Həyatla ölüm arasında mübarizə aparan Azərbaycan Osmanlı imperatorluğundan həyati əhəmiyyətə malik yardım aldı.

Yeni yaranmış Milli hökumətin dəyərli addımlarından biri 1917-1918-ci illərdə Azərbaycanda erməni-bolşevik birliyi tərəfindən törədilmiş cinayətləri, soyqırımı cinayətini təhqiq edən Fövqələdə İstintaq Komissiyasının yaradılmasından ibarət oldu. Milli hökumət istintaq komissiyası yaratmaqla birincisi, bütün zorakılıq hadisələrinin dəqiq qeydə alınmasını ikincisi, zorakılığın hansı şəraitdə törədilməsini və üçüncüüsü, günahkarların və dəyən zərərin müəyyən edilməsini təhqiq etməyi vacib bildi.

Azərbaycan dövləti parlamentli demokratik respublika üsul-idarəsi əsasında qurulmuşdu. Qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsus idi. Parlament çoxpartiyalı sistem üzərində qurulmuşdu.

XV FƏSİL

CƏNUBİ QAFQAZDA ƏRAZİ MÜBAHİSƏLƏRİ, SƏRHƏD MÜNAQİŞƏLƏRİ VƏ ONLARIN DAŞNAK-BOLŞEVİK SAYAĞI HƏLLİ (1918-1921)

1. Azərbaycanın mübahisəsiz əraziyəri
2. Ermənistanla münaqişəli əraziyər
3. Gürcüstanla mübahisəli əraziyər
4. Azərbaycan, Gürcüstan və Ermənistan arasında mübahisəli, münaqişəli və müharibəli ərazi - Borçalı qəzası
5. Mübahisəli, münaqişəli və müharibəli ərazilərin daşnak-boşheviksayı həlli

1. Azərbaycanın mübahisəsiz əraziləri

1918-1920-ci illərdə erməni-daşnak quldur dəstələrinin günahı üzündən Cənubi Qafqaz qanlı toqquşmalar meydanına çevrilmişdi. Başlıca səbəb daşnak hakim dairələrinin şovist niyyətləri, indiki kimi, heç bir beynəlxalq qayda və qanuna məhəl qoymadan, öz "ərazilərini" silah gücünə qonşu Azərbaycan və Gürcüstan hesabına genişləndirmək cəhdər idi. "Parçala, hökmranlıq et" siyaseti yeridən Rusyanın imperiya dairələri isə indiki kimi, Cənubi Qafqazda ərazilə mübahisələrini və sərhəd münaqişələrini qızışdırır və yenica müstəqillik almış dövlətləri özündən daha çox asılı salmad üçün bir-biri ilə vuruşdururdu. Bütün bunlar isə indiki kimi o zaman da dövlətin nəzər-diqqətini zəruri problemlərin həllindən yayındırırdı.

Lakin bu bir faktdır ki, Azərbaycan Demokratik Respublikası və six birləşmiş Azərbaycan xalqı respublikanını müstəqilliyini və ərazi bütövlüyünü erməni qəsbkarlarına qarşı amansız və barışmaz mübarizədə mərdliklə müdafiə edirdilər. 1918-1920-ci illərdə Cənubi Qafqazda bir sıra ərazilər var idi ki, onlar bəhanələrə, münasibətlərin pozulmasına, münaqişələrin yaranmasına və müharibələrə səbəb olmuşdu. Bununla birlikdə Azərbaycanın əsas ərazisi mübahisəsiz idi. Mübahisəli hesab edilən ərazilərlə əlaqədar Azərbaycanın tələbləri isə haqlı idi. Bu fəsildə biz çalışmışı ki, 1918-1921-ci illərdə həm mübahisəsiz olan, həm də Ermənistən və Gürcüstanla mübahisəli, münaqişəli olub müharibəyə səbəb olan əraziləri, sovet hökuməti qurulduğda sonra isə heç bir qanun və qaydaya riayət edilmədən onların daşnak-bolşeviksayağı həll edildiyini tələbələr çatdırıq. Beləliklə, Azərbaycanın mübahisəsiz əraziləri:

1. Bakı quberniyası idi ki, onun sahəsi 39.075 min kvadrat kilometr, tərkibi Cavad (Salyan), Lənkəran, Göyçay, Şamaxı və Quba qəzalarından ibarət idi.

2. Gəncə quberniyası idi ki, onun sahəsi 44.371 mi- kvadrat kilometr, tərkibi Gəncə, Şamaxı (Şəmkir), Qazax, Tovuz, Nuxa (Şəki), Şuşa, Ağdaş (Ərəş), Cavanşir (Tərtər) Cəbrayıł (Karyagin) və Zəngəzur qəzalarından ibarət idi.

3. Zaqatala quberniyası idi ki, sahəsi 3.993 min kvadrat kilometr, tərkibi Əliabad, Car-Muxax, Qax, Almalı, Balakən hələlərindən ibarət idi. Bu quberniyada qəzalar yox idi.

4. Naxçıvan, Şərur-Dərələyəz qəzaları idi ki, sahəsi 9.859 vadrat kilometr idi.

Mübahisəsiz olan bu quberniya və qəzalar birlikdə 97,298 in kvadrat kilometrə qədər təşkil edildilər.

2. Ermənistana münaqişəli ərazilər

Ermənistana münaqişəli ərazilərə aşağıdakılard aid idi: Ərvan quberniyasının İrəvan, Sürməli, Yeni Bəyazid və Eçmiədzin qəzalarının azərbaycanlılar yaşayan rayonları. Ərvan quberniyasında o zaman təxminən 423 min nəfərdən ox azərbaycanlı yaşayırırdı. Bu da quberniya əhalisinin 37,7 izini təşkil edirdi. Əsrin əvvəlində isə 41 faiz idi. Azərbaycan türkləri İrəvan və Sürməli qəzalarının yarıdan oxunu, Eçmiədzin və Yeni Bəyazid qəzaları əhalisinin isə qribən üçdə bir hissəsini təşkil edirdi. Aşağıdakı ərazilər Ermənistana uzun sürən mübahisələrin, toqquşmaların mühəribələrin obyekti oldu.

1. Qarabağın dağlıq hissəsi, yaxud Dağlıq Qarabağ

Burada əsasən gəlmə ermənilər məskunlaşmışdılar. Ermənistana bu torpaqların iddiasında idi. Bütün Qarabağda 5 min nəfər azərbaycanlı və kurd, cəmi 170 min nəfər məni yaşayırırdı. Qarabağda ermənilərin sayının nisbətən təması çar hökumətinin erməniləri Türkiyə və İrandan azərbaycana köçürmək siyasetinin nəticəsi idi. O, buna azərbaycanlı əhalinin yiğcam kütləsini parçalamaq vasitəsi mi baxırdı.

Ermənistana şovinist dairələri öz ilhaqqılıq planlarını, dəniraq "Müstəqil Qarabağ Respublikası", "Vahid Rusiya", Sovet Rusiyasının Qarabağ hissəsi" və sair kimi deməqoq larla pərdələməyə can atıldılar. Azərbaycan hökuməti Qarabağda siyasi vəziyyəti sabitləşdirmək məqsədi ilə konkret idirlər gördü. 1919-cu ilin yanvarında Azərbaycan hökumətinin qərarı ilə Qarabağda baş qubernatorluq

yaradıldı. Laçınlı general Xosrov bəy Sultanov isə baş qubernator tə'yin edildi.

Ermənistan Respublikası Azərbaycan hökumətinə müraciət etdərək onun baş qubernatorluq haqqında qərarına e'tiraz etdi. Bunu o, həyəsizcasına "Ermənilərin ərazi hüquqlarına qarşı qəsd kimi qiymətləndirdi. Azərbaycan hökuməti isə öz növbəsində Ermənistan hökumətinə layiqli cavab verdi. Həmin cavabda deyilirdi: "Azərbaycan Respublikasını Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur rayonlarında müvəqqəti baş qubernatorluq tə'sis edilməsi haqqında qərarına qarşı sizin hökumətinizin e'tirazı əsassızdır. Çünkü bu rayonlar Azərbaycanın heç bir mübahisə doğurmayan ayrılmış hissəsidir... Buna görə də baş qubernator tə'yin olunma haqqında hökumətimizin qərarı Ermənistanın ərazi hüquqlarına qarşı əsla qəsd hesab edilə bilməz. Əksinə bunun əlaqədar Sizin hökumətinizin e'tirazını biz öz daxili işlərimiz qarışmaq cəhdini və suverenliyimizə qəsd kimi qiymətləndiririk." Bununla daşnaklar susdurulmuş oldular.

2. Naxçıvan qəzası - Mə'lumdur ki, qəzada azərbaycanlılar məskunlaşmışdılar. Lakin adda-budda ermənilər də yaşayırdılar. Ermənilər qozanın iddiasında idilər. Böyük strateji əhəmiyyətə malik olan Naxçıvan diyarının ələ keçirilməsi daşnakların "Böyük Ermənistan" yaratmaq planında xüsus yer tuturdu. Ona görə ki, bu bölgə iri dəmiryol qovşağı idi. Buradan bir xətt İranın Maku xanlığına, oradan da Türkiyəyə, başqa bir xətt isə Tehrana gedirdi. Bütün bunları daşnakları özünə cəlb edir, onların dincliyyinə haram qatırır.

1918-ci ildə türk qoşunları çıxıb getdikdən sonra Ermənistan hökumətinin diarı ələ keçirmək, onu idarəetmək imkanı əmələ gəlməşdi. Lakin Naxçıvan camaat müvəqqəti olaraq, müstəqil "Araz-Türk Respublikası" yaradıldılar. Respublikanın yaradılması, bir tərəfdən ermənilər iddialarını dəf edir, digər tərəfdən isə diarı Azərbaycanla birləşdirməyə imkan yaradırı. 1919-cu ilin martında Araz-Türk Respublikasının Bakıya xüsusi nümayəndə heyəti göndərildi. Azərbaycanla birləşmək məsələsini həll etmə üçün nümayəndə heyətinə fövqələdə səlahiyyət verilmişdi. Yeri gəlmışkən qeyd edək ki, nümayəndə heyətinə böyük

Azərbaycan şairi və dramaturqu mərhum Hüseyn Cavid də
daxil idi.

Beləliklə, bir neçə il ərzində Naxçıvan əhalisi öz
stiqlaliyyətini daşnaklardan mərdliklə qorudu və erməni
şövinistlərinin diyarı ələ keçirmək çəhdələrini puça çıxartdı.
İngiltərə işə qarışmalı oldu. O, diyarı öz qoşunları ilə
tutaraq, əhalinin açıq e'tirazlarına baxmayaraq, bu torpaqları
zor gücünə daşnaklara verdi. Lakin ingilis qoşunları çıxıb
getdikdən sonra dərhal hər yerde əsl partizan müharibəsi
başlandı və nizami daşnak qoşunları darmadağın edildi. Öz
tarixi ən ənəsinə sadıq qalan Naxçıvan camaatı 1988-1994-cü
illər müharibəsində də öz tarixinə şanlı səhifələr yazdı.

3. Zəngəzur qəzası - Bu qəza əhalisinin sayına və ərazisinin
sahəsinə görə Azərbaycanın ən böyük qəzası idi və Gəncə
quberniyasının tərkibinə daxil idi. Qəzada 123 min nəfərdən
çox azərbaycanlı və 99,2 min erməni yaşayırdı. Qəzanın
azərbaycanlı əhalisi daşnaklar tərəfindən dəhşətli soyqırımına
məruz qalıb öldürülümiş, sağ qalanlar isə öz yurd-yuvala-
rından qovulub didərgin salınımışdır.

4. Gəncə quberniyasının Qazax qəzası - Qəzanın aran
hissəsində azərbaycanlılar, dağlıq hissəsində isə əsasən
ermənilər yaşayırdılar. Ermənilər qəzanın bütün ərazisini öz
torpaqlarına qatmağa can atırdılar.

5. Şərur-Dərələyəz qəzası - Qəzada azərbaycanlılar məskun-
laşmışdır. Adda-budda ermənilər də yaşayırdılar. Ermənis-
an bu qəzaya da göz dikmişdi.

1918-1919-cu illərin qışında Paris sülh konfransı ərefəsində
ermənilər millətlərarası toqquşmaları daha da şiddetləndir-
ilər. Bu da təsadüfi deyildi. Məhz həmin dövrdə özlərinin
"Böyük Ermənistən" iddialarını həyata keçirmək üçün
Azərbaycana qarşı geniş miqyaslı döyüş əməliyyatlarına,
Gürcüstana qarşı müharibəyə başlamışdır. Daşnakların
nənhus və məkrli niyyətləri ondan ibarət idi ki, onlar qısa
müddətdə İrəvan quberniyasını, Qarabağı, Naxçıvanı, Şərur-
Dərələyəzi, Ordubadı, Zəngəzuru və digər əraziləri azərbay-
canlılardan tamamilə təmizləsinlər, bu yerlərə erməniləri
köçürsünlər və Paris sülh konfransında onların erməni
ilayətləri kimi tanınmasına nail olsunlar.

Paris sülh konfransı, Ermənilər beynəlxalq məclislərdən öz xeyirləri üçün istifadə etmək, təcavüzkarlıq siyasetlərinə isə bəraət qazandırmaq istəyirdilər. Belə məclislərdən biri Paris sülh konfransı idi. Konfransda erməni nümayəndə hey'atı belə tələb irəli sürdü ki, yaradılan yeni erməni dövlətinin açıq dənizə çıxışı olmalıdır. Onlar tükürpədici riyakarlıqla deyirdilər: "Hər tərəfdən düşmən və Qərb mədəniyyətinə yad ünsürlərlə əhatə olunmuş bir xalq kimi biz, dənizə çıxış olmadan, nə öz təhlükəsizliyimizi, nə də öz iqtisadi və mədəni inkişafımızı tə'min edə bilmərik". Beləliklə, ermənilər indiki kimi, 1918-1920-ci illərdə da havalanmışdır.

3. Gürcüstanla mübahisəli ərazilər

Gürcüstanla mübahisəli ərazilərə: Tiflis quberniyasının Tiflis, Sığnaq, Axalsxi və Borçalı qəzalarının azərbaycanlılar yaşayan rayonları aid idi. Aşağıdakılardan isə uzunsurən mübahisələrin obyekti oldu.

1. Qarayazı düzü. Bu düz Gəncə-Qazax düzənliyinin davamıdır. Həm etnik, həm də iqtisadi cəhətdən onunla tam vəhdət təşkil edir. Sakinlərinin təxminən 90 faizdən çoxu azərbaycanlılar idi. 1918-ci ildə Gürcüstan tərəfindən qəsb edilmişdi. Səbəb onun Tiflis qəzasının tərkibində olması idi. Azərbaycan bu torpağın qaytarılması uğrunda çıxış edirdi.

2. Zaqatala mahalı. Burada əsas e'tibarilə azərbaycanlılar, habelə ləzgilər, avarlar, saxurlar və laklar yaşayırdılar. Mahal ərazisinin 85 min nəfəri, yaxud onun bütün sakinlərinin 92 faizi müsəlmanlar idilər. Mahal Azərbaycanın inzibati tabeliyində idi. 1918-1920-ci illərdə Gürcüstan bu mahal barəsində iddia irəli sürdü.

3. Sığnaq qəzası. Qəzanın qərb hissəsində gürcüler, şərq hissəsində isə azərbaycanlılar yaşayırdılar. Gürcüler qəzanın azərbaycanlılar yaşayan şərq hissəsinə də göz dikmiş və əslində oranı tutmuşdular.

4. Axalsxi qəzası. Qəzada 52 min nəfərdən çox azərbaycanlı yaşayırdı. Bu da bütün qəza əhalisinin 73,5 faizini təşkil edirdi. Burada 23 min nəfər erməni (12,5

az), 10 min nəfər isə gürcü (8,8 faiz) yaşayırıdı. Birinci ünya müharibəsindəki məğlubiyyətlə əlaqədar olaraq türk rodusu çıxıb getdikdən sonra qəza gürcülər tərəfindən atulmuşdu. ADR bu qəza ilə əlaqədar iddia irəli sürürdü.

4. Azərbaycan, Gürcüstan və Ermənistən arasında mübahisəli, münaqişəli və müharibəli ərazi - Borçalı qəzası

Qəza 1918-1919-cu illərdə Azərbaycan, Gürcüstan və Ermənistən arasında mübahisəli və münaqişəli ərazi olmuşdur. Belə ki, Borçalının Sınıq körpündən başlayıb Axalsixi qəzasının sərhədlərinədək olan orta hissəsində 39 min nəfər azərbaycanlı yaşayırıdı. Bu hissə indiki Marneuli, Bolnisi və Dmanisi rayonlarının ərazilərinə uyğun idi. Azərbaycan qəzanın bütün bu orta hissəsinin iddiasında idi. Cünki əhalinin 93 faizini azərbaycan türkləri təşkil edirdilər.

Qəzanın cənub hissəsində 34 min nəfərə qədər erməni yaşayırıdı. Ermənistən qəzanın cənub hissəsinə göz dikmişdi. Gürcülərə gəldikdə onlar Borçalı qəzasının şimal hissəsində 10 min nəfərə qədər məskunlaşmışdır. Gürcüstan "Tarixi nənələrə" istinad edərək qəzanın bütün ərazisinə yiylənəməyə cəhd göstərirdi:

1918-ci ildə yaranmış əlverişli ictimai-siyasi şəraitdən istifadə edən bütün Cənubi Qafqaz türkləri "Türk dövlətsiz lıma" şəşarı altında öz siyasi qurumlarını yaratmaq uğrunda hərəkata başladılar. Hərəkat onunla nəticələndi ki, 1918-ci il aprelində Axalsix-Axisqa türkləri müvəqqəti hökumət etdirilib, Anadolu türkləri ilə birləşmək üçün müraciət qəbul edilər. Ömər Faiq Ne'manzadə hökumətin başçısı seçildi. 1918-ci il mayın 28-də Azərbaycan türkləri mə'lum, milli, müstəqil Azərbaycan Demokratik Respublikasını, 1918-ci ilin oyabırında naxçıvanlılar "Araz Türk Respublikası"nı, borçalar isə "Borçalı-Qarapapaq¹ Respublikası"nı qurdular.

"Qarapapaq" türk tayfa adıdır. Borçalıda, Qazaxda, Göyçədə, Türklyadə və İranda yaşayırlar. Zəngin xalq ədəbiyyatları var. Qazax rayonundakı Qarapapaq kəndinin adı onların yadigarıdır.

1918-ci ildə Borçalı türkləri Azərbaycan Demokratik Respublikasına müraciət qəbul etdirilər. Müraciətdə deyilirdi "Bu torpağın sahibləri bizik, sayca çoxluğu biz təşkil edirik. Burada hakim xalq olmaq üçün hər cür ləyaqətimiz vardır. Ona görə də bizim "Qarapapaq" adı ilə yarımmüstəqil xanlıq kimi tanınmağımız və Azərbaycana birləşməyimiz barədə məsələ qaldırırıq".

Sonra, onlar, təcavüzdən qorunmaq və müstəqilliyi qoruyub saxlamaq üçün Borçalı-Qarapapaq, Axalsxi-Axisqa və Araz Türk respublikaları birləşib "Qars İsləm Şurası" yaratdır. Borçalı kattası Emin ağa Qars İsləm Şurasının ilk prezidenti seçildi. Şura türkləri birləşdirmək və qorumaq üçün ciddi fəaliyyətə başladı. 1919-cu il yanvarın 17-18-də yeni yaradılmış türk respublikalarının Qarsda böyük konqresi keçirildi. Konqresdə mərkəz Qars olmaqla Batumdan Ordubada qədər olan ərazidə müstəqil "Cənub-Qərbi Qafqaz Türk Respublikası" yaradıldı. Respublikanın sahəsi 40 min kvadrat kilometr, əhalisinin sayı 1 milyon 763 min 148 nəfər idi. Onun 1.535.824 nəfəri türk, 237.324 nəfəri qeyri türk idi. Təəssüf ki, bir neçə aydan sonra ingilistər bu respublikanı dağıtdılar.

Mə'lüm olduğu kimi, Gürcüstanın da, Azərbaycanın da öz ərazisi var idi və onların dövlətləri həmin ərazidə quruldular. Lakin həmin sözləri Ermənistən haqqında demək olmaz. Ona görə ki, onların ərazisi yox idi. Azərbaycan və Gürcüstan rəhbərləri o zaman ermənilərə çox böyük qayğı və diqqətlə yanaşırdılar. Məsələn, Azərbaycan hökumətinin sədri Fətəlixan Xoyski deyirdi: "Biz indi bir-birimizdən aralanırıq ki, sonra daha möhkəm birləşək". Gürcüstan hökumətinin sədri Noye Jordaniya isə əlavə edirdi: "Öz müstəqil dövlətini yaratmaq üçün öz ərazisi olmayan erməni millətinə biz xüsusi diqqət yetirməliyik". Təəssüf ki, ermənilər "ayağıma yer eləyim, gör sənə neyləyim" siyaseti yeridir, azərbaycan və gürcü xalqlarının e'tibar aə e'timadına layiq olmadıqlarını nümayiş etdirirdilər. Məsələn, onların Borçalı qəzası ilə əlaqədar olan iddiaları və naətiyiq hərəkətləri dediklərimizə əyani misaldır.

1918-ci il oktyabrın 18-də Ermənistan Respublikasının qoşun hissələri Borçalı qəzasının içərilərinə soxuldular. Onlar Tiflis-İrəvan dəmiryolu xətti boyunca hərəkət edib Sənain stansiyasına gəlib çatdılar. Ordunun stansiyanı tutmaq cəhdi, zaman stansiyada duran alman piketi tərəfindən e'tiraza əbəb oldu. Bundan sonra dəstə bir neçə kilometr cənuba ərəf geri çökilib Kəbər stansiyasında dayandı.

Oktyabrın 26-da Gürcüstan parlamentinin növbədən kənar clası çağrılıb orada xarici işlər və hərbi nazirlərin Borçalıda ilahli toqquşmalar haqqında hesabatları dinlənildi. İclasda ermənilər haqqında belə bir mə'lum atalar sözündən də istifadə edildii: "Canavarı nə qədər yedirtsən, gözü yenə o meşədədir". Parlament Gürcüstan hökumətini Azərbaycanla dostluq-müttəfiqlik münasibətlərini genişləndirib fəallaşdırmağa çağırıldı.

Bu zaman erməni qoşunları Borçalı qəzasının hüdudlarına oxulmuş, Pəmbək və Loru sahələrini tutmuş, Sənain və Kəbər yüksəkliklərini ələ keçirib Borçalının bu barlı-bərəkətli ərlərində möhkəmlənirdilər.

"Sakartvelo" qəzeti o zaman bu münasibətlə yazdı: "Qonşularımız Gürcüstanı erməni mehmanxanası hesab dirlər. Əgər gürcülər və azərbaycanlılar kimi ermənilərin o öz etnoqrafik ərazisi olsaydı, üç xalqın dövlət bölgüsünü parmaq və sonra rahatca dövlət işləri ilə məşğul olmaq sanlaşardı. Erməni ərazisi yaratmaq üçün qonşu xalqların anından-bədənidən parçalar qoparmaq lazıim gəlir".

1918-ci ilin noyabr-dekabr aylarında vəziyyət daha da ərginləşdi. Qarşılıqlı ultimatumlar, notalar, e'tiraz teleqramları bir-birini əvəz etməyə başladı. Məsələn, dekabrın 17-də Ermənistan Xarici İşlər Komissarlığı həyasızlıqla Gürcüstana Kartlı sərhədlərinə qədər ərazilərdən imtina etmək barədə Ultimatum verdi. Bu üzdəniraq ultimatumu görə Gürcüstan, Borçalı, Axalkələk qəzalarından və Tiflis şəhəri də daxil İmaqla Tiflis quberniyasının böyük bir hissəsindən imtina etməli idi.

Həmin gün günorta üstü Tiflis universiteti tələbələrinin üğincəgi oldu. Yiğincəq yekdilliklə qərara aldı: "Həmimiz ətəni müdafiəyə gedirik!" Borçalı qəza sakinləri isə həmin

gün Tiflisə vurduqları teleqramda yazırlılar: "Qoy Ermənistan hökuməti bilsin ki, biz tarixdə Ermənistanın tərkibində olduğumuz bir günü də xarlamırıq". Dekabrin 19-də Gürcüstan hökuməti nota verib Ermənistanla diplomatik əlaqələri kəsdi. Gürcü ordusuna əmr verildi ki, Ermənistan tərəfdən işgal edilmiş Gürcüstan torpaqları azad edilsin. Ordu hücuma keçib erməni ordusunu bütün cəbhə boyu siksidirmağa başladı.

Məğlub olduğunu və belə getsə köhnə sərhədlərə qədər qovulacağını başa düşən ermənilər 1918-ci il dekabrin 31-də saat 24-də döyüşləri dayandırmağa razı olduqları barədə Gürcüstan hökumətinə teleqram göndərdilər. Müharibənin dayandırılmasında İngiltərə hökumətinin də böyük rolu oldu. 1919-cu il yanvarın 9-dan 17-nə qədər Tiflisdə Ermənistan-Gürcüstan arasında sülh konfransı keçirildi. Konfrans Borçalı qəzasında neytral zona yaradılması haqqında qərar qəbul etdi. Neytral zonaya əsasən borçalı qəzasının Loru nahiyyəsi düşündü. Loru nahiyyəsinin neytral zona e'lan edilib. Ermənistana güzəştə gedilməsi nahiyyədə yaşayan türklərin ciddi narazılığına səbəb oldu. Nahiyyənin İləməzli, Qalaqala, Soyuqbulaq, Cüçəkənd, Yırğançaq, Təzəkənd sakinləri Gürcüstan hökumətinə e'tiraz "Xahişnamə"si ilə müraciət etslər də heç bir faydası olmadı. Ermənistanın zor siyaset hər şeyi həll etdi.

Vəziyyəti belə görən Gürcüstan və Azərbaycan rəhbərləri hiss etdilər ki, tək əldən səs çıxmaz, güc birlikdədir. Ona görə də 1919-cu il iyunun 16-da Tiflisdə Gürcüstan və Azərbaycan Hökumətləri arasında hərbi ittifaq barədə müqavilə imzalandı. Tərəflər onların hər birinin istiqlalını və ərazi bütövlüyüնə təhlükə yarandıqda bütün hərbi qüvvələrlə birgə çıxış etməyi öhdəyə götürdülər. Müqavilə tam müdafiə xarakteri daşıyırırdı.

1920-1921-ci illərdə Azərbaycan və Gürcüstan Demokratik Respublikaları XI rus ordusu tərəfindən işgal edidikdən sonra Borçalı qəzasının Loru nahiyyəsi Gürcüstandan alınmış Ermənistana verildi. Beləliklə, tarixi Borçalı mahalı da parçalanıb 2 hissəyə bölüşdürüldü. Şifahi xalq dilində işlənən "loru" ifadəsinə gəldikdə qeyd etmək lazımdır ki, bu sö

qədim "loru" torpağının adı ilə bağlıdır. Pəmbək və Hamamlı ərazisinin ümumi adı "Loru", orada yaşayan camaatın dili isə "loru dili" adlanırdı.

1921-ci il iyunun 14-də Gürcüstan Müsəlman Şurasının sədri Ömər Faiq Ne'manzadə İinqiloab komitəsinin iclasında Borçalı qəzasında vəziyyət haqqında mə'ruzə ilə çıxış edərək demişdir: "Mənim topladığım çoxlu faktlar göstərir ki, əhalisinin 80-85 faizini müsəlmanlar təşkil edən Borçalı qəzasında heç kəs onlarla hesablaşmır. Qəza İinqilab Komitəsinin tərkibində bir nəfər belə müsəlman yoxdur. Bütün Borçalı qəzası öz-özlüyündə qarşı-qarşıya duran iki düşərgəni xatırladır: bir tərəfdən azlıq təşkil edən almanlar, ermənilər, aysorlar, malakanlar, gürcülər, yunanlar - idarəedənlər kimi; digər tərəfdən çoxminli müsəlmanlar kütləsi - idarə olunanlar kimi". Ne'manzadə "müslimlər" deyə "Türkləri" nəzərdə tuturdu. Həmin sözlər indi də öz güvvəsini qoruyub saxlayır.

5. Mübahisəli, münaqişəli və müharibəli ərazilərin daşnak-bolşeviksayağı həlli

Erməni hikkəsi öz nəticəsini göstərdi. Oktyabr çevrilişi nəticəsində Cənubi Qafqazın müstəqil respublikaları yenidən işğal edildi. Ərazi mübahisələrini və sərhəd münaqişələrini həll etmək üçün guya xüsusi "Zaqafqaziya komissiyası" yaradıldı. Əslində isə bu məsələləri komissiya deyil, mərkəzdə Stalin, Çiçerin və onun müavini Qaraxan, Zaqafqaziyada isə Orcenikidze, Mirzəyan, Mikoyan və digər sözü keçən adamlar həll edirdilər. Azərbaycanlılardan bu işdə heç kəs iştirak etmirdi və onlara heç e'tibar da edilmirdi. Elə buna görə də ərazi və sərhəd məsələləri daşnak-bolşeviksayağı həll edilərkən Azərbaycan barəsində haqsızlıqlara və özbaşınalıqlara yol verildi. Bunun nəticəsində isə onun ərazisinin böyük bir hissəsi alınıb Ermənistana verildi. Beləliklə, ermənilərin silahlı yolla ala bilmədikləri əraziləri Sovet hökuməti Azərbaycandan alıb onlara hədiyyə verdi. Məsələn:

Ermənistana verildi və onun əsasında iki yeni qəza - Zəngəzur və Mehri qəzaları yaradıldı. Mehriyə bitişik ərazinin Ermənistana verilməsi nəticəsində bir növ dəhliz əmələ gəldi və Naxçıvan Azərbaycandan sün'i surətdə ayrı salındı.

2. Qazax qəzasının dağlıq hissəsi - Dilican Azərbaycan xalqının iradəsi əleyhinə ondan alınıb Ermənistana verildi. Halbuki, həmin hissə Azərbaycan tərkibində yeni yaradılmış olan Dilican qəzasını təşkil edirdi. "Dilican"ın azərbaycan sözü olduğunu sübut etməyə isə ehtiyac yoxdur.

3. Zaqqatala mahalı, hələ 1918-ci ilin iyununda əhalinin iradəsinə uyğun olaraq Azərbaycan hökumətinin tərkibində idi. Rusiya ilə Gürcüstan arasında sülh müqaviləsi bağlanarkən əhalisinin hamisinin müsəlman olmasına baxmayaraq bu mahal Gürcüstana verilmişdi. Lakin 1921-ci ilin iyulunda Tiflisdə Zaqqafqaziya Respublikalarının daxili sərhədlərini müəyyənləşdirmək üçün konfrans keçirildi. Konfrans qərara aldı ki, Gürcüstan Zaqqatala mahalı barəsində hər cür iddialarından əl çəkir və bu barədə Gürcüstan İnqilab Komitəsi müvafiq Bəyannamə qəbul etdi. Bununla da Zaqqatala mahalı haqqında qəbul edilmiş ədalətsiz qərar ləğv edildi.

4. Qarayazı düzü də konfransın qərarı ilə Azərbaycana qaytarıldı.

5. Borçaltı və Axalsixi qəzalarına gəldikdə, onların hər ikisi Gürcüstanın tərkibində saxlanıldı. 1921-ci ildə isə Borçalının Loru nahiyəsi Gürcüstandan alınıb Ermənistana verildi.

6. Naxçıvan diyarının məsələsi naxçıvanlıların təkidi ilə 1920-ci ilin dekabrında həll edildi və o, yenidən Azərbaycanla birləşdirildi. 1921-ci il martın 20-də RSFSR-lə Türkiyə arasında bu münasibətlə müqavilə bağlandı. Müqavilədə yazılırdı: "Sazişə gələn hər iki tərəf razıdır ki, Naxçıvan vilayəti bu müqavilənin 1-ci əlavəsində göstərilmiş sərhədlərdə Azərbaycanın himayəciliyi ilə muxtar ərazi əmələ gətirsin, bir şərtlə ki, Azərbaycan onu heç bir üçüncü dövlətə verməyəcəkdir".

1921-ci il oktyabrın 13-də isə RSFSR-in iştirakı ilə Qarsda bir tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistən, digər tərəfdən isə Türkiyə arasında dostluq haqqında müqavilə imzalandı. Bu müqavilə hər üç Cənubi Qafqaz Respublikalarının xoş məramlarının ifadəsi idi. Beləliklə, Naxçıvanlıları Azərbaycanın tərkibində saxlanıldı.

7. Dağlıq Qarabağa gəldikdə, qeyd etmək lazımdır ki, 1921-ci il iyulun 5-də RK(b)P MK Qafqaz bürosunun plenumu, bir gün əvvəl, yəni iyulun 4-də onun Ermənistana verilməsi haqqında səhv və zərərli qərarı ləğv etdi. Plenum Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəti ə birmə'nalı şəkildə qəbul etdi. Beləliklə, Dağlıq Qarabağ orpağının əzəli və əbədi sahibinin Azərbaycan olduğu bir aha təsdiq edildi. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi.

1920-ci ilin əvvəllərinədək Azərbaycanın 114 min kvadrat kilometrə qədər ərazisi olmuşdur. Onun 97,298 min kvadrat kilometri mübahisəsiz, 16,599 min kvadrat kilometri isə mübahisəli ərazilər idi. Ərazi mübahisələri və sərhəd münaqişələri daşnak-bolşeviksayağı "həll edildikdən" sonra Azərbaycan ərazisi 86,600 min kvadrat kilometr qaldı. Deməli, Sovet imperiyası özünün ilk illərindəcə Azərbaycanın 30 min kvadrat kilometrə qədər ərazisini hissə-hissə alıb ermənilərə verdi. 1988-1993-cü illərdə isə Rusiya Federasiyasının köməyi ilə daha 16 min kvadrat kilometr ərazi əgəl edilib Ermənistana verilmişdir. Beləliklə, 1918-1920-ci illərdə cəmi 9 min kvadrat kilometr ərazisi olan Ermənistənində 46 min kvadrat kilometrə qədər Azərbaycan ərazisinə əzarət edir.

**BAKIDA ERMƏNİ DÖVLƏTİ YARATMAQ TƏŞƏBBÜSÜ
PUÇA ÇIXDIQDAN SONUN YERİNİN ŞİMALİ
AZƏRBAYCANIN QƏRB ZONASINA KEÇİRİLMƏSİ
(1918-1991)**

**1. Ermənistan Demokratik Respublikası - Azərbaycan
hökumətinin İrəvanı güzəşt etməsi nəticəsində
yaratılmışdır**

**2. Sovet hakimiyyəti illərində Ermənistan SSR-nin
sahəsi Azərbaycan əraziləri hesabına daha da
genişləndirilmişdir**

I. Ermənistan Demokratik Respublikası - Azərbaycan hökumətinin İrəvanı güzəst etməsi nəticəsində yaradılmışdır

Mə'lum olduğu kimi, 1917-1918-ci illər mürəkkəb illər idi. Rusiyada 1917-ci il fevral burjua-demokratik inqilabı qalib gəlmiş, mütləqiyət devrilmiş, rus burjuaziyası hakimiyət başına gəlmişdi. Lakin burjuaziyanın qənimi kəsilmiş bolşeviklər cəmi 8 aydan sonra, 1917-ci ilin oktyabrında əvvəlmiş edib, burjuaziyanı yıldılar və Petroqradda hakimiyəti öz əllərinə aldılar. Bir həftədən sonra, 1917-ci il oktyabrın 31-də onlar Bakıda ilk erməni tipli dövlət yaratdılar. 9 aydan sonra 1918-ci il iyulun 31-də hökumət heç bir sosial dayağa malik olmadığına görə devrildi. 1918-ci il avqustun 1-də başqa bir diktatura - Sentrokaspi diktatürü quruldu, cəmi ay yarım fəaliyyət göstərdikdən sonra, sentyabrın 15-də o da dağıldı. Bu müddət ərzində paytaxtı Tiflis olan və tərkibi Rusiya dövlət dumasına Zaqafqaziyadan seçilmiş deputatlardan ibarət olan iki hökumət yaradıldı. Onun biri 1917-ci ilin noyabrında yaradılıb - 1918-ci ilin martına qədər fəaliyyət göstərmiş Zaqafqaziya komissarlığı idi. İkincisi, 1918-ci ilin fevralında yaradılıb - maya qədər fəaliyyət göstərmiş Zaqafqaziya seymi idi.

Zaqafqaziya seyminin xidməti ondan ibarət oldu ki, o, Zaqafqaziyani Sovet Rusiyasından rəsmən ayırdı, sonra isə özünü buraxdı. Bu zəmin üzərində Tiflisdə müstəqil Gürcüstan, Azərbaycan və Ermənistan Demokratik Respublikaları e'lan edildilər. Bunlardan sonra Naxçıvanda Araz türk respublikası, Gürcüstan ərazisində Borçalı qarapapaq respublikası və Axalsix-Axisqka türk respublikası e'lan edildi. Daha sonra onların üçü birləşib "Cənubi-qərbi Qafqaz türk respublikası" yaratdılar. Düzdür, ingilislər gələn kimi Türkiyənin acığına onların hamısını ləğv etdilər. Lakin məqsədimiz odur, oxucuya çatdırıq ki, ermənilərdən başqa, respublika e'lan edənlərin hamısının öz dövlətini qurmaq üçün yeri, yurdu, məskəni var idi. Belə ağır, gərgin daxili və xarici, içtimai və siyasi bir şəraitdə başqalarının əraziləri hesabına, ermənilər, birinci növbədə vaxtilə çar Rusiyası

tərəfindən köçürüldükəri və nisbətən yığcam olduqları Şimal Azərbaycanın qərb əraziləri hesabına dövlət yaratmaq qərarına gəldilər. Əvvəl Azərbaycan Demokratik hökumətinin ermənilərə güzəsti, sonra sovet imperiyasının ermənilərə yaxından köməyi və yardımını ilə bu işin necə başa gəldiyinə nəzər salaq.

Daşnakların və bolşeviklərin Bakıda ilk erməni tipli dövlət yaratmaq təşəbbüsleri puça çıxdıqdan sonra onlar, Şimal Azərbaycanın qərb ərazilərində yeni erməni dövləti yaratmaq qərarına gəldilər. Mə'lum olduğu kimi, ermənilər çar hökuməti tərəfindən Yaxın Şərqi ölkələrindən əsasən Şimal Azərbaycanın qərb zonasına köçürülmüşdülər. Bunun üçün təkcə bir faktı demək kifayətdir ki, köçürmə yolu ilə həmin diyarin əhalisi 1831-ci ildəki 161 min 700 nəfərdən - 1914-ci ildə 1 milyon 14 min nəfərə çatdırılmışdı. Eyni zamanda həmin ərazidən 1 milyon 500 min nəfər Azərbaycan türkii qovulmuşdu. Beləliklə, 1917-ci ildə İrəvan quberniyasında əhalinin tərkibi dəyişdirilib, müsəlmanlar 38 faizə endirilmiş ermənilər isə 60 faizə qaldırılmışdır. Düzdür, quberniyadan Şərur-Dərələyəz (66,7%), Sürməli (63,6%) və Naxçıvan diyarında əhalinin nisbətini hələ ermənilərin xeyrinə dəyişdirə bilməmişdilər, lakin İrəvanda (52%), Yeni Bəyaziddə (68,5%) Eçmiədzində (68,6%) və Aleksandropolda (90%) dəyişdirilmişdilər. Buna görə də onlar belə hesab edirdilər ki özlərinə sosial dayaq tapacaqlar. Bu məqsədlə 1918-ci il mayın 26-da Zaqqafqaziya seymi buraxıldıqdan sonra Gürcüstan və Azərbaycanla birlikdə ermənilər də müstəqil Ermənistən Demokratik Respublikası e'lan etdilər. Deməli respublika e'lan edildi, lakin qurulması üçün ərazisi yox idi. Ermənilərin mütləq çoxluq təşkil etdiyikləri yeganə yeri Aleksandropol (Gümrü) idi ki, o da öz günahları üzündən Anadolu türkləri tərəfindən tutulmuşdu.

Respublika e'lan edib, havadan asılı vəziyyətdə qalan ermənilər yönəlini yenə də daha üzüyələn müsəlmanlarla yəni Azərbaycan türklərinə tutdular. Erməni nümayəndələr yardım üçün Azərbaycan hökumətinə müraciət etdib, müşbəcəvab aldılar. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının iclası keçirildi. Nazirlər Şurasının sədri Fətəlixan Xoyski Erməni Milli Şurası ilə danışıqlar haqqında iclas

o'lumat verdi. Mə'lum oldu ki, respublika yaratmaq üçün ermənilərə siyasi mərkəz lazımdır. Aleksandropol türklər prəfindən tutulduğuna görə, belə bir siyasi mərkəz yalnız ərvən ola bilər. Ona görə də o, bu şəhərin ermənilərə üzəştə gedilməsini labüb hesab etdi. Milli Şura İrəvan şəhərinin güzəşt edilməsi ilə əlaqədar olaraq meydana xacaq problemləri həll etmək üçün Seyidovdan, Rzayevdən və Cəfərovdan ibarət nümayəndə hey'ətini İrəvana göndərəyi lazım bildi. Beləliklə, Ermənistən Demokratik respublikası yaradıldı.

1918-ci il iyunun 4-də Türkiyə ilə hər üç respublika - zərbəyən, Gürcüstan və Ermənistən arasında "Sülh və ostluq" haqqında müqavilə imzalandı. Müqaviləyə görə çəmiədzin və Aleksandropol da Türkiyəyə keçirdi. Batum üqaviləsinin şərtlərinə görə Ermənistən respublikasının sahəsi 9 min kvadrat kilometr idi.

1918-ci ildə 9 min kvadrat kilometrlik bu üzədniraq Ermənistən ərazisində 575 min nəfər Azərbaycan türkü yaşayırırdı. Daşnakların avantürist "təmizləmə", yəni türksüzşdirmə siyasəti nəticəsində 1920-ci ildə onlardan cəmi 11 min nəfər qalmışdı. Başqa sözlə 575 min nəfərin 98 faizi tərəfləmiş və qovulmuşdu. Beləliklə, 1918-1920-ci illərdə bütün Ermənistanda azərbaycanlıların başına müsibətlər açılmış, inahsız adamlar, qadın və uşaqlar ağlaşımaz işgəncələrlə tətələ yetirilmişlər. İrəvanın güzəsti nəticəsində və onun əsasında yaradılmış Ermənistən Demokratik Respublikası 18-1920-ci illərdə Azərbaycan xalqına baha başa gəldi. 20-ci ilin noyabrında Ermənistən Demokratik Respublikası təvərildi və əvvəzində Ermənistən SSR yaradıldı. İndi gəlin əvvəl Ermənistən SSR-in sahəsi Şimalı Azərbaycanın əsabına daha nə qədər genişləndirilmişdir?

Sovet hakimiyyəti illərində Ermənistən SSR-in sahəsi Azərbaycan əraziləri hesabına daha da genişləndirilmişdir

Mə'lum olduğu kimi, hələ 1918-ci ildən, yəni respublikaların müstəqilliyi dövründən başlayaraq Cənubi Qafqazda əziz mübahisələri, sərhəd münaqişələri və müharibələr əvvəcud idi. 20-ci illərin əvvəllerində ərazilərin və sərhədlərin

ədalətsiz bölüşdürülməsi nəticəsində Azərbaycan özünün bir sıra əzəli, tarixi, qanuni ərazilərindən məhrum edildi. Məsələn, Zəngəzur qəzası, Göyçə mahalı, Göyçə gölü, Vedibasar mahalı, Dərələyəz və Dilican mahalları Azərbaycandan alınıb ermənilərə verildi. Onsuz da yuxarıda dediyimiz kimi, erməni dövləti 9 min kvadrat kilometrlik Azərbaycan ərazisində qurulmuşdu. Sovet hökuməti öz hakimiyətini ilk illərindəcə Azərbaycandan daha 9 min kvadrat kilometr kəsib onlara verdi. Bununla Ermənistən sahəsi Azərbaycan əraziləri hesabına 9 min kvadrat kilometrdən - təxminən 30 min kvadrat kilometrə çatdırıldı. Azərbaycan Sovet Ensiklopediyasının IV cildinin 82-ci səhifəsində göstərilir ki 1979-cu il yanvarın 17-nə qədər Ermənistən sahəsi 29 min 800 kvadrat kilometr olmuşdur. Deməli, sonrakı illərdə də ermənilər Azərbaycan xalqının canından, bədənidən daha 20 min kvadrat kilometr ərazi "qoparıblar".

Bütün bunlar Şəumyanın, Mirzəyanın və Mikoyanın quldurlaşdırması başda olmaqla erməni məşəli rəhbər işçilərin uzun illər boyu respublikada yeritdikləri antiazərbaycan siyasetiinin nəticəsi idi. Onların xəyanəti nəticəsində 30-40-ci illərin repressiyaları xüsusilə Azərbaycan üçün daha ağır keçmişdir. 1991-ci ildə SSRİ dağıldıqdan sonra bütün müttəfiqi respublikalar kimi Ermənistən da müstəqil respublikaya çevrildi. Müstəqil respublikaya çevrildikdən sonra ermənilər Azərbaycana yeni təcavüz etdilər. Bu haqda ətraflı bəhs edəcəyik.

Ermənilərlə azərbaycanlılar arasında mövcud olmuş qanlı münaqışəyə xalqımız çox haqlı olaraq "erməni-müsəlman davası" adı vermişdir. Cənki bu münaqışə təkcə ermənilərlə Azərbaycan türkləri arasında olmayıb, ermənilərlə Azərbaycanda yaşayan bütün müsəlmanlar arasında olmuşdur və indi də var. Beləliklə, müharibə və münaqışının bütün ağrıcı və acılarına, iztirab və məşəqqətlərinə təkcə türklər deyil, bütün müsəlmanlar, o cümlədən kürdlər, ləzgilər, talyşlar və digər xalqlar da mə'ruz qalmışlar və qalırlar. Dündür saylarına görə türklər daha çox məhrumiyyətlərə düşü olurlar, lakin azlıqda qalan millətlər də onlardan geri qalmırlar.

Son zamanlar bu münaqişə öz miqyasını daha da genişləndirərək Azərbaycanda yaşayan başqa dinli millətləri özünə cəlb etmişdir. Azərbaycanda yaşayan rus, yəhudi və digər millətlər belələrindəndirlər. Düzdür, münaqişənin sasında din məsələsi deyil, torpaq məsələsi, ərazi məsələsi surur. Yaşadığı torpaq, ərazi isə bütün millətlər üçün əziz və müqəddəsdir. Ona görə də bütün millətlər öz yaşadıqları və becərdikləri torpağı və onun üstündə yaratdığı mülkü qorumağı, müdafiə etməyi özü üçün şərəf və ləyaqət işi hesab edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının ərhəd toxunulmazlığını və ərazi bütövlüyünü qorumaq üçün qaradılmış Milli Ordu sıralarında bütün millətlərin nümaəndələri iştirak edir və ön cəbhədə mərdliklə vuruşurlar. Arxa cəbhədə isə onlar siyasi partiyalar, ictimai təşkilatlar və kütləvi hərəkatlar vasitəsilə dövlət quruculuğu işində iştirak edir, ictimai-siyasi və əmək fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan torpaqlarında yaşayanların hamısı milliyətindən sili olmayaraq "Azərbaycanlı"dırlar. Bu mə'nada erməni enosid (soyqırımı) cinayəti bu torpaqda yaşayanların amısına, bütün millətlərə, bütün "Azərbaycanlılara" qarşı evrilmişdir. Çünkü Azərbaycan torpağı milliyətindən və onundan asılı olmayaraq bütün azərbaycanlıların torpağı, eri, məskəni, məkanı, ərazisi və beləliklə də Vətənidir. Vətənə uzanan qara əli kəsmək isə bu Vətəndə yaşayanların hamısının müqəddəs vətəndaşlıq borcudur.

Şimalı Azərbaycan bir əsrən artıq müddət ərzində rus imperiyası tərkibində, 70 ildən artıq isə Sovet imperiyası tərkibində olmuşdur. Təəssüf ki, hər iki imperiyada nüsləmanlara qarşı soyqırımı siyaseti davam etmişdir. Hər iki imperiya bunun qarşısını nəinki almamış, əksinə daha olverişli şərait yaratmışdır. Hər iki imperiya erməniyə-doğma, Azərbaycanlıya isə ögey münasibət bəsləmişdir. Halbuki, hər iki imperiya Azərbaycandan dər çox fayda götürmüştür. Küsüsilə Sovet imperiyasını Alman faşizmindən Azərbaycan vanağı xilas etmişdir. Lakin erməni ilə azərbaycanlılarının mənafeyi toqquşan kimi imperiya başçıları çekilib erməni ərefdə dayanmışlar.

XVII FƏSİL

ŞİMALI AZƏRBAYCANIN DÖVLƏT QURUMLARININ İMPERİYA STRUKTURLARINA DAXİL EDİLMƏSİ YOLU İLƏ HÜQUQLARININ MƏHDUDLAŞDIRILMASI VƏ AMANSIZ SİYASİ REPRESSİYALAR (1922-1991)

1. "İmperiya" anlayışı haqqında
2. Azərbaycan SSR-nin qanunverici və ieraedici orqanları
3. Azərbaycanın - ZSFSR-nın tərkibinə daxil edilməsi və hüquqlarının məhdudlaşdırılması
4. Zaqtederalıyanın - SSRİ tərkibinə daxil edilməsi və hüquqlarının daha da məhdudlaşdırılması
5. İmperiyanın Azərbaycanda ağır slyasi repressiyaları və onun fəlakətli nəticələri
6. Azərbaycan tarixinin tədqiqi, tədrisl və təbliği üzrə dövlət programı və onun yerinə yetirilməsinin vəziyyəti

İmperiya latin sözüdür - "hakimiyyət", "dövlət" deməkdir. Dövlət başçısı imperator olan monarxiya dövlətlərinə imperiya deyilir. Məsələn, Roma dövləti eradan əvvəl I əsrin sonunda Oktavian Avqust dövründən imperiya adlanırdı. Burjua Fransası I Napoleonun dövründə I imperiya, III Napoleonun dövründə II imperiya adlanmışdır. Avstriya 1804-cü ildən Avstriya imperiyası, 1868-ci ildən 1918-ci ilə qədər isə Avstriya-Macarıstan imperiyası adlanmışdır. Almaniya 1872-ci dən 1918-ci il inqilabınadək imperiya adlanmışdır.

Bəzən çoxlu müstəmləkələri olan, öz əzəli torpaqlarından ixib, özgə ərazilərində yerləşən iri dövlətlərə də imperiya deyilir. Məsələn, Böyük Britaniya imperiyası, Osmanlı imperiyası, Rusiya imperiyası və s. Çar Rusiyası 1721-ci ildən - I Pyotr dövründən - 1917-ci ilə qədər imperiya olmuşdur. Düzdür, 1917-ci il fevral burjua-demokratik inqilabının nəticəsində rus imperatoru devrildi, lakin Rusiyada imperiyaya son qoyulmadı. Fevral inqilabından cəmi 8 ay sonra Oktyabr çevrilişi nəticəsində hakimiyyətə gələn bolşeviklər veni, daha dəhşətli imperiya - Sovet imperiyasını yaratdılar. Rus imperiyası 200 ilə qədər, Sovet imperiyası isə 70 ilə qədər yaşadı. Hər iki imperiya xalqlar höbsxanası idi. Şimalı Azərbaycan 1801-ci ildən 1917-ci ilə qədər Rus imperiyasının, 1922-ci ildən 1991-ci ilə qədər isə Sovet imperiyasının tərkibində olmuşdur. 1991-ci ildə yaradılmış Rusiya Federasiyası da imperiyadır. Ona görə ki, o da öz əzəli rus ərazilərində deyil, özgə ərazilərində yerləşmişdir. Cənubi Azərbaycan isə bütün bu illər ərzində İran imperiyasının tərkibində olmuşdur. Şimalı Azərbaycan Rusiya, Cənubi Azərbaycan isə İran inqilablarında aparıcı rol oynamışdır. Bu günkü mühazirəmiz Şimalı Azərbaycanın Sovet imperiyası dövründəki dövlət qurumlarının imperiya strukturlarına daxil edilməsinə həsr ediləcəkdir.

2. Azərbaycan SSR-nin qanunverici və icraedici orqanları

1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan Demokratik Respublikasının paytaxtı Bakı şəhəri XI rus

devrildi. Həmin gün aprelin 28-də Sovet hökumət Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Respublikanın ali hakimiyət orqanı olan - Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradıldı. AMİK-nin tərkibi aşağıdakılardan ibarət idi: Nəriman Nərimanov - sədr, Dadaş Bünyadzadə Mirzə Davud Hüseynov, Qəzənfər Musabəyov, Həmid Sultanov, A.Əlimov və Əliheydər Qarayev - üzv. Sonra Azərbaycan İnqilab Komitəsinin yerlərdəki orqanları - qəza nahiyyə və kənd inqilab komitələri yaradıldı. Azərbaycan müvəqqəti İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli əmri ilə Azərbaycan fövqələdə komissiyası, 3 may tarixli qərarlarla qəzalarda inqilab komitələri, 5 may tarixli dekretla Ali İnqilab Tribunalı, 13 may tarixli qərarla fəhlə-kəndlə Qızıl ordusu, 28 may tarixli qərarla isə Fəhlə-Kəndl Müdafia Şurası yaradıldı.

1920-ci il 5 may, 15 may, 27 may, 6 iyun, 9 iyun, 15 iyun, 24 sentyabr, 29 noyabr və ilaxır dekretlərlə törpaq meşə, su, yeraltı sərvətlər, neft sənayesi, Xəzər ticarət donanması, banklar, baliq sənayesi, dəmir, mis mə'dənləri pambıq təmizləyən zavodlar və sair milliləşdirildilər. Məktəblər - məscid və kilsədən ayrıldılar, pulsuz təhsil hüququ verildi, qadınların hüquq bərabərsizliyi, silk imtiyazlar, titullar, dini və milli məhdudiyyətlər ləğv edildi. 1920-ci il 24 sentyabr tarixli dekretlə "işləməyən dişləməz" prinsipi e'lan edildi. Bütün bu tədbirlər Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən həyata keçirildi.

1921-ci il mayın 19-da Azərbaycan Müvəqqəti İnqilab Komitəsi - Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə çevrildi. Mərkəzi İcraiyyə Komitəsi 1937-ci ilə qədər ali qanunverici orqan kimi fəaliyyət göstərdi. 1937-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi nəticəsində MİK öz fəaliyyəttini dayandırdı və Azərbaycan SSR Ali Sovetinə çevrildi. Beləliklə, 1937-ci ildən Ali Sovet qanunverici orqan oldu. Azərbaycan SSR Ali Soveti birpartiyalı sistem üzərində qurulmuşdu, 4 il müddətinə seçilirdi. Ali Sovet və onun Rəyasət Heyəti 1991-ci ilə qədər, yəni SSRİ dağılana və müstəqil Azərbaycan Respublikası bərpa edilənə qədər

bütün bunlar sözde idi, işdə isə ali orqan Moskvada idi və hər şeyi o həll edirdi. Azərbaycana gəldikdə onun müstəqilliyinə 1920-ci il 28 aprel çevrilişi ilə son qoyulmuşdu, az və çox dərəcədə müstəqilliyyə isə SSRİ tərkibinə daxil olana qədər malik idi.

Azərbaycan SSR-nin icraedici orqanına gəldikdə qeyd etmək lazımdır ki, 1920-1946-ci illərdə Azərbaycan SSR-də icraedici orqan kimi Xalq Komissarlar Soveti fəaliyyət göstərmişdir. XKS 1920-ci il aprelin 28-də Azərbaycan müvəqqəti İnqilab Komitəsi tərəfindən təşkil edilmişdi. 1946-ci il mayın 28-dən XKS Azərbaycan SSR Nazirlər Soveti adlandırıldı. Nazirlər Soveti ali icraedici orqan idi. Nazirlər Soveti 1991-ci ildə SSRİ dağılana qədər fəaliyyət göstərdi.

Yeri gəlmışkən qeyd edək ki, qanunverici orqanlar müstəqil qanun vermək hüququna, icraedici orqanlar isə müstəqil icra etmək hüququna malik deyildilər. Qanunu da Moskva verirdi, icra etmək haqqında göstərişi də. Azərbaycan dövlət orqanlarının hüquqları isə yalnız kağız üzərində, yəni Konstitusiyada idi. Düzdür, imperiya dövründə qanunlar yazılır, qərarlar qəbul edilirdi. Lakin MK, vilayət, şəhər və rayon partiya komitələrinin birinci katiblərinin iradələri qanun və qərarlardan üstün tutulurdu. Ona görə ki, yuxarıda dediyimiz kimi, Azərbaycan təkpartiyalı sistem üzrə qurulmuşdu. Respublika imperiya strukturlarına qəbul edildikdən sonra isə onun hüquqları daha da məhdudlaşdı. Belə strukturun biri Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası idi.

3. Azərbaycanın Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibinə daxil edilməsi və hüquqlarının məhdudlaşdırılması

1922-ci ilin martında Azərbaycan SSR Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibinə daxil edildi. ZSFSR 1936-ci ilə qədər davam etdi. ZSFSR-nin yaradılması üç mərhələdən keçmişdir. Birinci mərhələdə Zaqafqaziya

mərhələdə dəmir yolları, xarici ticarət, həmkarlar və komsomol təşkilatları birləşdirilib, iqtisadi büro yaradılmasına nail olundu. İkinci mərhələ Zaqafqaziya respublikalarının dövlət-siyasi birləşdirilməsi mərhələsi oldu. Bu mərhələdə hərbi və maliyyə işləri, xarici siyaset, xarici ticarət, yollar və rabitə, iqtisadi siyasətə rəhbərlik və əksinqilabla mübarizə məsələləri birləşdirilib üç respublikanı idarə etmək üçün yaradılmış İttifaq Sovetinin Rəyasət Heyətinə verildi.

Üçüncü mərhələdə Zaqafqaziya respublikalarının birləşdirilməsi başa çatdırıldı. 1922-ci il dekabrın 10-da Zaqafqaziya Sovetlər qurultayı keçirildi. Qurultay ZSFSR-nin yaradılmasını rəsmiləşdirdi və onun Konstitusiyasını qəbul etdi. Qurultay həmcinin ZSFSR-nin ali orqanı - Zaqafqaziya MİK-ni seçdi və onun SSRİ tərkibinə daxil edilməsi haqqında qərar qəbul etdi. Beləliklə, qanunverici və icraedici funksiyaları mərkəzləşdirib Zaqafqaziya respublikalarının MİK-si öz üzərinə götürdü ki, bu da respublikaların hüquqlarını xeyli məhdudlaşdırmış oldu. Həm də imperiyanın yeni strukturu - SSRİ-nin yaradılması üçün çox böyük rol oynadı.

4. Zaqfederasiyanın SSRİ tərkibinə daxil edilməsi və hüquqlarının daha da məhdudlaşdırılması

1922-ci il dekabrın 30-da I Sovetlər qurultayı SSRİ-ni təşkil etdi. Azərbaycan, Gürcüstan və Ermənistan Zaqfederasiya tərkibində SSRİ-yə daxil oldular. 1936-ci il dekabrın 5-də VIII fəvqələdə Sovetlər qurultayı isə guya öz tarixi vəzifəsini yerinə yetirdiyinə görə Zaqfederasiyanı ləğv etdi. Azərbaycan, Gürcüstan və Ermənistan guya suveren müttəfiq respublikalar kimi SSRİ tərkibinə daxil oldular.

SSRİ tərkibində 15 müttəfiq respublika, 20 muxtar respublika, 8 muxtar vilayət, 10 muxtar mahal, 129 ölkə və vilayət, 3201 rayon, 2124 şəhər, 3936 şəhər tipli qəsəbə var idi, paytaxtı Moskva şəhəri idi. 1977-ci ildə SSRİ-nin axırındı Konstitusiyası qəbul edildi. SSRİ-də ali dövlət

nakimiyət orqanı - SSRİ Ali Soveti idi, ali icraedici orqan
sə Nazirlər Soveti idi. Dövlətə, hökumətə və bütün ictimai
təşkilatlara Sov. İKP rəhbərlik edirdi. SSRİ təkpartiyalı
sisteme malik idi. SSRİ-nin dövlət himni, Dövlət gerbi və
dövlət bayrağı var idi.

SSRİ çoxmillətli dövlət idi. SSRİ-də 300 milyona qədər
əhali, 100-dən çox millət, xalq, etnik qrup yaşayırırdı. Məsələn,
Orta Volqa boyu rayonlarda və Cənubi Uralda türk dilli
çuvaşlar, başqırdlar, tatarlar yaşayırırdılar. Moldovanın cənu-
bunda türk dilində danışan qaqauzlar məskunlaşmışdılar.
Cənubu Qafqazda yaşayan azərbaycanlılar Şimali Qafqazda
yaşayan qaraçaylılar, balkarlar, qumuqlar və noqaylar -
Türkdürlər. Orta Asiya və Qazaxistanda yaşayan özbəklər,
qazaxlar, qırğızlar, türkmənlər, qarakalpaqlar Türkdürlər. Sibir
və Uzaq Şərqdə yayılmış yakutlar, altaylar, şorlar, xakaslar,
tuvalılar, doqanlar, tofalar Türkdürlər. Yeri gəlmışkən qeyd
edək ki, SSRİ-nin ən böyük kötəyi də Türkdillilərə, yəni
Türklərə dəymışdır.

SSRİ dünyanın ən böyük, qüvvətli və zəhmli imperiyası
di. O, 1922-ci ildə yaradıldı və 1991-ci ildə dağıldı. SSRİ-nin
taleyi də dünyada mövcud olmuş bütün digər qüvvətli,
zəhmli imperiyaların taleyi kimi oldu. Yəni tarix səhnəsindən
həmmişəlik olaraq çəkilib getdi. Ən maraqlı budur ki, bu
imperiya bizim gözlərimiz önündə dağıldı. Bunun dağılması
bizim üçün Roma, Bizans, Osmanlı, imperiyaları və digər
imperiyalar kimi tarix deyildir. Biz Sovet imperiyasının necə
dağıldığının şahidləriyik. Elə bir qüvvə olmadı ki, onun
dağılmasının qarşısını ala bilsin. Imperiyani zaman özü
yaratdığı kimi, özü də dağıtdı. Düzdür, imperiya qüvvələri
ney cəhd göstərirlər ki, onu yenidən bərpa etsinlər, lakin
nail ola bilmirlər. Hər dəfə onlar Don Kixot kimi gülünc
vəziyyətə düşürlər. Axi Don Kixot da çox cəhdler etdi ki,
cəngavərlik dövrünü geri qaytarınsın. Lakin nəinki nail ola
bilmədi, əksinə hər cəhd zamanı gülünc vəziyyətdə qaldı.
Imperiya dövrü də, cəngavərlik dövrü kimi tarixin
zibilliklərinə atılmışdır.

5. İmperianın Azərbaycanda ağır siyasi represiyaları və onun fəlakətli nəticələri

Mə'lum olduğu kimi, sovet imperiyasının bütün həyatı dəhşətli siyasi repressiyalarla keçmişdir. 30-cu illər isə onun ən yüksək zirvəsi olmuşdur. E'tiraf edək ki, imperiyaya daxil olan bütün xalqlar repressiyalara mə'ruz qalmışlar. Lakin türk xalqları və onun tərkib hissəsi olan Azərbaycan xalqı daha çox məhrumiyyətlərə düşər olmuşlar. Bu imperianın "əlamətdar" cəhətlərindən biri o idi ki, o, birinci növbədə məhz onu quranları cəzalandırırdı. Məsələn, təkcə bunu demək kifayətdir ki, 1937-1938-ci illərin şiddətli repressiyalarından sonra Lenin dövründəki Sov.İKP Siyasi Bürosu üzvlərindən demək olar ki, təkcə Stalin özü qalmışdı. Qalanlarının hamısına divan tutulmuşdu. Stalin isə özünü yeni ətraf düzəltmişdi. Onun bütün dedikləri ətrafindakılar tərəfdən təkrar və təsdiq edilirdi. Sovet xalqı isə onların dediklərini nəinki təkrar və təsdiq edirdilər, həm də ayağa duraraq uzun zaman arasıkəsilməyən sürəkli alqışlarla qarşılayırdılar. 300 milyon nəfərlik Sovet xalqı beləcə tərbiyə edilirdi.

Azərbaycana gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan KP MK-nin o zamankı birinci katibi M.C.Bağirovun da əsasən ermənilərdən ibarət öz ətrafi və əlaltıları var idi. Məsələn, Akopov, Markaryan, Qriqoryan, Asaturov, Yemelyanov, Sumbatov-Topuridze, Borşev və başqaları. O da Azərbaycanı bunlarla idarə edirdi. Onlar, Stalinin, Mikoyanın və Beriyanın yuxarıdan verdikləri bütün göstərişləri xüsusi qəddarlıqla yerinə yetirir, öz arzu və istəklərini də onlara əlavə edirdilər. Bütün bunların nəticəsində 1937-ci ildə Bakıda R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, H.Vəzirov, D.Bünyadzadə, H.Səfərov, B.Xanbudaqov və başqa partiya və sovet işçilərinə "əksinqilabçı millətçi mərkəzin işi" ilə əlaqədar olaraq divan tutuldular. Şamaxıda H.Sultanov, X.Hüseynov, İ.Ibrahimov, A.Avalov, Ə.Məmmədov, Ə.Əmirov, A.Kələntərov, S.Cəbiyev və başqalarından ibarət "əksinqilabçı" "casus-terrorçu", "burjua-millətçi" təşkilatın işi nəticəsində amansızcasına cəzalandırıldılar. 1938-ci ildə Gəncədə isə

alq Torpaq Komissarlığı sisteminde "əksinqilabi burjua-mil-
otçi", "üsyankar terrorçu ziyankar təşkilatın" işi ilə əlaqədar
Vəzirov və digər hərbçilərin işi və "Azneft işi" deyilən
zədəniraq işlər nəticəsində Azərbaycanın onlarla, yüzlərlə
ə minlərlə dövlət xadiminə, günahsız alim və yazıçısına,
fəhlə və kəndlisinə amansız divan tutuldu.

"Müttəhimlər" üçün saxta ittihamlar irəli sürür, işgəncələr
erir, cismanı cəza tədbirləri tətbiq edirdilər. Bu yolla
nların "günahları" boyunlarına qoyulurdu. Məsələn, Zaqfe-
terasiya XKS sədri Q.Musayev o qədər döyülmüşdü ki,
ğlini itirmək dərəcəsinə gəlmişdi. Dəhlizdən ayaq səsi
şidən kimi o, çarpayının altında gizlənmiş. R.Axundov
ə H.Sultanovla bağlı təkcə bir məhkəmə prosesində 1700
adam, o cümlədən 20 xalq komissarı və müavini, 34 rayon
craiyyə komitəsinin sədri, 52 raykom katibi, 8 professor
və başqaları amansızlıqla cəzalandırıldılar. "Azneft" işi ilə
bağlı "Xəzər gəmiçiliyində" 3.300 nəfər adam isə cəza
tədbirlərinin qurbanı oldular.

1937-ci ilin iyun ayında keçirilmiş Azərbaycan Sovet
Yazıçıları İttifaqının icası H.Cavidi, H.Sanilini, M.Müşfiqi
xalq düşməni kimi ittifaqdan xaric etdi. Yusif Vəzir
Çəmənzəmininin, S.Mümtazın, S.Hüseynin, Qantəmirin, Mu-
saxanının, S.M.Qənizadənin və Qurban Musayevin isə
ittifaqda qalmasını qeyri-mümkün hesab etdi. Beləliklə,
1937-1938-ci illərdə Azərbaycanda 40 minə qədər adam saxta
ittihamlarla cinayət məs'uliyyatınə cəlb edilmişdi. 1937-1940-ci
illərdə hər il 12 min adam həbs edilirdi. 30-40-cı illərdə
və 50-ci illərin əvvəllərində 70 mindən çox adam cəza
tədbirlərinin qurbanı olmuşdu ki, onuh 29 mini ziyalı idi.

Beləliklə, sağıcı südün üzünü alıb, qalan üzsüz süddən
qatıq çalıb pendir tutub sonra onu bazara çıxarıb xam
alıcılara üzlü pendir, üzlü qatıq kimi satıb qazandığı kimi,
sovət imperiyası da millətin üzünü - alimini və ziyalısını
götürüb, fəhlə və kəndlisini tərifləməyə başlamışdı. Çünkü
onlar imperiyanın siyasetinə qarşı çıxmırdılar. Bu da
imperiyani tə'min edirdi.

Şaumyan, Mirzoyan, Mikoyan dəstəsi başda olmaqla ermənə mənşəli rəhbər işçilər uzun illər boyu imperiyada antitürk xətti həyata keçirərək xalqımıza böyük ziyan vurmuşdur. Onların xain əməlləri sayəsində Stalin-Beriya repressiyaları Azərbaycanda çox ağır keçmişdir. Totalitar rejim dövründə yüz minlərlə azərbaycanlı, xüsusilə ziyahlılar "xalq düşməni" "qolçomaq", "millətçi", "pantürkist", "panislamist" və s. damgalarla tə'qib edilmiş, güllələnmiş, Sibirə, Qazaxstanə, Orta Asiyaya sürgün olunmuşdur.

Ermənistanda azərbaycanlıların mədəniyyət və tarix abidələri dağıdılmış, məscidləri uçurulmuş, 2 minə yaxın yaşayış yerini, türk mənşəli toponimlərin, o cümlədən 1935-1973-cü illərdə 465, 1991-ci ilin aprelində isə 97 kəndin adı dəyişdirilmişdir. 1947-1951-ci illərdə "pambıq istehsalın genişləndirmək" bəhanəsi ilə, Ermənistanda dağlıq ərazidə yaşayan 150 min azərbaycanlı məcburi olaraq Muğan və Mil düzlərinə köçürülmüşdür. Ermənistani monoetnik respublikaya çevirmək prosesi sonrakı illərdə müxtəli üsullarla davam etdirilmişdir.

1988-ci ilin yanvarından başlayaraq fitnəkar antitürk və antimüsəlman əhval-ruhiyyəsi, açıqcasına qızışdırılmışdır. Qafan, İrəvan, Vedişasar, Dilican, Sisiyan, Kirovakan, Quqark və başqa yaşayış məntəqələrində kütləvi vandalizm aktları törədilmişdir. Nəticədə 225 nəfər həlak olmuş, 1.154 nəfər yaralanmış, 230 min nəfər, o cümlədən 15 min kurd və bir neçə min rus qacqın düşmüşdür. Ermənilər məkrili monoetnik respublika məqsədlərinə nail olmuşlar. Bu gün bütün Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır.

Eyni zamanda Qarabağ avantürası və Azərbaycan xalqına qarşı cəza aksiyaları həyata keçirilmişdir. 1990-ci ilin yanvarında Bakı şəhərinə imperiya qoşunları yeridilmiş, dinc əhali gülləbaran olunmuş, uzun müddət respublikada hərbi komendant rejimi, kütləvi həbslər və digər qeyri-qanuni qadağanlar tətbiq edilmişdir.

Ermənistən hərbi qüvvələri müstəqil Azərbaycan Respublikasının ərazisində e'lan olunmamış mühəribə apardılar. Bunun nəticəsində 100 mindən çox yaşayış məntəqəsi - 1600-dən çox Azərbaycan kəndi, qəsəbəsi və şəhəri dağılmış,

0 mindən çox dinc əhali, o cümlədən uşaqlar və qadınlar, ocalar məhv və şikəst edilmişdir. Bir milyondan artıq adam öz vətənində qaçqın olmuşdur. Dağlıq Qarabağdan sonra Laçın və Şuşa şəhərləri işgal cdilərək tamamilə andırılmışdır. Daha sonra Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıł, Qubadlı, Zəngilan rayonları və Qazax rayonunun ərəb hissəsi, başqa sözlə, ərazimizin 20 faizindən çoxu işgal dilib darmadağın edilmişdir.

1992-ci il fevralın 26-da tarix qarşısında dəhşətli cinayət işlədilmişdir - Xocalı şəhərinin 2 mindən artıq dinc sakini ərəbi canilər tərəfindən soyuqqanlıqla güllələnmiş, yaralanmış və əsir götürülmüşdür. 10 minə yaxın adamın evi dağıdılmış, sahibləri isə didərgin salınımışdır.

Böyük dövlət xadimi Cəvahirləl Nehru SSRİ-dən qayıtlıqdan sonra yazüb parlamentin müzakirəsinə verdiyi əəssüratlarında SSRİ-ni faşist Almaniyası ilə müqayisə edib, istünlüyü ona verirdi. Bu isə imperiya rəhbərliyinin xoşuna gəlmədiyinə görə "Pravda" qəzeti "Bu kimə lazımdır?" başlıqlı Nehruya e'tiraz məqaləsi dərc etmişdi.

6. Azərbaycan tarixinin tədqiqi, tədrisi və təbliği üzrə dövlət programı və onun yerinə yetirilməsinin vəziyyəti

1990-ci ildə müstəqilliyin bütün əlamətləri göz qabağında olarkən, öz milli tarixinin acliğini çəkmış xalqın tə'siri və təzyiqi altında "Azərbaycan tarixinin tədqiqi, tədrisi və təbliği üzrə dövlət programı (1990-2000-ci illər)" işləniib hazırlanı. Program o zamankı "Kommunist" qəzetinin 31 may tarixli sayında çap edildi. Program qəzeti bütünlükə 2 və 3-cü səhifələrini əhatə edirdi. Programın qəbul edilməsi və onun nəşr edilib respublika ictimaiyyətinə çatdırılması milli tariximizi sevən bütün vətənpərvər Azərbaycan vətəndaşlarını sevindirdi. Program beş fəsildən ibarət olub: təşkilat məsələlərindən; Elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən; Xarici ölkələrlə elmi və mədəni əməkdaşlıqdan; Azərbaycan tarixinin tədrisindən və Azərbaycan tarixinin təbliğindən bəhs edirdi.

Programın qarşıya qoyduğu vəzifələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini tə'min etmək məqsədi dövlət komissiyası yaratmaq, komissiyanın işi haqqında mətbuatdā müntəzəm mə'lumat vermək, "Azərbaycan tarixçiləri cəmiyyəti" yaratmaq və cəmiyyətin orqanı kim "Azərbaycan tarixi məsələləri" adlı elmi-kütləvi jurnal nəşr etmək və i.a. kimi çox aktual məsələlər nəzərdə tutulurdu.

Dövlət programında Azərbaycan xalqının mənşəi və təşəkkülü ilə bağlı problemlərin tədqiqini genişləndirmək. Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edilməsinin az tədqiq olunmuş problemlərini, çarizməni Azərbaycandakı müstəmləkəçilik siyasetinin və başqa dahan bir sıra aktual problemlərin tədqiqini genişləndirmək kim vacib ideyalar irəli sürülüb əsaslandırılırdı.

Azərbaycan tarixinin tədrisi ilə əlaqədar isə gənclərdən kiçik yaşlarından tarixi keçmişimizə maraq oyatmaq və təvənpərvərlik duyğularını daha da inkişaf etdirmək və Azərbaycan tarixi üzrə mütəxəssislər yetişdirilməsi işini daha da təkmilləşdirmək, ali məktəblərdə Azərbaycan tarixinin öyrənilməsinə ayrılmış saatların miqdarını artırmaq, Azərbaycan tarixi müəllimlərinin seminar müşavirələrini keçirmək. Azərbaycandan kənardə yaşayan azərbaycanlıların Azərbaycan tarixini öyrənmələrinin təşkilinə kömək etmək, Azərbaycan tarixinə dair dərsliklər və dərs vəsaitləri hazırlamaq və nəşr etmək kimi çox ciddi məsələlər nəzərdə tutulurdu.

E'tiraf edək ki, indiki vəsait hazırlanarkən dövlət programının həmin müddəələri nəzərə alınmışdır. Acınacaqlı hal isə ondan ibarətdir ki, dövlət programı çap edildiyi qəzətin üstündə də qaldı. Halbuki, inqilabı qüvvələrin tə'sir altında və onların diqtəsi ilə kommunist dövləti özünüň ölüm ayağında milli tariximizlə əldəqədar çox gözəl bimiras qoyub getmişdir. Ondan sonra hakimiyyətə gələn milli müstəqil dövlətin vəzifəsi həmin programı daha da təkmiləşdirməkdən və həyata keçirməkdən ibarət olmalı idi. Dündür, "Giriş" də dediyimiz kimi, müstəqilliyin ilk illərində Azərbaycan tarixinin tədrisi imperiya dövründəki 70 saatdan 170 saatə qaldırıldı, ali məktəblərin professor-müəllim hey'əti və tələbə kolektivi sevindirildi. Lakin onların sevinci uzun-

rmədi, sonrakı illər yenə də Azərbaycan tarixinin tədrisi imperiya dövründəki 70 saata endirildi. Səbəbi isə mə'lummadı. Bununla əlaqədar olaraq nə qədər professor-müəllimləyəti ixtisar edildi, öz ixtisasından uzaqlaşdırıldı, milli tariximizin programı ixtisar edilib yenidən imperiya dövrünün təriyyəsinə endirildi, mühazirələr və seminar məşğələləri, intahan və məqbullar ixtisar edildi. Azərbaycan tarixi tütəxəssisləri belə cəzalandırıldılar. Sevincin və şadığının tərini yenidən qəm və kədər əvəz etdi. Bakalavr və magistr təhsil sisteminə keçidlə əlaqədar olaraq milli tariximizin tədrisi daha da qəlizləşdirildi!

XVIII FƏSİL

CƏNUBİ AZƏRBAYCANDA MİLLİ-AZIDLIQ HƏRƏKATININ QƏLƏBƏSİ VƏ MİLLİ HÖKUMƏTİN YARADILMASI (1945-1946)

1. Cənubi Azərbaycanda Milli Məclisin
və Millilər hökumətinin yaradılması
2. Azərbaycan Milli hökumətinin sədri Seyid Cəfər Pişəvəri

və Milli hökumətin yaradılması

Mə'lum olduğu kimi, 1945-46-ci illərdəki Milli Məclis və Milli hökumət XX əsrin əvvəlindən bəri Cənubi Azərbaycanda baş vermiş üçüncü inqilab nəticəsində yaradılmışdır. Birinci hökumət 1905-1911-ci illər inqilabı və 1908-1909-cu il Təbriz üşyəni nəticəsində, ikinci hökumət 1918-1922-ci il inqilabı və 1920-ci il Təbriz üşyəni nəticəsində yaradılmışdır. Artıq yuxarıda biz onların haqqında bəhs etmişik. İndi isə 1945-1946-ci illər Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq inqilabı nəticəsində yaradılmış Milli Məclisin və Milli hökumətin şərhinə keçək.

1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli azadlıq və demokratik hərəkatın qələbəsi nəticəsində Təbrizdə Azərbaycan Milli Məclisi yaradıldı. Milli Məclis 46-ci il iyunun 14-nə dək fəaliyyət göstərdi. Azərbaycan Milli Məclisinin I sessiyasında - Azərbaycan Milli hökumətinin tərkibi təsdiq edildi. Ali məhkəmənin sədri və ş prokuror tə'yin edildi. AMM xalqın siyasi, ictimai və ədəni həyatını demokratik əsaslarla qurmaq və iqtisadiyyatı yüksəltmək məqsədi ilə 100-ə yaxın qanun və qanun qüvvəli rərar qəbul etdi. Məsələn, xalq qoşunlarının yaradılması, əvlət torpaqlarının və milli azadlıq hərəkatına qarşı çıxan əlkədar torpaqlarının müsadirə edilib kəndlilərə pulsuz qılanması, Azərbaycan dilinin fars dili ilə yanaşı rəsmi əvlət dili e'lan edilməsi, onun bütün idarə, müəssisə və əktəblərdə işlədilməsi, əncümənlərin yaradılması, Azərbaycanın şəhər və kəndlərinin qədim adlarının bərpa olunması, dönlərə seçki hüququ verilməsi, 8 saatlıq iş günü müəyyən ilməsi, təbii sərvətlərin xalq mülkiyyəti e'lan edilməsi, seçki qanunu və sair qanun qüvvəli qərarlar qəbul edildi. 46-ci il iyunun 13-də Azərbaycan Milli hökuməti ilə İran Hökuməti arasında bağlanan müqaviləyə görə, AMM - Azərbaycan Əyalət Əncüməninə (AƏƏ) çevrildi. Əncümənin sözünün mə'nasını biz yuxarıda şərh etmişik. Azərbaycan Milli hökuməti - xalq hakimiyyəti orqanı idi. Azərbaycan Milli hökumətinin baş naziri S.C.Pişəvəri idi. Azərbaycan Milli hökuməti daxili işlər, xalq qoşunları, kənd təsərrüfatı,

ticarət və iqtisadiyyat, iş və zəhmət nazirliklərindən ibarəti. Fədailər Azərbaycanın şəhər və əyalətlərini İranlı qoşunlarından azad etdikdən sonra dekabrın 20-də İran Azərbaycanında bütün hakimiyyət Azərbaycan Milli hökumətinə keçdi Fədai sözünün mənasını da biz yuxarıda şəhər etmişik.

Azərbaycan Milli hökumətinin bütün bu tədbirlərin nəticəsində ölkənin iqtisadiyyatı dirçəlməyə başladı. Fabriklar və zavodlar açıldı. Mütərəqqi əmək qanunları qəbul olundu. Ölkənin mədəni, siyasi və sosial yüksəlişi üçün mü Hüseynov demokratik islahatların həyata keçirilməsinə başlandı. Təlimat və tərbiyəni Azərbaycan dilində aparmaq üçün dərs kitabları və digər vəsait hazırlamaq tədbirləri müəyyən edildi. İş siniflər üçün Azərbaycan dilində dərsliklər tərtib olundu. Məktəb yaşlı uşaqlar üçün icbari təhsil həyata keçirilirdi. Qısa müddətdə 325 ibtidai və 82 orta məktəb açıldı. Savadsızlığın ləğvi üçün kurslar təşkil edildi. "Yetim və sahibsiz uşaqların tərbiyəsi haqqında" Azərbaycan Milli hökumətinin qərarına əsasən kimsəsiz uşaqlar üçün tərbiyə evləri açıldı. Təbrizdə Azərbaycan dövlət Darülfünun, Azərbaycan Dövlət Teatrı, Filarmoniya, İncəsənət muzeyi, musiqi məktəbi, radiostansiya yaradıldı. Səttarxana və Bağırxana heykəl qoyuldu. Ölkənin abadlaşdırılması üçün bir sıra tədbirlər həyata keçirildi. Azərbaycan Milli hökumətinin inqilabın nailiyyətlərini qorumaq üçün silahlı qüvvələrin yaradılması haqqında əmr verdi. Təbrizdə hərbi məktəb və baş qərargah yaradıldı. İran hökuməti Azərbaycan Milli hökumətini tanımağa məcbur oldu.

1946-cı il iyunun 13-də Azərbaycan Milli hökuməti ilə İran hökuməti arasında bağlanan müqaviləyə görə, AMEA əvəzinə Azərbaycan İdarə Şurası yaradıldı. Şura - Azərbaycan Əyalət Əncüməninə (AƏƏ) tabe idi və onun nəzarəti ilə fəaliyyət göstərirdi. İran hökuməti Azərbaycanda həyata keçirilmiş demokratik islahatların əksəriyyəti ilə rəsmi surətdə razılışaraq, eyni zamanda demokratik seçki qanunu verməyi və onun əsasında İran məclisində Azərbaycan

İcümlərinə seçkilər keçirməyi öhdəsinə götürdü.

Azərbaycanda xalq hakimiyyəti Azərbaycan Əyalət Əncüneni və Azərbaycan İdarə Şurası adları ilə 1946-ci ilin dekabrınadək fəaliyyət göstərdi. 1946-ci il noyabrın axırlaşında İran hökuməti iyun müqaviləsini pozaraq Azərbaycana üçüm etdi. Dekabrdə mürtəce üsul-idarə bərpa edildi.

AMII-nın bir illik fəaliyyəti və həyata keçirdiyi tədbirlər xalqını demokratiya uğrunda, imperializm və irticaya qarşı mübarizədə qələbəyə ruhlandırdı. Yaxın və Orta Şərq ikələrinə inqilabi tə'sir göstərdi.

1945-1946-ci illərdə Cənubi Azərbaycandakı Milli Məclisi və Milli Hökuməti, 1918-1920-ci illərdə Şimali Azərbaycandakı Demokratik Respublika ilə müqayisə etmək olar. Hər ikisi kuruldu, fəaliyyət göstərdi, xalqın gözünü açdı, "istiqlaliyyət adızdırırdı". Lakin hər ikisi irticaya mə'ruz qalıb devrildi. Birisi rus irticası, o biri isə fars irticası nəticəsində süqut etdi. Lakin Azərbaycan Demokratik Respublikası qərb demokratiyası nümunəsində, Azərbaycan Milli Hökuməti sovet imperiyasının köməyi ilə sovet imperiyası nümunəsində paradılmışdı. Süqutunda da sovet imperiyası əsas rol oynadı. Stalinin və Mikoyanın başçılıq etdikləri imperiya ayıldı ki, Aşqazda gürcü və erməni hökumətlərindən çox güclü türk hökuməti yaranır. Bu təhlükə və qısqanlıq Milli hökumətin əvrilməsinə səbəb oldu. Müstəqil Azərbaycan Respublikası bərpa edildiyi kimi, onun da yenidən bərpa ediləcəyi gün zaqda deyildir.

2. Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvəri

Pişəvəri 1892-ci ildə Cənubi Azərbaycanın Xalk İyətinin Zaviyə kəndində anadan olmuşdur. İranda, əsasılıkla Cənubi Azərbaycanda inqilabi hərəkatın görkəmli adimlərindən biri idi. 1905-ci ildə ailəsi ilə Bakıya köçmüş, 1913-17-ci illərdə Xirdalan kəndində müəllimlik etmişdir. Növbəti yekutyabr çevrilişindən sonra siyasi mübarizəyə qoşulmuş, 1918-ci ildə "Ədalət" kommunist təşkilatına daxil olmuşdur.

təşkilatlarının yaradılmasında iştirak etmişdir. "Ədalət" "Hürriyət" qəzetiinin redaktoru olmuş, "Kəndçi", "Yoldaş" "Kommunist", "Əxbər" və sairə qəzet və jurnallarında əməkdaşlıq etmiş və baş mühərrir işləmişdir. İranda milli azadlıq hərəkatının vahid cəbhəsini yaratmaq üçün "Ədalət" tərəfindən 1920-ci ilin may ayında Rəştə getmiş, Gilan respublikasının müvəqqəti hökumətinin xarici işlər komissarı təyin edilmişdi. 1920-ci il iyunun 22-də Ənzəlidə İran Kommunist Partiyası I qurultayının çağrılmasında yaxında iştirak etmiş və qurultayda MK-ya üzv, MK-nin təbliğat işləri üzrə məs'ul katibi seçilmiş, MK-nin orqanı "Kommuniste-İran" qəzetiinin redaktoru olmuşdur. Pişəvəri 1921-22-cü illərdə Tehranda çıxan ilk marksist "Həqiqət" qəzetiini redaktoru, Kommunist İnternasionalının III konqresini iştirakçısı, 1923-cü ildən İKP MK-nin məs'ul katiblərində olmuşdur. 1928-ci ildə 2-ci "Urmi" qurultayında yenidən MK-ya üzv seçilmiş, 1929-cu ildə İKP MK-nin birinci katibi olmuş, İsfahanın "Vətən" toxuculuq fabriki fəhlələrinin tətbiq hərəkatına rəhbərlik etmişdir. Pişəvəri 1930-cu ilin dekabrında həbs edilib, Tehranın "Qəsri-Qacar" zindanında salınımışdı. 1940-ci ildə həbsdən buraxılan Pişəvəri Kaşla şəhərinə sürgün edilmiş, 1941-ci ildə sürgündən qayıtdıqdan sonra Tehranda "Ajir" qəzetiini tə'sis edərək onun redaktorluğunu işləmişdir. 1945-ci ildə Azərbaycan Demokrat Fırqəsinin yaradıcısı olan Pişəvəri partiyanın orqanı "Azərbaycan" qəzeti ni nəşr etmiş, sentyabr ayında ADF MK-nin sədri seçilmişdir. Cənubi Azərbaycanda milli azadlıq hərəkatını qələbəsindən sonra Pişəvəri Azərbaycan Milli Məclisinin (1945-ci il dekabrın 12-də Təbrizdə çağrılmışdı) tapşırığı ilə hökumət təşkil etmiş və Azərbaycan Milli hökumətinin banızı olmuşdur. "12 şəhərivər", "Qızıl səhifələr" adlı bədii əsərlərin müəllifi və naşiri idi. Ana dili, ədəbiyyat, pedaqogika və s. məsələlərə dair məqalələrin müəllifididir. Bakıda adına məktəb, küçə var. Bakıda Fəxri xiyabandır, qəbirüstü abidəsi qoyulmuşdur.

ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
VƏ RUSİYANIN ONA HƏRBİ YARDIMI
(1988-1994)

1. Ermənistanın Azərbaycana təcavüzü və Rusyanın ona hərbî yardımını nəticəsində ərazilimizin 20 faizinin işğal edilməsi
2. Təcavüzdən sonra Ermənistanın "baş vermiş fakt" siyaseti
3. Rusyanın üzdənirəq "vasitəçilik" rolü
4. Ermənistanın və Serbiyanın, Dağılıq Qarabağ ermənilərinin və Bosniya serbiərinin təcavüzlerinin oxşarlığı
5. Ermənilərin "miliit nevroz" xəstəliyi
6. Dünya ictimali fikri ermənilər haqqında

Rusyanın ona hərbi yardımına nəticəsində ərazilimizin 20 faizinin işgal edilməsi

Mə'lum olduğu kimi, 1988-ci ilə qədər, yəni ermənilər tərəfindən təcavüz başlananaya qədər Dağlıq Qarabağ geniş müxtəriyyət hüququna malik idi, ermənilərin öz məktəblər və kilsələri var idi, öz dillərində danışmaq, qəzet və jurnal nəşr etmək, adət və ənənələrinə riayət etmək üçün heç bir məhdudiyyət yox idi. Demək olar ki, hər birinin Bakıda və Xankəndində mənzili, qeydiyyatı, yüksək vəzifəsi və gəlirlili işi var idi. Bakıda onlar ən yaxşı binalarda mərtəbələrdə və mənzillərdə yaşayırdılar. Xankəndində isə əlavə yaylaq mənzilləri var idi. Yedikləri kabab, içdikləri zoğal və tut arağı idi. Onlar Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərindən beləcə faydalananır və istifadə edirdilər.

Birdən, gözlənilmədən onlar Azərbaycandan ayrılmak və Ermənistanla birləşmək qərarına gəldilər. Bəhanələri də bu oldu ki, guya Azərbaycan onlara yaxşı baxmir və buna görə də sosial vəziyyətləri aşağıdır. Bütün bunları səbirsizliklə gözləyən imperiya qüvvələrinə də elə bu lazım id. Onlar hələ 1987-ci ildə üzdəniraq akademik Aqanbekyan vasitəsilə Parisdə Dağlıq Qarabağ ermənilərinə öz işarələrini vermişdilər. Ona görə də dərhal başqa bir üzdəniraq erməni akademiki Xaçaturovun sədrliyi ilə imperiya səviyyəsində komissiya təşkil edib Dağlıq Qarabağa göndərdilər. Lakin komissiya işini yekunlaşdırıb qayıtdıqdan sonra mə'lum oldu ki, Dağlıq Qarabağ ermənilərinin sosial vəziyyəti nəinki aşağı deyil, əksinə Azərbaycanın digər regionlarına, Ermənistana və bütövlükdə Qafqaz regionunuua nisbətən xeyli yuxarıdır. Deməli "sosial vəziyyət haqqında" onların yalanı baş tutmadı. Onda onlar Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar qəbul etdilər. Bu da baş tutmadıqda Ermənistani Dağlıq Qarabağa birləşdirmək haqqında söz-söhbətə başladılar. Bu da baş tutmadıqda Dağlıq Qarabağı Rusiya ilə birləşdirmək istədilər. Bu da puça çıxdıqdan sonra mətbuatda hər ikisini - yəni Dağlıq Qarabağı və Ermənistani Rusiya ilə birləşdirmək haqqında söz-söhbət getməyə başladı.

Lakin "ayrılmağın" və "birleşməyin" ümci yolla mənşələrini
olmadığını yəqin etdikdən sonra hər iki tərəfin erməniləri
və vəlcədən hazırladıqları müharibə siyasetinə keçdilər.
Beləliklə, Dağlıq Qarabağ erməniləri Ermənistən erməniləri
ilə, Ermənistən erməniləri isə Rusiya ilə əlaqəyə girib,
hərbi saziş bağlayıb, strateji müttəfiq olub Azərbaycana qarşı
e'lan edilməmiş müharibəyə başladılar.

Nizami Ermənistən və rus ordusu tərəfindən tanklardan,
təyyarələrdən, ağır toplardan və qrad qurğularından atəşə
 tutulan Azərbaycan xalqı isə öz fərsiz rəhbərləri tərəfindən
ov tüfəngindən də məhrum edilib, düşmən qarşısında əli
yalın qaldılar. Ordu yaratmaq haqqında müxalifətin
tələblərinə uzun müddət məhəl qoyulmadı. Rusyanın
Ermənistənla birlikdə Azərbaycana qarşı vuruşduğunu
bilə-bilə onlar öz ümüdünlərini yenə də Moskvaya bağlamışdır.
Müxalifətin təkidi və tələbi ilə nəhayət ordu quruculuğu
haqqında qanunlar və qərarlar qəbul edildi. Lakin mə'lumdur
ki, qanun və qərar özlüyündə hələ ordu demək deyildir.
Məcburiyyət üzündən, tədriclə ordu quruculuğuna başlansa
da, bu iş çox ləng gedir, ordu isə ayrı-ayrı siyasi partiyalara
və liderlərə tabe olan partizan dəstələri halında yaradılırdı.
Müdafiə nazirliyinin və nazirin olmasına baxmayaraq ordu
siyasetə qurban verilirdi. İstənilən zaman onun hər hansı
hissəsi ön cəbhədən götürülüb Bakıya gətirilir və burada
ondan siyasi məqsədlər üçün istifadə edilirdi. Müdafiəsiz
qalan ön cəbhədə isə düşmən heç bir müqavimətə rast
gəlmədən şəhər və kəndlərimizi, rayon və qəsəbələrimizi
dalbadal ələ keçirir, təxribatlar törədidiirdi. Məsələn, 1991-ci
il noyabrın 20-də Xocavənd (Martuni) rayonunun Qarakənd
kəndi yaxınlığında Azərbaycan Respublikasının hərbi vertol-
yotu vuruldu. Partlayış nəticəsində respublikanın dövlət katibi
və prokuroru daxil olmaqla 21 nəfərdən ibarət görkəmli
nümayəndələri həlak oldular. 1992-ci il yanvarın 28-də
Azərbaycan Respublikası mülki aviasiyasının Ağdam-Şuşa
marşrutu ilə uçan vertolyotu Xankəndi üzərində vurulub
salındı. Nəticədə bütün sərnişinlər və hey'ət üzvləri həlak
oldular. 1992-ci il fevralın 26-da əsrin ən böyük faciələrindən
biri - Xocalı faciəsi baş verdi. Nəticədə 2 min nəfərdən

Rusyanın 366-ci polkunun əsgərləri isə soyqırımında fəal iştirak etdilər. 1992-ci il mayın 8-də əsrlərlə alınmaz qala kimi şərəfli bir şöhrət qazanmış Şuşa şəhəri ermənilər tərəfindən çox əsanlıqla işğal edildi. Şuşa alınacağı təqdirdə öz başına bir gülə sıxacağı ilə lovgalanan Rəhim Qaziyev isə öz başına heç bir sillə də vurmadı. Rəhim Qaziyev guya Şuşanın müdafiəsinin təşkilatçısı idi.

Şuşa da daxil olmaqla bütün Dağlıq Qarabağı işğal edən erməni təcavüzkarları sonra onun hüdudlarından kənardə olan Laçını və Kəlbəcəri, daha sonra isə Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlini, Zəngilanı və Qazax rayonunun bir hissəsini işğal etdilər. Bunu Azərbaycan xalqı xüsusilə ağır qarşıladı. Ona görə ki, son 6 rayonun işğalı 1993-cü ilin sentyabr ayında, yəni Azərbaycan "Müstəqil Dövlətlər Birliyinə" daxil olduqdan və "Kollektiv Təhlükəsizlik haqqında" müqaviləyə imza atıldıqdan sonra baş verdi.

Kəlbəcərin işğal edilməsi ilə əlaqədar olaraq "Azərbaycan" qəzetiinin 1994-cü il 29 aprel tarixli nömrəsində verilmiş bir məlumat olduqca maraqlıdır. Məlumatda deyilir ki, Kəlbəcərin bir neçə kəndi Milli Ordumuz tərəfindən geri qaytarıldı. Lakin çox keçmədi ki, yenidən düşmən caynağına keçdi. Niyə? Ona görə ki, çox-çox illər bundan əvvəl pis yola düşmüş erməni arvadını nifratlı tərk edib İrəvandan Bakıya gəlmış bir azərbaycanının körpə oğlu uzun illər öz erməni anasının məktəbində türkə nifrat ruhunda tərbiyə aldıqdan sonra böyüyüb azərbaycanlı pasportu ilə Bakıya ötürülmüşdü. Bə'zilərinin pul hərisliyini, lazımlı gəlsə, var-dövlət xatirinə Vətəni də, milləti də, lap namus və qeyrəti də satmağa hazır olduğunu bilən daşnaklar külli miqdarda xərc çəkib onu MMN-də işə düzəldilər. Bir az sonra kimlərinsə köməyi ilə onu Kəlbəcərə alay komandiri tə'yin etdilər. O da öz şəflərinin tapşırığını layiqincə yerinə yetirib bu torpağı öz ana millətinə təhvıl verdi və yüzlərlə Azərbaycan oğlunun şəhid olmasına bails oldu. Cinayətinin üstü açıldıqdan sonra həbs edilmiş bu cani həbsxanada erməni millətindən olduğunu təntənəli şəkildə bəyan edib

ildirmişdi ki, "bundan sonra mənə nə istəyirsiniz edin, bütün arzularıma çatıb istədiklərimin hamısını etmişəm". Beləliklə, bu çirkin müharibənin ürəkbulandırıcı yekunu əsasən aşağıdakı kimi olmuşdur. Ermənistən silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizindən çoxunu, başqa sözlə 17 min kvadrat kilometrini işgal etmişdir. Təcavüz dövründə 30 min nəfərə qədər adam öldürümüş, 50 min nəfərədək adam yaralanmış və ya şikəst edilmişdir. 4 min nəfər adam sisir düşmüş, yaxud girov götürülmüşdür. 1 milyon nəfərdən çox azərbaycanlı ev-çəsiyini itirmiş, 100 mindən çox yaşayış məlikiliyi, 1 mindən çox iqtisadi obyekt, 600-dən çox məktəb və tibb müəssisəsi yandırılmış, talan edilmiş və dağıdılmışdır. Yüz milyonlarla dollar dəyərində şəxsi əmlak və dövlət əmlakı, külli miqdər maddi sərvətlər işgal edilib Ermənistana daşınmışdır.

Ermənistən Respublikası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, ATƏT-in, Rusyanın, Qazaxstanın və sitəçilik səylərinə məhəl qoymamışdır. Özünün təcavüzkar rolunu ört-basdır etmək məqsədilə Dağlıq Qarabağ ermənilərinin guya münaqişədə iştirak edən tərəf olduğunu iddia etmiş və onu tanımağa təhrik etmişdir. Lakin bütün bunlarla onlar özlerini gülünc vəziyyətdə qoymuşlar, çünki bütün dünya bilir ki, Dağlıq Qarabağda yaşayan və elə bir ehtiyatı olmayan 70 mindən bir qədər çox erməni, 7 milyondan çox əhalisi olan Azərbaycan xalqına qarşı belə geniş miqyaslı hərbi əməliyyatlar apara bilməzdi. Ermənilər Dağlıq Qarabağın 60 minlik azərbaycanlı əhalisinin hüquqlarını da inkar etdilər. Etnik təmizləmə nəticəsində onlar Şuşa, Xocalı, Xocavənd (Martuni), Hadrut və Ağdərə (Mardakert) rayonlarından tamamilə qovuldular. 7 illik müharibənin könül bulandıran uğursuzluqlarının başlıca yekunu bundan ibarətdir.

Düzdür, müharibədə uğursuzluqlar çox olmuşdur. Lakin o, başdan-başa uğursuzluqlardan ibarət olmamışdır. Üğurlar da olmuşdur. Məsələn, 1992-ci ilin yay və payız əks hücumları zamanı Çaykənd, Goranboy tamamilə, Ağdərə isə əsasən azad cdildi. Lakin Gəncə qiyamı ilə əlaqədar olaraq bu qələbə itirildi.

1993-1994-cü ilin qış əks hucumları isə daha uğurlu oldu, erməni silahlı qüvvələrinin bütün cəhdləri məğlubiyyətə uğradıldı, hücumları dəf edildi. Nəhayət, respublikanın silahlı qüvvələri tutduqları mövqeləri müdafiə etdilər, öz güc və qüvvələrini azgınlaşmış erməni silahlı qüvvələrinə sübut etdilər. Beləliklə, əhəmiyyətli hərbi uğurlar əldə edildi. Azərbaycan ordusu bütün cəbhə boyu 5 kilometrdən 15 kilometrə qədər irəlilədi. Həm də bütün bunlar cəmi 2 ay ərzində həyata keçirildi.

Qış uğurlarının səbəbi o idi ki, Milli Ordu yaradılmağa başlanılmışdı. Yeni nizami ordunun yaradılması, onun döyüş texnikasının və ruh yüksəkliyinin artırılması 1993-cü ilin axırlarında və 1994-cü ilin əvvəllərində müharibənin gedişində əsaslı dönüşə səbəb oldu.

Bütün bunlardan sonra 1994-cü ilin may ayında Ermənistən ABŞ-dakı səfiri Şuqaryan "Krisçian Sayens Moniter" qəzetində dərc edilmiş məqaləsində həyasız bir bəyanat verdi. Bütün mə'nəvi dəyərləri ayaqlar altına salıb tapdalayan üzdəniraq səfir görün nə deyir: "Qarabağ, Ermənistən və beynəlxalq ictimaiyyət danışıqlar stolu arxasında oturub gözləyir ki, Azərbaycan öz təcavüzünü sona çatdırınsın". Bu həyasız bəyanat ataların: "Adımı sənə qoyum, səni də yana-yana qoyum" zərb məsələni xatırladır. Lakin bizim ABŞ-dakı səfirimiz ona daha tutarlı cavab verdi. O, dedi: "Bu bəyanat Adolf Hitlerin Polşanı işgal edib ikinci dünya müharibəsini başladığdan sonra Polşanı təcavüzkarlıqda günahlandırmamasına bənzəyir". Ermənistən səfirinin bəyanatından bir daha aydın olur ki, Azərbaycan xalqının yaxası mə'nəviyyatdan uzaq olan bir xalqın əlinə keçmişdir.

2. Təcavüzdən sonra Ermənistən "baş vermiş fakt" siyaseti

Azərbaycanın işgal olunmuş əraziləri barədə Ermənistən "baş vermiş fakt" siyaseti yeridir. Bunun səbəbi Ermənistən cəzasız qalmasıdır. Səbəb odur ki, dünya birlüyü, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Ermənistən təcavüzkar

ldüğünü açıqca bildirmirlər. Azğınlaşmış təcavüzkar isə undan istifadə edərək aşağıdakı tələbləri qoyur və şərtləri rəli sürür. Məsələn, Ermənistən Respublikası öz qoşunlarını Azərbaycanın işgal edilmiş ərazilərində çəkib aparmaqdan imtina edir. Azərbaycan Respublikasından Dağlıq Qarabağ bölgəsinə müstəqil status verilməsini, daha doğrusu "Dağlıq Qarabağ Respublikası" deyilən qurumun qanuniliyinin təsdiq olunmasını tələb edir. Ermənistən öz qoşunlarını Laçın rayonundan və Şuşadan çıxarmaqdan, Kəlbəcər rayonunu tərk etməkdən imtina edir, didərgin salınmış 60 mindən çox azərbaycanlı əhalinin Dağlıq Qarabağ bölgəsinə qaytarılmasını tamamilə rədd edir, Azərbaycanın işgal olunmuş digər rayonları - Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı, Zəngilan rayonlarına isə Azərbaycan tərəfinin yalnız məhdud miqdarda polis heyətinin qayıtması şərtini qoyur. Özü isə buradakı hərbi qüvvələrini hətta minimum miqdarda azaltmaqdan da imtina edir.

Bütün bunlar respublikanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə xələl gətirir, Dağlıq Qarabağ bölgəsində Ermənistən hərbi qruplaşmasının saxlanması isə Azərbaycanın mülki əhalisinin faktiki qayıtmasını şübhə altına alır. Beləliklə, Ermənistən hərəkatları Şimalı Azərbaycanın ərazicə yenidən parçalanmasına və təcavüzün nəticələrinin möhkəmləndirilməsinə yönəldilmişdir.

Aydındır ki, Ermənistən Azərbaycanın ərazisində monoteistik erməni militarist qurumunu yaratdıqdan sonra problemlərin, o cümlədən status probleminin müzakirəsi necə bir xarakter daşıya bilər. Belə üzdəniraq "dincliklə nizamasalma" bütün beynəlxalq prinsiplərə və normalara ziddir.

Azərbaycana gəldikdə o, bölgədə sülhə və əmin-amanlığa çalışır və Ermənistəni da buna çağırır. Azərbaycan tərəfi belə hesab edir ki, yaranmış şəraitdə təcavüzün nəticələrini aradan qaldırmaq və problemin hərtərəfli şəkildə nizamlanmasına dair sülh danışıqlarına keçmək üçün aşağıdakı birinci dərəcəli vəzifələr yerinə yetirilməlidir:

1. Döyüş əməliyyatlarının bütün zonası üzərində nəzarət qoymaq üçün və nizamasalma sahəsində tədbirlərin həyata

keçirilməsinin təlimin etmək üçün lazımi məqdarda beynəlxalq
müşahidəçilər mərhələ-mərhələ deyil, eyni zamanda yerləşdirilsin.

2. Azərbaycanın qəsb edilmiş ərazilərindən Ermənistani işgal qüvvələri dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılsın.

3.Qeyri-nizamlı silahlı birləşmələr tərəfəsilə edilsin və buraxılsın, Dağlıq Qarabağ hökuməti iqtidardan salınsın.

4. Döyüş əməliyyatları zonasına yenidən silah göndərməyi qarşısı alınsın.

5.Qaçqınlar və didərginlər öz daimi yaşayış yerlərinə təhlükəsiz qaytarılsın.

Bütün bu ədalətli tələblər münaqişənin dinc yolla həll edilməsinə kömək edərdi.

Əslində ermənilər Azərbaycan ərazisində diasporadırlar. Lakin bu diaspora rusların köməyi ilə özgə ərazisində bir müstəqil dövlət yaradıb, indi ikinci müstəqil dövlət yaratmaq istahasına düşüb. "Erməni" sözü xalq arasında təsadüfen "yermənim" kimi şərh edilir. Toxumları hansı torpağa düşərsə, cücərib baş qaldırır, sonra isə deyir: "yermənim".

Ermənilər Azərbaycan ərazisində növbəti erməni dövləti yaratmaq iddiasını mə'lum "xalqların və millətlərin öz müqəddəratını tə'yin etmək" hüququ şüarı ilə pərdələyirlər. Lakin başa düşmürələr ki, bu şüar bir millətə bir neçə dövlət nəzərdə tutmur. Bu şüar bir millətə bir milli, müstəqil dövlət nəzərdə tutur. Həmin millətin özgə ərazilərində yaşayan hissəsi diaspora kimi həmin dövlətin qanunları ilə yaşamalıdır, ya da həmin qanunlarla yaşamaq istəmirse, oradan ~~bu~~ milli, müstəqil dövlətinə köçməlidirlər. Həmin prinsip eyni ilə Dağlıq Qarabağ ermənilərinə də aiddir. Belə ki, onlar vaxtilə Yaxın Şərqi ölkələrindən köçürürlüb Azərbaycan ərazisində yaşayan diaspora kimi ya Azərbaycan qanunlarına tabe olub yaşamalıdırlar, ya da köcüb öz milli, müstəqil dövlətləri ilə qovuşmalıdırlar. Başqa yol yoxdur. Xalqların və millətlərin öz müqəddəratlarını tə'yin etmək hüququ bu deməkdir. Atəşkəsdən sonra Rusiyaya görə 1993-94-cü illərin qışında Azərbaycan Ordusu öz qanı bahasına qarış-qarış azad etdiyi öz torpaqlarından 10-15 kilometrə qədər geri çəkilməli və orada rus ordusu

erləşdirilməli idi. Bununla da o, Azərbaycanı ikiqat işgal etmə, erməni işgalindən əlavə, yenidən bir daha rus işgalini salmaq məqsədi güdürdü. Xoşbəxtlikdən bu məsələ 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt sammitində 52 dövlət və hökumət başçısının iştirakı ilə həll edildi. Sammitdə Dağlıq Qarabağa beynəlxalq müşahidəçilərin göndərilməsi haqqında qərar qəbul edildi. Bununla da Rusyanın həmin əraziyə yalnız rus ordusunun yeridilməsi haqqında iddiası öz qüvvəsini itirmiş oldu. Budapeşt sammitinin çox böyük həmiyyəti bundan ibarətdir.

Elə həmin il, 1994-cü ilin dekabr ayında İsləm konfransı əşkilətinin yenə də 52 dövlət və hökumət başçılarının Kasablanka zirvə toplantısı isə yekdilliklə Ermənistani təcavüzkar dövlət" e'lan etdi. Bununla da Dağlıq Qarabağın guya Azərbaycanla müharibə aparan yeganə tərəf olduğu haqqında rus-erməni variantı öz qüvvəsini itirmiş oldu. Yəqin ki, gələcəkdo hansı beynəlxalq sənəddə isə Rusyanın da müharibədə iştirak edən tərəf olduğu və onun da "təcavüzkar dövlət" olduğu e'tiraf ediləcəkdir. Bununla da 7 il ərzində Azərbaycanın təkcə Ermənistana deyil, həm də Rusiya ilə müharibə apardığı rəsmən bütün dünyaya mə'lum olacaqdır.

Yeddi ildən artıq Dağlıq Qarabağ üstündə müharibə etdi. Hələ bu vaxta qədər Rusiya bir dəfə də olsun bəyanat verib e'tiraf etməmişdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Halbuki uzaq ölkələr, o cümlədən İngiltərənin baş naziri Mecvor belə bəyanat verib, "Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və onun status məsələsinin də Azərbaycana aid olduğunu" çıxdan e'tiraf etmişdir. Rusiya isə əksinə atəşkəsdən sonra Dağlıq Qarabağa gündə 40 reys "sərnişin" təyyarəsi göndərib onları daha da silahlandırır. İndi - 1997-ci ildə dünya ictimaiyyətinə mə'lum oldu ki, atəşkəsdən - 1994-cü ildən bəri Rusiya Ermənistana bir milyard dollar qiymətində silah vermişdir. Mə'lum olanı budur, mə'lum olmayanı isə Allah bilir. Ona görə də biz Rusyanın əli ilə olan "atəşkəsə" və onun "vasitəçi"liyinə inanmırıq. Rusyanın qabaqda gedən ən böyük "zəncirlisi" Qorbaçov isə İrəvan aeroportunda düşən kimi bəyanat verib

ki, "azərbaycanlılar deyir ki, Dağlıq Qarabağı verməyəcəyi ermənilər isə deyir alacağıq". Bu sözləri deyəndə o imperiyanın "prezidenti" idi. Atalar demiş, bu, "dovşana qatziya isə tut" siyasetidir. Elə belə siyaset yeritdiyinə görə Qorbaçov imperiyanın birinci və axırıncı prezidenti oldu.

Ruslarla ermənilərin uzağa gedən siyasətləri vardır. Onlar Sovet imperiyasını bərpa etmək, yeni erməni imperiyasını yaratmaq və onu dünya birliyinə qarşı qoymaq iddiasına düşüblər. Rusiya özünü Amerikaya bənzətmək, onun yerisini yerimək istəyir, yəni Amerika - İsrail strateji ittifaqı kimi bunlar da burada Rusiya - Ermənistən ittifaqı yaratmadı istəyirlər. Mə'lum olduğu kimi, vaxtilə özünü Koroğlu oxşatmaq üçün çoxları atasının gözlərini çıxardırdı ki, ona da "Koroğlu" desinlər, lakin onlara "Kor kişinin oğlu" dedilər. Rusyanın iddiası buna bənzəyir.

Mao-Tze-Dun düşmənlərini özü üçün bir müəllim hesab edirdi. Bu mə'nada o, Çan-Kay-Şini birinci, Amerikan imperializmini ikinci, Yapon millitarizmini isə üçüncü müəllim hesab edirdi. O, e'tiraf edirdi ki, vaxtilə tarix müəllimi idil və müharibələr haqqında mə'lumatı tarix kitablarından alırdı. Müharibə aparmağı isə ona düşmənlər öyrətdilər. O deyirdi: "Hər şeyi tūfəng həll edir". Gəlin e'tiraf edək ki, bizim də kifayət qədər daxili və xarici düşmənlərimiz vardır. Gəlin sülh, saziş, dinc yol ilə ərazilərimizi geri qaytarma biləməsək, tūfəng yolu ilə qaytaraq.

3. Rusyanın üzdəniraq "vasitəçilik" rolü

Təəccübüldür ki, 7 illik müharibədə Ermənistən tərəfdə iştirak edən Rusiya 8-ci il "vasitəçi" çevrilmişdir. Daha təəccüblüsü isə odur ki, Azərbaycan onun vasitəçiliyini məmənnuniyyətlə qəbul etdi. Bununla onu demək istəyirik ki, Rusiya riyakarlıq edib, dünya birliyinin gözündən pərdə asmaq üçün vasitəçi ola bilərdi, lakin onun vasitəçiliyi Azərbaycan tərəfindən qəbul edilməməli idi. Bu, Azərbaycanın dünya birliyinin gözündə çox ucaldardı. Rusyanın burnu bir dəfə Əfqanistanda ovuldu. Rusiya Əfqanistanda məğlub olub geri çəkildikdən sonra "Ştern" adlı alman jurnalı ona bir

rikatura həsr etmişdi. Karikaturada rus orduyu öz ketlərini qoltuğuna alıb qaçıır, başı çalmalı əfqanlar isə dərində bel, dəhrə və balta onları qovurlar. Bununla əfqanlar bütün dünya xalqlarının gözündə özlərini uealtdılar. Mə'lum oldu ki, milli iradə raketdən də güclüdür.

Rusların burnu ikinci dəfə Çeçenistanda ovuldu. Rusiya müqayisədə çox cüz'i bir azlığa malik olan, fil ilə ərişqa nisbətində olan cəsur çeçen xalqı qalib gəldi. Polad Məmməd Möhkəm iradə burada da nəyə qadir olduğunu bütün dünyaya qarşısında nümayiş etdirdi. Çeçenlər dünya birliyinin özündə uealdılar. İndi bütün dünyada səhbət çeçenlərdən edir.

Təəssüf ki, bizim haqqımızda həmin sözləri demək olmaz. Na görə ki, cəsarət edib nəinki döyüşə bilmədik, hətta Rusyanın vasitəçilik rolundan da imtina etmədik. Sual unur. Rusiya nə üçün vasitəciyə çevrilmişdir? Ona görə, mühəribədə öz məqsədinə nail olmuşdur. Yəni Dağlıq arabağı və onun bütün ətraf rayonlarını Ermənistana işğal etmişdir. İndi o, "vasitəçilik" yolu ilə qələbəni təsdiq etmək istəyir. Bunun üçün o, "atəşkəs" vasitəsilə istədiyinin rincinə mərhələsinə nail olmuşdur. Mə'lum olduğu kimi, "atəşkəs", nə "sülh", nə də "mühəribə" deməkdir. Nə "sülh" də "mühəribə" isə işgalçi, təcavüzkar və "qalib" olan Ermənistən üçün faydalıdır. Ona görə ki, Azərbaycan Ermənistən ərazisini yox, Ermənistən Azərbaycan ərazisini işğal etmişdir. İşğal edilmiş ərazilərin sərvəti Azərbaycan ərafinən yox, Ermənistən tərafinən talan edilir. Bu ərazilərdən ermənilər yox, azərbaycanlılar didərgin salınmışdır. Ona görə də "vasitəci" kimi, "atəşkəs" də Ermənistən və Rusiya üçün faydalıdır. Atəşkəs nə qədər uzun çəkərsə, ermənilər üçün o qədər faydalıdır.

Azərbaycana gəldikdə təəssüf ki, "atəşkəs" burada daha ox qiymətləndirilir, hətta bəzən böyük qələbə kimi qələmə erilir. Ona görə ki, guya güllə atılmış, adam ölmür, cənaza etirilmiş, onların dəfni üçün yer axtarılmış. Deməli, torpaq işğal edilə bilər, düşmənin tapdağı altına düşə bilər, sərvətlər dağıla bilər, adamlar didərgin düşə bilər, təki ölüm-itim olmasın. Halbuki, bütün bunlar ölümündən də betərdir.

Torpağın üstündə şərəfsiz yaşamaqdansa, torpağın altındı
şərəflə uyumaq daha yaxşıdır.

Sual olunur: Nə üçün Rusiya Azərbaycana bu qədə
pislik edir? Bəlkə Azərbaycanın bir günahı vardır və
doğrudan da o, cəzaya layiqdir? Əlbəttə, Azərbaycanın
günahı yoxdur! Onun "günahı" odur ki, o, "yağılı tık"
doğulmuşdur. Buna görə də bir neçə əsr bundan əvvəl bə
yağılı tıkə Rusiya imperiyasının nəzər-diqqətini cəlb etmiş
iki əsr bundan əvvəl isə işgal olunmuşdur. Rusiya
Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərindən istədiyi
kimi istifadə etmişdir. Azərbaycanın nefti dünya istehsalının
70 faizini təşkil etdiyi zaman Rusiya onunla öz çırاغını
yandırmış, fabrik və zavodlarını işlətmış, nəqliyyat vasitələrinin
hərəkətə gətirmiş, düşmənləri və rəqibləri üzərində qələbə
çalmış, dostlarına isə pay vermişdir.

Lakin azərbaycanlılarla ermənilərin mənafeyi toqquşan
kimi, ermənilərin günahkar olduqlarını bilə-bilə Rusiya çəkili
erməni tərəfdə durur. Halbuki, bunu heç bir başqa mədən
dövlət etməzdi. Dostluq naminə olmasa da, mənafə naminə
etməzdi. Bütün bunlar isə adamın milli həysiyyətinə toxunuş
dözmək və həzm etmək olmur. "Yanan da sən, yaman da"
Rusyanın "vasitəciliyi" ilə əlaqədar olan fikrimizi yekunlaşdırarkən iki cəhəti xüsusilə qeyd etmək istərdik. Birincisi,
Rusiya Ermənistən hərbi strateji müttəfiqi, dostudur.
Ermənistən isə bizim düşmənimizdir. Belə münasibətlər
klassik şərq şairlərindən biri çox gözəl mə'nalandırmışdır:

*Düşmənilə də də də də də də də
dost olana, sən də bax bir düşmən kimi,
İlan üstə qonan milçək, zəhərlidir ilan kimi.*

Deməli "xoruzun quyuğu görünür", "cidanı çuvalda
gizlətmək olmaz". Beləliklə, Azərbaycan 7 il Qarabağla deyil,
Ermənistən və Rusiya ilə müharibə aparır, 8-ci il Rusyanın
"vasitəçi"yə çevrilməsi isə istehzalı təbəssüm doğurur.

4. Ermənistanın və Serbiyanın, Dağlıq Qarabağ ermənilərinin və Bosniya serblərinin təcavüzlərinin oxşarlığı

Biz çox axtardıq ki, görəsən dünyada faşizmdən savayı məni təcavüzünə bənzər daha başqa bir təcavüz varmı? Ečə deyərlər, atalar demiş: "Axtaran tapar!" Biz də tapdıq. Emə eyni ilə belə bir oxşar faciəni serblər Balkan rımadasında yaşayan müsəlmanların başına götirmişlər. Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin Qafqazdakı nalayıq hərəkətlərini, Serbiya və Bosniya serbləri Balkanlarda duğu kimi təkrar edirlər. Bu iki nalayıq hərəkəti müqayisə lib aşağıdakı nəticəyə gəldik:

1. Ermənilər "Böyük Ermənistən" yaratmaq istədikləri mi, serblər də "Böyük Serbiya" yaratmaq istəyirlər. Lakin böyük dövlət yaratmaq üçün gərək böyük millət olub, böyük aziyə malik olasan. Belə olduqda böyük dövlət yaratmaq zu yox, əməli iş olur. Ermənilər və serblər isə tarixiniç bir mərhələsində belə bir imkana malik olmamışlar. Onların hər ikisinin indiki vəziyyətləri də belə bir iddiaya as vermir. Hər bir adam kimi, hər bir millət də, gərək, ağını öz yorğanına görə uzutsın. Əks təqdirdə ayaq rəğandan çıxa bilər, soyuqlaya bilər, sahibini xəstələndirib dürə bilər.
2. Həm ermənilər, həm də serblər Qərb dünyasında yırlar ki, bu, xristianlarla müsəlmanlar arasında olan münaqişədir, yəni din müharibəsidir. Guya xristianlıq ədəniyyətinin vəhşi müsəlmanlardan xilas edilməsi uğrunda müharibədir. Halbuki, bu münaqişə Ermənistən və Serbiya ərefindən ərazi üstündə, torpaq uğrunda, həm də özəzazisini və torpağını tutmaq, ələ keçirmək uğrunda aparılan müharibədir. Xoşbəxtlikdən bu da sübut edilmişdir.
3. Ermənistən Dağlıq Qarabağ ermənilərinə, Serbiya isə Bosniya serblərinə nəzarət etmək iddiasındadırlar. Rusiya bu çirkin işdə onların hər ikisinə kömək edir və yardım stərir. Bütün dünya bilir ki, Qarabağ ermənilərinə və Bosniya serblərinə ağır artilleriya, tanklar, vertolyotlar, ruşan əsgərlər Ermənistəndən və Serbiyadan, onlara isə

Rusiyadan gəlir. Hətta Ermənistən və Dağlıq Qarabağ erməniləri üçün müdafiə naziri vəzifəsini də, eyni adanın yerinə yetirir.

4. Ermənilər və serblər bütün dünyaya car çəkirlər onlar müsəlmanların qurbanıdır. Düzdür, qurbanın olduğu mə'lumdur. Lakin bu "qurbanların" biri Azərbaycan ərazisinin 20 faizini, digəri isə Bosniya ərazisinin 50 faizi işgal etmişdir. Beləliklə, təcavüzkar "qurbana", qurban iş "təcavüzkara" çevrilmişdir.

5. Həm serblər, həm də ermənilər belə hesab edirlər ki, işgal etdikləri torpaqları əllərində saxlaya bilərlər. O görə ki, Qərb və Birləşmiş Ştatlar bu haqsız işə müdaxilə etmək fikrində deyildir. Əlavə olaraq əmindiirlər Azərbaycana və Bosniyaya qarşı müharibədə Rusiya onları müdafiə edir.

6. Bosniyaya qarşı təcavüz 2 milyon, erməni təcavüz isə 1 milyondan çox qəçqin yaratmışdır. Erməni və Serbiya təcavüzləri BMT, ATƏT, ABŞ, Avropa dövlətləri və bütün dünya tərəfindən ittiham edilmişdir. Serbiya və Ermənistən ərazi iddiaları bütün beynəlxalq təşkilatlar tərəfindən rədd edilmişdir. Lakin bu, Serbiyada nəticə versə də hələ Ermənistanda heç bir nəticə verməmişdir.

7. Bosniya kimi Azərbaycan da çoxmillətli dövlətdir. Bosniya kimi Azərbaycan da "etnik, irqi təmizlik" yaratmaq çalışan dövlət tərəfindən təcavüzə mə'ruz qalmışdır. Serblər Bosniyanın böyük bir hissəsini etnik cəhətdən təmizlədiklərini, ermənilər də Dağlıq Qarabağı və Ermənistəni etnik cəhətdən təmizləmişlər. Halbuki, Azərbaycanda 60-dan çox etnik qrup yaşayır və onların hamısı qanun qarşısında bərabərdir. Deməli, Azərbaycan 60 millət üçün yarayıb, 61-ci millət üçün yaramır. Başqa sözlə, atalar deməyib "Azərbaycan şah Abbas üçün yarayıb, keçəl Abbas üçün yaramır".

Adama elə gəlirdi ki, əsas və oxşar faktları nəzərdən almaqla Amerika və digər böyük dövlətlərin siyasəti həm iki münaqışəyə münasibətdə eyni mövqə tutacaqdır. Təəssüf ki, belə olmadı. Düzdür, Amerika və Avropa Bosniya kimin günahkar olduğunu müəyyən etdi. Lakin böyük

uclu erməni diasporunun siyasi təzyiqinə mə'ruz qalan ABŞ onqresi Buş və Klinton hökumətlərinin məsləhətlərindən an keçərək ABŞ siyasetində Ermənistən xeyrinə meyl aratdı. Bu, Azərbaycan hökumətinə ABŞ yardımını qadağan dən "Azadlığın müdafiə aktı"nın 907-ci bəndinin qəbul dilməsindən ibarətdir. Həmin bəndə görə ABŞ hökuməti etta Azərbaycandakı 1 milyon qaçqına humanitar yardım elə göstərə bilməz. Beləliklə, erməni-Azərbaycan münaqişəsində günahkar nəinki müəyyənləşdirilmədi, hətta təcavüzkar mükafatlandırılıb daha da şirnikləndirildi. Elə bir ərajdə ki, bir nəfər də Azərbaycan əsgərinin ayağı Ermənistən, ərazisinə dəyməmişdir.

Şübhəsiz ki, bütün dünyada baş vermiş mühəribələr kimi, Qarabağ mühəribəsi də qurtarmalıdır və qurtaracaqdır. Hər bir hadisə kimi bu mühəribənin də başlangıcı olduğu kimi onu da olacaqdır. Lakin bu dəhşətli mühəribə yalnız o zaman qurtara bilər ki, Ermənistən öz adı ilə, təcavüzkər dəndirilsin, ərazi iddialarından əl çəksin və beynəlxalq hüquq normalarına riayət etsin, Qarabağdan sürgün edilmiş 10 min azərbaycanlı öz evlərinə qaytarılsın və "Böyük Ermənistən" yaratmaq iddialarından əl çəkilsin.

5. Ermənilərin "milli nevroz" xəstəliyi

"Noy" jurnalının 1992-ci il tarixli 2-ci sayında onun redaktoru Vardvan Varçapetyanın, prof. Dmitri Furmanovla "Milli nevroz və Qarabağ mühəribəsi" adı ilə maraqlı bir səhətləri dərc edilmişdir. Mə'lum olduğu kimi, "nevroz" - nı sisteminin pozğunluqlarından baş verən xəstəlikdir. "Milli nevroz" isə milli xəstəlik, millət xəstəliyidir. Bu iki əlli ziyalının söhbətindən çıxarılan nəticə budur ki, erməni əlqi "milli əsəb" xəstəliyinə tutulub. İki əsrə yaxındır ki, azərbaycanlılar ermənilərin həmin xəstəliyinin altını çəkirler. Tariximizlə əlaqədar olaraq sual=cavabın aktuallığını nəxərəlib kiçik bir ixtisarla bir paraqrafda vermək qərarına əldik.

Varçapetyan: - Bu yaxınlarda "Armyanski vestnik" əzətində Dağlıq Qarabağ haqqında "Liberasion" qəzetindən

götürülmüş bir reportaj oxudum. Fransız müxbiri erməni partizanı Xaçıklə söhbət edərkən o, jurnalistə belə bir sual verir: - Siz mənə elə bir azərbaycanının və ya türkün adını çəkin ki, onun bəşər mədəniyyətində cüz'i də olsun? xidməti olsun? Nə fransız jurnalisti, nə də qəzetiçi əməkdaşları Xaçıkə cavab vermədikləri üçün mən həmin redaksiyaya məktub yazaraq böyük Azərbaycan şairləri Nizaminin, Xaqqanının, Füzulinin adlarını onlara xatırlatdım. Çox sevdiyim Nazim Hikmətin adını çəkdim. Dmitri, mən erməniyə nifrat eləyən azərbaycanını təsəvvürümə gətin bilərəm, ancaq bu cür mə'nasız və səfəh suali verə biləm azərbaycanını təsəvvür edə biimirəm. On pisi, mən erməni ziyalılarının son vaxtlar adamları cahilliyyə təhrik etməyi azərbaycanlılar haqqında hər cür uydurma, sarsaq rəvayətlər onları "elmi" şəkildə sübut etməklə inandırmağı özləri üçün zəruri peşə etmələrini sezmişəm. Zəlzələnin yerlə yekşəm etdiyi Leninakanda bu cür ağlışımaz uydurmalar eşitdim. Guya erməniləri qırmaq üçün hərbçilər çox güclü partlayışla törətmışlər. (Digər versiya isə belədir: guya yaponlar zəlzələ olacağını qabaqcadan xəbər vermişdilər, Moskva isə təxəbəri ermənilərdən gizlətmişdir).

Furmanov: - Sizin bu danışqlarınızın hamısı artıq tə'qib olunma maniyasına¹ keçməkdə olan təmiz nevrotikanı xəstəhallığın bariz təzahürləridir. Bu nevrozlar və fobiyalar ermənilərdə çox güclü, amma uzun müddət boğulmuş halda qalan qısqasçılıq cəhdini doğurmuşdur. Andrey Bitovun "Ermənistən dərsləri" əsərində bir yer var. Orada əsər qəhrəmanı diqqətlə qarşısındaki atlasi müşahidə edir. Yeri xatırlayırsınız mı?

İndi bütün bunlar məndə Bitovun kitabını birinci dəfə oxuduğum vaxtdakına nisbətən tam başqa təəssüratlar oyadı. Mənim də başıma belə bir hadisə gəlib: aspirant idim. Ermənistən tarixi ilə maraqlanırdım. Bir dəfə kitabxana Bitovun haqqında danışdığı atlasi vərəqləməli oldum. Birdən kənardan bir səs eşitdim: "Bir görün Ermənistən necə böyüdü? imiş və indi nə günə düşüb. Ancaq xalq buru unutmayı! Bu sözləri atlın maqənit kimi özünə çəkdiyi bir erməni

¹ Maniya - yunanca ağılsızlıq, qeyzilik, coşqunluq deməkdir

ələbə deyirdi. Və budur, sərsiliməz SSRİ-nin ilk dörd çar
verdiyi, ilk azadlıq küləyi əsdiyi anlarda, 1988-ci ildə
Ermənistanda bu nevrotik, xəstəhal hissələr bütün gücü ilə
üzə çıxdı. Mənim fikrimcə, Qarabağ münaqişəsinin bütün
irrasional izahları onun başlıca deyil, yalnız ikinci dərəcəli
xəhətlərinə aydınlıq gətirir, bu yolla irrasional şeyləri
"rasionallaşdırmaq" istəyirlər: bütün xalqı vahid bir ehtiras
ətrafında birləşdirən güclü hərəkatın əsasında əslində
nevrotik qorxu və qisas almaq istəyi durur. Xalq uçuruma
doğru cumdu. Özünü o yərə atdı ki, həmişə ondan qaçmağa
çalışırdı.

Erməniləri daim tə'qib edən, onlara dinclik verməyən nə
idi? 1915-ci ilin təkrar olunmaq qorxusu, öz zəifliyinin
qorxusu. Qarabağ hərəkatını doğuran səbəb məhz budur.
Bəs bütün bunlar nə ilə nətticələndi? Azərbaycanda yüz
minlərlə (təkcə Bakıda on minlərlə) erməni yaşayırırdı, təhsil
alırdı, yaxşı vəzifələr tuturdu, tanınmış adamlar idi. Əlbəttə,
ola bilsin ki, azərbaycanlılar nə dərəcədəsə ermənilərə təzyiq
göstərirdilər. Amma bu təzyiq çox çətin ki, rusların
ukraynalılara, litvalıların polyaklara, çukçılərin eskimoslara
və s. göstərdikləri təzyiqdən çox olsun. Digər tərəfdən
demokratikləşmə prosesi Azərbaycan ermənilərinin vəziyyətini
yaxşılaşdırmaq üçün geniş imkanlar açırdı. Ancaq necə oldu?
Ermənilərin ən çox qorxduqları bir hadisə baş verdi. 1915-ci
il qırğınının dəhşəti onları 1988-ci ildə Sumqayıtda haqladı.

İndi isə, Vardvan, gəl bir dəqiqəliyə təsəvvür edək ki,
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti
Ali Sovetinin sessiyası (daha doğrusu, erməni deputatlar)
DQMV-nin Azərbaycanın tərkibindən çıxmazı haqqında
başbalalı qərarı qəbul etməyib. Bu təqdirdə hadisələr necə
cərəyan edərdi? Onda nə Sumqayıt olardı, nə Bakıda və
Gəncədə talanlar, nə qaçqınlar, nə blokada, nə dağıntılar,
başlıcası isə nə bu sonu görünməyən müharibə olardı.
Azərbaycanda demokratik proseslər daha dinc və daha
effektli keçərdi. Əlbəttə, belə olsaydı, məclisdə erməni
deputatlardan ibarət fraksiya, erməni nazirlər, Dağlıq
Qarabağ ermənilərinin təhlükəsizliyi üçün tə'minat, Azərbay-
canda erməni mətbuatı və s. yaranardı. Şübhə etmirəm ki,

Varcapetyan: - Siz nə üçün Qarabağ hərəkatını milli nevrozla müqayisə edirsiniz?

Furmanov: - Burada ermənilər üçün təhqiramız heç nə yoxdur. Sionizm də yəhudilərin kompleksliyindən doğulmuşdur. Ancaq onun pafosu normallığa can atmaqdır. 1944-cü ildə gənc sionistlər qarşısında çıxış edərkən David Ben Gurion deyirdi: "Bizim inqilabımız taleyimizə qarşı, nadir bir xalqın nadir taleyinə qarşı yönəlmışdır". Sionizm heç də "qisasçılığa" can atmırı və ərəblərə qarşı yönəlməmişdi (hərçənd anti-ərəb əhvali-ruhiyyəsi də mövcud idi). Sionizm ən çətin şeyə can atırdı: yəhudilərin bütün xalqlar kimi yaşamaq hüququnu həyata keçirmək istəyirdi. Bunun üçün isə rəşadət göstərmək, mö'cüzə yaratmaq tələb qlnurdu.

Qarabağ hərəkatının pafosu başqadır. Ermənilərin "yarım dövləti" vardı. Əgər onlar sadəcə olaraq müstəqilliyo can atsaydılar, müstəqil və güclü dövlət yarada bilərdilər. Ancaq gəl düzünü danişaq: ermənilər hər şeydən əvvəl qisas almağa, ekspansiyaya can atdılar. Qisasçılığın yolu isə əbədi düşmənçiliyin yoludur, normal həyata istiqamətlənən yox, ondan uzaqlaşan yoldur.

Varcapetyan: - Və beləliklə, ermənilərin məhz cəhənnəmə körpü saldıqlarını onlara bildirən, bu barədə onlara xəbərlərləq edən heç bir adam tapılmadı?

Furmanov: - Belə adamlar vardı. Qorbaçov onlara xəbərdarlıq elədi. Yadımdadır, həmişə çox sakit bir görkəmdə

olan Mixail Serqeeviç SSRİ Ali Soveti Rəyasət Heyətinin Ermənistanla Azərbaycan nümayəndələrinin dəvət olunduğu iclasında hamının gözü qarşısında birdən-birə isterikaya düşmüştü. Bəli, doğrudur, erməni heyəti daha sanballı, daha yaraşıqlı görünürdü - buraya akademiklər, ən ağıllı, görkəmli adamlar yiğilmişdi! Ancaq onlar Qorbaçovun sözlərinə necə qəzəblə, necə təkəbbürlə qulaq asırdılar: "Bu adam erməni xalqı üçün nəyin yaxşı olduğunu nə haqla bizə, ermənilərə başa salmaq istəyir?" Axi Qorbaçov haqlı idi. Amma çox təəssüflər olsun ki, o, onları öz fikirlərinə inandırmaq üçün lazımı dəlilləri və sözləri tapa bilmədi. Hər halda onun dedikləri də kifayət idi. Axi o, Qarabağın ermənilərə verilməsindən başqa bütün tələblərini yerinə yetirməyi və'd edirdi. Qarabağı isə o heç cürə verə bilməzdı. Çünkü bu bütün Zaqqafqaziyada böyük müharibəyə gətirib çıxarardı. Və əlavə olaraq bütün SSRİ-də sərhədlərin dəyişdirilməsi uğrunda çaxnaşma ilə nəticələnərdi. Bütün ölkəni qanlı sallaqxanaya çevirərdi.

Varcapetyan: - Rəyasət Heyətinin haqqında danışığınız iclasını çox yaxşı xatırlayıram. O vaxt mən Qorbaçovun mövqeyini partiya rəhbərinin Azərbaycanın yüksək partiya məqamları ilə münasibətlərini pozmaq istəməməsi və "söze baxmayan" Ermənistana "dərs" vermək cəhdini kimi qavramışdım.

Furmanov: - Qorbaçov haqlı idi. O, xəbərdarlıq edirdi. Ola" bilsin ki, ondan yüz dəfə mədəni olan erməni akademikləri isə haqlı deyildilər və onların arasında elə bir adam tapılmadı ki, Qarabağ uğrunda başlayan mübarizənin bütün sonrakı ağır nəticələrini sakitcə götür-qoy eləməyə çalışısn.

Varcapetyan: - Dmitri, siz belə hesab edinəniz ki, Qarabağ müharibəsi üçün məhz erməni ziyalıları mə'nəvi mə'suliyyət daşıyır?

Furmanov: - Ziyalıların xalq qarşısında borcu, mə'nəvi mə'suliyyətdən danışmağın özündə keçən əsrən, xalqdan nəsə qaldığı hiss olunur. Amma hər halda müəyyən bir mə'suliyyət, yəqin ki, mövcuddur. Akademiklər adı adamlardan daha qabağa baxmalı, daha ehtiyatlı olmalıdır.

məhz erməni ziyalılığı, onun yüksək təbəqəsi çəkmışdır.

Bu yaxınlarda "Komsomolskaya pravda" qəzeti verdiyi müsahibədə Heydər Əliyev bildirir ki, onun istefasından iki həftə sonra, yəni 1987-ci il oktyabrın axırlarında akademik Abel Aqanbekyan Parisdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi barədə bayanat vermiş və demişdir ki, bu məsələ Qorbaçovla razılışdırılmışdır. Moskva ziyalılarının Qarabağ ehtiraslarına necə qurşandıqlarını özüm yaxşı bilirəm. Kütłəvi psixozun qızışdırılması hesabına siyasi karyeralar qazanılırdı. Amma indi heç bir jurnalisten ağlına gəlmir ki, bu günü erməni liderlərinə belə bir sadə sualla müraciət etsinlər: "1988-ci ildə Qarabağ münaqişəsinin qızışdırılmasının hansı ağır nəticələrə gətirib çıxaracağını dərk edirdinizmi?" Məntiqi cəhətdən bu sualın yalnız ikicə cavabı ola bilər: "Yox" (bəs onda necə siyasətçisiniz?) və "bəli" (bəli deyəcək adamı necə adlandırmaq olar?). Ancaq hadisələri qızışdırın təkcə erməni siyasətçiləri deyildir... Mənim fikrimcə, erməni qanının axıdılmasında istənilən talançı azərbaycanlıdan daha çox Qalina Starovoytovanın günahı vardır. Televiziya ekranında onun sıfətinə tamaşa edirəm: tamamilə sakit, dinc görünən bu sıfətdə dediyi sözlərə azacıq belə şübhə əlaməti hiss olunmur, hələ vicdan əzabını demirəm. Ümumiyyətlə, Qarabağ məsələsində Rusiya ziyalıları, məncə ermənilərdən daha çox məs'uliyyətsizlik göstərdirilər.

Varcapetyan: - Dmitri, "Nezavisimaya qazeta"da sizin "Zaqafqaziyada bizim mənafelərimiz" adlı məqaləniz nəşr olunub. Bəs Ermənistən Zaqafqaziyada mənafelərini necə müəyyən edərdiniz?

Furmanov: - Bu mənafeləri bircə sözə - sülhlə müəyyənləşdirmək olar. Öz tarixləri boyu bir çox faciəli hadisələrlə üzləşmiş olan ermənilərə başqa hər hansı bir xalqdan daha çox sülh və müstəqillik şəraitində qonşularla mehriban münasibət lazımdır. Yəni, bu müharibədə hətta qələbənin (əgər bu mümkünənsə) verə bilməyəcəyi bir şey lazımdır. Elə bilirəm ki, Zaqafqaziyada sərhədlərin toxunulmazlığı və Azərbaycanın tərkibində muxtar Qarabağ

ermənilərinin hüquqları üçün beynəlxalq tə'minatlar lazımdır. Əminəm ki, buna nail olmaq mümkündür. Bu şərtlə ki, ermənilər arasında elə siyasetçilər tapılmalıdır ki, sülhdən qorxmasınlar (çünkü erməni siyasetçiləri üçün indi sübh mühəribədən daha dəhşətlidir), hətta öz həyatlarını təhlükədə qoymaqdan, özlərini fanatiklərin gulləsi qabağına verməkdən çəkinməyərək, münaqişəni dinc yolla həlli etməyə girişsinlər. Ənvər Sadat miqyaslı adamlar lazımdır. Sonra isə yaraları sağaltmaq, qonşularla münasibətləri qaydaya salmaq olar. Müstəqillik şəraitində, heç ołmasa, ən azı on illik sübh dövrü lazımdır. Bu zaman Ermənistən özünün güclü intellektual potensialı, diasporanın nəhəng maddi ehtiyatları hesabına çıçəklənən bir ölkəyə çevrilə bilər. Bunun üçün MDB dövlətlərinin hamisindən daha çox onun imkanları vardır. Bundan sonra isə qorxu və nifrat hissələri də tədricən yox olub gedəcəkdir. (Bax: "Azərbaycan" qəzeti, 23 yanvar 1993-cü il. Yaxud "Noy" məcmuəsi, N 2, 1992-ci il).

Söhbət haqqında nə demək olar? Birinciisi, sual verən Vardvan Varçapetyan və cavab verən Dmitri Furmanovdur. Onların heç biri azərbaycanlı, hətta müsəlman da deyildir. İkinciisi, bunların biri erməni, ikinciisi isə daha çox erməni mövqeyində duran rus ziyalısıdır. Hər ikisi erməni mövqelidir, hər ikisində ermənilər əzabkeş, faciələrlə üzləşmiş millət kimi qələmə verilir. Lakin söhbət öz obyektiv cəhətlərinə görə fərqlənir.

Aydındır ki, ermənilər əzab çəkən vaxt azərbaycanlılar kefə baxmayıblar. Əksinə, həmişə əvvəlcədən, xəlvəti olaraq hazırlanmış, ordu təşkil edən, ona tə'lim keçən, onu silahlandıran ermənilərin hücumları nəticəsində heç bir hazırlığı olmayan, qəflətən yaxalanan azərbaycanlılar daha çox əzab çəkmış, dahi çox faciələrlə qarşılaşmışlar. Hiyləgər ermənilər azərbaycanlıları qırıb çatmış və dünya ictimaiyyətinə özlərinin qırılıb-çatıldıqları, əzab çəkdikləri haqqında mə'lumat vermişlər. Həyat təcrübəmizdə belə bir fakt rast gəlmüşik ki, abırlı bir adamın yaxası abırsız bir adamın əlinə keçir. Abırsız hər yerdə abırlını söyür, təhqir edir, alçaldır, rast olanda isə yaxalayınib əzişdirir, yenə söyür, yenə təhqir edir. Abırlı adam müəyyən müddət dözür, abırsızın

səviyyəsinə enmir. Ətrafdakılar isə belə hesab edir ki, günahkar abırlı adamdır. Ona görə ki, dillənmir, günahkar olmasayı dillənərdi. Bundan daha da həvəslənən abırsız bütün əxlaq normalarını ayaqlar altına salıb tapdaladıqdan sonra, öz abırsızlığını ictimaiyyətə çatdırdıqdan sonra ictimai fikir tədriclə abırlı adamın xeyrinə dəyişir və o, ictimaiyyət tərəfindən müdafiə olunmağa başlayır. Ermənilərlə azərbaycanlıların son iki əsrə yaxın olan münəaqışələri abırlı adamla abırsız adam arasında olan münasibəti xatırladır. Abırlı bir millətin yaxası, abırsız, sırtlıq, həyasız bir millətin əlinə keçmişdir. Nəticə e'tibarılı sükut buzu sınır və dünya ictimai fikri abırlı və sadəlövh azərbaycanlıların xeyrinə tədriclə dəyişməyə başlayır.

İki əsrə yaxındır ki, ermənilərin azərbaycanlılara qarşı genosid cinayəti başlanmışdır. Bu cinayət erməni millətinin xəstəliyə, milli nevroz xəstəliyinə tutulmasının nəticəsidir. Səbəbi isə ikidir. Birincisi, "dənizdən-dənizə böyük Ermənistən yaratmaq" xülyası xəstəliyi, ikinci isə guya "Türklərin erməniləri yer üzündən silmək istəməsi" haqqındaki xülya xəstəliyidir. Düzdür, xəstəlik təxəyyülünün məhsulu olan xülyaların heç biri mümkün olan və həyata keçirilən deyildir. Lakin xəstəlik mərhələlərlə güclənib özünün ən yüksək zirvəsinə çatdıqda azərbaycanlılara qarşı provokasiyalar və şantajlar düzəldilib həyata keçirilir, heç bir günahı olmayan xalq isə onların qurbanı olur.

Deməli, ermənilər xəstədirlər. Ən dözülməz cəhət də budur ki, həmin xəstəliyə əvvəl onların intellektual hissəsi - alımları, şairləri, yazıçıları, jurnalistləri, ümumiyyətlə ziyahları tutulur. Sonra onlar bu xəstəliyi xalqa keçirirlər, xəstəlik xalqa keçdikdən sonra onlar dəliyə çevrilir və dəlilərə xas olan hərəkətlər edərək, özlərini və hücum etdikləri qonşu xalqları bədbəxtliklər girdabına sürükləyirlər. Elə fəlakətlərə ki, onları Allah və təbiət özü də götürmür və qəbul etmir. Məsələn, 1989-cu ildə baş vermiş zəlzələni buna misal göstərmək olar. Öz üstündə baş vermiş zülmə dözməyən dağlar belə partlayıb ayrıldılar və zülmkarların böyük bir hissəsini öz içərilərinə alıb cəzalandırdılar. Lakin qızışmış, quduzlaşmış xəstə millət bundan ~~da~~ özü üçün

lazım olan nəticəni çıxarmadı. Təkcə azərbaycanlılar deyil, Anadolu türkləri, gürcülər və dünyanın daha bir çox xalqları həmin xəstəliyin təcavüzünə dönə-dönə məruz qalmışlar və qalırlar. Allah ermənilərə şəfa versin, yasdıqları yüngül olsun.

6. Dünya ictimai fikri ermənilər haqqında

Ermənilər Qarabağa köçürülmələrinin 150 illik yubileyini qeyd edib, bu münasibətlə abidə də ucaltmışdır. Lakin son illər başa düşdülər ki, abidə ilə onların Dağlıq Qarabağın qədim sakinləri olduqları haqqında iddiaları bir araya sığdır. Onda abidəni uçurdular. Xoşbəxtlikdən üstündə 150 rəqəmi olan abidənin şəkli qalır. Akademik İmam Mustafayev həmin şəkli bir dəfə televiziya ekranında tamaşaçılara göstərmişdir. Bütün bunlara baxmayaraq, azərbaycanlılar ermənilərə qarşı deyil, ermənilər azərbaycanlılara qarşı ərazi iddiası edirlər. Elə buna və buna bənzər digər ədəbsizliklərinə və həyasızlıqlarına görə ta qədimdən bu vaxta qədər dünya ictimai fikri onların xeyrinə deyildir. Məsələn, hələ Firdovsinin "Şahnamə" əsərinin qəhrəmanlarından biri, İran hökmdarı Keykavus qeyd edirdi ki, erməni nə qədər lazımsa, o qədər sənə vəfali olur, lazım gələndə oğru olur, lazım gələndə qaçıv və onun bütün mənfi sifətləri ağasına qarşıdır. Həmin Keykavus türk haqqında belə yazır: "Cəldlikdə türklərə çatan olmaz. Türkərin nəyi gözəldirsə, ən gözəldir, nəyi pisdirsə, ən pisdir. Onların üstün cəhəti odur ki, çox igiddirlər, qorxmadan açıqdan-açıqa düşməncilik edər, tapşırılan işi həvəslə yerinə yetirərlər. Çox incə ruhlu və kefcil olurlar. Eyş-işrət məclislərində və şənliklərdə onların tayı-bərabəri yoxdur". ("Müxalifət" qəzeti, 16 dekabr 1993).

XI əsrin yadigarı olan "Qabusnamə"də yazılır: "Ermənilərin eybi - oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltı, ağasına düşməncilikdir. Ümumiyyətlə, onlar başdan ayağa müsbətdən çox mənfiyə yaxındırlar". (yenə orada).

Vaxtilə Bizans imperiyasında "erməni böyük düşməndir, riyakar, alçaq və hiyləgərdir" kimi zərb-məsəl yaranmışdır. 1834-cü ildə Peterburq Universitetində hazırlanmış "Naxçıvan ölkəsi" adlı əsərdə göstərilir ki, "ermənilər olduqca xain, hiyləgər, satqın, verdiyi sözlərin üstündə durmayan, paxıl və alçaq insanlardır və onlara heç vaxt e'tibar etmək olmaz". Həmin kitabda azəri türkləri haqqında "müsəlman" adı ilə belə yazılır: "Müsəlmanlar mehriban, qonaqpərvər, sözünə düz, verdiyi və'də ölsə də riayət edən adamlardır". (Bax: Nəcəf Orucov. "Bakı şəhəri, onun ətraf kəndlərində və Azərbaycanın digər bölgələrində genosid-soyqırımı". B., 1996, səh.5.8.)

Böyük fransız yazarı Aleksandr Duma Qafqaz səyahətindən sonra ermənilər haqqında yazırıdı: "Ermənilər güman edirlər ki, guya yer üzündə cənnət Ermənistanda olub. Yer kürəsini suvaran ilk dörd çay da guya öz başlangıcıını orada tapıb, Nuhun gəmisi isə Ermənistanda ən uca dağın başında dayanıb. Məhv olmuş dünyamız guya yenidən orada canlanmağa başlayıb. Nəhayət, guya, Nuh peyğəmbər, Ermənistanda üzüm bağları salmış, ilk dəfə şərabın gücünə, tə'sirinə mə'ruz qalan da o olmuşdur". Bütün bu istehzalardan sonra böyük yazarı ciddi görkəm alaraq deyir: "Ermənilər öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər". Həmin Aleksandr Duma azəri türkləri haqqında yazırıdı: "O ki, qaldı azərbaycanlılara, bu xalq vaxtilə müzəffər olmuş, indinin özündə də ürəyində döyüşgən olaraq qalır. Azərbaycanlılar azad yaşamağı üstün tuturlar. Azərbaycanlı bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur - söz verdi, qurtardı" ("Azadlıq", 25 yanvar 1997).

Məsələ burasındadır ki, erməni qadınlarının da nalayıq hərəkəlləri dünya ictimai fikrindən kənarda qalmamışdır. Məsələn, vaxtilə Fridrix Engels əsərlərinin birində yazırıdı ki, dönyanın ilk fahişəsi Anait adlı erməni qadını olmuşdur ("Azərbaycan" qəzeti, 29 aprel 1994). Dünyada isə 4 mindən çox etnos vardır. Ermənilər onların ən kiçiklərindən biridir. Lakin bu kiçik millət görün dünyaya necə "böyük" pozğunluq

"bəxş" etmişdir. Mə'lum olduğu kimi, erməni qadınlarının "qabaqda gedən zəncirlilərindən" biri də Yelena Əlixanyan - Bonnerdir. Görkəmli tarixçi N.N.Yakovlev özünün "MKİ SSRİ-yə qarşı" kitabında onun pozğunluğu haqqında təkzibedilməz faktlar vermişdir.

Əlvan Əliyev isə həmin kitabdakı faktlar əsasında "İnsan hüquqlarının müdafiəçisi, yoxsa... dahi əxlaqsız? (Yelena Əlixanyan - Bonner Anaitin əsil varisidir)" adlı böyük bir məqalə yazmışdır. (Bax: "Aydınlıq", 13 dekabr 1991). Kitab əsasında yazılmış məqaləni oxuduqdan sonora adam bu qadından iyrənir. Erməni qadınları haqqında dünya ietimai fikri belədir. Məşhur erməni şairi Avetik İsahacyan aşağıdakı şe'rində erməni qadınının mə'lum obrazını çox gözəl yaratmışdır. O, yazdı:

*Qadın şöhrət düsgünüdür, qan hərisi hörümçəkdir,
Sənə öpüş, başqasına gizli könül verəcəkdir,
İnanma sən qadınlara, fitnə-fəsad ocağına,
Mələk üzlü bir iblisdir, alar səni qucağına.*

Anaitin, Yelena Əlixanyan-Bonnerin, Silva Kaputikyanın və onların tayı olan digər erməni qadınlarının obrazı belədir: mələk üzlü iblis!

Mə'lum olduğu kimi böyük rus şairi A.S.Puşkin ermənini elə məhz erməni olduğuna görə, rəzil olduğuna görə "qul", "kölə" hesab edirdi. O, yazdı:

*İşıqli arzuların dumanısan, çənisən
Sən qulsan, sən köləsan, çünki sən ermənisən.*

Puşkinin bu sözləri istə'dadlı şair Zəlimxan Yaqubun nəzərindən kənardə qalmamış və onun misralarına öz münasibətini bələ bildirmmişdir:

*İlahinin özüydü, bu sözləri dedirdən Puşkin kimi dahiyə,
Haqqı nahaqqa vermir min şükür İlahiyə.*

Sonra şair sovet imperiyası dövründə ermənilərin azərbaycanlılara öz torpaqlarında etdikləri zülmü bələ təsvir edir:

*Dərmana zəhər qatan həkimimiz - erməni.
Müsfiqə güllə kəsən hakimimiz - erməni.
Cavidə qan qusduran, Əhməd Cavadımızı
Bircə anda susduran,
Katibimiz, sədrimiz, nazirimiz - erməni.
De kimimiz olmayıb, de kimimiz - erməni.
Bizim qulağımız kar, gözümüz də kor olub,
Bakının ortasında neçə erməni nəslə gəlib prokuror olul
Şillələnən biz olduq, şillələyən erməni,
Güllələnən biz olduq, güllələyən erməni.
Elə bil bizdən ötrü, 18-in mart qırğını yoxuymuş.
Elə bil bizdən ötrü 30-cu illərin sərt qırğını yoxuymuş
Həm sənindir,
həm mənim bu torpaq, bu daş dedik,
O bizə düşmən dedi, biz ona qardaş dedik.
O bizə təpik atdı, biz onu qucaqladıq,
O gedəndə biz ona "getmə" deyib ağladıq.
Körpələrin əzilən başını unutmuşuq.
Anaların kəsilən döşünü unutmuşuq.
Yanan aynabəndləri, tüstünlənən kəndləri,
Tökülən göz yaşını, sökünlən baş daşını,
Pozulan Gülüstanı, şumlanan qəbristanı,
Bizə qarşı sərtliyi, ən böyük alçaqlığı,
Ən böyük namərdliyi, unutmuşuq, qardaşım,
Həmişə unutmuşuq.*

Bir millət kimi biz bütün hafizəmizi və zehnimiz səfərbərliyə alıb, təşkil edib və ona istiqamət verib unutqanlığımızı birdəfəlik və həmişəlik olaraq unutmaliyiqu. Bu faciəli məssələmizi proloq əvəzi Səməd Vurğunun düşmənimiz erməni haqqında dediyi aşağıdakı hikmətlə sözlərlə yekunlaşdırıq:

*Düşmən öz kinini möhkəm gizlədi
Ətəyi altında bir biçaq kimi.
Səbrlə, təmkinlə məqam gözlədi,
Yaqo təbiətli bir alçaq kimi.*

*Yüz yol canımıza o and içərək,
Yol açdı, yol tapdı ürəyimizə.*

*Bizim süfrəmizdən yeyib-içərək,
Xəlvət ağı qatdı xörəyimizə...*

*Ömrün yollarını addımladıqca
Hər kiçik səhvimiz dərs oldu bizə.
Sayıqlıq sözünü bir gözlük kimi
Zaman özü taxdı gözlərimizə.*

Erməni namərdliyi Səməd Vurğunun poetik misralarında cədə də dərindən açılıb göstərilmişdir. Doğrudan da onlar üz dəfələrlə canımıza and içə-içə, süfrəmizdən yeyib içə-içə, ürsət düşən kimi xörəyimizə ağı, zəhər qatıblar. Ermənilər aqqında dünyanın ictimai fikri belədir. Sadəlövh Azərbaycan türklərinin yaxası iki əsrə yaxındır ki, belə hiyləgər, xain ə xəbis bir "millətin" əlinə keçmişdir.

Azərbaycan iki əsrə yaxındır ki, Ermənistana güzəştə edir. Məsələn, ermənilər köçürülüb Şimali Azərbaycan ərazilərində yerləşdirildilər - Azərbaycan güzəştə getdi, Azərbaycan ərazisində əvvəl erməni vilayəti, sonra erməni guberniyası yaratdılar - Azərbaycan güzəştə getdi. İrəvan ənliyi bazasında erməni dövləti yaratdılar - Azərbaycan güzəştə getdi. Zəngəzuru, Göycəni, Göycə gölünü, Şərur - Dərələyəzi, Dilicanı, Borçalının yarısını alıb ermənilərə verdilər - Azərbaycan güzəştə getdi, axırınca Azərbaycan tirkünü o ərazilərdən köçürdüllər - Azərbaycan güzəştə etdi. Beləliklə, iki əsrdir ki, Azərbaycan ermənilərə güzəştə edir. Azərbaycan nə qədər güzəştə gedə bilər və getməlidir? İz hesab edirik ki, "bığaq sümüyü dirənib", yəni Azərbaycanın daha güzəştə getmək yolu qalmayıb. İndi ermənistan güzəştə getməlidir. Ona görə ki, o, təcavüzkardır, işgalçıdır. Lakin "böyük alicənablıq" göstərərək təcavüza, işgalçıya yenə də Azərbaycan güzəştə gedir. Bununla Azərbaycan bilməlidir ki, vaxtilə Dağlıq Qarabağ vilayət anda Azərbaycan onun öhdəsindən gələ bilmirdi. Sual unur, İndi o, muxtar respublika, muxtar dövlət olandan sonra onun öhdəsindən gəlmək, Azərbaycan qanunlarına tibə etmək mümkün olacaqdır mı? Əlbəttə, olmayıacaqdır!

Beləliklə biz öz əlimizlə, öz oturduğumuz budağı kəsirin
həm də dünya birliyinin və beynəlxalq təşkilatların şahidliyi
ilə Dağlıq Qarabağı "Azərbaycanın tərkibində" Ermənistana
qurban veririk. İndiki nəsillər keçmiş təslimçiləri bağışlaşdırı-
madıqları kimi, gələcək nəsillər də bizi bağışlamayacaqlar
İndiki variantdansə vaxtilə Saxarovun təklif etdiyi variant
daha əlverişli olardı. Onun variantına görə Dağlıq Qarabağı
Ermənistana verilir, Azərbaycan isə Naxçıvanla birləşirdi.

XX FƏSİL
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI
(1991-1996)

- 1. Müstəqili Azərbaycan Respublikasının və onun dövlət attributlarının bərpa edilməsi**
- 2. Azərbaycan Respublikasının dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınması**
- 3. Respublikanın təkpartiyalı sistemdən çıxıb çoxpartiyalı sistemə keçməsi və "Siyasi partiyalar haqqında qanun"**
- 4. Azərbaycan Respublikasının Konstitusiyası**
- 5. Azərbaycan Demokratik Respublikasının yeni xərltəsi**
- 6. Müstəqilliyimizə əlaqədar olaraq Borçalıya marağın artması**
- 7. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev**

1. Müstəqil Azərbaycan Respublikasının və onun dövlət atributlarının bərpa edilməsi

1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra, onu xərabəlikləri üzərində Müstəqil Azərbaycan Respublikası bərpa edildi. Sovet imperiyası dünyanın ən böyük və əzəhmli imperiyası idi. Lakin o, dünyanın yeganə imperiyadır deyildi. Ona qədərki bütün imperiyalara aid olan qanuna uyğunluqlar Sovet imperiyasına da aid oldu. Heç bir imperiya əbədi olmadığı kimi, Sovet imperiyası da əbədi olmadı. Bütün digər imperiyalar kimi, Sovet imperiyasının dağılmışının da obyektiv və subyektiv səbəbləri oldu. Bəzi müəlliflər onun dağılmاسını daha çox subyektiv amillərlə, məsələlər Qorbaçov və onun siyaseti ilə bağlayırlar. Düzdür, subyekt amilin tə'siri olmuşdur, lakin obyektiv amilin rolu daha çox olmuşdur. Bu dəhşətli imperiyani zaman özü dağıttı. Ölümündən 15-20 il əvvəl bu imperiya öz yerində sayıra Daxildə əmək məhsuldarlığının artımı dayanmışdı, xaricdə isə "şər imperiyası" adlandırılırdı. Beləliklə də daxili xarici, obyektiv və subyektiv səbəblər üzündən bu dəhşətli imperiya bütün dünyanın gözü qarşısında dağılib məhv oldu. Imperiyanın tərkibində olan bütün müttəfiq respublikalar kimi Azərbaycan da müstəqilliyini bərpa etdi.

1991-ci il avqustun 30-da respublika parlamenti Azərbaycanın müstəqilliyi haqqında "Bəyannamə" qəbul etdi. Oktyabrın 18-də müstəqil Azərbaycan Respublikasının Dövlət İstiqlaliyyəti haqqında Konstitusiya aktı qəbul edildi. Konstitusiya Aktında yazılır: "Bu Konstitusiya Aktı Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması üçün əsaslıdır". Belə bir mötəbər əsas üzərində 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1991-ci il noyabrın 26-da DQMV-nin statusu ləğv edildi. Dekabrin 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında ümumxalq referendumu keçirildi. Xalq Azərbaycanın müstəqilliyinə tövədar olduğunu bildirən Respublikanın adından "Sovet" və "Sosialist" sözləri götürüldü. onun adı sadəcə olaraq "Azərbaycan Respublikası" kimi saxlanıldı. Azərbaycan Respublikası - Azərbaycan Demokrat-

Respublikasının varisi e'lan edilib, onun üçrəngli bayraqı, imni və gerbi olduğu kimi qəbul edildi.

72 ildən sonra, mayın 28-i yenidən istiqlaliyyət günü "elan edildi və Milli Məclisin qərarı ilə hər il bayram və stirahət günü kimi qeyd edilir. 1992-ci il iyunun 3-də Milli Məclisin iclasında "Siyasi partiyalar haqqında" qərar qəbul dildi. Bununla respublika təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçdi. İyunun 22-si Azərbaycan Milli jurnalistikası ünү e'lan edildi. Avqustun 15-də Azərbaycan Respublikanın milli valyutası - manat dövriyyəyə buraxıldı. Bütün qanunlarla birlikdə "Dini e'tiqadlar azadlığı haqqında", "Mətbuat və kütləvi informasiya vasitələri haqqında", "İctimai birliliklər haqqında", "Təhsil haqqında" və başqa məsələlər haqqında 15 qərər qanunlar qəbul edildi.

1992-ci il dekabrın 22-də Milli Məclis Azərbaycan Respublikasında dövlət dilinin türk dili olduğu haqqında qərar qəbul etdi. Düzdür bu qərar hələ indiyə qədər übahisələrə səbəb olmuşdur. Lakin qərar düzdür və o, təxli həqiqəti özündə əks etdirir. 30-cu illərin axırlarına qədər pasportlarımızda milliyyətimiz - "Türk", dilimiz isə "Türk dili" kimi göstərilirdi. 30-cu illərin axırlarında Stalinin östəriş verdi ki, siz "Türk" deyil, "azərbaycanlı"sınız. Beləliklə bütün pasportlar dəyişdirilib "Türk" sözü "azərbaycanlı" zü ilə, "Türk dili" isə "azərbaycan dili" ilə əvəz edildi. 10 ildən artıq bir müddət ərzində "Türk" sözü "azərbaycanlı" zü ilə əvəz edildi. Beləliklə, 50 ildən artıqdır ki, "azərbaycanlı" sözü dilimizə daxil olmuş, qəbul edilmiş və təndaşlıq hüququ qazanmışdır. Lakin yol vermək olmaz, əksəriyyəti Cənubi Azərbaycanda yaşayan eyni bir millətin rəsənə bir ad verilsin. Sonra isə ermənilər iddia etsinlər siz eyni millət deyilsiniz. Eyni millət olsanız eyni cür lanarsınız. Ona görə də bu ince məsələdə hədsiz dərəcədə tiyatlı olmaq lazımdır. Hər iki tərəfin ya "Türk" və yaxud "azərbaycanlı" adlandırılmasının prinsip e'tibarilə böyük əməriyyəti vardır. Lakin fikirləşmək lazımdır ki, bu sözlərdən nəsi tarixi həqiqəti özündə daha çox əks etdirir. Mə'lumdur bizi ermənilərdən və farslardan yaxşı tanıyan üçüncü

millət yoxdur. Onların hər ikisi isə bize "Türk" deyirler. Bu cəhət də nəzərə alınmalıdır.

Milli Məclisin qərarının mübahisəyə səbəb olmasa məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, bu qərar heç bir hazırlıq işi görülmədən, qəflətən qəbul edildi. Son 50 il ərzində "azərbaycanlı" sözünə adət edən, öz tarixin dərindən bilməyən, Stalinin bütün sözlərini Qur'an ayəs kimi qəbul edən, pasportunda milliyyətini öz əli ilə "azərbaycanlı" kimi yazdırın yeni nəsil, "Türk" sözünü dərha qəbul edə bilmədi. Onlar eyni zamanda bilməmirdilər ki "Azərbaycan" onun yerinin, yurdunun, məskəninin, torpağının adıdır. Millətinin adı isə ermənilərin və farşların adlandırdığı kimi "Türk"dür.

1993-cü il fevralın 3-də Milli Məclis Azərbaycan Respublikası vətəndaşlarının soy adlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul etdi. Qərara görə AR vətəndaşları "...ov" və "...yev" sonluqlu soyadlarını sözün kökündən asılı olaraq "lı", "lı", "lu", "lü", "zadə", "oğlu" "qızı" sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Milli Məclis latin qrafikasına keçmək haqqında qərar qəbul etdi. Mə'lum olduğu kimi, 1929-cu ildə qədər azərbaycanlılar ərəb əlifbasından istifadə edirdilər. 1929-1939-cu illərdə latin əlifbasına keçilmişdi və mə'lum olmuşdu ki, bu əlifba bizim dilimizin potensial ehtiyat qüvvələrindən və imkanlarından istifadə etmək üçün daha əlverişlidir. Lakin buna baxmayaraq 1939-cu ildə millətimizin, dilimizin adı kimi, əlifbامız da "yuxarıdan" verilən göstərişlə dəyişdirildi. Həm də təkcə Azərbaycan türklərinin deyil, o zaman SSRİ ərazisində yaşayan bütün türklərin əlifbasi dəyişdirilib - rus əlifbası ilə əvəz edildi. Bu dəyişiklik Cənubi Qafqazda ermənilər və gürcülərə, Pribaltikada isə latışlara, estonlara və litvalılara aid edilmədi. Birincilər öz köhnə əlifbalarında, ikincilər isə latin əlifbasında qaldılar. Ona görə ki, birincilərin daxildə ikincilərin isə xaricdə arxaları var idi. Arxasız olan təkcə türklər idi ki, bolşeviklər öz "dəlləkliklərini onların başında öyrənirdilər". Bu bir həqiqətdir ki, bir əsrдə əlifbanın üdəfə dəyişdirilməsi nəinki dilimizə, həm də əlmimizə, biliyimizə, maarifimizə, mədəniyyətimizə və mə'nəviyyatımızın

böyük zərbə olmuşdur. Ozunu rusa ən yaxın hesab edən ermənilər rus əlifbasına keçmədilər. Müsəlmanları özünə uzaq hesab edən rus onu öz əlifbasına keçirdi. Beləliklə, ermənilər yox, müsəlmanlar rusların "xələfinə" çevrildilər.

Milli Məclis aşağıdakı günlərin bayram e'lan edilib

stirahət günlərinə çevriləməsi haqqında qərar qəbul etdi: 1
yanvar - yeni il günü, 21-22 mart - novruz bayramı, 28
may - Respublika günü, 15 iyun - Qurtuluş günü, 9 oktyabr
- Azərbaycan ordusu günü, 18 oktyabr - dövlət müstəqilliyi
günü, 12 noyabr - Konstitusiya günü, 31 dekabr - dünya
azərbaycanlılarının həmrəyliyi günü, qurban və orucluq
bayramları günləri.

1994-cü il iyunun 14-də Milli Məclisin növbəti iclası "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" zəruri qanun qəbul etdi. Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini bir daha təsdiq edən bu qanun üç vacib məsələnin mahiyyətini aydınlaşdırıldı. Vətəndaş nə vaxt ölkədən kənara gedə bilməz? Birincisi, vətəndaşın sırr üzrə öhdəliyi varsa, o, bu hüquqdan məhrum ola bilər. İkincisi, vətəndaş haqqında cinayət işi qaldırılıbsa və cinayət işi üzrə təhqiqat başa çatmayıbsa. Üçüncüüsü, isə vətəndaşın nəqiqi hərbi xidmət yaşı çatıbsa, o xarici ölkəyə səfər etmək hüququndan məhrum olunur.

Beləliklə, hər bir Azərbaycan vətəndaşının ölkədən getmək və qayıtmaq hüquqları var və həmin hüquqa əsasən ona müvafiq sənəd verilməlidir. Beynəlxalq hüquq normaları da bunu təsdiq edir. Qanunda bu öz əksini tapıb.

Ölkəni tərk etmək və qayıtmaq üçün vətəndaşın hüquqi sənədi - pasportu olmalıdır. Qanuna görə xarici ölkələrə gedib gəlmək üçün üç növ pasportlar verilir: birincisi - ümumi, ikincisi - xidməti və üçüncüüsü - diplomatik pasportlar. Ümumi pasportu bütün vətəndaşlar alır. Xidməti pasportlar ancaq dövlət işlərində və inzibati orqanlarda çalışan vətəndaşlara verilir. Diplomatik pasportları isə prezident, Milli Məclisin sədri, baş nazir və digər səlahiyyətli nümayəndələr alır. Beləliklə, bu qanun müstəqilliyimizin on mühüm atributlarından biri kimi dünya birliliyinə daxil olduğumuzu bir daha sübut edir.

Azərbaycan Respublikasının ən boyuk uğurlarından bir ondan ibarət olmuşdur ki, o, daxili sabitliyi qoruyub saxlamış vatandaş müharibəsi təhlükəsini aradan qaldırmışdır. Belə bir real təhlükə isə 1991-1994-cü illərdə dəfələrlə olmuş 1993-cü ildə isə Gəncə hadisəsinin və üzdəniraq "Talı Muğan Respublikası" deyilən başabəla hadisənin timsalında özünün ən yüksək zirvəsinə qalxmışdı. Beləliklə, Azərbaycan Respublikası üçün parçalanmaq təhlükəsi yaradılmışdır. Xoşbəxtlikdən indiki prezident H.Ə.Əliyev başda olmaqla Azərbaycan hökumətinin apardığı çevik siyaset nəticəsində mövcud olmuş bütün bu təhlükələr aradan qaldırıldı və yeni, müstəqil dövlət quruculuğu işi davam etdirildi.

Konstitusiyada deyildiyi kimi, Azərbaycan xalqı müstəqil dünyəvi, demokratik və unitar dövlət qurur. Adı çəkilən anlayışların hər birinin məzmununu ayrıca şərh etsək, mə'lum olar ki, ərazisinin bütövlüyürfü və sərhədlərinin toxunulmazlığını tə'min edən, ona tam nəzarət edən, torpağının altındakı və üstündəki sərvətlərdən öz istədiyi kimi istifadə edən müstəqil daxili-xarici siyaset yeridən dövlət - müstəqil dövlətdir.

Dünyəvi dövlət o dövlətə deyilir ki, o, dini prinsiplər üzərində deyil, elmi prinsiplər üzərində qurulur. Demokratik dövlət o dövlətə deyilir ki, orada hakimiyətə ayrı-ayrı adamlar deyil, xalq nümayəndələri, xalqın seçdiyi adamlar, onların timsalında isə xalq gəlir. Belə dövlətlərdə xalq dövlətə deyil, dövlət xalqa tabe olur. Unitar anlayışına gəldikdə isə qeyd etmək lazımdır ki, unitar dövlətin ərazisi federativ vahidlərə - ştata, torpağa və sairəyə deyil, inzibati-ərazi vahidlərinə - vilayətlərə, rayonlara və sairəyə bölünür. Unitar dövləttdə vahid dövlət Konstitusiyası, vahid dövlət hakimiyəti orqanları sistemi və ümumi hüquq sistemi qüvvədə olur. Avropa dövlətlərinin çoxu - Böyük Britaniya, Fransa, İtaliya o cümlədən Yaponiya və başqaları unitar dövlətlərdir. Azərbaycan xalqı məhz belə bir dövlət qurur.

2. Azərbaycan Respublikasının dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınması

Azərbaycan Respublikası beynəlxalq təşkilatlara - dünyanın 190-a qədər dövlətini birləşdirən BMT-yə, 50-dən çox dövləti birləşdirən ATƏT təşkilatına, 60-a qədər dövləti özündə birləşdirən İsləm Konfransı təşkilatına üzv olmuşdur. Azərbaycan Şimali Atlantika İttifaqının "Sülh naminə əməkdaşlıq" programına imza atmışdır. Bununla da o, özünü NATO hərbi siyasi təşkilatı ilə bağlamışdır və respublikanın gələcək tələyində bunun müsbət rolü özünü göstərdir. BMT-nin üzvü olan bütün dövlətlər Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Dünyanın bütün aparıcı dövlətlərinin Bakıda səfirlilikləri açılmışdır. Azərbaycan prezidentinin BMT təhlükəsizlik Şurasının üzvü olan beş ölkəyə - ABŞ-a, Fransaya, İngiltərəyə, Çinə və Rusiyaya səfərlərini xarici siyasetin nailiyyəti hesab etmək olar. Türkiyə, İran, Pakistan, Ukrayna, Səudiyyə Ərəbistanı, Özbəkistan, Qazaxstan, Türkmenistan, Gürcüstan və digər dövlətlərlə dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilələr imzalanmışdır. Azərbaycan İsləm inkişaf bankının üzvlüyünə qəbul edilmiş, Helsinki Yekun aktını imzalamışdır. Bütün bunlar Azərbaycanın mövqeyini xeyli möhkəmləndirmişdir.

1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının həyatında tarixi bir hadisə baş verdi. Xəzərin Azərbaycana aid sektorunda "Azəri", "Çıraq", və "Günəşli" neft yataqlarının bir hissəsinin müstərək işlənməsi haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında davam edən danışıqlar sona çatdı. Müstərək işlər aparılması üçün "Əsrin müqaviləsi" adlandırılın müqavilə bağlandı.

Azərbaycan xalqının ən böyük sərvəti olan neftdən iki əsrə qədər özü üçün deyil, rus və sovet imperiyalarının mənafəyi və inkişafı üçün istifadə olunmuşdur. Bakı neftinin sənaye üsulu ilə çıxarılmasının 150 illik tarixi vardır. 1872-ci ildə Azərbaycanda 26 min ton neft çıxarıldı. Əsrimizin övvəlində, 1900-cu ildə Azərbaycanda artıq 10 milyon ton

neft hasil olunurdu. Bu da Rusiyada çıkarılan neftin 95 faizini, dünyada çıkarılan neftin ise 50 faizini təşkil edirdi.

Neftin sənaye üsulu ilə istehsalına başlandığı vaxtdan indiyədək Azərbaycan ərazisində yerin təkindən, quruda və suda 1 milyard 325 milyon ton neft çıxarılmışdır. 1949-cu ildən bəri Xəzərin Azərbaycana aid hissəsində 400 milyon ton neft hasil edilmiş, 400 milyard kubmetrədək qaz çıxarılmışdır. Bütün bunlardan rus və sovet imperiyaları öz çırqlarını yandırmaq üçün, fabrik və zavodlarını, mə'dənlər və şaxtalarını, quru, su və hava nəqliyyat vasitələrini hərəkətə gətirmək üçün, dostlarına pay vermək və düşmənləri üzərində qələbə almaq üçün istifadə etmişlər. Elə təkcə belə bir faktı demək kifayətdir ki, ikinci dünya müharibəsi dövründə Azərbaycan nefti bütün ölkədə çıkarılan neftin 75 faizini təşkil edirdi. Həm də Azərbaycan nefti xüsusilə ruslar üçün təhlükəli olan alman faşizminin möglubiyyətə uğradılmasında, məhv edilməsində böyük xidmət göstərmişdir. Mühərriklər müharibəsi olan bu müharibədə imperiyanın bütün mühərrikləri Azərbaycan yanacağı ilə hərəkətə gətirilirdi. Əvvəzdə isə azərbaycanlılarla ermənilərin mənafeyi toqquşan kimi hər iki imperiya çəkilib ermənilər tərəfdə dururdu.

Beləliklə, neft Azərbaycan xalqının milli sərvəti olsa da, o, heç zaman onun özünükü olmamışdır. Bu nadir sərvətdən o, heç zaman öz mənafei üçün istifadə etməmişdir.

Nəhayət 1991-ci ildə xalqımız öz azadlığını əldə etdikdən, Azərbaycan öz taleyinin sahibi olduqdan sonra, o, öz təbii sərvətlərindən özü istədiyi kimi istifadə etmək imkanı qazanmışdır. Xarici ölkələrin neft şirkətləri ilə bağlanmış müqavilə həmin imkanların təzahür formalarından biridir. Bu müqaviləni imzalamaqla Azərbaycan böyük ölkələrlə - ABŞ, Rusiya, İngiltərə, Türkiyə, Fransa, İtaliya, Yaponiya, Almaniya və Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin və bütün sahələrdə əlaqələrin möhkəmlənməsinə ümidi bəsləyir. H.Ə.Əliyev demişdir: "Müqavilə ikitərəfli hərəkət olan yola bənzəyir. Gərək hər iki tərəf eyni sürətlə hərəkət etsin". Sonra o demişdir: "Buna maneçilik törədən bütün

qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi, bu əməkdaşlıq sahəsində dünya birliyində, dünyaya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır".

Müqavilə dünyada böyük reaksiyaya, sensasiyaya səbəb oldu. ABŞ-in prezidenti Bill Klinton, Böyük Britaniyanın baş naziri Con Meycor, Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəl, ABŞ-in Energetika naziri Heyal O'liyeri, Böyük Britaniyanın Ticarət Palatasının prezidenti Maykl Hezltayn və bir çox başqaları müqavilə münasibatılə Azərbaycan prezidentinə təbrik teleqramları göndərdilər. Məsələn, Klinton yazdı: "Birləşmiş Ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. Azərbaycan neftinin işlənməsi, Dağlıq Qarabağ regionunun daxilində və onun ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanhıq gətirilməsində böyük rol oynaya bilər".

Con Meycor bildirirdi: "Azərbaycan yol ayrıcındadır. Dağlıq Qarabağda atəşkəs dörd aydır ki, davam edir və bu dəhşətli münaqişənin tam nizamlanması axır ki, mümkündür".

Süleyman Dəmirəl isə qeyd etdi ki, "Ölkənizin dirçəlişinə xidmət göstərəcək bu müqavilə azərbaycanlı qardaşlarımızın rifah səviyyəsinin qısa bir müddətdə daha da yüksəlməsini tə'min edəcəkdir".

Heyal O'liyeri: "Bu hadisənin dünya neft sənayesinin beşiyində baş verməsi xüsusilə təqdirəlayıqdır". Maykl Hezltayn: "Bu tarixi sazişin imzalanması Birləşmiş Krallıq və Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkişafında irəliyə doğru atılan mühüm addımdır".

Bələ səmimi təbriklərin sayını daha da artırmaq olardı. Lakin maraqlıdır, yuxarıda dediyimiz kimi, 1 milyard 325 milyon ton Azərbaycan neftini mənimseməş Rusiya dövlət başçılarının bu möhtəşəm müqaviləyə münasibətləri necə oldu? Onlar bir tərəfdən öz nümayəndələrini göndərib müqaviləyə imza atdırıldılar. Başqa nümayəndələr isə televiziya vasitəsilə bildirdilər ki, Rusiya müqaviləni qəbul etməyəcəkdir. Beləliklə, Rusiya ikibaşlı siyaseti yenə də davam etdirdi.

Başqa sözü, o da Azərbaycana qarşı ərazi iddiasında olduğunu bildirdi. Azərbaycana münasibətdə ermənilərlə siğəqardaş olduğunu bir daha nümayiş etdirdi. Müqavilə özü də Azərbaycan Respublikasının müstəqilliyinə, onun dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınmasına bir daha əyani sübut oldu. Rusyanın əli hər yerdən üzüldükdən sonra bizim müsəlman qonşumuz İranla Xəzərin statusu məsələsini qaldırdılar. 1949-cu ildən Xəzərin Azərbaycan ərazisinə daxil olan hissəsindən neft çıxarılır. İmpériya dövründə Xəzərin statusuna ehtiyac yox idi. Azərbaycan müstəqil olduqdan sonra Xəzərin statusuna "ehtiyac" yaranmışdır. Bununla da Rusiya ilə İran içəridə qoruyub saxladıqları hikkəni özlərindən asılı olmayaraq üzə çıxartdılar.

3. Respublikanın təkpartiyalı sistemdən çıxıb çoxpartiyalı sistemə keçməsi və "Siyasi partiyalar haqqında" qanun

Mə'lum olduğu kimi, Əünyanın qabaqcıl dövlətləri partiya sistemləri üzrə qurulur. Partiya sistemləri çox olsa da onlar əsasən aşağıdakı 3 tipdən ibarətdir: birinci - təkpartiyalı sistem, ikinci - iki partiyalı sistem, üçüncü isə çoxpartiyalı sistemdir. Təkpartiyalı sistemlər totalitər dövlətlərdə - Faşist Almaniyasında və Sovet Rusiyasında olmuş və xoşbəxtlikdən hər ikisi tarixə çevrilmişdir. İki partiyalı sistem - Amerikada və İngiltərədə fəaliyyət göstərir. Bu sistemdə iki partiya birləşib koalisiyalı hökumət yaratır, əksinə, partiyanın biri hakimiyyətdə o biri partiyanı əvəz edir. Çoxpartiyalı sistemə gəldikdə isə qeyd etmək lazımdır ki, bu sistemdə bir neçə partiya birləşib koalisiyalı¹ hökumət yaradır. Almaniyada, İtaliyada, Yaponiyada, Türkiyədə və daha bir sıra ölkələrdə çoxpartiyalı sistem mövcuddur. Azərbaycan Respublikasında hazırlı siyasi duruma da axırıncı model, çoxpartiyalı sistem daha çox uyğun gəlir.

1 "Koalisiya" - latın sözüdür, "İttifaq" deməkdir. Koalisiya - iki və yaxud bir neçə siyasi partiya arasında bağlanmış sazişdir. Çox zaman bu saziş parlamentdə həmin partiyaların coxişguna əsaslanan hökumət təşkil etmək üçün yaradılır

Bu məqsədləş də 1992-ci ilin iyun ayında "Siyasi partiyalar
aqqında" Azərbaycan Respublikasının qanunu qəbul edildi.
Qanun 4 fəsil və 21 maddədən ibarətdir. Birinci fəsildə
siyasi partiya anlayışının tə'risi verilir. Göstərilir ki, "Bu
qanunda siyasi partiya dedikdə ümumi siyasi ideyaları və
məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən
Azərbaycan Respublikası vətəndaşlarının birlikləri nəzərdə
utulur".

Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına
və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas
ötürərək Azərbaycan Respublikası vətəndaşlarının siyasi
radəsinin formallaşmasında iştirak edirlər.

Siyasi partiyaların təşkilinin və fəaliyyətinin qanunvericilik
osası Azərbaycan Respublikasının Konstitusiyasından, bu
qanundan və bununla uyğun olaraq qəbul edilən Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Qanunun II fəsli siyasi partiyaların yaradılması və
fəaliyyəti prinsiplərinə həsr edilmişdir. Göstərilir ki, siyasi
partiyalar assosiasiyanın azadlığı, könüllülük, üzvlərinin hüquq
ərabərliyi, özünüidarə, qanunvericilik və aşkarlıq prinsipləri
osasında yaradılır və fəaliyyət göstəirlər.

Siyasi partiyalar ərazi əlaməti üzrə qurulur. Siyasi
partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilat
strukturlarının AR-nın dövlət orqanlarında fəaliyyətinə yol
verilmir. Siyasi partiya yaratmaq təşəbbüsündə olanlar tə'sis
qurultayı, konfransı və yaxud ümumi yığıncaq çağırır, orada
nizamnamə qəbul edir və rəhbər orqanlar təşkil edirlər.
Siyasi partiyanın qeydə alınması üçün respublikanın azı 1000
vətəndaşı onun üzvü olmalıdır.

Məqsəd və fəaliyyət metodu Azərbaycan Respublikasının
Konstitusiya quruluşunu devirməkdən, zorakılıqla dəyişmək-
dən və ya ərazi bütövlüyünü pozmaqdan, müharibəni,
zorakılığı və qəddarlığını təbliğ etməkdən, habelə irqi, milli
və dini ədavəti qızışdırmaqdan, respublikanın konstitusiya
quruluşuna zidd olan və Azərbaycan Respublikasının
beynəlxalq hüquq öhdəlikləri ilə bir araya sığmayan digər
əməllər törətməkdən ibarət olan siyasi partiyaların yaradıl-
masına və fəaliyyətinə qanuna əsasən yol verilmir.

Azərbaycan Respublikasının ərazisində xarici dövlətləri siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Qanunda bildirilir ki, siyasi partiyanın nizamnaməsi olmalıdır. Nizamnamədə aşağıdakılardan nəzərdə tutulmalıdır: siyasi partiyanın adı, məqsədləri və vəzifələri; siyasi partiyanın strukturu; siyasi partiyanın üzvlüyünə qəbulunmağın və ondan çıxmağın şərtləri və qaydası; siyasi partiyanın üzvlərinin hüquqları və vəzifələri; siyasi partiyanın üzvləri barəsində Azərbaycan Respublikasının qanunlarına zidd olmayan intizam tədbirləri və bunların tətbiqiniñ əsasları; ərazi təşkilatlarına Azərbaycan Respublikasının qanunlarına zidd olmayan tə'sir tədbirləri; siyasi partiyanın rəhbər orqanlarının səlahiyyəti və təşkil qaydası, onların səlahiyyət müddətləri; qərarların qəbul olunması, həyatda keçirilməsi qaydası və nəzarət formaları; partiya üzvlərinin və onların nümayəndələrinin yığıncağının çağrılması şərtləri, formaları və müddətləri; siyasi partiyanın vəsaitinin və başqa əmlakının əmələ gəlməsi mənbələri; siyasi partiyanın fəaliyyətinə xitam verilməsi qaydası və onun əmlakının taleyi.

Qanunda tələb edilir ki, partiyanın adı, adının qisaldılmış şəkli və rəmzləri Azərbaycan Respublikasında qeydə alınmış digər partiyaların adından və rəmzlərindən fərqlənməlidir. Partiyaların adı dəyişdirildikdə onlar bu qanunla müəyyən edilmiş qaydada yenidən qeydə alınmalıdır.

Siyasi partiyaların qeyd edilmiş üzvlüyü olur. Siyasi partiyaların üzvləri Azərbaycan Respublikasının 18 yaşına çatmış, partiyaya könüllü daxil olmuş, onun nizamnaməsini və programını qəbul etmiş fəaliyyət qabiliyyətli vətəndaşlardır.

Bütün səlahiyyəti müddətinə Azərbaycan Respublikasının prezidenti, bütün məhkəmələrin sədrleri, sədr müavini və hakimlər, hərbi qulluqçular, köməkçi-texniki hey'ət istisna olmaqla prokurorluq, ədliyyə, daxili işlər, milli təhlükəsizlik, sərhəd mühafizə, gömrük, maliyyə, vergi orqanlarının, dövlət mətbuatı orqanlarının işçiləri, Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyi və yaradıcı hey'əti, din xadimləri siyasi

partiyaların üzvü ola bilməzlər. Sadalanan şəxslər bütün seçki, xidmət və iş dövründə siyasi partiyalarda üzvlüyü dayandırırlar.

Siyasi partyanın üzvlərinin hüquqları onun nizamnaməsi ilə müəyyən edilir və Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, şəxsiyyətin hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının təsdiq etdiyi beynəlxalq hüquqi aktlara zidd ola bilməz. Rəsmi sənədlərdə bu və ya digər siyasi partyanın üzvlüyünü göstərməyin tələb edilməsinə yol verilmir. Partyanın hər bir üzvü öz iradəsini sərbəst ifadə etmək hüququna malikdir.

Siyasi partiyalar beynəlxalq ictimai (qeyri hökumət) birliliklərə daxil ola hilər, birbaşa beynəlxalq əlaqələr saxlaya, müvafiq sazişlər bağlaya bilərlər.

Qanunun III fəsli siyasi partiyalar və dövlət məsələsinə həsr edilmişdir. Göstərilir ki, siyasi partiyalar öz nizamnamələrində, program sənədlərində, başqa aktlarda müəyyən edilmiş məqsədləri və vəzifələri həyata keçirmək üçün:

məqsədləri və fəaliyyətləri barədə məlumatı sərbəst yayırlar; könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliliklər yaradırlar; prezident, parlament və digər dövlət orqanları seçkilərində, icra hakimiyyəti orqanlarının formallaşmasında demokratik yolla iştirak edirlər; dövlət orqanlarında və ictimai orqanlarda öz üzvlərinin mənafələrini təmsil edir və qoruyurlar; bu qanunda və respublikanın başqa qanunvericilik aktlarında nəzərdə tutulmuş funksiyaları həyata keçirirlər.

Siyasi partiyalar dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə qarşı bilməzlər. Siyasi partiyaların öz fəaliyyətləri haqqında məlumat yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, kütləvi informasiya vasitələri təsis etmək, qanunla müəyyən edilən qaydada mitinqlər, nümayişlər, yığıncaqlar və başqa kütləvi tədbirlər keçirmək hüquqları vardır. Siyasi partiyaların rəhbər orqanları hökmən Azərbaycan Respublikasının ərazisində olmalıdır.

Siyasi partiyaların hüquqlarına və qanuni mənafələrinə emel olunmasına, Konstitusiyaya və qanunlara uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri, habelə

öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə dövlət tə'minat verir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyalarının fəaliyyətinə qarışmasına yol verilmir.

Siyasi partyanın nizamnaməsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydə alır. Siyasi partyanın nizamnaməsinin qeydə alınması üçün ərizə verilir. Ərizəyə nizamnaməni qəbul etmiş qurultayın protokolu və partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə olunur. Nizamnaməsinin qeydə alındığı gündən siyasi partiya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs sayılır. Partiyalar rəmz kimi emblemlərə, bayraqlara, vimpellərə və nişanlara malik ola bilərlər.

"Siyasi partiyalar haqqında" qanunvericiliyi pozduqda siyasi partiyalar mə'suliyyət daşıyırlar. Siyasi partiya onun nizamnaməsi ilə müəyyən edilmiş məqsəd və vəzifələrindən kənara çıxan və ya qüvvədə olan qanunvericiliyə uyğun gəlməyən hərəkətlər etdikdə həmin partyanın rəhbər orqanlarına Ədliyyə Nazirliyi tərəfindən yazılı xəbərdarlıq edilə bilər. Siyasi partiya dövlətə və quruluşa zidd hərəkət etdikdə Konstitusiya məhkəməsinin qərarı ilə ləğv edilir.

Qanunun IV fəsli siyasi partiyaların fəaliyyətinin maddi tə'minatı məsələsinə həsr edilmişdir. Qanunda qeyd edilir ki, siyasi partiyaların fəaliyyəti bu partiyaların vəsaiti hesabına maliyyələşdirilir. Partyanın fəaliyyətinin xarici dövlətlər tərəfindən maliyyələşdirilməsi qadağandır.

Siyasi partiyaların mülkiyyətində binalar, avadanlıq, nəşriyyatlar, mətbəələr, nəqliyyat vasitələri, habelə nizamnamə vəzifələrini yerinə yetirmək üçün lazım olan digər əmlak ola bilər. Lakin partiyaların mülkiyyətində torpaq, sənaye müəssisələri, istehsal birlilikləri və kooperativlər ola bilməz.

"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası qanununun əsas məzmunu bundan ibarətdir. Qanun hazırlanarkən çoxpartiyalı sistemə malik olan qabaqcıl ölkələrin təcrübəsindən və qanunlarından istifadə edilmişdir. Lakin başlıca diqqət respublikanın öz spesifik xüsusiyyətlərinə

erilmişdir. Buna görə də qanunda digər ölkələrlə uyğun elən cəhətlər olsa da, fərqli cəhətlər də çoxdur.

Qanundan sonra Azərbaycanda siyasi partiyaların sayı ürətlə artmağa başladı. Təkcə belə bir faktı demək ifayətdir ki, onların sayı 40-a qədərdir.

1994-cü ilin birinci yarısında respublikada ictimai-siyasi əziyyət son dərəcə gərginləşdi və siyasi partiyalar arasında iddi qruplaşmalar aparıldı. Məsələn, bir qrup partiyalar Demokratik konqres "də, başqa qrup partiyalar isə "Alyans"da irləşdilər. Mə'lum "Bışkek" (8 may 1994-cü il) protokolu ə əlaqədar olaraq 22 siyasi partiya, ictimai təşkilat və 11 əfər millət vəkili birləşib "Azərbaycan Millii Müqavimət ərəkatı" yaratdılar. Siyasi partiyaların və ictimai təşkilatların endiki vəziyyəti belədir.

Qabaqcıl ölkələrdə siyasi partiyaların liderlərinin səlahiyyətləri çox böyükdür. Lider partiya siyasəti üçün cavabdehdir, maliyyə işinə və seçkilərə nəzarət edir, ümumi rəhbərliyi əyata keçirir. Liderin hər bir yazılı və şifahi bəyanatı partiyanın rəsmi bəyanatı hesab olunur. Liderə belə böyük səlahiyyətlərin verilməsi onu dövlət rəhbəri kimi hazırlamaq nəqsədi güdür. Prezident üsul-idarəli respublikalarda partiya eçkilərdə qalib gəldikdə - lider birbaşa prezident olur, parlamentli demokratik respublikalarda isə - baş nazir olur. Deməli, partiyaya tam rəhbərlik edə bilməyən lider dövlətə və rəhbərlik edə bilməz. Məntiq belədir.

4. Azərbaycan Respublikasının Konstitusiyası

Mə'lum olduğu kimi, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə həmin gün bayram - istirahət gününə çevrildi. Konstitusiya prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanıb referendum - ümumxalq səsverməsi olu ilə qəbul edildi. Qəbul edilmiş Konstitusiya beş sələmdən, 12 fəsildən, 158 maddədən, "Azərbaycan Respublikasının Konstitusiyası" adı ilə girişdən və "Keçid hüddəaları" adı ilə nəticədən ibarətdir.

Konstitusiyanın girişində yazılır ki, Azərbaycan xalqının özünün çoxəsrlilik dövlətçilik ənənələrini davam etdirərək "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək bütün cəmiyyətin və hər kəsin firavaniğinin tə'min edilməsinə arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərarlaşdırılmasını istəyərək, keçmiş, indiki və gələcək nəsillə qarşısında öz məs'uliyyətini anlayaraq, suveren hüququnda istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətləri bəyəndir:

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazisinə bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa tə'minat vermək; vətəndaş cəmiyyətinin bərqərası edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların alılıyini tə'min edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq həminin layiqli həyat səviyyəsini tə'min etmək; ümum böşək dəyərlərə sadıq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amənlı şəraitində yaşamaq və bu məqsədi qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin Konstitusiyasında e'lən edilən niyyətlərdir. Göründüyü kimi, xoxanı niyyətlərdir. Allah dövlətimizi öz niyyətlərinə çatdırısmış AMİN!

Konstitusiyada hakimiyyət xalqa məxsus hesab edilir və xalq hakimiyyətinin mənbəyi belə şərh edilir: birincisi Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan Azərbaycan Respublikası vətəndaşlarına deyilir. Azərbaycan xalqı vahididir, onun vahidiyyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün vətəndaşların ümumi və bələdçi vətənidir. Beləliklə, Konstitusiyada "Azərbaycan xalqı" kimi vacib bir anlayışın şərhi verilmişdir.

Konstitusiyada həmçinin "Azərbaycan dövləti" anlayışının verilir və göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Azərbaycan dövlətinin başçısı prezidentdir. Dövlətin ali məqsədi insan hüquqlarının

vətəndaş azadlıqlarını tə'min etməkdir. Ailə - cəmiyyətin səs özəyi kimi dövlətin xüsusi himayəsindədir. Azərbaycan övlətinin pul vahidi manatdır. Azərbaycan Respublikasının övlət dili Azərbaycan dilidir, paytaxtı Bakı şəhəridir. Dövlət ayraqı, dövlət gerbi və dövlət himni Azərbaycan Respublikasının rəmzləridir (atributlarıdır).

Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq ər kəsin hüquq və azadlıqlarının bərabərliyinə tə'minat erir.

Konstitusiyaya görə hər kəsin yaşamaq hüququ vardır, ər kəsin azadlıq hüququ vardır, hər kəsin mülkiyyət hüququ vardır, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, hər kəsin ailə urmaq hüququ vardır, hər kəsin əmək hüququ vardır, heç əs zorla işlədilə bilməz, hər kəsin tə'til etmək hüququ vardır, hər kəsin istirahət hüququ vardır, hər kəsin sosial təminat hüququ vardır, hər bir vətəndaşın təhsil almaq hüququ vardır, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum dilə bilməz, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır, heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə biilməz, hər kəsin öz ana dilindən istifadə etmək hüququ vardır, heç kəs ana dilindən istifadə etmək hüququndan məhrum edilə bilməz, hər kəsin öz şərəf və şəyaqətini müdafiə etmək hüququ vardır, hər kəsin söz emək və fikir yürütmək azadlığı vardır, hər kəsin vicdan zadlığı vardır. Vətənə sədaqət müraciətdəsdir, Vətəni müdafiə ər bir vətəndaşın borcudur.

Konstitusiyaya görə Azərbaycan Respublikasında dövlət akimiyətlərin bölünməsi prinsipi əsasında qurulur: 1. Qanunvericilik hakimiyyəti. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. 2. İcra hakimiyyəti. İcra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə məxsusdur. Prezident icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti prezidentin yuxarı icra orqanıdır. 3. Məhkəmə hakimiyyəti.

Məhkəmə hakimiyyətini yalnız məhkəmələr həyata keçirir.

4. Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibindən mənşətli mənşətli dövlətdir, Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Konstitusiyada bələdiyyələr yerli özünüidarəetmə forması kimi təqdim edilir və göstərilir ki, yerli özünüidarəetmə bələdiyyələr həyata keçirir, bələdiyyələr seçkilər əsasında yaradılır və bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir.

Konstitusiyanın hüquqi qüvvəsi aşağıdakılardan ibarət hesab edilir. Konstitusiya respublikada ən yüksək hüquq qüvvəyə malikdir, Konstitusiya respublikanın qanunvericiliğin sisteminin əsasıdır.

Konstitusiyada dəyişiklik ola bilərmə? - sualına Konstitusiyada cavab verilir ki, Konstitusiyanın mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Konstitusiyaya əlavələr məsələsinə gəldikdə qeyd edilir ki, əlavələr Milli Məclisda 95 səs çoxluğu ilə qəbul edilə bilər.

Konstitusiyanın sonu yekun və nəticə kimi keçid müddəalarına həsr edilmişdir. Göstərilir ki, Konstitusiyaya referendum yolu ilə qəbul edildikdən sonra dərc olunduğu gündən rəsmən qüvvəyə minir. Konstitusiyanın 101-cü maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən prezidentə şamil edilir. Yəni heç kəs ikinci dəfədən artıq təkrarən prezident seçilə bilməz. (səh.34)

Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının əsas məzmunu, bu dediklərimizdən ibarətdir. Şərhən aydın olduğu kimi, Konstitusiya diqqətlə hazırlanmış və beynəlxalq təcrübədən ətraflı istifadə edilmişdir. Xüsusilə onun insan hüquqlarına aid olan hissəsi daha çox maraq doğurur. İnsafən xarici nümayəndə heyətləri də cətirə edirlər ki, insan hüquqları haqqında bizdə onlara nisbətən daha çox sözlər vardır. Allah eləsin bu sözlər işə, əmələ çevrilisin.

Konstitusiya ilə əlaqədar bə'zi fikir və mülahizələrimiz də vardır: məsələn, dövlət - qanunverici orqan, hökumət isə icraedici orqandır. Buradan bələ bir nəticə çıxır ki qanunverici orqanın başçısı - dövlət başçısı, icraedici orqanın başçısı isə hökumət başçısıdır. Yəni, dövlət qanun verir

hökumət isə onu icra edir. Bizim Konstitusiyanın 8-ci maddəsində deyilir: "Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının prezidentidir". Bu tamamilə doğrudur. Lakin 81-ci maddədə yazılır: "Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir". 99-cu maddədə isə birbaşa yazılır: "Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur". Onda sual olunur, prezident dövlət başçısı, yoxsa hökumət başçısıdır? Nə üçün Konstitusiyada prezident "dövlət başçısı" e'lan edilib, ona "hökumət başçısı" vəzifələri həvalə edilir. Bizcə, bu məsələyə aydınlıq gətirilməlidir.

Bizim xalq konstitusiyalar görmüş xalqdır. 70 illik Sovet imperiyası dövründə bu xalq 4 konstitusiya görüb. Onların hər biri o birindən gözəl yazılmışdı. Lakin onların birinci qüsürü ondan ibarət idi ki, işləmirdilər. İkinci qüsurları ondan ibarət idi ki, bütün qanunlar əsasən "aşağıdakilər" çətbəq edilirdi, "yuxarılar" isə qanunların fövqündə dayanırdılar. Bu da bütün ölkədə müvəzətin pozulmasına səbəb olurdu. Ümumiyyətlə biz belə hesab edirik ki, Konstitusiya işləyib hazırlamaq və qəbul etmək o qədər də çətin deyildir. Əsl hünər ölkəni Konstitusiya əsasında idarə etməkdən, ərazi bütövlüyünü qoruyub saxlamaqdan, xalqın rifah halını yüksəltməkdən, onun toxunulmazlığını tə'min etməkdən, ölkədə nizam və intizam qayda və qanun yaratmaqdan, xalqı yenidən tərbiyə etməkdən, ən əsasi vətənpərvərlik ruhunda, torpağın hər qarışını qorumaq ruhunda, ya qalib gəlib qəhrəman olmaq səviyyəsinə, ya da məhv olub şəhidlik cirvəsinə yüksəlmək ruhunda tərbiyə etməkdən ibarətdir. İsrail dövləti 1949-cu ildə qurulmuşdur. Lakin bu vaxta qədər onların Konstitusiyası yoxdur. Düzdür, bunu biz tərifmirik, əksinə qüsür hesab edirik. Lakin ən başlıca cəhət budur ki, onlar yuxarıda sadaladığımız keyfiyyətlərə malik olan cəmiyyət qurublar. Əsil mətləb də bundan barətdir.

5. Azərbaycan Demokratik Respublikasının yeni xəritəsi

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının həyatında əlamətdar bir hadisə baş verdi. Onun sələfi olan Azərbaycan Demokratik Respublikasının xəritəsi çap edildi. Xəritənin çap edilməsi ilə əlaqədar olaraq nəkam respublikamızın ərazisi ilə ilk dəfə tanış olmaq imkanı yarandı.

Azərbaycan Demokratik Respublikası dövründə təsdiq olunmuş bu ərazi xəritəsi indi ilk dəfədir ki, işıq üzü görür. Bu xəritədə əks olunmuş ərazi Şimali Azərbaycanın XIX əsrin axırlarından - 1923-cü ilə qədər mövcud olmuş ərazisidir. Sovet imperiyasının Azərbaycandan alıb Ermənistana bəxşış etdiyi Azərbaycan əraziləri də xəritəyə daxili edilmişdir. Məsələn, Zəngəzur mahalı üzrə - 452 min 466 hektar, Şərur-Dərələyəz mahalı üzrə - 213 min 797 hektar, Goyçə mahalı üzrə - 220 min 853 hektar, Qazax mahalı (Dilican) üzrə - 2.317 min 167 hektar torpaq indi Ermənistana tərkibində olsalar da Azərbaycan ərazisi kimi göstərilərək xəritədə sahibinə "qaytarılmışdır". 1953-cü ildə respublikamızın Biləsuvar rayonu ərazisindən İran dövlətinə verilmiş eni 4 km, uzunluğu isə 42 kilometr olan ərazi də xəritədə öz sahibinə "qaytarılmışdır". Beləliklə Sovet imperiyasının Azərbaycandan alıb Ermənistana verdiyi 1 milyon 204 min 283 hektar ərazi xəritədə qanuni Azərbaycan ərazisi kimi göstərilmişdir. Xəritədə Azərbaycan Respublikasının sahəsi 9 milyon 845 min kv. km-dir. Həm də xəritədə ölkəmizin qədim sərhədləri öz əksini olduğu kimi tapır.

İndiki yeni xəritənin tərtibində 1890-cı ilə qədər İrandan çap olunmuş Cənubi və Şimali Azərbaycanın ərazi təşkil xəritəsindən və əsrin əvvəllərində Rusiyada çap olunmuş hərbi-topografik xəritələrdən istifadə edilmişdir. Artıq kütləvi şəkildə nəşr edilmiş həmin xəritə dünyadan bir çox ölkələrinə yayılmışdır.

Yeni xəritədə XVIII-XIX əsrlərə aid olan sərhəd cizgileri və təhrifləri düzüştəşdirilmiş, yurdumuzun müqəddəs ziyanatgahları - məscidlər və türbələr göstərilmiş və qədim coğrafi yerlərin ilk adları bərpa edilmişdir.

Yeni xəritə ilə əlaqədar daha bir neçə maraqlı fakt - 1889-cu ildə Peterburqdə II Aleksandrın mətbəəsində çap edilmiş İrəvan, Zəngəzur, Göyçə mahallarını eks etdirən etnik xəritədə bu ərazilərdəki yaşayış məntəqələrinin adları, milli mənsubiyyyəti və əhalinin etnik tərkibi olduğu kimi göstərilmişdir. Məsələn, xəritənin verdiyi mə'lumata görə təkcə İrəvan mahalında 120 kəndin 58-i Azərbaycan türklərinin olmuş, bu mahalda yaşayan əhalinin 60 faizini onlar təşkil etmişlər. İrəvan quberniyasının ermənilər yaşayan kəndlərinin adları isə aşağıdakı kimi idi: Çubuqlu, Şahruz, Qayçarlı, Babaklı, Fərux, Yayğı, Karvansara və i.a. Yaxşı olardı ki, bundan sonra tərtib ediləcək xəritələrdə adqoyma zamanı tarixi adlar əsas götürülsün, gec də olsa bərpa edilsin, onlar qondarma adlar içərisində əriyib yox olmasınlar, yaddaşlardan silinməsinlər. Onsuz da millətimiz unutqan millətdir. Bunun üçün təkcə belə bir faktı demək kifayətdir ki, Ermənistandan köcüb gələnlərə irad tutanda ki, "gərək gəlməyəydiniz", dərhal "neynəyəydik, dərdin alem, torpaq erməni torpağıdır" cavabını verirlər. Beləliklə, erməni türkün torpağını türkə "erməni torpağı" kimi qələmə verə bilməşdir, türk isə öz torpağını "erməni torpağı" kimi qəbul etmişdir. Bizim ən böyük faciəmiz də məhz elə bundan ibarətdir.

1896-cı ildə Qarabağın Dağlıq bölgəsində bir erməni kəndi belə olmadığı halda, artıq 1920-ci ildə bu say bir neçə onluğa bərabər oldu. O vaxta qədər ermənilər Dağlıq Qarabağa yaylağa çıxmaq arzusu ilə gəlirdilərsə, Sovet imperiyası dövründə onlar həmin ərazilərdə özlərinin mülklərini salmağa, torpaq sahələrini genişləndirməyə, biizim dədə-baba yerlərimizi zəbt etməyə başladılar. Məhz Türkiyədən və İrandan köçürülmüş ermənilərə bolşeviklərin əli ilə bu "əməliyyatda" daha çox üstünlük verildi.

Zaman keçdikcə Azərbaycanın Ermənistən və Dağlıq Qarabağ ərazilərində Azərbaycan türklərinin doğma dilindəki toponimik coğrafi vahidlər topografik xəritələrdə və yer quruluşu planlarında dəyişdirildi. Dövlət aktlarında isə gəlmə ermənilərin xeyrinə "düzəlişlər" edildi. Ermənilərin məskunlaşdığı türk kəndlərinin adları dəyişdirildi, sonrakı xəritəçilik işlərində isə bu "əlgəzdirmələr" öz real əksini tapdı. Hətta

müstəqimiyə nəñ olduqdan sonra, 1992-ci ildə respublikamızda rus dilində tərtib və nəşr edilmiş xəritədə azərbaycanlıların yaşayış məntəqələri yad elementlərlə işarələnib, xəritə özü isə xəç nişanları ilə "bəzədilib". Ermənilərin öz əlimizlə tərtib etdirib dünya xalqlarına təqdim etdikləri Azərbaycan xəritələri belə olmuşdur.

Yeni xəritənin müsbət tərəfləri ilə yanaşı bəzi tənqidə layiq tərəfləri də vardır. Məsələn, birincisi, xəritə "Azərbaycan respublikası 1918-1920-ci illər" adlanır. Əvvələn, respublikanın adından "demokratik" sözü çıxarılmışdır. İkinci, yeni xəritə də ADR-in ərazisini tam əhatə etmir. Mə'lum olduğu kimi, respublikanın 114 min kvadrat kilometrə qədər ərazisi var idi. E'tiraf edildiyi kimi, onun cəmi 90 min 845 kvadrat kilometri xəritəyə daxil edilmişdir. Arzu edərdik ki, xəritənin növbəti nəşrində bu, nəzərə alınsın. İkinci, arzu edərdik ki, gələcəkdə bütün Azərbaycan ərazisinin və parçalanıb bölüşdürüldükdən sonra isə ayrıraqda "Şimali" və "Cənubi" Azərbaycanın xəritələri nəşr edilsin. Bütün bu üç anlayışa hansı ərazilərin daxil olduğu və respublikalarımızın bu ərazilərin hansı hissələrinə nəzarət etdikləri göstərilsin. Bu, "Azərbaycan tarixi" fənninin ali, orta məktəblərdə və xüsusi ixtisas məktəblərində tədris edilməsinə, tələbə və şagirdlərin isə vətənpərvərlik ruhunda tərbiyə edilməsinə çox böyük kömək olardı. E'tiraf edək ki, "Azərbaycan", "Şimali Azərbaycan", "Cənubi Azərbaycan", "Azərbaycan Demokratik Respublikası" və "Azərbaycan Respublikası" anlayışlarının haradan başlayıb harada qurtardığını bizim tələbələrimiz bilmir. Bilmirlər ki, dünyanın hansı hissəsi onlara mənsubdur. Bunu onlara bildirməyin ən yaxşı forması isə "Azərbaycan tarixi" fənninin tədrisidir.

Xəritə ilə əlaqədar olaraq bir neçə məqalə də dərc edilmişdir. Məsələn, Vaqif Səfixanının "Azərbaycan dövlətçiliyinin xəritəsini tərtib ediblər. Necə?" ("Azadlıq" qəzeti 11 aprel 1995), Sənubər Əkbərovanın "Həsən Həsənovun təşəbbüsü və Rafiq Məcidovun zəhməti ilə..." ("Azərbaycan" qəzeti, 13 iyun 1994) və Qismət Yunusoğlunun "Xəritə xalqın tale məsələsidir" ("Azərbaycan" qəzeti, 20 iyul 1994) məqalələrini qeyd etmək olar. Bizim paraqrafımız da həmin məqalələr əsasında hazırlanmışdır.

6. Müstəqilliyimizlə əlaqədar olaraq Borçalıya marağın artması

2 əsrə qədər çar Rusiyası əsarəti dövründə Azərbaycandan Borçalı ilə maraqlanan olmamışdır. 70 illik Sovet imperiyası dövründə isə qeyri-rəsmi yolla maraqlananlar olmuşdur ki, onların haqqında biz aşağıda bəhs edəcəyik. Borçalı 1918-1920-ci illərdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında mübahisəli, münaqişəli və müharibəli ərazi olmuşdur. Bu zaman Borçalı qəzasının Sınıq Körpüdən Axalsxi qəzasının sərhədlərinədək olan orta hissəsində azərbaycan türkləri yaşayırırdılar. Bu hissə indiki Marneuli, Bołnisi, Dmanisi rayonlarının ərazisinə uyğun idi. Azərbaycan Demokratik Respublikası qəzanın bütün bu orta hissəsinin iddiasında idi; ona görə ki, əhalinin 93 faizini azərbaycan türkləri təşkil edirdilər. 1917-ci il oktyabr çevrilişi nəticəsində hakimiyyət başına gələn bolşeviklər Cənubi Qafqazın müstəqil respublikalarını yıxıb, yerinə Sovet hakimiyyəti qurduqdan sonra ərazi mübahisələrini və sərhəd münaqişələrini daşnak-bolşevik sağlığı həll etdilər. 1921-ci ildə Borçalı qəzasının Borçalı, Yekaterinfeld və Trialet nahiylərini Gürcüstanda saxlayıb, Loru nahiyyəsini Ermənistana verdilər. Azərbaycan Demokratik Respublikasının haqlı iddiası yerinə yetirilmədi. Ən başlıca cəhət isə o oldu ki, Borçalı ilə ilk dəfə dövlət səviyyəsində maraqlandılar.

1929-cu ildə Borçalı qəzası ləğv edilib, 3 rayona bölündü. 1. Borçalı, 2. Lüksemburq və 3. Başkeçid rayonlarına. Beləliklə, "Borçalı" adı cəmi bir rayonda saxlanıldı. Onunda sahəsi 2.655 kvadrat kilometr idi. Lakin Borçalı adının bir rayonda saxlanması da Gürcüstanın hakim dairələrini narahat edirdi. Ona görə də onlar 1949-cu ildə "Borçalı" adını tamamilə ləğv edib, rayonu "Marneuli" adlandırdılar. Gürcüstan rəhbərliyinin 200 il ərzində (1749-1949) apardığı "müdrik" siyaset nəticəsində qədim və tarixi "Borçalı" adına həmişəlik son qoyulmuş oldu. Sonra isə onun bütün rayonlarının, əksər kənd və qəsəbələrinin adları dəyişdirilib gürcüləşdirildi. Məsələn, qədim və tarixi "Borçalı" adı - gülünc "Kvami-Kartlı" yəni "Aşağı Gürcüstan" adı ilə,

rayonlarının tarixi adları isə dəyişdirilib, "Qarayazı" - "Qardabani", "Qaraçöp" - "Sıqnaxi", "Borçalı" - "Marneuli", "Buluslu" - "Bolnisi", "Başkeçid" - "Dmanisi", "Ağbulaq" - "Tetri Skaro" adlandırıldı. Buna uyğun olaraq dağların, dərələrin, çayların, göllərin, meşələrin və digərlərinin də adları dəyişdirildi. Bütün bunlar bir tərəfdən gürcü rəhbərliyinin əsrlərlə apardıqları məqsədönlü siyasetin nəticəsidirsə, başqa bir tərəfdən bu Azərbaycan rəhbərliyinin Borçalıya qarşı apardığı biganəlik, laqeydlik, soyuqluq siyasetinin nəticəsi olmuşdur. Beləliklə, tarixi "Borçalı" adı indi artıq yoxdur. İndi "Borçalı" adına yalnız Bakı şəhərində Borçalı qacqınları tərəfindən yaradılmış özəl idarə və müəssisələrin qapıları ağızından asılmış lövhələrdə və əslən Borçalıdan olan şair Eyyazın təxəllüsündə rast gəlmək olur. Dövlət səviyyəsində bu qədim türk adı bir küçəyə belə verilməmişdir.

Sovet imperiyası dövründə Borçalı ilə ən çox maraqlanan bizim böyük şair və mütəfəkkirimiz Səməd Vurğun olmuşdur. O, 30-40-ci illərin amansız repressiyaları dövründə "Vaqif", "Xanlar" və "Fərhad və Şirin" kimi dram əsərlərini "Azərbaycan" kimi şe'rələrini yazıb dünya şöhrəti qazanmışdı. Buna görə də imperiya miqyasında bütün qapılar onun üzünə açıq idi. Bu imkanlarından isə o, Borçalı üçün istifadə etdi. XX əsrin 40-50-ci illərində qeyri-rəsmi yolla da olsa, Borçalıya gəlib-gedən, Borçalı ilə maraqlanan, onlarla dərdləşən, dərdləri ilə şərik olan, onları mə'nəvi cəhətdən müdafiə edən Səməd Vurğun olmuşdur. Onun hər bir gəlişi isə Borçalıda toy-bayrama çevrilir, camaatda mə'nəvi ruh yüksəkliyi yaradır və çox böyük əhəmiyyət kəsb edirdi.

50-ci illərin axırlarında Azərbaycan KP MK-nin birinci katibi İmam Mustafayev respublikanın qərb bölgəsinə səfərlərinin birində öz təşəbbüsü ilə sərhəd körpüsü olan Sınıq Körpünü keçib Borçalı ərazisinə daxil olmuşdu. Kirəc Muğanlı kəndindən başlayıb, Sadaxlı kəndinə qədər olan Xancıqazlı, Təkəli, Qaçağan, Ağəməmmədli, Qasımlı və Bətərəfçi kəndlərini ziyarət etmişdi. Hər kənddə bir neçə qapını açıb həyətə daxil olmuş və necə dolandıqları ilə

maraqlanmışdı. Onun bu səfəri müsbət mə'nada səs-səmire səbəb olmuş və Gürcüstan KP MK-nin birinci katibi Mjavandzeyə çatdırılmışdı. O, qonağın görüşünə gələnə qədər, qonaq qayıdır getmişdi. Camaatın dediyinə görə bu gəlişin də böyük əhəmiyyəti olmuş və Borçalıya nəzər-diqqət xeyli artmışdı.

1991-ci ildə Azərbaycan müstəqil respublika e'lan edildikdən sonra Borçalı respublika rəhbərliyinin nəzər-diqqətini özünə cəlb etdi. 1991-ci ildə keçmiş "prezident" A.Mütəllibov və başqaları bu münasibətlə Gürcüstanda oldular. Lakin onların səfərlərinin səmərəsi çox az oldu. Ona görə ki, Tbilisiyə gedib bir neçə sənədə imza atıldıdan sonra geri qayıtdılar. Soydaşlarımızın yiğcam yaşadıqları yerlərə getmədilər. Onların gözləri yolda qaldı.

Həmin sözləri H.Əliyevin prezidentlik dövrü haqqında demək olmaz. Ona görə ki, 1994-cü ildə prezidentin tapşırığı ilə soydaşlarımızı yoxlamağa gedən o zamankı dövlət katibi Lalə-Şövkət Hacıyeva Marneuli, Bolnisi və Dmanisi rayonlarında, onların ən uzaq dağ kəndlərində oldu, camaatla görüşdü, ünsiyətdə oldu və prezident üçün kifayət qədər material gətirdi.

1996-ci ilin mart ayında isə Azərbaycan Respublikasının prezidenti H.Əliyev Gürcüstan prezidenti E.Şevardnadzenin dəvəti ilə Tbilisidə oldu. Bu gözəl şəhərdə onlar "Dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında", "Gürcüstan ərazisinən dən keçəcək qərb neft kəməri haqqında" çox böyük əhəmiyyət kəsb edən müqavilələr bağladılar. "Qafqaz birliyi haqqında" isə mə'lum Bəyanat qəbul etdilər. Prezident H.Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın nümayəndələri ilə Tbilisidə görüşdü. Azərbaycan prezidenti Heydər Əliyev soydaşlarımızın nümayəndələri qarşısında maraqlı bir çıxış etdi. O, dedi: "Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əziz olmuşdur, bu gün də əzizdir. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlılar öz vətənlərində yaşayırlar. Mənim dostum cənab Şevardnadze bu gün çıxış edərkən dedi ki, Gürcüstanda yaşayan azərbaycanlılara o, diaspor demək istəmir. Tamamilə düzgün deyir, heç diaspor demək olmaz. Çünki, bu, kənardan gəlmış

azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış azərbaycanlılardır. Əziz bacılar qardaşlar, bu sizin doğma torpağınızdır. Siz öz vətəninizdə doğma torpağınızda yaşayırsınız".

E'tiraf edək ki, prezident Heydər Əliyevin çıxışında tutarlı sözlər deyilmiş, sərrast cümlələr işlədilmişdir. Xüsusilə "diaspora" sözünün Borçalılara aid olunmadığı, yersiz işlədildiyi haqqında şərh daha çox diqqətə layiqdir. Lakin Şevardnadze Borçalılara aid etməsə də, "diaspora" sözünü təsadüfən işlətməmişdi. Bu təkcə onun fikri olmayıb, ona qədərki, bütün Gürcüstan rəhbərliyinin fikri olmuşdur. Gürcüstanın üzən nəraq birinci prezidenti Qamsaxurdiya Borçalıları öz yerlərində, yurdlarında "qonaq" hesab edirdi. Ondan əvvəlkilər isə "Gürcüstan gürcülər üçündür" deyirdilər. Şevardnadzedən sonrakılar nə deyəcəklər mə'lum deyildir.

Ona görə də bizim fikrimizcə, Azərbaycan hökuməti bunlardan lazımı nəticələr çıxartmalıdır. Borçalının qısa tarixini onlara anlatmalıdır. Bildirməlidir ki, bu əzəli Azərbaycan ərazisi və onun üstündə yaşayan türklər haqqında tarixə uyğun siyaset yeritsinlər. Biz Borçalını geri tələb etmirik. Lakin onlar "qonaq" və "diaspora" hesab edilib təhqir edilməsinlər. Müqayisə üçün: 1990-cı ildə biz Dağlıq Qarabağda olarkən polkovnik Rzayev mə'lumat verdi ki, İrəvandan Dağlıq Qarabağa hər gün 32 reys təyyarə gəlir. Ondan əvvəl isə şahid idik ki, İrəvandan Çaykəndə yolları ilan kimi dolana-dolana hər gün bir avtobus gəlir və qayıdır. Millət üçün əlaqə, xüsusilə də nəqliyyat vasitəsi ilə iqtisadi əlaqə həllədici rol oynayır. Kim bunu edirsə, millətinə sahiblik edir, kim etmirsə, onu taleyin hökmünə buraxır. E'tiraf edək ki, Borçalılar həmişə Azərbaycanla fəxr etmiş, Azərbaycan dara düşdükdə ona maddi və mə'nəvi cəhətdən kömək etmiş, "Qarabağ bizimdir, rədd olsun ermənilər" şüarı altında nümayişlər, mitinqlər və yürüşlər təşkil etmişlər. Borçalılar həmişə Azərbaycanın qeyrətini çəkmişlər. Təəssüf ki, son illərə qədər Azərbaycan haqqında həmin sözləri demək olmurdu.

Azərbaycan prezidenti Heydər Əliyevin Tbilisi görüşlərində, Gürcüstan prezidenti Şevardnadzenin hərəkətləri ilə

blaqədar olaraq bizi razı salmayan bə'zi cəhətlər də vardır. Onları qeyd etmək istərdik. Birincisi, H.Əliyevin "Borçalı" sözünü dönə-dönə təkrar etməsinə baxmayaraq, Şevardnadze bu sözü hir dəfə də olsun işlətmədi. İkincisi, H.Əliyev Abxaziyanın Gürcüstan ərazisi olduğunu dəfələrlə e'tiraf etmişə də, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu Şevardnadzə e'tiraf etmədi. Üçüncüsü, Borçalılar haqqında danışarkən Şevardnadzenin guya onlara aid etməsə də "diaspora" sözünü işlətməsi çox yersiz oldu. Sual olunur, aid etmirsə nə üçün işlədir? Bu, "qarğı məndə qoz var" deməkdir. Dördüncüsü, görüşlərin əvvəlindən axırına qədər Borçalılara indiki müsbət münasibət Gürcüstan dövlətinin və hökumətinin münasibəti və xətti kimi yox, Şevardnadzenin şəxsi münasibəti və xətti kimi qələmə verildi. Halbuki, qanun və qərarları dövlət qəbul edir, hökumət isə icra edir. Şevardnadzeyə gəldikdə, hər bir insan kimi o da əbədi deyildir. Demək istəyirik ki, başçılar gəlib-gedirlər, dövlət və hökumət isə qalır. Sual olunur, Şevardnadzedən sonra Gürcüstan dövləti və höküməti onun şəxsi münasibətini və xəttini davam etdirəcəkmi? Yuxarıda biz şahidi olduq ki, 1736-cı ildən sonra Borçalının və borçalıların başına nə kimi faciələr və fəlakətlər gətirilmişdir. Arzu edərdik ki, onlar bir daha təkrar edilməsin.

Əliyev Heydər Əlirza oğlu 1993-eü ildən Azərbaycan Respublikasının prezidenti, respublika silahlı qüvvələrinin Ali Baş Komandanı, Dövlət Müdafiə Şurasının sədridir. 1990-cı ildən 1993-cü ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuşdur.

1982-ci ildən 1987-ci ilə kimi Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmişdir.

1969-cu ildən 1982-ci ilə qədər isə Azərbaycan KP MK-nin birinci katibi, Sov.İKP MK Bürosunun üzvlüyü nə namızəd olmuşdur. 1979-cu ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür.

1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiştir.

Heydər Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Naxçıvan Pedaqoji Texnikumunu bitirmiştir.

1939-1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında oxumuşdur.

1941-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.

1969-cu ilə qədər burada məs'ul vəzifələrdə çalışmış, 1964-cü ildə Respublika Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə təyin edilmişdir.

Əliyev Heydər Əlirza oğluna general-major rütbəsi verilmişdir. Heydər Əliyev Azərbaycan KP MK-nin 1969-cu il plenumunda AKP MK-nin birinci katibi, MK-nin Büro üzvü seçilmişdir. O, Azərbaycan Kommunist Partiyasının XXVIII (mart-1971) və XXIX (yanvar-1976) qurultaylarında MK-nin hesabatını vermişdir.

Azərbaycan KP MK-nin birinci katibi işlədiyi 14 ilə yaxın bir müddət ərzində Heydər Əliyevin bacarıq və istədadi parlaq surətdə təzahür etmişdir. Həmin müddət ərzində respublika iqtisadiyyatının uzun müddət davam edən geriliyi aradan qaldırılmış, dövlət planları ardıcıl yerinə yetirilmiş,

zaq təsərrüratının inkişarında yüksək nəticələr əldə edilmiş və sağlam mə'nəvi-psixoloji iqlim yaradılmışdır.

Heydər Əliyev həmin müddət ərzində öz əqidəsi və höqsanlara, qarşı barışmazlığı ilə, özünə və ətrafdakılara qarşı yüksək tələbkarlığı ilə, kütlələrələ six əlaqəsilə, onlara qarşı həssas və qayğıkeş münasibəti ilə rəhbərə xas olan yüksək mə'nəvi keyfiyyətləri, təşkilatlılıq qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı və tükənməz enerjisi ilə fərqlənmiş, elə bu keyfiyyətlərinə görə də respublikanın və onun bütün zəhmətkeşlərinin hörmət və chtiramını qazanmışdır.

Heydər Əliyev məhz həmin keyfiyyətlərinə görə SSRİ rəhbərliyinin nəzər-diqqətini cəlb etmiş və ona daha böyük e'tibar edilməsinə və e'timad göstərilməsinə səbəb olmuşdur. 1982-ci ildə o, Sov.İKP MK Siyasi Bürosuna üzv seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini tə'yin edilmişdir. Yuxarıda qeyd etdiyimiz bütün bacarıq və qabiliyyət, talant və is'tedad, işgüzarlıq və bitib-tükənməyən enerji ona bütün SSRİ xalqları arasında daha böyük hörmət qazandırmaqla yanaşı, Siyasi Büronun yeni rəhbərliyində ona qarşı gizli qısqanlıq da yaratmışdır. 1987-ci ildə əvvəlcədən hazırlanmış ssenari üzrə Mixail Qarbaçov Siyasi Büronun o zamankı üzvü Boris Yeltsin və başqalarının fitvası ilə Heydər Əliyevi Siyasi Büro üzvlüyündən və birinci müavinlikdən azad edib təqaüdə çıxartdılar. Azərbaycanın 1990-ci il yanvar faciəsinə dözməyib öz e'tiraz səsini qaldırıldıqdan sonra Bakıya qayıdan Heydər Əliyevi öz keçmiş "şagird" və "silahdaşları" yaxına buraxmadılar. Məcbur olub Naxçıvana gedən Heydər Əliyevin toplanmış zəngin siyasi məcrübəsini nəzərə alan Naxçıvan camaatı onu Ali Məclisə sədr seçdi.

Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti də əlamətdar olmuşdur. O, özünün bu dövr fəaliyyətinə "Qayıdış" adlı bir kitab həsr etmişdir. Bu dövrdə də onun yuxarıda qeyd etdiyimiz qeyri-adi keyfiyyətləri özünü bariz şəkildə göstərdi. O, Naxçıvanın daxili həyatını sabitləşdirdi, xarici əlaqələrini möhkəmləndirdi. ADR-nin üçrəngli bayrağını Naxçıvan Muxtar respublikasının dövlət bayrağına çevirdi, respublikanın adından "soviet" və "sosialist" sözlərini götürdü. Bu zaman Bakı sökülüb dağılır və parçalanmaq təhlükəsi qarşısında qalırıldı.

Bunu başa düşən o zamankı hakimiyyət xalqın təzyiq altında Əliyev Heydər Əlirza oğlunu Bakıya dəvət edib respublikanın sükanı arxasında oturtmaq məcburiyyət qarşısında qaldı. 1993-cü ilin iyununda o, Bakıya gəldi və 15-də Milli Məclisin sədri, oktyabrın 3-də isə respublikanın prezidenti seçildi. Beşinci ildir ki prezidentlik edir və bu müddət ərzində o, respublikanı 4 dəfə parçalanmadı təhlükəsindən, dövlət çevirilişi və sui-qəsd cəhd'lərindən xilas etmişdir. Beləliklə, möhkəm daxili sabitlik yaratmışdır. Yaxın və uzaq ölkələrə səfərlər etmiş və Azərbaycanı ləyaqətlə temsil etmişdir. Bütün bu səfərlərin yüksək zirvəsini BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 dövlətə, ən yüksək zirvəsini isə ABŞ-a səfər təşkil etmişdir. Əliyev Heydər Əlirza oğlunun sayəsində ATƏT-in 1994-cü il Budapeşti Sammitində respublikanın Dağılıq Qarabağla olan sərhədlərinə rus ordusunun göndərilməsi təhlükəsinin qarşısı alınmış və o, beynəlxalq müşahidəçilərlə əvəz edilmişdir. Belə olmasaydı Azərbaycan ikiqat əsarət altına düşə bilər, canı və qanına hesabına əldə etdiyi ərazilərdən 10-15 km geri çəkilə bilərdi.

Əliyev Heydər Əlirza oğlunun sayəsində 1996-ci ilin Lissabon sammitində Azərbaycanın ərazi bütövlüyü bir dahanın 53 dövlət tərəfindən təsdiq edilmişdir. Belə nailiyyətlər və uğurlar çoxdur və onların hamısı "Mühazirə mətnin"də öz şərhini tapmışdır.

Bir-neçə kəlmə də Azərbaycanın indiki xarici siyaset xətti haqqında. E'tiraf edək ki, bu xətt - Çeçenistan, Türkiyə, Avropa və Amerika xətti yeganə düzgün xəttdir. Rusiya Dağılıq Qarabağa necə münasibət bəsləyirsə, Azərbaycan da Çeçenistana elə münasibət bəsləməlidir. Çeçenistan heç zaman rus ərazisi olmayışdır və deyildir. Dağılıq Qarabağ isə Azərbaycanın ərazisi olmuşdur və olaraq da qalmalıdır. Rusiya qabağa düşüb Ermənistanla hansı müqavilə bağlayıbsa, Azərbaycan da Türkiyə, Amerika və Avropa ölkələri ilə həmin səviyyədə müqavilələr imzalamalıdır. Dözmün, səbrin və güzəştin də həddi olmalıdır. Ermənilər Azərbaycanın ərazisində bir müstəqil dövlət yaradıblar, indi ikinci dövləti yaratmaq isteyirlər. Buna dözmək olmaz. Atalar demis: "Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?" Xalqı ayağa qaldırmaq, torpaqları xilas etmək, ləkəni yumaq lazımdır.

Yuxarıda qeyd etdiyimiz müsbət keyfiyyatlər indi Heydər Əliyevi dünya şöhrətli siyasətçi, diplomat və dövlət adiminə çevirmişdir. Onun "Qayıdış" və "Müstəqilliyimiz Əbədidir" kitabları isə respublikanın ictimai-siyasi həyatında törkəmlə hadisə olmuşdur.

"QAYIDIŞ". 1996-ci ildə "Azərbaycan" nəşriyyatı tərəfindən prezident Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyətinə nəşr edilmiş 792 səhifə həcmində "Qayıdış" adlı fundamental bir kitab nəşr edilmişdir. Kitabda prezident Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında apardığı dövlət quruculuğuna, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, iqtisadi və siyasi böhranın aradan qaldırılmasına, əmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban əməkdaşlıq və qonşuluq münasibətlərinin qurulmasına, respublika Ali Məclisində keçirilən görüşlərə, müdafiə və hərbi quruculuq məsələlərinə və daha bir sıra digər kütləvi ədbirlərə dair zəngin materiallar verilmişdir. Bu materiallar ətronoloji ardıcılıqla sistemləşdirilib verilmişdir. Məsələn, kitabda həmin prinsip əsasında "Demokratik dəyişikliklər yolu ilə", "Yeni partiya - YAP-in sıraları sıxlığı", "Ağır blokada və müharibə şəraitində", "Blokada yarılır, Naxçıvanın xarici əlaqələri genişlənir" və sair kimi xüsusi aktuallıq əsərbədər edən fəsillər verilmişdir. Bu fəsillərdə prezident Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti qırmızı xətlə keçir. Fəsilərdən aydın olur ki, bu dövrdə Muxtar Respublikanın həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistandan hərbi təcavüzünə son qoyulmuş, respublikada əmin-amanlıq əvaradılmış, siyasi tarazlıq formalasmışdır.

"MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR". 1997-ci ildə isə prezident Heydər Əliyevin "Müstəqilliyimiz Əbədidir" adlı coxcildlik əsərlərinin nəşrinə başlanılmışdır. Coxcildliyə prezident Heydər Əliyevin 1993-cü ilin iyunundan sonrakı çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və sair toplanacaqdır. Coxcildliyin artıq iki cildi çapdan çıxmışdır. Birinci cild 608, ikinci cild isə 604 səhifə həcmindədir. Hər iki cild 1997-ci ildə çap edilmişdir. İki

Elədə prezident Heydər Əliyevin 1993-cü ilin iyun - 1994-cü ilin dekabr ayına qədər olan dövrdəki çıxışları, nitqlər müraciətləri və s. toplanmışdır.

İkicildliyə daxil edilmiş materiallarda son 1993-1994-cü illərdə Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr təhlil edilir və həmin dövrün tarixi-siyasi baxışları qiymətləndirilir. İkicildlikdə prezident Heydər Əliyevin xüsusi mütəxəssis qrupu tərəfindən işlənib hazırlanmış heç bir materialdan istifadə etmədiyi qeyd edilərək göstərilir ki onun hər bir çıxışı, nitqi və müraciəti "ulu Tanrıının vergisi kimi ona bəxş etdiyi müdrikliyin, qeyri-adi istədadin, həsən aparılacaq ensiklopedik savadın, heyrətamız yaddaşın məhəsuludur. (1-ci cild səh.7). Heydər Əliyevin Anadolu türklərinin müraciətlə dediyi: "Biz bir xalq, iki dövlətik." - ı kimi biçox hikmətli sözləri isə zərb-məsələ çevrilmiş, dillər əzbər olmuşdur.

Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmiş dövlət forması - parlamentli demokratik respublika idi. Bu forma o dövr üçün ən demokratik və aktual forma idi. Onun varisi olan Azərbaycan Respublikasına gəldikdə o, dövlət forması kimi prezident üsul-idarəsini qəbul etdi. Ona görə ki, indiki dövr üçün də bu forma daha demokratik və aktual formadır. Azərbaycan Demokratik Respublikası iki ilə yaxın bir müddət ərzində beş kabinet dəyişmişdir. Təəssüf ki, beşinci kabinet də respublikanı süqtəndən xilas edə bilmədi. Azərbaycan Respublikası isə bu qədər müddət ərzində üç prezident dəyişmişdir. Üçüncü prezident H.Əliyev respublikanı parçalanmaqdən xilas etdi. 1991-ci il mayın 18-dən - 1992-ci il martın 5-nə qədər Ayaz Mütəllibov 1992-ci il iyunun 7-dən - 1993-cü ilin iyununa qədər Əbülfəz Əliyev, 1993-cü il iyunun 15-dən isə Heydər Əliyev hakimiyətə gəlmışdır. Düzdür, Ayaz Mütəllibov bir dəfə mayın 18-də parlamentdə barmaq qaldırmaq yolu ilə, ikinci dəfə isə sentyabrın 8-də alternativsiz seçilmişdi. Ona görə də respublika və dünya ictimaiyyəti onu prezident kim qəbul etmədi. Lakin Əbülfəz Əliyev ümumxalq səsverməsi yolu ilə seçilsə də, dövləti idarə edə bilmədi. Onların hər ikisinin faciəsi bundan ibarətdir.

O zamankı kabineyi və indiki prezident dəyişiklikləri emokratiya əlaməti olsa da, bu eyni zamanda dövlət höhranı və siyasi böhran demək idi. Belə bir böhran isə övlət sabitliyinin və siyasi sabitliyin pozulmasına səbəb olur, iqtisadi və hərbi sahələrə də öz mənfi tə'sirini östərirdi. Düzdür, Avropa ölkələrində, xüsusilə də İtaliyada, elə siyasi böhranlar tez-tez baş verir. Lakin bu onlara əzdəki qədər baha başa gəlmir. Ona görə ki, onların övlətləri qədimdir və bu sahədə kifayət qədər təcrübə və ərdişə malikdirlər. Bizim təzəəq qurulan dövlətimiz haqqında isə həmin sözləri demək olmaz.

1920-ci ildə Azərbaycan Demokratik Respublikası möhv ləsə da, onun ideyaları yaşadı və qalib gəldi. Təsadüfi əyildir ki, milli azadlıq hərəkatının indiki mərhələsində axışlar yenidən milli dövlətçiliyimizin yeganə örnəyi, ırsı ə ideyası olan müstəqilliyyət dikilmişdir. Lakin milli azadlıq hərəkatının o vaxtkı və indiki mərhələlərinin fərqləri də z deyildir. Məsələn, o zaman demokratik ideyalar yalnız şiyali elitanın kiçik bir təbəqəsinə sirayət etmişdi və xalq adəcə olaraq onların arxasında gedirdi, indi Azərbaycan şalqı ADR dövrü ilə müqayisədə daha çox elmlı, bilikli, mə'lumatlı və mədəni olmuşdur. İndi geniş kütlələr demokratiyanın nə olduğunu o vaxta nishətən daha yaxşılaşa düşür və yüksək qiymətləndirirlər. Əsrin əvvəllərindəki ADR dövründən fərqli olaraq, əsrin axırlarındaki Azərbaycan Respublikası belə bir tarixi şəraitdə meydana gəlmışdır. Azərbaycan Respublikası indi özünün uşaqlıq dövrünü aşayır. Hər bir uşağa, hətta ən fərasətli uşağa belə xas olan bütün uğur və uğursuzluqlar Azərbaycan Respublikasına a aiddir.

XX əsrə xalqımızın öz dövlətçiliyini respublika formunda yaradıb inkişaf etdirməsini - onun ən böyük nailiyyəti hesab etmək olar. İndi biz iftixarla deyə bilərik ki, Azərbaycanda respublika üsul-idarəsi öz inkişafında üç mərhələdən keçmişdir. Müstəqil Azərbaycan Demokratik Respublikası - onun birinci mərhələsini, müstəqil olmasa da, Azərbaycan SSR - onun ikinci mərhələsini, indiki müstəqil Azərbaycan Respublikası isə üçüncü mərhələni işkil edir.

MİLLİ İDEOLOGİYA VƏ İDEOLOJİ KONSEPSİYA

- 1. Milli İdeologiya**
- 2. İdeoloji konsepsiya**

1. Milli ideologiya

1991-ci ildə SSRİ kimi nəhəng bir imperiya dağıldı və nünen yerində 15 müstəqil dövlət yarandı. Bu dövlətlərin ər biri "Dünya birliyi" tərəfindən qəbul edildi. Imperiya marksizm-ləninizm ideologiyasının təklif etdiyi prinsiplər səsində qurulmuşdu. İndi imperiyanın özü kimi onun ideologiyasından da imtina edilib. Müstəqil dövlətlərin hər əri kimi Azərbaycan Respublikası da bir növ "ideologiyasız" alıb. Ona görə də son illər ideologiya axtarışı təsadüfılmayıb, zərurətdən əmələ gəlir. Başqa sözlə "köhnə" ideologiyadan imtina edilmiş, "yeni" ideologiya isə yaradılmışdır.

Son zamanlar qəzet və jurnal səhifələrində, radio alğalarında və televiziya ekranlarında tərbiyə işi barədə iddi səhbətlər gedir. Gəlin e'tiraf edək ki, indi xalqımızın enidən tərbiyə edilməyə böyük ehtiyacı var. Artıq o, özünün bir sıra mə'nəvi dəyərlərini itirmək təhlükəsi qarşısındadır. Bunu biz tramvayda və trolleybusda, metroda və avtobusda, üçədə və bazarda hər gün hiss edirik. Bunu döyüşmeydanlarında da hiss etdik. Vaxtilə düşmənə aman erməyən bu millətin övladları indi ev-eşiklərini, ata-babalarının yurd-yuvasını, on illər boyu yiğdiqları mal-dövləti soyub qaçırlar. Düzdür, burada xəyanət də az rol oynamır. Lakin başlıca səbəb ondan ibarətdir ki, son iki əsrə milləti və onun tərbiyəsini pozmağa nail olublar. Xalqımız bu hüddətdə dövlətini itirmiş, dövlətini itirməklə dövlətçilik hissini itirmiş, dövlətçilik hissi ilə Vətən hissini, Vətən hissilə vətəndaşlıq və vətənpərvərlik hissini itirmiş, vətənpərvərlik hissi ilə torpaq hissini və torpağını itirmişdir. Ununla birlikdə onun öz soy və kökündən ayrılmamaq, aşqalaşmaq, özgələşmək, özünə yad və yabançı olmaq, milli hiss və duyğularını, milli şərəf və ləyaqətini, milli qürur və iftixar hissələrini itirmək, bir sözlə manqurtlaşmaq təhlükəsi yaranmışdır. İş o yerdə gəlib çatmışdır ki, ermənistandakı Azərbaycan torpaqlarını "erməni torpaqları" cənubi Azərbaycanı "fars torpaqları", Şimali Azərbaycan torpaqlarını isə "rus torpagı" kimi qələmə verməyə başlamışlar. Bakılıları fars mənşəli kimi qələmə verib, onların

türklərlə heç bir münasibətdə olmadıqları, əksinə, ermənilərlə, ruslarla və digər millətlərlə daha çox "cur" olduqları barədə şayiələr yayılır. Son iki əsrдə olduğu kimi, indi də milləti şüurlu surətdə parçalamamağa, Bakını Azərbaycanda ayırmağa, hətta ona qarşı qoymağa cəhd göstərilir. Erməni rus və fars keşfiyyatı bu işdə əhalinin ermənilərlə qohum olan hissəsindən, rusiyapərəst və mövhumatçı farspərəs hissələrindən istifadə edirlər. Digər tərəfdən, ayrı-ayrı Azərbaycan kəndlərində sadəlövh azərbaycanlılar tapıb özlərini arzu və istəklərini onların vasitəsilə yayar, hətta onun özlərinin də vaxtıla erməni kəndi olduğuna onu çox asanlıqla inandırırlar. Belə bir şəraitdə millətin son iki əsr ərzində itirdiyi bütün mənəvi dəyərləri bərpa edib yenidən onu özünə qaytarmaq və bunun üçün həyəcan təbili çalmağı lazımdır.

Bə'ziləri belə hesab edirlər ki, bu təhlükəli proseslərin qarşısını almaq üçün ən mühüm vasitələrdən biri vahid milli ideologiya yaratmaq və milləti onun əsasında tərbiyə etməkdən ibarətdir. Biz belə hesab edirik ki, xalqımız hətta vaxt ideyasız və ideologiyasız olmayıb. Onun qədim zamanlardan bu günədək gəlib çıxan zəngin ideyası və ideologiyası vardır. Xalqın neçə-neçə nəsilləri məhz böyük bəşəri dəyərləri özündə əks etdirən həmin ideologiyaların əsasında tərbiyə edilib. Biz onların haqqında yuxarıda ətraflı bəhs etdik.

İdeologiya nədir? "İdeologiya" - siyasi, hüquqi əxlaq, estetik, dini, fəlsəfi və s. baxışlar sistemidir". (Bax. ASE IV cild, səh.386). Demək olarmı ki, biz ideologiyasını olmuşuq? Xalqımız belə ideoloji baxışlar və dəyərlər sisteminən məhrum olmuşdurmu? Əlbəttə, yox! İdeologiyalarımızın qısa bir ekskurs edək. Tərbiyəmizdə hansı ideologiyalar mühüm rol oynayıb, onları müqayisə edək.

Hətə ləp qədim dövrlərdən milli dəyərlər və ideyalar animizm və fetişizm, totemizm və şamanizm, büt pərəstlik və atəşpərəstlik, zərdüştilik və manilik, məzdəkilik və xürrəmilik, xristianlıq və islamçılıq kimi dini e'tiqadlardan fəlsəfi cərəyanlarda və sosial-siyasi təlimlərdə öz əksini tapmışdır. Nəsillərimiz uzun əslər boyu xeyir və şər, iştə-

ve quruluş, noqiqət və yararı, Həmzəzadə və Əhmədov kimi bir-birinə zidd mənəvi qüvvələrin varlığı timsalında tərbiyə olunmuşlar. Sonra bu ideyalar xalqın şifahi yaradıcılığında - nağıllarda, dastanlarda, əfsanələrdə, rəvayatlarda, zərb-məsəllərdə, atalar sözlərində, lətifələrdə, miflərdə, bayatılarda, ağılarda, musiqidə, incəsənət əsərlərində toplanmış və xalq əsrlər boyu həmin ruhda tərbiyə edilmişdir. Daha sonra isə "Kitabi-Dədə, Qorqud" kimi möjtəbər yazılı mənbələrə keçirilmişdir.

Bütün bu nəcib idcyalar və baxışlar İbn Sina məktəbinin davamçıları olan böyük Azərbaycan alim və filosoflarından Əbülhəsən Bəhmənyarın mə'lum "Təhsil kitabı" və Nəsrəddin Tusinin "Əxlaqi Nasiri" kitablarında öz əksini və şərhini tapmışdır. İndi də öz aktuallığını itirməmiş bu kitablar uzun müddət xalqımız üçün əsil tərbiyə məktəbi olmuşdur. Bu bəşəri ideyalar həmçinin Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin poeziyası vasitəsilə xalqa çatdırılmış və onun tərbiyəsində mühüm rol oynamışdır.

Ideologiyanın tarixini millətin yaranma tarixi ilə əlaqələndirmək səhv olardı. Ona görə ki, millət XIX əsrin ikinci yarısından formalaşmağa başlayıb və bu proses hələ indi də davam edir. Xalqımızın indiki əziyyət və ağrılarının səbəblərindən biri də məhz elə budur. İnsanlar ailə və nəsil kimi kiçik birliliklərin yaranmasından başlayıb, nisbətən böyük olan qəbilə və tayfa birliyinə, oradan da inkişaf edərək xalq və millət kimi daha böyük insan birliliklərinə çevrilənə qədər uzun bir tarixi inkişaf yolu keçmişdir. Bütün bu müddət ərzində idcogiya, yəni baxışlar sistemi həmin kiçik, orta və böyük insan birliliklərinin mənafeyini əks etdirərək ona uyğun şəkildə işlənib hazırlanmış və daha da təkmilləşdirilmişdir.

Millətin yaranması - milli ziyahıların yaranmasına, ziyahıların yaranması - "millət" anlayışının yaranmasına, "millət" anlayışının yaranması isə "milli hiss", "milli duyu", "milli şorəf", "milli ləyaqət" və "milli iftixar" kimi yeni anlayışların yaranmasına səbəb olmuşdur. Millətin qabaqcıl hissələri kimi yaranan burjuaziya-millətin atasına, ziyahılar isə onun ideoloqlarına, mənəvi atasına çevrilirdilər. Belə

dabinin, Mirzə Fətəli Axundovun və başqalarının adlarının iftixarla qeyd edə bilərik.

Tərbiyə işində humanist dəyərlərə əsaslanan islam ideologiyasının rolü xüsusilə qeyd edilməlidir. İslamın böyüküyü ondan ibarət oldu ki, o, tərbiyə işini ailənin üzərinə keçirdi. Böyüyü və kiçiyi, ağsaqqalı və ağbirçayı nizamı və intizamı, qaydası və qanunu olan ailə yaradıb sonra onun timsalında dövlət yaratdı. Dövlət də ailələrin malik olduğu keyfiyyətlərə malik oldu.

Təəssüf ki, həmin sözləri marksizm-leninizm ideologiyası haqqında demək olmaz. Ona görə ki, o, tərbiyə işini ailədən götürüb əmək kollektivlərinə, istehsalata keçirdi. Məqsəd isə ondan ibarət oldu ki, əmək kollektivinin üzvü təki yaxşışləsin, çoxlu məhsul istehsal etsin. İş gününə qədər və ondan sonra kollektiv üzvünün taleyi onu maraqlandırmadı. Nəzərə alınmadı ki, insan əmək kollektivində deyil, ailədə doğulur, ailədə tərbiyə alır, ailədən işə getdiyi kimi, işdən sonra da qayıdib ailəyə gəlir. Ailə isə mənsub olduğu millətin adət və ən'ənəsi ruhunda tərbiyə edilir. Beləliklə bu ideologiya ailəni və onun mənsub olduğu xalqı, milləti zəiflətdi, bə'zən hətta ona qarşı qoydu. Bütün bunlarla laqeydlik göstərən marksizm-leninizm ideologiyasının və onun rəhbər tutulduğu sovet imperiyasının iflas etməsinin səbəblərindən biri də məhz elə bu oldu. Ideologiya və onun üümüniləşdirilmiş qısa tarixi belədir. İndi bizə ideologiya yox, ideoloji konsepsiya lazımdır.

2. *İdeoloji konsepsiya*

"İdeoloji konsepsiya" nədir? Konsepsiya latın sözündür - "başa düşmə", "sistem" deməkdir. "Konsepsiya - hər hansı predmeti, hadisəni, prosesi başa düşməyin, şərh etməyin müəyyən üsulu, predmetlər barəsində müəyyən nöqteyi-nəzər onların sistemli izahında rəhbər idəyadır". (Ase V cild, səh. 189). Bu sahədə tariximizdə elə bir təşəbbüs göstərilmişdirmi, göstərilmişdirlər necə? Azərbaycan Demokratik Respublikasının ideoloqları konsepsiya yaratmaq sahəsində ilk təşəbbüs

göstərmişlər. Onlar, bütün dini, dünyəvi dəyərləri və baxışları ümumiləşdirmək əsasında "Türkçülük, islamçılıq və avropalılıq" kimi konkret ideoloji konsepsiya işləyib hazırladılar. Sonra onlar Respublikanın milli bayraqının rənglərini bu üç prinsipə uyğunlaşdırıldılar. Burada çatışmayan nə var? Bizcə heç nə yoxdur. Həmin konsepsiyanın yaradılmasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov mühüm rol oynamışlar. Əvvələn, respublika əhalisinin mütləq çoxluğunun o zaman olduğu kimi, indi də (83 faiz) türk mənşəli əhali təşkil edir. Deməli, "Türkçülük" öz qüvvəsində qala bilər. Respublika əhalisinin əsasını o zaman olduğu kimi, indi də islamə inananlar təşkil edir. Deməli, "islamçılıq" da öz qüvvəsində qala bilər. Dövlətimizin siyasetində isə o zaman olduğu kimi, indi də avropalılıq, müasirlik başlıca rol oynayır. Deməli, "avropalılıq" da öz qüvvəsində qalır. Elə buna görə də Azərbaycan Respublikası həmin bayraqı olduğu kimi qəbul etmişdir. İndi əsas vəzifə ondan ibarətdir ki, həmin bayraqın ətrafında birləşib, onun rənglərində əks olunmuş prinsipləri tam həyata keçirək.

Bələ bir həqiqəti də e'tiraf edək ki, 70 ildən sonra bu bayraqı ilk dəfə öz milli dövlət bayraqı kimi qəbul edib, qaldıran, "sovət" və "sosialist" sözlərindən imtina edən Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Milli Məclisi oldu. Yalnız bundan sonra Azərbaycan Respublikasının Milli Məclisi bayraqı qəbul etmək, yabancı sözlərdən imtina etmək məcburiyyətində qaldı. Beləliklə, qabaqda Muxtar Respublika, ondan sonra isə müstəqil respublika gedirdi.

İdeoloji konsepsiya və onun tarixi haqqında müəyyən təsəvvür əldə etdik. İndi gəlin görək hazırkı şəraitdə ideoloji konsepsiyanı necə təsəvvür etmək olar?

İdeoloji konsepsiya çoxtərəfli və çoxsahəli məsələdir. O, kollektiv zəkanın işidir. Bununla birləkdə ideoloji konsepsiyanın özü haqqında deyil, onun tərkib hissələrinin bə'ziləri haqqında müəyyən fikir söyləmək istərdik. Məsələn, aşağıdakılardı biz indiki şəraitdə ideoloji konsepsiyanın mühüm tərkib hissələrindən hesab edirik:

Dövlətçiliyimiz və onun qorunub saxlanması, ərazi bütövlüyümüz və sərhəd toxunulmazlığımız; milli tariximiz və milli dilimiz; Azərbaycanda türkdillilərin aparıcı rolu; dünya azərbaycanlıları və onlarla əlaqə formaları; xarici təhlükə və ona qarşı birləşmeyin tarixi zəruriliyi; köçkün azərbaycanlıların bu gün Ermənistan ərazilərində olan əzəli Azərbaycan torpaqlarına qaytarılması, Vətən və vətənpərvərlik tərbiyəsi və i.a. və s.

Zahirən çox sadə və aydın görünən bu məsələlərin ideoloji konsepsiya kimi mö'təbər bir sənədin tərkib hissələri olacağına şübhə edənlər də ola bilər. Lakin məsələnin mahiyyətinə daxil olduqda mə'lum olar ki, əksinə, indi ideoloji işimizin ən aktual sahələri məhz bunlardır. Məsələn, dövlətçiliyimiz haqqında. Bizim dövlətçiliyimizin aži üç min illik bir tarixi var. Bu isə böyük rəqəmdir. Bu müddət ərzində biz dünya tarixinə 40-dan çox dövlət vermişik. Bu da qeyri-adi rəqəmdir. Bütün bunlarla biz haqlı oíaraq fəxr edirik.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən indi respublikamızda müstəqil, dünyəvi, demokratik və unitar dövlət qurulur. Parlament seçkilərinin keçirildiyini, seçki qanununun və müstəqil respublikanın yeni Konstitusiyasının qəbul edildiyini nəzərə alsaq, 1995-ci ilin respublikamızda dövlət quruculuğu işinin gedişində dönüş ili olduğu danılmazdır. Beləliklə, dövlətimiz qurulur, yaşayır, fəaliyyət göstərir, getdiķə bərkiyir, qüvvətlənir, daha çox tanınır və qəbul edilir. Lakin bu bir faktdır ki, onun ərazi bütövlüyü və sərhəd toxunulmazlığı pozulmuşdur. Doğrudan da, dövlət ərazimiz bərabər vəziyyətdədir. Təkcə belə bir faktı demək kifayətdir ki, 1918-1920-ci illərdə ADR-ın 114 min kvadrat kilometr ərazisi var idi. İndi AR onun cəmi 70 min kvadrat kilometrinə, yəni yaridan bir az, çoxuna nəzarət edir. Azərbaycanın ümumi ərazisi isə 300 min kvadrat kilometrdən çoxdur.

Bütün bu dözülməz vəziyyət imperiya qüvvələrinin ön cəbhədə həyata keçirdikləri xəyanət nəticəsində baş vermişdir. İndi imperiya qüvvələri dövlət çevrilişi cəhdle-

çökilənlərə nisbətən daha çox parçalanıb bölüşdürülmüşdür. Deməli, həmin ifadələrdən istifadə etməyə bizim daha çox ehtiyacımız və haqqımız vardır. Ona görə də təklif edərdik ki, respublikamızın adına "şimal" sözü əlavə edilib, "Şimali Azərbaycan Respublikası" adlandırılın. Ona görə ki, respublikamız "Şimali Azərbaycan"da qurulmuşdur. Belə olduqda onun cənubunun da olduğunu heç kəsə izah etməyə ehtiyac qalmazdı, çünki bunu ad özü bildirərdi. Ən başlıcası isə respublikamızın adı onun məzmununa uyğun gələrdi.

Üçüncüsü. Bizə elə gəlir ki, respublikanın adına "şimal" sözü əlavə olunsa belə yenə də onun adı yarımcıq qalır. Buna görə də onun adına daha bir söz - "Türk" sözü əlavə edilib "Şimali Azərbaycan Türk Respublikası" adlandırılısaydı, daha dürüst olardı. Belə olsa idi ad respublikanın məzmununa tamamilə uyğunlaşardı. Ada "Türk" sözünü əlavə edilməsi üçün isə həm milli təcrübə, həm də beynəlxalq təcrübə nöqtəyi-nəzərindən hər cür əsas vardır. **Birinci əsas** 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağının rənglərinən biri, ideoloji prinsiplərinin isə birincisi "Türkçülük" idi. Beləliklə, "Türkçülük" ADR-ə nəinkin heç bir əskiklik götirmədi, əksinə son 70 il ərzində onum şan və şöhrətini daha da artırdı. Mə'lum olduğu kimi, "Azərbaycan Demokratik Respublikası"ndan əlavə 1918-ci ildə digər respublikalar da yaradılmış və onlar özlərini birbaşa türk respublikaları adlandırmışdır. Məsələn, Naxçıvanda "Araz Türk Respublikası", Gürcüstanda isə "Alxassxi-Axiska Türk Respublikası" və "Borçalı Qarapapaq Respublikası" yaradılmışdır. Sonra onların hamısı "Cənub-qərbi Qafqaz Türk Respublikası" adı altında birləşdirilər. Bu haqda yuxarıda bizi ətraflı bəhs etmişik. Beləliklə, "Türk" sözü ilə əlaqədar kifayət qədər tarixi təcrübə vardır və bu ad respublikamız üçün göydəndüşmə olmazdı.

O vaxtdan keçən müddət ərzində isə Azərbaycanın milli türkibi türklərin hesabına daha da artmışdır. Məsələn, Ermənistanda yaşayan bütün türklər Azərbaycana qovulmuşdur. Gürcüstanda yaşayan türklərin bir qismi məcbur olub Azərbaycana köçmüştür, vaxtıla Orta Asiyaya sürgün edilmiş Axiska türkləri də Azərbaycana gəlmişdir. Beləliklə, Şimali

a da "Cənubi Azərbaycan"da qurulmuşlar. Məsələn, 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikası və 1920-1991-ci illər "Azərbaycan Sovet Sosialist Respublikası"

Şimalı Azərbaycanda qurulmuşdu. İndiki "Azərbaycan Respublikası" da şimalda qurulmuşdur. 1905-1911-ci illər İran inqilabı dövründə Təbriz üsyəninin qələbəsi nticəsində aradılmış inqilabı hökumət, yəni "Hərbi Şura", 1920-ci il Azadıstan respublikası" və 1945-1946-ci illər "Azərbaycan Milli Məclisi və hökuməti" isə - Cənubi Azərbaycanda qurulmuşdu. Düzdür, onların heç biri bütün Azərbaycanı hətə etməmişdir, bununla birlikdə, onların hər biri Azərbaycan adını bütünlükə öz üzərinə götürüb, "şimal" və "cənub" ifadələrindən istifadə etməmişlər.

Dünya ictimaiyyəti isə belə hesab etmişdir ki, "Azərbaycan" nlayışı yalnız onların hər birinin nəzarət etdiyi kiçik razidən ibarətdir, elə indi də belə hesab edirlər. Deməli "Azərbaycan" sözünü bütünlükə öz üzərlərinə götürsələr də u söz respublikaların xeyrinə işləməmişdir, heç indi də işləmir. Başqa sözlə, respublikaların adları onların məzmuuna tam uyğun olmamışdır, heç indi də uyğun deyildir. Halbuki, ad qoyma elmi və bu elmin toplantımiş zəngin eynəlxalq təcrübəsi vardır. Həmin təcrübəyə görə bizim imi parçalanıb bölüşdürülmüş ərazilərdə qurulmuş dövlətlər razının hansı cəhətində yerləşirsa, həmin cəhətin adı ilə dəlanır. Məsələn, "Şimali Koreya" və "Cənubi Koreya", "Şimali Vyetnam" və "Cənubi Vyetnam", "Şimali Yəmən" və "Cənubi Yəmən", "Qərbi Almaniya" və "Şərqi Almaniya" imi.

Yeri gəlmışkən qeyd edək ki, "şimal" və "cənub", "şərqi" və "qərbi" ifadələri, həmin dövlətlərin adları üçün nəinki əqliq gətirməmiş, əksinə bu adlar onların birləşdirilməsi üçün təbliğat rolu oynamışdır. Ona görə ki, "şimal" ifadəsi ünya ictimaiyyətinə mə'lum etmişdir ki, bu ölkənin "cənubu", "şərqi" ifadəsi isə mə'lum etmişdir ki, "qərbi" vardır. Başqa sözlə, bu ifadələr istər-istəməz həmin dövlətlərin yerləşdiyi razının parçalanıb bölüşdürülməsinə dəlalət etmişdir. Təəssüf ki, həmin sözləri bizim respublikamız haqqında emək olmaz. Halbuki, bizim ərazimiz yuxarıda adları

yaşayan çoxsaylı və azsaylı, yerli və yersiz bütün xalqlara və millətlərə eyni dərəcədə aiddir.

İkincisi. Mə'lum olduğu kimi, 1828-ci ildə Azərbaycan bir tam kimi çar Rusiyası və şah İranı tərəfindən Araz çayı sərhəd olmaqla iki yerə parçalanıb bölüşdürüldükdən sonra rəsmən "Şimalı Azərbaycan" və "Cənubi Azərbaycan" anlayışları yarandı. Sonra bu anlayışlar tariximizə həsr edilmiş mənbələrdə işlənməyə başlandı. Dediklərimizi təsdiq etmək üçün müstəqilliyimizdən sonra yazılıb çap edilmiş "Azərbaycan tarixi" kitablarına nəzər salmaq kifayətdir. Məsələn, 1992-ci ildə professor Mahmud İsmayılovun nəşr etdirdiyi "Azərbaycan tarixi" kitabında IV bölümənin I fəsli "Şimalı Azərbaycanın çar Rusiyası tərəfindən işgal olunması" adlanır. Deməli, əsərdə "şimal" ifadəsindən istifadə edilir. 1994-cü ildə nəşr edilmiş "Azərbaycan tarixi" kitabının XXII fəsli "Cənubi Azərbaycan (1828-1917)" adlanır. Fəslin birinci paraqrafi "Cənubi Azərbaycanın inzibati-siyasi quruluşu", ikinci paraqrafi "Cənubi Azərbaycanda sosial-iqtisadi vəziyyət", üçüncü paraqrafi "Cənubi Azərbaycanda siyasi vəziyyət" və dördüncü paraqrafi "Cənubi Azərbaycanda mədəniyyətin inkişafı" adlanır. Burada da "cənub" ifadəsindən istifadə edilir.

1996-ci ildə nəşr edilmiş "Azərbaycan tarixi" kitabında isə hər iki ifadədən, həm "quzey" ("şimal"), həm də "güney"("cənub") ifadələrindən istifadə edilmişdir. Məsələn, kitabın XVI bölümü "Rusyanın quzey xanlıqları işgal etməsi", bölümün IV paraqrafi "Quzey Azərbaycan xanlıqları uğrunda mübarizənin yeni dönümü", XVII bölümün birinci paraqrafı "Quzey Azərbaycanın Rusiya tərəfindən işgalı ərəfəsində aqrar quruluşun səciyyəsi", XVIII bölüm isə "Güney Azərbaycan Türkmençay bağlaşmasından sonra" adlanır. Beləliklə, bu möjtəbər mənbələrin hər üçündə "cənub" və "şimal" ifadələrinin hər ikisindən istifadə edilir.

Sələflərimiz kimi biz də respublikaların adlarından başqa, "şimal" və "cənub" ifadələrindən bütün hallar üçün istifadə etmişik. Halbuki, bizim fikrimizcə, həmin ifadələrdən respublikaların adları üçün istifadə etmək daha vacibdir. Ona görə ki, respublikalarımız ya "Şimalı Azərbaycan"da,

Yuxarıda deyilənlərdən aşağıdakı nəticələrə gəlmək olar: İrinçisi. Mə'lum oldu ki, ərazimizin tarixi adı, yaxud tarixi ərazimizin adı "Azərbaycan"dır. Deməli, "Azərbaycan" sözü milli-etnik anlayış kimi yox, ərazi-coğrafi anlayış kimi təqdim edilmişdir. Lakin bu heç də o demək deyildir ki, burada azsayanlara "azərbaycanlı" yaxud "azərbaycanlılar" demək imzalı. Əksinə, demək olar və lazımdır. Belə ki, milliyyətindən asılı olmayıaraq bu ərazidə yaşayanların hamısı "azərbaycanlı", yaxud "azərbaycanlılardır". Bununla birlikdə, mumi "azərbaycanlı" anlayışına daxil olan hər bir xalqın öz etnik adı da vardır və bu adla adlanlığı ona heç kəs adağan edə bilməz. Halbuki, son zamanlar dediklərimizinkəsi olan bir istiqamət yaranmışdır. Belə ki, bə'zi müəlliflər dəddiə edirlər ki, guya respublikada yaşayan xalqların əsasını təşkil edən yalnız çoxsaylı "Türkdillilər" - "azərbaycanlıdır"lar, azsaylı xalqların isə hər birinin öz etnik adı vardır. Belə bir fikri biz elmi cəhətdən səhv, siyasi cəhətdən isə zərərli esab edirik. Bir daha bildiririk ki, Azərbaycan ərazisinin erli-sakinləri türkdilli, irandilli və qafqazdilli xalqlar olmuşlar. Hər xalqın isə öz etnik adı vardır. Məsələn, Türkdillilərin etnik adı "Türk", irandillilərin etnik adları "Kürd", "Talış" və "tat", qafqazdillilərin etnik adları isə "ləzgi", "udin", "xinalıqlı" "buduqlu", "qrızlı", "avar", "saxur" və başqalarıdır. Sual olunur, necə ola bilər ki, hətta cəmi bir şəhər ya para kənddən ibarət olan hər bir azsaylı xalqın öz etnik adı olsun, bütövlükdə respublikanı təşkil edən çoxsaylı Türkdilli xalqın isə öz etnik adı olmasın. Bununla tarixdə dətən azsaylı xalqlar, çoxsaylı xalqların içərisində əriyirlər, Azərbaycanda isə, əksinə, çoxsaylı xalqı azsaylı xalqların içərisində ərimək kimi yanlış və zərərli bir meylə təqdim edilmişdir. Əlbəttə, bunu normal hal hesab etmək və bununla barışmaq olmaz.

Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddənin 2-ci bəndində deyilir: "Heç kəs milli mənsubiyyətini təyişdirməyə məcbur edilə bilməz". Bu tələb Azərbaycanda

dəhrə və balta ilə qovub çıxara bilər. Əfqanlılar da sovet ordusunu öz torpaqlarından həmin vasitələrlə qovub çıxardılar.

Bütün bu ideyalar ideoloji konsepsiyyada öz əksini tapmalı, xalqa çatdırılmalı, onlar həmin ideyaların həyata keçirilməsi uğrunda mübarizəyə səfərbər edilməlidirlər. Bütün bu ideyalar son illər yazılmış "Azərbaycan tarixi", "Azərbaycan dili", "Azərbaycan ədəbiyyatı tarixi" kitablarında və digər humanitar elm kitablarında əsaslandırılmalı və inkişaf etdirilməlidir. Bütün bu ideyalar xalqımızın XX əsr şair və yazıçılarının əsərlərində öz dərin şərhini tapmalıdır. Nəriman Nərimanovun, Hüseyin Cavidin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, İsmayıл Şıxlının, Bəxtiyar Vahabzadənin, Rəsul Rzanın, Məmməd Arazın, Xəlil Rzanın və bir çox başqalarının əsərlərində milli ideologiyamızın təbliğinin misilsiz rolu vardır. Heydər Əliyev özünün "Qayıdır" və "Müstəqilliyim əbədidir" kitablarında bu ideyaları inkişaf etdirib ən yüksək zirvəyə qaldırılmışdır. Respublika prezidenti, cənab Heydər Əliyev həm də respublikanın müstəqilliyi keşiyində möhkəm dayanmışdır. O, Respublikamızı heç də hamar olmayan müstəqillik yolu ilə inamla irəliyə doğru aparır.

indən əlləri boşça çıxdıqdan sonra arxa cəbhədə növbəti deoloji xəyanətə başlayıblar.

Daha iki vacib məsələ ilə əlaqədar fikrimizi bildirmək stərdik. Onun birincisi, dünya azərbaycanlıları ilə əlaqə, ikincisi, isə milli birlük məsələsidir. Bunların haqqında nə demək olar? İndi mə'lum olur ki, dünyada 50 milyondan çox azərbaycanlı var. Onun cəmi 7 milyon yarımı Azərbaycan Respublikasında yaşayır. Ən çoxu Cənubi Azərbaycanda, qalanları isə Gürcüstanda, Rusiyada, Orta Asiyada, Qazakistannda, Avropa ölkələrində, ABŞ-da, Türkiyədə və digər ölkələrdədir. Onların arasında elmlı, bilikli mütəxəssislər çoxdur. Təəssüf ki, bə'zilərində milli şürə zəifdir. Məsələn, azərbaycanlıdır, Avropada yaşayır, lakin İranda doğulubdur. Söhbət zamanı onlar deyirlər ki, Azərbaycan Respublikasının nizə nə dəxli var? Halbuki, harada doğuldugundan və harada yaşadığından asılı olmayaraq erməni həmin sözləri deməz. Buna görə də xaricdə yaşayan azərbaycanlılarla bizim çoxsahəli, çoxtərəfli, siyasi, iqtisadi, sosial əlaqələrimiz olmalıdır. Dilimizin adı və etnik adımız dəqiqləşdirilərkən bütün bunlar nəzərə alınmalıdır. Yol vermək olmaz ki, burada, Şimali Azərbaycanda yaşayan türk etnosları "azərbaycanlı", cənubda yaşayanlar isə "Türk" adlandırılsınlar. İmperiya qüvvələrinə də elə bu lazımdır, sübut etsinlər ki, bunlar eyni millət deyildirlər.

Milli birlük məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, millati şüarlarla, çağırışlarla, müraciətlərlə birləşdirmək olmaz. Dünya tarixində parçalanmış, bölüşdürülmüş millətləri tərəfici təhlükə birləşdirmişdir. Məsələn, rusları tatar-monqol təhlükəsi birləşdirdi. Bizi isə erməni-rus-fars təhlükəsi belə birləşdirmir. Görünür tatar-monqollar rusları ruslara qarşı döndərməmişdilər, yəni rus rusluğununda qalmışdı. Lakin bizim özümüzü özümüzə qarşı döndəriblər və biz özümüzü itirmişik. Ona görə də biz əvvəlcə özümüzü tapmalı, özümüzə gəlməli, özümüzü dərk etməli, sonra isə birləşməliyik. Bunun üçün xəxt lazımdır. Daha doğrusu bizi zaman özü ayırmışdır, zaman özü də birləşdirməlidir. İmperiya qüvvələri isə buna nane olurlar. Onlar yaxşı bilirlər ki, bu millət birləşsə erməniləri öz ərazilərindən adı bəllə, külünglə, dəyənəklə,

Azərbaycan keçmiş SSRİ məkanından qovulmuş, incidilmiş, oyqırımına mə'ruz qalmış, sürgün edilmiş türk xalqlarının iğinacaq yerinə çevrilmişdir. Mə'lumdur ki, bütün bunlar Azərbaycanda qurulmaqdə olan türk dövlətinin adına, xarakterinə, xüsusiyyətinə öz müsbət tə'sirini göstərir və göstərməlidir. Buradan da respublikanın adında "Türk" özünün işlədilməsi kimi bir zəruriyyət meydana gəlir. Ona görə ki, respublika əhalisinin əslı, kökü və soyu Türkdür. Bunun üçün yuxarıda külli miqdarda tarixi faktlardan istifadə edilmişdir. Onlardan təkcə belə bir qədim və tarixi faktıdır daha xatırlamaq kifayətdir ki, ərəb xəlifəsi I Müaviyə (661-696) Azərbaycana qoşun göndərməzdən əvvəl Azərbaycanı yaxşı taniyan saray alimlərindən birini çağırıb görüşmuşdu: "Azərbaycan barəsində nə bilirsən?" Alım isə cavab vermişdi: "Azərbaycan qədimdən türklər ölkəsidir və onlarla məskundur". Beləliklə, hələ VII əsrənən Azərbaycan türklər ölkəsi hesab edilirdi. Halbuki, Azərbaycan ondan da qabaq, hələ cradan əvvəl III minillikdən türklər ölkəsi olmuşdur, indi də belə bir ölkə olaraq qalır.

İkinci əsas: Bizim keçirdiyimiz indiki mərhələni XIX əsrin xırı və XX əsrin əvvəllərində Anadolu türkləri də keçiblər. Onlar da "Türk" sözünü yaxına qoymayıb, özlərinə "osman", "otənlərini" isə "Osmanlı" adlandırırdılar. 1923-cü ildə Kamalçılar inqilabı qalib gəldikdən, "Türkiyə Respublikası" adı tətəqükkən, "Türk dili" dövlət dili e'lan edildikdən sonra bütün mübahisələrə son qoyuldu. Sual olunur, Türkiyədə başqa etnoslar yaşamırlar? Əlbəttə yaşayırlar! Bəs onda onlar buna niyə qıcıqlanırlar? Ona görə ki, onlar respublikada "Türk" etnosunun mütləq çoxluğunu və aparıcı ola malik olduğunu bilir və qəbul edirlər. Həmin sözləri bütün digər dünya dövlətləri haqqında da demək olar.

Üçüncü əsas: Mə'lum olduğu kimi bütün ərəb dövlətləri öz adlarına "ərəb" sözünü əlavə ediblər. Məsələn, "Misir Ərəb Respublikası", "Suriya Ərəb Respublikası" və sair kimi. Birincisi, "ərəb" sözü onların adında olmasa idi, mütəxəssislərdən başqa çox az adam bildirdi ki, dünyada 20-yə qədər ərəb dövləti vardır. Deməli, "ərəb" sözü ilə onlar özlərini dünyaya təqdim edir və qəbul etdirirlər. İkincisi,

bu yolla onlar ərəb dilini dünya dillərindən birinə, BMT dilinə çeviriblər. Səhv etmiriksa ərəblərin sayı 100 milyon nəfərdən bir az çoxdur, türklər isə 200 milyon nəfərdən çoxdurlar. Lakin bunu mütəxəssislərdən başqa çox az adam bilir. Ona görə ki, Türkiyə Respublikasından, Türkmenistandan və Şimali Kipr Türk Respublikasından başqa heç bir respublikanın adında "Türk" sözü yoxdur. Ona görə də yaxşı olardı ki, bütün türk dövlətləri ərəb təcrübəsindən istifadə etsinlər.

"Türk" sözünün mənasi isə "qoçaq", "igid", "cəsur" deməkdir. Son iki əsrдə türk xalqlarını müəyyən mənada cırlaşdırılmış olsalar da bu adı onlara türk dünyasının görkəmli dövlət başçıları, hərbi sərkərdələri və cahangirləri qazandırmışlar. Ona görə də türkdilli respublikaların adına "Türk" sözünün əlavə ədilməsi onlara yalnız şərəf götirərdi. Artıq sübut edilmişdir ki, türklər cəngavərlikdən əlavə digər keyfiyyətlərə də malikdirlər. Məsələn, onlar dünya mədəniyyəti xəzinəsinə Orxon-Yenisey abidəsi kimi qiymətli bir inci vermişlər. Bu inci içərisində türk əlifbası xüsusi əhəmiyyət kəsb edir. Bu əlifba dünyanın ən qədim əlifbasıdır. Mə'lum olmuşdur ki, bu əlifba Finikiya və Şumer əlifbalarından da qədim bir tarixə malikdir. Orxon-Yenisey əlifbası hətta bu günkü latın, yəhudi, ərəb, monqol, gürcü və erməni əlifbalarından da qədimdir. Belə bir fakt da maraqlıdır ki, Zərdüştün "Avesta" əsəri Orxon-Yenisey əlifbası ilə yazılmışdır. Zərdüştün azərbaycanlı olduğu mə'lum idi. Bu fakt onun Azərbaycan türkü olduğunu bir daha təsdiq edir. Beləliklə, türklər nəinki dünyanın ən cəngavər xalqlarından biri, həm də dünyanın ən qədim və mədəni millətlərindən biridir. Ona görə də gəlin "bulağı gözündən duruldaq", yəni "Türk" sözünü respublikamızın adına əlavə edib, xoşagəlməz bə'zi mübahisələr, birdəfəlik həll edək. Atalar demiş: "Əslini danan haramzadadır". Gəlin, əslimizi e'tiraf edək. Yoxsa mübahisələr baş alıb gedəcək və acı bağırsaq kimi uzanacaqdır.

Dördüncü. Mə'lum olduğu kimi, Anadolu türklərindən başqa türk dünyasının bütün qalan hissəsi, o, cümlədən Şimalı Azərbaycan, Qafqaz, Volqaboyu, Türküstən, Sibir və

Altay türkleri iki şəhər yaxını bir müddət ərzində rus və sovet imperiyalarının əsarəti altında olmuşlar. Bu müddət ərzində imperiyalar türklərin bir-biri ilə əlaqələrinin kəsilməsi üçün bütün mənfi tədbirləri görmüş, dəridən və qabıqdan çıxmışlar. Onlar bu işə birinci növbədə Azərbaycan türklərini parçalayıb bölüşdürməkdən başladılar. Bu haqda biz yuxarıda tərafı bəhs etmişik. Belə ki, ruslar Azərbaycan türklərini iki hissəyə parçalayıb bölüşdürükdən və onların bir-biri ilə əlaqələrinin kəsilməsinə nail olduqdan sonra xeyli rahat olsalar da, hələ tamamilə rahatlaşa bilmədilər. Ona görə ki, Şimali və Cənubi Azərbaycanın Anadolu türkləri ilə, Anadolu türklərinin Qafqaz türkləri ilə, Qafqaz türklərinin Volqaboyu türkləri ilə, Volqaboyu türklərinin Türküstan türkləri ilə, Türküstan türklərinin isə Sibir və Altay türkləri ilə əlaqələri hələ qalırdı. Məqsəd isə ondan ibarət idi ki, bütün bu əlaqələr kəsilsin, türklər bir-birindən ayrılsın, bir-birinə qarşı qoyulsun, onlarda özlərinə və "Türk" anlayışına qarşı nifrət yaradılsın.

Ona görə də Rusiya, Azərbaycan türkləri ilə Anadolu türklərini bir-birindən ayırmak üçün onların arasında əzədəniraq "Ermənistən" "dövləti" yaratdı. Azərbaycan türkləri ilə Anadolu türklərinin əlaqəsinin kəsilməsindən də xatircəm olan Rusiyani, Cənubi Qafqaz türklərinin Şimali Qafqaz türklərlə əlaqəsi məsələsi narahat etməyə başladı. Lakin bunun üçün də çarə tapıldı. Şimali Qafqaz türklərini parçalayıb qeyri-türklər arasında bölüşdürükdən sonra, o, türk və qeyri-türk adlarını qoşlaşdırıb hərəsinə bir qondarma "Muxtar respublika" adı verdi. Onlar öz "respublikaları" daxilində vuruşmaqdə olsunlar, Rusiya Cənubi Qafqaz adını dəyişdirib, ona qondarma bir "Zaqafqaziya" adı verdi. Mə'lum olduğu kimi, buraya Azərbaycan, Gürcüstan və bir də qondarma "Ermənistən" daxildir. "Ermənistən" da daxil olmaqla Azərbaycan türk diyarıdır. Qalır Gürcüstan. Onunda böyük bir hissəsi türklərdən ibarət idi. İndi görün Rusiya vəziyyətdən necə "məharətli" çıxdı. Cənubi Qafqazı "Zaqafqaziya" adlandırdıqdan sonra bu diyarda yaşayanların araxı "Türk" adını onların əstündən götürüb, ərazinin adı ilə milləti "azərbaycanlı" adlandırdılar. Bununla Rusiya

Cənubi Qarqaz türkisi hə şimalı Qarqaz türklərinin əlaqələrinin kəsilməsinə nail oldu. Lakin yenə də rahatlanmadı. Volqaboyu türklərini də qeyri-türk xalqları ilə cəlaşdırıb başlarını orada qarışdırıldı. "Türküstana" gəldikdə isə bu böyük türk diyarının adını dəyişdirib "Orta Asiya" qoydu. Türküstan türklərinin də başı belə qarışdırıldı. Sibir və Altay türklərinin isə istiqamətləri dəyişdirilib mərkəza Moskvaya yönəldildi. Türk dünyasının rus və sovet imperiyalarının əsarəti altında olan hissəsi amansızcasına belə parçalanıb bölüşdürüldü.

Bununla kifayətlənməyən Sovet imperiyası qeyri-insanlı xarakter daşıyan daha dəhşətli bir tədbirə əl atdı. Onla minlərlə və milyonlarla türkü öz tarixi ərazisindən ayrılmış Sibir çöllərinə sürgün etdirilər. Orada onların kütləvi surətdə məhv edilməsinə, sayılarının azaldılmasına nail oldular. Beləliklə, rus və sovet imperiyaları dövründə türklər qədər zülmə mə'ruz qalan ikinci bir xalq olmadı. Imperiyaların rus, erməni və gürcü başçıları isə türk xalqlarından sözü əsl mə'nasında tarixi intiqam aldılar. Lakin imperiyaların türk xalqlarını "parçala hökm et" siyasetinin əvvəli olduğunu kimi axırı da oldu.

Bu imperiyaların hərəsi bir həbsxana idi. 1917-ci ildə həbsxananın biri, 1991-ci ildə isə ikincisi dağıldı və türk xalqları azad oldular. Sovet imperiyası məkanında indi müstəqil türk respublikası - Azərbaycan, Qazaxstan, Özbəkistan, Qırğızistan və Türkmenistan respublikaları yaradılmışdır. İndiki Rusiya Federasiyası tərkibində isə himn və bayraqı, inzibati-ərazi bölgüsü və konstitusiyası, parlament və nazirlər kabineti, prezident üsul-idarəsi və digər dövlət atributları olan 9 suveren türk respublikası vardır. Onlar aşağıdakılardır: Tatarıstan, Başqırdıstan, Çuvaşstan, Tuva, Xakasiya, Saxa (Yakutiya), Qullu (Dağlıq) Altay, Qaraçay-Çerkəz, Kabardin-Balkar muxtar respublikaları. Ukraynada Krim və Moldovada Qaqauz türkləri. Obrazlı ifadə ilə desəndi irili-xirdalı kifayət qədər coşğun türk çayları axır. İlk zaman özü tələb edir ki, müxtəlif səmtlərə axan bu çayları cənəni istiqamətə yönəldilsinlər. Belə olduqda daha gur bir türk "çayı" əmələ gələrdi. Türk dünyasının başını bir yer

yığınlaq üçün isə sınaqdan keçirilmiş mötəbər forma və metodlar, üsul və vasitələr az deyildir. Məsələn, türk dövlət başçılarının zirvə toplantıları, türk şair və mütəfəkkirlərinin yubileyləri və bir sıra digər tədbirlər türk dünyasının başını bir yerə yığmaq üçün çox böyük əhəmiyyət kəsb edən tədbirlərdir.

XX əsrin axırında Allah türk dünyasına böyük şans vermişdir. Türkiyə respublikasının keçmiş prezidenti Turqut Özalın dediyi kimi, bu tarixi şansdan türklər istifadə edib, XXI əsri türk əsrinə çevirməlidirlər. Çevirməsələr günah onların özündə olar.

Beşinciisi. Azərbaycan öz sahəsinə və əhalisinin sayına görə türk dünyasında mühüm yer tutur. Azərbaycanın sahəsi təxminən 300 min kvadrat kilometrə qədər, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Azərbaycan böyük türk dünyasının ayrılmaz tərkib hissəsidir. Azəri və Anadolu türkləri birlikdə türk dünyası əhalisinin yarıya qədərini təşkil edirlər. Türk dünyası isə qərbdə Egey dənizi hövzəsindən və Anadolu yarımadasından başlayıb - şərqdə Çin səddinə qədər, Şimalda Rusiya çöllərindən və Qafqaz dağlarından başlayıb - cənubda İran yaylasının axırına qədər uzanıb gedən böyük bir sahəni əhatə edir. Türk dünyasının sahəsi 11 milyon kvadrat kilometr, əhalisinin sayı 200 milyon nəfərdən çoxdur. Qədim və əfsanəvi Turan dövlətinin maddi əsasını bu ərazi və əhali, mə'nəvi əsasını isə bu ərazidə yaşayanların dil və din, adət və ənənə, xarakter və xüsusiyyət birliliyi təşkil edir.

Son iki əsrə qədər, yə'ni türk dünyasının böyük bir hissəsi rus və sovet imperiyalarının əsarətinə düşənə qədər türk dünyası sərhədsiz idi. Sərhədlərin olmaması isə yuxarıdakı vahid mə'nəvi keyfiyyətlərin yaranmasına və inkişafına güclü təkan verirdi. Türk dünyası rus imperiyaları üçün həmişə narahatlıq yaratmışdır. Bu narahatlığı aradan qaldırmaq üçün onlar yuxarıda deyildiyi kimi müvəqqəti də olsa türk dünyasını parçalayıb bölüşdurməyə nail olmuşdular.

Altıncısı. Şərqdə Türkiyə ilə Azərbaycanın, qərbdə isə Almaniya ilə Avstriyanın soy və kök eyniliyi bir-birinə çox uyğun gəlir. Məsələn, Türkiyə və Azərbaycanda türklər

yaşadıqları kimi, Almaniyada ve Avstriyada da onlarda yaşayırlar. Türkiyə və Azərbaycan müstəqil dövlət olduqları kimi, Almaniya və Avstriya da müstəqil dövlətlərdir. Almaniyada və Avstriyada dövlət dili alman dili olduğu halda, Türkiyədə dövlət dili "Türk dili" Azərbaycanda isə "azərbaycan dili" adlanır. Beləliklə, dövlət dili məsələsində Azərbaycan Avstriyadan "ayrıldı". Lakin bununla birlikdə bu iki respublikanın ərazisinin sahəsi və əhalisinin sayı da bir-birinə uyğun gəlir. Bu iki respublikanın təbii-coğrafi şəraiti, yeraltı və yerüstü sərvətləri arasında da uyğun gələn cəhətlər çoxdur. Məsələn, hər ikisinin ərazisinin əksəriyyəti dağlardır. Azərbaycan Böyük və Kiçik Qafqaz dağları ilə əlamətdar olduğu kimi, Avstriya da Alp dağları ilə əlamətdardır. Burada neft və qaz olduğu kimi, orada da vardır. Lakin buradakı qədər deyildir.

Azərbaycanla Türkiyənin münasibətində olduğu kimi, Avstriya ilə Almanyanın münasibətində də bir-birinə uyğun gələn daha bir cəhət vardır. Bu da ondan ibarətdir ki, Azərbaycan təcavüzə məruz qaldıqda tarixən Türkiyə ona kömək etdiyi kimi, Avstriya da təcavüzə məruz qaldıqda Almaniya ona kömək etmişdir. Lakin bizim kimi onlar da sərhədlərini götürüb birləşmirlər. Yəni onlar da bir millət, iki dövlət olaraq qalırlar. Nəhayət axırıncı fərq ondan ibarətdir ki, Azərbaycanla Türkiyə arasında olduğu kimi, Almaniya ilə Avstriya arasında üzdəniraq "Ermənistən" yoxdur. Almaniya və Avstriya almanlarının xoşbəxtliyi də məhz bundan ibarətdir.

Yedincisi, Dağlıq Qarabağ kimi "Ermənistən" da Azərbaycan ərazisindədir. Ona görə ki, "Ermənistən" erməni ərazisi deyil, ermənilər isə bu yerin ilk sakinləri deyildirlər. Bunun üçün Azərbaycan ərazisinin haradan başlayıb, harada qurtardığına ötəri bir nəzər salmaq kifayətdir. 1994-cü ildə nəşr edilmiş "Azərbaycan tarixi" kitabında yazılır: "Azərbaycan şimalda Dərbəndə, cənubda Qəzvin və Zəncana kimi, qərbdə İrəvan, Göyçə mahalı və Tiflisə qədərki ərazi daxil oimaqla geniş bir sahəni əhatə edir." (səh.18). Azərbaycan ərazisi haqqında bu məlumatdan bir daha aydın olur ki, indiki "Ermənistən" Azərbaycan ərazisi, onun bir hissəsidir.

Üzdəniraq indiki "Ermənistən"nın ən böyük şəhəri ermənilərin "Yerevan" adlandırdıqları "İrəvan" şəhəridir. Bu şəhər hələ beş əsr bundan əvvəl Səfəvi sərkərdəsi Rəvan xanın şərəfinə "Rəvan" adlandırılıb, sonra dilimizin qanununa uyğun olaraq onun əvvəlinə "İ" hərfi əlavə edilərək "İrəvan" kimi işlədilmişdir. Beləliklə, İrəvan qədəm Azərbaycan şəhərlərindən biridir. Bu şəhərin son beş əsrlik tarixinə ötəri bir nəzər salaq. İrəvan (Rəvan) şəhəri XVI, əsrin birinci yarısında Səfəvilər dövləti tərəfindən yaradılmış Çuxursə'd bəylərbəyliyinin mərkəzi olmuşdur. XVII əsrden Naxçıvan vilayəti də Çuxursə'd bəylərbəyliyinin tərkibinə daxil edilmişdir. Çuxursə'd bəylərbəyliyi Ustachi və Qacar tayfalarından olan əmirlər tərəfindən idarə olunurdu. Səfəvilər dövlətinin tənəzzülü ilə Çuxursə'd bəylərbəyliyi inzibati ərazi vahidi kimi öz əhəmiyyətini itirdi. Əhalisi əsasən Azərbaycan türklərindən ibarət idi.

İrəvan şəhəri XVIII əsrin ortalarından - XIX əsrin ortalarına qədər İrəvan xanlığının paytaxtı olmuşdur. İrəvan xanlığı Azərbaycanda yaranmış 20-yə qədər yeni dövr feodal dövlətlərindən biri idi. Xanlıq Ağrı düzənləyini, Göycə gölü hövzəsini və Araz çayından cənubi-qərbdə uzanan ərazini əhatə edirdi. Xanlığı Həsənəli xan, Hüseynəli xan, Məhəmməd xan, Əliqulu xan idarə etmişlər. Əhalisi əsasən Azərbaycan türklərindən ibarət olmuşdur.

1828-ci ildə İrəvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra İrəvan şəhəri 1849-cu ildən 1918-ci ilə qədər İrəvan quberniyasının mərkəzi olmuşdur. Quberniya İrəvan, Gümrü, Naxçıvan və Bəyazit qəzalarını əhatə edirdi. Quberniyanın sahəsi 27.830 kvadrat kilometr, əhalisi 829.550 nəfər olmuşdur.

Mə'lum olduğu kimi, 1828-ci il Türkmençay müqaviləsinin dən sonra Yaxın Şərqi ölkələrindən, xüsusilə də İran və Türkiyədən Rusiya vasitəsilə köçürürlüb Şimali Azərbaycanda yerləşdirilmiş ermənilər hesabına quberniya əhalisinin tərkibi dəyişdirildi. Məsələn, yuxarıda qeyd etdiyimiz təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, köçürmə yolu ilə quberniyanın əhalisi 1831-ci ildəki 161,7 min nəfərdən - 1914-cü ildə 1 milyon 14 min nəfərə çatdırıldı. Eyni zamanda

həmin ərazidən üst-üstə 1,5 milyon Azərbaycan türkü qovuldular. İrəvan quberniyası əhalisinin tərkibi Rusiyanın köməyi ilə ermənilərin xeyrinə belə dəyişdirildi. Bütün bunların nəticəsində quberniya əhalisinin tərkibi dəyişdirilib əsasən Azərbaycan türklərindən əlavə ermənilərdən də ibarət oldu.

İrəvan şəhəri 1918-ci il mayın 29-da Azərbaycan Demokratik Respublikası hökuməti tərəfindən siyasi mərkəz kimi ərazisi olmayan Ermənistən Demokratik Respublikasına verildi.

1920-1991-ci illərdə İrəvan şəhəri Ermənistən SSR-nin paytaxtı olmuşdur. Sovet imperiyası vasitəsilə Zəngəzuru, Göyçəni, Dərələyəzi və Dilicanı da Azərbaycandan qoparıb alan Ermənistən öz sahəsini daha da genişləndirdi. 1988-ci ildə isə axırıncı Azərbaycan - türkü bu ərazidən qovulub çıxarıldı. 1948-1953-cü illərdə qovulanların sayı 150 min, 1988-ci ildə isə 200 min nəfər idi. Beləliklə, Azərbaycanın "Ermənistən" ərazisi tamamilə türksüzləşdirildi.

İrəvan şəhəri 1991-ci ildən Ermənistən Respublikasının paytaxtidır. 1988-1994-cü ildə Rusiyanın köməyi ilə ermənilər Dağlıq Qarabağı, onun əhatəsində olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıllı, Qubadlı, Zəngilan rayonlarını və Qazax rayonunun bir hissəsini də işğal edib ərazilərini Azərbaycan hesabına daha da genişləndirdilər. İndi ermənilər rahat nəfəs alırlar. Ona görə ki, onlar əsrlərlə bəslədikləri arzularına çatıblar. Məqsədləri isə ondan ibarət idi ki, Azərbaycana köçsünlər, köçürüldülər; əhalinin tərkibini dəyişdirilər; dövlət qursunları, qurdular; Azərbaycan hesabına ərazilərini daha da genişləndirsinlər, genişləndirdilər. Beləliklə, ermənilər öz dövlətini 9 min kvadrat kilometr Azərbaycan ərazisində qurub, hal-hazırda 47 min kvadrat kilometr Azərbaycan ərazisinə nəzarət edirlər.

Aydındır ki, "Ermənistən" genişləndikcə Azərbaycan daralmışdır. Halbuki, "Azərbaycan" anlayışı təkcə Azərbaycan və Ermənistən Respublikalarının nəzarət etdikləri ərazilərdən ibarət deyildir. Cənubi Azərbaycan, Dərbənd və Borçalı da buraya əlavə edildikdən sonra Azərbaycan anlayışı tamamlanmış olur.

İrəvan "Ermənistan"da yerləşən yeganə Azərbaycan şəhəri deyildir. Belə şəhərlər çoxdur. Məsələn, ermənilərinindi iftixarla "Kirovakan" adlandırdıqları şəhərin tarixi adı "Qaraissə", "Stepanavan" şəhərinin tarixi adı "Cəlaloğlu", "Tumanyan" adlandırdıqları şəhərin isə tarixi adı "Allahverdi"dir. Belə şəhər adlarının sayını daha da artırmaq olardı.

Bu şəhərlərin yerləşdikləri ərazilərə gəldikdə, onların da tarixi adları türk sözlərindən ibarətdir. Məsələn, "Zəngəzur", "Göycə", "Göycə gölü", "Dərələyəz", "Ağbabə", "Dərəçiçək", "Hamamlı", "Pəmbək", "Çuxursə'd", "Şoradil" və s. Həmin sözlər bu ərazilərdə yerləşən kəndlərə, dağlara, göllərə, bulaqlara da eyni dərəcədə aiddir. Məsələn, "Çubuxlu kəndi", "Arçut kəndi", "Saral kəndi", "Hallavar kəndi", "Qursal kəndi", "Çubuxlu yaylağı", "Araz yaylağı", "Dəyirmə təpə", "Qılıc yurd", "Binə yurd", "Daşbaşı", "Qoşa bulaq", "Göy bulaq", "Sarı bulaq", "Çömçə bulaq", "Duzdu bulaq", "Qurdu bulaq" və s.

İrəvanın timsalında qeyd etdiyimiz kimi, yalnız mənfü Gülüstan və Türkmənçay müqavilələrindən sonra Rusyanın köməyi ilə bu diyarda əhalinin tərkibi ermənilərin xeyrinə dəyişdirildi. Bu isə ermənilərin bu diyarda diasporalarını, özgə ərazisində yaşıdlılarını təsdiq edir. Diasporaya dövlət düşmədiyinə baxmayaraq, ermənilər Azərbaycanda özlərinə dövlət qurublar. Azərbaycan ərazisinin adını dəyişdirib "Ermənistan", dövləti isə "Erməni dövləti" adlandıırlar.

Dişində şirə qalmış ermənilər indi başqa bir "mərəkə" qururlar. Onlar Azərbaycan ərazisinin Dağlıq Qarabağ hissəsinə də "sahib" olub, orada da müstəqil erməni dövləti yaratmaq iddiasına düşüblər. Bununla əlaqədar biz dünyadakı ictimaiyyətinin nəzər-diqqətini aşağıdakılara cəlb etməli istərdik. 1. Nə üçün sayı 1 milyard 200 milyondan çox olub dünya əhalisinin 25%-dən çoxunu təşkil edən çıraq xalqının, 1 milyarda yaxın olan hind xalqının, dünyadakı aparıcı xalqlarından olan amerika, ingilis, alman, fransız və s. xalqların öz ərazilərində bir dövləti, 3 milyonluq erməni xalqının isə özgə ərazisində iki dövləti olmalıdır? 2. Minsk qrupunun həmsədrləri olan ABŞ-da, Fransada və Rusiyada

erməni diasporu Dağlıq Qarabağda olduğundan bir neçə qat çoxdur. Məsələn, ABŞ-ın təkcə Kaliforniya ştatında yarım milyondan çox, Fransada və Rusiyada isə ondan da çox erməni diasporu vardır. Dağlıq Qarabağda isə onlar cəmi 70 min nəfərə qədərdirlər. Sual olunur, nə üçün demokratik ölkə və cəmiyyəti imici qazanmış bu dövlətlər qabağa düşüb erməni diasporuna müstəqil dövlət yaratmaq nümunəsi göstərmirlər? Dağlıq Qarabağ diasporunun erməni dövləti yaratmaq iddialarına isə rəğbətlə yanaşırlar. 3. Nə üçün onlar "xalqların öz müqəddəratını təyin etmək hüququ" şuarını cəmi 70 minlik Qarabağ ermənilərinə tətbiq etməyi rəva bildikləri halda, İran imperiyası daxilində inildəyərək öz doğma ana dilini belə itirmək töhlükəsi qarşısında qalmış 30 milyonluq Azərbaycan türklərinə rəva bilmirlər. Bir milyonluq Borçalı türklərinə, 200 min nəfərdən çox olan Dərbənd türklərinə rəva bilmirlər? Axi bunların heç biri Dağlıq Qarabağ və Ermənistən erməniləri kimi diaspora deyildirlər. Özgə ərazilərində deyil, öz ərazilərində yaşayırlar! Görünür ona görə ki, türklər müsəlman, ermənilər isə xristiandırılar!

Lakin fərqi yoxdur, diaspora diasporadır. Beynəlxalq təcrübəyə əsasən ona dövlət düşmür. Həmin sözlər eyni ilə Dağlıq Qarabağ ermənilərinə də aiddir. Onların diaspora olduğunu sübut etməyə heç bir ehtiyac yoxdur. Ona görə ki, bunu onlar Dağlıq Qarabağa köçürülmələrinin 150 illik yubileyini keçirməklə və ona abidə ucaltmaqla sübut etdilər. Düzdür, ermənilərin iddiaları ilə abidə bir-birinə uyğun gəlmədiyinə görə, sonra onlar bunu uçurdular, lakin abidənin izi canlı şahid kimi qalır. Onlar bu izi tarixin yaddaşından silə bilməyəcəklər. Atalar demiş: "Qarğıa çox bildiyindən özünü duzağa saldığı kimi", ermənilər öz məkrili hiylələrinin qurbanı olurlar.

Böyük və mütəfəkkir şairimiz Səməd Vurğun oxucularına müraciət edərək özünün məşhur "Muğan" poemasının aşağıdakı misli-bərabəri olmayan təvazökar bir "Epiloq"la bitirir.

*Gördüyün, seçdiyin nöqsanları sən,
Bağışla, oxucum... mümkünənsə əgər...
Buyur, köməkçim ol, yapış əlimdən,
Mənim yaratdığım bu sadə əsər
Sənin şöhrətinlə bir dastan olsun...
Bir zəmiyə dönsün hər kiçik sünbül,
Muğanda əkdiyim bu xirdaca gül,
Qoy sənin əlinlə gülüstan olsun!*

Bizcə şərhə heç bir chtiyac qalmır. İcazə verin biz da öz yazımızı həmin sözlərlə bitirək. Klassiklərimizdən öyrənmişik, öyrənirik və öyrənəcəyik.

18 avqust 1997.

*Azərbaycan Respublikasının prezidenti
Heydər Əliyevin əsərləri*

H.Ə.Əliyev. Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxış. 21 sentyabr 1993. Müstəqilliyimiz əbədidir. Birinci kitab. Azərnəşr, 1997. səh. 148.

H.Ə.Əliyev. Azərbaycan Respublikası prezidentinin andiçmə mərasimində nitq. 10 sentyabr. 1993. Yenə orada. səh. 201.

H.Ə.Əliyev. Ermənistan silahlı qüvvələrinin Azərbaycan respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciət. 2 noyabr 1993. Yenə orada, səh. 227.

H.Ə.Əliyev. Azərbaycanın siyasi partiyalarının və ictimai nəräkatlarının rəhbərləri ilə görüşdə çıxış. 17 noyabr 1993. Yenə orada, səh. 248.

H.Ə.Əliyev. Fransaya rəsmi səfər zamanı Parisdə mətbuat konfransında Bəyanat. 21 dekabr 1993. Yenə orada. səh. 292.

H.Ə.Əliyev. MDB dövlət başçıları şurasının iclasında Bəyanat. 24 dekabr, 1993. Yenə orada, səh. 297.

H.Ə.Əliyev. Azərbaycan dünyanın bütün ölkələrində yaşayış azərbaycanlılarının vətənidir. Xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdə çıxış. 9 yanvar, 1994. Yenə orada, səh. 320.

H.Ə.Əliyev. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bizim kifayət qədər qüvvə və imkanlarımız vardır. 31 yanvar, 1994-cü il. Müstəqilliyimiz əbədidir. Birinci kitab. B. Azərnəşr, 1997, səh. 347.

H.Ə.Əliyev. Türkiyə Böyük Millət Məclisində çıxış. 9 fevral 1994. Yenə orada, səh. 365.

H.Ə.Əliyev. Xocalı soyqırımı qurbanlarının ailələrinə. 1 mart 1994. Yenə orada, səh. 442.

H.Ə.Əliyev. Ermənistanın Azərbaycana qarşı təcavüzünün üclənməsi ilə əlaqədar respublika milli televiziya və radiosu ilə xalqa müraciət. 12 aprel 1994. Yenə orada, səh. 514.

H.Ə.Əliyev. Prezident sarayında Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar Bəyanat. 15 aprel 1994. Yenə orada, səh. 523.

H.Ə.Əliyev Prezident sarayında Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar güclü ordu yaratmaq üçün bütün qüvvələrin səfərbərliyə alınması vəzifələrinə həsr olunmuş müşavirədə giriş və yekun sözü. 17 aprel 1994. Yenə orada, səh. 526, 530.

H.Ə.Əliyev. Brüsseldə NATO şurasının iclasında çıxış. 24 may 1994. Yenə orada, səh. 548.

H.Ə.Əliyev. Brüsseldə mətbuat mərkəzində mətbuat konfransında çıxış. 4 may 1994. Yenə orada, səh. 551.

H.Ə.Əliyev. Azərbaycanın istiqlal bayramına - respublika gününə həsr olunmuş təntənəli yığıncaqda nitq. 27 may 1994. Müstəqilliyimiz əbədidir. İkinci kitab, səh. 5.

H.H.Əliyev. İstanbulun Atatürk hava limanında rəsmi qarşılıma mərasimindən sonra turistlər qarşısında Bəyanat. 9 iyun 1994. Yenə orada, səh. 17.

H.Ə.Əliyev. Tehranda mətbuat konfransında Bəyanat. 2 iyul 1994. Yenə orada, səh. 50.

H.Ə.Əliyev. Səudiyyə Ərəbistanının Ciddə şəhərində mətbuat konfrasında Bəyanat. 11 iyul 1994. Yenə orada, səh. 65.

H.Ə.Əliyev. Neft müqaviləsinin imzalanma hazırlığı ilə bağlı brifinqdə Bəyanat. 16 sentyabr 1994. Yenə orada, səh. 226.

H.Ə.Əliyev. Xəzər dənizində yataqların birgə işlənməsi haqqında Bakıda Azərbaycan dövlət neft şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilə imzalanması mərasimində nitq. 20 sentyabr 1994. Yenə orada, səh. 254.

H.Ə.Əliyev. BMT Baş Məclisinin 49-cu sessiyasında çıxış. 29 sentyabr 1994. səh. 306.

H.Ə.Əliyev. Respublikada fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşdə çıxış. 3 oktyabr 1994, Yenə orada, səh. 349.

H.Ə.Əliyev. Azərbaycan silahlı qüvvələrinin üçüncü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitq. 8 oktyabr 1994. Yenə orada, səh. 373.

olunmuş təntənəli yığıncaqda çıxış. 17 oktyabr 1994. Yenə orada, səh. 390.

H.Ə.Əliyev. Türk dövlətləri başçılarının ikinci zirvə toplantısının açılışında nitq. 18 oktyabr 1994. Yenə orada, səh. 400.

H.Ə.Əliyev. BMT-nin Baş katibi Butros Butros Qali ilə danışıqlar başa çatdıqdan sonra birgə mətbuat konfransında Bəyanat. 30 oktyabr 1994. Yenə orada, səh. 440.

H.Ə.Əliyev. Ankarada Türkiyə, Azərbaycan və xarici ölkə jurnalistləri üçün mətbuat konfransında Bəyanat. 1 noyabr 1994. Yenə orada, səh. 474.

H.Ə. Əliyev. Qaçqınlar haqqında qanunvericilik, insan hüquqları və məqrasiya məsələlərinə dair Bakıda keçirilən beynəlxalq konfransda çıxış. 14 noyabr 1994. Yenə orada, səh. 502.

H.Ə.Əliyev. Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitq. 26 noyabr 1994. Yenə orada, səh. 540.

H.Ə.Əliyev. ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt görüşündə çıxış. 6 dekabr 1994. Yenə orada, səh. 573.

Ictimai-siyasi xadimlərin əsərləri

Məmməd Əmin Rəsulzadə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. B. 1991, səh.111

Məmməd Əmin Rəsulzadə. Azərbaycanın təşkilində müsavat. "ELM" 18, 25 yanvar 1992.

Həsən Həsənov. Şimali Atlantika Əməkdaşlıq Şurasının sessiyasında çıxış. "Azərbaycan", 15 iyun 1994.

Rəsul Quliyev. Bizə sülh və radikal islahatlar lazımdır. "Azərbaycan", 21 iyun 1994.

Vladimir Şumeyko. Ermənistənin münaqişədə iştirak etməsinə şübhə yoxdur. "Azərbaycan", 15 may 1994.

Hafiz Paşayev. Münaqişə bir yolla həll edilə bilər. "Azərbaycan", 1 iyun, 1994.

Əbülfəz Elçibəy. "Azərbaycanlılara qarşı edilmiş vəhşilik-lərin açıqlanması və erməni terrorizmi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin Bəyanatı. "Azərbaycan", 24 fevral, 1993.

Əbülfəz Elçibəy. Müstəqillik: ikinci cəhd. "Müxalifət", 21 dekabr, 1993

Əbülfəz Elçibəy. Güney Azərbaycanda Milli İstiqlal Cəbhəsinin yaradılması ilə bağlı güney Azərbaycan türklərinə müraciət. "Azadlıq", 29 aprel, 1995.

Əbülfəz Elçibəy. Azərbaycan Respublikası ADR-in layiqli varisi olmalıdır. "Azərbaycan", 3 iyun, 1993.

DƏRSLİKLƏR

Azərbaycan tarixi. 3 cilddə. I cild, B. 1958. 448 səh.

Azərbaycan tarixi. 3 cilddə. II cild, B. 1964. səh. 145-332.

Azərbaycan tarixi. 3 cilddə. III cild, B. 1973. səh. 548.

Azərbaycan tarixi. B. 1993. 282 səh.

Azərbaycan tarixi. B. 1994. 688 səh.

Siyasi tarix. (Mühazirə kursu 1 hissə) B. 1991. 374 səh.

XX əsrin siyasi tarixi. (Mühazirə kursu) B. 1991. 418 səh.

Siyasi tarix. 1 hissə B. 1993. 256 səh.

Siyasi tarix. II hissə. B. 1993. 280 səh.

Siyasi tarix. I hissə. B. 1995.

Siyasi tarix. II hissə. B. 1995. 158 səh.

MONOQRAFIYALAR

Məmmədəli Hüseynov. Azix mağarasının sırrı. B. 1969. 78 səh.

S.S.Əliyarov. "Об этногенезе Азербайджанского народа." Bax: "К проблеме Об этногенезе Азербайджанского народа." Baky, 1984. səh. 18-20.

Q.A.Qeybullayev. К этногенезу Азербайджанцев. Yenə orada, səh. 113-115.

K. Ağacov. Этюды о населении древнего Азербайджана. Yenə orada. səh. 59-61.

A.S.Sumbatzadə. Azərbaycanlılar - etnogenez və xalqın formallaşması. B. "Elm," 1990. 302 səh.

- Əsədulla Cəfərov. Quruçay dərəsində. B. 1990. səh. 60.
Səid Nəfisi. Babək. "Elm", 1990, 128 səh.
Şurəddin Məmədli. Paralanmış Borçalı. Bakı. 1991. 66
səh.
H.A.Həvilov. Azərbaycan Etnoqrafiyası. Bakı. "Elm" 1991.
254 səh.
B.I.Nəcəfov. Azərbaycan Demokratik Respublikası. Bakı.
1992. 88 səh.
Rəfiq Özdek. Türkün qızıl kitabı. Bakı. Yaziçi. 1992.
180 səh.
Qiyasəddin Qeybullayev. Qədim türklər və Ermənistan.
Bakı. 1992. 140 səh.
Cahangir Zeynaloglu. Müxtəsər Azərbaycan tarixi. İstanbul,
1924. Aəərbaycan kitab palatası, 1992. 142 səh.
Mahmud İsmayılov. Azərbaycan tarixi. Bakı, 1992. 262
səh.
Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər
sisteminde. (1918-1920). Bakı, 1993. 363 səh.
Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü
tarixindən. Bakı, 1994. 248 səh.
Qiyasəddin Qeybullayev. Azərbaycanlıların etnik tarixinə
dair. Bakı, "Elm", 1994. 101 səh.
Qədir Aslan. Goranboy qartalları. Bakı, 1994. 140 səh.
Mail Dəmirli. Müasir tələblər səviyyəsinə. Bakı, 1996.
Nəsib Nəsibzadə. Azərbaycanın xarici siyaseti. (1918-1920).
Bakı, 1996. 302 səh.
Nəcəf Orucov. Bakı şəhəri, onun ətraf kəndlərində və
Azərbaycanın digər bölgələrində genosid - soyqırımı. Bakı,
1996, 52 səh.
Nizaməddin Şəmsizadə. Azərbaycan ideologiyası. Bakı,
1996.

Tarixləri çevirmək üçün metodik göstəriş. ADU. 1985.
Azərbaycan tarixi üzrə qaynaqlar. B. 1989. səh. 3-56.
Azərbaycan tarixinin tədqiqi, tədrisi və təbliği üzrə dövlət
programı. "Kommunist", 31 may, 1990.

İmperator I Aleksandrın (1801-1825) Qarabağ haqqında
fərmani. Xəyanətin kökləri. "Azərbaycan", 16 mart, 1990.

Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918-1920. Bakı, 1990.

Azərbaycan hökuməti. "Ədəbiyyat və incəsənət", 4 may 1990.

Rusiya imperiyası necə böyümüşdür? "Səhər", 27 mart 1991.

ADR hökumətinin qərarı ilə yaradılmış fövqələdə təhqiqat
komissiyasının üzvü N.M. Mixaylovun məruzəsi. "Azərbaycan", 10 oktyabr, 1992.

Fövqələdə təhqiqat komissiyası sədrinin Ədliyyə nazirinə
məruzəsi. "Azərbaycan", 14-17 oktyabr, 1992.

Azərbaycanda 258 partiya və ictimai-siyasi təşkilat.
"Müxalifət", 12 sentyabr, 1992.

Siyasi partiyalar seçkilərdə və parlamentdə. "Aydınlıq",
23-30 oktyabr, 1992.

Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının
dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Res-
publikası Milli Məclisinin qərarı. "Azərbaycan", 2 fevral,
1993.

Qafqazda erməni-tatar nifaqı. B., "Şur", 1993, 45 səh.
Rusiyada pantürkizm. "Azərbaycan", 10-11 fevral, 1993.

Azərbaycan və Ermənistən arasında münasibətlər haqqında
BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822
saylı qətnaməsi. "Azərbaycan", 19 may, 1993.

Siyasi partiyalar haqqında AR MM-nın qanunu. "Həyat",
23 iyun, 1993.

1993-cü il iyulun 4-də Gəncə şəhərində baş vermiş
hadisələri tədqiq edən deputat istintaq komissiyasının işinin
yekunları barədə. "Azadlıq", 24 iyul, 1993.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixi
853 sayılı qətnaməsi. "Azərbaycan", 12 avqust, 1993.

BMT Təmükəsizlik Şurasının Ermənistanın Azərbaycan barəsində təcavüzkar siyasetini kəskin şəkildə pisləyən 853 sayılı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası prezidentinin mətbuat xidməti. Yenə orada.

Azərbaycan xalqı kimdir? "Azərbaycan", 12 oktyabr, 1993.
Daimi komissiyalarda. "Azərbaycan", 13 mart, 1994.

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında AR Milli Məclisinin qərarı. "Azərbaycan", 29 mart, 1994.

Çarizmin müstəmləkəçilik siyasetində erməni amili. "Azərbaycan", 7 aprel, 1994.

Güclü ordu yaratmaq üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. Prezident aparatında müşavirə. "Azərbaycan", 19 aprel, 1994.

Bişkek protokolu. "Azərbaycan", 5 may, 1994.

Azərbaycan Milli Müqavimət hərəkatının xalqa müraciəti. "Müxalifət", 24 may, 1994

Sülhə doğru yol birinci addımdan başlayır. Azərbaycan "Sühl" naminə tərəfdəşliq programına qoşulur. "Azərbaycan", 9 iyun, 1994.

Xarici ölkəyə necə səfər etmək olar? "Azərbaycan", 15 iyul, 1994.

Danışqlar müvəffəqiyyətlə keçmişdir. "Azərbaycan", 14 iyun, 1994.

Xəritə xalqın tale məsələsidir. "Azərbaycan", 20 iyul, 1994.

Azərbaycan və erməni ziyanlılarının görüşü vacibdirmi? "Azərbaycan", 5 avqust, 1995.

Minsk konfransı yalnız Ermənistən qüvvələri işğal etdikləri ərazilərdən tamamilə və danışqsız çıxarıldıqdan sonra işə başlaya bilər. "Azərbaycan", 16 oktyabr, 1994.

Müdafiə haqqında. Azərbaycan Respublikası Milli Məclisinin qərarı. "Azərbaycan", 9 dekabr, 1994.

Gülüstan müqaviləsi. "Xudafərin". Yanvar-mart, N 1 (2), səh. 25.

Sovet dövlətinin başçısı İ. Stalinin Azərbaycan Demokratik fırqəsinin lideri Seyid Cəfər Pişəvəriyə şəxsi məktubu. Yenə orada, səh. 36.

Cəmaləddin Vəlidov. Xalqımız və tayfamız. "Şura", 1912, N 1

Mail Dəmirli. Həyatın özü. "Müxbir" 1988, N 7

Məmməd Əmin Rəsulzadə. Pantürkizm haqqında. Qafqaz problemi ilə əlaqədar. "Azərbaycan", 1991, N 6.

Mahal Məmmədli. Yeni dörslik. Əsrimizin siyasi tarixi. "Dirçəliş", 1991, N 8, 9, səh. 93-95.

Baloğlan Şərifzadə. Allahın 101 adı, yaxud Avesta hansı dildə yazılmışdır? "Zəka", 1992, N 2.

Mahal Məmmədli. 1918-1920-ci illərdə Zaqafqaziyada ərazi mübahisələri və onların daşnak-bolşeviksayağı həlli. "Borçalı", 1994, N 1 (2), səh. 9

Nəsib Nəsibzadə. Vahid Azərbaycan idcalı və yeni gerçeklik. "Xudafərin", Yanvar-mart, 1996, N 1 (2), səh. 9

Mirzə Xəzər. Meydan düşüncələri. Yenə orada, səh. 23.

Atamoğlan Məmmədli. "Gülüstan" müqaviləsi ilə başlayan faciə. Yenə orada, səh. 23

Şövkət Tağıyeva. BMT Təhlükəsizlik Şurasında Cənubi Azərbaycan məsəlesi. Yenə orada, səh. 33

Seyidağa Onullahi. Fars şovinizminin qara xülyaları. Yenə orada, səh. 38

Məhərrəm Qasımlı. Dərdimiz - Dərbəndimiz. Yenə orada, səh. 49

Cəmil Həsənli, Toğrul Cuvarlı. Dağlıq Qarabağ: rus "himayədarlığından" bolşevik "oyunlarına" doğru. Yenə orada, səh. 61

Siracəddin Hacı. Titrəyən əllərdə üşüyən bayraq. Yenə orada, səh. 67

Xaqani Məmmədli. Balkan və I cahan savaşlarında Azərbaycan və Osmanlı türklərinin həmrəyliyi. Yenə orada, səh. 80

Adam Miskeviç. Əhrimən və Hürmüz. Yenə orada, səh. 94

Mövsüm Əli. Azərbaycan: ərazisi və əhalisi. Yenə orada, səh. 107

Oral Sander. Siyasi tarix. İlk çaplardan 1918-ə. Ankara. 1989, 312 səh.

Yusif Akçuraoğlu. Türkçülük. İstanbul, 1990, 359 səh.

Abdulbakiy Kölpinarlı. Tarix boyunca islam məzhdəbləri və şəlik. Qum, İran İslam cumhuriyyəti, 1991, miladi, 773 səh.

Mehmed Arif bəy. Başımıza gələnlər. İstanbul, 1996, 668 səh.

İslami Acidan. Tarixə baxışımız. Risalə, fatih. İstanbul, (il yoxdur), 245 səh.

AZƏRBAYCAN SOVET ENSİKLOPEDIYASI

Rusiyada 1905-1907-ci illər inqilabı. ASE. VII cild, səh. 226-227.

Burjua inqilabı. ASE, IV cild, səh. 354-355.

İran inqilabı. ASE, IV cild, səh. 513.

Təbriz üsyani. ASE, IX cild, səh. 234-235.

Bakı tə'tilləri. ASE, I cild, səh. 566-567.

Səttarxan. ASE, VIII cild, səh. 399.

Bağırxan. ASE, I cild, səh. 534-535.

"Difai". ASE, III cild, səh. 479.

"İttifaq". ASE, IV cild, səh. 95; V cild, səh. 30.

"Ədalət". ASE, IV cild, səh. 136.

"Əhrar". ASE, IV cild, səh. 360.

"İttihad". ASE, IV cild, səh. 21.

"Müdafiqə" ASE, VII cild, səh. 119.

"Müdafieyi-məzluman". ASE, VII cild, səh. 119.

"Müsavat". ASE, VII cild, səh. 130.

"Müsəlman Konstitusiyası". ASE, VII cild, səh. 131-132

"Mücahid". ASE, VII cild, səh. 139.

"Hümmət". ASE, V cild, səh. 279.

Əhməd bəy Ağayev. ASE, I cild, səh. 96.

M.Ə.Rəsulzadə. ASE, VII cild, səh. 137.

N.Nərimanov. ASE, VII cild, səh. 226-228.

Ceyhun bəy Hacıyev. ASE, X cild, səh. 147-150.

Əlibəy Hüseynzadə. ASE, X cild, səh. 282.

- Əlimərdan bəy Topçubaşov. ASE, IX cild, səh. 316.
Pişəvəri. ASE, VII cild, səh. 542-543.
Diktatura. ASE, III cild, səh. 450.
Bakı komissarları. ASE. I cild, səh. 561.
Bakı kommunası. Yenə orada, səh. 562.
Bakı fəhlə və əsgər deputatları soveti. Yenə orada, səh. 568-569.
Bakı Xalq komissarları soveti. Yenə orada, səh. 568-569.
Zaqafqaziya kommissarlığı. Yenə orada, IV cild, səh. 282.
Zaqafqaziya seymi. Yenə orada, səh. 285.
Sentrokaspi diktatusası. Yenə orada, VIII cild, səh. 352.
Mart qiyamı. Yenə orada, VI cild, səh. 375.
Xiyabani. ASE, X cild, səh. 86.
Xiyabani hərəkatı (1918-1920). ASE, X cild, səh. 86.
Lahuti üsyani. (1922). ASE, VI cild, səh. 172.
Cənubi Azərbaycan. ASE, X cild, səh. 416.
Təbriz üsyani. ASE, IX cild, səh. 235.
Atatürk. ASE, I cild, səh. 459.
Kamalçılar inqilabı. ASE, V cild, səh. 229.
Mudros barışı. ASE, VII cild, səh. 85.
Sevr sülh müqaviləsi. ASE, VIII cild, səh. 323.
Lozanna konfransı. ASE, VI cild, səh. 255.
Gəncə üsyani. ASE, VI cild, səh. 83-84.
Azərbaycan SSR. ASE, I cild, səh. 170.
ZSFSR. ASE, IV cild, səh. 285-286.
SSRİ. ASE, VIII cild, səh. 516-555.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsi. ASE, I cild, səh. 163.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi. ASE, I cild, səh. 174.
Azərbaycan SSR Ali Soveti. ASE, I cild, səh. 170-171.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti. ASE, I cild, səh. 171.
Azərbaycan SSR Xalq Komissarları Soveti. ASE, I cild, səh. 175.
Azərbaycan SSR Nazirlər Soveti. ASE, I cild, səh. 174.
Avesta. ASE, I cild, səh. 34-35.
Avesta dili. Yenə orada, səh. 35.

- Azərgəşəsb. Yenə orada, səh. 181.
Animizm. Yenə orada, səh. 342.
Atəşgədə. Yenə orada, səh. 461.
Atəşpərəstlik. Yenə orada.
Babək. Yenə orada. səh. 521.
Babək hərəkatı. Yenə orada. səh. 522.
Brahmanizm. ASE, II cild, səh. 318.
Buddizm. Yenə orada. səh. 340-341.
Büt. Yenə orada, səh. 380.
Bütpərəstlik. Yenə orada.
Qnostisizm. ASE, III cild, səh. 187.
Əhrimən. Yenə orada; IV cild, səh. 260.
Zərvanilik. Yenə orada, səh. 321-322.
Zərdüşt. Yenə orada. səh. 323-324.
Zərdüştilik. Yenə orada. səh. 324.
İslam. Yenə orada. səh. 543.
Mani. ASE, VI cild, səh. 343.
Manilik. Yenə orada, səh. 344.
Məzdək. Yenə orada, səh. 483.
Məzdəkilər hərəkatı. Yenə orada, səh. 483-484.
Müqənna. ASE, VII cild, səh. 119.
Müqənna üsyani. Yenə orada.
Totemizm. ASE, IX cild, səh. 330.
Fetişizm. Yenə orada, səh. 529.
Xristianlıq. ASE, X cild, səh. 106-107.
Xürrəmilər hərəkatı. Yenə orada, səh. 115.
Xürrəmilik. Yenə orada, səh. 115-116.
Hürmüzd. Yenə orada, səh. 279.
Şamanizm. Yenə orada, səh. 457.
Məzdaizm. ASE, VI cild, səh. 302. Bax: Zərdüştilik,
Avesta.
Dualizm. ASE, III cild, səh. 543.
Manizm. ASE, VII cild, səh. 50.

İsmayılov. Köçürənlər, köçürünlənlər. "Həyat", 11 sentyabr, 1991.

Danil Quliyev. Tarix şahiddir ki... "Həyat", 22, 23, 26 və 27 may, 1992.

Cəmil Həsənov. Tarixin şahidliyi. "Azərbaycan" 27, 28 və 29 oktyabr 1992.

Cəmil Həsənov. Azərbaycan-Amerika: tarixin yaddasından. "Azərbaycan", 9, 15 yanvar, 1993.

Cəmil Həsənov. Azərbaycan Cümhuriyyəti. "Azərbaycan", 27 fevral, 1993.

Cəmil Həsənli. 1920-ci ilin rus inqilabı və Böyük Britaniya. "Azərbaycan", 27, 29 aprel və 2 may, 1995.

Vardvan Varçapetyan və Dmitri Furmanov. Milli Nüvroz və Qarabağ müharibəsi. "Azərbaycan", 22 yanvar, 1993.

Əkbər Kərimov. Tarix təkrar olunur. Ancaq 1918-1920-ci illərin tarixi təcrübəsindən çox şey öyrənməliyik. "Azərbaycan", 20 fevral, 1993.

Rövşən Mustafayev. Azərbaycan və dünya. "Azərbaycan", 27, 30 mart, 1993.

İltifat Əliyarov. Milli dövlətçiliyimiz və onun tarixində Azərbaycan Demokratik Cümhuriyyətinin yeri. "Azərbaycan", 30 iyun, 1993.

Fuad Həsənoğlu. Siyasi partiyalar və cəmiyyət. "Azadlıq" 25 sentyabr 1993.

Qiyasəddin Qeybullayev. Tarixi həqiqət belədir. "Azərbaycan", 10 sentyabr, 1993.

Zeynal Vəfa. Qıl körpüsündən hamı keçməlidir. "Azərbaycan", 19, 20 noyabr, 1993.

Əlişa Nicat. Hər xalq öz taleyinin me'marıdır. "Müxalifət", 16 dekabr, 1993.

Əli Ömərov. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırın deputat-istintaq komissiyasının məs'ul katibi kimi AR-nın Milli Məclisində çıxışlı. "Azərbaycan", 7 avqust, 1993.

Əli Ömərov. Heç kəs məs'uliyyətdən qaça bilməz. "Azərbaycan", 4 yanvar, 1994.

Gəray Fəzli. Bu tarixi həqiqətin bərpası deyil. "Azərbaycan", 19 yanvar, 1994.

Namiq Fərəc. Eks-prezident Ə. Elçibəy cənablarına açıq məktub. "Azərbaycan," 3 fevral, 1994.

Namiq Fərəc Sığırlı. Ə. Elçibəy cənablarına açıq məktub. "Azərbaycan", 29 iyun, 1994.

Qərib Qaranni. 37-də soyadımızı dəyişdirib niyə hamımızı "azərbaycanlı" etdilər? "Azərbaycan", 13 mart, 1994.

Allahverdi Mehdiyev. Dilimiz, taleyimiz. "Azərbaycan", 13 aprel, 1994.

Nizami Cəfərov. Azərbaycan dili, türk dili, yoxsa Azərbaycan türkcəsi. Yenə orada.

Əjdər Fərzəli. "Avesta" körpüsü. "Günay", 30 mart, 1994.

Bəxtiyar Vahabzadə. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariç cənablarına açıq məktub. "Aydınlıq", 27 may, 1994.

Firudin Gilarbəyli. Qədim Azərbaycan tarixinə yeni baxış. "Azərbaycan", 3 iyun, 1994.

Əjdər Fərzəli. Altaydan gəlmək məsələsi. "Millət", 4 iyun, 1994.

Əlişanoğlu. III respublika. "Yeni Müsavat", 9 iyun, 1994.

Tapdıq Fərhadoğlu. Deportasiya: 6 il keçdi. "Azadlıq", 17 dekabr, 1994.

Qənimət Zahidov. Azərbaycanın əbədi səadəti onun əbədi bütövlüyündədir. "Azadlıq", 25 aprel, 1995.

Xəlil Bahadır. Unutdurulan türklük. Yenə orada.

Elməddin Əlibəyzadə. "Türk dili", yoxsa "Azərbaycan dili?" "Millət", 7 noyabr, 1995.

Həmidəli Zeynalabdin oğlu. Zəkanın hökmü, yaxud hissyyat hikkəsi. Yenə orada.

Həmidəli Zeynalabdin oğlu. Azəri türküyü, soyumuz ulu, əslini danandır istibdad qulu. "Millət", 11 noyabr, 1995.

Qəmbərli. Tarix yamaq götürmür. "Müxalifət", 8 noyabr, 1995.

İslam Ələsgər. Millətimiz, dilimiz. Dövlət dilimizi yenidən "Azərbaycan dili" adlandırmaq istəyənlərə. Yenə orada.

Kamil Vəliyev. Son dəfə dilimizin adı haqqında. "Azadlıq", 9 noyabr, 1995.

Elçin Səlcuq. Nəticəyə dəxli olmayan muzakirələr. Yenə orada.

Cəlal Əhmədov. Adı bir sual. Yenə orada.

B.Səfəroğlu. Azərbaycanlı olmağımız kimə və nə üçün lazımdır. "Millət", 11 noyabr, 1995.

Könül Yusifli. Müstəqil Azərbaycan dövlətinin dili türk dilidir. Yenə orada.

Məhəmməd Allahmanlı. Dil oyunları və gizli niyyətlər. Yenə orada.

Elşad Abışov. Dil milliyyətin rəmzidir. Yenə orada.

Mail Dəmirli. Gənclərlə işi tələblər səviyyəsinə. "Bakı"

4 noyabr, 1975.

Mail Dəmirli. Nicatımız nədədir? M.Ə.Rəsulzadənin naşır və redaktoru olduğu "Açıq söz" qəzetinin yenidən nəşrə başlaması haqqında." Açıq söz", 5 yanvar, 1991.

Mail Dəmirli. E'lan edilməmiş müharibə adamlara nə qədər bədbəxtlik gətirmişdir (Qarabağ müharibəsinin problemlərinə dair). "Açıq söz", 11 aprel, 1992.

Mail Dəmirli. Güllələrlə çarşısan oğullar. "Açıq söz", 1 sentyabr, 1992.

Mail Dəmirli. Nicatımız nədədir? "Açıq söz", 22 dekabr 1995.

Mahal Məmmədli. Kafedra: problemlər, axtarışlar. "Yeni dənqrurma yollarında". "Bilik", 23 dekabr, 1988.

Mahal Məmmədli. Tədris prosesi və imtahan sessiyası "Bilik", 31 mart, 1989.

Mahal Məmmədli. Şüarçılıq realliq deyil. "Bilik", 1 mart, 1990.

Mahal Məmmədli. XX əsrin siyasi tarixi kursuna giri "Bilik", 6, 13, 20 aprel, 1990.

Mahal Məmmədli. Kafedra adını dəyişir. "Bilik", 2 oktyabr, 1990. /rus dilində/.

Mahal Məmmədli. Azərbaycan tərəxi tədrisinin vəziyyət və onu yaxşılaşdırmaq tədbirləri haqqında. "Bilik", 22 dekabr 1991.

Mahal Məmmədli. Məsələ necə həll olunub? "Aydınlı" 7 avqust, 1992.

tümsalında... özbaşınalığın sonu olacaqmı? "Azərbaycan", 13 noyabr, 1993.

Mahal Məmmədli. İstiqlal günü. "Kəndin səsi", 28 may, 1994.

Mahal Məmmədli. Konstitusiya Rusyanın, tarix isə Çeçenistanın tərəfindədir. "Azadlıq", 16 fevral, 1995.

Mahal Məmmədli. Qanta suvarılan azadlıq. "4-cü mikrofon", 3 mart, 1995.

Mahal Məmmədli. 28 may istiqlal günüdür. "Vətən səsi", 27 may 1995.

Mahal Məmmədli. Milli ideologiya, yoxsa ideoloji konsepsiya. "Ana Vətən", 18 avqust, 1995.

Mahal Məmmədli. Azərbaycan tarixi dərindən öyrənilməlidir. "Azərbaycan müəllimi", 26 sentyabr 1995.

Mahal Məmmədli. Ermənilər kimlərdən dəstək alır. "Ana vətən", 2 noyabr, 1995.

Mahal Məmmədli. Ermənilərin təcavüzkar hərəkətləri və onların faciəli nəticələri. (1988-1994). "Ana vətən", 1 dekabr, 1995.

Mahal Məmmədli. Ermənilərin təcavüzkar hərəkətləri və onların faciəli nəticələri. (1988-1995) ardi. "Ana vətən", 15 evral, 1996.

Mahal Məmmədli. Daim elmi axtarışlarda. "Xalq qəzeti"; 5 avqust, 1996.

Mahal Məmmədli. "Azərbaycan" adının yaranması, onun mənəna və məzmunu. "Azərbaycan müəllimi", 29 oktyabr, 1996.

Mahal Məmmədli. Tarixini yaşada bilməyən bir xalq zünü taniya bilməz. "Yeni Azərbaycan", 12 mart, 1997.

Mahal Məmmədli. Milli tariximizin aktual problemləri. "25-ci qəzet", 6, 13 avqust, 1997.

BƏDİL ƏDƏBİYYAT

Səməd Vurğun. Azərbaycan. Əsərləri, I cild, B., 1960, səh. 220.

Səməd Vurğun. Yandırılan kitablar. Əsərləri, II cild, B., 1960, səh. 212.

Səməd Vurğun. "Talıstan", "Hürmüzd və Əhrimən" və "Muğan" poemaları. III cild, B., 1961, səh. 211, 273, 371.

Bəxtiyar Vahabzadə. "Gülüstan" (poema). "Xudafərin", yanvar-mart, 1996, N 1 (2), səh. 29.

Zəlimxan Yaqub. "Vətən yaraları" poeması. "7 gün", 21 avqust, 1993.

Xəlil Rza Ulutürk. Gənclik ön cərgədə dayanmalıdır. "Günay", 25 iyun 1994.

Nəbi Xəzri. Səndən eldə bir nişanə qalar söz. B. 1994.

Teymur Bünyadov. Öpərəm gözlərindən. B. Elm, 1995.

KITABIN İÇİNDƏKİLƏR

I FƏSİL

AZƏRBAYCAN TARİXİ FƏNNİNƏ GİRİŞ

1. "Azərbaycan tarixi" anlayışı və onu bilməyin zərurliyi	4
2. Azərbaycan tarixi bizi nə öyrədlər?	5
3. Ali məktəblərdə Azərbaycan tarixinin tədrisinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında	7
4. Azərbaycan tarixini öyrənən tələbələr üçün qısa tarixşünaslıq	9
5. "Era", "hicrl", "dövrləşdirmə" anlayışları və tariximizlə öyrənmək üçün onların əhəmiyyətl	13
6. Azərbaycanın təbil-coğrafi şəraitli və onun sərvatları	14

II FƏSİL

"AZƏRBAYCAN" VƏ "ODLAR YURDU" ANLAYIŞLARI

1. "Azərbaycan" məskənimizin adı kimi	23
2. "Odlar yurdu" məskənimizin təbil şəraitindən əmələ gələn ad kimi	27

III FƏSİL

"AZƏRBAYCANLILAR" VƏ "AZƏRBAYCAN XALQI" ANLAYIŞLARI

1."Azərbaycanlılar" və "Azərbaycan xalqı" anlayışları	30
2. Azərbaycan xalqının mənşəyi	34

IV FƏSİL

AZƏRBAYCANIN DÖVLƏTÇİLİYİ VƏ DÖVLƏT DİLİ

1. Azərbaycanın dövlətçiliyi tarixində	40
2. Azərbaycanın dövlət dilii	41

V FƏSİL

GƏNCƏ BƏYLƏRBƏYLİYİ VƏ BORÇALI SULTANLIĞI (1736-1917)

1. Gəncə bəylərbəyliyi və tarixi Borçalı mahalı haqqında ümumi məlumat	49
2. Borçalı Gəncə bəylərbəyliyindən alınmış Kartlı-Kaxeti çarlığına verildikdən sonra	52

VI FƏSİL

AZƏRBAYCANDA DİNİ ETİQADLAR VƏ SOSİAL-SİYASİ TƏ'LİM'LƏR (İbtidai icma, quldariq və feodalizm)

1. Animizm, fetişizm, totemizm, şamanizm və bütünpərəstlik	57
--	----

2. Atəşpərvəstlik və Atəşgədə (Atəşgah)	60
3. Zərdüşt və Zərdüştilik	61
4. Avesta (xeyir və şər, işiq və qaranlıq, nur və zülmət, həqiqət və yalan, Hürmüzd və Əhrimən)	65
5. Hürmüzd və Əhrimən obrazları Azərbaycan poeziyasında	68
6. Mant və manllıq	71
7. Məzdək, məzdəklik və məzdəkilər hərəkatı	73
8. Xürrəmilik və Xürrəmилər hərəkatı	75
9. Xristianlıq və İslam	77

VII FƏSİL

BABƏK HƏRƏKATI - XÜRRƏMİLİK TƏ'LİMİNİN ƏMƏLİ ƏKS-SƏDASI İDİ (798-838)

1. Babək	82
2. Babək hərəkatı	83

VIII FƏSİL

AZƏRBAYCANIN RUSİYA İLƏ İRAN ARASINDA PARÇALANIB BÖLÜŞDÜRÜLMƏSİ (1801-1920)

1. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi	92
2. Azərbaycanın parçalanıb Rusiya ilə İran arasında bölüşdürülməsi	99
3. Ermənilərin Yaxın Şərqi ölkələrindən köçürüllüb Şimali Azərbaycan ərazilərində yerləşdirilməsi, etnik ədavət və genosid siyaseti	102

IX FƏSİL

ŞİMALI AZƏRBAYCANDA KAPİTALİZMIN İNKİŞAFI VƏ MİLLƏTİN FORMALAŞMASI (XIX ƏSRİN İKİNCİ YARISI-XX ƏSR)

1. Azərbaycanda kapitalizmin inkişafı	107
2. Azərbaycan millətinin formalaşması	112

X FƏSİL

ŞİMALI VƏ CƏNUBİ AZƏRBAYCANDA SİYASI PARTİYALAR VƏ GÖRKƏMLİ İCTİMAİ-SİYASI XADİMLƏR (1904-1918)

1. Azərbaycanda siyasi partiyalar ("Hümmət", "Mücahid", "İttifaq", "Şəms", "Difai", "Müsəlman Konstitusiya partiyası", "Müdafia", "Müsavat", "Ədalət", "İttihad", "Müdafieyi məzluman", "Əhrar" və b.)	117
---	-----

Z. Azərbaycanın görkəmli ixtimai-siyaslı xadimləri
(Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Məmmədin
Rəsulzadə, Nəriman Nərimanov, Əlimərdanbəy
Topçubaşov və b.) 129

XI FƏSİL

RUSİYADA VƏ İRANDA BİRİNCİ BURJUA İNQİLABLARI, BAKININ VƏ TƏBRİZİN APARICI ROLU (1905-1911)

1. Bakı tə'tilləri və onların birinci rus inqilabına təkanı	134
2. İran inqilabı və Təbriz üsyani	137
3. Səttarxan və Bağırxan.....	139

XII FƏSİL

BAKİDA DAŞNAK-BOLŞEVİK DİKTATURASI SOVET İMPERİYASININ AZƏRBAYCANDA İLK ERMƏNİ TİPLİ DÖVLƏT YARATMAQ TƏŞƏBBÜSÜ İDİ (OKTYABR 1917-İYUL 1918)

1. Bakıda daşnak-bolşevik diktatürasının qurulması və onun antiazərbaycan siyaseti. Səntrokaspı diktatürası.....	143
2. 1918-ci ilin mart soyqırımı (genosidi) daşnak-bolşevik diktatürasının antiazərbaycan siyasetinin nəticəsi idi	147
3. Mart soyqırımının sovet mənbələrində saxtalaşdırılması	153
4. Zaqafqaziya komissarlığı və Zaqafqaziya seymı.....	155

XIII FƏSİL

RUSİYADA VƏ CƏNUBİ AZƏRBAYCANDA İKİNCİ BURJUA İNQİLABLARI VƏ ŞİMALİ AZƏRBAYCAN (1917-1922)

1. Rusiyada 1917-ci il fevral inqilabının qələbəsi və çarizmin devrilməsi	159
2. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı, Təbriz üssyani və Azadıstan Respublikası	161
3. Şeyx Məhəmməd Xiyabani və Lahuti.....	162

XIV FƏSİL

MÜSTƏQİL AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI (1918-1920)

1. Müstəqil Azərbaycan Demokratik Respublikasının yaradılması və onun ilk tədbirləri	166
2. Ordu quruculuğu sahəsində respublika hökumətinin fəaliyyəti	173
3. Respublikanın xarici dövlətlərlə diplomatik münasibətləri	176
4. Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında	178
5. Azərbaycan Demokratik Respublikası hökumətinin II-V kabinetlərinin tərkibi.....	183

XV FƏSİL

CƏNUBİ QAFQAZDA ƏRAZİ MÜBAHISƏLƏRİ, SƏRHƏD MÜNAQİŞƏLƏRİ VƏ ONLARIN DAŞNAK-BOLŞEVİKSAYAĞI HƏLLİ (1918-1921)	
1. Azərbaycanın mübahisəsiz ərazilər	188
2. Ermənistanla münaqışlı ərazilər	189
3. Gürcüstanla mübahisəli ərazilər	192
4. Azərbaycan, Gürcüstan və Ermənistan arasında mübahisəli, münaqışlı və müharibəli ərazil. Borçlu qəzası	193
5. Mübahisəli, münaqışlı və müharibəli ərazilərin daşnak-bolşeviksayağı həlli	197

XVI FƏSİL

BAKİDA ERMƏNİ DÖVLƏTİ YARATMAQ TƏŞƏBBÜSÜ PUÇA ÇIXDIQDAN SONRA ONUN YERİNİN ŞİMALİ AZƏRBAYCANIN QƏRB ZONASINA KEÇİRİLMƏSİ (1918-1991)

1. Ermenistan Demokratik Respublikası - Azərbaycan hökumətinin İrəvanı güzəşt etməsi nəticəsində yaradılmışdır	201
2. Sovet hakimliyəti illərləndə Ermənistən SSR-nin sahəsi Azərbaycan əraziləri hesabına daha da genişləndirilmişdir	203

XVII FƏSİL

ŞİMALİ AZƏRBAYCANIN DÖVLƏT QURUMLARININ İMPERİYA STRUKTURLARINA DAXİL EDİLMƏSİ YOLU İLƏ HÜQUQLARININ MƏHDUDLAŞDIRILMASI VƏ AMANSIZ SİYASI REPRESSİYALAR (1922-1991)

1. "İmparlyan" anlayışı haqqında	207
2. Azərbaycan SSR-nin qanunvericili və icraedici orqanları	207
3. Azərbaycanın ZSFSR tərkibinə daxil edilməsi və hüquqlarının məhdudlaşdırılması	209
4. Zaqfederasyanın SSRİ tərkibinə daxil edilməsi və hüquqlarının daha da məhdudlaşdırılması	210
5. İmparlyanın Azərbaycanda ağır siyasi repressiyaları və onun fəlakətli nəticələri	212
6. Azərbaycan tarixinin tədqiqi, tədris və təbliği üzrə dövlət programı və onun yerinə yetirilməsinin vəziyyəti	215

XVIII FƏSİL

CƏNUBİ AZƏRBAYCANDA MILLİ-AZADLIQ HƏRƏKATININ QƏLƏBƏSİ VƏ MİLLİ HÖKUMƏTİN YARADILMASI (1945-1946)

1. Cənublu Azərbaycanda Milli Məclisin və Milli hökumətin yaradılması	219
2. Azərbaycan Milli hökumətinin sədri Seyidcəfər Plşəvəri	221

XIX FƏSİL

ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ VƏ RUSİYANIN ONA HƏRBİ YARDIMI (1988-1994)

1. Ermənistanın Azərbaycana təcavüzlü və Rusyanın ona hərbi yardımı nəticəsində ərazimizin 20 faizinin işğal ediləsi	224
2. Təcavüzdən sonra Ermənistanın "baş vermiş fakt" siyaseti	228
3. Rusyanın üzdənirəq "vasitəçiliik" rolü	232
4. Ermənistanın və Serbiyanın, Dağlıq Qarabağ ermənilərinin və Bosniya serblərinin təcavüzlerinin oxşarlığı	235
5. Ermənilərin "məlli nevroz" xəstələyi	237
6. Dünya ictimal fikrlə ermənilər haqqında	245

XX FƏSİL

MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI (1991-1996)

1. Müstəqil Azərbaycan Respublikasının və onun dövlət atributlarının bərpa edilməsi	252
2. Azərbaycan Respublikasının dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınması	257
3. Respublikanın təkpartiyalı sistemindən çıxıb çoxpartiyalı sistəmə keçməsi və "Siyasət partiyalar" haqqında qanun	260
4. Azərbaycan Respublikasının Konstitusiyası	265
5. Azərbaycan Demokratik Respublikasının yenl xəritəsi	270
6. Müstəqilliyimizlə əlaqədar olaraq Borçalıya marağın artması	273
7. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev	278

XXI FƏSİL

MİLLİ İDEOLOGİYA VƏ İDEOLOJİ KONSEPSİYA

1. Milli ideologiya	285
2. İdeoloji konsepsiya	288
NƏTİCƏ	293
ƏDƏBİYYAT	308
KİTABIN İÇİNDƏKİLƏR	324